

MAO ZEDONG TALLANMA ƏSƏRLIRI

3-tom



毛泽东选集

第三卷

一九七一年·北京

**MAO ZEDONG
TALLANMA ӨSӨRLIRI**

3-tom

1971-yil Beyjing

**PÜTÜN DUNYA PUROLETARLIRI,
BIRLIXINGLAR!**

MUNDƏRIJƏ

YAPON BASQUNQILIRIOIA ҚARXI URUX DƏWRI (2)

«YEZILARNI TƏKKÜRÜX»KƏ KIRIX SÖZ WƏ	
AHIRKİ SÖZ (1941- yil 3-, 4- ay)	1433—1442
Kirix Səz.....	1433
Ahirki Səz.....	1438
ÜGINIXIMIZNI ƏZGƏRTƏYLI	
(1941- yil 5- ay)	1443—1457
YIRAK XƏRK MYUNHENİ SÜİKƏSTİNİ EQIP	
TAXLAYLI(1941- yil 5-ayning 25- kün) ...	1458—1460
FAXIZIMOIA ҚARXI HƏLKARA BIRLIKSƏP TOOL-	
RISIDA (1941- yil 6-ayning 23- kün)	1461—1462
SHƏNXİ-GƏNSU-NINGXIA QEGRƏ RAYONI CƏN-	
YIHUYIDA SƏZLƏN'GƏN NUTUK	
(1941- yil 11-ayning 21- kün)	1463—1469
PARTİYƏ ISTİLİNLİ TÜZİTƏYLI	
(1942- yil 2-ayning 1- kün).....	1470—1501
PARTİYƏ BAGUSİOIA ҚARXI TURAYLI	
(1942- yil 2-ayning 8- kün).....	1502—1530
YƏN'ƏN ƏDIBİYAT - SƏN'ƏT SƏHƏBƏT YİƏLİNİDA	
SƏZLƏN'GƏN NUTUK (1942- yil 5- ay) ...	1531—1587
Kirix Səz.....	1531
Hulasə	1541

INTAYIN MOHIM BIR SIYASƏT

(1942- yil 9- ayning 7- künü) 1588—1594

IKKINQI DUNYA URUXINING BURULUX NUKTISI

(1942- yil 10- ayning 12- künü) 1595—1604

ƏKTƏBIR INKILAWINING 25 YILLIQINI TƏBRIK-LƏYMİZ (1942- yil 11- ayning 6- künü) 1605—1606

YAPON BASKUNQILIRIOIA KARXI URUX DƏW-RIDIKI IGILIK MƏSİLİ WƏ MALİYƏ MƏSİLISI (1942- yil 12- ay) 1607—1617

RƏHBƏRLİK USULIOIA DAIR BIRKANQƏ MƏSİLƏ (1943- yil 6- ayning 1- künü) 1618—1628

GUOMINDANGOIA SORAK (1943- yil 7- ayning 12- künü) 1629—1641

GENJÜDİLƏRDƏ İJARƏ KEMƏYTIX, IXLƏPQIKI-RIX WƏ HƏKÜMƏTNİ HİMAYƏ KILIX-HƏLKNI SÖYÜX HƏRKƏTLİRİNİ ҚANAT YAYDURAYLI (1943- yil 10- ayning 1- künü) 1642—1650

GUOMINDANG ZHONGYANGNING 11-OMUMYI-ÖIİNİOIA WƏ 3-NƏWƏTLIK GUOMIN CƏN-ZHENGHUYNING 2-YİÖIİNİOIA BAHĀ (1943- yil 10- ayning 5- künü) 1651—1678

TƏXKILLİNƏYLI (1943- yil 11- ayning 29- künü) 1679—1694

ÜGINIX WƏ WƏZİYƏT (1944- yil 4- ayning 12- künü) 1695—1719

HƏLK ÜQÜN HIZMƏT KILAYLI (1944- yil 9- ayning 8- künü) 1720—1722

JIANG JIESHINING 10-ƏKTƏBIR BAYRIMIDA SƏZLIGƏN NUTKİOIA BAHĀ (1944- yil 10- ayning 11- künü) 1723—1730

MƏDİNİYƏT HİZMITIDIKI BIRLIKSƏP

(1944- yil 10- ayning 30-küni) 1731–1735

IGILİK HİZMITINI IXLƏXNI ÜGINIWELIX KERƏK

(1945- yil 1- ayning 10-küni) 1736–1748

PARTIZAN RAYONLIRIDIMU IXLƏPQIQIRIX ELİP

BAROILI BOLIDU

(1945- yil 1- ayning 31- küni) 1749–1755

ZHONGGUONING IKKI TƏQDIRI

(1945- yil 4- ayning 23- küni) 1756–1760

BIRLƏXMƏ HƏKÜMƏT HƏKKİDƏ

(1945- yil 4- ayning 24- küni) 1761–1888

1. Zhongguo Həlkining Asasiy Tələpliri 1761

2. Həlkara Wəziyət Wə Iqki Wəziyət 1763

3. Yapon Baskunqılıriqa Karxi Uruxtiki İkki Luxiən 1767

Zhongguo Məsililirining Tügünü 1767

Əgri-Tokay Yollar Bilən Ketiwatkan Tarih 1770

Həlk Uruxi 1777

İkki Urux Məydani 1783

Zhongguo Azat Rayonlari 1788

Guomindang Həkumranlıqidiki Rayonlar 1790

Selixturma 1794

"Yapon Baskunqılıriqa Karxi Uruxni Buzqan, Dələtkə

Həwp Yətküzgən" Kim? 1797

"Məmuri Buyruk Wə Hərbi Buyrukka Boysunmidi"

Diyixlər 1799

Iqki Urux Həwpı 1801

Tənpən 1802

İkki İstikbal 1803

4. Zhongguo Gongchəndangining Siyasiti 1806

Bizning Omumi Ganglingimiz	1808
Bizning Konkirit Ganglingimiz	1821
Zhongguoning Guomindang Həkumranlıq Kiliwatkan Rayonliridiki Wəzipilər.....	1866
Zhongguoning Koldin Kətkən Rayonliridiki Wəzi- pilər	1869
Zhongguoning Azat Rayonliridiki Wəzipilər	1872
5. Pütün Partiyə Ittipaklixip, Partiyining Wəzipi- lirini Orunlax Üqün Kürəx Kılayli.....	1877
YÜGONGNING TAONI YƏTKIXI	
(1945- yil 6-ayning 11- künü)	1889—1895
ARMIYINING IXLƏPQIKIRIX ARKILIĞ ƏZ ƏZINI TƏMINLIXI TOORISIDA HƏM ISTİL TÜZITIX WƏ IXLƏPQIKIRIXTIN IBARƏT IKKI QONG HƏRKƏTNİNG MOHİMLİÖÜ TOORISIDA (1945- yil 4- ayning 27- künü)	1896—1904
HERLI BILƏN JIANG JIESHINING SHUANG- HUANG OYUNI BƏRBAT BOLDI (1945- yil 7-ayning 10- künü)	1905—1911
HERLI SIYASITINING HƏWPİ TOORISIDA (1945- yil 7- ayning 12- künü)	1912—1915
YOLDAX FOSTEROIA ƏWƏTILGƏN DIƏNBAO (1945- yil 7- ayning 29- künü)	1916—1918
YAPON KARAKQILIRIOIA KARXI ƏNG AHIRKİ JƏNG (1945- yil 8- ayning 9- künü)	1919—1920

**YAPON BASKUNQILIRIOIA
KARXI URUX DƏWRI**

(2)

«YEZILARNI TƏKXÜRÜX» KƏ KIRIX SÖZ WƏ AHIRKİ SÖZ

(1941- yil 3-, 4-ay)

Kirix Səz

(1941- yil 3- ayning 17- künü)

Hazır, partiyining yeza siyasiti 10 yillik iqliki urux dəwridikidək yər inkilawi siyasiti əməs, bəlki Yapon baskunqılırioja əksinə milli birliksəp siyasiti. Pütün partiyə zhongyangning 1940- yil 7-ayning 7-künidiki wə 12-ayning 25-künidiki yolyoruklıri^əni ijra kılıxi, eqilik aldida turqan 7-kurultayning yolyoruklarını ijra kılıxi lazımdır. Bu matiriyal yoldaxlarning məsililərni tətkik kılıx usulini təpi-welixinioja yardım berix üçün besildi. Nuroqun yoldaxlırimizda ixta bipərwalık kılıx, əhwalni toluk qüxinixkə tirixmaslıq istili hazırlıqə saklinip kəlməktə, ular hətta təwənning əhwalidin pütünləy həvərsiz, xundak bolup turukluk, yetəkqılık hizmitini etəwatidu, bu—intayın hətərlik əhwal. Zhongguodiki ijtimali siniplarning əmiliy əhwalı həkkidə həkiki, konkirit qüxənqə bolmay turup,

həkiki yahxi rəhbərlikning boluxi mümkün əməs.

Əhwalni qüxinixning birdin-bir usuli jəmiyətni təkxürük, jəmiyəttiki siniplarning janlıq əhwallırını təkxürüxtin ibarət. Yetəkqılık hizmitini etəwatkan kixilər üçün eytkanda, pilanlık türdə birnəqqə xəhər wə birnəqqə yezini tutup, Marksizimning tüp nuktiinəziri yəni sinipiy təhlil usulini kollinip, birnəqqə ketim puhta təkxürük elip berix əhwalni qüxinixning əng tüp usuli. Pəkət xundak ələmət dila, Zhongguo jəmiyitidiki məsililər toqrisida əng asasiy bilimgə igə bolaşaymız.

Buning üçün, birinqidin, gidiyip asmanoqla karı-walmay, təwən'gə nəzər selix kerək. Təwən'gə nəzər selix həwisi wə niyiti bolmay turup, Zhongguodiki ixlarnı həkiki qüxinix əmürwayət mümkün əməs.

Ikkinqidin, təkxürük məjlisi eqix kerək. Həngwekip yürüx, mix-mix gəplərgə կulak selix bilən hərgiz toluk bilim hasil kılqılı bolmayıdu. Mening təkxürük məjlisi eqix usuli bilən toplioğan matiriyallırımdın Hunən'gə wə Jinggangshən'gə dair bolqanlırı yokılıp kətti. Bu yerdə besilqini, asasən, «Xingguo nahiyisini təkxürük», «Changgang yezisini təkxürük» wə «Cəyxi yezisini təkxürük»tin ibarət. Təkxürük məjlisi eqix əng addi wə asan xuningdək əng həkiki wə ixənqlik usul, mən bu usuldin nahiyiti kəp nəp aldim, bu — hərkəndək daxüedinmu üstün turidioğan məktəp. Bundak məjliskə katnaxku-

qilar həkikətən təjribilik bolqan ottura wə təwən dərijilik kadirlar boluxi yaki laobəyxıngılar boluxi lazim. Mən Hunəndə bəx nahiyini wə Jinggangshəndə ikki nahiyini təkxürgəndə, xu nahiyilərning ottura dərijilik məs'ul kadirları bilən kərüxtüm; Xünwu nahiyisini təkxürgəndə, bir kisim ottura dərijilik kadirlar, bir kisim təwən dərijilik kadirlar, bir kəmbəəqəl xiucəy, sodigərlər jəmiyyitining bir sun-qan huyzhangi, xən'gən yamulda qəllə-parakçı bolqan, keyin ixsiz қalojan bir kiçik əməldar bilən kərüxtüm. Ular manga tehi anglap bakmiojan nur-qun bilimlərni bərdi. Hunənnıng Hengshən nahiyisini təkxürgəndə, xu nahiyidiki bir kiçik gundipay meni Zhongguo türmilirining pütkül qırıq əhwalidin birinqi ketim həwərdar kıldı. Xingguo nahiyisini wə Changgang. Cəyxi yezilirini təkxürgəndə, yeza dərijilik orunlarda ixləwatkan yoldaxlar wə addi dihanlar bilən kərüxtüm. Bu kadirlar, dihanlar, xiucəy, gundipay, sodigər wə qəllə-parakçı əməldar mening hərmətlik ustazlırim boldi, manga əzəmni ularning xagirti hesaplap, ulardin hərmət bilən tirixip üginixkə wə ularoja yoldaxlarqə munasiwəttə boluxka toqra kəldi, undak kilmisam, ular manga pisənt kilmiojan bolatti, bilgənlirini sözləp bərmigən, sözligəndimu toluk sözləp bərmigən bolatti. Hər ketimki təkxürük məjlisidə adəmning kəp boluxining hajiti yok, 4-5 yaki 7-8 adəm bolsila kupayə. Məjliskə wakit beriliyi, təkxürük

tigangi boluxi lazim, təkxürgüqi yənə eż aqzi bilən sorap, eż koli bilən yeziwelixi wə məjliske katnaxkanlar bilən muzakirə elip berixi lazim. Xuning üqün, tolup taxkan ķızqınlık bolmisa, təwən'gə nəzər selix niyiti bolmisa, bilim elix təx-nalıqı bolmisa, sesik kebrini taxlax, xagirt boluxni halax rohi bolmisa, bu ixni qokum kilqılı bolmaydu, kilqandimu, qokum yahxi kilqılı bolmaydu. Qüxinix lazimki, amma—həkiki kəhriman, biz bolsaq kəp hallarda gədəklik kilip külkigə қalımız, bu nuqtini qüxənməy turup, əkəlli bilimgimu igə bol-qılı bolmaydu.

Təkrar eytip etimən: bu paydilinix matiriyalını nəxr kilixtin asasiy məksət yoldaxlarning bu konkirit matiriyalnı wə uningdiki hulasılerni yadliwelixini tələp kiliç əməs, bəlki təwənning əhwalını қandak qüxinixning usulini kərsitip etüx. Omumən eytkanda, Zhongguoning gədək burzuaziyisi, Yawropa, Amerika əllirining wə Yaponiyining burzuaziyisi təyyarlıqinidək, biz üqün jəmiyat əhwalı toqrisida mukəmməlrək hətta əng addi matiriyalnimu təyyarlap berixkə ülgürəlmidi wə heqkaqan təyyarlap berəlməytti, xuning üqün matiriyal toplax hizmitini əzimiz ixliməy bolmaydu. Alahidə eytkanda, əmiliy hizmət ixligüqilər əzgirip turqan əhwalni hər wakit bilip turuxi lazim, buningda hərkəndak əlning gongchəndangimu baxkilarning təyyarlap berixigə yələnsə bolmaydu. Xuning üqün, barlik əmiliy

hizmət ixligüqilər təwənning əhwalini təkxürüxi lazımlı. Nəziriyyinila bilip, əmiliy əhwalni bilməydi-qanlar üçün bundak təkxürük hizmiti bolupmu zərür, undak kilmaydikən, ular nəziriyyini əmiliyət bilən birləxtürəlməydu. “Təkxürmigənning pikir bayan kilix höküki yok” digən səzümni bəzilər “tar təjribiqilik” dəp zanglıq kilixqan bolsimu, lekin mən bu səzümgə hazırlı puxayman kilmaymən; puxayman kilix u yakta tursun, bəlki, təkxürmigənning pikir bayan kilix höküki boluxi mümkün əməs, digən səzümdə helimu qing turimən. Nuroqun kixilər “harwidin qüxə-qüxməyla” walaklap səzləp ketidü, pikir beridü, buni tənkitləydi, uni əyipləydi, halbuki, bundak adəmlərdin oni bolsa, oni məqəlup bolidü. Qünki bundak söz yaki tənkitlər puhta təkxürməy turup kilinən nadanlarqə biljiraxtin baxka nərsə əməs. Partiyimizning “qinchəy dachen” lardin tartkan ziyanlısı san-sanaksız. Halbuki, bundak “qinchəy dachen”lar tolup yetiptü, həmmə jayda digüdəkla bar. Stalin toqra eytidü: “Əgər nəziriyyə inkilawiy əmiliyət bilən birləxtürəlmisə, düyxiangsız nəziriyyə bolup kalıdu.” Əlwəttə, uning munu səzimi toqra: “Əgər əmiliyət ezigə inkilawiy nəziriyyini kiblinamə kilmisa, karou əmiliyət bolup kalıdu.”^② Karou, istikbalsız, yıraknı kərəlməydiqan əmiliyətqilərdin baxkılarnı “tar təjribiqi” digili bolmayıdu.

Mən Zhongguo ixliri wə həlkara ixlarnı puhta

tətkik kiliixning zərürlüğini hazırlı qongkur hes kiliwati mən, bu menin Zhongguo ixliri wə həlkara ixlarnı helimu yerim-yata bilidinqanlıqimdinla ibarət əmiliyət bilən munasiwətlik, mən həmmini bilip boldum, pəkət baxxilar bilməydi, dəwatkinim yok. Pütün partiyidiki yoldaxlar bilən birlikdə ammidin üginix, dawamlik xagirt bolux menin arzuyum.

Ahirki Səz

(1941- yil 4- ayning 19- künü)

10 yillik iqki urux dəwridiki təjribilər — həzirki Yapon baskunqılıriqa karxi urux dəwri üçün əng obdan wə əng munasip təjribilər. Lekin bu yerdə celüelik luxiən təripi əməs, bəlki əndək kılıp amma bilən alakə baqlax wə ammini düxmən'gə karxi turuxka səpərwər kiliixka dair təripi kəzdə tutulidu. Partiyining celüelik luxiəni həzir etmüxtikidin pirinsip jəhəttə pərk kılıdu. Ətmüxtikisi pomixxiklarqa wə əksil'inkilawiy burzuaziyigə karxi turux idi; həzirkisi bolsa Yapon baskunqılıriqa karxi turuxka karxi qıkmaydiqan barlik pomixxiklar wə burzuaziyə bilən birlixixin ibarət. 10 yillik iqki uruxning ahirki məzgilidə, bizgə korallıq hujum kılıqan əksiyətqi həkümət wə əksiyətqi partiyə bilən bizning hakimiyitimizning karimi-

qidiki kapitalistik haraktiroqa igə barlik ijtimai təbikilergə pərklik siyaset kollinilmidi, əksiyətqi hökümət wə əksiyətqi partiyə iqidiki hər hil guruhlaroqimu pərklik siyaset kollinilmidi, bundak əkilixning ikkilisi toqra əməs idi. Xu qaqda dihanlardın wə xəhər uxax burzuaziyisining təwən katlimidin baxka barlik ijtimai tərkiplergə karita “həmmidila kürəx əkilix” digən siyaset ijrə kılindi, bu siyaset, xübhisizki, hata idi. Yər siyasiti jəhəttə, 10 yillik iqki uruxning dəsləpki wə ottura məzgilliridə kollinilqan toqra siyasetni yəni pomixxiklarning makansız bolup kelip yaki takka qikip basmıqi boluwelip, jəmiyat tərtiwini buzuxidin saklinix üçün, ularoqimu dihanlaroqa ohxax bir ülüx yər təkşim kılıp berip, ularni terikqilik bilən xuqullandurux siyasitini inkar kiloqanlığmu hata idi^③. Hazır, partiyining siyasiti buningdin baxkıqə boluxi lazımlı, “həmmidila kürəx kılıp, birləşməni inkar əkilix” əməs, xuningdək “həmmidila birləşip, kürəx əkilixni inkar əkilix” (1927-yildiki Chen Duxiuqılıktək)mu əməs, bəlkı Yapon jahən'girligigə karxi turidioqan barlik ijtimai təbikilər bilən birləşip, birliksəp tütüxtin, lekin yənə ularda məwjut bolup turoqan düxmən'gə təslim bolux wə gongchəndangoqa. Həlkə karxi turuxtək turaksızlık wə əksiyətqilik təripining dərijisigə karap, ularoqa karxi türlük xəkillərdə kürəx elip berixtin ibarət boluxi lazımlı. Hazırkı siyaset – “birləşmə” bilən “kürəx əkilix” birləxtürulgən ikki

tərəplimə siyaset. Əmgək siyasiti jəhəttə, ixqilarning turmuxini muwapik yahxilaydiqan wə kapitalistik igilikning toqra rawajlinixiqa toskunluk kilmaydiqan ikki tərəplimə siyaset. Yər siyasiti jəhəttə, pomixxiklardın ijarə wə əsümnin keməytixni tələp kılıdiqan həm dihanlarning kismən ijarə wə əsüm tapxuruxini bəlgiləydiqan ikki tərəplimə siyaset. Siyasi hökük jəhəttə, Yapon baskunqilirioqa karxi turidiqan barlık pomixxiklar wə kapitalistlarda ixqi, dihanlar oqxax kixilik hökuki, siyasi hökük wə mal-mülük hökuki bolidiqan əmma yənə ularning əllərini ehtimalı bolqan əksil'inkilawiy hərkətlirinən aldını alidiqan ikki tərəplimə siyaset. Dəlet igiliyi wə kopiratip igiliyi rawajlanduruluxi lazımlı, lekin hazırkı yəza genjüdiliridə asası iyitləşdirilən tərkip tehi dəlet igiliyi əməs, bəlkı hususilar igiliyi bolmakta wə ərkin kapitalistik igilikkə rawajlinix pursiti berilməktə, buningdin məksət Yapon jahangirligigə wə yerim feodallık tütümğə karxi turuxtın ibarət. Bu—hazırkı Zhongguoda əng inkilawiy siyaset, bu siyasetin əməlgə koyuluxiqa karxi turux wə toskunluk əllərini, xübhisizki, hata. Gongchəndang əzalirinən kommunistik pakliqini jiddi wə qət'i saklax, jəmiyyət iktisadidiki paydılık kapitalistik tərkipni koqdax wə birər muwapik tərəkkiyatka igə əllərini Yapon baskunqilirioqa karxi turux wə demokratik jumhuriyət kurux dəwrində birsi kəm bolsa bolmaydiqan wəzipimiz. Bu dəwrində bir kisim

gongchəndang əzalirining burzuaziyə təripidin qırıklıxtırılıxi, partiyə əzaliri arısında kapitalistik idiyilər tuquluxi mümkün, biz partiyə iqidiki bundak qırıq idiyilərgə karxi kürəx kılıxımız lazımlı; əmma partiyə iqidiki kapitalistik idiyilərgə karxi kürəxni hata haldə jəmiyat iqtisadi təripigə burap kapitalistik iqtisadiy tərkipkə karxi turmaslıqımız lazımlı. Biz bu qegrini enik ajritiweliximiz kerək. Zhongguo gongchəndangi murəkkəp xaraitta ixləwətidü, hər bir partiyə əzasi bolupmu partiyilik kadir əzini Marksizim celüesini bilidioqan jəngqilişlərdin kilip qenik turuxi lazımlı, məsiligə bir tərəplimə, addi karax bilən inkilapni əqlilibigə erixtürük mümkün əməs.

Izaħlar

① Zhongyangning 1940-yıl 7-ayning 7-künidiki yolyoruğu xü wakitta qikirilən «Zhonggong zhongyangning hazırlığı wəziyyət wə partiyining siyasiti toqrisidiki kararı»nı kərsitudu. Zhongyangning 1940-yıl 12-ayning 25-künidiki yolyoruğu muxu tallanma əsərlərning 2-tomidiki «Siyasitimiz toqrisida» digən əsəri kərsitudu.

② Stalin. «Leninizim asaslıri toqrisida»ning 3-kismidin elinəqan.

③ Bu yerdə eytilən 10 yıllık iki uruxning dəsləpki məzgili 1927-yilning ahiridin 1928-yilning ahiriqiqə bolğan məzgilni yəni kixilər adətə Jinggangshən məzgili dəp atap kəlgən məzgilni kərsitudu; ottura məzgili 1929-yilning bexidin 1931-yilning küzügiqə bolğan məzgilni yəni mərkiziy kızıl genjüdi kurulğandan tartıp üqinqi ketimlik "korxap yokitix"ka karxi urux əqlilibilik

ayaklaxkanqa kədər bolqan məzgilni kərsitudu; ahirkı məzgili 1931-yilning ahiridin 1934-yilning ahiriqiqə bolqan məzgilni yəni üqinqi ketimlik "korxap yokitix"ka karxi urux qəlibilik ayaklaxkandin tartip dangzhongyang Guyzhou əlkisidiki Zunyida zhengzhijüning kengəytılğın yiçinini ətküzgən'giqə bolqan məzgilni kərsitudu. 1935-yıl 1-aydiki Zunyi yiçini 1931-yildin 1934-yilqiqə partiyə iqidə həkümranlıq kılqan "sol"qıl jihuyzhuyi luxiənigə hatimə berip, partiyini toqra luxiən'gə kayturdı.

ÜGINIXIMIZNI ӨZGƏRTƏYLI*

(1941- yil 5- ay)

Mən pütün partiyimiz boyiqə üginix usuli wə üginix tüzümini əzgərtixni təxəbbus kilmən. Buning asaslırı təwəndikiqə:

1

Zhongguo gongchəndangining 20 yili Marksizm-Leninizim omumi həkikiti Zhongguo inkilawining konkirit əmiliyiti bilən künsanap birləxtürüp beril-qan 20 yil boldi. Əgər biz partiyimizning gədəkklik dəwridə bizning Marksizm-Leninizimqə boğan

* Bu—yoldax Mao Zedong Yən'ən kadirlar yığınında əl qan doklat. Bu doklat wə «Partiya istilini tüzitəyli», «Partiya bagusiqə ərəxi turaylı» digən ikki makala yoldax Mao Zedongning istil tüzitix hərkitigə dair asasiy əsərliri. Yoldax Mao Zedong bu makalalarında, yənimə ilgiriligən hələ, partiya iqidə ilgiri bolup ətkən luxiən ihtilaplirini idiyə məsilisi jəhəttin yəkünldi, partiya iqidə kəng məwjuṭ bolup turğan, Marksizm-Leninizimni nikap kılı-walqan uxxak burzuaziyə pikir kiliş istilini, asasən, zhu-guənzhuyi, məzħəpçilik hahixlirini wə bu ikki hahixning ipadə xəkli boğan partiya bagusını təhlil kılıp etti.

tonuximizning wə Zhongguo inkilawioja bolqan tonuximizning nəkədər yüze wə nəkədər kəm ikənligini əslisək, hazır bularoja bolqan tonuximizning kep qongkurlaxkanlıqı wə kep beyiqliqliqini kərimiz. Eçir azap-okubət qəkkən Zhonghua millitining esil pərzəntliri 100 yıldın buyan pidakarlık bilən kürəx kilip, aldinkılıri yıkılsa, keyinkılıri iz besip, wətənni wə həlkəni kutkuzidioğan həkikətni izlidi, bu tillarda dastan kilişka ərziydu. Lekin birinqi dunya uruxi wə Rosiyə əktəbir inkilawidin keyinla, Marksizim-Leninizimdin ibarət bu əng yahxi həkikətni tepip, uni millitimizni azat kilişning əng obdan korali kildi, Zhongguo gongchəndangi bolsa bu қoralni koloja elixning təxəbbusqısı, təxvikatqısı wə təxkilatqısı boldi. Marksizim-Leninizim omumi həkikəti Zhongguo inkilawining konkirit əmiliyiti bilən birləxtürülügən haman, Zhongguo inkilawining қiyapiti birdinla yengiləndi. Yapon baskunqlılıri- oja karxi urux baxlanqandin buyan, partiyimiz

Yoldax Mao Zedong pütün partiyə dairisidə Marksizim-Leninizimlik tərbiyə hərkitini yəni Marksizim-Leninizimlik pikir kiliş pirinsipi boyiqə istil tüzütitix hərkitini ənənə yayduruxni qəkirik kildi. Yoldax Mao Zedongning bu qəkiriqi tezdir partiyə iqi wə partiyə sırtida puroletariyat idiyisi bilən uxxak burzuaziyə idiyisi otturisida kəng bəs-munazirə kəzəbli, puroletariyat idiyisining partiyə iqi wə partiyə sırtidiki zhendilirini mustəhkəmlidi, xundak kilip, kəng kadirlarnı idiyə jəhəttin zor dərijidə estürdi, partiyini misli kərəlmigən ittipaklılıqqa erixtürdi.

Marksizim-Leninizim omumi həkikitigə asaslinip, Yapon baskunqılıriqa karxi uruxning konkirit əmiliyitini tətkik kılıxta, bugünkü Zhongguoni wə dunyani tətkik kılıxta bir kədəm ilgirilidi, Zhongguo tarixini tətkik kılıxkımı məlum dərijidə kirixti. Bularning həmmisi nahayiti yahxi əhwal.

2

Lekin bizdə yənə kəmqiliklər bar, bolqandimu nahayiti qong kəmqiliklər bar. Meningqə, əgər bundak kəmqiliklər tüzülməydikən, hizmitimizni tehimu ilgiri sürüxkə amalsız kalmız, Marksizim-Leninizim omumi həkikitini Zhongguo inkilawining konkirit əmiliyiti bilən birləxtürüxtin ibarət uluk ixta tehimu ilgiriləxkə amalsız kalmız.

Aldı bilən, hazırkı əhwalni tətkik kılıx üstidə tohtilaylı. Partiyimizdək bundak qong partiye hazırlı iqki wə həlkəara əhwalni tətkik kılıxta bəzi utuqlarqa erixkən bolsimu, lekin iqki wə həlkəara ixlarning hərkəysi jəhətliridə, iqki wə həlkəara siyasi, hərbi, iqtisadiy sahələr wə mədiniyyət sahəlirining kəysila biridə bolsun, toplıqan matiriyallırımız tehi parqə-purat, tətkikat hizmitimiz tehi xitongsız. 20 yıldın buyan, omumən eytkanda, yükurida eytilqan sahələr boyiqə xitongluk, puhta halda matiriyal toplap tətkik kılıx hizmitini ixlimiduk, keguən əmiliy əhwalni təkxürük-tətkik kılıx

häwasi köyük bolmidi. "Kezni yumuwelip kuxkaq tutux", "karqudək timiskilap belik tutux", bipərwalik kiliç, kuruk gəp setix, yerim-yata bilimgə kanaətlinip kelixtək bundak əng yaman istil, Marksizm-Leninizimning tüp rohiqa tamamən hilap bolğan bundak istil partiyimizdiki nuroqun yoldaxlarda həlioqıqə saklinip kəlməktə. Marks, En'gels, Lenin, Stalinlar bizgə əhwalni əstayidil tətkik kiliçni, zhuguən arzuqə asaslanmay, keguən həkiki əhwal-qə asaslinixni ügitidu; bizning nuroqun yoldaxlirimiz bolsa bu həkikətkə toqridin-toqra hilaplik kiliwatidu.

Əmdi, tarihni tətkik kiliç üstidə tohtilaylı. Az sanlıq partiyə əzaliri wə az sanlıq partiyə həyri-hahlıları bu ixni elip barqan bolsimu, lekin təxkillik elip barmidi. Zhongguoning məyli yekinki 100 yillik tarihi bolsun, yaki kədimki zaman tarihi bolsun, nuroqun partiyə əzalırıqə tehiqila қarangoqu bir janggal. Nuroqun Marksizm-Leninizimqi alımlarmu hə disila Yunandin sez aqidu, əz ata-bowilirini bolsa, əpsuski, untup kalqan. Həzirki əhwalni əstayidil tətkik kiliç häwasi köyük əməs, tarihni əstayidil tətkik kiliç häwasimu koyuk əməs.

Ahirda, həlkəara inkilawiy təjribilərni üginix, Marksizm-Leninizim omumi həkikitini üginix üstidə tohtilaylı. Nuroqun yoldaxlarning Marksizm-Leninizimni üginixi goya inkilap əmiliyyitining ehtiyyacı üqün əməs, bəlki pəkət üginix üqünla üginix

bolup kalqan. Xuning üçün ular okuqan bilenmu həzim kılalmaydu. Pəkət Marks, En'gels, Lenin, Stalinlarning ayrim ibarilirini bir tərəplimə nəkil kəltürüxnila bilidu, əmma ularning məydanı, nuktiinəziri wə usulini kollinip, Zhongguoning həzirki əhwalini wə tarihini konkirit tətkik kilişni, Zhongguo inkilawining məsililirini konkirit təhlil kilişni wə konkirit həl kilişni bilməydu. Marksizim-Leninizimoqa bundak munasiwəttə bolux intayın ziyanlıq, bolupmu uning ottura dərijiliktin yukuri kadirlarqa kəltüridiqan ziyni tehimu qong.

Mən yukarıda üq jəhəttiki əhwal üstidə: hazırkı əhwalni tətkik kilişka əhmiyyət bərməslik, tarixni tətkik kilişka əhmiyyət bərməslik, Marksizim-Leninizimni tətbik kilişka əhmiyyət bərməslik əhwali üstidə tohtilip ettüm, bularning həmmisi nahayiti yaman istil. Bundak istil tarkilip, bizning nuroqun yoldaxlirimizə ziyan yətküzdi.

Rast, hazır bizning koxunimizda muxundak istil bilən buzulqan nuroqun yoldaxlar həkikətən bar. Məmlikət iqı wə sirtidiki, əlkə iqı wə sirtidiki, nahiyə iqı wə sirtidiki, rayon iqı wə sirtidiki konkirit əhwallarnı xitongluk, puhta təkxürük wə tətkik kilişni halimay, pəkət yerim-yata bilimgə, "Xundak bolsa kerək" digən pərəzgə asaslinip buyruk qikiridiqan bundak zhuguənzhuyilik istil nuroqun yoldaxlarda tehiqə məwjut bolup keliwamatmadu?

Bəzilər əzimizning tarihini pəkət bilməydu, yaki nahayiti az bilidu, buni nomus kərməy, əksiqə, xərəp hesaplaydu. Bolupmu eqiri xuki, Zhongguo gongchəndangining tarihini wə əpyün uruxidin bu-yankı Zhongguoning yekinki 100 yillik tarihini hə-kiki bilidiqlanlar nahayiti az. Zhongguoning yekinki 100 yillik iqtisadiy tarihini, yekinki 100 yillik siyasi tarihini, yekinki 100 yillik hərbi tarihini wə yekinki 100 yillik mədiniyət tarihini tətkik kılıxka əstayidillik bilən kirixkən kixilər həttaki tehi yok. Bəzilər əzimizning nərsiliri toqrisida heqnimini bilməydu, əmdi ularda ələdiqini Yunanning wə baxka əllərning qəqəklirila, buningdimu ularning həli harap, ular bularnı qət'əllərning kona kəqəz dəwiliri iqidin parqə-parqə teriwaloqan.

Birkənqə on yildin buyan, qət'əllərdə okuqan nuroqun okuquqlar bu kesəlgə muptila boldı. Ular Yawropa, Amerika əlliri wə Yaponiyidin kaytip kəlgəndin keyin, qət'əllər toqrisida heqnimini pərk etməy səzləx bilənla bolup kətti. Ular patipunluk rol oynidi, əzlirining yengi xəy'ilərni bilix wə yengi xəy'ilər yaritix məs'uliyitini esidin qikirip koydi. Bu kesəlni gongchəndangoqimu yukturdi.

Biz Marksizimni üginiwatımız, əmma bizning arimizda nuroqun kixilərning Marksizimni üginix usuli Marksizimqa toqridin-toqra hilap. Dimək, ular Marks, En'gels, Lenin, Stalinlar kixilərgə səmimi təwsiyə kilip kəlgən asasiy pirinsipka: nəziriyyə

bilən əmiliyətning birligigə hilaplik kıldı. Əlar bu pirinsipkə hilaplik kiloqan ikən, xuning bilən buning-oja ərimu-ərxi pirinsipni yasap qikidu: nəziriyini əmiliyəttin ayrip taxlaydu. Məktəp tərbiyisidə, hiz-məttiki kadirlar tərbiyisidə pəlsəpə okutidioqanlar okuquqılarnı Zhongguo inkilawining logikisini tətkik kilişkə baxlimidi, iqtisadiy pən okutidioqanlar okuquqılarnı Zhongguo iqtisadining hususiyətlirini tətkik kilişkə baxlimidi, siyasi pən okutidioqanlar okuquqılarnı Zhongguo inkilawining celüesini tətkik kilişkə baxlimidi, hərbi pən okutidioqanlar okuquqılarnı Zhongguoning hususiyətlirigə muwapik kelidi-qan zhənlüe wə zhənshuni tətkik kilişkə baxlimidi wə xuning-oja ohxaxlar. Buning nətijisidə hata nər-silər tarkılıp, kixilərgə kəp ziyan yətti. Yən'əndə ügən'gənni Fuxiən^①də ixlətkili bolmay қaldi. Iqtisadiy pən jiaoshousi biənbi bilən fabi^②ni qüxəndürüp berəlməywatkən yerdə, əlwəttə, okuquqılar mu qü-xəndürüp berəlməydu. Bu hal nuroqun okuquqılar arısida bir hil oqeyri təbii rohiy halətni pəyda қildiki, ular Zhongguo məsililirigə kizikmaydi-qan, partiyining yolyoruklarioqa əhmiyət bərməydi-qan bolup қaldi, ularning pütün əs-yadi okutkuqiliridin üginiwalıjan, əbidi əzgərməydu, dəwalıjan jiaotiao-da bolup қaldi.

Əlwəttə, yukurida eytip etkənlirim partiyimiz-diki əng yaman əhwallarning tipik misalliri, omum-yüzlük xundak, diməkqi əməsmən. Lekin bundak

tipik misallar həkikətən məwjud, bəlkı heli kəp, uning ziyanımı heli qong, buningdə səl ix dəp karap turqılı bolmayıdu.

3

Bu pikirni təkrar qüxəndürük üçün bir birigə karimu-karxi ikki hil pozitsiyini selixturup sözli-məkqimən.

Birinci hili zhuguənzhuyilik pozitsiyə.

Bundak pozitsiyidikilər ətraptiki möhitni xitong-luk wə puhta tətkik kilməstir, pəkət zhuguən kiz-qızılıqiqila yəlinip ixləydi, Zhongguoning bugünkü kiyapiti ular üçün oquwa. Bundak pozitsiyidikilər tarihni üzüp taxlaydu, Yunannila biliđu, Zhongguoni bilməydi, Zhongguoning tünüğünki wə ülüxkünni kiyapiti ularqa karangoqu bir janggal. Bundak pozitsiyidikilər Marksizim-Leninizim nəziriyyisini chouxiang rəwixtə məksətsiz tətkik kıldı. Ular Zhongguo inkilawining nəziriyyə məsilisi wə celüe məsilisini həl kiliş üçün Marks, En'gels, Lenin, Stalinlardan məydan, nuktiinezər wə usul izliməy, pəkət nəziriyyə üginix üçünla nəziriyyə üginidu. Okni nixanlıq atmay, nixansız atidu. Marks, En'gels, Lenin, Stalinlar bizgə: keguən məwjud bolup turqan əmiliy xəy'ilərni kezdə tutup, ulardin ənənəviyyətlərni tərip qikip, hərkətimizning yolbaşlamqısı kilişimiz lazim, dəp ügitidu. Bu məksət üçün, Marks eyt-

ḳandək, təpsili rəwixtə matiriyal igəlləp, ular üstidə ilmiy təhlil wə omumlaxturulqan tətkikat yürgüzük kerək^③. Bizning nuroqun kixilirimiz bundak kilmay, əksini kiliwatidu. Ularning birmunqiliri tətkikat hizmiti bilən xuqullinidioqanlar, lekin ular bugünkü Zhongguoni wə tünügünkü Zhongguoni tətkik kilişka zadi həwəs kilmaydu, həwisi pəkət əmiliyəttin ayrıloqan kuruk “nəziriyə” tətkikatiqila karitidu. Birmunqiliri əmiliy hizmət bilən xuqullinidioqanlar, ularmu keguən əhwalni tətkik kilişka dikkət kilmaydu, kəpinqə, eż kizəqinliqiqila yəlinip, hessiyatini siyasət orniqə koyidu. Bu ikki hil kixilər zhuguən karixiqila yəlinip, keguən əmiliy xəy'ilərning məwjutluqıqə etiwersiz karaydu. Birər nutuk sezlisə, ularning nutki a, b, c, d wə birinqi, ikkinqi, üqinqi, tətinqilər bilən toloqan bolidu; birər makala yazsa, ularning makalisi bir taqar kuruk gəp bilən toloqan bolidu. Ularning həkikətni əmiliyəttin izləx niyiti yok, kuruk gəp setip baxkilarnı ezigə jəlp kiliwelik qərizila bar. Texi pal-pal, iqi qal-qal, puhta əməs, qürük. Əzininingkinila rast hesaplaydu, akang ḳaroqay jahanda bir, dəydu, həmmə yerdə “qinchəy dachen”lik kili. Mana bular bizning ko-xunimizdiki bəzi yoldaxlarning istili. Bundak istilni eżənggə kollansang, eżənggə ziyan yətküzisən; kixini tərbiyiləxtə kollansang, baxkilarqa ziyan yətküzisən; inkilapka yetəkqılık kilixta kollansang, inkilapka ziyan yətküzisən. Kiskisi, pən'gə karxi,

Marksizim-Leniniziməqə karxi bundak zhuguənzhuyilik usul gongchəndangning qong düxmini, ixqilar sinipining qong düxmini, həlkning qong düxmini, millətning qong düxmini, partiyiwilik sap bolmioqanlikning bir hil ipadisi. Aldımızda qong düxmən turuptu, uni yokitiximiz zərir. Pəkət zhuguənzhuyi yokitiloqandila, Marksizim-Leninizim həkikiti bax kətiridu, partiyiwilik mustəhkəmlinidu, inkilap oqəlibə kazinidu. Xuni eytiximiz kerəkki, ilmiy pozitsiyə bolmisa, yəni nəziriyyə bilən əmiliyətni birləxtürüxtin ibarət Marksizim-Leninizimlik pozitsiyə bolmisa, bu partiyiwilikning yokluqı yaki partiyiwilikning toluk əməsligi bolup hesaplinidu.

Mundak bir düyzi barki, u xundak kixilərni sürətləp beridu. Uningda mundak diyildi:

Tamda ün'gən komuqning bexi eqir, tüwi ajiz,
yiltizi teyiz bolidu;
Taqda ün'gən bambukning uqi uqluk, posti ke-
lin, iqi kawak bolidu.

Karanglar, ilmiy pozitsiyidə bolmioqan kixilər, Marks, En'gels, Lenin, Stalinlarning əsərliridin birkənqə ibarini yadliwelixinila bilidioqan kixilər, kuruk namila bar. əmiliy bilimi yok kixilər ənə xuningəqə ohximamdu? Əgər birər kixi əzinin kesilini dawalaxni həkikətən halisa, mən u kixigə ənə xu düyzini yeziwelixkə yaki yənimə baturluk kilip, uni əz əyining temiqə qapləp koyuxkə məslihət bərgən bolattim. Marksizim-Leninizim —

pən, pən—rastqillikni tələp kilidioqan bilim, buningda kılqə sahtipəzlik kilişka bolmaydu. Hər halda rastqilrak bolaylı!

Ikkinqi hili Marksizim-Leninizimlik pozitsiyə.

Bundak pozitsiyidikilər Marksizim-Leninizim nəziriysi wə usulini қollinip, ətraptiki möhitni xitongluk, puhta təkxüridü wə tətkik kildi. Ular pəkət əz kizqinlioqıla yəlinip ix kilmay, bəlki, Stalin eytkəndək: inkilawiy qəyrət-xijaətni rastqillik rohi bilən birləxtürüp ix kəridü^④. Bundak pozitsiyidikilər tarihni üzüp taxlimaydu. Ular Yunannila bilix bilən қanaətlinip kalmay, Zhongguonimu bilixkə intilidu; qət'əllərning inkilap tarihinila bilixkə intilip kalmay, Zhongguoning inkilap tarihinimu bilixkə intilidu; Zhongguoning bugüninila bilixkə intilip kalmay, Zhongguoning tünüğüni wə ülüxküninimu bilixkə intilidu. Bundak pozitsiyidikilər Marksizim-Leninizim nəziriyyisini məksətlik tətkik kildi, Marksizim-Leninizim nəziriyyisini Zhongguo inkilawining əmiliy hərkiti bilən birləxtüridi, Zhongguo inkilawining nəziriye məsilisi wə celüe məsilisini həl kiliş üçün Marksizim-Leninizimdin məydan, nuktiinəzər wə usul izləydi. Bundak pozitsiyə nixanlık ok etix pozitsiyisi. “Nixan” Zhongguo inkilawi, “ok”—Marksizim-Leninizim. Biz Zhongguo kommunistlirining bu “ok”ni izliximiz Zhongguo inkilawi wə xərk inkilawidin ibarət bu “nixan”qa etix üçün. Bundak pozitsiyə həkikətni əmiliyəttin izləx pozitsiyisi.

“Əmiliyət” – keguən məwjut bolup turoğan həmməxəy’i, “həkikət” keguən xəy’ilərning iqki baqlinixi, yəni ənənəviyyəti, “izləx” bizning tətkik kilişimiz. Biz məmlikət iqı wə sirtidiki, əlkə iqı wə sirtidiki, nahiyə iqı wə sirtidiki, rayon iqı wə sirtidiki əmiliyətəhəwallarqa asaslinip, ulardin oydurma ənənəviyyətlərni əməs, əslidə bar ənənəviyyətlərni yəni ətrapımızdiki wəkələrning iqki baqlinixini tətip qikip, əz hərkətimiz üçün yolbaxlamqı kilişimiz kerək. Bundak kiliş üçün, zhuguən təsəwwuraqa, bir dəmlük kizəqinlikkə, əlük kitapka asaslanmay, bəlkı keguən məwjut bolup turoğan pakitlarqa asaslinip, matiriyallarnı təpsili igəlləp, Marksizim-Leninizimning omumi əqidilirining yetəkqılıgidə, bu matiriyalların toqra hulasə qırırixımız kerək. Bundak hulasə a, b, c, d din ibarət hadisilər tizilmisi əməs, kuruk səpsətilər bilən toloğan bimənə makalimu əməs, bəlkı ilmiy hulasə boluxi kerək. Bundak pozitsiyidikilərinin həkikətni əmiliyətin izləx niyiti bar, kuruk gəp setip baxkilarnı əzigə jəlp kiliwelix qərizi yok. Bundak pozitsiyə partiyiwilikning ipadisi, nəziriyyə bilən əmiliyətni birləxtürüxtin ibarət Marksizim-Leninizimlik istil. Bu – gongchəndang əzasi heq bolmioqandimu hazırlanıq tegixlik pozitsiyə. Əgər muxundak pozitsiyə bolidiqan bolsa, u qələda, “bexi eçir, tüwi ajiz, yiltizi teyiz”mu bolmayıdu, “uqi uqluk, posti kəlin, iqı kawak”mu bolmayıdu.

4

Yukurida eytiloqan pikirlərgə asasən, təwəndiki-lərni təkliplərimən:

1. Pütün partiyə aldiqa ətraptiki möhitni xitong-luk wə puhta tətkik kilix wəzipisini koyux kerək. Marksizim-Leninizim nəziriyisi wə usulioqa asasən, düxmənning, dostlarning wə əzimizning iktisadiy, maliyə, siyasi, hərbi, mədiniyət jəhətlərdiki wə partiyə ixliri jəhəttiki əhwalini təpsili təkxürük wə tətkik kilix ixini elip berip, andin tegixlik wə zərür hulasə qikirix kerək. Bu məksət üçün, yoldaxlar-ning dikkətini muxundak əmiliy xəy'ilərni təkxürük wə tətkik kilixka tartıx lazımlı; yoldaxlarqa gong-chəndang rəhbəriy organlırinin asasiy wəzipisi ikki qong ixtin yəni əhwalni qüxinix wə siyasətni igəl-ləxtin ibarət ikənligini, buning aldinkisi dunyani bilix, keyinkisi dunyani əzgərtix ikənligini qüxəndürük lazımlı; yoldaxlarqa təkxürmigənning pikir bayan kilix hokuki yokluqını, səpsətiwazlık bilən kəlsə-kəlməs səzləxning wə birinqi, ikkinqi, üçinqi, tətinqi digən hadisilər tizilmisining karəqə kəlməydi-qanlıqını qüxəndürük lazımlı. Məsilən, təxvikat hiz-mitidə əgər düxmənning, dostlarning wə əzimizning təxvikat əhwalini qüxənmisək, təxvikat siyasəti-mizni toqra bəlgiləxkə amalsız қalımız. Hərkəndək bir orunning hizmitidə awal əhwalni qüxinix kerək,

xuningdin keyinla uni obdan bir yaklıq kılıqli bolidu. Pütün partiyidə təkxürük-tətkik kılıx pilanini yoloqa köyux partiyə istilida burulux yasaxning asasiy halkisi.

2. Zhongguoning yekinki 100 yıllık tarixini tətkik kılıxta ihtisaslik kixilərni toplap, ix təksim kiliwelip, həmkarlixip ixləx, təxkilsizlik halitini tügitiş kerək. Aldı bilən iqtisadiy tarix, siyasi tarix, hərbi tarix wə mədiniyət tarixidin ibarət birkañqə tarmak boyiqə təhliliy tətkikat yürgüzüx lazim, xuningdin keyinla omumlaxturup tətkik kılıqli bolidu.

3. Hizməttiki kadirlar tərbiyisi wə kadirlar məktəpliri tərbiyisidə, Zhongguo inkilawining əmiliy məsilihilərini tətkik kılıxni mərkəz kılıx, Marksizim-Leninizimning tüp pirinsiplirini yetəkqi kılıx fang-zhenini enik bəlgiləx lazim, Marksizim-Leninizimni qetip ələqan wə əmiliyəttin ayrıloqan halda tətkik kılıx usulini əməldin qaldurux kerək. Marksizim-Leninizimni tətkik kılıxta yənə «Sovet ittipaki gong-chəndangi (bolxewiklar partiyisi) tarixi kiskiqə kursi»ni asasiy matiriyal kılıx kerək. «Sovet ittipaki gongchəndangi (bolxewiklar partiyisi) tarixi kiskiqə kursi»—100 yıl mabəynidiki pütün dunya kommunizim hərkitining əng ali yiqindisi wə yəküni, nəziriyyə bilən əmiliyətni birləxtürükning ülgisi, pütün dunyada muxu birlə mukəmməl ülgə bar. Biz Lenin, Stalinlarning Marksizim omumi həkikitini

Sovet ittipakı inkilawining konkirit əmiliyiti bilən қandak birləxtürgənligigə wə xu arkılık Marksizimni kandak rawajlanduroqanlıqıqa nəzər salsak, Zhongguoda қandak ixliximiz kerəkligini qüxiniyalaymız.

Biz nuroqun əgri-tokay yollarnı besip ettük. Lekin kəp qaqlarda hatalık toqırılığın baxlamqısı bolidu. Zhongguo inkilawi wə dunya inkilawining muxundak janlıq wə bay möhitida bizning üginix məsilisidiki bu əzgərtiximiz, ixnimənki, qokum yahxi nətijə beridu.

Izahlar

① Fuxiən—Yən'ənning jənubida 70 kilometrqə yiraklıqka jaylaxkan nahiyə.

② “Biənbı”—Shənxi-Gənsu-Ningxia qegra rayoni hekümitining bankisi tarkatkan kəqəz pul. “Fabi”—1935-yıldın keyin guomin-dang guənliao kapitalining tət qong bankisi Ən'gliyə, Amerika jahan girlirining kollixi bilən tarkatkan kəqəz pul. Yoldax Mao Zedongning bu əsərdə eytkini xu wakitta biənbı bilən fabi ot-turisida tuqulqan tegixix kimmətidiki əzgirix məsilisini kərsitidu.

③ Marks. «Kapital»ning 1-tom ikkinqi nəxrige ahirkı sezgə karalsun. Marks bu əsiridə mundak dəydu: “Tətkikat yürgüzük üqün, mol matiriyal toplax, matiriyallarning türlik tərəkkiyat xingtəylirini təhlil kılıx wə bu xingtəylərning iqli munasiwətlərini muhakimə kılıx kerək. Bu ixni orunlimay turup, əmiliy hərkətni muwapiq rəwixtə bayan kılıx qokum mümkün əməs.”

④ Stalin. «Leninizim asaslısı toqrisida»ning 9- kismi «Hizmet istiliqə қaralsun.

YIRAK XƏRK MYUNHENİ SÜİKƏSTİNİ EQIP TAXLAYLI*

(1941-yil 5-ayning 25-küni)

1. Yaponiyə bilən Amerika murəssəlixip, Zhongguoni қurban kılıp, kommunizimə qarxi, Sovet ittipakıqə karxi wəziyət pəyda kılıdiqan xərk Myunheni yengi süikəsti Yaponiyə, Amerika, Jiang Jieshilar otturısida təyyarliniwatidu. Biz uni ekip taxliximiz wə uningoja qarxi turuximiz lazim.

2. Yapon jahan'girligining Jiang Jieshini təslim boluxka məjbur kılıxni məksət kılqan hərbi hujumi hazırlaq ayaklixip qaldı, buning arkisidinla təslim boluxka kiziketurux hərkitini elip berixi qokum. Bu—düxmənning bir turup urux, bir turup əzигə tartix, həm urux, həm əzigə tartixtin ibarət kona siyasetining təkrarlinixi. Biz uni ekip taxliximiz wə uningoja qarxi turuximiz lazim.

3. Yaponiyə hərbi hujum bilən bir wakitta pit-nə-iqwə hujumini қozəqidi, məsilən, “8-armiyə guomindangning mərkəz armiyisi bilən maslixip jəng

* Bu—yoldax Mao Zedong yazğan Zhonggong zhongyangning partiyə iqiqə қaratkan yolyoruqı.

kilikni halimaywatidu”, “8-armiyə pursəttin paydilinip, təsir dairisini kengəytiwatidu”, “Həlkəra yol eqiwatidu”, “Ayrim mərkiziy həkumət қuruwaldı” digənlərni tarkətti wə baxkilar. Bu — Yaponiyining guomindang bilən gongchəndang munasiwitigə bəlgünqilik selip, təslim boluxka kizikturux üçün kiliwatkan hile-nəyringi. Guomindang “zhongyangshe”si wə guomindang gezitliri bu pitnə-iqwalarnı əz əyni boyiqə tarkitip, hə dəp Yaponiyining gongchəndangoja karxi təxwikkatiqə maslixiatidu, ularning nimə qərəzlər bilən bundak kiliwatkanlıqı kixini nahayiti gumanlanduridu. Biz unimu eqip taxliximiz wə uningqimu karxi turuximiz lazim.

4. Yengi 4-armiyə “asılık қildi” dəp elan kılın-qan wə 8-armiyə bir tal ok, bir tiyinlik təminat alalmıqan bolsimu, ular düxmən armiyisi bilən bir dəmmu tohtimay elixip kəlməktə. Bu ketimki jənubiy Sənxi zhənyisi^①də 8-armiyə yənə əzlügidiñ guomindang armiyisigə maslixip jəng қildi, 2 həptidin buyan Huabey səpliridə omumyüzlük hujum-oja etti, hazırlıqə kattık jəng kiliwatidu. Gongchəndang rəhbərligidiki korallik küqlər wə həlk ammisi Yapon baskunqılırioja karxi uruxning mustəhkəm tüwrügi bolup kaldı. Gongchəndangoja karitiloqan barlık təhmətlər Yapon baskunqılırioja karxi uruxni məqəlubiyətkə uqrıtıp, təslim boluxka asanlıq tuqduruxnı məksət kılıdu. Biz 8-armiyə wə yengi 4-armiyining urux muwəppək iyətlirini kengəytiximiz,

barlıq məqlubiyətqilər wə təslimqilərgə karxi turu-ximiz lazim.

Izah

① Jənubiy Sənxi zhənyisi—Zhongtiaoshən zhənyisi. 1941-yil 5-ayda Yapon karakqılıri 50 ming kixidin artuk əskiriy küq bilən Sənxining jənubiqa, Huanghening ximaliy kiroqiqiqa jay-laxkan Zhongtiaoshən rayoniqa hujum kildi. Bu rayonqa guomindang armiyisining jəmi 7 jüni toplanqan, xərkiy ximal tərəptiki Gaoping rayonida uning yənə 4 jüni bar idi, bular koxulup jəmi 250 ming kixi idi. Guomindangning Huanghening ximalidiki budüyliri əslidə gongchəndangqa karxi turuxni əzinin asasıy wəzipisi kılınıqtı, Yapon karakqılırioqa karxi urux kilişkə zadi təyyarlık kərmigən idi, Yapon karakqılıri hujum baxlıqan qəođda, ularning kəp kismi uruxtın əzini qətkə tartıx fangzhenini kollandi. Xunga, 8-armiya muxu zhənyidə guomindang armiyisigə aktip maslixip, Yapon karakqılırioqa zərbə bərgən bolsimu, guomindang armiyisi yənə tamamən tarmar bolup, 3 həptə iqidə 50 ming kixidin artuk əskiriy küqidin ayrılip kaldi, қalın-katkan budüylirim Huanghaiñin ətüp keqip kətti.

FAXIZIMOJA ҚARXI HƏLKARA BIRLIKSƏP TOOİRISIDA*

(1941- yil 6- ayning 23- künü)

Germaniyə faxist həkümranları 6- ayning 22- künü Sovet ittipakıqa hujum қildi. Bundak kara yüzlük bilən kılınoğan tajawuzqılık jinayiti Sovet ittipakıqıla karxi turoqanlıq əməs, bəlkı barlik millətlərning ərkinligi wə mustəkilliqiçimə karxi turoqanlıq. Sovet ittipakinining faxizim tajawuzıqıa karxi mukəddəs uruxi Sovet ittipakinila koqdioqanlıq əməs, bəlkı faxizim կulluoğıa karxi azatlıq kürixi elip beriwatkan barlik millətlərnimə koqdioqanlıq.

Hazır, kommunistlarning pütün dunya boyiqə wəzipisi hərkaysı əllər həlkini səpərwər kilip, həlkara birliksəp uyuxturup, faxizimoja karxi turux yolidə kürəx kilixtin, Sovet ittipakını koqdax. Zhongguoni koqdax. barlik millətlərning ərkinligini wə mustəkilliqini koqdax yolidə kürəx kilixtin ibarət. Hazırkı məzgildə barlik küqlər faxizim կulluoğıa karxi turuxka toplinixi lazim.

* Bu—yoldax Mao Zedong yazən Zhonggong zhongyangning partiya iqigə karatkan yolyoruqı.

Zhongguo gongchəndangining pütün Zhongguo boyiqə wəzipisi:

1. Yapon baskunqılırioqa karxi milli birliksəpni kət'i dawamlaxturux, guomindang-gongchəndang həmkarlıqını kət'i dawamlaxturux, Yapon jahangirligini Zhongguodin koqlap qikirix, buning bilən Sovet ittipakıqə yardəm berix.

2. Qong burzuaziyə iqidiki əksiyətqilərning Sovet ittipakıqə karxi, kommunizimoqa karxi hərkəndak hərkitigə kət'i karxi turux.

3. Taxki ixlar jəhəttə, Ən'gliyə, Amerika wə baxka əllərning Germaniyə, Italiyə wə Yaponiyə faxist hökümrənləri qə karxi turuwatkan barlıq kixiliri bilən birlixip, ortak düxmən'gə karxi turux.

SHƏNXİ-GƏNSU-NİNGXIA QEGRÄ RAYONI CƏNYİHUYIDA SÖZLƏN'GƏN NUTUҚ

(1941- yil 11- ayning 21- künü)

Cənyiyüən əpəndilər, yoldaxlar! Bugün qegra rayon cənyihuyi eqildi, bu zor əhmiyətkə igə. Cənyihuyning məksidi birlə, u bolsimu Yapon jahan-girligini yokitip, yengi demokratik Zhongguo yəni inkilawiy sənminzhuyilik Zhongguo қuruxtin ibarət. Hazırkı Zhongguoning baxka məksidi boluxi mümkün əməs, pəkət muxu məksidila boluxi mümkün. Qünki hazır bizning asasiy düxminimiz iqliki düxmən əməs, bəlki Yaponiyə, Germaniyə wə Italiyə faxizimi. Hazır, Sovet ittipakı kızıl armiyisi Sovet ittipakının wə pütün insaniyətning təkdirli üqün kürəx kiliwatidu, biz Yapon jahan'girligigə karxi turuwaitimiz. Yapon jahan'girligi yənə dawamlik tajawuz kiliwatidu, uning məksidi Zhongguoni munkərz kılıx. Zhongguo gongchəndangining təxəbbusi məmlilikət boyiqə barlık Yapon baskunqılıriqa karxi küqlərni ittipaklaxturup, Yapon jahan'girligini yokitix, məmlilikət boyiqə Yapon baskunqılıriqa karxi

barlik partiyə-guruqlar, siniplar wə millətlər bilən həmkarlixip, wətən haini bolmisila, həmmə kixi bilən birlixip, birlikdə kürəx əlibatlıdır. Gongchəndangning bu təxəbbusi baxtin-ayak birdək bolup kəldi. Zhongguo həlkining Yapon baskunqılırioja əkarxi kəhrimanlarqə urux elip beriwatki-nioqa 4 yıldın axtı, bu urux guomindang-gongchəndang həmkarlıqida wə hərkəysi siniplar. hərkəysi partiyə-guruqlar, hərkəysi millətlərning həmkarlıqida elip beriliwatidu. Lekin tehi qəlibə kazanqını yok; yənə dawamlik kürəx kılıx, inkilawiy sənminzhuyini yoloja koyux lazıim, xundak kilqandıla, qəlibigə erixələydi.

Nimə üqün inkilawiy sənminzhuyini yoloja koyimiz? Qünki Sun Zhongshen əpəndining inkilawiy sənminzhuyisi ta hazırlıq pütün Zhongguoda əməlgə axurulmadi. Nimə üqün hazır sotsiyalizimni yoloja koyuxni tələp kilmaymiz? Sotsiyalizim, əlwəttə, tehimu yahxi tüzüm, bu tüzüm Sovet ittipakida allikaqan yoloja koyuldu, əmma bugünkü Zhongguoda uni yoloja koyuxka tehi xərt-xarait yok. Shənxī-Gənsu-Ningxia qegər rayonida yoloja koyuluwatığını inkilawiy sənminzhuyi. Biz hərkəndək bir əmiliy məsilini həl kılıxta inkilawiy sənminzhuyining dairisidin qikip kətkinimiz yok. Həzirki əhwaldin eytkanda, inkilawiy sənminzhuyining milli məsligi Yapon jahan'girligini yokitixin; həlk hökük məsligi wə həlk turmuxi məsligi bir kisim kixilərningla

mənpəətini əməs, bəlki pütün məmlikəttiki barlık Yapon baskunqılıriqa karxi həlkning mənpəətini kəzləxtin ibarət. Pütün məmlikət həlki kixilik ərkinligi hokuki, siyasi paaliyətlərgə katnixix hokuki wə mal-mülkini koqdax hokukiqa igə boluxi kerək. Pütün məmlikət həlki pikir bayan kilix pursitigə igə boluxi, kiyim-keqək, yimək-iqmək, ix wə okuxka igə boluxi, kiskisi, hər bir kixi tegixlik orunoqa igə boluxi lazim. Zhongguo jəmiyiti ikki bexi kiçik, otturisi yoğan bir jəmiyat, puroletariyat wə pomixxiklar, qong burzuaziyə pəkət azqılıkni təxkil kildi, əng kəng həlk bolsa dihanlar, xəhər uxxak burzuaziyisi wə baxka arılıktiki sinip. Əgər hərkəndək partiyining siyasiti muxu siniplarning mənpəətini kəzdə tutmaydikən, əgər muxu siniplarning kixiliri tegixlik orunoqa igə bolmaydikən, əgər muxu siniplarning kixiliri pikir bayan kilix hokukiqa igə bolmaydikən, dəlet ixlirini yahxi yoloqa koyux mümkün əməs. Zhongguo gongchəndangi otturiqa koyqan siyasətlər barlık Yapon baskunqılıriqa karxi həlkni ittipaklaxturuxni məksət kılqan, barlık Yapon baskunqılıriqa karxi siniplarnı bolupmu dihanlar, xəhər uxxak burzuaziyisi wə baxka arılıktiki sinipni kəzdə tutkan. Gongchəndang otturiqa koyqan hər sahə həlkini pikir bayan kilix pursitigə, ix wə yimək-iqməkkə igə kiliç siyasiti həkiki inkilawiy sənminzhuyilik siyaset. Yər munasiwiti jəhəttə, biz, bir tərəptin,

ijarə wə əsümnı keməytixni yoloja koyup, dihanlarnı yimək-iqməkkə igə kilimiz; yənə bir tərəptin, əismən ijarə wə əsüm tapxuruxnimu yoloja koyup, pomixxiklarqımı kün kəqürgüdək imkaniyət berimiz. Əmgək bilən kapitalning munasiwitı jəhəttə, biz, bir tərəptin, ixqilaroja yar-yelək bolup, ularnı ix wə yimək-iqməkkə igə kilimiz; yənə bir tərəptin, soda-sanaətnı rawajlandurux siyasitininu yoloja koyup, kapitalistlarqımı payda aloqudək imkaniyət berimiz. Muxularning həmmisi pütün məmlikət həlkini ittipaklaxturup, birliktə Yapon baskunqilirioqa karxi turux üçün. Bundak siyasətni biz yengi demokratik siyasət dəp ataymız. Bu—hazırkı Zhongguoning dələt əhvalioqa həkiki uyğun siyasət; biz uning yalquiz Shənxi-Gənsu-Ningxia qegər rayonidila əməs, yalquiz düxmən arkə sepidiki Yapon baskunqilirioqa karxi genjüdilərdila əməs, bəlkı məmlikət boyiqimu yoloja koyuluxini ümit kilişimiz.

Bizning bundak siyasətni yoloja koyuximiz utukluk boldi, pütün məmlikət həlkining kollixioqa igə boldi. Lekin kəmqiliklərmə bar. Bir əsim gongchəndang əzaliri partiyə sirtidiki zatlar bilən demokratik həmkarlıknı yoloja koyuxka tehi mahir əməs, ularda bir türlü tar guənmenzhuyilik yaki məzhəpqilik istili helimu saklanmakta, ular gongchəndang əzalirining Yapon baskunqilirioqa karxi partiyə sirtidiki zatlar bilən həmkarlıxix məjburiyiti barlıqı, partiyə sirtidiki bu zatlarnı qətkə kekix

hökuki yokluqidin ibarət daolini qüxənməydu. Bu daoli həlk ammisidin ayrılmastın, həlk ammisining pikrigə kulak selix, həlk ammisi bilən munasiwət baqlax lazimliqidin ibarət daoli. «Shənxi-Gənsu-Ningxia qegra rayonining məmuri ixlarnı yoloqa koyux ganglingi»ning bir maddisida, gongchəndang əzaliri partiyə sirtidiki zatlar bilən demokratik həmkarlığni yoloqa köyuxi lazim, əzbeximqılık bilən ix kilməsliqi, həmmi əz qanggilioqa eliwalmasliqi kərək, dəp bəlgilən'gən, bu partiyə siyasetini tehiqə qüxənməywatkən ənə xu bir kisim yoldaxlarqa karitip eytiləqan. Gongchəndang əzaliri partiyə sirtidiki zatlarning pikrigə kulak selixi, ularqa pikir bayan kilix pursiti berixi lazim. Baxkılarning eytkini toqra bolsa, karxi eliximiz həmdə baxkılarning artukqılıklarını üginiximiz kerək; baxkılarning eytkini toqra bolmisimu, ularning səzləp boluxioqa yol köyuximiz, andin keyin asta-asta qüxəndürükimiz lazim. Gongchəndang əzaliri hərgiz əzininə rast hesaplimasliqi, hakawurluk kilməsliqi, əzinin həmmə nimisini yahxi, baxkılarning həmmə nimisini yaman dəp karimasliqi lazim; hərgiz kiqikkinə əygə kiriwelip poqilik kilməsliqi, əzi bəg, əzi han boluwalmasliqi lazim. Yapon karakqılıri wə wətən hainliri bilən til biriktürgən xuningdək Yapon baskunqılırioqa karxi uruxka wə ittipaklikka buzoqunqılık seliwatkan əksiyətqi jahillar, əlwəttə, pikir bayan kilix layakıtigə igə əməs, ulardin baxka hərkəndək

kixi pikir bayan kiliç ərkinligigə igə, hata sözləp koysimu kerək yok. Dələt ixi—məmlükətning omumi ixi, bir partiyə, bir guruhnıng hususi ixi əməs. Xuning üçün, gongchəndang əzalırının pəkət partiyə sirtidiki zatlar bilən demokratik həmkarlıknı yoloqa koyux məjburiyitila bar, baxkılarnı qətkə kekix, həmmini longduən kiliwelix hökuki yok. Gongchəndang—millətning, həlkning mənpəətinə kəzləydiqan partiyə, uningda hərgiz hususi mənpəətni kəzləydiqan əqrəz yok. U həlkning nazaritidə boluxi, hərgiz həlkning iradisigə hilaplik kılmaslıqı kerək. Uning əzalırı həlk ammisining arısida turuxi, hərgiz həlk ammisining üstidə turmaslıqı kerək. Wəkil əpəndilər, yoldaxlar! Gongchəndangning partiyə sirtidiki zatlar bilən demokratik həmkarlıknı yoloqa koyuxtın ibarət bu pirinsipi təwrənməydiqan, əbidi əzgərməydiqan pirinsip. Jəmiyəttə tehi partiyə məwjuṭ bolupla turidikən, partiyigə kirgənlər haman azqılıknı, partiyə sirtidikilər haman kəpqılıknı təxkil kılıdu, xuning üçün partiyə əzalırı partiyə sirtidikilər bilən həmmə wakit həmkarlixixi lazımlı, buni hazırla cənyihuyda obdan yoloqa koyux kerək. Meningqə, bizning gongchəndangdin katnaxkan cənyiyünlər muxu siyasitimiz asasida cənyihuyda nahayiti obdan qenikidu, əzidiki guənmenzhuyilikni wə məzhəpqlilikni tügitidu. Biz əziningkinila rast dəydiqan kiçik məzhəp əməsmiz, biz ixikni ekip, partiyə sirtidiki zatlar bilən demokratik həmkarlıknı

yoloqa köyux usulini qokum üginiweliximiz, məsililər üstidə baxkilar bilən məslihətlixixkə mahir boluxni qokum üginiweliximiz kerək. Ehtimal, bugünkü kündimu xundak gongchəndang əzaliri boluxi mümkinki, ular, əgər baxkilar bilən həmkarlixix toqra kəlsə, biz ixliməymiz, dər. Lekin ixnimənki, bundak adəmlər nahayiti az. Mən silərgə kapalət berimənki, bizning partiyimizning mutlək kəp sandiki əzaliri dangzhongyangimizning luxiənini jəzmən ijra կildi. Xuning bilən billə, partiyə sirtidiki hərkəysi yoldaxlarningmu bizning təxəbbusimizni qüxinixini, gongchəndangning hərgiz hususi mənpəətnila kəz-ləydiqan kiqik məzhəp, kiqik guruh əməsligini qüxinixini soraymən. Gongchəndang dəlet ixlirini yahxi yoloqa köyuxni qin kənglidin halaydu. Lekin bizning kəmqiliklirimiz helimu kəp. Biz əz kəmqiliklirimizni eytixin korkmaymiz, biz əz kəmqiliklirimizi qokum tüzitimiz. Biz partiyə iqidə tərbiyini küqəytix arkılık bu kəmqiliklərni tügitimiz, biz yənə partiyə sirtidiki zatlar bilən demokratik həmkarılıkni yoloqa köyux arkılık bu kəmqiliklərni tügitimiz. Mana xundak iqki-taxki jəhəttin tutux kiloqandila, kəmqiliklirimizni tüzitip ketələymiz, dəlet ixlirini həkikici rəwixtə yahxi yoloqa köyalaymiz.

Cənyiyüən əpəndilər, japa-muxəkkətkə karimay bu yioinqa kəldinglər, mən bu təntənilik yioinni hoxallik bilən təbrikleymən, bu təntənilik yioinqa muwəppəkiyət tiləymən.

PARTIYƏ ISTILINI TÜZİTƏYLİ*

(1942- yil 2-ayning 1- kuni)

Partiyə məktiwi bugün eqildi, mən bu məktəpkə muwəppəkiyət tiləymən.

Bügün partiyimizning istili məsilisi toqrisida azraq səzliməkqimən.

Nimə üqün inkilawiy partiyə boluxi kerək? Qünki dunyada həlkkə zulum salidioğan düxmən məwjud, həlk düxmənning zulmini aqdurup taxlixi lazim, xuning üqün inkilawiy partiyə boluxi kerək. Kapitalizim wə jahan'girlik dəwridin eytkanda, gongchəndangdək muxundak bir inkilawiy partiyə kerək. Əgər gongchəndangdək muxundak inkilawiy partiyə bolmayıdikən, həlkning düxmənning zulmini aqdurup taxlixi əsla mümkün əməs. Biz gongchəndangmiz, biz həlkkə rəhbərlik kılıp, düxmənni yokitimiz, xunga bizning koxunimiz rətlik, kədəmlirimiz təkxi, jəngqilirimiz hil, koral-yaraklırimiz yahxi boluxi kerək. Bu xərtlər hazırlanmaydikən, u halda, düxmənni yokitalmamız.

Həzir partiyimizdə yənə қandak məsile bar?

* Bu—yoldax Mao Zedong Zhonggong zhongyang partiyə məktiwining eqilik murasimida səzligən nutuk.

Partiyimizning zongluxiəni toqra, buningda məsilə yok, partiyimizning hizmətliridimu utuk bar. Partiyimizning birkənqə yüz ming əzasi bar, ular həlkə rəhbərlik kilip, düxmən'gə karxi mislisiz muxəkkətlik kürəxlərni kiliwatidu. Buni kəpinqilik kərüp turuptu, buningdin gumanlinixkə bolmayıdu.

Undak bolsa, zadi partiyimizdə yənə məsilə bar-mu, yokmu? Mən eytimənki, həlimu məsilə bar, bəlki məlum mənidə eytkanda, məsilə tehi heli eçir.

Qandak məsilə? Bu xuningdin ibarətki, bəzi yoldaxlarning kallisida birkənqə nərsə anqə durus, anqə toqra bolmaywatidu.

Bu xundak digənlikki, üginix istilimizda tehi bəzi natoqra jaylar bar, partiyə istilimizda tehi bəzi natoqra jaylar bar, ədibiyat istilimizdimu bəzi natoqra jaylar bar. Üginix istilida bəzi natoqrılıklar bar, diginimiz, zhuguənzhuyi illiti bar, digənlik. Partiyə istilida bəzi natoqrılıklar bar, diginimiz, məzhəpqilik illiti bar, digənlik. Ədibiyat istilida bəzi natoqrılıklar bar, diginimiz, partiyə bagusi^① illiti bar, digənlik. Istildiki bu natoqrılıklar kix künü qikidiqan ximal xamilidək həmmə yərni kaplap kətkini yok. Zhuguənzhuyi, məzhəpqilik wə partiyə bagusi hazır həkümran orunda turoğan istil əməs, bular pəkətla tətür xamal, kinqoş xamal, hawa mudapiə engküridin keqip qıkkən xamal, halas. (Külkə) Lekin partiyimiz iqidə tehiqə bundak xamal-

ning boluxi yahxi əməs. Bundak kingoqır xamal qıkıdioqan engkürni etip taxliximiz lazim. Əngkürni etip taxlaydioqan bu hizmətkə pütün partiyimiz kiri-xixi kerək, bu hizmətkə bizning partiyə məktiwi-mizmu kirixixi kerək. Zhuguənzhuyi, məzhəpqilik wə partiyə bagusidin ibarət bu üq kingoqır xamal-ning tarixiy yiltizi bar, bu nərsilər hazır pütün partiyidə həkümran orunda turmisimu, lekin həmixə parakəndiqilik tuqduruwatidu, bizgə yənə hujum kiliwatidu, xuning üçün, ularni tosuximiz zərür, ularni tətkik kilişimiz, təhlil kilişimiz wə qüxəndü-rüximiz zərür.

Üginix istilini tüzitix üçün zhuguənzhuiqə karxi turux, partiyə istilini tüzitix üçün məzhəpqilikkə karxi turux, ədibiyat istilini tüzitix üçün partiyə bagusiqə karxi turux—bular bizning wəzipimiz.

Düxmənni yokitix wəzipimizni orunlax üçün partiyə istilini tüzitix wəzipisini orunliximiz lazim. Üginix istilimu, ədibiyat istilimu partiyə istili. Partiyimizning istili tamamən toqra bolsila, pütün məmlikət həlki bizdin üginidu. Partiyə sirtidiki mu-xundak naqar istilda bolqanlar, əgər ular ak kəngül bolsila, bizdin üginip, eż hatalıklırını tüzitidu, xundak kilip, pütün millətkə təsir kərsitimiz. Biz gongchəndangning koxunimiz rətlik, kədəmlirimiz təkxi, jəngqilirimiz hil, koral-yaraklırimiz yahxi bolsila, u halda, hərkəndək küqlük düxmənni yokitalaymız.

Əmdı zhuguənzhuyi üstidə tohtilimən.

Zhuguənzhuyi bir türlük natoqra üginix istili, u Marksizim-Leninizimoqa karxi, u gongchəndang bilən billə yaxiyalmaydu. Bizgə kerək bolqını—Marksizim-Leninizimlik üginix istili. Üginix istili diginimiz məktəplərningla üginix istili bolup kalmay, bəlkı pütün partiyiningmu üginix istili. Üginix istili məsilisi—rəhbiriyy organlar, barlıq kadirlar wə barlıq partiyə əzalırining pikir kılıx usuli məsilisi, bizning Marksizim-Leninizimoqa karita tutkan pozitsiyimiz məsilisi, pütün partiyidiki yoldaxlarning hizmət pozitsiyisi məsilisi. Xundak ikən, üginix istili məsilisi intayın möhim məsilə, birinqi möhim məsilə.

Həzir nuroqun kixilər arisida bəzibir müjiməl qüxənqilər, məsilən, nəziriyiqi digən nimə, ziyali digən nimə, nəziriyini əmiliyət bilən birləxtürük digən nimə, digən'gə ohxax məsililər toqrisida müjiməl qüxənqilər tarkilip yürməktə.

Biz aldi bilən soal koyup bakanlı, partiyimizning nəziriyə səhiyisi zadi yekurumu, yaki təwənmu? Yekindin buyan, Marksizim-Leninizim kitapliridin kəp tərjimə kilindi, bularnı okuydiqanlarımı kəpəydi. Bu—nahayiti yahxi ix. Lekin buning bilən, partiyimizning nəziriyə səhiyisi nahayiti yekuri kətirildi, digili bolamdu? Durus, bizning nəziriyə səhiyimiz ilgirkigə kariqanda bir kədər yekuri kətirildi. Birak, Zhongguo inkilawi hərkitining bay məzmuni boyiqə eytkanda, nəziriyə sepimiz uningqə bəkmə

mas kəlməydu, ikkisini selixturoqanda, nəziriyə jəhətimizning bəkmə arkıda қалqanlıqı kərülməkta. Bizning nəziriyimiz, omumən eytkanda, tehi inkilap əmiliyiti bilən təng mangalmaywatidu, nəziriyining əmiliyəttin ozup ketixidin bolsa söz eqix tehimu mümkün əməs. Biz bay əmiliyitimizni tehi tegixlik nəziriyə dərijisigə kətərmidük. Biz inkilap əmiliyitidiki barlıq məsililərni yaki zor məsililərni tehi təkxürmidük, nəziriyə baskuqıqa kətərmidük. Karanglar, bizdə Zhongguoning iktisadiy, siyasi, hərbi wə mədiniyət sahəliridə nəziriyə dəp ataxka bolidiqan nəziriyini, ilmiy xingtəy dəp hesaplaxka bolidiqan, yüzə əməs, puhta nəziriyini ijat kilənlər zadi ənqılık? Bolupmu iktisat nəziriyisi sahəsidə, Zhongguoda kapitalizimning rawajlanqınıqə əpyün uruxidin tartip hazırlığıqə 100 yil bolqan bolsimu, lekin Zhongguo iktisadi tərəkkiyatining əmiliyitigə uyoqun kelidiqan, həkiki ilmiy bolqan birər nəziriyə kitawi tehi məydanqə qikkini yok. Alaylı, Zhongguoning iktisadiy məsilisi jəhəttə, nəziriyə səwiyimiz yukuri kətirildi, digili bolamdu? Partiyimizdə tütükərk iktisat nəziriyiqləri bar, digili bolamdu? Həkikətən, undak digili bolmayıdu. Biz nuroqun Marksizim-Leninizim kitaplırını okuduk, buning bilən, nəziriyiqlər bar, dəp hesaplıqlı bolamdu? Bundak digili bolmayıdu. Qünki Marksizim-Leninizim—Marks, En'gels, Lenin, Stalinlar əmiliyətkə asasən ijat kilən nəziriyə, tarhiy əmi-

liyət wə inkilawiy əmiliyəttin qırıloqan omumi hulasə. Biz ularning əsərlirini okupla köyup, yəni mu ilgiriligən halda, ularning nəziriyyisigə asasən, Zhongguoning tarixiy əmiliyiti wə inkilawiy əmiliyitini tətkik kilmay turup, Zhongguoning inkilawiy əmiliyiti üstidə nəziriyyə jəhəttin pikir yürgüzükə intilməy turup, əzimizni karisoqla Marksizim nəziriyyiqisi dəp atıyalmayızz. Biz Zhongguo gong-chəndangining əzasi bolup turukluk, Zhongguo məsililirini kəzgə qelikip tursimu kərmisək, Marksizim kitapliridin pəkət ayrim hulasə wə ayrim қaidilernila yadliwalsak, u halda, bizning nəziriyyə sepidiki utuklirimiz intayın naqar bolatti. Bir kixi Marksizimqə iqtisadiy pən yaki pəlsəpini yadlıwe-lixnila bilip, birinqi babidin ahirki babioğıqə həmmisini xarıldap yada okup berəlisə, əmma uni zadi tətbik ķilalmisa, undak kixini Marksizim nəziriyyiqisi dəp hesaplıqılı bolamdu? Uni yənilə nəziriyyiqi dəp hesaplıqılı bolmayıdu. Bizgə kandak nəziriyyiqilər kerək? Bizgə xundak nəziriyyiqilər kerəkki, ular Marksizim-Leninizim məydani, nuktiinəziri wə usulioqa asaslinip, tarixta wə inkilapta pəyda bolğan əmiliy məsililərni toqra yexip berələydiqan, Zhongguoning iqtisadiy, siyasi, hərbi wə mədiniyət jəhətliridiki türlük məsililirini ilmiy asasta yexip, nəziriyyə jəhəttin qüxəndürüp berələydiqan bolsun. Bizgə ənə xundak nəziriyyiqilər kerək. Kimki, muxundak nəziriyyiqilərdin bolimən, disə, Marksizim-

Leninizimning mahiyitini həkiki əzləxtürələydiqan, Marksizim-Leninizim məydanı. nuktiinəziri wə usu-
lini həkiki əzləxtürələydiqan, Lenin. Stalinlarning
mustəmlikilər inkilawi wə Zhongguo inkilawi toq-
risidiki təlimatını həkiki əzləxtürələydiqan həmdə
uni tətbiq kılıp, Zhongguoning əmiliy məsililirini
qongkur, ilmiy təhlil kılıp, ularning tərəkkiyat
kanunlarını tepip qikalaydiqan boluxi lazımlı, mu-
xundak boləqanlarla bizgə həkiki zərür boləqan
nəziriyyiqlər.

Hazir partiyimizning zhongyangi karar qikirip, yoldaxlirimizni Marksizim-Leninizim məydani, nuktiinəziri wə usulini kollinxni üginiwelip, Zhongguoning tarikhini, Zhongguoning iqtisadiy, siyasi, hərbi ixliri wə mədiniyyitini əstayidil tətkik kılıxka, hər bir məsilə üstidə, təpsili matiriyallarqa asasən, konkirit təhlil yürgüzüp, andin nəziriyyiwi hulasə qikirixka qakirdi. Bu məs'uliyət bizning zimmimizdə.

Bizning partiyə məktiwiimizdiki yoldaxlar Marksizim nəziriyisini əlük jiaotiao dəp karimaslıqı kərək. Marksizim nəziriyisini puhta bilix, tətbik kılıx lazim, puhta bilixtin məksət tətbik kilixtıla. Əgər sən Marksizim-Leninizim nuktiinəzirini tətbik kiliip, bir-ikki əmiliy məsilini qüxəndürüp berəlisəng, u qaoqla, mahtaxka sazawər bolisən wə məlum utukka igə bolqan bolisən. Sən қanqiki kəp nərsilərni qüxəndürüp berəlisəng, қanqiki omumi wə қanqiki qongkur qüxəndürsəng, sening utuqjung xunqə qong

bolidu. Hazir bizning partiyə məktiwimizmu mu-xundak kaidə bəlgilixi kerək, bir okuoquqining Marksizim-Leninizimni ügən'gəndin keyin Zhongguo məsililirigə kandak қaraydiqanlıqıqa nəzər selix lazim, okuoquqlarning bəziliri Zhongguo məsililirini oquk kərələydu, bəziliri oquk kərəlməydu, bəziliri kərüxni bilidu, bəziliri kərüxni bilməydu, ularning əla. naqarlıri, yahxi. yamanlırını muxuningəqə karap ayrix kerək.

Əmdi "ziyalilar" məsilisi üstidə tohtilimən. Bizning Zhongguo—yerim mustəmlikə, yerim feodallik məmlikət, mədiniyiti tərəkkii kilmioqan, xuning üçün ziyalilar bəkmə kədirlik bilinidu. Dangzhongyang buningdin 2 yıldın keprək wakit ilgiri ziyalilar məsilisi toqrisida karar^② kobul kildi, buningda kəng ziyalilarnı koloja kəltürüx, ular inkilap kilişni, Yapon baskunqılırioqə karxi turuxka қatnixixni halisilla, tamamən karxi elix pozitsiyisidə bolux tələp kiliqan. Bizning ziyalilarnı hərmətliximiz tamamən orunluk, inkilawiy ziyalilar bolmisa, inkilap qəlibə kazinalmaydu. Lekin bizgə məlumki, birmunqə ziyalilar əzini nahayiti bilimlik hesaplaydu, əz bilimigə bəkmə təmənna koyidu, halbuki, bundak təmənna koyuxning yahxi əməsligini, ziyanlıq ikənlığını, əzlirining aloqa besixioqa toskunluk kılıdiqanlıqını bilməydu. Əlar xundak bir həkikətni bilixi kerəkki, birmunqə ziiali dəp atılıp yürgənlər, həkikəttə, nisbətən əng bilimsizlər, ixqi, dihanlarning bilimi

bəzidə ularningkigə қarioqanda kəprək bolidu. Bu yerdə biraw: “Həy! Astin-üstün kiliwətting, aqzing-qə kəlgənni dəwatisən” dər. (Külkə) Lekin, yoldax, aldirimang, mening eytkinimningmu az-tola daolisi bar.

Bilim digən nimə? Sinipiy jəmiyat məwjuṭ bolqandan tartip, dunyada bilimning pəkət ikkila türü bolup kəldi, biri ixləpqikirix kürixi bilimi, biri sinipiy kürəx bilimi dəp atılıdu. Təbii pənlər wə ijtimal pənlər muxu ikki türlü bilimning jəwhiri, pəlsəpə bolsa təbiət həm jəmiyat toqrisidiki bilimlərning omumlaxturuluxi wə yəküni. Buningdin baxka yənə kandak bilim bar? Yok. Biz əmdi bəzi okuquqilarqa, jəmiyatning əmiliy paaliyətləri bilən tamamən munasiwiti bolmioğan məktəplərdin kelip qıkkən okuquqilarqa əhəmiyyətli, ularning əhwalı kandak? Bir kixi ənə xundak baxlanquq məktəptin ənə xundak daxüegiqə okup okux püttürsə, bilimlik hesaplinidu. Lekin uning bilimi pəkət kitawiy bilim, u tehi heqkandak əmiliy paaliyətkə katnaxmioğan, əzining aloğan bilimini turmuxning heqkandak sahəsidə ixitən kərmigən. Bundak kixini mukəmməl ziyanlı dəp hesaplıqili bolamdu? Meningqə, nahayiti təs, qunki uning bilimi tehi mukəmməl əməs. Bir kədər mukəmməl bilim digən nimə? Barlik bir kədər mukəmməl bilimlərning həmmisi ikki baskuqtin tərkib tapidu: birinci baskuq — hessi bilim, ikinci baskuq — əkliy bilim, əkliy bilim hessi bilimning yukuri

tərəkkiyat baskuqi. Okuquqilar ning kitawiy bilimi kəndak bilim? Ularning bilimining həmmisi həkikət dəp pərəz kilinoqandimu, bu bilim ularning əzliri xəhsən hasil kiloqan bilim əməs, bəlki ulardin ilgiri etkən kixilər ixləpqikirix kürxi wə sinipiy kürəx-ning təjribilirini yəkünləp yazoqan nəziriyə. Ularning bu bilimni köbul kiliyi pütünləy zərür, lekin xuni bilix kerəkki, məlum əhwaldin eytkanda, bu bilim ular üçün tehi bir tərəplimilik, bu bilimni baxkilar ispatlıqan, əmma ular əzi bolsa tehi ispatlimıqan. Əng möhimi bu bilimni turmuxka wə əmiliyətkə tətbiq kilişka mahir bolux. Xuning üçün mən pəkət kitawiy bilimila bar əmma tehi əmiliyət bilən uqrax-mıqan yaki əmiliy təjribisi tehi az bolqan kixilərgə əz kəməqiligini qüxinip, əzini bir az kəmtərrək tutuxni təwsiyə kılımən.

Pəkət kitawiy bilimila bar bundak kixilərni ismi jismiqa layik ziyalilardin kilişning kəndak qarisi bar? Birdin-bir qarisi ularni əmiliy hizmətkə katnax-turup, əmiliy ixligüqilərgə aylandurux, nəziriyiwi hizmət bilən xuqullanquqilar ni möhim əmiliy məsililərni tətkik kilişka kirixtürüx. Xundak kiliqanda, məksətkə yətkili bolidu.

Mən bundak disəm, bəzilərning aqqioqi kelip kalar. Ular: "Sening bundak qüxəndürüxüngqə, Marksnimu ziyanlı hesaplıqliili bolmaydikən-də" diyixər. Mən: toqra əməs, dəymən. Marks inkilapning əmiliy hərkitigə katnixipla kalmay, bəlki inkilapning

nəziriyiwi ijadiyiti bilənmu xuqullandi. U kapitalistik jəmiyatning iktisadiy tüzülüxini kapitalizimning əng addi amili—shangpindin baxlap, puhta tətkik kildi. Shangpin digən nərsini milyonlıqan kixilər hər küni kərüp tursimu, ixlitip tursimu, lekin uningoja səpsalmıqan idi. Pəkət Marks la uni ilmiy yosunda tətkik kildi, shangpinning əmiliy tərəkkiyati üstidə qayət zor tətkikat ixlirini elip bardi, omumi məwjudiyəttin mukəmməl ilmiy nəziriyini tepip qicti. U təbiətni, tarihni, puroletariyat inkilawini tətkik kilip, biənzhenglik weywulunni, tarhiy weywulunni wə puroletariyat inkilawining nəziriyisini ijat kildi. Xundak kilip, Marks insanıyətning ali əkil-parasitigə wəkillik kılıdiqan əng mukəmməl ziyanı boldi, u heliki kitawiy bilimlə bar kixilərdin tüptin pərklinidu. Marks əmiliy kürəxlərdə təpsili tekxürük-tətkik kılıx bilən xuqullinip, hər hil nərsilərni omumlaxturdi, hasil ķılojan hulasını yənə əmiliy kürəxlərgə elip berip ispatlidi, bundak hizmet nəziriyə hizmiti dəp atılıdu. Partiyimizdə nuroqun yoldaxlarning bundak hizmətni ixləxni üginiwelixi zerür. Partiyimizdə hazır ənə xundak nəziriyə tətkikatı hizmiti bilən xuqullinixni ügənsə bolidiojan nuroqunlıqan yoldaxlar bar, ularning kəpqliliyi kolidin ix kelidiojan zirək kixilər, biz ularni kədirliximiz lazim. Əmma ularning fang-zheni toqra boluxi, ular ilgiri etülgən hatalıklarını təkrarlimaslıqı lazim. Ular jiaotiaozhuyini taxliwe-

tixi, təyyar kitaptiki ibarilər üstidə tohtap կalmaslıqı kerək.

Həkiki nəziriyyə dunyada pəkət birlə, u bolsimu keguən əmiliyəttin elinip, yənə keguən əmiliyəttə ispatlanan nəziriyyə, buningdin baxka həqkandak nərsini biz eytiwatkan nəziriyyidək nəziriyyə dəp ataxka bolmayıdu. Stalin: əmiliyəttin ayrılan nəziriyyə – kuruk nəziriyyə^③, digən idi. Kuruk nəziriyyə karoja kəlməydu, toqra əməs, uni taxliwetix kerək. Bundak kuruk nəziriyyini sezləxkə amrak kixilərni uyat, uyat dəp iza tartkuzux kerək. Marksizim-Leninizim – keguən əmiliyəttin kelip qikkən, yənə keguən əmiliyəttə ispatlanan əng toqra, əng ilmiy, əng inkilawiy həkikət; lekin Marksizim-Leninizimni üginiwatkan birmunqə kixilər uni əlük jiaotiao dəp կaraydu, xuning bilən nəziriyyining tərəkkiyatıqa toskunluk kılıdu, əzige ziyan yətküzidu, yoldaxlar-qımı ziyan yətküzidu.

Ikkinqi tərəptin, əmiliy hizmətlər bilən xuqulliniwatkan yoldaxlırimiz əgər əz təjribilirini hata կollansa, buningdinmu qataq qikidu. Durus, bundak kixilərning adəttə təjribisi nahayiti kəp bolidu, bu bək kimmətlik; əmma ular əz təjribisi bilənla կanaətlinip kalidiqan bolsa, bumu nahayiti həwpilik. Ular əz bilimining hessi bilim yaki kismən bilimgə yatidiqanlıqını, əzliridə əkliy bilim wə omumi bilimning kəm ikənligini yəni nəziriyyining kəm ikənligini xuningdək əz bilimining bir կədər

mukəmməl əməs ikənligini bilixi kerək. Həlbuki, inkilawiy ixlarnı yahxi ixləx üçün bir kədər mukəmməl bilim bolmisa bolmayıdu.

Muxundak қarioqanda, mukəmməl bolmığan ikki hil bilim bar, bir hili təyyar kitaptiki bilim, yənə bir hili hessi bilim wə kismən bilimgə yatidiqan bilim, bularning ikkilisidə bir tərəplimilik bar. Pəkət muxu ikkisini birləxtürgəndila, yahxi wə bir kədər mukəmməl bilim hasil bolidu.

Lekin, bizning ixqi, dihan kadirlirimiz nəziriye üginix üçün aldi bilən omumi məlumat elixi lazım. Omumi məlumatka igə bolmay turup, Marksizim-Leninizim nəziriyyisini əzləxtürgili bolmayıdu. Omumi məlumatka igə bolqanda, Marksizim-Leninizimni қaşanla bolsa ügən'gili bolidu. Mən kiçik waktimdə Marksizim-Leninizimlik məktəptə okuqan əməs, ügən'ginim "Kongzi eytidurki, üginix wə ügən-gənni daim təkrarlap turux hoxallık əməsmu?"^④ digən nərsilər idi, bundak üginixning məzmuni gərqə konirap kalqan bolsimu, lekin manga paydisimu təkkən, qünki mening hət sawadim xuningdin qıkkən. Wahalənki, hazır Kongzining nərsiliri üginilməydu, yengiqə til, tarih, juqrapiyə wə təbiət sawadi ügini-lidu, bu omumi məlumat dərsliri yahxi üginiwelinsa, həmmə yerdə əskatidu. Bizning dangzhongyangımız hazır ixqi, dihan kadirlardın omumi məlumat elixni alahidə tələp kilmakta, qünki omumi məlumatka igə bolqandin keyin, siyasi, hərbi, iqtisadiy pənlərdin

kaysisinila bolsun ügən'gili bolidu. Undak bolmioqanda, ixqi, dihan kadirlar bay təjribigə igə bolqan bilənmə, nəziriyə üginix imkaniyitigə igə bolal-maydu.

Buningdin kariqanda, zhuguənzhuyioqa қarxi turuxta yukturida eytiloqan ikki türlük kixilerni əzlirining yetixsizliklirini tügitix təripigə karap rawajlanduruximiz wə ularnı əzara birləxtürükimiz kerək. Kitawiy bilimi bar kixilər əmiliyət tərəpkə karap rawajlinixi lazımlı, xuningdin keyinla, kitap üstidiki bilim bilən tohtap kalmashlıqı, jiaotiaozhuyi hatalıqını ətküzməsligi mümkün. Hizmət təjribisi bar kixilər nəziriyə üginixi, ihlas bilən kitap okuxi lazımlı, xuningdin keyinla, əz təjribisini rətkə selip, omumlaqturup, nəziriyə dərijisigə ketirixi mümkün, xuningdin keyinla, kismən təjribisini hata halda omumi həkikət dəp karimaydiqan boluxi, təjribiqilik hatalıqidin saklinixi mümkün. Jiaotiaozhuyi wə təjribiqilikning ikkilisi zhuguənzhuyi, bir birigə ohxi-maydiqan ikki kutuptin tuqulqan nərsilər.

Dimək, partiyimiz iqidiki zhuguənzhuyi ikki hil: biri jiaotiaozhuyi, yənə biri təjribiqilik. Jiaotiaozhuyiqilar wə təjribiqilər pəkət bir tərəpnila kəridü, omumi tərəpni kərməydu. Əgər dikkət kilmisa, əgər bundak bir tərəplimilikning kəmçilik ikənligini bilmisə wə uni tüzitixkə tirixmisa, u halda, asanla hata yoloq kirip kalidu.

Lekin bu ikki hil zhuguənzhuyidin hazır parti-

yimiz iqidə jiaotiaozhuyi bəkrək həwplik. Qünki jiaotiaozhuyi asanla Marksizim kiyapitigə kiriwelip, ixqi, dihan kadirlarnı korkutup, ularni əsir elip, ezigə qakar kiliwalidu, ixqi, dihan kadirlar bolsa uni asanlikqə tonuwalalmaydu; jiaotiaozhuyi saddagol yaxlarnimu korkutup, ularni əsir kiliwelixi mümkün. Əgər biz jiaotiaozhuyini tügətsək, kitawiy bilimi bar kadirlarnı təjribilik kadirlar bilən birləşixin, əmiliy xəy'ilərni tətkik kilix bilən xuqullinixni halaydiqan kılqılı bolidu, nəziriyini təjribə bilən birləxtüridiqan nuroqun obdan hadimlar wə bir kisim həkiki nəziriyiqilər barlikka kelidu. Əgər biz jiaotiaozhuyini tügətsək, təjribilik yoldaxlarnı yahxi ustazoqa igə bolup, əz təjribilirini nəziriyə dərijisigə kətirəleydiqan, xuning bilən təjribiqilik hatalioqidin saklinalaydiqan kılqılı bolidu.

“Nəziriyiqi” wə “ziyali” toqrisida müjiməl qüxənqilər məwjut bolqandin taxkiri, yənə hər künü eytilip keliwatkan “nəziriyə bilən əmiliyətni birləxtürük” toqrisidimu nuroqun yoldaxlar arisida müjiməl qüxənqilər bar. Ular hər künü “birləxtürük” dəydu, əmiliyəttə bolsa “ayrix”ka hərkət kildi, qünki ular birləxtürməkqi əməs. Marksizim-Leninizim nəziriyisini Zhongguo inkilawining əmiliyiti bilən kandak birləxtürük kerək? Ammibap səz bilən eytkanda, bu—“nixanlıq ok etix”. Okni nixanoqa toqrilap etix kerək. Marksizim-Leninizim bilən Zhongguo inkilawining munasiwiti ok bilən nixanning munasiwi-

tigə ohxaydu. Bəzi yoldaxlar "nixansız ok atidu", kalaymikan etiweridu, bundak kixilər inkilapni asanla buzup koyidu. Bəzi yoldaxlar okni kolqa elip, ərüp-qerüp kəridu-də, "Yahxi ok ikən! Yahxi ok ikən!" dəp aqzı-aqzıqə təgməy mahtaydu, əmma həq atkusi kəlməydu. Bundak kixilər – asarətikiwazlar, ularning inkilap bilən munasiwiti yok diyərlik. Marksizim-Leninizimdin ibarət okni Zhongguo inkilawidin ibarət nixanoqa etix kerək. Bu məsilini enik koymisak, partiyimizning nəziriyyə səwiyisi əbidi yukuri ketiriləlməydu, Zhongguo inkilawimu əbidi qəlibə kazinalmaydu.

Bizning yoldaxlırimız qüxinixi lazimki, bizning Marksizim-Leninizimni üginiximiz abroy üçün əməs, uningda əndaktu sir bolqanlioqi üçünmu əməs, pəkət uning puroletariyat inkilawi ixlirini qəlibigə baxlaydioqan pən bolqanlioqi üçün. Ta hazırlıq kədər yənə birmunqə kixilər Marksizim-Leninizim kitaplıridiki bəzi ayrim ibarilərni təyyar turqan hislətlik dora dəp karaydu, goya uni tepiwalsila, hərkəndək kesəlni kiynalmayla sakayıp kətkili bolidiqan-dək. Bu – gədəklərning nadanlioqi, biz bundak kixilər arisida akartıx hərkitini elip beriximiz kerək. Marksizim-Leninizimni diniy jiaotiao dəp karioquqlar – ənə xundak nadan-bilimsiz kixilər. Bundak kixilərgə, sening bu jiaotiaoying heqnimigə yarımaydu, dəp toqrisini eytix kerək. Marks, En'gels, Lenin, Stalinlar, bizning təlimatımız jiaotiao əməs,

bəlki hərkətning kiblinamisi, dəp təkrar-təkrar eytən idi. Undak kixilər dəl muxu əng möhim, əng möhim səzni untup kaloqan. Zhongguo kommunistliri Marksizim-Leninizim məydanı, nuktiinəziri wə usulini mahirlik bilən kollinip, Lenin, Stalin-larning Zhongguo inkilawi toqrisidiki təlimatını mahirlik bilən kollinip, yənimə ilgiriligən halda Zhongguoning tarixiy əmiliyiti wə inkilawiy əmiliyitini ihlas bilən tətkik kılıx dawamida Zhongguoning ehtiyajıqə muwapik kelidiqan nəziriyiwi ijadiyətlərni hər jəhəttin yaritalisa, xu qaqdila buni nəziriyə bilən əmiliyətni birləxtürgənlik digili bolidu. Birləxtürəxnı eqizdila səzləp, hərkətə birləxtürmişə, u halda, yüz yil səzligən bilənmə, bəribir, paydisi yok. Biz məsiligə zhuguən wə bir tərəplimə karax-ka karxi turuxta jiaotiaozhuyilik zhuguənlikni wə bir tərəplimilikni yimirip taxliximiz lazim.

Pütün partiyining üginix istilini tüzitix üçün zhuguənzhuyioqə karxi turux lazimlioq məsilisi toqrisida bugün səzləydiqanlırim ənə xular.

Əmdi məzhəpqilik məsilisi üstidə tohilimən.

20 yillik qenikix arkısında hazır partiyimizdə həkümran orundiki məzhəpqilik kalmidi. Lekin məzhəpqilikning kaldukliri helimu məwjut, məzhəpqilikning kaldukliri partiyə iqidiki munasiwətlərdə bar, partiyə sırtidiki munasiwətlərdimə bar. Partiyə iqidiki munasiwətlərdə ipadilinidioqan məzhəpqilik hahixi iqki yəkləxni tuqdurup, partiyə iqidiki

birlikkə wə ittipaklikka toskunluk kildi; partiyə sirtidiki munasiwətlərdə ipadilinidioqan məzhəpqilik hahixi taxki yəkləxni tuqdurup, partiyining pütün məmlikət həlkini ittipaklaxturux ixişa toskunluk kildi. Bu ikki jəhəttiki apətning yiltizini komurup taxlıqandila, partiyimiz pütün partiyidiki yoldaxlarnı ittipaklaxturux wə pütün məmlikət həlkini ittipaklaxturuxtın ibarət uluk ixni tosalıqusız elip baralaydu.

Məzhəpqilikning partiyə iqidiki kaldukliri nimi-lərdin ibarət? Asasən, təwəndiki birnəqqə hildin ibarət:

Aldı bilən, mustəkillik dəwasi kılıx. Bir kisim yoldaxlar pəkət kismən mənpəətnila körüp, omumi mənpəətni kərməydu, ular ezliri baxkuruwatkan kismən hizmetni haman namuwapik halda alahidə təkitləp, omumi mənpəətni əzlirining kismən mənpəətigə boysunduruxnilə ümit kildi. Ular partiyimizning demokratiyə-mərkəzləxtürük tüzümini qüxənməydu, ular gongchəndangoşa demokratiyiningla əməs, hususən mərkəzləxtürükning lazımlığını bilməydu. Ular azqılık kəpqilikkə boysunux, təwən yukurişa boysunux, kismənlik omumilikka boysunux, pütün partiyə zhongyangşa boysunuxtın ibarət demokratiyə-mərkəzləxtürük tüzümini untup kalıqan. Zhang Guotao dangzhongyangşa karita mustəkillik dəwasi kıldı, nətijidə partiyigə asılık kilip, ixpiyon bolup kətti. Həzir eytiliwatkını bundak

intayin eojir məzħəpqilik bolmisimu, lekin bundak əħħwalning aldini elix, birlikkə kelelməslik əħħwal-lirini tamamən tügitix lazim. Omumilikni kəzde tutuxni təxəbbus kılıx kerək. Hər bir partiyə əza-si, hər bir kismən hizmət, hər bir söz yaki hərkət pütün partiyə mənpəetini qikix nuktisi kilixi lazim, bu pirinsipka hilaplik kiliixa hərgiz yol koyulmaydu.

Bundak mustəkillik dəwasini kılıdiqan kixilər haman əzlirining xəhs birinqi məsligidin kol üzəlməydu, ular xəhs bilən partiyining munasiwiti məsili-sidə, kəpinqə, natoqra pozitsiyə tutidu. Ular aqzida, partiyigə hərmət kilişən, disimu, lekin əməlde xəhsni birinqi orunoqa koyidu, partiyini ikkinqi orunoqa koyidu. Bundak kixilər nimini dəwa kılıdu? Nam qikirixni, mərtiwə wə xəhrət kazinixni dəwa kılıdu. Ular bir kisim ixni baxkuroqan qaçda, mustəkillik dəwası kılıdu. Buning üçün, bəzi kixilərni əz yenioja tartidu, bəzi kixilərni qətkə kakidu, yoldaxlar arısida mahtanqaklik, hoxamətqilik kılıdu, bəzilər bilən apak-qapak boluwalidu, burzua partiyilirining qakina istilinimu gongchəndang iqigə elip kiridu. Bundak kixilər əzlirining səmimiyyətsizligidin ziyan tartidu. Meningqə, səmimiyyət bilən ixliximiz lazim; dunyada birər ixni baxka qikirix üçün səmimi pozitsiyə bolmisa zadi bolmaydu. Kimlər səmimi kixilər? Marks, En'gels, Lenin, Stalinlar—səmimi kixilər, pən alımlırı səmimi kixilər. Kimlər səmimi-

yətsiz kixilər? Trotski, Buharin, Chen Duxiu, Zhang Guotaolar — intayın səmimiyətsiz kixilər, xəhsi mənpəət üqün, kismən mənpəət üqün mustəkiliik dəwasi kiloquqılar mu səmimiyətsiz kixilər. Barlıq hili-gər kixilər, ilmiy pozitsiyə boyiqə ix kilmaydiqan kixilər əzini pəmlik, nahayiti əkillilik hesaplaydu, həkikəttə bolsa ularning həmmisi əng ahmak kixilər, akıwiti yahxi bolmaydiqan kixilər. Partiyə məktiwimizning okuquqılıri bu məsilihə qokum dik-kət kili xi lazim. Biz partiyimizni qokum mərkəzləx-kən, birlikkə kəlgən partiyə kılıp kurup qikiximiz, barlıq pirinsipsiz guruhwazlık kürəxlirini pak-pakız tügitiximiz kerək. Pütün partiyimiz tekxi, birdək kədəm taxlap, ortak nixan üqün kürəx kilsun, disək, xəhsiyətqılık wə məzhəpqılıkkə qokum karxi turuximiz lazim.

Qəttin kəlgən kadirlar bilən yərlik kadirlar ittipaklixixi, məzhəpqılık hahixiqa karxi turuxi kerək. Qunki Yapon baskunqılırioqa karxi genjüdilərning birmunqisi 8-armiyə wə yengi 4-armiyə kəlgəndin keyinla kuruldi, nuroqun yərlik hizmətlər qəttin kəlgən kadirlar baroqandin keyinla rawajlandı, qəttin kəlgən kadirlar bilən yərlik kadirlarning muna-siwigə nahayiti obdan dikkət kili x lazim. Yoldax-lirimiz qüixinixi kerəkki, muxundak xaraitta, pəkət qəttin kəlgən kadirlar bilən yərlik kadirlar tamamən birdək ittipak bolqandila, yərlik kadirlar kəpləp yetixtürulgən wə əstürulgəndila, genjüdilər mustəh-

kəmlinələydu, partiyimiz genjüdilərdə yiltiz tarta-
laydu, bolmisa, mümkün əməs. Qəttin kəlgən kadirlar
wə yərlik kadirlarning hərkəsisisining artuk-
qılıqları bar, yetixsizliklrimu bar, ular bir birining
artukqılıqlırını köbul kilip, yetixsizliklirini tügitixi
lazim, xundak kılqandila, aloqa basalaydu. Qəttin
kəlgən kadirlar əhwal bilən tonuxux wə amma
bilən alakə baqlax jəhətliridə haman yərlik
kadirlarqa yətməydu. Əzəmni alsam, ənə xundak.
Mening ximaliy Shənxigə kəlginimə 5-6 yil bolup
kaldi, lekin ximaliy Shənxidiki əhwallar bilən to-
nuxluqum, ximaliy Shənxidiki həlk bilən bolqan
alakəm ximaliy Shənxilik bəzi yoldaxlarningkigə
kariqanda helila kəm. Sənxi, Hebey, Shəndongdiki
wə baxka jaylardiki Yapon baskunqılıriqə karxi
genjüdilərgə barojan yoldaxlirimiz bu məsiligə qokum
dikkət kili xi kerək. Yalnız buning bilənla kalmast-
tin, hətta bir genjüdining iqidimu, uningdiki hər-
kəysi rayonlarning tərəkkiyati ilgir-keyin bolup
bir birdin pərklinidiqanlıktın, kadirlrimu qəttin
kəlgən wə yərlik dəp pərklinidu. Ilqarrak rayonlar-
ning kadirları қalakraq rayonlarqa barsa, ularmu
xu yər üçün qəttin kəlgən kadirlar bolidu, ularmu
yərlik kadirlarqa yar-yələk bolux məsilisigə toluk
əhmiyət berixi kerək. Adəttiki əhwaldin eytkanda,
qəttin kəlgən kadirlar rəhbərlik məs'uliyitini üstigə
aloqan jaylarda əgər qəttin kəlgən kadirlar bilən
yərlik kadirlarning munasiwiti yahxi yoloqa koyul-

miqan bolsa, u qaoqda bu jawapkarlık, asasən, qəttin kəlgən kadirlarning üstigə qüxüxi kerək. Asasiy rəhbərlik məs'uliyitini üstigə aloqan yoldaxlarning jawapkarlıqı tehimu zor bolidu. Hazır jaylarning bu məsiligə əhmiyət berixi tehi nahayiti yetərsiz, bəzilər yərlik kadirlarqa səl karaydu, yərlik kadirlarni zanglıq kılıdu, ular: "Yərliklər nimini bilidu, səhralıq!" diyixidu, bundak adəmlər yərlik kadirlarning möhimliqini pəkət bilməydu, ular yərlik kadirlarning artukqılıklarını qüxənməydu, əzlirining yetixsizliklərini qüxənməydu-də, natoqra, məzhəpqilik pozitsiyə tutidu. Qəttin kəlgən barlık kadirlar qokum yərlik kadirlarqa kəyünüxi, ularoqa daim yardım berip turuxi kerək, ularni zanglıq kılıxka, ularoqa zərbə berixkə yol koyulmaydu. Təbii, yərlik kadirlarmu qəttin kəlgən kadirlarning artukqılıklarını üginip, namuwapiq, tarşarxlarnı taxliwetip, qəttin kəlgən kadirlarnı hərgiz yat kərməstin, ular bilən iqkoyun-taxköyun bolup ketixi həmdə məzhəpqilik hahixidin saklinixi kerək.

Armiyə hizmitidiki kadirlar bilən yərlik hizmət-tiki kadirlarning munasiwitimu xundak. Ikkilisi tamamən birdək ittipaklıxixi, məzhəpqilik hahixioqa karxi turuxi lazim. Armiyə kadirları yərlik hizmət-tiki kadirlarqa yardım berixi, yərlik hizməttiki kadirlarmu armiyə kadirlarıqə yardım berixi kerək. Əgər majra bolup kalsa, hər ikki tərəp bir birini

kəqürüxi həmdə hərkəysisi ezi üstidə toqra bolğan ez əzini tənkitni yürgüzüxi kerək. Armiyə kadirları əmiliyəttə rəhbərlik orunda turoğan jaylarda, adət-tiki əhwalda, əgər armiyə kadirları bilən yərlik hizmət tiki kadirların munasiwiti yahxi yoloja koyulmuşan bolsa, u əhalda, asasiy jawapkarlıq armiyə kadirlarının üstigə qüxüxi kerək. Armiyə kadirlarını aldı bilən ez məs'uliyitini qüxinip, yərlik hizmət tiki kadirlarqa kəmtərlik bilən muamilə əlibidioğan kılıx kerək, xu qəqdila genjüdilərning urux wə kurulux ixlirini onguxluk elip berixning xərt-xaraiti tuqulidu.

Birkənqə қoxun otturisidiki, birkənqə jay otturisidiki, birkənqə hizmət orni otturisidiki munasi-wətlərmə xundak. Əzinila kəzdə tutup, baxkılarnı kəzdə tutmaydiqan tar məhkimiqilik hahixiqa karxi turux kerək. Kimki baxkılarning kiyinqilikləri bilən kari bolmaydikən, baxkilar uning ərimiqidiki kadirlarnı sorisa bərməydikən, yaki naqarlarını berip, "apətni hoxnisiqa ittirip koyidu"kən, baxka orunlar, baxka jaylar, baxka kixilər toqrisida zadi oylanmaydikən, bundak kixi tar məhkimiqi dəp atılıdu, bu — kommunistik rohni pütünley yokatkanlık. Omumilikni kəzdə tutmaslik, baxka orunlarqa, baxka jaylarqa, baxka kixilərgə kəngül bəlməslik muxundak tar məhkimiqilərning hususiyiti. Bundak kixilərgə tərbiyini küqəytip, buning bir hil məzħəp-qilik hahixi ikənlərini, əgər u əwj elip ketiwərsə,

nahayiti hətərlik bolidiqanlıqını qüxəndürүүx lazım.

Yənə bir məsilə bar, u bolsimu kona kadirlar bilən yengi kadirlarning munasiwiti məsilisi. Yapon baskunqılırioqa karxi urux baxlanqandin buyan, partiyimiz zor dərijidə rawajlandı, nuroqunlıqan yengi kadirlar barlıkka kəldi, bu—nahayiti yahxi əhwäl. Yoldax Stalin Sovet ittipaki gongchəndangi-ning 18-kürultiyida kiloqan dokladida: "Kona kadirlar adəttə kəp bolmayıdu, ehtiyajlık sandın kəm bolidu, uning üstigə, aləmning təbiət kanuni munasiwiti bilən ular kismən katardin qikixka baxlaydu" digən idi. U bu yerdə kadirlar əhwali üstidə tohilidu, təbii pən üstidimu tohilidu. Partiyimizdə əgər kəng yengi kadirlarning kona kadirlar bilən bolqan birdək həmkarlıqi bolmisa, bizning iximiz otturuda üzülüp kalıdu. Xuning üçün, barlık kona kadirlar nahayiti zor kizəqinlik bilən yengi kadirlarnı karxi elixi, yengi kadirlarоqa əqəmhorluk kılıxi kerək. Durus, yengi kadirlarda kəmqilik bar, ularning inkilapka katnaxkınıqə tehi uzak bolmidi, təjribisi tehi kəm, ularning bəziliri kona jəmiyatning naqar idiyisining kuyruqını yəni uxxak burzuaziyə xəhsiyətqılıgi idiyisining kalduklarını əzi bilən bil-lə sərəp kelixtin hali bolalmaydu. Lekin bu kəmqilik-lərni tərbiyə wə inkilapta qenikix dawamida pəydin-pəy tütütip ketələydu. Ularning artukqılıqi xuki, huddi Stalin eytkandək, ularning yengi xəy'ilərgə karita sezimqanlıqı etkür bolidu, xuning üçün

ularda yüksək kizəqinlik wə aktiplik bar, bəzi kona kadirlarda bolsa bular kəm^⑤. Birdək ittipak bolup, ortak ixlarni elip berix həmdə məzhəpqilik hahixidin saklinix üçün, yengi wə kona kadirlar bir birini hərmətlixi, bir biridin üginixi, bir birining artuk-qılıqını kobul kılıp, yetixsizligini tügitixi lazim. Kona kadirlar asasiy rəhbərlik məs'uliyitini üstigə aloqan jaylarda, adəttiki əhwalda, əgər kona kadirlar bilən yengi kadirlarning munasiwiti yahxi yoloqə koyulmioqan bolsa, u qoqda, asasiy jawapkarlıknı kona kadirlar üstigə elixi lazim.

Yukurida eytiloqan kismənlik bilən omumilikning munasiwiti, xəhs bilən partiyining munasiwiti, qəttin kəlgən kadirlar bilən yərlik kadirlarning munasiwiti, armiye kadirları bilən yərlik hizməttiki kadirlarning munasiwiti, koxunlar bilən koxunlar, jaylar bilən jaylar, bu hizmət orni bilən u hizmət orni otturisidiki munasiwətlər, kona kadirlar bilən yengi kadirlarning munasiwiti—bularning həmmisi partiyə iqidiki əzara munasiwət. Kürəxkə paydilik bolsun üçün, bu jəhətlərdə kommunistik rohni estürüp, məzhəpqilik hahixidin saklinix bilən partiyimizni koxuni rətlik, kədimi təkxi bolux məksidigə yətküzüx kerək. Bu—nahayiti möhim məsilə, partiyə istilini tüzütxə bu məsilini üzül-kesil həl kılıxımız kerək. Məzhəpqilik zhuguənzhuyining təxkiliy munasiwəttiki bir hil ipadisi; əgər biz zhuguənzhuyini tügitip, Marksizim-Leninizimning

həkikətni əmiliyəttin izləx rohini rawajlandurmakçıı bolsak, partiyə iqidiki məzhəpqilikning kalduklarını süpürüp taxlap, partiyə mənpəətini xəhsini mənpəət wə kismən mənpəəttin üstün koyuxni qikix nuktisi kilip, partiyimizni toluk ittipaklıkkə, birlikkə erix-türükümüz lazim.

Məzhəpqilikning kaldukları partiyə iqidiki munasıwətlərdə yokitilixi kerək, partiyə sırtidiki munasıwətlərdimən yokitilixi kerək. Buning səwiwi: düxmənni yalqız pütün partiyidiki yoldaxlarnı ittipaklaxturux bilənla yənggili bolmayıdu, pütün məmlikət həlkini ittipaklaxturoqandila yənggili bolıdu. Zhongguo gongchəndangi pütün məmlikət həlkini ittipaklaxturux ixida 20 yıldın beri muxəkkətlik, uluk hizmətlərni ixləp kəldi; Yapon başqun-qılırioqa karxi urux baxlanqandanın buyan, bu hizmətlərning muwəppəkiyiti tehimu uluk boldi. Lekin bu, bizning barlık yoldaxlirimiz həlk ammisiyoqa muamilə kılıxta toqra istiloqa igə boldi, məzhəpqilik hahixidin hali boldi, digənlik əməs. Undak əməs. Bir kisim yoldaxlarda məzhəpqilik hahixi - həkikətən helimu bar, bəzilərdə bəlki nahayiti eçir. Birmunqə yoldaxlirimiz partiyə sırtidiki kixilər aldida əzini qong tutuxka amrak, ularni kezgə ilmaydu, ularni mənsitməydu, ularni hərmətləxni, ularning artukqılıklarını qüxinixni bolsa halimaydu. Mana bular məzhəpqilik hahixi. Bu yoldaxlar Marksizim kitaplıridin birnəqqını okuqandanın keyin,

əzini tehimu kəmtər tutux orniqə tehimu təkəbbur-lixiwalidu, daim baxkilarnı, karqa kəlməydu, diyixi-du, əzining bilidioqınınıng bolsa həkikətən yerim-yata ikənligini qüxənməydu. Bizning yoldaxlirimiz munu bir həkikətni qüxinwelixi kerək: gongchəndang əzaliri partiyə sirtidiki kixilərgə karıqanda hərka-qan azqilikni təxkil kildi. 100 kixi iqidə bir gong-chəndang əzasi bar, dəp pərəz kılinsa, pütün Zhongguodiki 450 milyon kixi iqidə 4 milyon 500 ming gongchəndang əzasi bolqan bolidu. Muxundak kəp sanqa yətkən təkdirdimu, gongchəndang əzaliri aran bir pirsəntnilə təxkil kildi, əhalian 99 pirsənti partiyisizlər. Partiyisiz kixilər bilən həmkar laxmas-likka nimə asasımız bar? Biz bilən həmkarlixixni halaydioqan xuningdək biz bilən həmkarlixixi müm-kin bolqan barlıq kixilərgə karita bizning pəkət ular bilən həmkarlixix möjburiyyitimiz bar, hərgiz ularnı qətkə kekix hokukimiz yok. Bir kisim partiyə əzaliri bolsa bu daolini qüxənməydu, biz bilən həmkarlixixni halaydioqan kixilərni kəzgə ilmaydu, hətta qətkə kakidu. Bundak kilişkə heq-kandak asas yok. Marks, En'gels, Lenin, Stalinlar bizgə muxundak asas bərgənmu? Yak. Əksiqə, ular bizgə ammidin ayrılmay, amma bilən ziq munasiwət baqlax lazımlıqını haman səmimi təwsiyə kılıp kəldi. Zhongguo gongchəndangi zhongyangi bizgə muxundak asas bərgənmu? Yak. Zhongyangning barlıq kararlırı iqidə, biz ammidin ayrılip əzimizni

yitim қaldursakmu bolidu, diyilgən birmu қarar yok. Өksiqə, zhongyang bizni ammidin ayrılmay, amma bilən ziq munasiwət baqlaxka həmixə ündəp kəldi. Xuning üçün, ammidin ayrıldıqan barlık kılıklarning heqkandak asası yok, bu pəkət bizning bir kisim yoldaxlirimiz ezi yasap qıkkən məzhəp-qilik idiyisining kasapiti, halas. Bundak məz-həp-qilik bir kisim yoldaxlar arısida tehi nahayiti eçir, helimu partiyə luxiənining yoloqa koyulu-xoqa toşkunluq kiliwatidu, xuning üçün muxu məsilihə қaritip partiyə iqidə kəng tərbiyə elip beriximiz lazim. Aldı bilən kadirlirimizni bu məsili-ning eçir məsilə ikənligini həkiki qüxinidioqan, əgər gongchəndang əzaliri partiyə sırtidiki kadirlar, partiyə sırtidiki kixilər bilən əzara birləxmisə, düxmənni qokum tarmar kılqılı bolmaydiqanlıqını, inkilapning məksidigə qokum yətkili bolmaydiqanlı-qını qüxinidioqan kılıx lazim.

Barlik məzhəp-qilik idiyiliri zhuguənzhuyi bolup, inkilapning əmiliy ehtiyajıqa uyğun kəlməydu, xuning üçün məzhəp-qilikkə karxi kürəx bilən zhu-guənzhuyıqə karxi kürəxni billə elip berix kerək.

Partiyə bagusi məsilişi toqrisida bugün tohtilal-maymən, baxka bir möjlistə muzakiriliximiz. Partiyə bagusı ipəlaslıklarnı saklaydiqan nərsə, zhuguənzhuyi wə məzhəp-qilikning bir hil ipadə xəkli. U kixilergə ziyan yətküzidü, inkilapka paydisız, uni yokitiximiz kerək.

Zhuguənzhuyioqa karxi turux üçün, weywuzhuyini təxwik kilişimiz, biənzhengfani təxwik kilişimiz lazımlı. Lekin partiyimizdə yənə birmunqə yoldaxlar barkı, ular weywuzhuyini təxwik kilişkə əhmiyyət bərməydu, biənzhengfani təxwik kilişkimü əhmiyyət bərməydu. Bəzi yoldaxlar baxkılarning zhuguənzhuyini təxwik kiliwatkanlıqını anglap turupmu, uning bilən kari bolmayıdu. Bu yoldaxlar, mən Marksizimoqa ixinimən, dəydu, əmma, ular weywuzhuyini təxwik kilişkə tirixmaydu, zhuguənzhuyilik nərsilərni anglisimu, yaki kərsimu, bu həktə oylap bakmayıdu, heqnimə diməydu. Bundak pozitsiyə gongchəndang əzalirining pozitsiyisi əməs. Buning səwiwidin, bizning birmunqə yoldaxlirimiz zhuguənzhuyi idiyisi bilən zəhərlinip kaldı, bihutluk hadisiliri pəyda boldı. Xuning üçün partiyə iqidə akartıx hərkitini kozojap, yoldaxlirimizni rohiy jəhəttə zhuguənzhuyi wə jiaotiaozhuyining qəplətliridin azat kilişimiz, ularni zhuguənzhuyi, məzhəpqilik wə partiyə bagusini tosuxka qakiriximiz kerək. Bu nərsilər Yapon meliqa ohxax bolup, pəkət düxmənlirimizla bizning bundak yaman nərsilərni saklap, qəpləttə ķeliweriximizni halaydu, xuning üçün biz, Yapon melini toşkan^⑧ oja ohxax, bularnimu tosuxni təxəbbus kilişimiz kerək. Biz zhuguənzhuyi, məzhəpqilik wə partiyə bagusi mallirining həmmisini tosup, ularning bazirini kasatlaxturuximiz, ularning partiyidə nəziriyiwi səwiyingin təwənligidin paydilinip, əzigə bazar tepi-

xişa yol koymaslıojımız kerək. Bu məksət üçün, yoldaxlırimız purax sezimini əstürüxi, hərkəndək nərsini burnı bilən purap bekip, uning yahxi yaki yaman nərsə ikənligini pərk etisi, andin uni karxi elix yaki tosuxni bəlgilixi lazımlı. Gongchəndang əzallılıri hərkəndək ixka karita nimə üçün digən soalnı koyuxi, uni əz kallisida ətraplıq muhakimidin ətküzüxi, uning əmiliyətkə uyğun kelidiqan yaki kəlməydiqanlıqını, həkikətən daolisi bar yaki yokluqını oylap kərəxi, zadi karəqularqə əgəxməsligi, kulqılıkni zadi təxəbbus kılmaslıoji lazımlı.

Ahirda, zhuguənzhuyioja, məzhəpqılıkkə wə partiyə bagusioja karxi turuxta munu ikki asasiy məksətni kəzdə tutuximiz zərür: birinqi, "ətmüxtikidin sawak elip, keyinkigə ibrət kiliş", ikkinqi, "kesəlni dawalap, adəmni kutkuzux". Keyinki hizmətlərni ehtiyatlıkrak, yahxirak ixləx üçün, ilgiriki hatalıklarnı qokum eqip taxlax, yüz-hatır kılmaslık, ətmüxtiki naqar nərsilərni ilmiy pozitsiyə bilən təhlil wə pipən kiliş kerək. "Ətmüxtikidin sawak elip, keyinkigə ibrət kiliş"ning mənisi ənə xu. Lekin hatalıklarnı eqip taxliximiz, kəməqılıkları pipən kilişimizdən məksət adəmni nabut kiliş əməs, bəlkı dohturning kesəlni dawaliqinidək, pütünləy adəmni kutkuzup keliş. Bir kixi sokurüqəy bolup kalğanda, dohtur sokurüqəyni kesip taxlisa, u adəm kutku-zuwelinidu. Hatalaxkan hərkəndək kixi aqrioqını yoxurmay, dawalinixin kaqmay, hatalioqida qing

turuwelip sakaytkili bolmaydiqan dərijigə yetip kalmay, səmimi bolup, dawalinixni, tüzilixni həkiki halisila, biz uni karxi eliximiz, kesilini sakaytip, yahxi yoldax kılıp qikiximiz lazim. Bu hizmət hərgiz bir dəmlilik puhadin qikiwelix bilən, kalaymikan zərbə beriwelix bilən ünümlük bolup qikidiqan hizmət əməs. Idiyə wə siyasi jəhətlərdiki kesəllərgə karita hərgiz կopal pozitsiyə tutuxka bolmaydu, "kesəlni dawalap, adəmni kutkuzux" pozitsiyisini tutux kerək, muxu usulla toqra wə ünümlük usul.

Bügün partiyə məktiwining eqilik pursitidin paydilinip, muxu birmunqə sezlərni қildim, yoldaxlar-ning muhakimə kılıp kərəxini ümit kilişən. (Kizoqın alkixlar)

Izahlar

① Muxu tallanma əsərlərning 1-tomidiki «Zhongguo inkilawiy uruxining zhənlüe məsilisi»ning ② izahiqası karalsun. Bagu ədibiyati-pütünləy məzmunsız, pəkət xəkilgila etiwar beridiqan yezik oyuni. Bundak makalining hər bir bələgi mukim bəlgilən'gən kəlipkə selinidu, hətta hət saniningmu məlum qeki bolidu, kixılər makalini mawzudiki hətlərning mənisigə karap zormu-zor yezip qikidu. "Partiya bagusi" inkilawiy səptiki bəzi kixılər yazuşan makalilarını kərsitudu, bundak makalilarda xəy'ilər təhlil kilişən, pəkət bəzi inkilawiy sez wə ataloqlar kəlsə-kəlməs kəqürüp ixlitlidu, bundak makalilarmu yüksəridə eytilən bagu ədibiyatiqa ohxax bimənə səpsətə wə baxtin-ayak kuruş sez bilən toloşan bolidu.

② Bu Zhonggong zhongyangning ziyalilarnı işləp kılıx toqrisida 1939-yıl 12-ayda қobul kılıqan kararını yəni muxu tallanma

əsərlərning 2-tomidiki «Ziyalilarnı kepləp jəlp kılıx toqrisida» digər əsərni kərsitudu.

③ Stalin. «Leninizim asaslırı toqrisida»ning 3-kısmıqa karalsun.

④ Bu—Kongzi wə uning xagirtlirining söz hatırılıri «Lunyü» ning bexidiki birinqi jümlə.

⑤ Stalin. «Partiyining 18-ķurultiyıqa Sovet ittipaki gong-chəndangi (bolxewiklar partiyisi) zhongyangining hizmiti toqrisida hulasə doklat»ning 3-kısim 2-tarmıqıqa karalsun.

⑥ Yapon melini tosux Zhongguo həlkı 20-əsirning birinqi yerimida Yapon jahən'gırlığının tajawuzıqa қarxi turuxta daim kollinip kəlgən bir hil kürəx usulu. Məsilən, 1919-yildiki 4-may wətənpərvərlik hərkiti dəwridə, 1931-yildiki 18-sintəbir wəkəsidin keyin wə Yapon baskunqılırioqa қarxi urux dəwridə Zhongguo həlkı Yapon melini tosux hərkitini elip baroqan idi.

PARTIYƏ BAGUSIOIA ҚARXI TURAYLI*

(1942-yil 2-ayning 8-küni)

Heli yoldax Kəyfeng bugünkü məjlisning asasiy məksidini sezləp etti. Mən əmdi zhuguənzhuyi wə məzhəpqilikning kandak kılıp partiyə bagusını əzli-rining təxwiqat korali yaki ipadə xəkli kiliwaloqanlıqı həkkidə səzliməkqimən. Biz zhuguənzhuyioqa wə məzhəpqilikkə қarxi turuxta əgər partiyə bagusidinmu hesap almaydiqan bolsak, ular yənə əzini yoxuridiqan orun tepip, yoxurunup kalidu. Əgər partiyə bagusinimu billə yokatsak, u qəqda zhuguənzhuyi wə məzhəpqilikni üzül-kesil mat kiləqan bolimiz, xuning bilən bu ikki qələtə nərsining optiməxirisi toluk eqilib, "Koqidin etkən qaxkan ur-uropa kaptu" digəndək bolup kalidu-də, bu ikki qələtə nərsimu asan yokilidu.

Bir kixi partiyə bagusini yezip, əgər əzila okusioqu, buning kari qaoqlik. Əgər uni ikkinqi kixigə okutsa, okuquqining sani bir həssə kəpiyidu-də,

* Bu—yoldax Mao Zedong Yən'ən kadırlar yığınında sezligən nutuk.

uning kixigə yətküzidiqan ziyanım az bolmayıdu. Əgər u taməqə qaplansa, yaki may basmida besilsa, yaki gezikə besilsa, yaki kitap bolup qıksa, u qaoğda məsilə qongiyidu, xuning bilən nuroqun kixilərgə təsir yətküzidu. Həlbuki, partiyə bagusini yazidioqanlar haman, nuroqun kixilər okusun, dəp ya-zidu. Xunga uni ekip taxlimay, yokatmay bolmayıdu.

Partiyə bagusi, xundakla, qət'əl bagusi. Bu qət'əl bagusioqa Luxün burunla karxi qıkkən idi^①. Biz nimə üqün uni yənə partiyə bagusi dəp ataymiz? Buning səwiwi xuki, uningda qət'əl puriqidin bax-ka bir az yərlik purakmu bar. Bumu bir ijadiyət hesaplınar! Kim bizning kixilirimizni, bir azmu ija-diyiti yok, dəydikən? Mana biri turuptuqu! (Kattik kulkə)

Partiyə bagusi partiyimizdə uzak tarihə igə; bolupmu yər inkilawi dəwridə bəzi wakitta nahayıti əwj elip kətkən idi.

Tarihtin karioqanda, partiyə bagusi 4-may hərkətigə karita əksiyətqılık.

4-may hərkəti dəwridə, bir türküm yengilik tərəpdarlıri wenyən ədibiyatiqa karxi turup, bəy-hua ədibiyatını təxəbbus kıldı, kona jiaotiaoqa karxi turup, pən wə demokratiyini təxəbbus kıldı, bular-ning həmmisi nahayıti toqra idi. U wakitta bu hərkət janlık, ilqar, inkilawiy idi. Xu wakittiki həkümran siniplar okuojuqlarnı Kongzi daoliliri bilən tərbiyi-ləytti, Kongzining birnimilirini diniy jiaotiao kili-

welip, həlkni uningoja etikat kiliçka məjbur kılatti, makala yazoqqlar ning həmmisi wenyən ədibiyatini kollinatti. Kiskisi, u qaqdiki həkümran siniplar wə ularning yalakqilirining makaliliri wə maaripi, məyli məzmun, məyli xəkil jəhəttin bolsun, bagu xəklidə, jiaotiao xəklidə idi. Mana bu—kona bagu wə kona jiaotiao. Bundak kona bagu wə kona jiaotiao-ning sət kiyapitini həlkə eqip kərsitip, həlkni kona bagu wə kona jiaotiaoqə karxi turuxka qakır-qanlioqı—4-may hərkiti dəwrining kərsətkən intayın zor hizmiti. Xuningoja munasiwətlik əldə, 4-may hərkitining kərsətkən yənə bir zor hizmiti—uning jahəngirlikkə karxi turojanlioqı; kona bagu wə kona jiaotiaoqə karxi bu kürəxmu uning kərsətkən zor hizmətlirining biri. Əmma keyin qət'əl bagusi, qət'əl jiaotiaosi pəyda boldi. Partiyimizdə Marksizimqə hilaplık kılıqan bəzi kixilər bolsa bundak qət'əl bagusi, qət'əl jiaotiaosini rawajlandurup, zhuguən-zhuyi, məzhəpqilik wə partiyə bagusıqə aylandurdi. Bularning həmmisi yengi bagu wə yengi jiaotiao. Bundak yengi bagu wə yengi jiaotiao nuroqun yoldaxlırimizning mengisidə qongkur yiltiz tartip, bizni bugünkü kündə əzgərtix hizmitini elip berix üqün yənə zor küq sərp kiliçka məjbur kiliwatidu. Muxundak əarioqanda, “4-may” dəwridiki janlik, ilojar, inkilawiy bolqan, feodallik kona bagu wə kona jiaotiaoqə karxi bolqan hərkət keyin bəzi kixilər təripidin uning karxi təripigə rawajlandu-

ruldi, xuning bilən yengi bagu wə yengi jiaotiao kelip qıktı. Ular janlıq nərsə əməs, elük nərsə; aloqa basidioğan nərsə əməs, arkıqə qekinidiqan nərsə; inkilawiy nərsə əməs, inkilapka toskun bolidioğan nərsə. Dimək, qət'əl bagusi yaki partiyə bagusi 4-may hərkitining əslİ haraktiriqə karita əksiyət-qilik. Lakin 4-may hərkitining əzidimu kəmqilik bar. Xu wakittiki nuroqun rəhbiriyy kixilərdə tehi Marksizimqə pipənlik roh yok idi, ularning қollan-qan usuli, omumən, burzuaziyə usulidin yəni xəkil-wazlıq usulidin ibarət idi. Ularning kona bagu wə kona jiaotiaoqə karxi turup, pən wə demokratiyini kuwwətligənligi nahayiti toqra idi. Lakin ularda məwjuṭ əhwaloqa, tarihkə, qət'əl nərsilirigə karita tarihiy weywuzhuyiqə pipənlik roh yok idi, yaman digənlirini mutlək yaman, həmmisi yaman dəp; yahxi digənlirini mutlək yahxi, həmmisi yahxi dəp karidi. Məsiliqə bundak xəkilwazlik bilən karax usuli bu hərkətning keyinki rawajioqa təsir yətküzdü. 4-may hərkitining rawaji ikki ekimoqa ayrıldı. Bir kisim kixilər 4-may hərkitining pənni wə demokratik rohiqə warislik kıldı həm uni Marksizim asasida əzgərtti, bular kommunistlarning wə partiyə sırtidiki bəzi Marksizimqilararning kılqan hiszmətliri. Yənə bir kisim kixilər bolsa burzuaziyə yoliqə qüxti, bu—xəkilwazlıqning ongoqa rawajlananlıqı. Lakin gongchəndang iqidimu birdəklik bolmidi, uning iqidimu bir kisim kixilərdə eçix yüzberdi, ular

Marksizimni qing tutalmay, xəkilwazlik hatalioqını etküzdi, bu—zhuguənzhuyi, məzhəpqlilik wə partiyə bagusi, bu—xəkilwazlıqning “sol”qa rawajlanıqlıqi. Bundak қarioqanda, partiyə bagusi digən bu nərsə tasadipi nərsə əməs, u, bir tərəptin, 4-may hərkitining aktip amillirioqa karita əksiyətqılık bolsa, yənə bir tərəptin, 4-may hərkitining passip amillirining warisi, dawami, yaki rawaji. Bizning buni qüxiniweliximiz paydilik. Əgər “4-may” dəwridə kona bagu wə kona jiaotiaozhuyioqa karxi turux inkilawiy həm zərür bolğan bolsa, dimək, bugünkü kündə yengi bagu wə yengi jiaotiaozhuyini Marksizim bilən pipən kilişimizmu inkilawiy həm zərür. Əgər “4-may” dəwridə kona bagu wə kona jiaotiaozhuyioqa karxi turulmıqan bolsa, Zhongguo həlkining idiyisi kona bagu wə kona jiaotiaozhuyining asaritidin azat bolalmıqan bolatti, Zhongguoning ərkinlik wə mustəkillikka erixixinin ümit bolmıqan bolatti. Bu hizmet 4-may hərkiti dəwridə tehi bir baxlinixla idi, pütün məmlikət həlkini kona bagu wə kona jiaotiaozhuyining həkümranlıqidin pütünləy kutuldurux üçün tehi nahayiti zor küq sərp kilişkə toqra kelidu, bu—buningdin keyin inkilawiy əzgərtix yolidə elip berilidiqan yənə bir zor kərulux. Əgər biz bugün yengi bagu wə yengi jiaotiaozhuyioqa karxi turmisak, Zhongguo həlkining idiyisi ikkinçi bir xəkilwazlıqning asaritigə qüxüp kalidu. Partiyimizdiki bir kisim (əlwəttə, pəkət bir kisimla)

yoldaxlar zəhərlən'gən partiyə bagusi oqisi wə ular etküzgən jiaotiaozhuyilik hatalıqı tügitilməydi kən, u halda, janlıq-tetik inkilawiy rohni əstürgili bolmaydu, Marksizimə natooqra pozitsiyə bilən muamillə kilixtək yaman adətni yokatkılı bolmaydu, həkiki Marksizimni kəng kələmdə tarkatkılı wə rawajlandurqılı bolmaydu; kona bagu wə kona jiaotiaoning pütün məmlikət həlki arisidiki təsirigə xuningdək qət'el bagusi wə qət'el jiaotiaosining məmlikət boyiqə nurqun kixilər arisidiki təsirigə karxi küqlük kürəx elip baroqilimu bolmaydu, bularni yimirip taxlax wə toluk tazilax məksidigə yətkilimu bolmaydu.

Zhuguənzhuyi, məzhəpqilik wə partiyə bagusidin ibarət bu üq nərsə Marksizimə qarxi, ular purolətariyatka kerək əməs, bəlki ekispilatatsiyə kiloquqi siniplarqa kerək. Bu nərsilər uxxak burzuaziyə idiyisining partiyimiz iqidiki inkasi. Zhongguo—uxxak burzuaziyə tərkiwi nahayiti kəng bir məmlikət, partiyimiz muxu kəng sinipning muhasirisidə turmakta, uning üstigə, bizning nahayiti kəp sandiki partiyə əzalirimus muxu siniptin kelip qikkən, ular, ya uzun, ya kıska bolsun, uxxak burzuaziyə kuyruklini partiyimizgə sərəp kirməy kalmaydu. Əgər uxxak burzuaziyə inkilapqılırınning bir dəmlik kiz-qinlioqı wə bir tərəplimiliyi qəklənmisə, əzgərtilmisə, zhuguənzhuyi, məzhəpqilik nahayiti asanla pəyda bolidu, uning bir türlük ipadə xəkli—ənə xu qət'el bagusi, yaki partiyə bagusi.

Bu nərsilərni yokitix wə süpürüp taxlax hizmətini ixlex asan əməs. Bu hizmətni əz layiqida ixlex yəni daolini yahxi qüxəndürük lazim. Əgər daoli yahxi qüxəndürülsə, dəl jayida qüxəndürülsə, ix ünümlük bolidu. Daolini qüxəndürüxning dəsləpkı usuli kesəlgə kattik təsir berix, kattik awaz bilən: "Sening aqrioqing bar!" dəp uni qəqütüp, tərlitix, andin yahxi dawalinixkə buyruxtin ibarət.

Əmdi partiyə bagusining yaman yeri nədə ikənlərini təhlil kılıp etəyli. Bizmu bagu makəlisining uslubi əqəmə təklit kılıp bir "bagu" yasap, zəhərgə zəhər bilən hujum kılaylı, partiyə bagusıqə 8 qong jinayət koyaylı.

Partiyə bagusining birinqi jinayiti: baxtin-ayak kuruk sez kiliş, bimənə səpsətə setix. Bizning bəzi yoldaxlırimiz uzun makala yezixni yahxi kəridü, lekin uningda heqkandak məzmun yok, huddi "Hərun hotunning paytimisi həm uzun, həm sesik" bolqiniqə ohxax. Nime üqün xunqə uzun wə xunqə məzmunsız yazidu? Buni pəkət xundak dəpla qüxəndürükə boliduki, u bolsimu, amma okumisun, dəp niyət kıləqanlık. Uzun həm məzmunsız bolqaqka, amma kərüpla bexini qaykaydu, kandakmu uni ahir-qıqə okuxni halisun? Bular pəkət nadan adəmlərnələr ahmak etidu wə ularning arisida yaman təsirlərni tarkitidu, yaman adətlərni pəyda kılıdu, halas. Bul tur 6-ayning 22-küni Sovet ittipakı tajawuzqılıkka karxi xunqə zor urux baxlidi, Stalin xu munasiwət

bilən 7-ayning 3-küni nutuk səzlidi, bu nutukning uzunluqı pəkət «Jiefang ribao» gezitimizning bir baxmakalisiqilikla bar. Bizning loyilirimiz yazidioğan bolsa, qaltis yazatti, az digəndə birnəqqə on ming hətkə yətküzgən bolatti. Hazır urux wakti, biz makalini kandak kılıp kiskirak, meqizlikrak yezixni tətkik kilişimiz lazim. Yənəndə gərqə urux boluwat-miqan bolsimu, lekin қoxunlirimiz hər küni aldinkı səptə jəng kiliwatidu, arkə səpmu, hizmətlirimiz aldirax, dəwatidu, makala bək uzun bolup kətsə, uni kim okuydu? Bəzi yoldaxlar aldinkı səptimu uzun doklat yezixka amrak. Ular uni japa-muxəkkət bilən yezip, bizni kərsun dəp əwətidu. Əmma uni kandakmu körüp kətkili bolsun? Uzun həm məzmunsız bolsa yahxi əməs ikən, kiska həm məzmunsız bolsa yahximu? Bumu yahxi əməs. Biz barlık կuruk səzlərni kət'i mən'i kilişimiz lazim. Lekin asasiy wə biringi wəzipə—horun hotunning heliki həm uzun, həm sesik paytimisini dərhal əhlət sanduoqja taxliwetix. Ehtimal, bəzi kixilər: «Kapital» nahayiti uzun əməsmu, uni kandak kiliş kerək? diyixər, buning yoli ongay, uni okuwerix kerək. “Nəgə barsang, xu yərning nahxisini eyt” digən gəp bar, yənə “Səygə karap tamak iq, boyoq karap kiyim piq” digən gəpmu bar. Biz hərkandaq ixni əhwaloq karap kilişimiz kerək, makala yezix wə nutuk səzləxtimu xundak. Bizning karxi turidiqinimiz baxtin-ayak կuruk səz, bimənə səpsətilər bilən toloqan bagu

mukami, bu, hərkəndək nərsə kiska bolsa yahxi, digənlik əməs. Urx waktida makalilar, əlwəttə, kiska boluxi zərür, əmma məzmunluk boluxi bolup-mu zərür. Əng kerəksizi, əng қarxi turidioqinimiz bimənə səpsətilər bilən toloqan makalilar. Nutukmu xuningoqa ohxax, baxtin-ayak kuruk söz. bimənə səpsətilər bilən toloqan nutuklar tohtitilixi lazim.

Partiyə bagusining ikkinqi jinayiti: sipagərqilik bilən kixilərgə həywə kiliç. Bəzi partiyə baguliri baxtin-ayak kuruk söz bolupla կalmay, bəlkı sipagərqilik bilən kixilərgə kəstən həywə kiliç, buningda nahayiti yaman zəhər yoxurunoqan. Baxtin-ayak kuruk söz kiliç, bimənə səpsətə setixni gədəklik disimu bolidu; sipagərqilik bilən kixilərgə həywə kiliç bolsa gədəklikla əməs, hətta mutəhəmlik bolidu. Luxün bundak kixilərni tənkít kiloqan idi, u: "Həkarətləx, həywə kiliç hərgiz kürəx kiloqanlık əməs"® digən idi. Pən, məyli қandakla wakitta bolsun, baxkılarning tənkididin korkmaydu, qünkü pən—həkikət, u hərgiz baxkılarning rəddiyə berixidin korkmaydu. Partiyə bagusi xəklidiki makala wə nutuklarda ipadilən'gən zhuguənzhuyi wə məzhəpqilik bolsa baxkılarning rəddiyə berixidin korkidi, adəttin taxkiri yürəksiz, xunga sipagərqilik bilən kixilərgə həywə kiliçka yəlinidu; muxu həywə bilən baxkılarning aqzi etilidu-də, əzəm "oqəlibə bilən ordioqa kaytimən" dəp hesaplaydu. Bundak sipagərqilik həkikətni eksəttürəlməydu, bəlkı həkikətkə toşkunluk kiliçdu.

Həkikət igisi sipagərqilik bilən kixilərgə həywə kilmaydu, pəkət səmimi səzləydu wə ixləydu. Ilgiri nuroqun yoldaxlarning makala wə nutuklırida, kepinqə, mundak ikki ataloq uqrayıtti: biri "xəpkətsiz kürəx", biri "rəhimsiz zərbə". Bundak wastini düxmən'gə yaki düxmən idiyigə karxi kollinix pütünləy zərür, eż yoldaxlirimizqə kollinix hata. «Sovet ittipakı gongchəndangi (bolxewiklar partiyisi) tarihi kiskiqə kursı» hatimisining 4-maddisida eytiloqindək, düxmənlər wə düxmən idiyilər partiyə iqigimu, kepinqə, sukonup kiriwalidu. Xək-xübhisizki, bundak kixilərgə xəpkətsiz kürəx kilix yaki rəhimsiz zərbə berix wastisini kollinix lazim, qunki undak buzuk kixilər bu wastidin paydilinip partiyigə karxi turuwatidu, əgər biz yənə ularoqa kəngqilik kılıdiqan bolsak, dəl buzuk kixilərning aldam haltisiqə qüxüp əkalımız. Lekin bundak wastini tasadipi hatalaxkan yoldaxlaroqa kollanqılı bolmaydu; bundak yoldaxlaroqa tənkit wə eż eżini tənkit usulini kollinix lazim, bu usul — «Sovet ittipakı gongchəndangi (bolxewiklar partiyisi) tarihi kiskiqə kursı» hatimisining 5-maddisida eytiloqan usul. Ilgiri ənə xu yoldaxlirimizning bu yoldaxlaroqimu hə dəp "xəpkətsiz kürəx" wə "rəhimsiz zərbə"ni kollinixni təkitlixi, bir tərəptin, düyxiangni təhlil kilmioqanlık bolsa, yənə bir tərəptin, sipagərqilik bilən kixilərgə həywə kilix üçün idi. Məyli qandak kixigə bolsun, sipagərqilik bilən həywə kilix usulini kollinixka bolmaydu. Qunki bundak

həywə kiliç zhənshusi düxmən'gə karitilsa, kılqə payda bərməydu, yoldaxlar oqa karitilsa, pəkət ziyan yətküzidu. Bundaq həywə kiliç zhənshusi ekispilatatsiyə kiloquqi siniplar wə lükqək puroletarlar ixlitip kəlgən wastə, puroletariyatka bundaq wastə kerək əməs. Puroletariyatning əng ətkür, əng ünüm-lük korali pəkət birlə, u bolsimu jiddi, jənggiwar ilmiy pozitsiyə. Gongchəndang həywə kiliçka yəlinip yaximaydu, bəlki Marksizim-Leninizim həkikitigə yəlinip yaxaydu, həkikətni əmiliyəttin izləxkə yəlinip yaxaydu, pən'gə yəlinip yaxaydu. Sipagərqlik kiliç xəhrət wə orunoqa igə bolux məksidigə yetixkə kəlsək, bu tehimu iplas qərəz, bu toqrılık səzləp olturuxning hajiti yok. Kiskisi, hərkəndak organ karar kobul kiliç, yolyoruk qikirixta, hərkəndak yoldax makala yezixta, nutuk səzləxtə, tamamən Marksizim-Leninizim həkikitigə yəlinixi, yaramlıq boluxi oqa yəlinixi lazımlı. Pəkət xular oqa yələn'gəndila, inkilap qəlibisini koloqa kəltürgili bolidu, buningdin baxkisi paydisiz.

Partiyə bagusining üçinqi jinayiti: nixansız ok etix, düyxiangoqa karimaslık. Buningdin birkanqə yil ilgiri Yən'ən xəhrining sepilida: "Ixqi, dihanlar birlixin, Yapon baskunqılıri oqa karxi uruxning qəlibisini koloqa kəltürəyli" digən bir xoarni kərgən idim. Bu xoarning mənisi yaman əməs, əmma uningda "工人 (ixqi)" digən səzdiki "工" hetining otturisidiki sizi oqi tik yezilməsttin, ikki burjək qikirilip, "工" kiliç

yezilqan. “人” hetiqu? Uning ong təripigə üq sizik koxulup, “人” kilip yezilqan. Buni yazoqan yoldaxning kədimki zaman ədiplirining xagirti ikənligidə xək-xübhə yok, əmma uning buni Yapon baskunqiliroqa karxi urux dəwridə Yen'ənning sepilioqa yazqanlioqi səl əjəplinərlik. Ehtimal, u, laobəyxinglar okuyalmisun, dəp kəsəm kılqan bolsa kerək, undak bolmisa, buni baxkiqə qüxəndürүx təs. Gongchəndang əzaliri əgər rastla təxwik kilməkqi bolsa, düyxiangni kezdə tutuxi, əzining makalisi. nutki. sezi. hetini kimlərning okuydioqanlioqi wə kimlərning anglaydioqanlioqini oylap bekixi lazim, undak kilmaydikən, uni heqkim okumisun, heqkim anglimisun dəp niyət kılqan bolidu. Nuroqun kixilər həmixə əzining yazoqan wə sözligənlərini baxkilar okuoqanda, anglıqanda, asan qüxinidü dəp oylaydu, həkikəttə bolsa əsla undak əməs, qünki ularning yazoqan wə sözligənləri partiyə bagusi tursa, baxkilar uni կandak qüxənsun? “Kalining kulioqoja saz qelix” digən sözde düyxiangni məs'hirə kilik mənisi bar. Əgər biz bu mənini qikiriwetip, uning orniqoja düyxiangoqa hərmət kilik mənisini kirgüsək, saz qalquqını məs'hirə kilik mənisila қalidu. Nimə üçün düyxiangoqa kari-may қalaymikan saz qeliweridu? Həlbuki, u—partiyə bagusi, hətta қaoqining tawuxi, xundak bolsimu, u həlk ammisioqarap kakildaweridu. Okya atkanda nixanoqa, saz qalqanda anglioqilaroqa karax kerək ikən, makala yazoqanda, nutuk sözligəndə

okuquqilarqa, anglioquqilarqa karimisa bolamdu? Biz məyli kim bilən dost bolayli, əgər bir birimizning kənglini qüxənmisək, bir birimizning kənglimizdə nimə oylawatkanlıqımızni bilmisək, sirdax dost bolup ketələymizmu? Təxwiqat hizmitini ixligüqilər əzining təxwiqat düyxiangini təkxürməy, tətkik kilmay, təhlil kilmay, kəlsə-kəlməs sezləwərsə zadi bolmaydu.

Partiyə bagusining tətinqi jinayiti: tili tetiksiz bolux, biesən^④gə ohxap kelix. Shanghəyliklər kiçik biesən dəp ataydiqan tiplarmu bizdiki partiyə bagusıqə ohxax nahayiti awak, nahayiti kərümsiz kelidu. Əgər birər makala, birər nutuk ərülüpmu-qərülüpmu birnəqqə ataloqudin neri ketəlmisə, “okuquqilar tili” din ibarət bolsa, uningda kilqə janlıq til bolmisa, u tili tetiksiz, əpti-bəxirisi yirginixlik bolup, biesən^{gə} ohxap қalmamdu? Bir kixi yəttə yexida baxlan-
qoq məktəpkə, on nəqqə yexida ottura məktəpkə kirip, yigirmə nəqqə yexida daxüeni püttürgən, həlk ammişi bilən uqraxmiqan bolsa, uning tiləqə bay bolmaslıqı, tilining nahayiti addi boluxi əjəplinərlik əməs. Lekin biz inkilapqılarımız, amma üçün ix kılıdiqanlarmız, xundak turuqluk, ammining tilini ügənmisək, u halda, ixni yahxi kılalmaymız. Hazır bizdə təxwiqat hizmitini ixləwatkan birmunqə yoldaxlarmu til ügənməywatidu. Ularning təxwiqləri nahayiti tetiksiz; ularning makalalarını kiziqip okuydiqanlar az; ularning nutuklarını kiziqip anlay-

diqanlarmu az. Tilni nimə üqün üginix kerək wə ügən'gəndimu nahayiti zor ijtihat bilən üginix kerək? Qunki til ongayla üginiwalqılı bolidiqan nərsə əməs, buning üqün muxəkkətlik əmgək sərp kilmay bolmaydu. Birinqi, həlk ammisidin til üginix lazim. Həlk tili bay, janlıq kelidu, əmiliy turmuxni ipadiləydu. Bizning nuroqun kixilirimiz tilni yahxi ügənmidi, xuning üqün bizning yazoqan makalilirimiz, səzligən nutuklirimizda birnəqqə eçiz bolsimu janlıq, həkiki küqlük səzlər yok, pəkət ketip kalajan birnəqqə tal singirla bolup, huddi biesən'gə ohxax awak, kərüm-siz kelidu, saqlam adəmgə ohximaydu. Ikkinqi, qət-əl tilliridin ezipizgə ehtiyajlık tərkiplərni kobul kilişimiz kerək. Biz qət'əl tillirini əz petiqə kəqürüp kəlməymiz, yaki əkalayımıqan kollanmeymiz, qət'əl tilliridiki yahxi nərsilərni, ezipizgə muwapik kelidi-qan nərsilərni kobul kilişimiz. Qunki Zhongguoning əslidin bar luqət tərkiwi yetixməydu, hazır bizning luqət tərkiwimizdə qət'əl tilliridin kobul kiliqan nuroqun səzlər bar. Məsilən, bugün eqiloqan kadirlar yiqinini alsak, buningdiki “干部 (kadir)” digən səz qət'əldin kobul kiliqan. Biz yənə qət'əllərning yengiliklirini kəpləp kobul kilişimiz, ularning iloqar daolilirinila kobul kılıp kalmay, bəlki ularning yengi səzlirinimu kobul kilişimiz lazim. Üqinqi, biz yənə kədimki kixilərning tilidiki hayatıy küqkə igə nər-silərni üginiximiz lazim. Biz tilni tirixip ügənmigənligimizdin, kədimki kixilərning tilidiki nuroqunlioqan

janlıq nərsilərdin toluk wə muwapik paydılınalmay-watımız. Əlwəttə, biz allıqاقan istimaldin қалојан сөз wə diən'gularni қollinixka kət'i karxi turimiz, bunisi jəzmən, lekin yahxi wə helimu kerəkkə keli-diょjan nərsilərgə warislik kiliхimiz lazim. Hazır partiyə bagusi bilən қattık zəhərlən'gən kixilər həlk tili, qət'əl tili wə қədimki kixilər tilidiki kerəklik nərsilərni muxəkkətlik əmgək sərp kilip üginix-ni halimaydu, xuning üqün, amma ularning қuruk, tetiksiz təxwiklirini alkixlimaydu, bizgimu bundak naka, қolidin ix kəlməydiょjan təxwikatqilar kerək əməs. Kimlər təxwikatqi? Okutkuqilar, muhbirlar, ədibiyat-sən'ət hadimlirila təxwikatqi bolup қalmastın, bizning barlıq kadırlırimizmu təxwikatqi. Məsilən, hərbi zhuhuyyünlərni alsak, ular taxkiriqa hitapnamə qıqarmisimu, lekin əskərlər bilən səzlixip turidi, həlk bilən alakə kilip turidi, bu təxvik bol-may nimə? Bir kixi baxkilaroja səz kilidikən, u təx-wikat hizmitini қiloјan bolidu. Pəkət gaqa bolmisila, hər halda, uning birnəqqə eqiz səzi bolidu. Xuning üqün yoldaxlirimizning həmmisi til ügənməy bol-maydu.

Partiyə bagusining bəxinqi jinayiti: A, B, C, D laroja bəlüp, zhongyi dorihanisi eqix. Zhongyi dorihanisoja berip karap bekinglar, u yerdiki dora ix-kaplırıda nuroqun katək-katək siritmilar bar, hər bir siritmining üstigə dorilarning ismi yeziloјan, dang-guy dəmsiz, shoudi dəmsiz, dəyhuang dəmsiz, mang-

xiao dəmsiz, nimə lazımlı bolsa, xu tepilidu. Bu usulni bizning yoldaxlırimızmu üginiwalqan. Ular makala yazsa, nutuk sözlisə, kitap yazsa, doklat yazsa, birinqidin, birinqi, ikkinqi, üçinqi, tetinqilergə, ikkinqidin, I, II, III, IV lərgə, üçinqidin, A, B, C, D laroja, tətinqidin, a, b, c, d laroja ayriydu, yənə qong A), B), C), D) wə kiqik a), b), c), d) larmu bar, tehi Ərəpqə rəkəmlərmə bar, xundak, nahayiti jik! Həlimu yahxi, kədimki kixilər wə qət'əlliklər bizning heq kiynalmay zhongyi dorihanisi eqiximiz üçün ənə xundak nuroqun alamətlərni ixləp koyqan ikən. Bir parqə makala muxundak alamətlər bilən tolsa, uningda məsilə koyulmisa, təhlil kılınmisa wə həl kılınmisa, nimini yaklap, nimigə karxi turidiqanlıqı bildürülmisə, uni disun, buni disun, bəribir, zhongyi dorihanisi bolup қalidu, uningda heqkandak həkiki məzmun bolmayıdu. Mən, A, B, C, D larnı ixlətkili bolmayıdu, dəwatkinim yok, məsiligə ənə xundak muamilə kılıx usuli natoqra, dəwatinən. Hazır nur-qun yoldaxlar zhongyi dorihanisi eqixtək muxundak usuldin ləzzətlənməktə, bu, həkikətən, bir hil əng yaramsız, əng gədəklərqə, əng qakına usul. Bundak usul xəkilwazlıq usuli, xəy'ilərni iqki baqlinixliriqa karap hillaroja bəlməy, taxki bəlgilirigə karap hillaroja bəlgənlik. Xəy'ilərning taxki bəlgilirigila karap, əzara iqki baqlinixliri yok bir dəwə ukumni qatar tizip, bir makala, bir nutuk yaki bir doklat kuraxturup qıkıx usulini қollanquqilar ukumlar oyu-

ni oynioqan bolidu, baxkilarnimu muxundak oyunni oynaxka baxlap, kixilerni məsilihə bax qaturmay, xəy'ilərning mahiyitini muhakimə kilmay, pəkət A, B, C, D lardin ibarət hadisilər tizilmisi bilənla ənatlinidən kılıp koyidu. Məsilə digən nimə? Məsilə xəy'ilərning ziddiyiti. Kəyərdə həl kılınmioqan ziddiyət bolsa, xu yerdə məsilə bolidu. Məsilə bolidikən, əndən kandakla bolsun, bir təripini yaklap, ikkinçi təripigə karxi turuxung, məsilini otturiqə koyuxung kerək. Məsilini otturiqə koyuxta, aldi bilən məsili ning yəni ziddiyətning ikki negizlik təripini kiskiqə təkxürüx wə tətkik kilix lazımlı, xundak kılqandıla, ziddiyətning haraktiri nimə ikənligini bilgili bolidu, bu—məsilə tepix jəryani. Kiskiqə təkxürüx wə tətkik kilix bilən məsilə tapkılı wə məsilini otturiqə koyqılı bolidu, lekin məsilini həl kılqılı bolmayıdu. Məsilini həl kilix üçün yənə xitongluk, puhta təkxürüx wə tətkik kilix hizmitini ixləx kerək, bu—təhlil kilix jəryani. Məsilini otturiqə koyuxtımı təhlil kilix lazımlı, undak kilmisang, xəy'ilərning bir talay müjiməl wə qigix hadisiləri aldida məsilining yəni ziddiyətning nədə ikənligini biləlməysən. Bu yerdə eytiloqan təhlil kilix jəryani xitongluk, puhta təhlil kilix jəryanını kərsitudu. Kəp qaqlarda məsililər otturiqə koyulidu, lekin həl kılınmayıdu, buning səwiwi xuki, xəy'ilərning iqki baqlinixliri tehi ekip taxlanmioqan, ənə xundak xitongluk, puhta təhlil kilix jəryanidin tehi ətküzülmigən, xunga məsilining

nimə ikənligi tehi aydinglaxmioğan bolidu, omumlaxturux hizmitini kılqılı bolmaydu, məsilini obdan həl kılqılımu bolmaydu. Bir makala yaki bir nutuk əgər mohim bolsa, yetəkqilik haraktırıda bolsa, uningda birər məsilini otturiqa koyuxka, arkidinla təhlil kilişka, andin keyin omumlaxturuxka, məsilining haraktırını kərsitip berixkə, həl kiliş qarısını tepip berixkə toqra kelidu, dimək, buningda xəkilwazlıq usuli karoja kəlməydu. Bundak gədəklərqə, yaramsız, qakina, bax katurmaydiqan xəkilwazlıq usuli partiyimizdə kəng tarkaloğan, xuning üçün uni ekip taxlax lazim, xundak kılqandila, kəpqılık Marksizim usulini kollinip, məsililərni küzitixni, otturiqa koyuxni, təhlil kilişni wə həl kilişni ügi-niwalidu, bizning ixlirimiz yahxi yürüxüp ketidu, inkilawiy ixlirimiz qəlibə kazinidu.

Partiyə bagusining altinqi jinayiti: məs'uliyətsizlik kiliş, həmmila jayda kixilərgə ziyan yətküzük. Yukurida eytilqanlar, bir tərəptin, gədəkliktin kelip qikkan bolsa, yənə bir tərəptin, məs'uliyətqanlıqning yetərlik bolmioğanlıq idinmu kelip qikkan. Yüz yuyuxni misaloğası alsak, biz hər künü yüzümüzni yuyup turimiz, nuroğun kixilər bir ketim yuyux bilənla kalmayıdu, yuyup bolqandan keyin, qala қaldimikin, dəp yənə əynəkkə karaydu, bir kur təkxürüp tətkik kiliş. (Kattık külkə) Karanglar, bu nəkədər məs'uliyətqanlıq! Biz makala yazoğanda, nutuk səzligəndə, yüz yuqandək məs'uliyətqan bolsak, yaman

bolmas idi. Otturiqə qıkaroqılı bolmaydiqan nərsini qikarmaslıq kerək. Buning baxkilarning idiyisi wə hərkitigə təsir yətküzidiqanlıqını bilix kerək-də! Bir kixi tasadipi bir-ikki kün yüzini yumay kalsa, əlwəttə, yahxi bolmaydu, yuqandimu, yüzining u yer, bu yeridə kir kalsa, bumu qiraylıq körümeydu, lekin buning heqkandak zor həwpi yok. Makala yezix, nutuk səzləx buningqə ohximaydu, u məhsusla kixilergə təsir kərsitixni məksət kılıdu, yoldaxlirimiz, əksiqə, buningqə yüzə karaydu, bu—mohim ix bilən mohim bolmioqan ixni almaxturup koyoqanlıq. Nuroqun kixilər, makala yezixta wə nutuk səzləxtə aldin tətkik kilmisimu, aldin təyyarlık kermisimu bolidu, dəp oylaydu; makalini yezip bolqandan keyinmu, yüzini yuyup bolup əynəkkə karioqandək, birqanqə ketim kərüp qikmastın, kəlsə-kəlməs elan kiliweridu. Nətijidə, kəpinqə, "Kələm təwrətsə, ming söz yazidu, əmma mawzudin on ming li yirak ketidu", ezi talant igisidək kərünsimu, əmiliyəttə, həmmila jayda kixilergə ziyan yətküzedi. Məs'uliyətqanlıqı ajiz boluxtək bundak yaman adət tüzitilixi lazımlı.

Yəttinqi jinayiti: pütün partiyigə zəhər tarkitix, inkilapka ziyan yətküzüx. Səkkizinqi jinayiti: kəng tarkilip ketip, dələtkə wə həlkə balayı-apət yətküzüx. Bu ikkisining mənisi ez əzidinla qüixinixlik, kəp sezləxninq hajiti yok. Dimək, partiyə bagusi ez-gərtilmisə, uning rawajlinixiqa yol koyup berilsə,

uning akiwiti eqir bolidu, nahayiti yaman dərijigə yetip baridu. Partiyə bagusining iqigə zhuguəñzhuyi, məzħəpqilik zəhərliri yoxurunoqan, bu zəhərlər tar-kilip kətsə, partiyigə, dələtkə ziyan yətküzidu.

Yukuridiki 8 madda bizning partiyə bagusini əyipləp qıçaroqan hitapnamimiz.

Bu partiyə bagusi xəkli inkilawiy rohni ipadiləx-kə ongaylik bərməyla kalmay, bəlki inkilawiy rohni nahayiti asan boqup köyidu. Inkilawiy rohni əstürəx üqün, partiyə bagusini qərüp taxlap, janlık, yengi, küqlük, Marksizim-Leninizimlik ədibiyat istili kəllinix lazim. Bundak ədibiyat istili heli burunla məwjut idi, lekin toluklanmay, omumyüzlük rawajlanmay kəldi. Biz qət'əl bagusi wə partiyə bagusini yimirip taxlioqandin keyin, yengi ədibiyat istili toluklinidu, omumyüzlük rawajlinidu, partiyining inkilawiy ixlirimu aloqa siljiydu.

Partiyə bagusi makala wə nutuklardila bolup kalmay, məjlis eqixtimu bar. "1. məjlis eqix, 2. doklat kılıx, 3. muzakirə kılıx, 4. hulasə qikirix, 5. məjlis yepix". Həmmə jayda, qong-kiqik məjlislərning həmmisidə muxu əlük tərtip kəllinilidioqan bolsa, bumu partiyə bagusi bolmamdu? Məjlistə "doklat" kiliqanda, doklat, kəpinqə, "1. həlkara əhwal, 2. iqliki əhwal, 3. qegra rayon əhwali, 4. əz ornining əhwali" üstidə baridu, məjlis, kəpinqə, etigəndin kəqkiqə dawam kılıdu, sezi yok kixilərmə sezləp köyidu, sezlimisə, kixilər aldida hijaləttə kalqandək

bolidu. Kiskisi, əmiliy əhwalqa karimaslik, ketip қалqan kona xəkil, kona adətlərgə qing esiliwelixin tək hadisilərni əzgərtix lazim əməsmu?

Həzir nuroqun kixilər millilaxturux, ilmiyləxtürük wə ammiwilaxturuxni təxəbbus kiliwatidu, bu nahayiti yahxi. Lekin "laxturux" baxtin-ayakkiqə, iqidin-texiqiqə əməlgə axurux digən səz; bəzi kixilər "azrak"mu əməlgə axurmaya turup, "laxturux"ni təxəbbus kiliwatidu, tehi! Xuning üçün mən bu yoldaxlarning aldi bilən "azrak" ixləp, andin "laxturux"ka etüxini təwsiyə kilmən, undak bolmioqanda, awalkidəkla jiaotiaozhuyi wə partiyə bagusidin kutulqili bolmaydu, bu, nəziri üstün, kolidin ix kəlməydu, arzusi qong, kəbiliyiti təwən, digənlik bolidu, buningdin nətijə qikmaydu. Məsilən, aqzida ammiwilaxturuxni səzləp, əməldə ammiwilaxturmaydiqan kixilər nahayiti ehtiyat kiliyi lazim, əgər künlərning biridə amma arisidin birər kixi yolda uningoşa uqrəp kəlip: "Əpəndim, keni, bir ammiwilaxturup bekinga" disə, mat bolup əkalidu. Ammiwilaxturuxni aqzida təxəbbus kiliplə kalmay, bəlki həkikətən əməlgə axurmakçı bolqan kixi laobəyxinglardın həkiki türdə üginixi kerək, undak bolmioqanda, "laxturux"ni bəribir əməlgə axuralmayıdu. Ammiwilaxturux dəp hər kuni wakirap yürüdiqan bəzi kixilər laobəyxing tilida ikki eçiz səznimu onglap kılalmaydu, buningdin ularning laobəyxinglardın üginixkə bəl baqlimiqanlıqını kərgili bolidu,

rastini eytkanda, ularning oqərizi yənilə ammiwilax-turmaslıq.

Bügün məjlistə «Təxvikat kollaranmisi» namlik kitapqə tarkitildi, uning iqidə 4 parqə makala bar, mən yoldaxlarning buni birkənqə ketim okup qiki-xini təwsiyə kilimən.

Birinci makala «Sovet ittipakı gongchəndangi (bolxewiklar partiyisi) tarixi kiskiqə kursı» din üzündə kılıp elinoğan bolup, uningda Leninning təxvikatni əndək elip baroqanlıqı sözlinidu. Leninning chuəndən yezix əhwali üstidə mundak diyilidü: "Peterburg 'Ixqilar sinipini azat kiliç üçün kürəx ittipakı" Leninning yolbaxqilioğuda birinci bolup Rosiyidə sotsiyalizimni ixqilar hərkiti bilən birləxtürükə baxlıdi. Əz guruppilirioqa katnaxkuqilar arkilik karhanılardiki əhwaldin yahxi həwərdar bolğan 'kürəx ittipakı' birər zawutta ix taxlax bolğan qaoğda dərru chuəndən, sotsiyalistik hitapnamilər qikirip mədət berip turatti. Bu chuəndənlərdə, zawut igilirining ixqilarnı horuxi pax kılınatti, ixqilarning əz mənpəətliri üçün kandak kürəx elip berixi kerəkligi qüxəndürülətti, ixqilar ammisining tələpliri yezilətti. Chuəndənlərdə kapitalizimning wujudidiki merəzləri, ixqilarning namratlıcta kün kəqürüwatkanlıqı, ularning hər künü kılıqan 12–14 saatlik həddidin taxkiri eoir əmgəkləri, ularda kılqə hokukning bolmioğanlıqı oħxax həkiki əhwallar kəldurulmay eqip taxlinətti.

Xuning bilən billə, bu chuəndənlərdə yənə tegixlik siyasi tələplərə koyulətti.”

“Yahxi həwərdar bolqan”-hə! “Kaldurulmay ekip taxlanqan”-hə!

“Lenin 1894-yilning ahirida ixqi Babuxkining katnixixi bilən ənə xundak birinqi chuəndənni həm Peterburgdiki Semyannikov zawudining ix taxliqan ixqiliriqə karitiloqan murajietnamini yezip qıktı.”

Bir chuəndənni yezix üçün əhwaldin yahxi həwiri bar yoldaxlar bilən məslihətlixix kerək. Lenin ənə xundak təkxürüx wə tətkik əsilxə asaslinip makala yazatti wə ixləyti.

“Bundak hər bir chuəndən ixqilarning rohini nahayiti ketirətti. Ixqilar sotsiyalistlarning əzlirigə yardım beriwatkanlıqını, əzlirini koqdawatkanlıqını kərdi.”^⑤

Biz Leninni yaklılıqularoq? Xundak ikənmiz, Leninning rohi boyiqə ixliximiz lazımlı. Baxtin-ayak kuruk söz kılmaslıqımız, bimənə səpsətə satmaslıqımız; nixansız ok atmaslıqımız, düyxiangoqə karimay ix kərməsligimiz; xuningdək əzimizningkinila rast dəp, kuruk gəp satmaslıqımız; bəlki Leninoqə ohxax ixliximiz lazımlı.

İkkinqi makala Dimitrovning Kommunistik internationalning 7-kürultiyida kılqan dokladının üzündə kilip elinə qan. Dimitrov nimilərni digən? U mundak digən: “Ammiəqə kitaptiki gongshilar bilən əməs,

ammining ixi üqün kürixiwatkan jəngqilərning tili bilən sezləxni üginiwelix lazim, bu jəngqilərning hər bir səzi, hər bir oy-pikri milyonlıqan ammining oy-pikri wə kəypiyatini eks əttüridü.”

“Əgər biz amma qüxinidioğan sözlərni üginiwal-misak, u halda, kəng amma bizning kararlırimizni əzləxtürəlməydi. Biz hər daim addi, konkirit, ammiqa tonux wə qüixinixlik obrazlar bilən söz-ləxkə tehi mahir əməsmiz. Biz pixxik yadlıwalıqan chouxiang gongshilarни tehi qərup taxliyalımiduk. Əmiliyəttə, silər pəkət bizning chuəndənlirimiz, gezeitlirimiz, kararlırimiz wə tiganglirimiz oqar baksanglarla, xuni kərələysilər: bu nərsilər, kəpin-qə, xundak til bilən yeziləqanki wə xundak eoqır yeziləqanki, buni addi ixqılarning qüxinixi u yakta tursun, hətta partiyimizdiki kadirlarningmu qüxi-nixi kiyin.”

Kandak? Bizning kesəllirimizning dəl əzini kər-sitip beriptumu? Durus, partiyə bagusi Zhongguoda bar, qət'əllərdimu bar ikən, mana buningdin uning omumi kesəl ikənlərini kərgili bolidu. (Külkə) Lekin biz, hər halda, yoldax Dimitrovning kərsətmisi boyiqə əzimizning kesilini qapsan sakaytiweliximiz lazim.

“Biz hər birimiz təwəndiki baxlanquq kai-dini həkiki əzləxtürüweliximiz, uni ənənə kiliweliximiz, bolxewistik ənənə kiliweliximiz lazim: bir nərsə yazəqiningda yaki nutuk sözliginingdə, hər

wakit hər bir addi ixqining qüxinixini, qakırıqing-qə ixinixini wə sanga əgixixkə bəl baqlıxini oylixing kerək. Zadi kim üçün yazidioqanlıqıngni wə kimgə söz kılıdiqanlıqıngni oylixing kerək.”^⑥

Bu—Kommunistik internatsionalning aqrik dawalax üçün bizgə bərgən dora kəqizi, uningoşa riayə kilişimiz lazim. Bu “kaide”-də!

Üqinqi makala «Luxün əsərliri»din talliwelinojan, bu—Luxünning «Beydou zazhi» zornili^⑦ning makalini kandak yezix toqrisidiki muhakimisigə jawabən yazoqan heti. U nimilərni kərsitudu? U makala yezixning jəmi 8 kaidisini kərsitudu, mən hazır uningdin birnəqqisini sezləp etimən.

Birinqisi: “Türlük ixlaroqa kengül bələx, azojina kərəx bilənla yazmaston, kəp kərəx.”

Gəp birər-yerim ix üstidə əməs, “türlük ixlaroqa kengül bələx” üstidə ketiwaitidu. Gəp qala-bula kərəx üstidə əməs, “kəp kərəx” üstidə ketiwaitidu. Biz kandak kiliwatımız? Dəl uning tətürsiqə, azojina kərəx bilənla yeziwatmayızmu?

Ikkinqisi: “Yazalmıqan qaqda zorlinip yazmaslik.”

Biz kandak kiliwatımız? Mengimizdə heqnərsə yokluqı op-oquq turukluk, hə dəp yezixka zorlini-watmayızmu? Təkxürməy, tətkik kilmay, kələmni elipla “zorlinip yezix” məs’uliyətsizlik pozitsiyisi.

Tətinqisi: “Yezip bolqandin keyin, az digəndə 2 ketim kərəp qikix kerək, bolsimu bolidioqan, bolmisimu bolidioqan sözlər, jümlilər, abzaslarni kilqə

ayimastin qikirip taxlax lazim. Hekayə yezixka bolidioğan matiriyalni kiskartip suxie yezix kerəkki, suxie yezilidioğan matiriyalni hərgiz uzartip hekayə yazmaslik kerək.”

Kongzi “təkrar pikir kilix”^⑧ni təxəbbus kiloqan, Hən Yumu “Ix-hərkətning muwəppəkiyətlik boluxi pikir kilixta”^⑨ digən, bular—kədimki zamandiki ixlardır. Əzizlər ixlarda məsililər nahayiti murəkkəp, bəzi ixlarda hətta 3-4 ketim oylaxmu azlıq kılıdu. Luxün “Az digəndə 2 ketim körüp qikix kerək” dəydu, kəp bolqandıq? Buni u eytmioğan, mening-qə, mohim makalilarını on nəqqə ketim körüp qikip, ihlas bilən tüzütip, andin elan kilix kerək. Makala keguən xəy'ilərning inkası, xəy'ilər bolsa qigix həm murəkkəp bolidu, ularnı təkrar tətkik kiliç lazim, xundak kılqandıla, muwapik əks əttürgili bolidu; buningda bipərwalıq kiliç makala yezixning əkəlli sawadinimu bilmigənlik bolidu.

Altinqisi: “Özidin baxka heqkim qüxənməydiqan təswiriyy səzlərni yasap qikmaslik.”

Biz “yasap qikkan” nərsilər nahayiti kəp bolup kətti, kisksi, ularnı “heqkim qüxənməydu”. Jümlələrning üzünü 40-50 səzdir tüzülgən, u “heqkim qüxənməydiqan təswiriyy səzlər” bilən toloqan. Luxünni himayə kiliçiz, dəp aqzidin qüxürməy yürgən nuroqun kixilər—dəl Luxün’gə hilaplik kiliwatkanlar!

Ahirki makala Zhongguo gongchəndangi 6-nəwətlik zhongyang weyyüənhuyining 6-omumyoqini-

da köbul kılinoğan doklatning təxwikatni millilaxturux tooqrisida digən kismi. 6-nəwətlik zhongyang weyyüənhuyning 6-omumyioqini 1938-yili ətküzülgən idi, biz u qaođa: "Zhongguoning hususiyətlirini kayrip koyup, Marksizimdin səz aqidioğan bolsa, bundak Marksizim chouxiang, püqək Marksizim bolidu, halas" digən iduk. Bu, Marksizim tooqrisida ķuruk səpsətə setixka karxi turux kerək, Zhongguoda yaxioquci gongchəndang əzaliri Marksizimni Zhongguo inkilawining əmiliyitigə baqlap tətkik kılıxi kerək, digənlik.

"Qət'əl bagusi bikar kilinek, püqək, chouxiang mukamlar azrak eytilixi, jiaotiaozhuyi dəm elixi, ularning ornini yengi, janlik, Zhongguo laobəyxingliri yakturidioğan Zhongguo istili wə Zhongguo uslubi elixi kerək. Internatsionalizimlik məzmunni milli xəkildin ayriwetix internatsionalizimni kılqimu qüxənməydiqan kixilərning ixi, biz bu ikkisini ziq birləxtürükümüz kerək. Bu məsilidə қoxunımızda məwjut bolup turoğan bəzibir eçir hatalıklarnı əstayıdillik bilən tügitiximiz kerək."

Bu yerdə, qət'əl bagusi bikar kilinek, diyiliwatsa, bəzi yoldaxlar, əmiliyəttə, uni tehi təxəbbus kiliwatidu. Bu yerdə, püqək, chouxiang mukamlar azrak eytilsun, diyiliwatsa, bəzi yoldaxlar uni ətəy kəprək eytiwatidu. Bu yerdə, jiaotiaozhuyi dəm alsun, diyiliwatsa, bəzi yoldaxlar uni ornidin turoquzuwatidu. Kiskisi, nuroqun kixilər 6-omumyioqin

makulliojan doklatni, goya uning bilən kəstən ķerixi-watkandək, ķulioqida tutmaywatidu.

Zhongyang hazır partiyə bagusini, jiaotiaozhuyini wə xuningqə ohxaxlarni qokum üzül-kesil qərüp taxlaxni ķarar kildi, xuning üqün mən bu yerdə keprək səzlidim. Yoldaxlarning səzligənlirimni mülahizə kilixini, təhlil kilixini xuning bilən bille hərkimning əz əhwalinimu təhlil kilixini ümit kili-mən. Hər bir kixi ezi üstidə yahxirak oylixı xuning-dək ezi oylap enikliqan nərsilər həkkidə sirdax dostliri bilən məslihətlixip, ətraptiki yoldaxlar bilən məslihətlixip, əz kəməqılıklırını həkiki tüzitixi kerək.

Izahlar

① Yengi wə kona bagularqa ķarxi turux Luxün əsərlirinинг izqıl rohi. Luxün «Sahta ərkinlik» digən kitawidiki «Təktigə yetix» digən makalısında mundak dəydu: «Bagu əslidə hamakətlikning məhsuli. Birinqidin, imtihan ixliriqə karaydiojan əməldarlar awariqiliktin ķaqatti,—ularning tolisining mengisi yinchenmu ya-qıqidin yasaloqan,—əwliyalarqə yezip қalduruloqan hikmətlik səzlərni, makalining kuraxturuluxidiki uyqunlukni, makalining əzige has uslubini, bəlgilik əlqəm bolmioqanlıktın, pərk etix təs idi, xunga ular makalini buyruk bilən bəlgilən'gən əndizigə muwapik kiliip, boqumlarqa belüp yezixni bəlgilaytti, hər bir makalini muxu əndizə bilən ‘əlqəyetti’, buning bilən ular makalining kimmitini bir karax bilənla kərūwalalaytti. Ikkinqidin, imtihan bərgü-qilərmə, anqə kük kətməydu, awariqlik bolmaydu, dəp bilixətti. Bundak baguning yengisinimu, konisini muşpürüp taxlax kerək.” Qət’əl bagusi 4- may hərkitidin keyin bəzi püqək burzuaziyə wə

uxxaq burzuaziya ziyaliliri rawajlanduroğan nərsə bolup, ularning tarkitixi natijisidə inkilawiy mədiniyət koxunida uzaktın buyan məwjud idi. Luxün əzinin nuroqun makalilirida inkilawiy mədiniyət koxunidiki qət'əl bagusıqə karxi turqan, u bundak qət'əl bagusini pipən kılıp: "Baguning yengisinimu, konisinimu süpürüp taxlax kerək, məsilən, pəkət 'həkarətləx', 'həywə kiliç' hətta 'həküm qikirix'nilə bilip, hər kuni pəyda bolup turqan yengi pakitlar, yengi hadisilərni pən erixkən gongshilar bilən konkirit wə həkiki rəwixta qüxəndürükni halimay, təyyar gongshilarını keqürüwelip, ularni həmmə ixta kalaymikan kolliniwerixmu bir türlik bagu bolidu" digən idi. («Təktigə yetix») kə koxumqə kılınlıqan «Zhu Xiuxiaqə jawap hət»kə karalsun.)

② Muxu tallanma əsərlərinə 1-tomidiki «Zhongguo inkilawiy uruxining zhənlüe məsilisi»ning ③ izahıqə karalsun.

③ Bu—Luxünning «Xalqut mukamlar» toplimidiki bir makalining mawzusi, bu makala 1932-yili yezilqan bolup, «Luxün əsərləri»ning 5-tomiqə kirgüzülgən.

④ Xəhərdə toqra kəsp bilən xuqullanmay, tiləmqilik yaki oqrılık bilən kün kəqüridiqan sərgərdanları Shanghəylilər biesən dəp ataydu, ular adətə nahayıti awak kelidu.

⑤ «Sovet ittipakı gongchəndangi (bolxewiklər partiyisi) tarixi kiskiqə kursı»ning 1-bap 3-bəlümigə karalsun.

⑥ Dimitrovning Kommunistik internatsionalning 7-kurultiyida kılqan hulasə sezi—«Ixqilar sinipining faxizimqə karxi birliksepi üçün kürixəyili»ning 6-kismi «Pəkət toqra luxiən boluxila kupaya kilmaydu»qə karalsun.

⑦ «Beydou zazhi» zornili Zhongguo sol ənənə yazənqıllar ittipakı təripidin 1931-yildin 1932-yılqa kədər nəxr kılınlıqan aylık zornal. «(Beydou zazhi) zornilinə soalliriqə jawap» «Luxün əsərləri»ning 4-tomidiki «Ala kəngüləgə kirgüzülgən.

⑧ «Lunyü»ning «Gongyechang—5-babi»qə karalsun.

⑨ Hən Yü—miladi 8-əsirdin 9-əsirigə yaxıqan kixi, Zhongguoning Tang dəwridiki məxhur yazənqıqisi. U «Ilim təhsil kiliç həkkidə» digən əsiridə: "Ix-hərkətning muvəppəkiyətlik boluxi pikir kilixta, buzuluxi pikir kılmaslıktı" digən.

YƏN'ƏN ƏDIBIYAT-SƏN'ƏT SƏHBƏT YİOIINIDA SÖZ- LƏN'GƏN NUTUQ

(1942- yil 5- ay)

Kirix Səz

(1942- yil 5- ayning 2- künü)

Yoldaxlar! Bugün hərkaysinglarnı təklip kilip səhbət yiojını etküzüxtin məksət silər bilən pikir almaxturup, ədibiyat-sən'ət hizmitining omumi inkilawiy hizmətlər bilən bolğan munasiwitini tətkik kilip, inkilawiy ədibiyat-sən'ətning toqra rawajlini-xini koloşa kəltürük, inkilawiy ədibiyat-sən'ətning baxka inkilawiy hizmətlərgə tehimu obdan yar-yələk boluxini koloşa kəltürük, xuning bilən milli düxminimizni yokitip, milli azatlik wəzipimizni orunlaxtin ibarət.

Bizning Zhongguo həlkining azatlıqı üçün elip beriwatkan küriximizdə hər hil səplər bar, uning iqidə kələm wə ələmdin ibarət ikki səp bar diyixkimi bolidu, u bolsimu mədiniyət sepi wə hərbi ixlar

sepi. Biz düxmənni yengimiz disək, aldi bilən, kolioqa koral aloğan köxunoqa tayiniximiz kerək. Əmma bundak köxunningla boluxi kupayə kılmayıdu, bizdə yənə mədiniyət köxunumu boluxi kerək, bu — əzimizni ittipaklaxturuxta wə düxmənni yengixtə kəm bolsa bolmaydiqan bir köxun. "4-may" din buyan, bu mədiniyət köxuni Zhongguoda xəkillinip, Zhongguo inkilawioqa yardəm bərdi, Zhongguoning feodallik mədiniyitining wə jahan'girlikning tajawuzioqa maslaxkan məybən mədiniyitining igiligən ziminini pəydin-pəy taraytti, ularning küqini pəydin-pəy ajizlaxturdi. Həzir bolsa Zhongguo əksiyətqiliri yengi mədiniyətkə pəkət "sanni süpətkə karxi koyux" digən qarinila otturiqə köyup karxi turidiqan bolup қaldı, yəni əksiyətqilərdə pul bolsa bar, yahxi nərsilərni elip qıkalıqını bilən, naqar nərsilərni jenining beriqə kəpləp qıkırıxi mümkün. "4-may" din buyankı mədiniyət sepidə ədibiyat wə sən'ət möhim, nətijilik bir tarmak bolup қaldı. Inkilawiy ədibiyat-sən'ət hərəktə 10 yillik iqliki urux dəwridə kəp rawajlandı. Bu hərkət xu wakittiki inkilawiy urux bilən omumi yənülük jəhəttə birdək idi, lekin əmiliy hizmətlərdə əzara birləxmdi, buning səwiwi xu qaoqdiki əksiyətqilərning bu ikki kerindax köxunni bir biridin ayriwətkənligi idi. Yapon baskunqılırioqa karxi urux partlıqandin keyin, inkilawiy ədibiyat-sən'ət hadimliridin Yən'ən'gə wə Yapon baskunqılırioqa karxi genjüdilərgə kəlgənlər kəpəydi, bu — nahayiti yahxi

ix. Ləkin, genjüdilərgə kəldi, digənlik, genjüdilərdiki həlk ammisi bilən tamamən birlixip kətti, digənlik əməs. Biz inkilawiy hizmətni aloqa siljitimiz disək, bu ikkisini toluk birləxtürükimiz lazımlı. Bizning bugün bu yioqinni ətküzüximizdən məksət ədibiyat-sənətni həkiki türdə pütün inkilap maxinisining bir tərkiwiy kismiqa aylandurup, uni həlkni ittipaklaxturux, həlkni tərbiyiləx, düxmən'gə zərbə berix, düxmənni yokitixning küqlük korali süpitidə həlknəng düxmən'gə karxi bir niyat-bir məksəttə kürəx kılıxiqa yardım beridiqan kılıx. Bu məksətkə yetix üqün həl kılıxka tegixlik əndək məsililər bar? Meningqə, mundak məsililər bar, yəni ədibiyat-sənət hadimlirining məydan məsilisi, pozitsiyə məsilisi, hizmət düyxəngi məsilisi, hizmət məsilisi wə üginix məsilisi bar.

Məydan məsilisi. Biz puroletariyat wə həlk ammisi məydanida turimiz. Gongchəndang əzalirioqa nisbətən eytkanda, bu, xundakla, partiyə məydanida, partiyiwilik məydan wə partiyə siyaseti məydanida turux diməktür. Bu məsilidə bizning ədibiyat-sənət hadimlirimiz arisida tonuxi toqra bolmioqan yaki tonuxi enik bolmioqanlar yənə barmu, yokmu? Meningqə, bar. Nuroqun yoldaxlar kəp wakitlarda əzinin toqra məydanını yokitip koyuwatidu.

Pozitsiyə məsilisi. Məydan munasiwiti bilən bizning türlik konkirit xəy'ilərgə tutidiqan konkirit pozitsiyimiz pəyda bolidu. Eytaylı, mədhixiləx

kerəkmə, yaki pax kiliç kerəkmə? Bu—pozitsiyə məsilisi. Bizgə zadi kaysi pozitsiyə kerək? Meningqə, ikkilisi kerək, gəp kimgə karitixta. Üq hil adəm bar: bir hili düxmənlər, bir hili birliksəptiki ittipakqılar, yənə bir hili əz adəmlirimiz, bu üqinqi hildiki adəmlər həlk ammisi wə uning xiənfengdüyü. Bu üq hil adəmgə nisbətən üq hil pozitsiyə boluxi kerək. Düxmənlərgə nisbətən, Yapon jahan'gırlığı wə barlık həlk düxmənlirigə nisbətən inkilawiy ədibiyat-sən'ət hadimlirining wəzipisi ularning wəhxlilikliri wə aldamqılıklırını pax kiliç həmdə ularning mukərrər məoqlup bolidiqanlıqını kərsitix, Yapon baskunqılırioqa əxarı turuwatkan armiyə wə həlkning ularnı bir niyət-bir məksəttə kət'i yokitixiyoqa ilham berixtin ibarət. Birliksəptiki hər hil ittipakqılar oqa nisbətən bizning pozitsiyimiz birlixix, tənkít kiliç, hər hil birlixix, hər hil tənkít kiliç boluxi kerək. Əlarning Yapon baskunqılırioqa əxarı urux kiliçini kollaymiz; əgər nətijə kərsətsə, tehi mahtaymiz. Lekin Yapon baskunqılırioqa əxarı uruxta aktiplik kərsətməydiğən, tənkít kiliçimiz lazımlı. Əgər kimki gong-chəndangoqa wə həlkə əxarı turidikən, kündin-kün'gə əksiyətqılık yoliyoq mangidikən, biz uningoqa kət'i əxarı turımız. Həlk ammisiyoqa, həlkning əmgigi wə kürixtigə, həlkning armiyisi wə həlkning partiyyisigə kəlsək, biz ularnı əlwəttə mahtiximiz lazımlı. Həlk timu kəmçilik bolidu. Puroletariyat arisidimu birmunqə kixilərdə uxxak burzuaziyə idiyiliri saklinip

kəlməktə, dihanlarda wə xəhər uxxak burzuaziyisidə kalaq idiyilər bar, bu nərsilər ularning kürəxtiki yükü. Biz ularoqa uzak muddət səwrilik bilən tərbiyə beriximiz, ularning yüdüwalıqan bopisidin kutuluxi- oqa. Əzining kəmqılık wə hatalıklırıqə karxi kürəx kilixicoqa yardəm beriximiz, xundak kılıp, ularni qong kədəm bilən aloqa basalaydiqan kilişimiz lazim. Ular kürəx dawamida əzlirini əzgərtti, yaki əzgərtməktə, bizning ədibiyat-sən'itimiz ularning muxu əzgirix jöryanini təswirlixi lazim. Ular pəkət hatalıqida kattik turuwalidiojanlardın bolmisila, biz bir təripini körüpla, hata əldə məş'hirə kilməsliqimiz bolup- mu ularoqa düxmənlik bilən karimaslıqımız lazim. Biz yazoqan nərsilər ularni ittipaklaxturidiqan, ularni aloqa basturidioqan boluxi, ularni bir niyət- bir məksəttə aloqa karap kürəx kilidioqan, kalaq nərsilərni qərüp taxlap, inkilawiy nərsilərni jarı kilidioqan kilixi kerək, hərgiz uning əksiqə bolmas- liqi lazim.

Hizmet düyxiangi məsilisi yəni ədibiyat-sən'ət əsərlirini kimlərgə kərsitix məsilisi. Shənxi-Gənsu-Ningxia qegər rayonida wə Huabey, Huazhongdiki Yapon baskunqılırioqa karxi genjüdilərdə bu məsilə guomindang hekümranlıq kiliwatkan rayonlardıkigə ohximaydu, Yapon baskunqılırioqa karxi uruxtin ilgiriki Shanghəydikigə tehimu ohximaydu. Shanghəydiki məzgildə inkilawiy ədibiyat-sən'ət əsərliri- ning tələpkarlırı arısida bir kisim okuquqlar, hiz-

mətqilər wə dukan hizmətqiliri asasiy orunda turatti. Yapon baskunqılıriqa karxi urux baxlanqandın keyin, guomindang həkümranlıq idiki rayonlarda tələpkarlar dairisi bir kədər kengəygən bolsimu, lekin, omumən, yənə xu kixilər asasiy orunda turuwaitidu, qünki u yərlərdiki həkümət ixqi, dihan, əskərlər bilən inkilawiy ədibiyat-sən'ətni bir biridin ayrip taxlıqan. Bizning genjüdilirimizdə əhwal tamamən baxkıqə. Genjüdilərdə ədibiyat-sən'ət əsərlirinən tələpkarları ixqi, dihan, əskərlər wə inkilawiy kadirlar. Genjüdilərdimə okuquqlar bar, lekin bu okuquqlar kona təklittiki okuquqları oħximaydu, ular ya burun kadir bolqanlar, ya bolmisa kəlgüsidiə kadir bolidioqanlar. Hər hil kadirlar, budüylərdiki jəngqilər, zawutlardiki ixqilar wə yezilardiki dihanlar sawadi qikix bilənla kitap okuydu, gezit okuydu, ularning sawatsızlırimu tiyatır kəridu, rəsim kəridu, nahxa eytidu, muzika angelaydu, ular bizning ədibiyat-sən'ət əsərlirimizning tələpkarları. Kadirlardin eytsak, silər bu kixilərning sanini az kərmənglər, ular guomindang həkümranlıq idiki rayonlarda qikikan bir kitapning okuquqisidin kəp oxuk. U yərlərdə bir kitap bir ketim nəxr kılinoqanda, adəttə aran 2 ming nus'hiqə, üq ketim nəxr kılinoqandimu, aran 6 ming nus'hiqə yetidi; lekin genjüdilərdiki kadirlarning kitap okuyalaydioqanları pəkət Yən'ənning əzidila 10 mingdin axidu. Uning üstigə, bu kadirların kəpinqiliği uzak muddət qenikkən inkilapqlar,

ular məmlikətning hərkəysi jaylidirin kəlgən, ular yənə məmlikətning hərkəysi jaylıraqa berip ixləydi, xuning üçün ularqa karita tərbiyə hizmiti elip berix nahayiti zor əhmiyətkə igə. Bizning ədibiyat-sən'ət hadimlirimiz ularqa karita obdan hizmət ixliyi kerək.

Ədibiyat-sən'ət hizmitining düyxiangi ixqi, dihan, əskərlər wə ularning kadirları ikən, ularni qüxinix wə ular bilən yahxi tonuxux məsilisi kelip qikidu. Halbuki, ularni qüxinix, ular bilən yahxi tonuxux üçün, partiyə wə həkumət organlarında, yezilarda, zawutlarda, 8-armiyə wə yengi 4-armiyidə hər hil kixilərni qüxinix wə hər hil kixilər bilən yahxi tonuxux, hər hil ixlərni qüxinix wə hər hil ixlər bilən yahxi tonuxux üçün nuroqun hizmətlərni ixləxkə toqra kelidu. Bizning ədibiyat-sən'ət hadimlirimiz əzininə ədibiyat-sən'ət hizmitini ixliyi zərür, əmma kixilərni qüxinix wə kixilər bilən yahxi tonuxux hizmiti bolsa birinqi orundıki hizmət. Buningqə nisbətən bizning ədibiyat-sən'ət hadimlirimizda əhwal ilgiri qandak idi? Meningqə, ular ilgiri yahxi tonuxmaytti, bilməydi, “Kəhrimanqə maharət kərsitix üçün zimin yok” idi. Nimə bilən yahxi tonuxmaytti? Kixilər bilən yahxi tonuxmaytti. Ədibiyat-sən'ət hadimliri ezi təswirləydiqan düyxianglar bilən wə əz əsərlirinə tələpkarlırı bilən yahxi tonuxmaytti, yəki zadila tonuxmaytti. Bizning ədibiyat-sən'ət hadimlirimiz ixqilar bilən yahxi tonuxmaytti, dihan-

lar bilən yahxi tonuxmaytti, əskərlər bilən yahxi tonuxmaytti, ularning kadirliri bilənmə yahxi tonuxmaytti. Nimini bilməytti? Tilni bilməytti, yəni həlk ammisining bay, janlıq tili toqrisida toluk bilimi yok idi. Nuroqun ədibiyat-sən'ət hadimliri ezi ammidin ayrıloqan bolqaqka, turmuxi mənisiz bolqaqka, əlwəttə, həlk tilinimu yahxi bilməytti, xuning üçün ularning əsərlirinинг tili tetiksiz idi, uning üstügə, ularqa həmixə bəzi yasima, həlk tiliqa yat, qamlaxmiqan ibarilər kisturulqan bolatti. Nuroqun yoldaxlar “ammiwilaxturux” diyixkə amrak, lekin ammiwilaxturux digən nimə? Bu bizning ədibiyat-sən'ət hadimlirimizning pikir-hessiyatta ixqi-dihan-əskərlər ammisi bilən iqliqyun-taxköyun bolup ketixidin ibarət. Iqliqyun-taxköyun bolup ketix üçün ammining tilini əstayidlil üginix kerək. Ammaining tilidin bilməydiqan nərsilər kəp tursa, ədibiyat-sən'ət ijadiyiti üstidə yənə nimə söz bolsun? “Kəhrimanıq maharət kərsitix üçün zimin yok” digənlik, sening qong daoliliringni amma yaratmaydu, digənlik. Sən amma aldida eż salahiyitingni қanqə axurup kərsətsəng, eżəngni қanqə “kəhriman” kılıp kərsətsəng, bu nimiliringni bazarqa қanqə salsang, amma aldida xunqə etməydu. Sən eżəngni amma qüxənsun disəng, amma bilən iqliqyun-taxköyun bolup kətməkqi bolsang, uzak muddətlik hətta muxəkkətlik qenikixni baxtin kəqürükə bəl baqlıxing kerək. Bu yerdə mən eż hessiyatimning eżgi-

rixi toqrisidiki təjribəmni eytip berəy. Mən okuquqılıktın kelip qıkkən adəm, məktəptə okuquqılık aditigə üginip kalqan idim, mürisigə əpkəx, kolioja sayman elip bakmiojan bir top okuquqilar aldida kiqikkinə əmgək kiliş, məsilən, əzəmning xingliyimni kətirixmu manga yaraxmaydiqandək tuyulatti. Manga u qaqda dunyada pəkət ziyalilarla pakiz, ixqi, dihanlar haman paskinirak sezilətti. Ziyalilarning kiyimini baxkilarning diməy, pakiz dəp kiyəttim; ixqi, dihanlarning kiyimini paskina dəp kiygüm kəlməyitti. Inkilapka katnaxtim, ixqilar, dihanlar wə inkilawiy armiyə jəngqiliri bilən billə boldum, ular bilən asta-asta tonuxtum, ularmu mən bilən asta-asta tonuxti. Xu qaqda, pəkət xu qaqdila, burzuaziyə məktiwi manga singdürgən burzuaziyə wə uxxak burzuaziyə hessiyatini tüptin əzgərttim. Xu qaqda, tehi əzgərmigən ziyalilar ni ixqi, dihanlar bilən selixturup körüp, ziyalilarning pakiz əməsligini, ixqi, dihanlarning əng pakiz ikənligini, ularning koli kara bolsimu, putida kala tezigi yukundiliri bolsimu, ularning burzuaziyə wə uxxak burzuaziyə ziyaliliridin yənilə pakiz ikənligini hes kildim. Hessiyatta əzgirix bolqanlık yəni bir siniptin yənə bir sinipka etkənlik dəp ənə xuni dəydu. Bizning ziyalilardin kelip qıkkən ədibiyat-sən'ət hadimlimiz əz əsərlirini amma karxi alsun disə, əzining pikir-hessiyatida əzgirix yasixi wə uni əzgərtixi lazim. Bundak əzgirix wə bundak əzgərtix

bolmisa, heqkandak ixni yahxi kılqılı bolmaydu, heqkandak ix jayidin qikmaydu.

Əng ahirkı məsilə—üginix, menin eytmakqi bolqinim Marksizim-Leninizimni üginix wə jəmiyatni üginix. Əzini Marksizimqi inkilawiy yazəquqi dəp ataydiqan yazəquqi bolupmu partiyilik yazəquqi Marksizim-Leninizim bilimlirigə igə boluxi lazim. Əmma hazır bəzi yoldaxlarda Marksizimlik tüp nuktiinəzər kəmlik kiliwatidu. Eytayli, Marksizimning bir tüp nuktiinəziri, məwjidiyət angni bəlgiləydu, sinipiy kürəx wə milli kürəxning keguən əmiliyiti bizning pikir-hessiyatımızni bəlgiləydu, digəndin ibarət. Lekin bizning bəzi yoldaxlirimiz bu məsilini astin-üstün kiliwetidu-də, qandaktu, həmmidə “muhəbbət”ni nəzərdə tutux kerək, dəydu. Muhəbbətni alaylı, sinipiy jəmiyəttə sinipiy muhəbbətlə bolidu, lekin bu yoldaxlar qandaktu siniptin hali muhəbbətni, chouxiang muhəbbətni həmdə chouxiang ərkinlik, chouxiang həkikət, chouxiang insan təbiitigə ohxaxlarnı koqlıxidu. Bu ənə xu yoldaxlarning burzuaziyining nahayiti qongkur təsirigə uqrioqanlıqını oquk kərsitudu. Bundak təsirdin taza üzül-kesil hesap elix, Marksizim-Leninizimni taza ihlas bilən üginix kerək. Ədibiyat-sən'ət hadimliri ədibiyat-sən'ət ijadiyitini üginixi kerək, bu toqra, lekin Marksizim-Leninizim—barlik inkilapçılar üginiyxə tegixlik pən, ədibiyat-sən'ət hadimliri buning sirtida kalalmaydu. Ədibiyat-sən'ət hadimliri jəmi-

yətni üginixi yəni jəmiyəttiki siniplarnı tətkik kılıxi, ularning əzara munasiwətlirini wə hərkəsisisining əhwalını tətkik kılıxi, ularning kıyapitini wə rohiy əhalitini tətkik kılıxi lazımlı. Pəkət muxularnı eniq-liwalqandıla, bizning ədibiyat-sən'itimiz bay məzmunqa wə toqra yənülüxkə igə bolalaydı.

Bügün mən kirix səz ornida muxu məsililərnəlla otturiqə koydum, kəpqilikning bu məsililər wə bax-ka munasiwətlik məsililər üstidə pikir bayan kılıxını ümit kiliyəm.

Hulasə

(1942- yil 5- ayning 23- künü)

Yoldaxlar! Bizning bu yioqinimiz bir ay iqidə üqətetim etküzüldi. Kəpqilik həkikət tepix üçün kız-qızın talax-tartix kıldı, partiyilik wə partiyisiz yoldaxlardın birnəqqə on kixi səzgə qikip, məsilini kəng aqtı həm konkiritlaxturdi. Mən buni pütün ədibiyat-sən'et hərkitigə nahayiti paydılık dəp hesaplaymən.

Biz məsililərni muhakimə kiləğanda, təbirilərni nəzərdə tutmaстin, əmiliyətni nəzərdə tutuxımız kerək. Əgər biz ədibiyatning nimə ikənligi, sən'etning nimə ikənligi toqrisidiki təbirilərni dərslik kitaplardın tepip, andın xu təbirilər boyiqə bugünkü ədibiyat-sən'et hərkitining fangzhenini bəlgiləydiqan

bolsak, bugünkü kündə yüzbərgən hər hil karaxlar wə talax-tartixlarqa baha beridioqan bolsak, bundak usul toqra bolmas idi. Biz Marksizimqilarmız, Marksizim bizni məsililərgə karaxta chouxiang təbirlərni nəzərdə tutmastın, keguən halda məwjut bolup turoqan pakitlarnı nəzərdə tutuxka, muxu pakitlarnı təhlil kiliç asasida fangzhen, siyaset wə qarə-tədbirlərni tepixka ügitidu. Biz hazır ədibiyat-sən'ət hizmitini muhakimə kiliwatımız, buningdimu xundak kilişimiz lazıim.

Həzirki pakitlar nimilərdin ibarət? Pakitlar munulardın ibarət: Zhongguoning Yapon baskunqılıriqası karxi 5 yil elip barqan uruxi; pütün dunyaning faxizimoja karxi uruxi; Zhongguo qong pomixxik, qong burzuaziyisining Yapon baskunqılıriqası karxi urux dawamidiki təwrinixi wə ularning həlkəkə karatkan қattık besim siyaseti; "4-may"din buyanki inkilawiy ədibiyat-sən'ət hərkəti—bu hərkətning 23 yil dawamida inkilapka қoxkan uluk təhpisi wə uning nuroqun kəmqılıkları; 8-armiyə bilən yengi 4-armiyining Yapon baskunqılıriqası karxi demokratik genjüdiliri, bu genjüdilərdiki nuroqunlıqan ədibiyat-sən'ət hadimlirining 8-armiyə. yengi 4-armiyə bilən wə ixqilar, dihanlar bilən birləşkənligi; genjüdilərdiki ədibiyat-sən'ət hadimliri bilən guomindang həkümranlık kiliwatkan rayonlardıki ədibiyat-sən'ət hadimlirining xaraiti həm wəzipiliridiki pərkələr; hazır Yən'əndiki wə Yapon baskunqılıriqası karxi

genjüdilərdiki ədibiyat-sən'ət hizmitidə tuqulqan talax-tartixlar məsilisi.— Mana bular əmiliyəttə məwjut bolup turqan, inkar kilqili bolmaydiqan pakitlar, biz eż məsililirimizni muxu pakitlar asasında oylixiximiz lazımlı.

Əmisə, bizdiki məsilining mərkizi nimə? Mening-qə, bizdiki məsilə, asasən, amma üçün hizmət kılıx məsilisi wə amma üçün qandak hizmət kılıx məsilisi. Bu ikki məsilə həl kılınmışa, yaki bu ikki məsilə layiqida həl kılınmışa, bizning ədibiyat-sən'ət hadimlirimiz eż xaraitiqa, wəzipisigə maslixalmay əkalidü, ədibiyat-sən'ət hadimlirimiz taxki wə iqliki jəhətlərdin bir katar məsililərgə duqkelip əkalidü. Mən eż hulasəmdə muxu ikki məsilini mərkəz kılımən, xuning bilən billə, buningqa munasiwətlik baxka məsililər üstidimu tohtilimən.

1

Birinci məsilə: bizning ədibiyat-sən'itimiz kim üçün hizmət kılıxi kerək?

Bu məsilə əslidə Marksizimqilar bolupmu Lenin təripidin allıqəqan həl kılınqan. Lenin 1905-yıldila, bizning ədibiyat-sən'itimiz “milyonlıqan, on milyonlıqan əmgəkqi həlkə hizmət kılıxi”^① kerək, dəp təkitləp kərsətkən idi. Yapon baskunqılırioqa əkarxi genjüdilirimizdiki ədibiyat-sən'ət hizmiti bilən xuqul-lanquçı yoldaxlirimiz arısında bu məsilə həl kılınip

bolqandək, uni kayta sezləxning hajiti yoktək kərүnidu. Əmiliyəttə undak əməs. Nuroqun yoldaxlar bu məsilini tehi enik həl kiliwaloqını yok. Xuning üçün, ularning kəypiyatida, ularning əsərliridə, ularning hərkətliridə, ularning ədibiyat-sən'ət fangzheni məsilisi toqrisidiki pikirliridə ammining ehtiyajıqa wə əmiliy kürəxning ehtiyajıqa mas kəlməydiqan əhwallar azdur-kəptur bolup turidu. Əlwəttə, hazır gongchəndang, 8-armiyə wə yengi 4-armiyə bilən birlikə uluk azatlik kürixi bilən xuqulliniwatkan kəpligən mədiniyət ərbapliri, ədipler, sən'ətkarlar wə adəttiki ədibiyat-sən'ət hadimliri iqidə bəziliri wəkəilik kəlgən pursətpərəslərdin boluximu mümkün, lekin ularning mutlək kəpqılığı ortak ixlar üçün tirixip ixləwatidu. Muxu yoldaxlar oqa tayinip, bizning pütün ədibiyat hizmitimiz, tiyatır hizmitimiz, muzika hizmitimiz wə nəpis sən'ət hizmitimiz nahayiti zor utuklar oqa igə boldi. Bu ədibiyat-sən'ət hadimliridin birmunqılıri Yapon baskunqılıri oqa karxi urux baxlanqandan keyin hizmətkə kirixkən; birmunqılıri Yapon baskunqılıri oqa karxi uruxtin ilgiri kəp wakit inkilawiy hizmətlərdə bolqan, nur-oqun japa-muxəkkətlərni bexidin kəqürgən həmdə əz hizmiti wə əsərliri bilən kəng ammi oqa təsir kərsətkən. Lekin nimə üçün, muxu yoldaxlar arisidimu ədibiyat-sən'ət kim üçün hizmet kılıxi kerək digən məsilini tehi enik həl kilalmaçıqlanlar bar, dəymiz? Bularning iqidə inkilawiy ədibiyat-sən'ət-

ning həlk ammisi üçün əməs, bəlki ekispilatatsiyə kılquqilar wə əzgüqilər üçün hizmət kilişini əuw-wətligüqilərmə barmu?

Dərwəkə, ekispilatatsiyə kılquqilar wə əzgüqilər üçün hizmət kiliqioğan ədibiyat-sən·ət bar. Ədibiyat-sən·ətning pomixxiklar sinipi üçün hizmət kiliqioğunu feodallik ədibiyat-sən·ət. Zhongguoning feodallik dəwridiki hökümrən siniplarning ədibiyat-sən·iti ənə xundak nərsə. Bundak ədibiyat-sən·ət Zhongguoda ta həziroqıqə heli zor təsirgə igə bolup kəlməktə. Ədibiyat-sən·ətning burzuaziyə üçün hizmət kiliqioğunu—burzuaziyə ədibiyat-sən·iti. Luxün tənkit kılqan Liang Shiqiu^②oja ohxax kixilər gərqə aqzida, ədibiyat-sən·ət siniptin hali, digən nimini otturiqə koysimu, lekin, əmiliyəttə burzuaziyə ədibiyat-sən·itini əuw-wətləp, puroletariyat ədibiyat-sən·itigə karxi turidu. Ədibiyat-sən·ətning jahan'gırlar üçün hizmət kiliqioğunu—Zhou Zuoren, Zhang Ziping^③oja ohxax kixilərning ənə xundak—wətən hainliri ədibiyat-sən·iti dəp atılıdu. Bizdə ədibiyat-sən·ət yükurida eytilqan hər hil kixilər üçün hizmət kilməstin, həlk üçün hizmət kiliđu. Biz, Zhongguoning həzirki baskuqtiki yengi mədiniyiti puroletariyat rəhbərlik kiliqioğan, həlk ammisiqə mənsup bolqan, jahan-girlikkə wə feodalizimoja karxi mədiniyət, digən iduk. Həlk ammisiqə həkiki mənsup bolqan nərsə—həzir qokum puroletariyat rəhbərligidiki nərsə. Burzuaziyə rəhbərligidiki nərsilərning həlk ammi-

sioqa mənsup boluxi mümkün əməs. Yengi mədiniyət tərkiwidiki yengi ədibiyat wə yengi sən'ətninqmu xundak ikənligi təbii. Biz Zhongguoning wə qət'əllərning etkən dəwrlərdin əlqoşan bay ədibiyat-sən'ət miraslırişa wə obdan ədibiyat-sən'ət ən'ənilirigə warislik kılımımız, lekin məksidimiz yənilə həlk ammisi üçün hizmət kiliş. Biz etkən dəwrlərning ədibiyat-sən'ət xəkilliridin paydilinixnimu rət kilmaymımız, lekin bu kona xəkillər bizning əlimizmişdir. Etüxi bilən eżgərtılıdu, ularışa yengi məzmun kırğızılıdu, xuning bilən ularmu həlk üçün hizmət kilişdiqan inkilawiy nərsigə aylinidu.

Əmisə, həlk ammisi digən nimə? Əng kəng həlk, pütün ahalining 90 pirsənttin artukraqını təxkil kilişdiqan həlk ixqilar, dihanlar, əskərlər wə xəhər uxxak burzuaziyisi. Xuning üçün bizning ədibiyat-sən'itimiz, birinqidin, ixqilar üçün hizmət kilişti kerək, ular inkilapka rəhbərlik kilişdiqan sinip. İkkinqidin, dihanlar üçün hizmət kilişti kerək, ular inkilapning əng kəng, əng kət'i ittipakqi koxuni. Üqinqidin, korallanoşan ixqilar wə dihanlar üçün yəni 8-armiyə, yengi 4-armiyə wə baxka həlk korallik koxunlari üçün hizmət kilişti kerək, ular inkilawiy uruxning asasiy küqi. Tətinqidin, xəhər uxxak burzuaziyisi əmgəkqılıri wə ziyaliliri üçün hizmət kilişti kerək, ularmu inkilapning ittipakqılıri, ular uzak muddətkiçə biz bilən həmkarlixalaydu. Bu tət hil kixi Zhonghua millitining əng zor kismi, əng

kəng həlk ammisi.

Bizning ədibiyat-sən'itimiz yukarıda eytiloqan tət hil kixi üçün hizmət kılıxi kerək. Biz muxu tət hil kixigə hizmət kılımız disək, puroletariyat məydanında turuximiz kerək, uxxak burzuaziyə məydanında turuxka bolmaydu. Bügünki kündə xəhsiyətqılıktə, uxxak burzuaziyə məydanında kattik turuwalidiqan yazoquqların inkilawiy ixqi-dihan-əskərlər ammisi üçün həkiki türdə hizmət kılıxi mümkün əməs, ular-diki kizikix, asasən, az sandiki uxxak burzuaziyə ziyalilirioqa karitiloqan. Həlbuki, hazır bir ķisim yoldaxlirimizning, ədibiyat-sən'et kim üçün hizmət kılıxi kerək, digən məsilini toqra həl kılalmaywat-kanliojining tügünü dəl ənə xu yerdə. Mening bundak diginim, nəziriyidə xundak boluwatidu, digənlik əməs. Bizning koxunimizda nəziriyidə yaki eojızda ixqi-dihan-əskərlər ammisini uxxak burzuaziyə ziyaliliridin möhim əməs dəp karaydioqan birmu kixi yok. Mən, əmiliyəttə wə hərkəttə xundak boluwatidu, də watimən. Əmiliyəttə wə hərkəttə ular uxxak burzuaziyə ziyalilirini ixqi, dihan, əskərlərdinmu möhimrak dəp karawatamdu? Meningqə, xundak dəp karawatidu. Nuroqun yoldaxlar uxxak burzuaziyə ziyalilirini tətkik kılıxka, ularning rohiy halitini təhlil kılıxka bir կədər əhmiyyət berip, ularni alahidə təswirləydi, ularning kəmqiliginə əpu kildi wə aklaydu, əmma ularni ezi bilən bille ixqi-dihan-əskərlər ammisioja yekinlixixka, ixqi-dihan-əskərlər ammisining əmiliy

kürəxlirigə katnixixka, ixqi-dihan-əskərlər ammisi ni təswirləxkə, ixqi-dihan-əskərlər ammisini tərbiyi ləxkə baxlimaydu. Nuroqun yoldaxlar əzliri uxak burzuaziyidin kelip qıkkənliliktin, əzliri ziyalı bol-qanlıktın, pəkət ziyalilar qataridinla dost izləydu, əzining dikkət-etiwarını ziyalilarnı tətkik kılıx wə təswirləxkə karitidu. Ular muxundak tətkik kılıx wə təswirləxtə əgər puroletariyat məydanında turqan bolsa, orunluk ix kiloqan bolatti. Lekin ular undak kilmidi, yaki toluk undak kilmidi. Ular uxak burzuaziyə məydanında turidu, ular əz əsərlirini uxak burzuaziyining əz əzini təswirləxi tərikisidə yaritidu, biz bundak nərsilərni heli kəp ədibiyat-sən'ət əsərliridə uqritimiz. Ular kəp waktlarda uxak burzuaziyidin kelip qıkkən ziyalilarqa kizəqin hesdaxlık bildürudu, ularning kəmqılıklırigimu hesdaxlık bildürudu, hətta bularnı tərəqip kılıdu. Ular ixqi-dihan-əskərlər ammisi bilən bolsa anqə yekin laxmaydu, ularni anqə qüxənməydu, anqə tətkik kilmaydu, ular bilən anqə sirdax dost bolmaydu, ularni yahxi təswirliyəlməydu; təswirligəndimə kiyimidin əmgəkqi həlk, qirayidin uxak burzuaziyə ziyalisi kılıp koyidu. Ular bəzi jəhətlərdə ixqi, dihan, əskərlərinimə yakturidu, ixqi, dihan, əskərlərdin kelip qıkkən kadırlarnimə yakturidu, lekin bəzi waktlarda yakturmaydu, bəzi yərlirini yakturmaydu, ularning hessiyatını yakturmaydu, ularning təkkı-turkini yakturmaydu, ularning tərəlmə haləttiki ədibiyat-

sən'itini (tam gezitliri, tam sürətliri, həlk koxaklıri, həlk qəqəkliri wə baxkılırını) yakturmayıdu. Ular bəzidə bu nərsilərni yakturupmu əkalidü, birak qəlité nərsilərni tepix üqün, əz əsərlirini bezəx üqün hətta uning iqidiki əkalak nərsilərni tepix üqün yakturidü. Bəzidə u nərsilərdin oquktın-oquk yirginidu-də, uxak burzuaziyə ziyalilirining hətta burzuaziyining nərsilirinila yakturup ketixidü. Bu yoldaxlarning məwkəsi helimu uxak burzuaziyə ziyaliliri tərəptə, yaki, qiraylikrak səz bilən eytkanda, ularning rohiy dunyasıda uxak burzuaziyə ziyalilirining padixalıqı qongkur orun aloqan. Xundak kılıp, kim üqün hizmet kiliç məsilisini ular tehi həl kilmioqan, yaki enik həl kilmioqan. Buni Yənən'gə kəlginigə uzak bolmioqan kixilərlə əməs, hətta aldinki səptə bolqan, genjüdilərdə. 8-armiyidə wə yengi 4-armiyidə birnəqqə yil hizmət kılqan kixilərdinmu birmunqılıri təltəküs həl kilmioqan. Bu məsilini təltəküs həl kiliç üqün, 8-10 yılqə uzak wakit bolmisa bolmaydu. Lekin wakit kanqə uzak bolsa bolsun, biz uni həl kiliçimiz lazim, uni enik, təltəküs həl kiliçimiz lazim. Bizning ədibiyat-sən'ət hadimlirimiz bu wəzipini qokum orunlixı, məwkəsini qokum yətkixi, ixqi-dihan-əskərlər ammisi iqigə wə əmiliy kürexlərgə qongkur qəküx jəryanında, Marksizimni wə jəmiyatni üginix jəryanında qokum pəydin-pəy yətkixi, ixqi, dihan, əskərlər tərəpkə yətkixi, puroletariyat tərəpkə yətkixi kerək. Pəkət xundak kılqandila, biz ixqi, dihan, əskərlər

üqün həkiki hizmət kılıdiqan ədibiyat-sən'ətkə, həkiki puroletariyat ədibiyat-sən'itigə igə bolalaymız.

Kim üqün hizmət kılıx məsilisi tüp məsile, pirinsiplik məsile. Ilgiri bəzi yoldaxlar arisidiki talax-tartix, ihtilap, karimu-karxilik wə ittipaksızlıklar muxu tüp pirinsiplik məsile üstidə bolmay, bəzibir ikkinqi orundiki hətta pirinsipsiz məsililər üstidə boldi. Həlbuki, bu pirinsiplik məsile üstidə, talax-tartix kiloquqi ikki tərəptə heqkandak ihtilap yok idi, ikki tərəp bir digüdək idi, hər ikki tərəptə məlum dərijidə ixqi, dihan, əskərlərgə səl karax, ammidin ayrılix hahixliri bar idi. Mening məlum dərijidə diginimning səwiwi, omumən eytkanda, bu yoldaxlarning ixqi, dihan, əskərlərgə səl karixi, ammidin ayrılix guomindangning ixqi, dihan, əskərlərgə səl karixioqa, ammidin ayrılixioqa ohximaydu; lekin qandak bolsa bolsun, bu hahix bar. Bu tüp məsile həl kılınmisa, baxka nuroqun məsililərni həl kılıx asan bolmay kalidu. Məsilən, ədibiyat-sən'ət sahəsidiki məzhəpqilikni alaylı, bumu pirinsiplik məsile, lekin məzhəpqilikni yokitix üqünmu pəkət ixqi. dihanlar üqün hizmət kılıx, 8-armiyə bilən yengi 4-armiyə üqün hizmət kılıx, amma arisioqa berix xoarini otturioqa koyqandila həmdə uni həkiki ixka axuroqandila məksətkə yətkili bolidu, undak kilmioqanda, məzhəpqilik məsilisini hərgiz həl kilqili bolmaydu. Luxün mundak digən idi: "Birləxmə səp ortak məksətning boluxini zərür xərt kılıdu.

Sepimizning birlikkə keləlmigənligi yaki pəkət kiqik guruhnilə dəp, yaki əməldə pəkət xəhsnilə dəp, məksidimizning birdək bolalmaywatqanlıqını ispatlaydu. Əgər həmmining məxsidi ixqi-dihanlar ammisini kəzdə tutux bolsa, əlwəttə, sepimizmu birlikkə kəlgən bolatti.”^④ Bu məsilə u qaoqda Shanghəydə bar idi, hazır Chongqingdimu bar. U jaylarda bu məsilini təltəküs həl kılıx nahayiti kiyin, qunki u jaylardiki həkümranlar inkilawiy ədiplər wə sən'ətkarlarnı ezip, ularda ixqi-dihan-əskərlər ammisi arisioqa berix ərkinligi boluxioqa yol koymayıdu. Bizning bu yerdə əhwal tamamən baxkıqə. Biz inkilawiy ədiplər wə sən'ətkarlarnı ixqi, dihan, əskərlərgə paal yekinlixixka riqbətləndürümüz, ularning amma arisioqa berixioqa toluk ərkinlik berimiz, ularning həkiki inkilawiy ədibiyat-sən'ət yaritixioqa toluk ərkinlik berimiz. Xuning üçün bu məsilə bizning bu yerdə həl boluxka yekinlixip kaldı. Həl boluxka yekinləş-kanlıq hərgiz toluk, təltəküs həl bolqanlıq əməs; bizning, Marksizimni wə jəmiyətni üginix kerək, diyiximizdin məksət—muxu məsilini toluk, təltəküs həl kılıx. Biz eytiwatqan Marksizim eçqızdiki Marksizim əməs, ammining turmuxi wə ammining kürixidə əmiliy rol oynaydioqan janlıq Marksizim. Eçqızdiki Marksizim əmiliy turmuxtiki Marksizimə qaylandurulsa, məzħəpqilik pəyda bolmayıdu. Məzħəpqilik məsilisi həl bolupla kalmastın, baxka nuroqun məsililərmə həl bolidu.

2

Kim üçün hizmət kılıx məsilisi həl kilinoğandan keyin, uningoşa ulinipla kelidiqan məsilə kandak hizmət kılıx məsilisi. Yoldaxlarning səzi bilən eytkanda, bu: yukuri kətirix üçün tirixix kerəkmə, yaki omumlaxturux üçün tirixix kerəkmə? digən məsilə.

Bəzi yoldaxlar etmüxtə omumlaxturuxka heli yaki eçir dərijidə səl karidi wə etiwersiz karidi, ular yukuri kətirixni namuwapık halda təkitləp kətti. Yukuri kətirixni təkitləx kerək, əmma yukuri kətirixni bir tərəplimə, yəkkə halda təkitləx, təkitligəndimu layiqidin axuruwetix hata bolidu. Mən yukurida eytkan kim üçün hizmət kılıx məsilisining enik həl kilinmioğanlıqı toqrisidiki pakitlar buningdimu kərülüwatidu. Uning üstigə, kim üçün hizmət kılıx enikliwelinqmioğanlıktın, ular eytkan omumlaxturuxtimu, yukuri kətirixtimu toqra əlqəm bolmayıdu, bu ikkisining toqra munasiwitini, əlwəttə, tehimu tapkili bolmayıdu. Bizning ədibiyat-sən'itimiz, asasən, ixqi, dihan, əskərlər üçün hizmət kılıdikən, u halda, omumlaxturux diginimizmu ixqi, dihan, əskərlər üçün omumlaxturux, yukuri kətirix diginimizmu ixqi, dihan, əskərlər asasidin yukuri kətirix digənlilik. Ular oşa nimilərni omumlaxturux kerək? Feodal pomixxiklər sinipoşa ehtiyajlıq bolqan wə ular asan kobul kəlidiqan nərsilərnimə? Burzuaziyigə

ehtiyajlıq bolğan wə ular asan köbul kılıdiqan nərsilərnim? Uxxak burzuaziyə ziyalilirioqa ehtiyajlıq bolğan wə ular asan köbul kılıdiqan nərsilərnim? Həqkaysisi bolmaydu, pəkət ixqi, dihan, əskərlərgə ehtiyajlıq bolğan wə ular asan köbul kılıdiqan nərsilərnila omumlaxturux kerək. Xuning üçün ixqi, dihan, əskərlərgə tərbiyə berix wəzipisidin ilgiri ixqi, dihan, əskərlərdin üginix wəzipisi turidu. Yukuri kətirix məsilisidə tehimu xundak. Yukuri kətirixtə bir asas boluxi kerək. Məsilən, bir qilek suni yərdin kətərməy, kəktin kətirix kerəkmidi? Undak bolsa, ədibiyat-sən'ətni yukuri kətirix digəndə, kaysi asastın yukuri kətirix kerək? Feodallar sinipi asasidinmu? Burzuaziyə asasidinmu? Uxxak burzuaziyə ziyaliliri asasidinmu? Həqkaysisidin əməs, pəkət ixqi-dihan-əskərlər ammisi asasidin yukuri kətirix. Ixqi, dihan, əskərlərni feodallar sinipining, burzuaziyining, uxxak burzuaziyə ziyalilirininq “yukuri dərijisi”gə kətirixmu əməs, bəlki ixqi, dihan, əskərlərning aloqası ilgiriləx yenülüxini boylap, puroletariyatning aloqası ilgiriləx yenülüxini boylap yukuri kətirix. Dimək, bu yərdimu ixqi, dihan, əskərlərdin üginix wəzipisi otturiqə koyulidu. Pəkət ixqi, dihan, əskərlərni nəzərdə tutkandıla, omumlaxturux wə yukuri kətirix toqrisida toqra qüxənqigə igə bolalaymız, omumlaxturux bilən yukuri kətirixning toqra munasiwitinimu tapalaymız.

Hilmu-hil ədibiyat-sən'ətning mənbəsi zadi nədə?

Idiyə xingtəyi hesaplinidiojan ədibiyat-sən'ət əsərliri—məlum ijtimai turmuxning insanlar mengisidiki inkasining məhsuli. Inkilawiy ədibiyat-sən'ət bolsa həlk turmuxining inkilawiy yazquqlar mengisidiki inkasining məhsuli. Həlk turmuxida ədibiyat-sən'ətkə ham əxya bolidiojan kezilma baylıklar əzəldin məwjut, bular təbii haləttiki nərsə, ham nərsə, lekin əng janlıq, əng mol, əng tüp nərsə; bu nuktidin eytkanda, ularning aldida barlıq ədibiyat-sən'ət qenip қalidu, ular barlıq ədibiyat-sən'ətning pütməs-tügiməs, birdin-bir mənbəsi. Bular birdin-bir mənbə, qunki muxundak mənbəla boluxi mümkün, uningdin baxka ikkinqi mənbə boluxi mümkün əməs. Bəzilər, yazma ədibiyat-sən'ət əsərliri, kədimki zaman wə qət'əl ədibiyat-sən'ət əsərlirimə mənbə əməsmə? diyixidu. Əmiliyəttə, etmüxtiki ədibiyat-sən'ət əsərliri mənbə əməs, bəlki ekin, ular kədimkilar wə qət'əlliklər xu zaman, xu makanda həlk turmuxidin alqan ədibiyat-sən'ət ham əxyalirioja asaslinip yaratkan nərsilər. Biz barlıq esil ədibiyat-sən'ət miraslıri oja warislik kilip, ularning iqidiki paydilik nərsilərning həmmisini pipənlik haldə kobul kilip, uni əz zaman, əz makanımızdiki həlk turmuxidin elinə qan ədibiyat-sən'ət ham əxyaliridin əsərlər yaritixa əynək kılıxımız lazımlı. Bu əynəkning boluxi bilən bolmaslıqining pərkə bar, bu pərkə bədiilik bilən bədii əməslikning pərkə, nəpislik bilən kopalilikning pərkə, üstünlük bilən təwənlilikning pərkə, qapsanlık

bilən astilikning pərkidin ibarət. Xuning üqün kədimkilar ning wə qət'əlliklərning nərsiliri, məyli feodal lar sinipining wə burzuaziyining nərsiliri bolsun, biz ularoqa warislik kili xni wə ularnı əynək kili xni hərgiz rət kilmaymız. Lekin warislik kili x wə əynək kili xni əzimizning ijadiyiti orniqə dəssitixkə hərgiz bolmaydu, bundak kili x hərgiz mümkün əməs. Ədibiyat-sən'əttə kədimkilar ningkini wə qət'əlliklərningkini həqkandak pipənsiz kəqürüwelix wə dorax əng yaramsız, əng ziyanlıq ədibiyat jiaotiaozhuyisi wə sən'ət jiaotiaozhuyisi. Zhongguoning inkilawiy ədip-liri wə sən'ətkarliri, yaramlıq ədipliri wə sən'ətkarliri amma arisoqa berixi lazim, uzakkiqə, xərtsiz halda wə jan-dili bilən ixqi-dihan-əskərlər ammisi arisoqa berip, ottək kiziq kürəx iqigə berip, birdin-bir, əng kəng wə əng bay mənbəgə berip, barlik kixilərni, barlik siniplarni, barlik ammini, barlik janlıq turmux wə kürəx xəkillirini, barlik ədibiyat wə sən'ət ham matiriyallırını küzitixi, üginixi, tətkik kili xi wə təhlil kili xi lazim, xundak kilqandila, ijadiyət jəryaniqə kədəm besix imkaniytigə igə bolidu. Undak kilmisang, sening əmgiging düxyiang-siz bolup қalidu-də, Luxün eż wəsiyitidə oqlıqə kət'i saklinixni səmimi tapilioqan suprisi kuruk ədip yaki suprisi kuruk sən'ətkar^⑤lardın bolup kalisən.

Insaniyətning ijtimal turmuxi ədibiyat-sən'ətning birdin-bir mənbəsi bolsimu, keyinkisigə kariqanda təngləxtürüp bolmaydiqan janlıq wə bay məzmunoq

igə bolsimu, lekin həlk yənə aldinkisi bilən kanaetlinip қalmay, keyinkisini tələp kildi. Nımə üqün? Xuning üqünki, ikkilisi güzəl bolsimu, lekin ədibiyat-sən'ət əsərliridə əks əttürülgən turmux adəttiki əmiliy turmuxka қarioqanda tehimu yüksək, tehimu yarkın, tehimu yioqinqak, tehimu tipik, tehimu qayiwi bolidu wə xundak boluxi kerək, xuning üqün u tehimu omumi haraktır aloqan bolidu. Inkilawiy ədibiyat-sən'ət əmiliy turmuxka asasən, hilmu-hil obrazlarni yaritip, ammining tarihni aloqa sürüxigə yardəm berixi kerək. Məsilən, bir tərəptin, kixilər aq-yalingaqlıqta keliwatkan, zulumqa uqrawatkanlıqidin, bir tərəptin, adəmni adəm ekispilatatsiyə keliwatkan, adəmni adəm eziwatkanlıqidin ibarət pakit həmmə yerdə məwjut, kixilərmə uni adəttiki ix katarida kəridü; ədibiyat-sən'ət mana xundak kündilik hadisilərni mərkəzləxtürüp, uningdiki ziddiyət wə kürəxlərni tipikləxtürüp, ədibiy əsərlər yaki sən'ət əsərlirini yaritidü, xuning bilən həlk ammisini oyojiti, rohlandurup, ularning ittipaklixix wə kürəx kılıx yolioqa qüxüp, əz xaraitini əzgərtixigə türtkə bolidu. Əgər bundak ədibiyat-sən'ət bolmisa, u qaqda, bu wəzipini orunlioqılı bolmaydu, yaki paal wə tez orunlioqılı bolmaydu.

Ədibiyat-sən'ət hizmitidiki omumlaxturux wə yekuri kətirix digən nimə? Bu ikki hil wəzipining munasiwiti kandak? Baxlanıq səwiylilik nərsilər addi wə qüxinixlikrək bolidu, xuning üqünmu uni

hazırkı wakitta kəng həlk ammisining tez kobul kilixi asanrak bolidu. Yukuri səwiyilik əsərlər nəpisrək bolidu, xuning üçün uni ixləp qikixmu kiyinrak bolidu həmdə uning hazırkı wakitta kəng həlk ammisi iqidə qapsan tarkiliximu, kəpinqə, kiyinrak bolidu. Həzir ixqi, dihan, əskərlər aldida turqan məsilə munulardın ibarətki, ular düxmən'gə karxi rəhimsiz, ənənəlik kürəxlərni kiliwatidu, lekin ular feodallar sinipi wə burzuaziyining uzak muddətlik həkümranlıqı səwiwidin sawatsız ələqan wə mədi-niyəttin məhrum bolqan, xuning üçün omumyüzlük akartıx hərkitini jiddi tələp kilmakta, ular əzlirigə jiddi ehtiyajlıq bolqan wə əzliri asan kobul kılıdi-qan mədiniyət bilimləri həm ədibiyat-sən'ət əsərlərigə igə bolup, əzlirining kürəx kizəqinliqı wə qəlibə kazinix ixənqini yukuri kətirixni, əzlirining ittipak-liqini küqəytixni, buning bilən əzlirining düxmən'gə karxi bir niyət-bir məksəttə kürəx kilixiqa asanlık tuqduruxni jiddi tələp kilmakta. Ularqa birinqi kə-dəmdə ehtiyajlıq boluwa tkini "kimhap üstigə gül besix" əməs, bəlki "kattik soqakta kemür yətküzüp berix". Xuning üçün hazırkı xaraitta omumlaxturux hizmitidə wəzipə tehimu jiddi. Omumlaxturux hiz-mitigə səl karax wə etiわrsız karax pozitsiyisi hata.

Əmma, omumlaxturux hizmiti bilən yukuri kəti-rrix hizmitini bir biridin pütünley ayriwetixkə bolmayıdu. Bir əsildən əsərlərni hazırlıq omum-

laxturux imkaniyiti bar, uning üstigə, kəng ammining mədiniyət səwiyisimu üzlüksiz yukuri kətirilməktə. Omumlaxturux hizmiti əgər bir səwiyidə mənggü tohtap keliwərsə, 1 ay, 2 ay, 3 ay, 1 yil, 2 yil, 3 yilqıqə bir hil mal boliwərsə, ohxaxla «Padiqi bala»^⑥, ohxaxla “人, 手, 口, 刀, 牛, 羊”^⑦ boliwərsə, u qoqda tərbiyiligüqi bilən tərbiyilən’güqining ikkilisi ikki səkkiz—on altə bolup kalmamdu? Bundak omumlaxturux hizmitining yənə nimə əhmiyiti bar? Həlk omumlaxturuxni tələp kildi, xuning ar-kisidinla yukuri kətirixnimu tələp kildi, aymu-ay, yilmu-yil yukuri kətirixni tələp kildi. Bu yərdiki omumlaxturux—həlk üçün omumlaxturux, yukuri kətirixmu həlk üçün yukuri kətirix. Həlbuki, bundak yukuri kətirix kəktin yukuri kətirix əməs, ixikni takiwelip yukuri kətirix əməs, bəlki omumlaxturux asasidiki yukuri kətirix. Bundak yukuri kətirix omumlaxturuxka baqlılıq, xuning bilən billə, yənə omumlaxturuxka yetekqlik kildi. Zhongguo dairisidin eytkanda, inkilap wə inkilawiy mədiniyətning tərəkkiyati təkxi bolmaydu, bəlki pəydin-pəy kengiyidu. Bir jayda omumlaxturulqan wə omumlaxturux asasida yukuri kətirilgən bolsa, baxka bir jayda omumlaxturux tehi baxlanmıqan bolidu. Xuning üçün bir jayning omumlaxturuxtın wə xu asasta yukuri kətirixtin hasil kilqan yahxi təjribilirini baxka jaylarda қollinip, baxka jaylarning omumlaxturux wə yukuri kətirix hizmitini yetekqılıkkə igə kilqili,

nuroğun əgri-tokay yol mengixtin saklanqılı bolidu. Həlkara dairidin eytkanda, qət'əllərning yahxi təjribiliri hususən Sovet ittipakining təjribilirimiz biz üçün yetəkqılık roliqa igə. Xunga, bizning yukuri kətiriximiz omumlaxturux assasidiki yukuri kətirix; bizning omumlaxturuximiz yukuri kətirix yetəkqılıgidiki omumlaxturux. Ənə xundak bolqanlıktın, biz eytkan omumlaxturux hizmiti yukuri kətirixkə toskun bolmayla kalmastın, bəlki dairisi qəklik bolqan hazırlıkyukuri kətirix hizmitimizgə asas selip beridu, dairisi kəng bolqan kəlgüsü yukuri kətirix hizmitimizgimu zərür xərt hazırlap beridu.

Amma üçün biwastə ehtiyajlık bolqan yukuri kətirixtin baxka, amma üçün wastilik ehtiyajlık bolqan yənə bir hil yukuri kətirixmu bar, u bolsimu kadirlar üçün ehtiyajlık bolqan yukuri kətirix. Kadirlar—amma arisidiki ilqarlar, ular ammiqə kariqanda, omumən, kəprək tərbiyə aloqan; ular üçün yukürirək səwiyyilik ədibiyat-sən'ət tamamən zərür, buningə etiwarsız karax hata. Kadirlar üçün ixləxmü tamamən amma üçün ixləx bolidu, qunki kadirlar arkilikla ammiqə tərbiyə bərgili, ammiqə yetəkqılık kılqılı bolidu. Əgər bu məksətkə hilaplik kılinsa, əgər bizning kadirlarqa bərginimiz ularning ammini tərbiyilixi wə ammiqə yetəkqılık kılıxiqa yardım berəlmisə, u halda, bizning yukuri kətirix hizmitimiz nixansız ok etix bolidu, həlk ammisi üçün ixləx digən tüp pirinsiptin qətligən bolidu.

Yiqlip eytkanda, həlk turmuxidiki ədibiyat-sən'ət ham əxyaliri inkilawiy yazqoqılarning ijadiy əmgigi arkilik idiyə xingtəyigə mənsup bolqan, həlk ammisi üçün hizmət kılıdiqan ədibiyat-sən'ət bolup xəkillinidu. Buning iqidə baxlanquq səwiylilik ədibiyat-sən'ət asasida rawajlanqan, səwiysi yukuri kətirilgən amma üçün ehtiyajlık bolqan yaki aldi bilən amma arisidiki kadirlar üçün ehtiyajlık bolqan yukuri səwiylilik ədibiyat-sən'ətmi bar, əz nəwitidə muxundak yukuri səwiylilik ədibiyat-sən'ətning yetəkqiligidə bolidiqan, kəpinqə, bugünkü əng kəng amma üçün həmmidin awal ehtiyajlık bolqan baxlanquq səwiylilik ədibiyat-sən'ətmi bar. Bizning ədibiyat-sən'itimiz, məyli yukuri səwiylilik bolsun, yaki baxlanquq səwiylilik bolsun, həlk ammisi üçün, aldi bilən, ixqi, dihan, əskərlər üçün hizmət kiliđu, ixqi, dihan, əskərlər üçün yaritilidu wə buningdin ixqi, dihan, əskərlər paydilinidu.

Biz yukuri kətirix bilən omumlaxturuxning mu-naşıwiti məsilisini həl kilqan ikənmiz, mutəhəssislər bilən omumlaxturux hizmitini ixligüqilər otturisidiki munasiwət məsilisimu xuning bilən billə həl bolup ketidu. Bizning mutəhəssislərimiz kadirlar üçün hizmət kilipla kalmay, asasən yənilə amma üçün hizmət kiliđu. Bizning ədibiyat mutəhəssislərimiz ammining tam gezeitlirigə əhmiyyət berixi, koxunlardiki wə yezilardiki tongxün ədibiyatiqa əhmiyyət berixi ke-rək. Bizning tiyatır mutəhəssislərimiz koxunlardiki

wə yezilardiki kiqik tiyatır əməklirigə əhmiyət berixi kerək. Bizning muzika mutəhəssislimiz ammining nahxiliriqa əhmiyət berixi kerək. Bizning nəpis sən'ət mutəhəssislimiz ammining nəpis sən'itigə əhmiyət berixi kerək. Bu yoldaxlarning həmmisi amma arisida ədibiyat-sən'ətni omumlaxturux hizmitini ixləwatkan yoldaxlar bilən ziq munasiwət baqlap, bir tərəptin, ularqa yardım berixi, ularqa yetəkqılık kılıxi, yənə bir tərəptin, ulardin üginixi, ammidin kelidiqan ozukluklarnı ular arkılık köbul kilip, əzini toluklixi wə beyitixi, xundak kılıp, əzini mutəhəssisligini ammidin ayrıloqan, əmiliyəttin ayrıloqan, tamamən məzmunsız, tamamən jansız müəllək rawakka aylandurup koyuxtın saklinixi lazim. Biz mutəhəssislərni hərmətləximiz kerək, mutəhəssislər bizning iximiz üçün tolimu kimmətlik. Lekin ularqa xuni eytip koyuximiz kerəkki, barlık inkilawiy ədiplər wə sən'ətkarlar amma bilən munasiwət baqlıqan, ammini təswirligən wə əzini ammining sadık küyqisi hesaplıqandila, ularning hizmiti əhmiyətlik bolidu. Ammiqə wəkillik kiləqandila, ammini tərbiyiligili bolidu, ammining xagirti bolqandila, ammining ustazi bolqılı bolidu. Əgər əzini ammining hojayini dəp karisa, "kara həlk"tin üstün turidiqan aksəngək dəp karisa, u qaođda, ular ənqə zor əbəliyətlik bolsimu, amma ularni kerək kilmaydu, ularning hizmiti istikbalsız bolidu.

Bizning bundak pozitsiyimiz mənpəətpərəslik

bolamdu? Weywuzhuyiqilar mənpəətpərəslikkə karakoyukla karxi turiwərməydu, əmma feodallar sinipi-ning, burzuaziyining, uxxak burzuaziyining mənpəətpərəsligigə karxi turidu, eñizda mənpəətpərəslikkə karxi turidiqan, əmiliyattə əng xəhsiyətqi bolqan, yirakni kərəlməydiqan mənpəətpərəs sahtipəzlərgə karxi turidu. Dunyada əndaktu mənpəətpərəsliktin halilik yok, sinipy jəmiyəttə ya bu sinipning mənpəətpərəsligi, ya u sinipning mənpəətpərəsligi bolidu. Biz puroletariyatning inkilawiy mənpəətpərəslirimiz, biz pütün ahalining 90 pirsənttin kəprəegini təxkil kılıdiqan əng kəng ammining hazırlı mənpəəti bilən kəlgüsü mənpəətining birligini qikix nuktisi kılımız, xuning üqün biz pəkət kismənliknilə wə kəz aldidikinila kəridiqliq tar mənpəətpərəslərdin əməs, bəlki əng kəng wə əng yirak mənpəətni nixan kılıdiqan inkilawiy mənpəətpərəslermiz. Məsilən, məlum bir əsər azqılık kixilərgila yakıdu, əmma kəpqılık kixilərgə ehtiyajlıq bolmayıdu, hətta kəpqılık kixilərgə ziyanlıq bolidu, bundak əsərni əzinin xəhsini mənpəətini yaki tar bir guruhning mənpəətini kez-ləp, zormu-zor bazarqa selip, ammiqə təxvik kılıx, uning üstigə, ammining mənpəətpərəsligini əyipləx ammini hakarətligənlilik bolupla kalmastın, bəlki tolimu əzini bilmigənlilik bolidu. Hərkəndək bir nərsə həlk ammisini həkiki mənpəətkə igə kılalaydiqan boluxi lazımlı, xu qəqdila yahxi nərsə bolalaydu. Seningki «Bahar karlırı»mu bolsun, bu waktinqə az

sanlık kixilər bəhrimən bolidiqan nərsə ikən, amma yənə «Səhralıq bədiwilər»^⑧ni eytiweridu, u haldə, sən uni yukarı kətərməy, pəkət kixilərni tillax bilənla bolsang, hərkənqə tilliqjining bilənmu bikar. Həzirki məsilə «Bahar karlırı» bilən «Səhralıq bədiwilər»ni birlikkə kəltürük, yukarı kətirix bilən omumlaxturuxni birlikkə kəltürük məsilisi. Birlikkə kəltürülməydikən, hərkəndək mutəhəssisning əng yukarı səwiyilik sən'itimu əng tar mənpəətpərəslik bolup əelixtin hali bolalmaydu; buni pak digini bilənmu, bəribir, əziqə pak dəp atiwalıqan bolidu, buni amma təstiklimaydu.

Ixqi, dihan, əskərlər üçün hizmət kılıx wə ixqi, dihan, əskərlər üçün kandak hizmət kılıxning tüp fangzheni məsilisi həl kilinoqandin keyin, baxka məsililər, məsilən, yoruklukni yezix wə əkarangoqulukni yezix məsilisi, ittipaklıq məsilisi wə baxkilar ular bilən billə həl bolup ketidu. Əgər kəpqilik muxu tüp fangzhenəqə қoxulidiqan bolsa, bizning ədibiyat-sən'ət hadimlirimiz, bizning ədibiyat-sən'ət məktəplirimiz, ədibiyat-sən'ət zornallirimiz, ədibiyat-sən'ət təxkilatlrimiz wə barlık ədibiyat-sən'ət paaliyətlirimiz muxu fangzhenəqə əməl kilixi kerək. Bu fangzhendin qətləx hata; bu fangzhenəqə anqə uyğun kəlməydiqanlarqa muwapik tüzitixlərni kirgüzük lazım.

3

Bizning ədibiyat-sən'itimiz həlk ammisi üçün hizmət kılıdıqan ədibiyat-sən'ət ikən, u halda, əmdi biz partiyə iqidiki munasiwət məsilisi yəni partiyining ədibiyat-sən'ət hizmitining partiyining pütün hizmiti bilən bolğan munasiwiti məsilisini wə partiyə sırtidiki munasiwət məsilisi yəni partiyining ədibiyat-sən'ət hizmiti bilən partiyə sırtidiliklərning ədibiyat-sən'ət hizmitining munasiwiti məsilisini—ədibiyat-sən'ət sahəsidiki birliksəp məsilisini muhakimə kılıxka etələyimiz.

Awal birlinqi məsilə üstidə tohtilimən. Həzirki dunyada, barlik mədiniyət yaki ədibiyat-sən'ət məlum sinipka mənsup, məlum siyasi luxiən'gə mənsup. Sən'ət üçün sən'ət, siniptin hali sən'ət, siyasi bilən bir katarda turidioqan yaki uningdin mustəkil turidioqan sən'ət emiliyəttə məwjut əməs. Puroletariyat ədibiyat-sən'iti—puroletariyatning pütün inkilawiy ixining bir kismi, Lenin eytkandək, pütün inkilap maxinisining “qıxlıq qakı həm wentisi”^⑧. Xuning üçün, partiyining ədibiyat-sən'ət hizmitining partiyining pütün inkilawiy hizmitidiki orni bəlgilən'gən wə jaylaxturulqan; bu hizmət partiyining məlum inkilap dəwridə bəlgiligən inkilawiy wəzipisigə boysunidu. Bundak jaylaxturuxka karxi qıqxı qokum eryüənlunoqa yaki duoyüənlunoqa elip

baridu, uning mahiyiti bolsa Trotskingidək: "siyasi Marksizimqə; sən'ət burzuaziyiqə" bolup kalidu. Biz ədibiyat-sən'ətning möhimliqini həddidin artuk təkitləp hata dərijigə kətirixkə köxulmaymız, lekin ədibiyat-sən'ətning möhimliqoqa yetərlik baha bərməslikkimu köxulmaymız. Ədibiyat-sən'ət siyasiqə bekiniidu, lekin yənə əz nəwiti də siyasiqə zor təsir kərsitudu. Inkilawiy ədibiyat-sən'ət pütün inkilap ixining bir kismi, qıxılıq qaki həm wentisi, uni baxka tehimu möhim kisimliri bilən selixturoqanda, əlwəttə, möhimlik, jiddilik dərijisi wə nəwiti jəhəttə pərkı bolsimu, lekin u—pütün maxininin kəm bolsa bolmaydiqan qıxılıq qaki həm wentisi, pütün inkilap ixining kəm bolsa bolmaydiqan bir kismi. Əgər əng kəng mənidiki, əng adəttiki ədibiyat-sən'ətmü bolmaydiqan bolsa, inkilawiy hərkətni elip baroqlı bolmaydu wə qəlibigə erixtürgili bolmaydu. Buni qüxənməslik toqra əməs. Xunimu eytix kerəkki, biz eytkan, ədibiyat-sən'ət siyasiqə boysunidu, digən sezdiki siyasi az sanlık siyasiqi diyilgənlərning siyasisini əməs, bəlki sinipning siyasisini, ammining siyasisini kərsitudu. Siyasi, məyli inkilawiy bolsun, yaki eksil'inkilawiy bolsun, az sanlık xəhslərning paaliyiti əməs, sinipning sinipka karxi kürixi. Inkilawiy idiyə kürixi wə sən'ət kürixi siyasi kürəxkə boysunuxi kerək, qunki sinip wə ammining ehtiyajını pəkət siyasi arkilikla mərkəzləxtürüp ipadılıgilə bolidu. Inkilawiy siyasiqilar,

inkilawiy siyasi ilimni yaki siyasi sən'ətni qüxini-dıqan siyasi mutəhəssislər pəkət milyonlıqan, on milyonlıqan amma siyasiqılırinin rəhbərliri, ularning wəzipisi amma siyasiqılırinin pikirlirini toplap, ilqap qikip, uni yənə amma iqigə elip berip, ammining kobul kılıxi wə ixka axuruxioqa tapxuruxtin ibarət, ular ixikni takiwelip, hiyalı layihə tüzidioğan, əzini əkillik hesaplaydioğan, pəkət mənla bar, baxka heqkim yok, dəydiqan aksəngəklərqə "siyasiqilar" əməs,—bu, puroletariyat siyasiqılırinin qırıp kətkən burzua siyasiqılıridin pirinsiplik pərkə. Ənə xundak bolqanlıqı üçün bizning ədibiyat-sən'itimizning siyasılıqı bilən qinliqi pütünləy bir bolup ketələydu. Buni qüxənməy, puroletariyat siyassisini wə siyasiqılırini qakinilaxturuwetix toqra əməs.

Əmdi ədibiyat-sən'ətqilər birliksepi məsilisi üstidə tohtilimən. Ədibiyat-sən'ət siyasiqa boysunidu, bugünkü Zhongguo siyasisidiki birinqi tüp məsile—Yapon baskunqılırioqa karxi turux, xuning üçün partiyilik ədibiyat-sən'ət hadimliri, birinqidin, Yapon baskunqılırioqa karxi turux jəhəttə partiyə sırtidiki barlık ədiplər wə sən'ətkarlar bilən (partiyə həyri-hahlıridin bolqan, uxxak burzuaziyidin bolqan ədiplər wə sən'ətkarlardın tartip burzuaziyə wə pomixxiklar sinipining Yapon baskunqılırioqa karxi turuxka қoxulidioğan barlık ədipləri wə sən'ətkarlıriqa kədər) ittipaklixixi kerək. İkkinqidin, demok-

ratiyə jəhəttə ittipaklıxixi kerək; buningqə Yapon baskunqılırioğan karxi turidiqan bir kisim ədiplər wə sən'ətkarlar koxulmaydu, xuning üçün ittipaklıxix dairisinən tarraq boluxi turoğan gəp. Üqinqidin, ədibiyat-sən'ət sahəsidiki alahidə məsilidə—bədii usul wə bədii uslup jəhəttə ittipaklıxixi kerək; biz sotsiyalistik xiənshizhuyini kuvvətləymiz, buningqə yənə bir kisim kixilər koxulmaydu, xunga bu ittipaklıkning dairisi tehimu tarraq bolidu. Bir məsilidə ittipaklık bolsa, yənə bir məsilidə kürəx bolidu, tənkit bolidu. Məsililər bir biridin ayrıloğan wə yənə bir birigə baqlanqan bolidu, xuning üçün ittipaklık hasil kiliqan məsililərdə, məsilən, Yapon baskunqılırioğan karxi turux məsilisidimu birlə wakitta kürəx bolidu, tənkit bolidu. Bir birliksəp iqidə pəkət ittipaklıknıla yoloğan koyup, kürəx elip barmaslıq yaki pəkət kürəxla elip berip, ittipaklıknı yoloğan koymaslıq—ilgiri bəzi yoldaxlar yoloğan koypandək, onqıl təslimqılık, kuyrukqılık yaki “sol”qıl pəywəyzhuyi, məzəhpəqılıkni yoloğan koypux—bu, hata siyasət. Siyasi jəhəttə xundak, bədiilik jəhəttimü xundak.

Ədibiyat-sən'ət sahəsidiki birliksəptiki hər hil küqlər iqidə uxxak burzuaziyə ədipliri wə sən'ətkarlıri Zhongguoda möhim küq. Ularning idiyisidə wə əsərliridə heli kəp kəmqliklər bar, əmma ular inkilapka mayırak, əmgəkqi həlkə yekinrak kelidu. Xuning üçün, ularning əz kəmqliklirini tügitixigə

yardəm berip, ularni əmgəkqi həlk üçün hizmət kılıx sepigə etküzük — alahidə möhim bir wəzipə.

4

Ədibiyat-sən'ət sahəsidiki asasiy kürəx usulliridin bri — ədibiyat-sən'ət tənkidi. Ədibiyat-sən'ət tənkidini kanat yaydurux lazımlı, ilgiri bu jəhəttiki hizmətlərning ixlinixi nahayiti yetərsiz boldı, yoldaxlarning buni kərsitip etkənligi toqra. Ədibiyat-sən'ət tənkidi murəkkəp bir məsilə, kəprək məhsus tətkik kılıxni tələp kılıdu. Mən bu yerdə bir tüp məsilə — tənkıtning əlqimi məsilisi üstidə alahidə tohtilip etimən. Buningdin taxkırı, bəzi yoldaxlar otturioqa koyqan ayrim məsililər wə bəzi natoqra nuktiinəzərlər üstidimu əz pikrimni kiskiqə bayan kılıp etimən.

Ədibiyat-sən'ət tənkidining ikki əlqimi bar, bri siyasi əlqəm, bri bədii əlqəm. Siyasi əlqəm boyiqə eytkanda, Yapon baskunqılırioqa karxi turuxka wə ittipaklıkka paydilik bolqan, ammini bir niyət-bir məksəttə boluxka riqbətləndüridiqan, arkıoqa qekinixkə karxi turup, aloqa besixkə türtkə bolidiqan nərsilərning həmmisi yahxi nərsilər; Yapon baskunqılırioqa karxi turuxka wə ittipaklıkka paydilik bolmiqan, ammini qəyri niyət-qəyri məksəttə boluxka közəqaydiqan, aloqa besixkə karxi turup, kixilərni arkıoqa tartidiqan nərsilərning həmmisi

yaman nərsilər. Bu yərdə eytilqan yahxi yaki yamanni pərk etixtə zadi muddia (zhuguən arzu) kəzde tutulamdu, yaki nətijə (ijtimai əmiliyət) kəzde tutulamdu? Weyxinlunqılar muddiani təkitləp, nətijini inkar kılıdu, jixielik weywulunqılar nətijini təkitləp, muddiani inkar kılıdu, biz bu ikkisining əksiqə, biənzhenglik weywuzhuyining muddia bilən nətijining birligi nəziriyisini կuwwətligüqilərmiz. Amma üqün hizmət kılıx muddiasi bilən amma alkixlaydiqan nətijə bir birdin ayrılmaydu, bu ikkisi birlikkə kəltürülüxi lazımlı. Xəhs wə tar guruh üqün hizmət kılıx muddiasi yahxi əməs; amma üqün hizmət kılıx muddiasi bolsimu, lekin amma alkixlaydiqan wə ammiqə payda yətküzidiqan nətijə bərmisə, bumu yahxi əməs. Bir yazoquning zhuguən arzusining yəni uning muddiasining toqra-nətoqrlılıqı, yahxi-yamanlıqını təkxürüxtə, uning hitawioja əməs, uning paaliyiti (asasən əsərliri)ning jamaətqilik arısida tuqduroqan nətijisigə қarılıdu. İjtimai əmiliyət wə uning nətijisi—zhuguən arzu yaki muddiani təkxürüxninq əlqimi. Bizning ədibiyat-sən'ət tənkidimiz məzhəpqılıktın hali boluxi kerək, ittipaklixip Yapon baskunqılırioja қarxi turuxtın ibarət qong pirinsip boyiqə, hər hil-hər rəngdiki siyasi pozitsiyilərni əz iqigə alqan ədibiyat-sən'ət əsərlirinən məwjut bolup turuxioja yol қoyuxımız kerək. Əmma biz tənkittə yənə pirinsiplik məydanda qing turimiz, millətkə, pən'gə, ammiqə wə gongchəndangoja

karxi nuktiinəzərlərni əz iqigə aloqan barlıq ədi-biyat-sən'ət əsərlirini kattik pipən kiliximiz wə ularoja rəddiyə beriximiz lazim; qunki bundak ədibiyat-sən'ət diyilgən nimilərning muddiasi wə nətijisi ittipaklixip Yapon baskunqılıriqa karxi turuxka buzqunqılık selix. Bədii əlqəm boyiqə eytkanda, bədiiliyi yukurirak bolqanlirining həmmisi yahxi yaki yahxıraq bolidu; bədiiliyi təwənrək bolqanliri bolsa yaman yaki yamanraq bolidu. Buni pərk etixtimu, əlwəttə, əsərning ijtimai nətijisi kəzdə tutulidu. Ədiplər wə sən'ətkarlarning əz əsərlirini yahxi diməydiqanlıri yok diyərlik, bizning tənkidimiz hər hil-hər rəngdiki bədii əsərlerning ərkin bəslifixigimu yol koyuxi lazim; lekin sən'ət penining əlqimi boyiqə toqra pipən kilip, təwənrək səwiyyidiki sən'ətni pəydin-pəy əstürüp, yukurirak səwiyyidiki sən'ətkə aylanduruxi, kəng ammining kürəx təliwigə muwapik kəlməydiqan sən'ətni əz-gərtip, kəng ammining kürəx təliwigə muwapik kelidiqan sən'ətkə aylanduruximu tamamən zərür.

Həm siyasi əlqəm, həm bədii əlqəm bar ikən, bu ikkisinin munasibiti kandak bolidu? Siyasi sən'ət-ning əzi əməs, adəttiki dunyakaraxmu ədibiy ijadi-yət wə ədibiy tənkit usulining əzi əməs. Biz chou-xiang, mutlək əzgərməydiqan siyasi əlqəmni inkar kilipla kalmastın, chouxiang, mutlək əzgərməydiqan bədii əlqəmnimə inkar kilişimiz, hər bir sinipiy jəmi-yəttə hər bir sinipning ohxax bolməqan siyasi əlqi-

mi wə ohxax bolmioqan bədii əlqimi bolidu. Lekin hərkandak sinipiy jəmiyəttə hərkandak sinip hərka-qan siyasi əlqəmni birinqi orunoqa, bədii əlqəmni ik-kinqi orunoqa koyidu. Burzuaziyə puroletariyatning ədibiyat-sən'ət əsərlirini, ularning bədii jəhəttiki muwəppəkiyitining ənqə üstün boluxidin kət'i nə-zər, haman qətkə kakidu. Puroletariyatmu etmüx dəwrlərning ədibiyat-sən'ət əsərlirigə nisbətən, aldi bilən, xu əsərlərning həlkə kandak munasiwəttə bolqanlıqıqa, tarihta ilqar əhəmiyyiti bolqan yaki bolmioqanlıqıqa karap pərklik muamile kılıxi lazıim. Siyasi jəhəttin pütünləy əksiyətqil bolqan bəzi nə-silərningmu məlum dərijidə bədiiligi boluxi mümkün. Məzmuni ənqə əksiyətqil bolqan əsər ənqəkisi bədii bolsa, həlkni xunqə zəhərliyələydu, xunga uni xunqə qətkə əkəkix kerək. Zawallik dəwridə turqan barlık ekispilatatsiyə kiloquqi siniplar ədibiyat-sən'itining ortak hususiyiti – uning əksiyətqil siyasi məzmuni bilən bədii xəkli otturisida ziddiyətning məwjuyluqı. Bizning təliwimiz bolsa siyasi bilən sən'ətning birlili, məzmun bilən xəkilning birligi, inkilawiy siyasi məzmun bilən mümkün kədər mukəmməl bolqan bədii xəkilning birligi. Bədiiligi kəm bədii əsər siyasi jəhəttə hərkanqə ilqar bolqan bilənmə küqsiz bolidu. Xuning üçün, biz siyasi nuktiinəziri hata bədii əsərlərgimu karxi turimiz, toqra siyasi nuktiinəzi-rila bolup, bədii küqi bolmioqan “xoarwazlıq” hahixiqimu karxi turimiz. Biz ədibiyat-sən'ət məsilisidə

ikki səp kürixinini elip beriximiz lazim.

Bu ikki hil hahix nuroqun yoldaxlirimizning idiyisidə saklinip keliwatidu. Nuroqun yoldaxlirimizda bədiilikkə etiwarsız karaydioğan hahix bar, xuning üqün bədiilikni yukuri kətirixkə əhmiyət berix kerək. Lekin hazır bolupmu məsile boluwatkını, meningqə, helimu siyasi təripi. Bəzi yoldaxlarda baxlanıq siyasi sawatmu kəm, xunga hər hil müjiməl qüxənqilər tuquldi. Əmdi mən Yən'əndin birnəqqə misal kəltürüp etəy.

“Insan təbiiti nəziriysi.” İnsan təbiiti digən nərsə barmu, yokmu? Əlwəttə bar. Əmma konkirit insan təbiitila bar, chouxiang insan təbiiti yok. Sinipiy jəmiyyəttə pəkət sinipiy haraktır aloğan insan təbiitila bar, siniptin hali heqkandak insan təbiiti yok. Biz puroletariyatning insan təbiitini, həlk ammisining insan təbiitini kuwwətləymiz, pomixxiklar sinipi wə burzuaziyə bolsa pomixxiklar sinipi wə burzuaziyinening insan təbiitini kuwwətləydu, bırak ular eçizda bundak diməy, əksiqə uni bardin-bir insan təbiiti kılıp kərsitudu. Bəzi uxxak burzuaziyə ziyalilirining tərəqip kiliwatkinimu həlk ammisidin ayrıloğan yaki həlk ammisiqə karxi bolğan insan təbiiti, ularning insan təbiiti digən nimisi—mahiyəttə burzuaziyə xəhisiyətqılıgi, xunga ularning nəziridə puroletariyatning insan təbiiti insan təbiitigə muwapik kəlməydu. Hazır Yən'əndə bəzilər ədibiyat-sənətning nəziriyyə asası süpitidə təxəbbus kiliwatkan “insan təbiiti

nəziriyisi”də ənə xundak diyilidu, bu tamamən hata.

“Ədibiyat-sən’ətning tüp qikix nuktisi muhəbbət, insani muhəbbət.” Muhəbbət qikix nukta boluxi mümkün, əmma yənə bir tüp qikix nukta bar. Muhəbbət idiyə xingtəyigə dair nərsə, keguən əmiliyətning məhsuli. Biz, tüp-asasidin eytkanda, idiyə xingtəyini qikix nukta kilmaymız, bəlkı keguən əmiliyətni qikix nukta kılımımız. Bizning ziyalilardin kelip qikkan ədibiyat-sən’ət hadimlirimizning puroletariyatka muhəbbət baqlıxi—jəmiyətning ularoq əzlirinin puroletariyat bilən təkdirdax ikənligini hes kilduroqanlıqining nətijisi. Bizning Yapon jahan'girliğidin nəprətliniximiz Yapon jahan'girligining bizni əzgənlığının nətijisi. Dunyada hərgiz səwəpsiz muhəbbət bolmayıdu, səwəpsiz nəprətmə bolmayıdu. “Insani muhəbbət” diyilgən nərsigə kəlsək, insanlar siniplar oja bəlün’gəndin tartıpla bundak bir pütün muhəbbət bolup bakğan əməs. Ətmüxtiki barlık həkümrən siniplar bu nərsini təxəbbus kılıxni yahxi kərətti, əwliya-ənbiya dəp ataloqan birmunqə kixilərmə bu nərsini təxəbbus kılıxni yahxi kərətti, lekin uni heqkaysisi həkiki əməlgə axurup bakkini yok, qunki sinipy jəmiyəttə uni əməlgə axurux mümkün əməs. Həkiki insani muhəbbət bolidu, bu pütün dunyada siniplar yokitiləqandin keyin bolidu. Siniplar kelip qikixi bilən jəmiyət nuroqun karimu-karxi guruhlar oja bəlündi, siniplar yokitiləqandin keyin, bir pütün insani muhəbbət bolidu, əmma u hazır tehi

yok. Biz düxmən'gə muhəbbət baqlıyalmayız, jəmiyəttiki yirginixlik hadisilərgə muhəbbət baqlıyalmayız, bizning məksidimiz bu nərsilərni yokitix. Bu—kixilərgə ayan addi sawat, bizning ədibiyat-sən'ət hadimlirimizdin buni qüxənməydiqanlarımu qikip қalarmu?

“Əzəldin buyankı ədibiyat-sən'ət əsərlirinинг həm-misidə yorukluk wə karangoqlukni yezixka birdək əhmiyət berilgən, ikkilisigə təng orun berilgən.” Buningda nuroqun müjiməl qüxənqə bar. Ədibiyat-sən'ət əsərliri əzəldin xundak boliwərgən əməs. Nuroqun uxxak burzuaziyə yazquqılıri yoruklukni tapalmidi, ularning əsərliri pəkət karangoqlukni pax kılıx bilənla bolup, “pax kılıx ədibiyati” dəp ataldi, hətta məhsusla ümitsizlikni wə tərki dunyalıkni təxwik kılqan əsərlermu boldi. Əksiqə, Sovet ittipakining sotsiyalistik kurulux dəwridiki ədibiyati yoruklukni yezixni asas kildi. Ular hizməttiki kəm-qılıklernimu yazidu, səlbə xəhslernimu yazidu, əmma bundak təswirləx pəkət pütün yoruklukni gəwdiləndürük üçün selixturmila bolidu, bu hərgiz “ikkilisigə təng orun bərgənlik” əməs. Əksiyətqil dəwrning burza ədipliri wə sən'ətkarlıri inkilawiy ammini topilangqi dəp, əzlirini bolsa əwliya dəp təswirləydu, yoruklukni karangoqluk dəp, karangoqlukni yorukluk dəp kərsitudu. Pəkət həkiki inkilawiy ədip-lər wə sən'ətkarlarla mədhayılx wə pax kılıx məsilisini toqra həl kılalaydu. Həlk ammisioqa ziyan

yətküzidioqan barlıq kara küqlərni pax kilix, həlk ammisining barlıq inkilawiy kürəxlrini mədhiyiləx lazim, bu—inkilawiy ədiplər wə sən'ətkarlarning tüp wəzipisi.

“Əzəldin buyanki ədibiyat-sən'ətning wəzipisi pax kilix.” Bundak diyix aldinkisi bilən ohxax bolup, bularning ikkilisi tarih ilmidin həwərsiz kixilərning karixi. Əzəldin buyanki ədibiyat-sən'ət pəkət pax kilix bilənla bolup kəlmigənligini yukarıda eytip ettuk. Inkilawiy ədiplər wə sən'ətkarlarning pax kilix düyxangi həlk ammisi bolmastın, pəkət taja-wuzqilar, ekispilatatsiyə kılquqilar, əzgüqilər wə ularning həlk iqidə kaldurqan yaman təsirliri boluxi kerək. Həlk ammisidimu kəmqiliklər bar, bu kəmqiliklərni həlk iqidiki tənkít wə ez ezini tənkít bilən tügenitix lazim, bundak tənkít wə ez ezini tənkítini yürgütüxmu ədibiyat-sən'ətning əng möhim wəzipiliridin biri. Lekin buni kandaktu “həlkni pax kilix” diməslik lazim. Həlkə nisbətən eytkanda, asasən, məsilə ularni tərbiyiləx wə əstürüxtin ibarət. Pəkət əksil’inkilawiy ədiplər wə sən'ətkarlarla həlkni “tuqma galwang”lar, inkilawiy ammini “zorawan topilangqi”lar dəp təswirləydu.

“Hazirmu zawen dəwri, Luxünning ədibiy uslubi yənə kerək.” Luxün kara küqlər həkümranlıqı astida yaxıqan, u söz ərkinligidin məhrum idi, xunga ətkür həjwi zawen xəklini kollinip jəng kıldı, Luxün tamamən toqra kılqan idi. Bizmu faxizimni, Zhong-

guo əksiyətqilirini wə həlkə zıyanlıq bolğan barlık nərsilərni kattık məs'hirə kiliximiz lazim, lekin inkilawiy ədiplər wə sən'ətkarlarqa toluk demokratiyə wə ərkinlik berilgən, pəkət əksil'inkilapqilaroqla demokratiyə wə ərkinlik berilmigən Shənxi-Gənsu-Ningxia qegra rayonida wə düxmən arka sepidiki Yapon baskunqilirioqa karxi genjüdilərdə zauen xəklini addi halda Luxünningkigə ohxax kılıp koymaslik lazim. Biz oquk-axkara səzləwərsək bolidu, həlk ammisi asan qüxənməydiqan yapta, əgitmə səzlərning lazimi yok. Səz həlk düxmənliri üstidə bolmay, həlkning ezi üstidə barqanda, "zauen dəwri" diki Luxünmu inkilawiy həlkni wə inkilawiy partiyini məs'hirə kilməqan wə ularoqa hujum kilməqan idi, uning zauen yezix usulimu düxmən'gə karitilinqinidin pütünləy baxkıqə bolğan idi. Həlkning kəmçiliklirini tənkít kiliş lazim, biz buni yüksəridə səzləp ettük, lekin həkiki türdə həlk məydanında turup, həlkni koqdaydiqan, həlkni tərbiyiləydiqan toluk kızılqınlıq bilən səzləx lazim. Əgər eż yoldaxlırimizə düxmən katarıda muamilə kilsak, u halda, əzimizni düxmən məydaniqə etküzüp koyojan bolımız. Biz həjwini bikar kiliwetimizmu? Yak, həjwi mənggü kerək. Lekin həjwi birnəqqə türlük bolidu: düxmən'gə karitildiqliqini bolidu, ittipakqilaroqa karitildiqliqini bolidu, əz əkoxunimizə karitildiqliqini bolidu, bularning hər birigə tutulidiqan pozitsiyə ohxax bolmayıdu. Biz həjwigə kara-koyuk karxi turiwər-

məymiz, lekin uni kalaymikan қollinixni tүgitiximiz lazımlı.

“Mən mədhiyiqi əməsmən; yoruklukni mədhiyili-güqilər əsərlirining uluk boluxi natayın, қarang-qulukni sürətligüqilər əsərlirining qakina boluxi natayın.” Sən burzua ədibi yaki sən’ətkari ikənsən, puroletariyatni mədhiyiliməy, burzuaziyini mədhiyiləysən; sən puroletariyat ədibi yaki sən’ətkari ikənsən, burzuaziyini mədhiyiliməy, purolətariyatni wə əmgəkqi həlkni mədhiyiləysən: ikkinin biri. Burzua yorukluqını mədhiyiligüqilər əsərlirining uluk boluxi natayın, burzua қarangquluqını sürətligüqilər əsərlirining qakina boluxi natayın, puroletariyat yorukluqını mədhiyiligüqilər əsərlirining uluk bolmaslıqı natayın, puroletariyat “karang-quluqı”ni sürətligüqilər əsərlirining qakina boluxi qoşum, bu ədibiyat-sən’ət tarihidiki pakit əməsmu? Həlkni yəni insaniyət dunyasining tarihini yarat-kuqları ni mədhiyiliməslik kerək ikən? Puroletariyatni, gongchəndangni, yengi demokratizmni, sotsiyalizimni ni üqün mədhiyiliməslik kerək ikən? Xundak kixilərmə barkı, ular həlk ixioja zadi kizikmaydu, ular puroletariyatning wə uning xiənfengdüğünin kürixi wə qəlibisigə soğak müamilə bilən qəttə karap turux pozitsiyisini tutidu, ularning kizikidiqini wə harmay-talmay mədhiyiləydiqini – pəkət ularning ezi, yaki xu katarda ezi baxkuşan kiqik guruhtiki birkənqə xəhs. Bundak

uxxak burzuaziyə xəhsiyətqiliri inkilawiy həlkning kərsətkən hizmitini mədhiyiləxni, inkilawiy həlkning kürəx jasariti wə qəlibə kazinix ixənqigə ilham berixni əlwəttə halimaydu. Bundak kixilər pəkət inkilap қoxunidiki mitə, inkilawiy həlk bundak "mədhiyiqi" lərgə zadi muhtaj əməs.

"Məydan məsilisi əməs; məydan toqra, niyət yahxi, məksət qüixinixlik, pəkət yahxi ipadilənmigən, nətijidə yaman rol oynıqan." Mən muddia wə nətijə toqrisidiki biənzhenglik weywuzhuyiqə nuktiinəzər üstidə yukarıda səzlep ettüm. Əmdi xundak soal koyaylı: nətijə məsilisi məydan məsilisimu, əməsmu? Bir adəmning ix kılqanda pəkət muddianila kezdə tutup, nətijə bilən kari bolmaslıqı huddi bir doh-turning pəkət dora kəqizi, yezip berixnilə bilip, aqrikəlarning dorini iqip, kanqisi əlüp ketiwatkanlıqı bilən kari bolmioqiniqə ohxax, yaki bir partiyining pəkət hitapnamə qikirixnilə bilip, uning ijra kilin-qan-kilinmiqanlıqı bilən kari bolmioqiniqə ohxax. Kəni, bundak məydanmu toqra bolamdu? Bundak niyətmə yahxi bolamdu? Ixka kirixixtin awal ixning ahiridiki nətijilirini məlqərligəndimə, əlwəttə, hatalik tuəquluxi mümkün, lekin pakitlar nətijining yaman bolqanlıqını ispatlap tursimu, yenila xu petiqə ixliniweridiqan bolsa, bundak niyətmə yahxi bolamdu? Biz birər partiyigə, birər dohturoqa baha bərgəndə, ularning əmiliyitigə, ix nətijisigə kariximiz kerək; birər yazəquqıqə baha bərgəndimə, xundak kılıxımız

kerək. Həkiki yahxi niyəttikilər nətijini kəzdə tutuxi, təjribilərni yəkünlixi, usulni yəni, ijadiyətqiliyin eytkanda, təswirləx maharitini tətkik kılıxi kerək. Həkiki yahxi niyəttikilər əz hizmitidiki kəm-qılık wə hatalıklar üstidə toluk səmimiyət bilən əzini tənkít kılıxi, bu kəm-qılık wə hatalıklarını tüzitixkə bəl baqlıxi kerək. Kommunistlarning əz əzini tənkít kılıx usuli ənə xundak kollinildi. Pəkət muxundak məydanla toqra məydan bolidu. Xuning bilən billə, pəkət muxundak tələpqan wə məs'uliyətqan əmiliyət jəryanidila, toqra məydanın nimə ikənlığını kədəmmu-kədəm qüxiniwalqılı, toqra məydanni kədəmmu-kədəm igəlliwalqılı bolidu. Əgər əmiliyət dawamida muxu yönülüxkə karap ilgiriliməy, pəkət əziningkinila rast kılıp, "qüxinimən" disimu, əmiliyəttə qüxənmigən bolup qikidu.

"Marksizimni üginixni təxəbbus kılıx biənzhenglik weywulunqə ijadiyət usuli hatalıqını təkrarlax bolup, ijadiyət kəypiyatiqa dəhli yətküzipidu." Marksizimni üginix diginimiz ədibiyat-sən'ət əsərliridə pəl-səpə jiangyisi yezix digənlik əməs, bəlki dunyani, jəmiyətni, ədibiyat-sən'ətni biənzhenglik weywulunqə wə tarixiy weywulunqə nuktiinəzər bilən küzitix digənlik. Marksizim ədibiyat-sən'ət ijadiyitidiki xiən-shizhuyini əz iqigə alalaydu, əmma uning ornini basalmayıdu, huddi u wulixüe penidiki atom nəziriysi wə eliktiron nəziriysi əz iqigə alalisimu, əmma ularning ornini basalmıqandək. Püqək wə կրուկ

jiaotiao gongshilar ijadiyət kəypiyatini buzidu, ijadiyət kəypiyatinila buzup kalmay, bəlki aldi bilən Marksizimni buzidu. Jiaotiaozhuyilik "Marksizim" Marksizim əməs, bəlki Marksizimoğlu zit. Undak bolsa, Marksizim ijadiyət kəypiyatini buzmamdu? Buzidu, u feodallik, burzuaziyilik, uxxak burzuaziyilik, ziyouzhuyilik, xəhsiyətqılık, inkarqılık ijadiyət kəypiyatlirini, sən'ət üçün sən'ət dəydiqan, akseñgəklərqə bolqan, qüxkün, ümitsiz bolqan ijadiyət kəypiyatlirini xuningdək həlk ammisiqə wə proletariyatka yat bolqan baxqa hilmu-hil ijadiyət kəypiyatlirini qokum buzidu. Puroletariyat ədipliri wə sən'ətkarlırı üçün bunduk kəypiyatlarnı buzux kerəkmu, kerək əməsmu? Meningqə, kerək, ularnı üzül-kesil buzux kerək, buzux bilən bir wakitta yengi nərsilərni kurojili bolidu.

5

Yən'əndiki ədibiyat-sən'ətqılırimız arisida yukuṛida eytilqan hilmu-hil məsililərning məwjuṭluqı կandak pakitni kərsitudu? Bu mundak bir pakitni yəni ədibiyat-sən'ətqılər arisida istil jəhəttin natoqra nərsilərning eçir dərijidə məwjuṭ ikənligini, yoldaxlar arisida yənə weyxinlunluk, jiaotiaozhuyilik, ham hiyal sürüx, kuruk gəp setix, əmiliyətkə səl karax, ammidin ayrılix kəmqılıkları wə xuningqə ohxax nuroqun kəmqılıkların bar ikənligini, həkiki

wə jiddi istil tüzitix hərkiti elip berixning zərür ikənligini kərsitudu.

Bizning nuroqun yoldaxlirimiz puroletariyat bilən uxxak burzuaziyining pərkini tehi anqə enik bilməydu. Nuroqun partiyə əzaliri təxkiliy jəhəttin partiyigə kirgən bolsimu, idiyə jəhəttin partiyigə toluk kirmigən, hətta tamamən kirmigən. Idiyə jəhəttin partiyigə kirmigən bundak kixilerning kallisiqə ekispilatatsiyə kiloquqi siniplarning nuroqun iplas nərsiliri kaqilanıqan, ular puroletariyat idiyisining nimə ikənligini, kommunizimning nimə ikənligini, partiyining nimə ikənligini pəkət bilməydu. Ular: nimə puroletariyat idiyisi, yənilə heliki nimə əməsmu? dəp oylaydu, ular bu nimigə erixixning asan əməsligini nədin bilsun! Bəzi adəmlərdin əmürwayətmə gongchəndang əzasining purioqi qikmaydu, ular ahir partiyidin ayrılidü, halas. Xuning üçün partiyimizni, koxunimizni, gərqə uning kəp kismi pak bolsimu, inkilawiy hərkətkə rəhbərlik kılıp, bu hərkətni tehimu obdan rawajlandurux, tehimu tez wujutka qikirix üçün idiyə jəhəttin, təxkiliy jəhəttin əstayıdıl tərtipkə selip qikix lazım. Təxkiliy jəhəttin tərtipkə selix üçün, aldi bilən, idiyə jəhəttin tərtipkə selixka, puroletariyat idiyisining əqeyri puroletariyat idiyilirigə karxi kürixini kanat yayduruxka toqra kelidu. Yənəndiki ədibiyat-sən'ətqilər hazır idiyiwi kürəxni kanat yayduruwətti, bu nahayiti zərür idi. Uxxak burzuaziyidin kəlip qikkan kixilər

haman hilmu-hil usullar jümlidin ədibiyat-sən'ət usulliri arkılık tərsalıq bilən ezipi kərsitudu, əz təxəbbusini təxvik kılıdu, kixilərdin partiyini, dunyani uxxak burzuaziyə ziyanlırining kiyapiti boyiqə əzgərtixni tələp kılıdu. Bu halda, bizning wəzipimiz ularoja kattik awaz bilən: "yoldax"lar, silərning u nimənglar akmaydu, puroletariyat silərni məylinglaroja koyuwətməydu, silərning rayinglaroja bekix, əmiliyəttə, qong pomixxik, qong burzuaziyining rayioja bakkanlık bolidu, undak kılqanda, partiyining, dələtning yokilik həwpi tuqulidu, dəp eytixin ibarət. Kimning rayioja bekix kerək? Partiyini, dunyani pəkət puroletariyat xiənfengdүyining kiyapiti boyiqə əzgərtix kerək. Biz ədibiyat-sən'ət sahəsidiki yoldaxlardın bu kəng bəs-munazirining jiddiligin qüxinip, bu kürəxkə aktip katnixip, hər bir yoldaxni saqlamlaxturuxni, pütün қoxunimizni idiyə wə təxkil jəhəttin həkiki birlikkə kəltürük wə mustəhkəm-ləxni ümit kiliyoruz.

Idiyə jəhəttə nuroqun məsililər bolqanlıktın, nuroqun yoldaxlirimiz inkilawiy genjüdilər bilən guomindang həkümranlıqidiki rayonlarnı həkiki pərk etəlməywatidu, xuning arkısida nuroqun hatalıklarnı tuqduruwatidu. Nuroqun yoldaxlirimiz Shanghəynin tingzijiən@liridin kəlgən; ular tingzijiənlərdin inkilawiy genjüdilərgə kəlgiqə, ikki hil rayonnilla besip etüx bilən kalmay, bəlki ikki tarixiy dəwrnimü besip etti. Biri qong pomixxik, qong burzuaziyə

hökümranlıqidiki yerim feodallik, yerim mustəmlikə jəmiyət, biri puroletariyat rəhbərligidiki inkilawiy, yengi demokratik jəmiyət. Inkilawiy genjüdilərgə kelix Zhongguo tarihida nəqqə ming yıldın buyan kərülüp bakmıqan, həlk ammisi hakimiyətni kolqa alqan dəwrgə kəlgənlik bolidu. Bizning ətrapımızdiki kixilər, bizning təxwikat düyxiangımız pütünləy baxkıqə. Ətkən dəwr kəlməskə kətti. Xuning üçün, biz yengi amma bilən birlixiximiz kerək, buningda heqkandak ikkilinixkə bolmayıdu. Əgər yoldaxlar yengi amma arisida, mən ətkən ketim eytip ətkəndək, yənə xundak "yahxi tonuxmaydiqan, bilməydiqan, kəhrimanqa maharət kərsitix üçün zimin yok" bolup kalsa, u halda, yeziqə barəqandila kiyinqilikkə uqrəp əhəmənən, yeziqə barmay Yən'əndə turqan-dimu kiyinqilikkə uqrəweridu. Bəzi yoldaxlar: Mən "kəng arka səp"®tiki kitaphanlar üçün yeziwerməymə, bu həm manga tonux, həm "məmlikət boyiqə əhmiyətkə igə" dəp oylayıdu. Bundak oy pütünləy natoqra. "Kəng arka səp"mu əzgiridu, "kəng arka səp"tiki kitaphanlar anglawerip zerikip kətkən kona hekayilərni inkilawiy genjüdilərning yazəquqılıridin anglaxka muhtaj əməs, ular inkilawiy genjüdilərdiki yazəquqılardın yengi xəhslərni, yengi dunyani səzləp berixni ümit kildi. Xuning üçün əsər ənqəki inkilawiy genjüdilərdiki ammiqə atap yezilqan bolsa, məmlikət boyiqə xunqə əhmiyətkə igə bolidu. Fadeyevning «Tarmar»i®da pəkət kiqikkine

bir partizan düyila təswirlən'gən, bu əsər, kona dunya kitaphanlirining kəngligə yaksun, dəp yezil-qan əməs, lekin u pütün dunyaqə təsir kərsətti, həq bolmioqanda, həmmigə məlum bolqinidək, Zhongguoqa nahayiti zor təsir kərsətti. Zhongguo aloqa basidu, arkıqə mangmaydu, Zhongguoning aloqa besixiqə rəhbərlik əliyatkan jaylar қalak wə arkıqə qekiniyatkan jaylar əməs, inkilawiy genjüdilər. Yoldaxlar istil tüzitix dawamida aldi bilən muxu tüp məsilini qüxiniwelisi lazim.

Yengi, ammiqə mənsup dəwrgə maslixix zərür ikən, xəhsning amma bilən bolqan munasiwitini məsilisini təltəküs həl kiliş zərür. Luxünning: “Oləzəp bilən homiyimən kəbih zalimlərə, kala bolup bax egimən səbi balilarə”¹⁵ digən ikki misra xeiri kiblinamımız bolup kalsun. “Kəbih zalimlər” bu yerdə düxmən digən ukumni anglitidu, biz hərkandak yawuz düxmən'gə hərgiz bax əgməymiz. “Səbi balilar” bu yerdə puroletariyat wə həlk ammisi digən ukumni anglitidu. Barlıq gongchəndang əzaliri, barlıq inkilapqılar, barlıq inkilawiy ədibiyat-sən'ət hadimliri Luxündin ülgə elip, puroletariyatka wə həlk ammisinqə “kala” boluxi, əzining pütün küqini wə pütün hayatini əng ahırkı nəpisigə kədər xularoja beqixlixi lazim. Ziyalilarning amma bilən birlixip ketixi, ammiqə hizmət kilixi üçün əzara qüxinix jəryani kerək. Bu jəryanda nuroqun japa-muxəkkətlər, nuroqun sürkilixlər boluxi mümkün wə qokum,

lekin həmməyləndə kət'i niyət bolsila, bu tələplərgə yətkili bolidu.

Bügün menin səzligənlirim pəkət bizning ədibiyat-sən'ət hərkitimizdiki bəzi tüp yenülüx məsililiridinla ibarət, buningdin keyin dawamlıq tətkik kılıxka tegixlik yənə nuroğun konkirit məsililər bar. Ixinimənki, yoldaxlarda muxu yenülüxkə karap mangidioğan kət'i niyət bar. Ixinimənki, yoldaxlar istil tüzitix jəryanıda, buningdin keyinki uzak muddətlik üginix wə hizmət jəryanıda əzlirini wə ez əsərlirini ning kiyapitini qokum əzgərtələydu, həlk ammisi kizqın karxi alidioğan nuroğun obdan əsərlərni qokum yaritalaydu, inkilawiy genjüdilərning ədibiyat-sən'ət hərkitini wə pütün Zhongguoning ədibiyat-sən'ət hərkitini parlak yengi baskuqka qokum kətirələydu.

Izahəlar

① Leninning «Partiyə təxkilati wə partiyə ədibiyatı» digən əsirigə karalsun. Lenin bu əsiridə puroletariyat ədibiyatının alahidə bəlgilirini təswirləp mundak dəydu: "Bu ədibiyat ərkin ədibiyat bolidu, qunki uning katariqa türküm-türküm yengi küqlərni tartidiqan nərsə aqkezlük bilən xəhrətpərəslik bolmastın, bəlki sotsiyalizim idiyisi wə əmgəkqi həlkə həyrihahlıq bolidu. Bu ədibiyat ərkin ədibiyat bolidu, qunki bu ədibiyat əsasını toyoquzuvelip, kün boyi laqaylap yürüdiqan henimlarqa, tokluktin xohluk kilip, semizlikni kətirəlməy kalqan 'on mingliqan esil zatlar'qa hizmət kilməydi. bəlki məmlikətning güli, küq-kuwwiti wə istikbali bolqan milyonliqan, on milyonliqan əmgəkqi həlkə hizmət kildi. Bu ədibiyat ərkin ədibiyat bolidu, u pütün insani-

yətning əng yüksək inkilawiy idiyisini sotsiyalistik purolatariyatning təjribisi wə janlıq ixi bilən beyitidu, u etmüsning təjribisi (iptidai, hiyalı xəkildiki sotsiyalizimning əsüb mukəmməllixixinin nətijisi bolğan ilmiy sotsiyalizim) bilən həzirki təjribilər (ixqi yoldaxlarning həzirki kürəxləri)ni daim bir birigə baqlap turidu.”

② Liang Shiqiu əksil'inkilawiy guojia shehuydangning əzasi. U uzak wakit dawamida, Amerika əksiyətqi burzuaziyisining ədibiyat-sən'ət idiyisini təxvik kılıp, inkilapka qattık ərəxi turoğan, inkilawiy ədibiyat-sən'ətni kaçıqan.

③ Zhou Zuoren, Zhang Zipinglar, 1937- yili Yapon karakçılıri Beyjing wə Shanghəyni besiwalqandan keyin, ilgir-keyin bolup Yapon karakçılıriqa təslim bolğan.

④ «Luxün əsərliri»ning 4-tomidiki «Ala kəngül» toplimiqa kirgüzülgən «Sol ənat yazıqları ittipakı toqrisida pikirə gə karalsun.

⑤ «Luxün əsərliri» 6-tom «Qiejieting zawanlıri ahırkı kismi» ning «İllawə»sigə kirgüzülgən «Ölüm»gə karalsun.

⑥ «Padiqi bala» Zhongguoda kəng tarkaloğan nahxa-usulluk kiqik səhnə əsiri, buningda bir padiqi bala wə bir yeza kızidin ibarət ikkila rol bar, ular səhnə əsirinin məzmununu eytixix xəkli bilən ipadıləydu. Yapon baskunqılıriqa ərəxi uruxning dəsləpki məzgilidə, bəzilər bu nahxa-usulluk səhnə əsiri xəklidin paydilinip, uning əslı sezlirini ezbərtip, Yapon baskunqılıriqa ərəxi turuxni təxvik kılıqan, bu məlum məzgil heli kəng tarkaloğan.

⑦ “人, 手, 口, 刀, 牛, 羊”—bular yezilixi addirak Hənzuqə hətlər bolup, bu hətlər kona zamandiki baxlanğıq məktəpler til dərsligi birinqi kismining əng baxtiki birqanqə dərsigə kirgüzüllətti.

⑧ «Bahar ərəliri», «Səhralıq bədiwilər»—bular miladidin 3 əsir ilgiri etkən Chu bəgligining nahxiləri. «Bahar ərəliri» bir kədər yukuri səwiyilik kūy hesaplinətti, «Səhralıq bədiwilər» bolsa bir kədər təwən səwiyilik kūy hesaplinətti. «Ədibiy əsərlər tallanmisi»diki «Song Yuning Chuwang koyqan soallarqa jawawi» digən əsərdə bir həkayə bolup, uningda mundak diyilgən: Chu

bəgliginin paytəhtidə bir kixi «Bahar karlıri» nahxisini eytkanda, “Uningçə birnəqqə onla adəm koxulup eytən”; əmma «Səhəralıq bədiwiler»ni eytkanda, “Uningçə birnəqqə ming adəm koxulup eytən”.

⑨ Lenininin *«Partiya təxkilati wə partiyə ədibiyati»* digən əsirigə karalsun. Lenin mundak dəydu: “Ədibiyat ixi puroletariyat omumi ixining bir kismi boluxi kerək, pütün ixqilar sinipining həmmə anglik xiənfengdəyi yüksələn turqan bir pütün uluk sotsiyal demokratik maxinining ‘qıxlıq qəki həm wentisi’ boluxi lazım.”

⑩ Tingzijiən-Shanghəydiki kəwətlik imarətlərning pələməpiyi tūwidiki bir hil tar, əkarango, kiqik həjra, xunga uning ijarə həkkəi ərzənrək bolatti. Kəmbəqəl ədiplər, sən'ətkarlar, ziyalilar wə idarilərdiki uxxak hizmətqılerning kəpinqisi xundak həjrlarnı ijarigə elip olturattı.

⑪ Bu guomindang həkümranlıqidiki rayonlarnı kərsitudu. Yapon baskunqılıriqa karxi urux dəwridə, Yapon karakqılıri besiwalminojan əmma guomindang həkümranlıqı astida turqan Zhongguoning qərbəyi jənup kismi wə qərbəyi ximal kismidikə kəng ziminni kixilər adətə “kəng arka səp” dəp atax bilən, gongchəndang rəhbərligidiki düxmən arka sepidiki Yapon baskunqılıriqa karxi genjüdilərdin ibarət “kiqik arka səp”tin pərkələndürətti.

⑫ Fadeyev məxhur Sovet yazıçısı. Uning *«Tarmar»* digən romani 1927-yili nəxr kılınğan, uningda Sovet ittipakining iqki urux dəwridə Sibiriyə ixqlirli, dihanlıri wə inkilawiy ziyalliliridin təxkillən'gən bir partizan düyining əksil'inkilawiy bas-miqilarqa karxi elip barqan kürixi təswirlinidu, buni Luxün Hənzuqıqa tərjimə kılqan.

⑬ *«Luxün əsərləri»* 7-tom *«Toplamqa kirgüzülmigən əsərlər»* diki *«Əz əzəmni məş'hirə»*gə karalsun.

INTAYIN MOHQIM BIR SIYASOT*

(1942- yil 9-ayning 7- kуни)

Dangzhongyang koxunlarni hil, məmuri orunlarni ihqam kilix siyasitini otturioqa koyqandin buyan, nuroqun Yapon baskunqilirioqa karxi genjüdilerdiki partiyə təxkilatlari zhongyangning yolyoruqi boyiqə bu hizmətni pilanlidi wə elip bardi. Sənxi-Hebey-Shəndong-Henən qegra rayonidiki rəhbiri yoldaxlar bu hizmətni nahayiti qing tutup, koxunlarni hil, məmuri orunlarni ihqam kilixta nəmunə kərsətti. Əmma yənə birkañqə genjüdidi diki yoldaxlar tonuxining yetərsizligidin bu ixni əstayidil elip barmaywatidu. Bu jaylardiki yoldaxlar koxunlarni hil, məmuri orunlarni ihqam kiliixning həzirki wəziyət bilən wə partiyining hər hil siyasətləri bilən bolqan munasiwitini tehi qüxənməywatidu, koxunlarni hil, məmuri orunlarni ihqam kiliixni tehiqə intayin mohim bir siyasət dəp karimaywatidu. Bu ix toqrisida «Jiefang ribao» gezitidə nuroqun ketim muhakimə elip berildi, bugün yənə qüxəndürüp etməkqimiz.

Partiyining həmmə siyasiti Yapon karakqlırını

* Bu—yoldax Mao Zedong Yən'ən «Jiefang ribao» geziti üçün yezip bərgən baxmakala.

yengikkə karitiloqan. Həlbuki, Yapon baskunqılırioqa karxi uruxning 5-yilidin keyinkı wəziyiti, həkikətən, əng ahirkı baskuq — qəlibini қoloqa kəltürük baskuqida turmakta. Bu baskuq Yapon baskunqılırioqa karxi uruxning 1-wə 2-yilliridikidinla pərk kılıp kalmay, 3-wə 4-yilliridikidinmu pərk kildi. Yapon baskunqılırioqa karxi uruxning 5-wə 6-yilliri mundak əhwalni — qəlibə yekinlaxkan lekin intayin eçir kiyinqiliklarmu boluwatkan yəni “tang aldidiki karangoquluk” diyilgən əhwalni ez iqigə alidu. Bu əhwal hazırkı baskuqta yaloquz 8-armiyə, yengi 4-armiyining hərkəysi genjüdiliridila əməs, bəlkı faxizimə karxi əllərning həmmisidə bar, pütün Zhongguodimu bar, lekin bolupmu armiyimizning hərkəysi genjüdiliridə alahidə kəskin ipadılənməktə. Biz tirixip, Yapon karakqılırını 2 yil iqidə məqlup kiliximiz kerək. Bu 2 yil intayin japalıq 2 yil bolidu, u Yapon baskunqılırioqa karxi uruxning dəsləpki 2 yili wə otturidiki 2 yilidin nahayiti zor pərk kildi. Bu hususiyətni inkilawiy partiye wə inkilawiy armiyining rəhbərliri aldin kərüxi lazım. Əgər ular aldin kərəlmisə, wakitning kəynidə sərilip kalidu, tirixip ixligini bilənmə qəlibə kazinalmaydu, əksiqə, inkilap ixlirini ziyanqa uqrax həwpi astida կalduridu. Düxmən arkə sepidiki Yapon baskunqılırioqa karxi genjüdilərning wəziyitidiki kiyinqilik bugünkü kündə ilgirikidin birnəqqə həssə axşan bolsimu, lekin bu tehi intayin eçir kiyinqilik əməs. Əgər

hazır toqra siyasət bolmaydikən, keyin intayın eçir kiyinqilikkə uqraymız. Adəttiki kixilər burunkı wə hazırkı əhwal bilən asanla kaymukup kelip, buningdin keyinmu bəribir muxundak boliduqu, dəp oylaydu. Ularda ketiwatkan kemining su astidiki hada taxka duqkelixini aldin kərүx қabiliyiti kəm, ular rolni huxyarlıq bilən baxkurup, kemini su astidiki hada taxtin əgitip ətküzəlməydu. Yapon baskunqılırioqa karxi urux kemisining buningdin keyinki yolda turojan su astidiki hada tax digən nimə? Bu—Yapon baskunqılırioqa karxi uruxning əng ahırkı baskuqidiki maddi jəhəttiki intayın eçir kiyinqiliklər. Dangzhongyang bu kiyinqiliklarnı kərsitip, bizni bu su astidiki hada taxtin dikkət bilən əcip etüxkə qakirdi. Bizning nuroqun yoldaxlirimiz buni qüxinip yətti, lekin yənə birmunqə yoldaxlirimiz tehi qüxinip yətmidi, mana bu—aldi bilən yengixkə tegixlik tosaloqu. Yapon baskunqılırioqa karxi uruxta ittipaklık kerək, ittipaklıxixa hər hil kiyinqiliklər bolidu. Bu kiyinqiliklər siyasi jəhəttiki kiyinqiliklər bolup, ilgiri bar idi, buningdin keyinmu boluxi mümkün. 5 yıldın beri, partiyimiz nahayiti zor küq qikirip, bu kiyinqiliklarnı pəydin-pəy yengip kəlməktə, bizning xoarımız ittipaklıknı küqəytix, buningdin keyin uni yənə küqəytix kerək. Lekin yənə bir kiyinqilik bar, u bolsimu maddi jəhəttiki kiyinqilik. Bu kiyinqilikning buningdin keyin baroqansıri eçirlilixirı qokum. Hazır yənə birmunqə yoldaxlar

biharaman yürüp, buni anqə səzməywatidu, biz bu yoldaxlarning dikkət-etiwarini közəqiximiz zərür. Yapon baskunqılıriqa karxi genjüdilərdiki barlik yoldaxlar qüxinixi kerəkki, buningdin keyinkı maddi kiyinqılıklarning hazirkidinmu eçir boluxi qokum, biz bu kiyinqılıklarni yengiximiz kerək, buning üçün bizning mohim qarilirimizning biri köxunlarni hil, məmuri orunlarni iqam kiliş.

Koxunlarni hil, məmuri orunlarni iqam kiliş nimə üçün maddi kiyinqılıknı yengixtə mohim bir siyaset bolidu? Nahayiti roxənki, genjüdilərning hazirkı bolupmu buningdin keyinkı urux əhwali bizning ilgiriki nuktiinəzərdə turup kəliximizəqə yol koymayıdu. Bizning zor urux organlirimiz ilgiriki əhwaləqə muwapik idi. U qaqdiki əhwal bizning xundak kilişimizəqə yol koyoqan idi həm xundak kiliş kerək idi. Lekin hazır əhwal baxkışqə, genjüdilər taraydi, buningdin keyinkı bir məzgil iqidə yənə tariyixi mümkün, biz zor organlarni hərgiz ilgirikidək saklap қalalmaymır. Həzir urux organlıri bilən urux əhwali otturisida ziddiyət tuquldı, biz bu ziddiyətni tügitiximiz kerək. Düxmənning fangzheni bizdiki bu ziddiyətni kengəytix, mana buning “üq tügitix” siyasəti^①. Əgər biz muxundak zor organlarni saklap keliweridioqan bolsak, u qaqda dəl düxmənning aldam həltisioqə qüxüp kalişmır. Əgər biz əz organlirimizni kiçiklitip, köxunlarni hil, məmuri orunlarni iqam kilsak, urux organ-

rimiz kiqikləp kətsimu, əz küqini saklap keliweridu; belik qong, su az bolux ziddiyitini tügitip, urux organlirimizni urux əhwaliqa muwapiklaxtursak, baroqansiri küqiyimiz, düxməndin yengilməymiz, bəlkı düxmənni üzül-kesil yengimiz. Xuning üqün, dangzhongyang otturiqa koyqan қoxunlarnı hil, məmuri orunlarnı ihqam қılıx siyasitini intayın möhim bir siyaset dəymiz.

Lekin, məwjud əhwal wə adət, kəp qaoqlarda, kixilərning mengisini asanla kattık qirmiwalidu, hətta inkilapqılar mu bəzidə buningdin hali bolalmayıdu. Zor organlarnı əz қoli bilən kurup qikip, əmdi ularnı yənə əz қoli bilən kiqiklitixkə toqra kəlgənliliktin, kiqiklitix waktida asanlıqqa қoli barmayıdu, nahayiti kiyin hes kili. Düxmən bizgə əzining zor organlıri bilən besim kərsitiwatsa, biz yənə uni kiqiklətsək bolamdu? dəp қarap, kiqiklitilsə, düxmən'gə takabil kelixtə əskər azlik kilip kəlidü, dəp hes kili. Məwjud əhwal wə adət bilən qirmilip kelix digən ənə xu. Həwa əzgərgəndə, kiyimnimü xuning oqa қarap yətkəx kerək. Hər yili ətiyaz ketip yaz kəlgəndə, yaz ketip küz kəlgəndə, küz ketip kix kəlgəndə wə kix ketip ətiyaz kəlgəndə, bir ketimdin kiyim yətkəx kerək. Lekin kixilər kəp hallarda ənə xu "biri ketip, biri kelix"tə kiyim yətkiməy, əzigə kesəl tepiwalidu, mana bu adət küqidin bolidü. Düxmən'gə қarxi qakkanlık bilən kürəx қılıx üqün genjüdilərning hazırlığı əhwali biz-

din kixlik kiyimni taxlap, yazlik kiyim kiyixni tələp kilmakta, biz bolsak, tehi gəwdimiz keləngsiz, beximiz yoqan, putimiz inqikə bolqaqka, jənggə taza maslixalmaywatimiz. Əgər: düxmənning zor orginiqə kandak takabil turux kerək? dəp soralsa, buningqə Sun Wukongning təmür yəlpügüqlük han kiziqa takabil kəlgənligi misal bolidu. Təmür yəlpügüqlük han kizi nahayiti yaman bir jadigər bol simu, Sun Wukong kiqikkine bir kurutka aylinip, təmür yəlpügüqlük han kizining yürigigə kiriwelip uni yənggən^②. Liu Zongyüən təswirligən “Guyzhou exigining hüniri”^③mu obdan bir sawak. Guyzhouqa yoqan bir məhluk—exək berip kaptu, Guyzhoudiki kiqik yolwas uni körüp nahayiti korkup ketiptu. Lekin keyin bu kiqik yolwas həlikı qong exəknii yəp koyuptu. Bizning 8-armiyə bilən yengi 4-armiyimiz Sun Wukong wə kiqik yolwas, ular Yapon jadigərliri yaki Yapon exəklirigə takabil kelixkə pütünləy ədir. Əzər, biz əzgiriximiz kerək, gəwdimizni kiqikrək lekin məzmutrak kilip əzgərtiximiz kerək, xu qaqdə biz yengilməs bolımız.

Izahlar

^① “Üq tügitix siyasiti” Yapon jahan'girligining Zhongguo azat rayonliriqa yüksəkgən kəydürüp tügitix, kirip tügitix, bulap tügitixtin ibarət üq tügitix siyasitini kərsitudu.

^② Təmür yəlpügüqlük han kizi Luocha dəpmu atılıdu. Sun Wukongning kiqikkine kurutka aylinip, təmür yəlpügüqlük han

ķızını yənggənligi həkkidiki hekayə töqrisida Zhongguoning əp-saniwi romanı «Xiyouji»ning 59-babığa қaralsun.

⑧ Liu Zongyüən (miladi 773–819- yilliri) Zhongguoning Tang dəwridiki məxhur yazıqlarından biri. U «Üq pəndiyat» namlıq əsərni yazmış, bu üç məsəlni əz iqigə alıdu, uning biri «Guyzhou exigi» bolup, uningda mundak diyilgən: "Guyzhouda exək yok ikən, bir kızıkçı u yərgə kemigə selip bir exək elip kəptu. Bu exəktin paydılınalmışından keyin, uni taq bağıriqa koyup berip-tu. Yolwas uni kerüp: bu nimə digən yoqan məhluktu, mukəddəs nərsə bolsa kerək, dəp, ormanlıqka məkəwəlip, uni marap yürüptu. Keyin asta qikip, uninguqə yekinrak kəptu, taza sinqlap əkarisim, uning nimə ikənligini baykiyalıaptu. Bir künə exək həngriqan ikən, yolwas, meni yəp koyidiqan boldı, dəp, tehimu kör-küp yirakka keçip ketiptu. Xundaktimu u yakka etüp, bu yakka etüp karap, uningda alahidə hislət yokluqını seziptu; uning tawuxiqimə kənüküptu, yənə uninguqə yekinlixip, aldi-kəynidinmə etüp bekiptu, əmma uning bilən elixixkə əsla jür'ət kılalıaptu. Yekinrak kelip, uning bilən oynixip qixıqa tegiptu. Exək nahayıti qəzəplinip yolwasnı tepiptu. Bu qədəhə yolwas hox bolup: 'Buning bar-yok hüniri xunqılık ikənoq!' dəptu-də, exəkkə októk etiliip, uning kekirtigidin aptu, gəxini yəp bolup, əz yoliqa rawan boptu."

IKKINQI DUNYA URUXINING BURULUX NUKTISI*

(1942- yil 10- ayning 12- kуни)

Stalin'grad uruxini Өн'gliyə wə Amerika gezitliri Verden zhənyisigə ohxatmakta, "kızıl Verden" digən nam dunyaçqa pur kətti. Bu ohxitix muwapik əməs. Bügünkü Stalin'grad uruxi, birinqi dunya uruxi waktidiki Verden uruxioqa selixturoqanda, haraktır jəhəttin ohximaydu. Əmma ohxaydioğan bir yeri bar: nuroqun kixilər muxundak pəyttimu Germaniyining hujumi bilən kaymukup, Germaniyining yənə qəlibə kazinix imkaniyiti bar, dəp karimakta. Birinqi dunya uruxi 1918-yili kixta ayaklaxtı, 1916-yili Germaniyə armiyisi Fransiyining möhim koroli bolğan Verdençqa birkənqə nəwət hujum kılğan idi. Xu qaoqda, Germaniyə armiyisining zhənyi tongshuəyi Germaniyə xahzadisi idi, bu jənggə katnaxkan küqlər Germaniyə armiyisining əng hil kismi idi. U qaoqdiki jəng həl kiloquq haraktirdiki jəng idi. Germaniyə armiyisi xiddətlik hujum

* Bu—yoldax Mao Zedong Yən'ən «Jiefang ribao» geziti üçün
yeyip bərgən baxmakala.

kilsimu, Verdenni alalmidi, pütün Germaniyə-Awstriyə-Türkiyə-Bulqariyə sepi zadi qikix yoli tapalmay kaldi, xuningdin baxlap, kündin-kün'gə kiyinqilikta kaldi, həmməniizar kıldı, teri-perəng boldi, ahirki halakətkə berip yətti. Birak xu qaqda, Ən'giliyə-Amerika-Fransiyə sepi tehi bu əhwalni baykiyalmay, Germaniyə armiyisini yənilə nahayiti kudrətlik dəp hesaplidi, əzining pat arida qəlibə kazinidioqanlıqını bilmidi. Insaniyət tarihida halakətkə məhkum bolğan əksiyətqi küqlər haman inkilawiy küqlərgə karxi əlgiqə jan talixidu, bəzi inkilawiy kixilərmə məlum wakıtlarda bundak kərünüxi kaltış, əsli həlsiz hadisidin kaymukup kelip, düxmənning pat arida yokılıdioqanlıqı, əzining pat arida qəlibə kazinidioqanlıqının ibarət mahiyətni baykiwalalmaydu. Pütün faxistik küqlərning bax kətirixi wə ularning birnəqqə yıldın buyan tajawuz-qılık uruxlarnı kılıxi—nək ənə xundak əng ahirki jan talixixning ipadisi; uruxta bolupmu Stalin'gradka hujum kılıxta əzlirining əng ahirki jan talixiwat-kanlıqını kərsətti. Muxu tarihiy burulux nuktisi aldida, faxizimoqa karxi dunyawi səptiki birmunqə kixilərmə faxizimning yırtkuq kiyapitidin kaymukup kelip, uning mahiyətini baykiyalmaywatidu. 8-ayning 23-küni Germaniyə armiyisining pütün kismi Don dəryasining əgimidin etüp, Stalin'gradka omumyüzlük hujum baxlıqan wə 9-ayning 15-küni Germaniyə armiyisining bir kismi bu xəhərning

qərbiy ximalidiki sanaət rayoniqa besip kirgəndin baxlap, 10-ayning 9-küni Sovet ittipakı qingbaojüsi kizil armiyining bu rayondiki Germaniyə armiyisi-ning muhasirə sepini buzup qikkanlıqını elan kil-qanqa kədər, jəmi 48 kün dawam kiloqan, insaniyət tarihida misli kərülmigən japa-muxəkkətlik jəng bolup etti. Bu uruxta ahir qəlibə kazinildi. Bu 48 kün dawamında, muxu xəhərdin kəlgən künlük əqali-biyət wə məqlubiyət həwərliri on milyonlıqan, yüz milyonlıqan həlkning pütün diqqitini jəlp kilip, ularnı kayoquqimu saldı, hoxalma ķildi. Bu urux yalnız Sovet-German uruxiningla burulux nuktisi bolup қalmastın, hətta bu ketimki faxizimoqa karxi dunyawı uruxningmu burulux nuktisi bolup қal-mastın, bəlki pütün insaniyət tarihiningmu burulux nuktisi boldi. Muxu 48 kün dawamında dünya həlkining Stalin'gradka bəlgən diqqiti bultur 10-ayda dünya həlkining Moskvaqa bəlgən diqqitigə kariqanda dərijə jəhəttin oxuk bolsa boldiki, kəm bolmidi.

Gitler qərbiy səptə qəlibə kazinixtin ilgiri goya ehtiyatqanlıq kiloqandək boldi. Polxiqa hujum kıl-qanda, Norvegiyigə hujum kiloqanda, Gollandiyə. Belgiyə. Fransiyigə hujum kiloqanda wə Balkanqa hujum kiloqanda, pütün küqini bir yərgə toplidi, baxka tərəpkə qekilişkə petinalmidi. U qərbiy səptə qəlibə kazanqandan keyin, hudini biləlməy kəlip, Sovet ittipakını 3 ayda məqlup kilməkqi boldi. Bu zor kudrətlik sotsiyalistik məmlikətkə ximalda Mur-

manskidin tartip jənupta Kırımqıqə bolğan arılıkta omumyüzlük hujum kıldı, xundak kilip, əzinin əskiriy küqini qeqiwətti. Bultur 10-ayda Moskvadə qılınoğan hujumning məəqlup boluxi bilən Sovet-German uruxining birinqi baskuqi ayaklaştı; Hitler-ning birinqi zhənlüelik pilani bitqit boldı. Kızıl armiyə Germaniyə armiyisining ətkən yilki hujumını tohtattı həmdə kix pəslidə pütün səp boyiqə kayturma hujumqa etti, bu Sovet-German uruxining ikkinqi baskuqi boldı; Hitler qekinix wə mudapiəlinix orniqə qüxüp kaldı. Bu məzgildə, Hitler əzinin aldinkı səp zongsilingi Biraugitqni ornidin қaldurup, əzi zongsiling boldı, omumyüzlük hujum kılıx pilanidin wazkeqix karariqə kəldi wə Yarropadiki həmmə küqini yioqıp, jənubiy səptə kismən lekin Sovet ittipakining jan tomuriqə zərbə berix dəp tonuqan əng ahirki hujumunu elip berixkə təyyarlandı. Bu hujum ahirki ketimlik hujum həraktirini aloğan wə faxizimning həyat-mamatıqə munasiwətlik bolğanlıktın, Hitler qayət zor əskiriy küqini toplidi, ximaliy Afrikədə urux kiliwatkan bir kisim ayrupilan, tankilirinimu yətkəp kəldi. Bu yil 5-ayda Kerq wə Sevastopolşa hujum kılqandin baxlap, urux üçinqi baskuqka etti. Hitler 1 milyon 500 mingdin oxuk əskiriy küqini səpərwər kılıp wə uningoğə ayrupilan, tankilirining asasiy küqini koxup, Stalin'gradka wə Kavkazqa mislisiz xiddətlik hujum kıldı. U bu ikki jayni tezlikdə besiwelip,

Volgini kesip taxlax wə Bakuni tartiwelixtin ibarət ikki məksətkə yetixkə, andin, ximalda Moskvaqə hujum kilişkə, jənupta Persiyə koltuqıqə qikixkə urundi həmdə Yapon faxistliriqə əskiriy küqini Manjuriyigə toplap, Stalin'grad elinçəndin keyin Sibiriyigə hujum kilişkə təyyarlıq körüxni buyrudi. Gitler Sovet ittipakining küqini ajizlaxturup, Germaniyə armiyisining asasiy küqini Sovet ittipakidiki urux məydanidin boxitip qikip, uni qərbəyi səpkə yətkəp, Ən'gliyining wə Amerikining hujumiqə karxi koyux həmdə yekin xərkning baylik mənbəlirini koloqə kirgüzüwelix, Germaniyə bilən Yaponiyining alakə baqlıxiqə yol eqix bilən, xundakla, Yaponiyə armiyisining asasiy küqinimu ximaldin boxitip qikip, uni qərpkə həm jənupka əwətip, məmlikitimizgə wə Ən'gliyə həm Amerikiqə karxi koyux bilən arkə səptin hatırjəm bolux, xundak kılıp, faxizim sepining qəlibisini koloqə kəltürük ham hiyalida bolğan idi. Əmma bu baskuqtiki əhwal қandak boldi? Gitler Sovet ittipakining halak kildiğan celüesigə duqkəldi. Sovet ittipaki aldi bilən düxmənni iqlikiriləp kirgüzük, andin uningoqə kəysərlik bilən karxi turux fangzhenini kollandi. 5 aylık uruxta, Germaniyə armiyisi Kavkaz nefitliqıqimu besip kirəlmidi, Stalin'gradnimu alalmidi, Gitler əskərliri igiz taoqlar wə mustəhkəm istihkamlar aldida tohtap kəlip, ya aloqə basalmay, ya arkiqə qəkinəlməy, nahayiti zor qikimqə uqrəp, müxkül

əhwaloja qüxüp қaldi. Hazir 10-ay bolup қaldi, kix keliwatidu, uruxning üçinqi baskuqi ayaklixay dəp қaldi, tətinqi baskuqi baxlinix aldida turidu. Gitlerning Sovet ittipakioja hujum қilixtiki zhənlüelik қəstining həmmisi məqlup boldi. Bu məzgildə, Gitler bultur yazda əskərlirini qeqiwtex nətijisidə uqriqan məqlubiyitini kezdə tutup, əzinin əskiriy küqini jənubiy səpkə toplıqan idi. Əmma u bir ketimdila xərkətə Volgini kesip taxlax, jənupta Kavkazni besiwelluxtək ikki məksətkə yetixni kezləp, əzinin əskiriy küqini yənə qeqiwətti. U əzinin əmiliy küqi bilən qərizining bir birigə mas kəlməywatkanlıqini hesapka almıqanlıktın, “Əpkəxning beqi puhta bolmisa, ikki bexida yük tohtimaptu” digəndək, hazırkı tuyuk yoloja kirip қaldi. Karxi tərəp-Sovet ittipaki bolsa uruxkansıri küqəyməktə. Stalinning qiwrə zhənlüelik komandanlıqı tamamən zhudong orunda turup, həmmə yerdə Gitlerni halakətkə elip barmakta. Muxu yil kixta baxlinidiqan tətinqi baskuq Gitlerni halakətkə elip baridiqan baskuq bolqusi.

Gitlerning birinqi baskuqtiki əhwali bilən üçinqi baskuqtiki əhwalini selixturidiqan bolsak, Gitlerning üzül-kesil məqlup bolux bosuqisida turqanlıqını bilələyimiz. Hazir kizil armiyə Stalin'grad wə Kavkaz tərəpliridə, əmiliyəttə, Germaniyə armiyisining hujumini tohtattı, Gitler hazır pütünləy halidin kətti, uning Stalin'grad wə Kavkazoja kılqan hujum-

liri məəqlup boldi. Uning ətkən yil 12-aydin bu yil 5-ayqıqə pütün kix boyi rusliwaloqan azoqina əskiriy küqimu horap tündidi. Sovet-German urux sepidə kixning kelixigə bir aymu kalmidi, uningoja dərhal mudapielinix zərür bolup kaldı. Pütün Don dəryasının qərbi wə jənubi uning üçün əng həwplik jay bolup kaldı, kizil armiyə əmdi bu jaylarda kayturma hujumqa etidü. Gitler əjəlning kistixi arkisida bu yil kix əz koxunlirini yənə bir ketim ruslaydu. Bəlkim, u yənə əzining azoqina kalduk küqlirini terixtürüp, birnəqqə yengi shituən təyyarlıxi, buningdin taxkiri, əzining 3 faxist xerigi—İtaliyə, Ruminiyə, Wen'griyilərdin tiləm tiləp, ulardin bir az zəmbirək yemi elip, buning bilən xərkiy wə qərbiy səplərdiki həwplik wəziyətkə jawap berixkə urunuxi mümkün. Lekin u xərkiy səptə kixlik uruxning intayın zor qıkımıqa jawap berixi, qərbiy səptə 2-urux sepigə jawap berixkə hazırlınıxi lazım bolidu; İtaliyə, Ruminiyə, Wen'griyə dələtliri bolsa Gitlerning halakiti mukərrərləxip kalqan bundak bir ümitsizlik kəypiyatta kündin-kün'gə uningdin yıraklıxidu. Kiskisi, 10-ayning 9-künidin keyinkı Gitler üçün pəkət əlüm yolila əlidü.

Kizil armiyining Stalin'gradni 48 kün mudapiə kilixi ətkən yildiki Moskvani mudapiə kilixiqa məlum jəhəttin ohxaydu. Yəni u Gitlerning bu yilki pilaninimu bulturki pilaniqa ohxaxla bitqit kildi. Ohximaydiqan yeri xuki, Moskvani mudapiə kiliç

jengidin keyin, kizil armiyə gərqə kixlik kayturma hujum elip baroqan bolsimu, lekin bu yil yənə Germaniyə armiyisining yazılık hujumiqa uqriddi, bu, birinqidin, Germaniyə wə uning Yawropadiki xerikliridə tehi bazaroja saloqudək kalduk küq bolqanlıqidin, ikkinqidin, Ən'gliyə, Amerikining 2-urux sepini eqixni kəynigə sərigənligidin boldi. Əmma Stalin'gradni mudapiə kilix jengidin keyin wəziyət etkən yıldığigə қariqanda tamamən baxkıqə bolidu. Bir tərəptin, Sovet ittipaki intayın zor mikyasta ikkinqi kətimlik kixlik kayturma hujum elip baridu, Ən'gliyə, Amerika 2-urux sepi eqixni keqiktürəlməydu (gərqə uning konkirit waktini məlqərləx hazırlıq mümkün bolmisi mu), Yawropa həlkimu közəqilang kətirip maslixix üçün təyyarlık kiliwatidu. Yənə bir tərəptin, Germaniyə wə uning Yawropadiki xerikliridə əmdi kəng kələmlək hujum elip baroqudək kuwwətəmu qalmidi, Gitler pütün fangzhenini zhənlüelik mudapiəgə əzgərtixkə məjbur bolidu. Gitler zhənlüelik mudapiəgə etüxkə məjbur kilinsila, faxizmning əmri tūgigən bolidu. Qunki Gitler dəlitidək muxundak faxist dələtninq siyasi hayatı wə hərbi hayatı dunyaqa kəlgən künidin tartipla hujum kilix üstigə kuruloqan, uning hujumi ayaklixixi bilənla hayatimu ayaklixidu. Stalin'grad jengi faxizim hujumini tohtitidu, bu jəng həl kiloq haraktiroqı igə. Bundak həl kiloq haraktır pütün dunya uruxini bəlgiləydi.

Gitlerning aldida üq қudrətlik düxmən—Sovet ittipaki, Ən'gliyə-Amerika wə Gitler besiwalqan jaylardiki laobəyxinglar turuptu. Xərkiy səptə təw-rənməs istihkam bolqan kızıl armiyə wə kızıl armi-yining pütün ikkinqi ketimki kixlik kayturma hujumi həm uningqə ulaxturup elip baridiqan kayturma hujumları turmakta, bu—pütün uruxni wə insaniyət-ning təkdirini həl kilidiqan küq. Olaerbiy səptə Ən-gliyə wə Amerika tehiqə qəttə karap turux wə arkiqə sərəx siyasitini kolliniwatkan bolsimu, lekin əlük yolwasni kaltəkləx wakti kəlgəndə, ahir 2-urux sepini aqidu. Gitlerning aldida yənə bir iqliki urux sepi yəni Germaniyə, Fransiyilərdə wə Yawropaning baxka kisimlirida yetiliwatkan uluk həlk kozqilingi turuptu, Sovet ittipakining omumyüzlük kayturma hujumqə ətüxi wə 2-urux sepining zəmbirəkliri güdürlərli bilənla ular 3-urux sepinin ekip buningqə maslixidu. Xundak kilip, üq urux sepinin Gitlerni ariqə elip zərbə berixi Stalin'grad zhənyisidin ke-yinki uluk tarihiy jəryan bolup ələndi.

Napoleonning siyasi hayatı Waterlooda ayaklax-tı, lekin buni bəlgililən nukta uning Moskvadiki məqlubiyiti idi^①. Gitler bugünkü kündə dəl Napoleonning yolidə mangmakta, Stalin'grad zhənyisi uning halakitini bəlgiləydiqan nukta.

Bu wəziyət yırak xərkəkə biwastə təsir kərsitudu. Kelər yil Yapon faxizimi üqünmu həyrlilik yil bol-maydu. Taki gərgə kirgən'gə kədər, uning bexi

kündin-kün'gə aqriweridu.

Dunya wəziyitigə ümitsiz karawatkan barlik kixilər əzining nuktiinəzirini əzgərtiweligi lazim.

Izah

① 1815-yil 6-ayda Napoleon Ən'gliya-Prusiyə birləşmə armiyisi bilən Belgiyining jənubiy kismidiki Waterloodada xiddətlik jəng қildi. Napoleon uruxta yengilip, Atlantik okyanning jənubiy kismidiki Sent Yelena arılıqa sürgün kılindi, 1821-yili xu aralda əldi. Napoleon əz hayatıda Yawropadiki nüroqun dələtlərni boysunduroqan idi, lekin 1812-yili Rosiyigə kiloqan hujumida Moskvada intayın zor məqlubiyətkə uqrıdi, uning hil budüyliri tamamən digdək yokitledi. Napoleon muxu zərbigə uqriqandan keyin huxiqası kelelmidi. Napoleonning Moskvada məqlup bolğanlıqı toqrisida muxu tallanma əsərlərning 2-tomidiki «Uzakka sozulidioqan urux toqrisida»ning ② izahıqası karalsun.

ӨКТӨBIR INKILAWINING 25 YILLIQINI TƏBRIKLƏYMİZ

(1942- yil 11-ayning 6- künü)

Biz bu yilki əktəbir inkilawi bayrimini əng zor ümitwarlik bilən təbrikləymiz. Mən kət'i ixinimənki, bu yilki əktəbir inkilawi bayrimi Sovet-German uruxiningla burulux nuktisi bolup ələmət, bəlkı faxizimoğlu karxi dunyawi səpning faxizim sepinə yengixininə burulux nuktisi bolidu.

Buningdin ilgiriki məzgildə, faxist Germaniyisigə wə uning Yawropadiki xeriklirigə kızıl armiyə yaloquz ərəfəsi turoqanlıqtı, Hitler tehi dawamlik hujum kılalıqan idi, Hitler tehi məqlup kılınmışdır idi. Hazır, Sovet ittipakining küqi urux dawamında zoraydı, Hitlerning ikkinqi yazlık hujumi bitqit boldı. Buningdin keyin faxizimoğlu karxi dunyawi səpning wəzipisi faxizim sepiqə karxi hujum əzələk, faxizimni üzül-kesil məqlup kılıx.

Stalin'gradtiki kızıl armiyə jəngqiliri pütün insaniyətning təkdirigə munasiwətlik baturanə ixlarnı kıldı. Ular əktəbir inkilawining pərzəntliri. Əktəbir inkilawining tuqı yengilməs tuqı, barlıq faxizim küqləri bolsa əhaləkətke məhkum.

Biz Zhongguo həlkining kızıl armiyining qəlibisini təbrikligənligimiz—əyni zamanda əz qəlibimizni təbrikligənligimiz. Bizning Yapon baskunqılıriqa қarxi urux elip beri watkinimizdən 5 yıldın axtı, aldımızda yənə japa-muxəkkətlər bolsimu, əmma qalibiyətning tang nuri kərünüp turmakta. Yapon faxizimini qokum yengimizla əməs, bəlki pat arıda yengimiz.

Barlıq tiri xanlıqlarnı Yapon faxizimiqə zərbə berixkə mərkəzləxtürük Zhongguo həlkining wəzipisi.

YAPON BASQUNQILIRIOIA ҚARXI URUX DƏWRIDIKI IGILIK MƏSI- LISI WƏ MALİYƏ MƏSİLİSİ*

(1942- yil 12- ay)

Igilikni rawajlandurux, təminləxni kapalətləndürəx bizning igilik hizmitimiz wə maliyə hizmitimizning bax fangzheni. Lekin birmunqə yoldaxlar bir tərəplimə halda maliyigila əhmiyyət beridu, pütün igilikning möhimliqini qüxənməydu; ularning pikrihiyalı ətidin-kəqkiqə nokul maliyə kirim-qikim mə-

* Bu yoldax Mao Zedong Shənxi-Gənsu-Ningxia qegra rayoni yukuri dərijilik kadirlar yığınında bərgən doklat «Igilik məsilisi wə maliyə məsilisi»ning birinci bəbi bolup, uning əslı mawzusi «Ətkənki hizmetlər toqrisida asasiy hulasə» idi. 1941- wə 1942- yilları Yapon baskunqılırioqa қarxi urux dəwrining azat rayonlar üçün əng kiyin məzgili idi. Yapon karakqılırinin wəhxlərqə hujum kılıxi wə guomindangning muhasirigə elixi həm kamal kılıxi səwiwidin azat rayonlarning maliyisidə intayın zor kiyinqılıklar yüzberdi. Yoldax Mao Zedong partiyanın tirixip həlkə rəhbərlik kılıp, yeza igilik ixləpqikirixini wə baxqa ixləpqikirix ixlirini rawajlanduruxi lazımlığını kərsətti həmdə azat rayonlardiki idarilər, məktəpler wə budüylərni imkaniyyətninq beriqə ixləpqikirix arkılık əzini təminləxni

silisi ətrapidila aylinidu, hərkanqə aylanoğan bilənmə məsilini həl kılalmaydu. Bu bir türlük kona, baoshouluk nuktiinəzərning ənə xu yoldaxlarning kallisida wəswəsə tuqdurqanlıqidin boldi. Maliyə siyasitining yahxi-yaman boluxi, əlwəttə, igilikkə təsir kərsitəlisimu, lekin maliyini bəlgiləydiqan nərsə igilik ikənligini ular bilməydu. Igilik asasi bolmay turup, maliyə kiyinqiliqi həl kılınip bakkan əməs, igilik rawajlanmay turup, maliyə kəngtaxa bolup bakkan əməs. Shənxi-Gənsu-Ningxia qegra rayonining maliyə məsilisi—birkənqə on ming əskər wə hizmətqining turmux hirajiti wə ix hirajitini təminləx məsilisi, yəni Yapon baskunqılırioqa karxi uruxning hirajitini təminləx məsilisi. Bu hirajətlər tamamən həlkətin elinidiqan baj-selik bilən xuningdək birkənqə on ming əskər wə hizmətqining ezi ning ixləpqikirixi bilən həl kılınidu. Əgər biz hususi

yolqa koyup, xuning bilən maliyə kiyinqiliqi wə iktisadiy kiyinqiliklarnı yengixkə qakirdi. Yoldax Mao Zedongning «Igilik məsilisi wə maliyə məsilisi» digən əsiri xuningdək «Genjüdilərdə ijara keməytix, ixləpqikirix wə həkumətni himayə kılıx-həlkəni səyüx hərkətlərini ənat yaduraylı», «Təxkillinəyli» digən əsərliri partiyining xu qəqəda azat rayonlarda ixləpqikirix hərkitigə rəhbərlik əməkhanalarının qətləp, pəkət maliyə kirim-qikim məsilisi üstdilə bax ularqa yardəm berip ixləpqikirixni rawajlandurux yoli

igilik wə omum igiligin rawajlandurmaydikənmiz, bizgə kol koxturup əlümni kütüxla kalidu. Maliyə kiyinqiliqini pəkət igilikni həkiki wə ünümlük rawajlandurux yoli bilənla həl kilqili bolidu. Igilikni rawajlanduruxni untup, maliyə mənbəlirini eqixni untup, qikim kilmisa bolmaydiqan maliyə qikimlirini kışkartıx arkılık maliyə kiyinqiliqini həl kilixka urunidiqan baoshouluk nuktiinəzər bilən heqkandak məsilini həl kilqili bolmayıdu.

Biz 5 yıldın buyan birkənqə baskuqni besip ettük. Əng zor kiyinqilik 1940- wə 1941-yillırda boldı, guomindangning gongchəndangoja karxi pəyda kilən ikki ketimlik sürkilixinin ikkilisi muxu məzgildə boldı. Əhwal xu dərijigə berip yəttiki, bizdə kiyim-keqək, yaq, kəqəz, kektat, jəngqilər üçün həy. paypak, hizmətqilər üçün kixlik yepinqa yok diyərlik idi. Guomindang bizgə beridiqan hira-

bilən kiyinqiliqtin etüwelixka kəngül bəlməy, pəkət həlkətin nərsə elix koyidila bolidiqliq hata istilni alahidə pipən kılıp, partiyining "igilikni rawajlandurux, təminləxni kapalətləndürük"tin ibarət toqra fangzhenini otturiqə koydi. Bu fangzhenning əməlgə axuruluxi arkısida, Shənxı-Gənsu-Ningxia qegə rayonida wə düxmən arkə sepidiki azat rayonlarda əwj aləqan ixləpqikirix hərkiti qayət zor muwəppəkiyətlərgə erixip, azat rayonlardıki armiyə wə həlkəni Yapon baskunqılıriqə karxi uruxning əng kiyin məzgilidin qəlibilik ətküzüpla əalmastın, bəlkı partiyining keyinkı qaqlarda iktisadiy kərulux hizmitigə rəhbərlik əlli xi üqünmu mol təjribə toplap bərdi.

jətni tohtitip wə bizni iktisadiy jəhəttin kamal kilip, kiynap əltürükə urundi, bizning kiyinqiliqimiz həkikətən nahayiti eçir idi. Lekin biz kiyinqiliktin etüp kettuk. Bu qegra rayon həlkining bizni axlik bilən təminligənligidinla bolup kalmay, hususən əzimiz kol selip ixləxkə kət'i bəl baqlap, omum igiligidimizni kuruwaloqanlıqımızdin boldi. Qegra rayon həküməti əz əzini təminləxni nixan kiloqan nuroqun sanaətlərni kurdi; armiyimiz kəng kələmlik ixləpqikirix hərkiti elip berip, əz əzini təminləxni nixan kiloqan yeza igilik, sanaət wə soda ixlirini rawajlandurdi; idarə wə məktəplərning birkənqə on ming kixisimu xuningqə oħxax əz əzini təminləxni nixan kiloqan igilikni rawajlandurdi. Armiyə wə idarə, məktəplər rawajlanduroqan əz əzini təminləxni nixan kiloqan bundak igilik hazırlı muxu alahidə xaraitning alahidə məhsuli, u baxka tarixiy xaraitlarda namuwapik wə qüxiniksiz boloqan bolatti, lekin hazırlı wakitta bolsa pütünləy muwapik wə pütünləy zərür. Biz kiyinqiliklarnı muxu qarılər bilən yəngduk. Igilikni rawajlanduroqandila, təminləxni kapalətləndürgili bolidu, digən bu həkikətni bizgə qüxinixlik wə xək-xübhisiz tarixiy pakitlar ispatlap bərmidimu? Hazırkı wakitta, bizdə tehi nuroqun kiyinqilik bolsimu, lekin biz omum igiliginin asasını kuruwalduk. 1943-yili yənə bir yil tutux kilsak, asasımız tehimu mustəhkəmlinidu.

Igilikni rawajlandurux luxiəni toqra luxiən,

lekin bu rawajlandurux təwəkküligə, asassız rawajlandurux əməs. Bəzi yoldaxlar xu zaman, xu makanning konkirit xaraitioqa karimay, rawajlandurux həkkidə kuruk dawrang salidu, məsilən, eqir sanaət kuruxni tələp kılıdu, zor tuzqılık pilani, zor hərbi sanaət pilani wə baxxılarnı otturiqə koyidu, bularning heqkaysisi əmiliyətkə uyqun əməs, kollanqılı bolmaydu. Partiyining luxiəni—toqra rawajlandurux luxiəni, u, bir tərəptin, kona, baoshouluk nuktiinəzərgə karxi turidu, yənə bir tərəptin, kuruk, əmiliyətkə uyqun kəlməydiqan zor pilanqimu karxi turidu. Bu—partiyining maliyə, igilik hizmətliridə elip beriwatkan ikki səptiki kürixi.

Biz omum igiliginı rawajlanduruximiz lazim, lekin həlkning bizgə beriwatkan yardımırining möhimliqini əstin qikarmaslıqımız kerək. Həlk bizgə 1940-yili 90 ming dən, 1941-yili 200 ming dən, 1942-yili 160 ming dən axlıq berip^①, armiyini wə hizmətqilərni axlıq bilən təminlidi. Ta 1941-yilqıqə omum igiligidiki dihanqılıqımızda axlıq ixləpqikirixi nahayiti ajiz idi, biz axlıq jəhəttə yənə laobəyxınglaroqa tayinattuk. Buningdin keyin armiyining axlıq ixləpqikirixini qokum artturux zərür bolsimu, lekin hazırlıq yənə asasən laobəyxınglaroqa tayinixka toqra kelidu. Shənxi-Gənsu-Ningxia qegə rayoni urux wəyrənqılıqioqa biwastə uqrımıqan arka səp xaraitida turuwatkan bolsimu, əmma uning yeri kəng, ahalisi xalang, aran 1 milyon 500 ming

aħalisi bar, uning bizni xunqə kəp axlik bilən təminlixi asan əməs. Laobəyxınglar bizgə həkumət tuzini toxup beriwatidu, yaki tuz toxux hesawiqa pul tələwatidu, 1941-yili yənə 5 milyon yüənlük zayom setiwaldi, bumu az yük əməs. Yapon baskunqılırioqa қarxi turux wə dələt kuruxning ehtiyajı üçün həlk bu yükni kətirixi kerək, həlk buning zərürlüğini obdan biliðu. Həkumət intayın kiyinqilikta қalqanda, həlkə kəprək yük artıx zərür, həlkmu buni qüxinidu. Xundak bolsimu, biz, bir tərəptin, həlkən eliximiz, yənə bir tərəptin, hususi igilikni əsüxkə, toluklinixka igə kilişimiz lazıim. Dimək, həlkning dihanqılık, qarwiqılık, kol sanaət, tuzqılık wə soda ixlirini rawajlanduruxioqa yardım beridioqan muwapik tədbirlərni wə qarılerni kollinip, həlkni qıkım kılıx bilən billə kirimmu kılalayıdiaoqan həmdə kirimi qıkimidin kəp bolidioqan kılıx lazıim, xu qaqdila uzak muddətlik Yapon baskunqılırioqa қarxi uruxka bərdaxlık bərgili bolidu.

Bəzi yoldaxlar uruxning ehtiyajioqa karimay, həkumətning “rəhimlik siyaset” yürgüzüxi lazımlıqını nokul halda təkitləydu, bu—hata nuktiinəzər. Qünki Yapon baskunqılırioqa қarxi urux əqəlibə kazanmışa, “rəhimlik siyaset” pəkət Yapon jahan'girligilə kolliniləqan bolidu, uning həlk bilən muna-siwi yok. Əksiqə, həlkning yükü bir məhəl eçirrak bolup kətsimu, lekin həkumətning wə armiyining kiyinqiliqini yengip, Yapon baskunqılırioqa қarxi

uruxka bərdaxlıq berip, düxmənni məqlup kılqanda, həlk yahxi kün'gə erixidu, muxula inkilawiy həkumətning qong rəhimlik siyasiti bolidu.

Yənə bir hata nuktiinəzər həlkning kiyinqiliqini nəzərdə tutmay, pəkət həkumətning wə armiyinginla ehtiyajını nəzərdə tutup, kəlni կրutup belik tutux, tügiməs alwang, pütməs selik selix. Bu—guomindangning idiyisi, biz buningqa hərgiz warislik kilmaymız. Biz həlk üstdiki yükni bir məzgil eçirlaxturup koyqan bolsakmu, lekin dərhal kol selip ixləp omum igiliginin kuruwalduk. 1941-wə 1942-yilliri armiyə wə idarə, məktəplərning əzi kol selip ixləp həl kılqını pütün ehtiyajning kəp kismini təxkil kıldı. Bu—Zhongguo tarihida kərülüp bakmıqan məjizə, bu—bizning yengilməsligimizning maddi asası. Bizning əz əzimizni təminləydiqan igiligmiz kanqə rawajlansa, həlk üstdiki baj-selik xunqə yenikləydu. 1937-yildin 1939-yilqıqə bolqan birinqi baskuqta bizning həlkətin aloqanlırimiz nahä-yiti az boldi; bu baskuqta həlk əzini heli ongxiwaldi. 1940-yildin 1942-yilqıqə bolqan ikkinqi baskuqta həlk üstdiki yük eçirlaxti. 1943-yildin keyin üçinqi baskuqka etüx mümkün. Əgər bizdə omum igiligi 1943-wə 1944-yilliri dawamlik rawajlinidiqan bolsa, bizning Shənxi-Gənsu-Ningxia qegərə rayonidiki ko-xunlirimizning həmmisi yaki kəp kismi bu 2 yil iqidə yər tutup dihanqılık kılıx pursitigə igə bolidiqan bolsa, u qəqda, 2 yildin keyin həlk üstdiki

yük yənə yenikləydu, həlk yənə əzini ongxiwalidu. Bu yənülüxni əməlgə axurux mümkün, biz muxundak kilişka təyyarliniximiz kerək.

Biz undak yaki bundak bir tərəplimə karaxlaroqa rəddiyə berip, partiyimizning toqra xoarını otturioqa koyuximiz kerək, u bolsimu “igilikni rawajlandurux, təminləxni kapalətləndürүx”; omum bilən hususilar-ning munasiwitidə bolsa “omumojimu, hususilarqimu etiwar berix”, yaki “armiyigimu, həlkimü etiwar berix”. Bizqə, pəkət muxundak xoarla toqra xoar bolidu. Omum igiligi wə hususilar igiliklirini pəkət həkikətni əmiliyəttin izligən halda rawajlanduroqan-dila, maliyə jəhəttiki təminləxni kapalətləndürgili bolidu. Biz gərqə kiyinqilik dəwridə turuwatkan bolsakmu, baj-selikning qəklimisigə helimu dikkət kilişimiz kerəkki, həlk üstidikiyük eojir bolqandan-dimu, həlk həlsizlinip kalidioqan dərijigə qüxüp kalmisun. Amal bolsila, həlk üstidiki yükni yenik-litip, həlkning əzini ongxiwelixioqa imkaniyət beri-ximiz lazim.

Guomindangning jahilliri, qegra rayonning kuru-luxidin ümit yok, qegra rayonning kiyinqilioqı yəng-gili bolmaydiqan kiyinqilik, dəp hesaplaydu, ular hər kuni qegra rayonning “gumran boluxi”ni kütmək-tə. Bundak kixilər bilən munaziriliximizning hajiti yok, ular biz “gumran” bolidioqan künni həqkaqan kərelməydu, biz güllep yaxnawerimiz. Gongchən-dangning wə qegra rayon inkilawiy həkümitining

rəhbərliğidə həlk ammisining partiyini wə həkümətni haman himayə kilidiqanlıqını ular bilməydu. Partiyə wə həkümət igilik wə maliyə jəhəttimü qokum qarə tepip, hərkəndək eojir kiyinqılıklardın ətüp ketələydu. Biz hazırkı kiyinqılıklärning bəzili-ridin ətüp kəttük, bəziliridin pat arida ətüp ketimiz. Biz hazırkıdin nəqqə həssə eojir kiyinqılıklärni beximizdin kəqürgən qaqdımu, u kiyinqılıklärin ətüp kətkən iduk. Həzir Huabey wə Huazhongdiki genjüdilərning kiyinqılıkları Shənxi-Gənsu-Ningxia qegra rayoniningkidin kəp eojir, u yərlərdə hər künü kattik jəng bolup turidu, ularning bərdaxlıq berip keliwatkininə 5 yerim yil bolup қaldı, ular ta qəlibə kazanğıqə qokum bərdaxlıq berələydu. Bizdə ümitsizlik yok, biz hərkəndək kiyinqılıknı yengələyəmiz.

Biz bu ketimki Shənxi-Gənsu-Ningxia qebra rayoni yukarı dərijilik kadirlar yioqinidin keyinla "koxunlarnı hil, məmuri orunlarnı ihqam kiliç" ^② ni yürgüzümüz. Bu ketim koxunlarnı hil, məmuri orunlarnı ihqam kiliçni kolning uqida, qala-bula, kışmən halda elip barmastın, bəlki kət'i, təltəküs, omum-yüzlük elip berix lazım. Bu ketim koxunlarnı hil, məmuri orunlarnı ihqam kiliçta hil, ihqam kiliç, birlikkə kəltürük, ünüm hasıl kiliç, iktisat kiliç wə guənliaozhuyıqə karxi turuxtin ibarət bəx məksətkə yetix kerək. Bu bəxinin bizning igilik ixlirimiz wə maliyə ixlirimizə bolğan munasiwiti nahayıti zor,

Hil, ihmam kiliñqandin keyin, istimal haraktirlik qikimlar aziyidu, ixlepqikirix daramiti kəpiyidu, bu maliyigə biwastə yahxi təsir beripla қalmay, bəlki həlkning yükini yeniklitip, həlkning igiligidə təsir kərsitudu. Igilik wə maliyə organliridiki birlikkə kəlməslik, mustəkillik dəwasi kilix, baxbaxtaqlıkkə ohxax kəbih hadisilərni tügitip, birlikkə kəlgən, kəngüldikidək komandanlık kiliñdiqan, siyaset wə tüzümlər ahıroqıqə ijra kiliñdiqan hizmət xitongini kurup qikix kerək. Bundak birlikkə kəlgən xitong kurulqandin keyin, hizmət ünumi axidu. İktisat kilixka barlıq organlar dikkət kilixi, igilik wə maliyə organları bolupmu dikkət kilixi lazım. İktisat kilixni yoloqa қoyux nətijisidə orunsız wə israp-qılıkkə yatiñdiqan birmunqə qikimlarnı tejəp kalqılı bolidu, bundak qikimlar birnəqqə on milyon yüən'gə yetixi mümkün. Igilik wə maliyə ixliri bilən xuqul-liniwatkan hizmətqilər məwjut bolup turoqan hətta bəzi nahayiti eçir dərijidə bolqan guənliaozhuyını, məsilən, hiyanətqılık hadisiliri, sələtwazlik, paydısız "muntizimlaxturux" wə kəqəzwazlıkkə ohxaxlarnı tügitixi lazım. Əgər biz bu bəx tələpni partiyə, həkumət wə armiyining hərkəysi xitonglirida toluk ixka axursak, bu kətimki қoxunlarnı hil, məmuri orunlarnı ihmam kiliç məksidigə yətkən bolımız, kiyinqılıklımızni qokum yengələymiz, bizni "gumran bolidu" dəp məş'hire kılıñdiqan kixilerning aqzinimu tuwaklap koyalaymız.

Izahlar

① Yoldax Mao Zedong bu yerdə kərsatkən axlik sani Shənxi-Gənsu-Ningxia qegra rayonidiki dihanlarning 1940- yıldın 1942-yiləqiqə tapxurəqan dihanqılık beji (yəni parak)ning omumi sani.

② Muxu tomdiki «Intayin mohim bir siyasət» digən əsərgə karalsun.

RƏHQƏRLIK USULIOIA DAIR BIRQANQƏ MƏSİLƏ*

(1943- yil 6- ayning 1- künü)

1. Biz kommunistlar, məyli қандакlıki hizmətni elip baraylı, munu ikki usulni kolliniximiz zərür: birinqi, omumluq bilən ayrimlikni birləxtürүx; ikkinqi, rəhbərlik bilən ammini birləxtürүx.

2. Hərkəndək wəzipini orunlaxta, omumi, kəng qakirik bolmisa, kəng ammini səpərvərlikkə kəltürgili bolmaydu. Lekin omumi qakirikla bolup, rəhbəriy hadımlar qakirik kılınoğan hizmətlərni konkirit wə biwastə halda birqanqə təxkilatta qongkur qəküp ixləp, birər nuktida muwəppəkiyət kazinip, təjribə hasil kılıp, andin xu təjribidin paydilinip, baxka orunlarqa yetəkqılık kilmaydiqan bolsa, ezliri otturioqa köyoğan omumi qakirikning toqra bolοğan yaki toqra bolmioğanlıqını sinaktin ətküzükə amalsız қalidu, omumi qakirikning məzmunini toluklaxkimu amalsız қalidu, xuning bilən omumi qakirikning kuruk səz bolup kelix həwpi tuqulidu.

* Bu-yoldax Mao Zedong yazoğan Zhonggong zhongyangning rəhbərlik usulu toqrisidiki kararı.

Məsilən, 1942-yildiki istil tüzitixtə omumi qakırıq bilən ayrim yetəkqılıkni birləxtürük usulini kollanmış jaylar muwəppəkiyət kazandı; bundak usulni kollanmış jaylar muwəppəkiyət kazanmadı. 1943-yildiki istil tüzitixtə zhongyangjülər, zhongyang fenjülər, qüdangweylər wə diweylər omumi qakırıq (pütün yillik istil tüzitix pilani)ni otturioqa koyoqan-din taxkiri, əz idariliridin wə yekin ətraptiki idarilər, məktəplər, budüylərdin 2-3 orunni (Anqə kəp bolup kətmisun) talliwelip, qongkur tətkik kiliyi, istil tüzitix üginixinin muxu orunlardiki rawajlinix jəryani bilən təpsili tonuxup qikixi, bu orunlardiki birkənqə (Bumu anqə kəp bolup kətmisun) wəkillik haraktiriyoqa igə hadimning siyasi ətmüxi, idiyiwi hususiyiti, üginixtə tirixqanlıqı yaki hərunluqı wə hizməttə yahxi yaki naqarlıqı bilən təpsili tonuxup qikixi həmdə muxu orunlardiki məs'ul kixilərning əz orunliridiki əmiliy məsililərni konkirit həl kili-xiyoqa xəhsən yetəkqılık kiliyi, xuning bilən təjribə hasil kiliyi kerək. Bir idarə, bir məktəp, bir budüyning iqidimu birnəqqə tarmak bolidu, xu idarə, xu məktəp, xu budüyning rəhbiri hadimliri-mu ənə xundak kiliyi kerək. Bu, xundakla, rəhbiri hadimlər üçün yetəkqılık kiliş bilən üginixni birləxtürük usuli. Hərkəndək rəhbiri hadimning təwən dərijilik ayrim orunlardiki ayrim hadimlər wə ayrim ixlərdən konkirit təjribə almışını həmmə tarmaklar oqaqum omumyüzlük yetəkqılık ələlməydi.

Bu usulni omumyözlük təxəbbus kiliş kerəkki, hər dərijilik rəhbiriyy kadirlarning həmmisi uni қollinixni üginiwalsun.

3. 1942-yildiki istil tüzitixning təjribiliri yənə xuni ispatlidiki, hər bir orunning istil tüzitix hərkiti istil tüzitix jəryanida xu orunning möhim məs'ul kixilirini hexin kılqan az sanlıq aktiplardin rəhbiriyy tayanqlarnı xəkilləndürüxi həm bu rəhbiriyy tayanqları üginixkə katnaxkan kəng amma bilən ziq birləxtürüxi lazim, xundak kılqandila, istil tüzitix əz wəzipisini orunliyalaydu. Rəhbiriyy tayanqlarningla aktipliqi bolup, uning bilən birlixidioğan kəng ammining aktipliqi bolmisa, u az sanlıq kixilərning kuruk awariqiliqi bolup kalidu. Lekin kəng amminingla aktipliqi bolup, ammining aktipliqini muwapik uyuxturidiqan küglük rəhbiriyy tayanqlar bolmisa, ammining aktipliqi uzakkimu dawam kılalmayıdu, toqra yənülüxkimu karap mangalmaydu wə yukarı dərijigimu kətiriləlməydu. Amma bar hərkdək jayda, omumən alqanda, bir kədər aktip, arılık haləttiki wə bir kədər kalaq bolqan üq hil kixi bolidu. Xuning üqün rəhbərlər az sandiki aktiplarnı ittipaklaxturup, rəhbiriyy tayanq kilişkə həmdə muxu tayanqlarqa yəlinip, arılıktikilərni yukarı kətirixkə, kalaqlarnı koloşa kəltürükə mahir boluxi lazim. Həkiki birdək ittipaklaxkan, amma bilən munasiwət baqlıqan rəhbiriyy tayanqlar ammiwi kürəxtin ayrılıqan halda əməs, ammiwi kürəx dawa-

mida pəydin-pəy wujutka qikkan boluxi kerək. Bir uluk kürəx jəryanıda uning dəsləpki baskuqi, ottura baskuqi wə ahirki baskuqidiki rəhbiriyy tayanqlar kəp hallarda tamamən ohxax bolup kətməsligi kerək wə undak boluximu mümkün əməs; kürəx dawamida otturiqə qikkan aktiplarnı üzlüksiz əstürüp, ilgiriki tayanqlar arisidiki qenip қalojanlar yaki qırıkləx-kənlərning orniqə koyux kerək. Birmunqə jaylar wə idarilərdə hizmətning aloja siljiyalmaslıqining tüp səwiwi—birdək ittipak laxcan, amma bilən munasiwət baqlıqan, daim saqlam bołqan ənə xundak rəhbiriyy tayanqlarning yokluqı. Birər yüz kixilik bir məktəptə, əgər okutkuqılardın, hizmət-qılardın, okuquqılardın əmiliy rəwixtə wujutka qikkan (Zormu-zor toplanqan əməs) əng aktip, əng toqra wə əng zirək birkənqə kixilik yaki on nəqqə kixilik rəhbiriyy tayanq bolmisa, bu məktəpni qokum yahxi baxkuqılı bolmaydu. Partiyini bolxewiklaxturux toqrisida Stalin otturiqə koyqan 12 xərtning 9-sida eytilqan rəhbərlik hexini kurux məsilisi^①ni qong-kiqik həmmə idarilər, məktəplər, budüylər, zəwutlar wə yezilaroqıqə tətbik kılıxımız kerək. Bundak rəhbiriyy tayanqlarning əlqimi Dimitrov kadirlar siyasiti toqrisida tohtalqanda kərsətkən kadirlar həkkidiki 4 əlqəm (qəksiz sadık bolux, amma bilən munasiwət baqlax, mustəkil ixləx əbəliyiti bolux, intizaməqə riayə kılıx)^②din ibarət boluxi lazim. Məyli urux, ixləpqikirix, təlim-tərbiyigə (jümlidin istil

tüzitixkə) ohxax mərkiziy wəzipilərni ijra kilixta bolsun, yaki hizmət təkxürük, kadirlarnı təkxürük wə baxka hizmətlərni ijra kilixta bolsun, omumi qakirik bilən ayrim yetəkqilikni birləxtürük usulini kollanqandan taxkiri, rəhbiriyy tayanqlar bilən kəng ammini birləxtürük usulinimu kollinix lazim.

4. Partiyimizning barlık əmiliy hizmətliridə toqra rəhbərlik ammidin elip, ammiqa kayturux boluxi lazim. Bu xuningdin ibarətki, ammining pikrini (qeqlangqu, xitongsız pikirlərni) mərkəzləxtürüp (tətkik kiliç arkilik mərkəzləxtürülgən, xitongluk pikirlərgə aylandurup), yənə amma iqigə elip berip, təxwik kiliç, qüxəndürüp, ammining pikrigə aylandurup, amma kət'i ijra kılıdiqan wə hərkitidə kərsitidiqan kiliç həmdə bu pikirlərning toqra yaki natoopriliqini ammining hərkitidə sinax lazim. Andin keyin yənə ammidin mərkəzləxtürüp, yənə ammiqa kayturup kət'i ijra kiliç lazim. Muxu təklittə qəksiz təkrarliniwərgəndə, bir ketimkisidin yənə bir ketimkisi tehimu toqra, tehimu janlıq bolidu, tehimu beyiydu. Bu—Marksizimqə bilix nəziriyisi.

5. Rəhbiriyy tayanqlar kəng amma bilən təxkiliy ixlarda wə kürəx paaliyətliridə toqra munasiwət ornitixi kerək, digən idiyini, pəkət ammidin mərkəzləxtürüp, yənə ammiqa kayturup kət'i ijra kiliçla toqra rəhbərlik pikri bolalaydu, digən idiyini, rəhbərlik pikrini əməlgə axuruxta omumi qakirik bilən ayrim yetəkqilikni birləxtürük kerək, digən

idiyini bu ketimki istil tüzitixtə omumyüzlük təxwik kilip, muxu məsilə üstidə kadirlar arisida saklinip turqan hata nuktiinəzərlərni tüzitix lazim. Nuroqun yoldaxlar aktiplarnı ittipaklaxturup rəhbərlik hexini təxkil kilişka əhmiyət bərməydu wə mahir əməs, bundak rəhbərlik hexinini kəng amma bilən ziq birləxtürükə əhmiyət bərməydu wə mahir əməs, xuning bilən ular eż rəhbərligini ammidin ayrıloqan guənliaozhuyilik rəhbərlikkə aylandurup koyidu. Nuroqun yoldaxlar ammiwi kürəx təjribilirini yəkünləxkə əhmiyət bərməydu wə mahir əməs, ular zhuguənzhuyilik wə məmədanılık bilən nuroqun pikir bayan kilişni yahxi kəridu, xuning bilən eż pikrini əmiliyətkə uyğun kəlməydiqan kuruk səpsətigə aylandurup koyidu. Nuroqun yoldaxlar wəzipə toqrisida omumi qakirik bilənla қanaətlinip kalidu, omumi qakiriktin keyin, dərru ayrim wə konkirit yetəkqılık kilişka əhmiyət bərməydu wə mahir əməs, xuning bilən ularning qakirikliri eçizdila, kəqəzdila yaki məjlistila kəlip kalidu, rəhbərliği guənliaozhuyilik rəhbərlikkə aylinip kalidu. Bu ketimki istil tüzitixtə muxu kəmqılıklərni tüzitix kerək, istil tüzitix üginixidə, hizmət təkxürüxtə, kadirları təkxürüxtə rəhbərlik bilən ammini birləxtürük, omumluk bilən ayrimlikni birləxtürük usulini üginiwelix həmdə bu usulni keyin barlıq hizmətlərdə kollinix lazim.

6. Ammidin mərkəzləxtürüp, yənə ammioqa kaytu-

rup kət'i ijra kılıx, xuning bilən toqra rəhbərlik pikrini xəkilləndürüz tüp rəhbərlik usulu. Mərkəzləxtürük wə kət'i ijra kılıx jəryanıda omumi qakirik bilən ayrim yetəkqilikni birləxtürük usulini kollinix kerək, bu—aldinkı usulning tərkiwyi kismi. Nuroqun ayrim yetəkqiliklərdin omumi pikir (omumi qakirik)ni xəkilləndürüp, bu omumi pikirni yənə nuroqun ayrim orunlarqa elip berip sinax (əzila xundak kılıp kalmay, baxkilaroqimu xundak kılıxni eytix), uningdin keyin yengi təjribilərni mərkəzləxtürüp (təjribilərni yəkünləp), yengi yolyoruklarnı ixləp qikip, ammiqə omumyüzlük yetəkqilik kılıx lazim. Yoldaxlar bu kətimki istil tüzitixtə ənə xundak ixlisi kerək, hərkəndək hizməttə xundak ixlisi kerək. Bir kədər yahxi rəhbərlik ənə xundak ixləxkə bir kədər mahir boluxtin hasil bolidu.

7. Təwən'gə hərkəndək wəzipini (inkilawiy urux, ixləpqikirix, təlim-tərbiyini yaki istil tüzitix üginixi, hizmət təkxürük, kadirlarnı təkxürükni yaki təxwiqat ixliri, təxkiliy ixlər, jasuslarnı yokitix ixliri wə baxkilarnı) tapxurqanda, uni yukarı dərijilik rəhbəriy organları wə ularning ayrim tarmaklını xu hizmətkə alakıdar təwən dərijilik idarilərning asasiy məs'ul kixiliri arkilik tapxurup, ularqa məs'uliyət yüksəkliyi, xuning bilən hizməttə təksimatmu bolux, birlikmu bolux məksidigə (iyiyənhalıkkə) yetixi lazim. Pəkət yukarı dərijilik organlarning ayrim tarmaklını təwən dərijilik organlarning ayrim tar-

makliri bilənla (məsilən, yukuri dərijilik təxkilat buliri təwən dərijilik təxkilat buliri bilənla, yukuri dərijilik təxwiqat buliri təwən dərijilik təxwiqat buliri bilənla, jasuslarni yokitix bulirining yukuri dərijilikliri təwən dərijilikliri bilənla) alakə baqlap, təwən dərijilik organlarning bax məs'ul kixiliri (məsilən, shuji, zhuxi, zhuren, xiaozhangliri)ni həwərsiz yaki məs'uliyətsiz kəldurmaslıqı kerək. Bax məs'ul kixilər wə tarmaklardiki məs'ul kixilərning həmmisini həwərdar kılıx, məs'ul kılıx lazımlı. Hizmettə təksimatmu, birlikmu bolqan bundak yiyyüənhualık usul bax məs'ul kixi arkılık kepligən kadirlarnı hətta bəzi qəqlarda barlıq hadimlarnı birər hizmətni ixləxkə közəqə imkaniyitini beridu, buning bilən ayrim tarmaklarda kadir yetixməslik kəmqiligini tükətip, nuroqun kixilərni muxu hizmətkə aktip katnixidioqan kadirlarqa aylanduroqili bolidu. Bumu rəhbərlik bilən ammini birləxtürükning bir hil xəkli. Məsilən, kadirlarnı təkxürüxtə, əgər bu hizmətni pəkət təxkilat busidək rəhbəriy organning az sanlıq kixilirila əz aldiqə ixləydiqən bolsa, qokum yahxi orunlıqili bolmayıdu; əgər məlum bir idarining yaki məlum bir məktəpning məmuri məs'ul kixiliri arkılık xu idarining yaki xu məktəpning nuroqun hadimliri, nuroqun okuquqiliri hətta bəzi qəqlarda barlıq hadimliri, həmmə okuquqiliri hərkətkə kəltürülüp, təkxürüx hizmitigə katnaxturulidioqan bolsa, yukuri dərijilik təxkilat busining rəhbəriy hadimliri bu

təkxürük hizmitigə toqra yetəkqılık kılıp, rəhbərlik bilən ammini birləxtürük pirinsipini ijra kılıdiqan bolsa, kadirlarnı təkxürük məksidigə qoqum toluk yətkili bolidu.

8. Hərkəndək bir jayda birlə wakitta nuroqun mərkiziy hizmətlərning boluxi mümkün əməs, məlum bir məzgil iqidə birlə mərkiziy hizmət bolidu, uningoşa қoxumqə ikkinqi orunda, üçinqi orunda turidiqan baxka hizmətlər bolidu. Xuning üçün, bir jayning bax məs'uli xu jayning kürəx tarixini wə kürəx xaraitini hesapka elip, hər hil hizmətlərni muwapik orunoşa қoyuxi kerək; ezi tamamən pilansız bolup, pəkət yururining yolyorukliri boyiqə nimə kəlsə xuni ixləwerip, nuroqun "mərkiziy hizmət" lərni wə əlavimikan, tərtipsiz halətni xəkilləndürüp қoymaslıqı kerək. Yukuri dərijilik idarilərmə təwən dərijilik idarilərgə ixning möhimlik wə jiddilik dərijisini pərk ətmigən halda wə mərkəzsiz halda birlə wakitta nuroqun hizmətlərni kərsitip berip, buning bilən təwən dərijilik idarilərning hizmət tərtiwidə əlavimikanlıq tuqdurup, ularni bəlgilik nətiyigə erixəlməydiqan kılıp қoymaslıqı kerək. Rəhbəriy hadimlar hər bir konkirit jayning tarixiy xaraiti wə möhit xaraitıqə karap, omumilikni nəzərdə tutup, hər bir məzgildiki hizmətning eojirlik mərkizini wə tərtiwinə toqra bəlgilixi həmdə bu bəlgilimini kət'i ijra kılıp, qoqum bəlgilik nətiyigə igə boluxi lazımlı, bu--bir hil rəhbərlik sən'iti.

Xundakla bu—rəhbərlik bilən ammini birləxtürük, omumluq bilən ayrimlikni birləxtürük pirinsiplerini kollanğanda dikkət kılıp həl kilix zərür bolğan rəhbərlik usuli məsilisi.

9. Biz bu yerdə rəhbərlik usulıqa dair uxxak məsililər üstidə bir-birləp tohtılıp olturmiduk, jaylar-diki yoldaxlarning buningda eytiloqan pirinsip, fang-zhenlarqa asasən, əzliri kəngül koyup pikir kilixini, əzlinining ijadiy küqini jari kilixini ümit kiliyoruz. Kürəx kanqiki muxəkkətlik bolsa, kommunistlarning rəhbərliyi bilən kəng ammining təliwini ziq birləxtürük, kommunistlarning omumi qakiriqi bilən ayrim yetəkqılıgını ziq birləxtürük, xuning bilən zhuguənzhuyilik wə guənliaozhuyilik rəhbərlik usulini təltəküs bitqit kilix xunqə zərür bolup kalıdu. Partiyimizdiki barlıq rəhbəriy yoldaxlar hərkəqan Marksizimlik ilmiy rəhbərlik usulunu zhuguənzhuyilik wə guənliaozhuyilik rəhbərlik usulıqa karimu-karxi koyuxi wə aldinkisi arkilik keyinkisini yengixi lazımlı. Zhuguənzhuyiqilar wə guənliaozhuyiqilar rəhbərlik bilən ammini birləxtürük, omumluq bilən ayrimlikni birləxtürük pirinsipini bilməydi-də, partiyə hizmitining rawajlini xıraqa intayın zor dərijide toskunluk kili. Zhuguənzhuyilik wə guənliaozhuyilik rəhbərlik usulıqa karxi turux üçün Marksizimlik ilmiy rəhbərlik usulunu kəng wə qongkur təxəbbus kiliş kerək.

Izahlar

- ① Stalining «Germaniyə gongchəndangining istikbali həm bolxewiklaxturux həkkidə» digən əsirigə қaralsun.
- ② Kommunistik internatsionalning 7-kürultiyida Dimitrovning қılqan hulasə sezi—«Ixqilar sinipining faxizimoqa қarxi birliksepi üqün kürixəyli»ning 7- kismi «Kadirlar məsilisi»gə қaralsun.

GUOMINDANGOIA SORAK*

(1943- yil 7- ayning 12- kуни)

Yekinki bir aydin buyan Zhongguoning Yapon baskunqiliriqa karxi lagirida adettə kerülməydiqan, nahayiti qələtə bir wəkə yüzbərdi, u bolsimu Zhongguo guomindangi rəhbərligidiki nuroqun partiyə. həkumət organliri wə hərbi organlarning ittipaklıknı wə Yapon baskunqiliriqa karxi uruxni buzidioqan bir hərkət kozqoqanlıqı. Bu hərkət gongchəndangoja karxi kiyapəttə otturiqa qikti, əmiliyəttə bolsa u—Zhonghua millitigə karxi wə Zhongguo həlkioqə karxi hərkət.

Aldi bilən guomindang armiyisigə karap bəkaylı. Məmlikət boyiqə guomindang rəhbərlik kiliwatkan armiyining qərbiy ximal tərəpkə jaylaxkan asasiy küqila 34-, 37- wə 38-jituənjünlərdin ibarət 3 jituənjün bolup, həmmisi 8-urux rayoni fusilingzhanguəni Hu Zongnənning komandanlıqında idi. Ulardin 2 jituənjün Shənxi-Gənsu-Ningxia qegra rayonini muhasirə kilişkə koyulqan, pəkət birila Huanghe

* Bu—yoldax Mao Zedong Yən'ən «Jiefang ribao» geziti üqün yezip bərgən baxmakala.

dəryasining Yichuəndin Tongguən'giqə bolğan arıliktiki kırqaqlırını saklax üçün Yapon karakqılıri-
qə karxi köyulqan. Bu əhwalqa 4 yıldın axti,
pəkət hərbi tokunux yüzberip kalmisila, kəpqılıkmu
buni adəttiki ix dəp ketiwerətti. Birak yekinda
kütülmigən halda mundak əzgirix yüzberdi, yəni
Huanghe mudapiəsini üstigə aloğan 1-, 16-wə 90-
jünlərdin ibarət 3 jündin 2 si yətkəldi, 1-jün Bin-
zhou, Chunhua tərəplərgə, 90-jün Luochuən tərəpkə
yətkəp kelindi wə qegra rayonqa hujum kilişkə
paal təyyarlik kərülüp, Yapon karakqılırioqə karxi
Huanghe mudapiəsinin kəp kismi box kalduruldi.

Bu hal kixilərdə, muxu guomindangqilar bilən
Yaponlar otturisidiki munasiwət zadi қandaktu?
digən xübəni tuqdurmay kalmaydu.

Birmunqə guomindangqilar hər kuni gongchən-
dang "Yapon baskunqılırioqə karxi uruxni buzdi",
"Ittipaklıknı buzdi" dəp heqbir əymənməstin təxvik
kiliwatattiyu, Huanghe mudapiəsini üstigə aloğan
asasiy küqlirini kaldurmay qekindürüp kətkənligi
Yapon baskunqılırioqə karxi uruxni küqəytənlik
diyiləmduki? Qegra rayonqa hujum kiliwatkanlıqı
ittipaklıknı küqəytənlik diyiləmduki?

Muxu ixlarnı kiliwatkan guomindangqilar, eyting-
larqu: silər Yaponlar oqə arkanglarnı kılıp turuwatisi-
lər, Yaponlar bolsa silərgə aldını kılıp turuwatidu,
əgər Yaponlar arkanglardin besip kəlsə, u qaođa
kandak kilişilər?

Өгөр silər xunqə uzun Huanghe mudapiəsini taxliwetip karinglar bolmisa, Yaponlar burunkidəkla dəryanıng u ketida kimirlimay tep-teq turup, pəkət kolioqa durbun elip, silərning barqansiri uzap ketiwatkan қaranglarqa qəksiz hoxallık bilən səpselip tursa, u halda, buningda yənə қandak səwəp bar? Nimə üqün Yaponlar silərning arkanglarni kilip turuxunglarni xunqə yahxi kəridu? Silər bolsanglar Huanghe mudapiəsini taxliwetip karinglar bolmay, xunqə kəp yərni box қaldurup, nimanqiwala hatirjəm bolup kəttinglar?

Hususi mülükqilik jəmiyitidə, keqisi uhliqanda, həmmixə ixik etip koyulidu. Həmmigə məlumki, bu bikarəqə kilinoğan ix əməs, bəlki oqrıdin saklinix üqün kilinoğan ix. Hazır silər dərwazını ekip koydunglar, oqri kirixtin қorkmamsılər? Dərwaza oquktursunu, oqri kirmisun, buning səwiwi nimə?

Silərning eytixinglarqə, Zhongguo ziminida pəkət gongchəndangla “Yapon baskunqılıriqa karxi uruxni buzouquqi” ikən, silər bolsanglar taza “millət əla”ni kuwwətligüqi ikənsilər, undak bolsa, düxmən’gə arkısını kilip turux nimini əla bilgənlilik bolidu?

Silərning eytixinglarqə, “ittipaklıknı buzouquqi” mu gongchəndang ikən, silər bolsanglar taza “səmimi ittipaklık” tərəpdarlırı ikənsilər, undak bolsa, silərning 3 jituənjün (bir jün kəm) əskiriy küqünglarning kolioqa nəyzə elip, eoşır zəmbirəklər bilən korallinip, qegra rayon həlkioqə karap ilgirilixinimu “səmimi

ittipaklık” dəp hesaplıqlı bolamdu?

Yaki silerning yənə bir türlük eytixinglarqə, silər ittipaklıknı yakturmay, “birlik”kə kəltürüxnı nahayiti yakturidikənsilər, xunga silər qegra rayonni yər bilən yəksan kilmakqi, əzənglər eytiwatkan “feodallik gejü”ni yokatmakqi, gongchəndangni kirip tüğətməkqi ikənsilər. Hox, xundakmu bolsun, nimə üqün silər Yaponlarning Zhonghua millitini “birlik”kə kəltürüxidin həmdə silərnimu koxup “birlik”kə kəltürüwetixidin korkmaysilər?

Əgər wəkəning nətijisidə, silər bir yürüxtila qəlibə kazanıqan halda qegra rayonni “birlik”kə kəltüridiqan, gongchəndangni jimikturuwetidiqan bolsanglar, Yaponlar bolsa silərning kandaktu “dora bihux”liringlar bilən huxsizlinip yaki kandaktu “sehir”liringlar bilən bənt bolup kimirliyalmayıqan bolsa, xu səwəptin ular millətni xuningdək silərnimu “birlik”kə kəltürəlməydiqan bolsa, u halda, səyümlük guomindangqi janaplirimiz, əzənglarning həlikı “dora bihux” yaki “sehir” digən nimənglardın bizgə bir-ikkisini kərsitip baksanglar kandak?

Əgər silərdə Yaponlarqa jawap berəligüdək heqkandak “dora bihux”, “sehir”mu bolmisa, Yaponlar bilən kəngüldə pütüxüpmu almıqan bolsanglar, u halda, biz silərgə xuni rəsmi eytip koyaylıki, silər qegra rayonqa hujum kılmaslıqinglər kerək, qegra rayonqa hujum kilsanglar bolmayıdu. “Belikqi kux bilən mərwayit kulüliyi tutuxup əlsa, payda

belikqioja boptu”, “Yaqiwək tomuzoqini tutmakqi bolsa, serik kuxkaq uning peyigə qüxüptu” digən ikki qeqəktə daoli bar. Silər biz bilən birliktə turup, Yapon baskunqiliri besiwalqan jaylarni birlikkə kəltürsənglar, Yapon alwastilirini koqlap qıqarsanglar, toqra kılıqan bolattinglar, alkandək bu qegra rayonni nimanqə aldirap-saldirap “birlik”kə kəltürməkqi bolisilər? Güzəl wətinimizning kəng zimini düxmən kolioqa qüxüp ketiwatsa, aldirimay, takətsizlənməy, qegra rayonqa hujum kilişka wə gongchəndangni yokitixka bolsa aldirap ketixinglar, takətsizlinip ketixinglar nimə digən eqinixlik! Nimə digən nomussızlıq!

Əmdi guomindangning partiyə ixlirioqa karap bakayli. Gongchəndangoqa karxi turux üçün, guomindang birnəqqə yüz ixpiyonluk dadüyini kurdı, ularoqa əng pəskəx munapiklarnimu kobul kıldı. Məsilən, Zhonghua min'guoning 32-yili yəni miladi 1943-yil 7-ayning 6-küni Yapon baskunqiliriqa karxi uruxning 6 yilliqini hatiriləx harpisida Zhongguo guomindangining Zhongyangshesi bir həwər tarkatti, buningda, Shənxi əlkisining Xi'ən digən yeridə bəzi “mədiniyyət təxkilatları” diyilgən birnimilər məjlis ekip, Mao Zedongqa Üqinqi international tarkalqan pursəttin paydilinip, Zhongguo gongchəndangininim “tarkitiwetix” toqrisida diənbao əwətixni karar kiliptu, diyilgən, uningda yənə “qegra rayon gejüsini əməldin kaldurux” digən bir mad-

dimu bar ikən. Kitaphanlar buni bir “yengi həwər” dəp hes ķilixi mümkün, həkikəttə bolsa bu-kona həwər.

Bu ix əslidə birnəqqə yüz ixpiyonluk dadüyining biridə bolqan. Bu dadüy ixpiyonluk zongdüberbusi (yəni “Guominzhengfu hərbi weyyüənhuyi təkxürük-tizimlax idarisi” wə “Zhongguo guomindangi mərkiziy ijraiye weyyüənhuyi təkxürük-tizimlax idarisi”)ning yolyoruqi boyiqə, guomindang hirajiti bilən qikiriliwatkan wətən hainliri zornili—«Yapon baskunqılırioqa karxi urux wə mədiniyət»tə gongchəndangoqa karxi makala yezix bilən nam qikarоjan wə hazır Xi'əndiki əmgək lagiri təlim-tərbiyə baxkarmisining chuzhangi bolup turqan Trotskiqi wətən haini Zhang Difey arkilik 6-ayning 12-küni yəni Zhongyangshe əxu həwərni elan kilixtin 25 kün ilgiri, 9 kixini qakirip 10 minutluk məjlis eqip, muxu diənbao diyilgən birnimini “makullioqan”.

Bu diənbaoni Yən'ən ta bugün'gə kədər tapxuruwalıqini yok, lekin uning məzmuni məlum bolup boldi, uningda, Üqinqi internatsional tarkaloqan ikən, Zhongguo gongchəndangimu “tarkitiwetiliyi” lazim, yənə “Marksizim-Leninizim bərbət bolqan” waha-kaza diyilgən.

Bumu guomindangqilar ning aqzidin qikkan gəp! Biz bu hildiki (Hərnərsə əz hilini tapidu) guomindangqilar ning aqzidin hərnimə qikidiqanlioqini hərkaqan biləttuk, dərwəkə, bugünkü kündimu ular-

ning aqzidin iplasliklar yənə qikti!

Haçır Zhongguo ziminida partiyə-guruşalar naha-yiti kəp, pəkət guomindangdinla ikkisi bar. Uning biri Wang Jingwey təmoqılık guomindang bolup, Nənjing wə baxka jaylarda kuruldi, umu kək asman, ak kün bəlgilik bayrak kətərgən, uningmu mərkiziy ijraiyyə weyyüənhuyi digən birnimisi bar, xuningdək bir türküm ixpiyonluk dadüylirim bar. Buningdin taxkiri yənə, kəldin kətkən rayonlarda Yapon fa-xist partiyiliri kəng tarkaloqan.

Seyümlük guomindangqi janaplirimiz, Üqinqi internatsional tarkaloqandin keyin, silər hə dəp xapaxlap, pəkət gongchəndangnila "tarkitiwetix" kəstidə boldunglar, lekin wətən hainliri partiyiliri wə Yapon partiyilirini tarkitiwetixkə azrak bolsimu küq qikirixni zadi halimidinglar, buning səwiwi nimə? Silər Zhang Difeyqa diənbao yazduroqanda, gong-chəndangni tarkitiwetixni tələp kılqandin taxkiri, wətən hainliri partiyiliri wə Yapon partiyilirinimu tarkitiwetixkə ərziydiqanlioqı həkkidə nimə üçün birər eñiz söz koxup koymidinglar?

Silərqə, gongchəndang bək artukluk kiliwatamdu? Pütün Zhongguo ziminida pəkət birlə gongchəndang bar, guomindang bolsa ikki, zadi kaysisi artukluk kılıdıkən?

Guomindangqi janaplar, silər mundak bir ixnimü oylap kərgənmidinglar? Silərdin baxka yənə Yaponlar bilən Wang Jingweymu gongchəndangni yoki-

tixka jenining beriqə birdək urunuwatidu, pəkət gongchəndangla bək artukluk kiliwatidu, xunga uni yokitix kerək, dəp birdək jar seliwatidu; guomin-dangni bolsa, heqqaqan artukluk kilmaydu, pəkət kəmlik kiliwatidu, dəp hes kilip, həmmila yerdə Wang Jingwey tamqılık guomindangni pərwix kilip estürüwatidu, buning səwiwi nimə?

Guomindangqi janaplar, biz silərgə malal kərməy eytip koyaylı: Yaponlar bilən Wang Jingwey guomindangni wə sənminzhuyini xuning üçün tolimu yakturiduki, bu partiyə wə bu məsləktə ular paydilinalaydiqan jaylar bar. Bu partiyə, birinqi dunya uruxidin keyin, pəkət 1924-yildin 1927-yılqıqə bolğan məzgildə, Sun Zhongshən əpəndi uni əzgərtip təxkil kilip, uningoşa kommunistlarnı kobul kiləqan, xuning bilən guomindang-gongchəndang həmkarlıqı-diki milli ittipak xəkillən'gən qaoqdila, barlık jahangirlar həm wətən hainliri yaman kəridiqliqan, yakturmaydiqliqan wə yokitix üçün barlık küqi bilən kəst kiliqliqan partiyə bolup kaləqan idi. Bu məsləkmü pəkət xu məzgildə Sun Zhongshənning koli bilən əzgərtılıp, "Zhongguo guomindangining məmlikətlik 1-kräkliyining hitapnamisi" diki sənminzhuyıqə yəni inkilawiy sənminzhuyıqə aylinixi bilənla, barlık jahangirlar həm wətən hainliri yaman kəridiqliqan, yakturmaydiqliqan wə yokitix üçün barlık küqi bilən kəst kiliqliqan məslək bolup kaləqan idi. Buningdin baxka, bu partiyə, bu məslək gongchəndangni qətkə

kakkan, Sun Zhongshenning inkilawiy rohini qətkə kakkan xaraitta, barlik jahan'girlarning həm wətən hainlirining yakturuxiqa erixti, Yapon faxistliri həm wətən haini Wang Jingweymu ularni yakturidiqan bolup kaldi, huddi gəhər tepiwaloqandək uni pərwix kildi wə əstürdi. Wang Jingwey tamqılık guomindang burun bayriqining sol burjigidiki bir parqə serik bəlgə bilən pərklinip turatti, əmdilikdə, kəzgə қadalmisun, dəp xunqılık pərkənimü қaldurmay, təmamən birdək kiliwətti. Uning yakturuxi қaysı dərijigə yətkən?

Wang Jingwey tamqılık guomindangqilar қoldın kətkən rayonlardila əməs, bəlki kəng arka səptimu samandək. Bəziliri məhpi, bular düxmənning 5-zongdüyi. Bəziliri axkara, bular partiyisigə yəlinip jan bakidiqan, ixpiyonluk bilən jan bakidiqan əmma Yapon baskunqilirijoqa zadila karxi turmay, məhsusla gongchəndangoja karxi turidiqan kixilər. Bu kixilər, pixanisidə Wang Jingwey tamqisi bolmisimu, əmiliyyəttə Wang Jingwey tamqılık kixilər. Bu kixilərmü düxmənning 5-zongdüyi, ular əzini nikaplap, kixilərning kəzini boyax üçün xəkil jəhəttila aldinkı hildikilərdin səlla pərklik boluwaloqan, halas.

Dimək, məsilə pütünləy aydinglaxtı. Silerning Zhang Difeyoqa diənbao yazduroqan qaçda, gongchəndangni "tarkitiwetix"ni tələp kılqandan taxkıri, Yapon partiyiliri həm wətən hainliri partiyilirinemu tarkitiwetixkə ərziydiqanlıqı həkkidə birər eçiz

səz koxup koyuxka zadi rayinglar barmıqanlıqining səwiwi xuki, ular bilən silərning otturanglarda, məyli idiyə jəhəttə, siyaset jəhəttə, təxkil jəhəttə bolsun, nuroqun ortaklıklar bar, uning iqidə əng asasiy ortak idiyə—gongchəndangoqa, həlkə karxi turux.

Guomindangqilaroja köyulidiojan yənə bir sorakmu bar: dunyada xuningdək Zhongguo ziminida “bərbət bolqını” pəkət Marksizim-Leninizimla bolup, baxkilararning həmmisi yahxi nərsilərmə? Wang Jingweyning sənminzhuyisi həkkidə yukarıda səzləndi, Hitler, Mussolini, Dongtiao Yingjilərning faxizimi kandak? Zhang Difeyning Trotskiqilioqiqu? Zhongguo ziminidiki palanqi taməqilik yaki pustanqi taməqilik əksil'inkilawiy ixpiyonluq organlirining əksil'inkilapqilioqiqu?

Seyümlük guomindangqi janaplirimiz, silər Zhang Difeyoqa diənbao yazdutoqan qaqda, nimixka wabadək, qusidək, nijasəttək birmunqə “məslək”lər toqrisida birər ilawə yaki birər izah koxup koymidinglar? Silərning nəziringlarda, bu əksil'inkilawiy nərsilərning həmmisi kəm-kotisiz, mukəmməl bolup, pəkət Marksizim-Leninizimla pütünləy “bərbət bolqan”mu?

Səzning toqrisini eytaylı, biz silərdin kattik gumanlinimizki, silər Yapon partiyiliri həm wətən hainliri partiyiliri bilən til biriktürüwalinglar, xuning üqün silər ular bilən xu kədər həmnəpəs bolup kəttinglar, xuning üqün silərning eytkən səzünglər,

kilojan ixinglar düxmənningki bilən, wətən hainliri-
 ningki bilən xu kədər op-ohxax, tamamən birdək,
 pütünley pərkəsiz. Düxmənlər həm wətən hainliri
 yengi 4-armiyini tarkitiwətməkqi boluwidi, silər
 yengi 4-armiyini tarkitiwəttinglar; düxmənlər həm
 wətən hainliri gongchəndangni tarkitiwətməkqi bolu-
 watidu, silərmə gongchəndangni tarkitiwətməkqi
 boluwatisilər; düxmənlər həm wətən hainliri qegra
 rayonni əməldin қaldurmakqi boluwatidu, silərmə
 qegra rayonni əməldin қaldurmakqi boluwatisilər;
 düxmənlər həm wətən hainliri Huanghe mudapiəsini
 қooqdinglarnı halimiqan idi, silər Huanghe muda-
 piəsini taxliwəttinglar; düxmənlər həm wətən hainliri
 qegra rayonqa hujum kiliwidi (Suyde-Mizhi-Jaxiən-
 Wubao-Qingjiən sepini boylap Huanghening u ketiqa
 jaylaxkan düxmən koxunliri 8-armiyə saklap turojan
 Huanghe mudapiəsi zhendisini 6 yıldın beri üzlüksiz
 topka tutup kəldi), silərmə qegra rayonqa hujum
 kilmakqi boluwatisilər; düxmənlər həm wətən hainliri
 gongchəndangoqa karxi turuwatidu, silərmə gong-
 chəndangoqa karxi turuwatilər; düxmənlər həm
 wətən hainliri kommunizimni wə həriyətpərwərlikni
 қattık tillawatidu, silərmə kommunizimni wə həri-
 yətpərwərlikni қattık tillawatisilər^①; düxmənlər həm
 wətən hainliri gongchəndang əzalirini tutuwelip,
 ularni towa kılıp əzini gezittə elan kılıxka məjbur
 kiliwatidu, silərmə gongchəndang əzalirini tutuwelip,
 ularni towa kılıp əzini gezittə elan kılıxka məjbur

kiliwatisilər; düxmənlər həm wətən hainliri əksil-inkilapqi ixpiyonlarnı gongchəndang, 8-armiyə wə yengi 4-armiyə iqigə yoxurun kirip buzqunqılık kılıx üçün əwətsə, silərmə əksil'inkilapqi ixpiyonlarnı gongchəndang, 8-armiyə wə yengi 4-armiyə iqigə yoxurun kirip buzqunqılık kılıx üçün əwəti-watisilər. Nımə üçün ular bilən silərning otturang-lardiki op-ohxaxlıq, tamamən birdəklik, pütünləy pərksizlik xu dərijigə yetip bardi? Silərning muxundak birmunqilioğan səz wə hərkitinglar düxmən həm wətən hainlirining ənə xundak barlıq səz wə hərkiti bilən op-ohxax, tamamən birdək, pütünləy pərksiz tursa, bu қandakmu kixilərdə silərni düxmən həm wətən hainliri bilən til biriktürüwaloğan yaki қandaktu kəngüldə pütüxüwaloğan digən gumanni tuqdurmisun?

Biz rəsmi haldə Zhongguo guomindangi zhong-yangioqa etiraz bildürimizki, Huanghe mudapiəsidi ki koxunlarnı qekindürüp, qegra rayonqa hujum kılıx-ka, iqki urux қozqaxka təyyarlinix—uqioqa qıkkən hata hərkət, uningoqa yol koyqılı bolmayıdu. Zhong-yangshe 7-ayning 6-küni tarkatkan ittipaklıknı buzidioğan, gongchəndangni hakarətləydiğan hə-wər—uqioqa qıkkən hata səz, uningoqimu yol koyqılı bolmayıdu. Bu hatalıklarning ikkilisi haraktır jəhəttə qekidin axkan jinayət, bu düxmən həm wətən hainliriningkidin kılqə pərkəlməydu, silər bu hatalıklarnı tüzitixinglar lazımlı.

Biz rəsmi halda Zhongguo guomindangining zongcəyi Jiang Jieshi əpəndigə tələp koyimizki, Hu Zongnən қoxunini Huanghe mudapiəsigə kayturup kelixkə buyruk bering, Zhongyangsheni əməldin kaldurung həm wətən haini Zhang Difeyni jazalang.

Biz Huanghe mudapiəsidin qekinixni, qegra rayonqa hujum klixni halimaydiqan wə gongchəndangning tarkitiwetilixini tələp klixni halimaydiqan barlik həkiki wətənpərwər guomindangqilarqa murajiət klimizki, hərkətkə kelip, muxu iqki urux weyjisini tosunglar. Biz silər bilən ahiroqiqə həmkarlixip, birlikdə millitimizni halakəttin əkulduruxni halaymiz.

Bizqə, bu tələplər—pütünləy həkəkani tələplər.

Izah

① Yoldax Mao Zedong bu yerdə Jiang Jieshi elan kılqan «Zhongguoning təkdir» digən kitapni kərsitudu. Jiang Jieshi bu kitapta kommunizmqa wə həriyətpərvərlikkə karxi turux digən əqaljiranə təxəbbusni axkara otturiqə koyqan.

GENJÜDILƏRDƏ İJARƏ KEMƏYTIX, IXLƏPQIQIRIX WƏ HƏKÜMƏTNİ HİMAYƏ ҚILIX-HƏLKƏNI SÖYÜX HƏRKƏTLİRİNİ ҚANAT YAYDURAYLI*

(1943-*yl 10-ayning 1-küni*)

1. Küzlük yioqim wakti yetip kəldi, genjüdilərdiki rəhbiriyy organlar hər dərijilik partiyə wə həkumət organlıriqa ijarə keməytix siyasitining ijrəsini təkxürüxni tapxuruxi lazımlı. Ijarə əstayedil keməytilməgən jaylarning həmmisidə bu yil ijarə keməytilixi lazımlı. Ijarə keməytilgən əmma təltəküs bolmılqan jaylarda bu yil təltəküs keməytilixi lazımlı. Dangweylar zhongyangning yər siyasitigə wə ezbər jayining əhvaliqa asasən dərhal yolyoruk qikirixi wə birləşqə yezini əzləri biwastə təkxürüp, nəmunə tezip, baxka jaylarning hizmitini ilgiri sürüxi lazımlı. Xuning bilən billə, gezitlərdə ijarə keməytix tövrisidə baxmakalılar wə ijarə keməytixning nəmunilik təjribiliri

* Bu—yoldax Mao Zedong yazışan Zhonggong zhongyangning partiyə iqigə karatkan yolyoruğu.

toqrisida həwərlər besix kerək. İjarə keməytix ammiqa əməkdaşlıq iltipat əməs, bəlkı dihanlarning ammiwi kürixi; partiyining yolyorukluları wə həkumətning əmir-pərmanlıri bolsa bu ammiwi kürəxkə əməkdaşlıq yetərkilik wə yardəm. Ammining aktipliqini əzəmətliyən iltipat tərikisidiki ijarə keməytix toqra əməs, buning nətijisi mustəhkəm bolmayıdu. İjarə keməytix kürixi dawamida dihanlar təxkilatlari kurux yaki dihanlar təxkilatlirini əzgərtix kerək. Həkumət ijarə keməytix toqrisidiki əmir-pərmanlarıni ijra kılıx wə yər igiliri bilən ijarigə aloquqların mənəvətini təngxəx məydanında turuxi kerək. Hazır, genjüdilər tariyip kətti, partiyimizning genjüdilərdə ammini ihlas bilən, əstayidillik wə puhtilik bilən əməkdaşlıq kəltürüx, amma bilən hayat-mamatta bille bolux wəzipisi etkən 6 yıldığığə karioğanda tehimu jiddi əhmiyyətkə igə bolup qaldı. Əgər biz bu yıl küzdə ijarə keməytix siyasitining ijrə kılınıx dəri-jisini təkxürüp qıkalısak wə ijarini təltəküs keməytəlisək, dihanlar ammisining aktipliqini əstürüp, kelər yil düxmən'gə karxi kürəxni küqəytələymiz wə kelər yillik ixləpqikirix hərkitini aloğa sürələymiz.

2. DÜXMON ARKA SEPIDİKİ GENJÜDİLƏRNİNG KƏPQILİK KADIRLARI PARTİYƏ, HƏKUMƏT ORGANLARININ HADİMLİRİNİ, KƏOXUN HADİMLİRİNİ WƏ HƏLK AMMISİNİ (DƏLƏT İXİDİKİLƏR WƏ HUSUSI İXTIKİLƏR, HƏRBİLƏR WƏ HƏLKLER, ƏRLƏR WƏ AYALLAR, YAXLAR WƏ KƏRİLARNING HƏQKAYSISINI SİRTTA KALDURMAY) HƏRKƏTLƏNDÜRÜP, KƏNG KƏLƏMLİK

ixləpqikirix elip berixni tehi üginiwalalmidi. Dangweylar, həkumət organları wə қoxunlar bu yıl küz wə қıxta pütün genjüdilərdə kelər yil əzi kol selip ixləp, kiyinqilikni yengix yolidiki (Shənxi-Gənsu-Ningxia qegra rayonidin baxka jaylarda, kiyimkeqək, ozuk-tülük mol bolux xoari waktingə otturioqa koyulmaydu) kəng kələmlik ixləpqikirix hərkitini yəni omum igiligidiki wə hususilar igiligidiki dihanqılık, sanaət, kol sanaət, tiransipart, qarwiqılık wə soda ixlirini əz iqigə aloğan lekin yeza igiliginə asas kılqan ixləpqikirix hərkitini elip berixka yahxi təyyarlıq kilip koyuxi kerək. Aililər boyiqə pilanlaxni. Əmgəktə həmkarlixixni (Ximaliy Shənxitə biən'gongdүy^① dəp atılıdu, burun Jiangxi қızıl rayonida teriloqu düyi yaki əmgəktə həmkarlixix guruppisi dəp atıllı) yoloja koyux, əmgək kəhri-manlırını mukapatlax, ixləpqikirix musabikisini elip berix wə amma üçün hizmət kılıdiqan kopiratiplarnı rawajlandurux kerək. Nahiyə, rayonlardıki partiyə, həkumət hadımları maliyə wə iqtisat məsilihərində əz küq-kuwwitining 90 pirsəntini dihanlarning ixləpqikirixni axuruxıqə yardım berixkə sərp kili xi, қaloğan 10 pirsəntini dihanlardın baj elixka sərp kili xi lazim. Aldinkisi japaqə qidap ixlənsə, keyinkisi yeniklixidu. Barlıq idarə, məktəp wə budüylər urux xaraitida kəktat terix, qoxka bekix, otun təyyar lax, yaqqaq kəmür təyyar lax, kol sanaətni rawajlandurux wə կismən axlıq terix bilən jiddi

xuqullinixi kerək. Qong-kiqik orunlar kolliktip ixləpqikirixni birdək rawajlanduruxtin taxkiri, əyni zamanda, barlik xəhslərni (köxunlar buning sırtida) ixtin taxkiri əz aldiqə kiqik kələmlik dihanqılık wə kol sanaət ixləpqikirixliri bilən xuqullinixka riqbətləndürüxi (Tijarət kiliç mən'i kılınıdu), uning kiri-mini xəhsning əz ihtiyarida kalduruxi kerək. Jaylar 7 kündin 10 kün'giqə muddət bilən kektat teriqü-qilar kursi, qoxka bakkıqilar kursi wə tamakni yahxilax üçün axpəzlər yetixtürük kursi eqixi lazim. Barlik partiyə, həkumət organları wə hərbi organlarda iktisatka riayə kiliç, israpqılıkka ərəxi turux, hiyanətqılıkni mən'i kiliç kerək. Hər dərijilik partiyə, həkumət organları, hərbi organlar wə məktəplərning barlik rəhbəriyy hadimliri ammining ixləpqikirixiqa rəhbərlik kiliçning pütün maharitini üginiwelixi lazim. Ixləpqikirixni tətkik kiliçka etiwar bərməydiqan kixi yahxi rəhbər hesaplanmaydu. Hərbilər wə həlkələrin ixləpqikirixka əhmiyyət bərməydiqan, əksiqə, aknanqılık, horunluk kiliqanlıri yahxi hərbi wə yahxi gongmin hesaplanmaydu. Yezildik ixləpqikirixtin ayrılmıqan barlik partiyə əzalırı ixləpqikirixni rawajlanduruxni əzining ammiqə ülgə boluxining xərtliridin biri kiliçxi lazim. Ixləpqikirix hərkətidə igilikni rawajlanduruxka əhmiyyət bərməy, bir tərəplimə halda qikim məsilisi üstidila sənpən sokuxtək baoshouluk nokul maliyə nuktiinəziri hata. Partiyə, həkumət organlıridiki wə hərbi organ-

lardiki ammining həm həlk ammisining kəng əmgək küqlirini uyuxturup, ammiwi ixləpqikirix hərkitini ənənəvi yayduruxka əhmiyət bərməy, az sandiki həkümmət hadimliri arkilik hə dəp parak wə baj yiqix, pul wə ozuk-tülük hazırlaxkila bir tərəplimə halda əhmiyət berix nuktiinəziri hata. Ammining ixləpqikirixni rawajlanduruxıqə pütün küq bilən yardım berixni bilməy, ammidin axlık wə pul elixnilə bilix nuktiinəziri (guomindang nuktiinəziri) hata. Ammiwi ixləpqikirix hərkitini hər tərəplimə əsaslı qozqaxka əhmiyət bərməy, bir tərəplimə halda az sanlık igilik organliri arkilik az sanlık kixilərni ixləpqikirixka uyuxturuxkila əhmiyət berix nuktiinəziri hata. Gongchəndang əzalirining ailə turmuxini təminləx (yezilardiki partiyə əzaliri) wə əz turmuxini yahxilax (idarə wə məktəplərdiki partiyə əzaliri), xuning bilən inkilap ixiqə payda yətküzüx üçün ailiwi ixləpqikirix wə ixtin taxkiri xəhsisi ixləpqikirix bilən xuqullinixini, xərəplik əməs, əhlakka munasib əməs, dəp hesaplax nuktiinəziri hata. Gən-jüdilər bar bolup turoqan xaraitta, ixləpqikirixni rawajlanduruxni wə ixləpqikirixni rawajlandurux xərti astida maddi turmuxni yahxilax üçün kürəx kilişni təxəbbus kilməy, japa-muxəkkətkə qidap kürəx kilişnilə bir tərəplimə halda təxəbbus kiliş nuktiinəziri hata. Kopiratipni amma üçün hizmet kili dioqan igilik təxkilati dəp karımay, az sanlık hadimlər pul tapidiqan, payda alidiqan orun dəp

karax yaki həkumət igiligidiki shangdiən dəp karax nuktiinəziri hata. Shənxi-Gənsu-Ningxia qəgra rayonidiki bəzibir yeza igilik əmgək kəhrimanlırinin nəmunilik əmgək usullirini (əmgəktə həmkarlixix, kəp həydəx, kəp qaqlax, kəp oqutlaxni) jaylarqa kengəytməy, bəlkı bu usullarnı bəzi genjüdilərdə kollanqılı bolmayıdu dəp hesaplax nuktiinəziri hata. Ixləpqikirix hərkitidə, baxlıklar jawapkar bolux, əzi kol selip ixləx, rəhbiriyy tayanqlar bilən kəng ammini birləxtürük, omumi qakirik bilən ayrim yetəkqılıknı birləxtürükni wə təkxürük-tətkik kilişni yoloqa koymay, ixning jiddilik wə möhimlik dərijisini pərk etməy, ər-ayallar, yaxkerilar wə sərgərdanlarning ixləpqikirixka birdək katnixixini kolqa kəltürməy, kadir yetixturməy, ammini tərbiyiliməy, ixləpqikirix wəzipisini pəkət kurulux nazaritining tingzhangliri, təminat busining buzhangliri, hojilik baxkarmisining chuzhangliriqla ittip köyux nuktiinəziri hata. Hazırkı xaraitta ixləpqikirixni rawajlanduruxning mərkiziy halkisi əmgək küqlirini uyuxturux. Hər bir genjüdidi partiyə, həkumət organları wə koxunlardın nəqqə on ming əmgək küqini wə həlk iqidin nəqqə yüz ming əmgək küqini uyuxturup (ailə boyiqə pilanlax, biəngongdiy, tiransipart düyi, həmkarlixix guruppisi wə kopiratip xəkilliri arkilik, ihtiyariylik wə təng kimmət pirinsipleri boyiqə əmgək küqliri wə yerim əmgək küqlirini uyuxturup), ixləpqikirix bilən xuçul-

linix hazırkı urux xaraitidimu mümkün wə tamamən zərür. Gongchəndang əzaliri əmgək küqlirini uyuxturuxning barlik fangzhen wə usullirini üginiwelixi kerək. Bu yıl barlik genjüdilərnin həmmisidə ijarini təltəküs keməytix kelər yil ixləpqikirixni kəng kələmdə rawajlanduruxka türtkə bolidu. Kelər yil məyli partiyə wə həkümət, armiyə wə həlk bolsun, məyli ər wə ayal, yax wə əkeri bolsun, həmmisining uluk ixləpqikirix hərkitini elip berip, axlıq wə kündilik turmux buyumlarını axuruxi, təbii apətkə karxi kürəx kilixka təyyarlinixi Yapon baskunqılıriqa karxi genjüdilərni dawamlıq qing tutup turuxning maddi asasi bolidu. Undak bolmiqanda, intayın zor kiyinqılıklarıqa uqrayımız.

3. Partiyə, həkümət, armiyini həlk bilən iqko-yun-taxkoyun kılıp, kelər yil düxmən'gə karxi kürəxni wə ixləpqikirix hərkitini kanat yayduruxka asanlıq tuğdurux üçün genjüdilərdiki dangweylar wə armiyə, həkümət rəhbəriy organliri kelər yil koniqə 1-ayda həkümətni himayə kilix-həlkni səyüx wə armiyini himayə kilix-Yapon baskunqılıriqa karxi turuwatkan hərbilərning ailə təwəlirigə etiwar berix^② yüzisidin omumyüzlük wə katardin kalmayı bir ketim kəng kələmlik ammiwi hərkət yürgüzüxi lazımlı. Armiyə tərəp həkümətni himayə kilix-həlkni səyüx əhdinamilirini yengiwaxtin elan kilixi, əz iqidə jiəntao məjlisliri eqixi, ahalini qakırıp birləşmə kəngül eqix yiçinliri ətküzüxi (xu yərdiki par-

tiyə, həkumət organlirining katnixixi bilən), amminin mənpəetigə ziyan yətküzgən bolsa, tələp berixi, namakul boluxi kerək. Amma tərəp xu yerdiki partiyə, həkumət organliri wə ammiwi təxkilatlarning rəhbərligidə, armiyini himayə kiliç-Yapon baskunqılıriqa karxi turuwatkan hərbilərning ailə təwəlirigə etiwar berix əhdinamilirini yengiwaxtin elan kiliçxi, armiyidin kizəqin hal sorax hərkitini elip berixi kerək. Həkumətni himayə kiliç-həlkni səyűx wə armiyini himayə kiliç-Yapon baskunqılıriqa karxi turuwatkan hərbilərning ailə təwəlirigə etiwar berix hərkitidə, armiyə tərəp bilən partiyə, həkumət tərəp əzlirining 1943-yildiki kəməqilik-hatalıklarını təltəküs təkxürüp, 1944-yili kət'i tüzitixi lazim. Buningdin keyin, bu hərkətni hər yili koniqə 1-ayda bir ketim omumyüzlük elip berip, həkumətni himayə kiliç-həlkni səyűx əhdinamiliri wə armiyini himayə kiliç-Yapon baskunqılıriqa karxi turuwatkan hərbilərning ailə təwəlirigə etiwar berix əhdinamilirini kayta-kayta okup etüx, genjüdilərdə yüzbərgən armiyə tərəp partiyə, həkumət wə həlkni kisip koyux, partiyə, həkumət wə həlk tərəp armiyığə yetərlik kəngül bəlməslik kəməqilik-hatalıkları üstidə axkara wə ammiwi haraktırıklärı əzini tənkítini (hərkəysi tərəp əzinila tənkít kiliç, ikkinçi tərəpni tənkít kılmaslıq) kayta-kayta elip berip, ularnı üzül-kesil tüzitix lazim.

Izahlar

- ① Muxu tomdiki «Təxkillinəyi»ning ④ izahiqa karalsun.
- ② “Həkumətni himayə kiliş-həl’ni seyüx” genjüdilərdiki hərbilərning xoari. “Armiyini himayə kiliş-Yapon baskunqılırıqa karxi turuwatkən hərbilərning ailə təwəlirigə etiwar berix” genjüdilərdiki partiya, həkumət organlıridiki, ammiwi təxkilatlar-diki hadimlar wə həlk ammisining xoari.

GUOMINDANG ZHONGYANGINING 11-OMUMYIOIINIOIA WƏ 3-NƏ- WƏTLIK GUOMIN CƏNZHENG- HUYNING 2-YİOIINIOIA BAHA*

(1943- yil 10- ayning 5- künü)

9-ayning 6-künidin 13-künigiqə guomindang zhongyangi 11-omumyioqinini etküzdi, 9-ayning 18-künidin 27-künigiqə guomindang həkümiti 3-nəwətlik guomin cənzhenghuyning 2-yiqliqini etküzdi, ikki yiqliqning həmmə matiriyallırını yiqlıp bolduk, əmdi omumi baha bərsək bolidu.

Həlkara wəziyat qong əzgirix harpisioqa yetip kəldi, hazır, məyli kaysi tərəp bolsun, bu əzgirixni hes kilmakta. Yawropa ok mərkəz dələtliri bu əzgirixni hes kilmakta; Gitler əng ahirki jan talixix siyasetini kollanmakta. Bu əzgirixni asasən Sovet ittipakı wujutka kəltürdi. Sovet ittipakı bu əzgirixtin paydiliniwatidu: kızıl armiyə həmmini sürüp tokay kili diqan həywət bilən Denepr dəryasiqə yetip bardı; yənə bir kixlik hujumda yengi qegriqə yetip bar-

* Bu—yoldax Mao Zedong Yən'ən «Jiefang ribao» geziti üqün yezip bərgən baxmakala.

misimu, kona qegriqə yetip baridu. Ən'gliyə bilən Amerikimu bu əzgirixtin paydiliniwatidu: Rozvelt bilən Qerqil Gitler lingxip ərülüp ketəy digən wakitta Fransiyigə hujum kılıp kirməkqi boluwatidu. Kiskisi, Germaniyə faxistlirining urux aparati pa-qaklinix aldida turmakta, Yawropada faxizimqə karxi urux məsilisi omumyuzluk həl bolux harpisida turmakta, halbuki, faxizimni yokitidiqan asasiy küq Sovet ittipaki. Faxizimqə karxi dunya uruxi məsilisining tüğünü Yawropada; Yawropa məsilisining həl kılınixi faxizim sepi wə faxizimqə karxi səptin ibarət ikki qong dunyawı səpning təkdirini bəlgileydu. Yapon jahan'gırlığı əzining mengixka yol tapalmay қalojanlıqını hes kilmakta, uning siyasitimu barlık küqini toplap, əng ahirki jan talixixka təyyarlinixtinla ibarət bolidu. U, Zhongguoqə nisbətən, gongchəndangni "tazilax", guomin-dangni təslim boluxka kiziketurux yolini tutmakta.

Guomindangqılar mu bu əzgirixni hes kilmakta. Ular bu wəziyət aldida, bir tərəptin, hoxal bolmakta, yənə bir tərəptin, qəqüməktə. Hoxal bolidiqini xuki, ular, Yawropa məsilisi həl bolsa, Ən'gliyə bilən Amerika қolini boxitip, biz üçün Yaponlarnı yokitip beridu, biz küq sərp kilmastinla Nənjingqə kaytip beriwelixiniz mümkün, dəp oylaydu. Qəqüydiqini xuki, üq faxist dəlet birakla gumran bolsa, dunyada insaniyət tarixi barlikka kəlgəndin buyan kərülüp bakmioqan uluk azatlık dəwri baxlinidu,

guomindangning məybənlilik, feodallik, faxistik, həkim mutlək siyasisi dunyaning ərkin, demokratik bipayan dengizida kiqikkinə bir yaloquz aral bolup kalidu, xunga ular əzlirining "bir partiyə, bir məslək, bir dahi"lik faxizimining oqerk bolup ketixidin qəqüydu.

Əslidə, guomindangqilarning oqərizi Sovet ittipakını Gitler bilən yaloquz uruxturup wə Yapon karak-qilirini Sovet ittipakıqa hujum kildurup, sotsiyalistik dələtni halak kiliq yaki halsiritix, Ən'gliyə bilən Amerikıqa Yawropada ikkinqi yaki üçinqi urux məydanını aqkuzmay, bəlki barlık küqini xərk-kə yətkitip, aldi bilən Yaponiyini məətlup kılquzux, andin Zhongguo gongchəndangını yokatkuzux, bax-ka ixlər həkkidə keyin birnimə diyix idi. Guomin-dangqilarning dəsləp "awal Asiya, andin Yawropa" digənni, keyin yənə "Yawropa bilən Asiyaqa barawər nəzər selix" digənni dawrang kilixi muxundak yoxurun məksət üqün idi. Bu yil 8-aydiki Kwebek yioqininin ahirida, Rozvelt bilən Qerqil guomindang həkümətinin taxkı ixlər buzhangi Song Ziweni qakiriwelip, birnəqqə eçiz səz kiliq koyuwidi, guomindangqilar yənə "Rozvelt bilən Qerqilning dikkət nəziri xərk-kə buraldi, awal Yawropa, andin Asiya digən pilan əzgərdi", "Kwebek yioqini—Ən'gliyə, Amerika wə Zhongguodın ibarət 3 küqlük dələtninq yioqini" digən'gə ohxax dawranglarnı kətərdi, yənə əzini əzi bazarıqə selip mahtax bilən bir dəm hoxal

boluwaldi. Lekin bu guomindangqilarning əng ahirki hoxalliqı bolup қaldi. Xuningdin keyin ularning kəypiyatida bir az əzgirix boldi, "awal Asiya, andin Yawropa" yaki "Yawropa bilən Asiyaqa barawər nəzər selix" xuningdin baxlap tarix bowuguənigə kirip kətti, ular, ehtimal, baxka əqrəbzə kəlməkqi bolsa kerək. Guomindang zhongyangining 11-omumyiqini wə guomindang qanggilidiki cənzhenghuyning bu ketimki yioqını, ehtimal, ənə xundak baxka əqrəbzə kelixning baxlinix nuktisi bolsa kerək.

Guomindang zhongyangining 11-omumyiqini gongchəndangoja "Yapon baskunqılıriqa karxi uruxni buzdi, deletkə həwp yətküzdii" dəp təhmət kıldı, xuning bilən billə yənə "siyasi yol bilən həl kiliç" wə "xiənzhengni yoloja koyuxka təyyarlinix"ni jakalidi. 3-nəwətlik guomin cənzhenghuyning 2-yiojini zor kəpqilikni təxkil kılqan guomindang əzalirinin qanggilioja eliwelisi arkisida gongchəndang toqrisida 11-omumyiqininingkigə omumən ohxap ketidilən қarar makullidi. Buningdin baxka, 11-omumyiqin yənə hakim mutləklik aparatlarını küqəytix üqün Jiang Jieshini guomindang həkümitining zhuxiliqioja "saylidi".

11-omumyiqindin keyin guomindangqilar kandak əqrəzdə boluxi mümkün? Munu 3 türlütin sırtka qikip ketəlməydu: 1) Yapon jahan'gırligigə təslim bolux; 2) kona yoli boyiqə arkıqə sərəwerix; 3) siyasi fangzhenini əzgərtix.

Guomindang iqidiki məqlubiyətqilər wə təslim-qilər Yapon jahan'gırligining "gongchəndangoja hu-jum kiliç, guomindangni əzигə tartix" təliwigə mas-lixicip, təslim boluxni izqıl қuwwətləp kəlməktə. Ular gongchəndangoja karxi iqki urux қozqaxka hər saet, hər minut urunmakta, iqki urux baxlinipla kalsı, Yapon baskunqılıriqə karxi turux, təbii, mümkün bolmay kalidu, pəkət təslim bolux yolila kalidu. Guomindang Xibeyqa 400 mingdin 500 ming-qıqə əskər toplidi, hazırlımu baxka urux məydan-liridin қoxunlirini Xibeyqa yoxurun halda toplawatidu. Angliximizqə, jiangjünlirining yürügi kaptək ikən, ular: "Yən'ənni elix məsilə digüdək məsilə əməs" diyixidikən. Bu ularning guomindang zhongyangi-ning 11-omumyiqinida Jiang Jieshi əpəndining əz nutkida eytkan gongchəndang məsilisi "siyasi məsilə, uni siyasi yol bilən həl kiliç kerək" digən səzni angliojan wə bu omumyiqin Jiang Jieshining nutkiqə omumən ohxap ketidiqan karar makulliqinidin keyin eytkan səzi. Bultur guomindang zhongyanginинг 10-omumyiqinimu muxuningə qəgra rayonni yokitix toqrisida hərbi pilan ixləp qiki; bu yil 6-, 7-aylarda hərbi kisimlirini yətkəp, qəgra rayonqə karxi qakmak tezligidə hujum қozqaxka hazırlanı, pəkət iqkitaxki jamaət pikrining karxilioqi arkisidila bu süi-kəstni waktinqə koyup turdi. Əmdi 11-omumyiqin

kararining siyasi ak կօղեզգօ զչե-զչմեյլա, jiang-jünlər yoqan gəplərni otturiqə qikirixka wə əskiriy küqlirini yətkəxkə baxlidi. "Yən'ənni elix məsilə digüdək məsilə əməs" digənning mənisi nimə? Bu, Yapon jahan'gırligigə təslim bolux karariqə kəldi, digən səz. "Yən'ən'gə hujum kiliç"ka қoxulidiqan guomindangqilararning həmmisi zhuguən jəhəttin bir қararoqə kəlgən təslimqilər boliwərməydu. Ularning bəziliri, ehtimal, bir tərəptin gongchəndangoqə karxi tursak, yənə bir tərəptin Yapon baskunqilirioqə karxi turiwerimiz, dəp oylisa kerək. Huangpu xitongidiki hərbilər^①ning birmunqisi muxundak oylisa kerək. Lekin biz kommunistlar bu janaplarqə munu soallarnı koyımız: Silər 10 yillik iqki uruxning təjribilirini untup kaldinglarmu? Iqki urux baxlinip қalsı, bir қararoqə keliwaloqan heliki təslimqilər silərning Yapon baskunqilirioqə karxi urux kiliwerixinglarqə yol koyamdu? Yaponlar bilən Wang Jingwey silərning Yapon baskunqilirioqə karxi urux kiliwerixinglarqə yol koyamdu? Silərning iqki wə taxki ikki tərəpkə karxi urux elip baralıqqudək zadi қanqilik bingsinglar bar? Silərdə hazır atakta 3 milyon əskər bolsimu, əmiliyəttə, əskərliringlarning rohiy qüzkünlüğü qekigə yətkən, kixilər ularni tegip-la kətsə mijioq ikip ketidioqan bir sewət tuhumqə ohxitidu. Zhongtiaoshən zhənyisi, Təyhangshən zhənyisi, Zhejiang-Jiangxi zhənyisi, qərbiy Hubey zhənyisi, Dabieshən zhənyisining həmmisidə xundak

boldi. Bu silerning “gongchəndangoja aktip karxi turux”, “Yapon baskunqilirioqa passip karxi turux” tin ibarət halakətkə elip baridiqan ikki siyasetni қollanqanlıqinglardin boldi. Milli düxmən wətinimizning tupriqioqa iqtiriləp kiriwatkanda, silər gongchəndangoja қanqiki aktip karxi tursanglar wə Yapon baskunqilirioqa қanqiki passip karxi tursanglar, əskərliringlarning rohi xunqə qüxkünlixidu. Taxki düxmən’gə xundak ikənsilər, gongchəndangoja wə həlkəkə kəlgəndə, tosattinla noqilixip ketələmsilər? Mümkin əməs. Iqki urux baxlinidiqanla bolsa, silerning pütün pikri-hiyalinglar iqliki urux bilənla bolup ketip, “bir tərəptin Yapon baskunqilirioqa karxi urux kılıx” digən nimənglarnı qokum yəttə kəwət asmanning nerisiqə qərüwetisilər, nətijidə “təslim bolux” digən birlə fangzhen əkalidu-də, mukərrər halda Yapon jahan'gırlığı bilən xərtsiz təslim bolux xərtnamisi tüzisilər. Guomindang iqidiki həkikətən təslim boluxni halimaydiqan barlıq kixilər, silər iqliki uruxni aktip kozəqaydioqan yaki uningoqa aktip ətnixidiqanla bolsanglar, mukərrər halda təslim-qılərgə aylinip kalisilər. Əgər silər təslimqılərning kutritixiqa ixinip, guomindang zhongyangi 11-omum-yiqininining kararını wə cənzhenghuuning kararını jamaət pikrini kozəqaxning, gongchəndangoqa karxi iqliki urux kozəqaxka təyyarlinixning korali kiliwaldioqan bolsanglar, uning nətijisidə qokum ənə xundak əhwalıqə qüxüp kalisilər. Əzənglər əslidə təslim

boluxni halimisanglarmu, lekin təslimqilərning kutritixiqa ixinip, hata tədbir kollinidioqan bolsanglar, nətijidə təslimqilərgə əgixip təslim boluxka məjbur bolisilər. Bu—11-omumyiqindin keyin guomindangning kollinixi ehtimal bolqan birinqi hil yenülük, bu weyji intayin eqir dərijidə məwjut bolup turmakta. Təslimqilərning karixiqə, "siyasi yol bilən həl kilix" wə "xiənzhengni yoloqa koyuxka təyyarlinix" dəl iqki uruxka təyyarlinixning yəni təslim boluxka təyyarlinixning əng yahxi kəz baqlax usuli, barlik kommunistlar, wətənpərwər guomindangqilar, Yapon baskunqilirioqa karxi partiyə-guruqlar wə Yapon baskunqilirioqa karxi barlıq əkerindaxlar, bu intayin eqir wəziyətkə kəzünglarnı eqip nəzər selinglar, təslimqilərning kəz baqlax usuli bilən қaymukup қalmanglar. Bilix kerəkki, dəl guomindang zhongyangining 11-omumyiqinidin keyin iqki urux weyjisini misli kərülmigən dərijigə yətti.

Guomindang zhongyangi 11-omumyiqinining karari wə cənzhenghuyning karari baxka bir yenülükə yəni "waktinqə arkıqa sərəx, kəlgüsidiə urux kilix"ka karap rawajlinixi mümkün. Bu yenülük təslimqilərning yenülüxidin az-tola pərklinidu, bu—Yapon baskunqilirioqa karxi turux wəziyitini kərünüxtə yənə saklap қalmakqi bolqan lekin gongchəndangoqa karxi turuxtin wə hakim mutləkliktin wazkeqixnimu hərgiz halimaydiqan kixilərning yenülüxi. Bu kixilər muxundak yenülüxni kollinixi

mümkin, buning səwiwi xuki, ular həlkəradə qong əzgirix bolidiqanlıqining mukərrərligini kərməktə, Yapon jahan'gırlığının qoşum məqlup bolidiqanlıqını kərməktə, iqliki uruxning təslim boluxtın ibarət ikənligini kərməktə, məmlikət iqidiki kixilər kəng-lining Yapon baskunqılırioğla karxi turuxni himayə kilixka wə iqliki uruxka karxi turuxka mayilliojini kərməktə, guomindangning ammidin ayrıloqanlıqı, kixilərning ixənqidin məhrum kalqanlıqı, əzini əzəldin kərülüp bakmiojan yitim haloja qüxürüp koyqanlıqıdin ibarət muxundak eqir weyjini kərməktə, Amerika, Ən'gliyə wə Sovet ittipakinining Zhongguo həkümətinin iqliki urux kozqixioğla birdək karxi turidioqanlıqını kərməktə, xuning üqün ular iqliki urux süikəstini kəynigə sürükə məjbur bolup, "siyasi yol bilən həl kilix" wə "xiənzhengni yoloja koyuxka təyyarlinix" digən կuruk gəplərni arkıqə sərəxning korali kiliwalmakta. Bu kixilərning əzəldin buyankı hüniri "aldax" wə "arkıqə sərəx" idi. Bu kixilər "Yən'ənni elix" wə "gongchəndangni yokitix" hiyalini qüxitimu untumaydu. Bu nuktida ular təslimqilərdin kılqə pərkələnməydu. Pəkət ular Yapon baskunqılırioğla karxi turux wiwiskisini asmakqi boluwatidu, ular guomindangning həlkəra ornini yokitip koyuxni halimaydu, bəzidə həlkəra wə məmlikət iqidiki jamaət pikrining əyiplixidinmü əndixə kildi, xunga ular waktingə arkıqə sərəp turuxi, "siyasi yol bilən həl kilix" wə "xiənzhengni

yoloq қоюхқа тәyyarlinix”ni arkıoqa sərəxning pərdisi kılıp, kəlgüsidiň paydilik xərt-xarait kütüxi mümkin. Ularda rastın “siyasi yol bilən həl kiliç” wə “xiənzhengni yoloq қоюх” səmimiyiti yok, heq bolmioqanda, hazır zadi yok. Bultur guomindang zhongyangining 10-omumyiqinidin ilgiri wə keyin gongchəndang zhongyangi yoldax Lin Biaoni Jiang Jieshi əpəndi bilən kərüküväk Chongqingdə əwətkən idi, u Chongqingda 10 ay kütti, lekin Jiang Jieshi əpəndi wə guomindang zhongyangi uning bilən birər konkirit məsilə üstidimu sezlixixni halimidi. Bu yil 3-ayda Jiang Jieshi əpəndi «Zhongguoning təkdir» digən kitapni elan kılıp, kommunizimoja wə həriyət-pərvərlikkə karxi turuxni təkitlidi, 10 yillik iqliki uruxning jawapkarlıqını gongchəndangoqa dənggidi, gongchəndangni, 8-armiyə wə yengi 4-armiyini “yengiqə jünfa”, “yengiqə gejüqi” dəp hakarətlidi, gongchəndangni 2 yil iqidə qokum bir tərəp kiliwetidioqanlıqidin ixarə bərdi. Jiang Jieshi əpəndi bu yil 6-ayning 28-küni Zhou Enləy, Lin Biao қatarlık yoldaxlarning Yən'ən'gə kaytixioqa makul boldi, lekin u dəl xu qaqlıda Huanghe mudapiəsidiki əski-riy küqlirini yətkəp, qegra rayonqası karap ilgiriləx toqrisida buyruk qüxürdi, məmlikət boyiqə jaylarnı Üqinqi internatsional tarkitiləşən pursəttin paydilinip, “həlk təxkilatlırı” namidin Zhongguo gongchəndangını tarkitiwetixni tələp kiliçka buyrudi. Muxundak əhwäləda, biz komunistlar guomindangni

wə pütün məmlikət həlkini iqki uruxni tosuxka qakırmay turalmaymiz, guomindangning Yapon baskunqilirioqa karxi uruxni buzidiqan, dələtkə həwp yətküzidiqan hər hil süikəstlik kara pərdilirini ekip taxlimay turalmaymiz. Biz səwri kılıp ahirki qəkkə yəttük, buningoqa tarihiy pakitlar guwa. Wuhən koldin kətkəndin buyan, Huabey wə Huazhongda gongchəndangoqa karxi qong-kiqik jənglər üzülməy bolup turdi. Teq okyan uruxining partliqiniqə 2 yil boldi, guomindangningmu Huazhong wə Huabeyda gongchəndangoqa hujum kiliwatkiniqə 2 yil boldi, guomindang awalkı қoxunidin baxka yənə Wang Zhongliən jituañjüni bilən Li Xiənzhou jituañjünini gongchəndangoqa hujum kilix üçün Jiangsu wə Shəndongoqa əwətti. Təyhangshəndiki Pang Bingxün jituañjüni buyruk boyiqə məhsus gongchəndangoqla karxi turup kəlgən, Ənhuy wə Hubeydiki guomindang koxunlirimu buyruk boyiqə gongchəndangoqa karxi turup kəlgən. Bular həkkidə biz ətkəndə uzak wakitlaroqıqə pakitlarnimu elan kilmiduk. Guomindangning barlık qong-kiqik gezit-zornalliri gongchəndangni hər saat, hər minut tohtimay hakarətləp kəldi, biz buningoqa uzak wakitlaroqıqə bir eqizmu jawap kayturmiduk. Guomindang Yapon baskunqilirioqa kəhrimanlık bilən karxi turqan yengi 4-armiyini heqbir asassizla tarkitiwətti, yengi 4-armiyining jənubiy Ənhuydiki budüyliridin 9 mingdin artuk kixini yokitiwətti, Ye Tingni koləq

aldi, Xiang Yingni əltürüwətti, yengi 4-armiyə kadirliridin birnəqqə yüz kixini türmigə taxlidi, bu—həlkə, millətkə asılık kilixtin ibarət qekidin axkan jinayət, biz bu həktə guomindangoja etiraz bildürgən wə bu wəkəgə dair məsililərni bir tərəp kili xərtini otturiqə koyqandin taxkiri, wətənni dəp yənilə səwri kılıp kəlduk. Shənxi-Gənsu-Ningxia qegra rayoni, 1937-yil 6-, 7-aylarda gongchəndang wəkili yoldax Zhou Enləy Lushəndə Jiang Jieshi əpəndi bilən kərükxən wakitta, Jiang Jieshi əpəndi buyruk elan kılıp etirap kilişkə, uning əməldarlırini təyinləkə wə uni guominzhengfuning xing-zhengyünenigə biwastə karaydiqan məmuri rayon kilişkə makul bolqan rayon idi, lekin Jiang Jieshi əpəndi ləwzidin yeniwelix bilənla kalmay, bəlkı 4-5 yüz ming kixilik қoxun əwətip, qegra rayonni muhasirigə elip, hərbi wə iktisadiy կamal yürgüzdi, buningdin məksidi qebra rayon həlkini wə 8-armiyining arkə səp mudapiə organlarını əhaləkətkə uqrıtıp, humardin qikix idi. 8-armiyining təminatını üzüp koyqanlıq, gongchəndangni “hain partiyə” dəp atiqanlıq, yengi 4-armiyini “isyançı armiyə” dəp atiqanlıq, 8-armiyini “hain armiyə” dəp atiqanlıq wə xuningə qədəmə pakitlarqa kəlsək, bular həmmigə tehimu ayan. Kiskisi, ənə xu ixlarnı kiliwatqan guomindangqlar gongchəndangni düxmən dəp karimakta. Guomindangning nəziridə gongchəndang Yaponlarqa karioqanda 10

həssə, 100 həssə yaman. Guomindang əng qong əqmənligini gongchəndangoqa mərkəzləxtürdi; əgər, uning Yaponlarqa tehi əqmənligi bar, diyilsə, u əqmənlikning intayin az bir kismila қaldı. Bu Yapon faxistlirining guomindang bilən gongchəndangoqa pərklik pozitsiyə tutkanlıqı bilən bir yərdin qikiwatidu. Yapon faxistliri əng qong əqmənligini Zhongguo gongchəndangiqa mərkəzləxtürdi, guomindangoqa karita bolsa kündin-kün'gə mulayimlixiwatidu, ularning "gongchəndangoqa karxi turux", "guomindangni yokitix" digən ikki xoaridin bugünkü kündə pəkət "gongchəndangoqa karxi turux" digən birila қaldı. Yaponlarning həm Wang Jingweyning barlik gezit-zornallırı "guomindangni yokitix", "Jiang Jieshini aqdurup taxlax" digən xoarlarnı əmdi tiləqə almaydiqan bolup қaldı. Yaponiyə əzinin Zhongguodiki əskiriy küqining 58 pirsəntini gongchəndangoqa karxi koydi, pəkət 42 pirsəntinilə guomindangni nazarət kilip turuxka koydi; guomindangni təslim boluxka kiziketurux üçün, yekinda Zhejiang, Hubeylardın yənə nuroqun koxunlarını qekindürüp, nazarət kilip turqan əskiriy küqini azaytti. Yapon jahan'gırlığı təslim boluxka kiziketurux toqrisida gongchəndangoqa eqiz aqalmidi, guomindangoqa karita bolsa nuroqun nərsilər yezip, tohtimay walaklap, uni təslim boluxka dəwət қildi. Guomindang pəkət gongchəndang wə həlk aldidila tehiqə noqilik kilip turmakta, Yaponlarning aldida

bolsa bir azmu noqılık kılalmayıqan bolup kaldı. Hərkəttə Yapon baskunqılırioqa қarxi urux kilixtin allikəqan uruxni tamaxa kiliçka əzgiriplə կalmay, hətta səzdimə Yapon jahan'gırligining təslim bolux-ka kizik turuxioqa wə türlik hakarətlik səzlirigə bir-ikki eqiz səl-pəl kəskinrək rəddiyə berixkə jür'ət kılalmidi. Yaponlar: "Jiang Jieshi yazoqan «Zhongguoning təkdir»də bayan kiliqan yənülüxtə hatalıq yok" diyixməktə. Jiang Jieshi əpəndi wə uning muritliri bu səzgə birər rəddiyə bərdimu? Bərmidi, berixkə jür'ətmə kılalmayıdu. Yapon jahan-girligi Jiang Jieshi əpəndining wə guomindangning pəkət gongchəndangoqa karita "hərbi buyruk, məmuri buyruk" wə "intizam" digən nimilərni otturioqa koyqanlıqını, guomindangning düxmən'gə təslim bolqan 20 zhongyang weyyüənigə, guomindangning düxmən'gə təslim bolqan 58 jianglingioqa karita bolsa hərbi buyruk, məmuri buyruk wə intizam məsililirini koyuxni halimaywatkanlıqını wə koyux-ka jür'ətmə kılalmaywatkanlıqını kərüp turuptu, bu əhwaldə Yapon jahan'gırligi kandakmu guomin-dangni səl qəqlimisun! Pütün məmlikət həlkining wə pütün dunyadiki dost əllərning aldida pəkət xu nərsə ayanki, Jiang Jieshi əpəndi wə guomindang yengi 4-armiyini tarkitiwətti, 8-armiyigə hujum kiliwatidu, qegra rayonni muhasirigə eliwatidu, ularoqa "hain partiyə", "hain armiyə", "yengiqə jünfa", "yengiqə gejüqi" dəp təhmət kiliwatidu,

“Yapon baskunqılıriqa karxi uruxni buzdi”, “Dələtkə həwp yətküzdi” dəp təhmət kiliwatidu, “hərbi buyruk, məmuri buyruk” wə “intizam” digən nimi-lərni həmixə üzlüksiz otturiqa koyuwatidu, guomin-dangning düxmən’gə təslim bolqan 20 zhongyang weyyüənigə, guomindangning düxmən’gə təslim bol-qan 58 jianglingioqa bolsa heqkandak hərbi buyruk, məmuri buyrukni ijra kilmaywatidu, heqkan-dak intizam jazasi kollanmaywatidu. Bu ketimki 11-omumyiqin bilən guomin cənzhenghuymu awal-kidək pəkət gongchəndangoqa karxi қararla kobul kildi, guomindangning wətən’gə asılık kılıp, düxmən’gə təslim bolqan zor bir türküm zhongyang weyyüənlirigə həm wətən’gə asılık kılıp, düxmən’gə təslim bolqan zor bir türküm hərbi jianglingliroqa karxi heqkandak қarar kobul kilmidi, bu əhwaldə pütün məmlikət həlkə wə pütün dunyadiki dost əllər guomindangoqa yənə kandak karisun! 11-omumyiqinda, dərwəkə, “siyasi yol bilən həl kilih” wə “xiənzhengni yoloqa koyuxka təyyarlinix” digən gəplərmi boldi, nahayiti yahxi, biz bu gəplərni karxi alımız. Lekin guomindangning kəp yillardın buyan izqıl yürgüzüp keliwatkan siyasi luxiənidin karioqanda, bizqə, bular adəm aldaydiqan bir talay kuruk gəptin baxka nərsə əməs, əmiliyəttə bolsa iqliki urux kilixka təyyarlinix wə həlkə karxi ha-kim mutlək siyasidin əbidi wazkəqməslik məksidi üqün, zərür bolqan wakitni kolqa kəltürüxtin ibarət.

Wəziyətning tərəkkiyatida 3-hil yənülüx boluxi mümkün mü? Boluxi mümkün, bir kisim guomindang əzaliri, pütün məmlikət həlkə wə biz kommunistlar—həmmimiz xundak boluxini ümit kılımız. 3-hil yənülüx digən nimə? U bolsimu guomindang bilən gong-chəndangning munasiwiti məsilisini adil wə muwapik türdə siyasi yol bilən həl kilixtin, həkiki demokratik wə ərkinlik xiənzhengini səmimi yoloqa koyuxtin, “bir partiyə, bir məslək, bir dahi” dəydioqan faxistik hakim mutlək siyasını əməldin kaldurustın wə Yapon baskunqilirioqa karxi urux dəwridə həkiki türdə həlk iradisi bilən saylanıqan guomindahuyni qakirixtin ibarət. Biz kommunistlar bu fangzhenni baxtin-ayak կuwwətləymiz. Bir kisim guomindangqilarmu bu fangzhenə qa xoxulidu. Biz ilgiri hətta Jiang Jieshi əpəndidin wə uning əz guruhidiki guomindangqilardinmu bu fangzhenni yoloqa koyuxni uzak muddət wə həmixə ümit kılıp kəlgən iduk. Lekin birnəqqə yillik əmiliy əhwallarоqa kariqanda, hazırkı pakitlarоqa kariqanda, Jiang Jieshi əpəndi wə hakimiyət bexidiki kəpqilik guomindangqilar bundak fangzhenni yoloqa koyuxni halaydi-qanlıqini heqkandak pakit bilən kərsətkini yok.

Bundak fangzhenni yoloqa koyux üçün həlkəra wə iqliki jəhəttin nuroqun xərt-xaraitlar boluxi kerək. Hazırkı həlkəra xarait (Yawropada faxizimning omumi yimirilix harpisida turoqanlıq) Zhongguo-nıng Yapon baskunqilirioqa karxi uruxıq paydilik,

lekin təslimqilər təslim boluxka ongaylik tuqdurux üçün muxu wakitta iqliki urux kozojimakqi boluwatidu, Yaponlar wə Wang Jingweymu təslim əlibaxka ongaylik tuqdurux üçün muxu wakitta iqliki urux kozojimakqi boluwatidu. Wang Jingwey: “Əng yekin aka-uka — hamini aka-uka, Chongqing kəlgüsidi qokum biz bilən bir yolda mangidu, lekin ümidimiz xuki, bu künlər ənqıki tez kəlsə, xunqə yahxi bolatti” didi. (Tongmengshening 10-ayning 1-künidiki həwiri) Bu nimə digən yekinlik, jəzmənlik wə intizarlıq! Xuning üçün, hazırkı wəziyyət, əng yahxi bolqandimu, bir az arkiqə sərilər, birak, uning birdinla yamanlixip ketix həwpəti nahayiti eçir. 3-yenilüxning xərt-xaraiti tehi hazırlanmadi, buning üçün hərkəysi partiyə-guruqlardiki wətənpərvərlər wə pütün məmlikət həlkə hər jəhəttin tirixixi lazim, xundak kilqandila, uni koloqə kəltürgili bolidu.

Jiang Jieshi əpəndi guomindang zhongyangining 11-omumyiqinida mundak dəp jakalidi: “Xuni oquq eytix kerəkki, zhongyangning gongchəndangqə baxka heqkandak təliwi yok, pəkət uning koral küqi bilən gejü kiliwelixtin wazkeqixini wə uning ilgiridin hərkəysi jaylarda dələt armiyisigə hujum kilip, Yapon baskunqılırioqə karxi uruxka buzoqun-qılık selip kəlgən hərkətlərini tohtitixinila ümit kili, xuningdək əzining min’guoning 26-yili qıkarqan wətənni birlikdə apəttin kutuldurux hitapnamisini əməlgə axuruxini, wədisidə kərsitilgən 4 nuktini

ijra kilişini ümit kildi.”

Jiang Jieshi əpəndi “dələt armiyisigə hujum kilip, Yapon baskunqılıriqa karxi uruxka buzoqunqılık selip kəlgən hərkətləri” diginini guomindangoqa karitixi lazim idi, əpsuski, u gongchəndangoqa adalətsizlik wə tax yürəklik bilən təhmət kildi. Wuhən қoldın kətkəndin buyan, guomindang üq ketimlik gongchəndangoqa karxi dolğun kozojidi, xu üq ketimlik gongchəndangoqa karxi dolkunning həmmisidə guomindang koxunlirining gongchəndang koxunliriqa hujum kiloqanlıqıqa pakitlar bar. Birinqi ketimkisi 1939-yıl kixtin 1940-yıl ətiyazojıqə dawam kildi, u qaoqda, guomindang koxunliri Shənxi-Gənsu-Ningxia qegra rayonining 8-armiyə mudapiə kilip turoqan Chunhua, Xünyi, Zhengning, Ningxiən, Zhenyüəndin ibarət 5 xəhrini besiwaldi həmdə ayrupilanmu ixlətti. Huabeyda Zhu Huəybingni əwətip, Təyhangshən rayonidiki 8-armiyigə hujum kildurdi, 8-armiyə bolsa pəkət əzini қoqdap əelix üqünla jəng kildi. İkkinqi ketimkisi 1941-yıl 1-ayda boldi. Awal He Yingqin bilən Bəy Chongxi «19-əktəbir diənbaosi» (1940-yıl 10-ayning 19-küni) arkılık Zhu De, Peng Dehuəy, Ye Ting wə Xiang Yinglarqa buyruk qüxürüp, ularni Huanghening jənubidiki 8-armiyə bilən yengi 4-armiyini bir ay muddət iqidə tamamən Huanghening ximalioqa elip ketixkə məjburlidi. Biz jənubiy Ənhuydiki budüylərni ximaloqa yətkəxkə makul bolduk, baxka budüylərni bolsa əməldə yet-

kigili bolmaytti, xundaktimu kërsitilgən jayqa Yapon baskunqılıriqa karxi urux qəlibə kazanoqandan keyin yətkəxkə makul bolqan iduk. Kim bilsun, dəl jənubiy Ənhuydiki budüylirimizdin 9 mingdin artuk kixi 1-ayning 5-küni buyrukka binaən yətkiliwatkan qaqda, Jiang Jieshi əpəndi "bir yolila həmmmini yokitix" toqrisida allikaqan buyruk qüxürüp bolqan ikən. Guomindangning jənubiy Ənhuydiki barlıq қoxunliri, dərwəkə, 6-künidin 14-künigiqə yengi 4-armiyining muxu kisimliriqa nisbətən "bir yolila həmmmini yokitix"ni elip bardı, Jiang Jieshi əpəndi yənə 17-küni pütün yengi 4-armiyini tarkitiwetix, Ye Tingni sorakka tartix toqrisida buyruk qüxürdi. Xuningdin keyin, Huazhong, Huabeydiki guomindang қoxunliri bar bolqan Yapon baskunqliriqa karxi genjüdilərning həmmisidə, xu yərlərdiki 8-armiyə bilən yengi 4-armiyə guomindang қoxunlirining hujumıqa uqriddi, 8-armiyə bilən yengi 4-armiyə bolsa əzini mudapiə kiliplə turdi. Üqinqi ketimkisi bu yil 3-aydin hazırlıqa kədər dawam kiliwatidu. Guomindang қoxunlirining Huazhong, Huabeyda 8-armiyə bilən yengi 4-armiyigə dawamlik hujum kılqınidin taxkiri, Jiang Jieshi əpəndi yənə gongchəndangoqa, həlkə karxi bolqan «Zhongguoning təkdir» digən kitawini elan kıldı; Huanghe mudapiəsidiki nuroqunlioqan budüylirini yətkəp, qegra rayonqa qakmak tezligidə hujum kilişka təyyarlandı; pütün məmlikətning hərkaysı jaylidiki "həlk

təxkilatlıri” digən nimilərni kozəqap, gongchəndangni tarkitiwetixni tələp kildurdi; guomin cənzhenghuyda zor kəpqilikni təxkil kilən guomindang əzalırını səpərwər kılıp, He Yingqinning 8-armiyigə təhmət kilən hərbi dokladını kobul kildurdi, gongchəndangoşa karxi karar makullatkuzdi, xuning bilən ittipaklixip Yapon baskunqılırioşa karxi turuxni ipadiləydiqan guomin cənzhenghuyni guomindangning gongchəndangoşa karxi jamaət pikri tuqdurup, iqliki urux təyyarlaydiqan kolqomak orginiqə aylan-duruwaldı, nətijidə gongchəndangdin katnaxkan cənzhengyüən yoldax Dong Biwu cənzhenghuy məj-lisidin qikip ketixkə, xu arkilik etiraz bildürükə məjbur boldı. Kiskisi, bu üq ketimlik gongchəndangoşa karxi dolkunning həmmisini guomindang pilanlık wə təyyarlık kərgən halda əzalıqdan. Eytinqalarqu, bu “Yapon baskunqılırioşa karxi uruxka buzqunqılık selip kəlgən hərkət” bolmay nimə?

Zhongguo gongchəndangi zhongyangi min’guoning 26-yili (1937-yil) 9-ayning 22-küni wətənni birlikdə apəttin kutuldurux hitapnamisini elan kilən idi. Bu hitapnamidə mundak diyilgən: “Düxmənning süikəst kılıx banılırını yokitix üqün, gumanda boluwatkan barlıq ak kəngül kixilərning uküxulmaslıklarını tügitix üqün Zhongguo gongchəndangi zhongyang weyyüənhuyi əzinin milli azatlıq ixli-riqə bolğan qin səmimiyyitini oquk kərsitixni zərürapti. Xuning üqün, Zhonggong zhongyang pütün

məmlikətkə yənə təntənə bilən bayan kılıduki, 1. Sun Zhongshən əpəndining sənminzhuyisi bugünkü Zhongguo üçün zərür, partiyimiz uni təltəküs əməlgə axurux üçün kürəx kilixni halaydu; 2. guomindang hakimiyitini aqdurup taxlax yolidiki barlık kozqılang kətirix siyasətliri wə pomixxiklarning yərlirini zorluk bilən musadırə kılıx siyasətliri tohitilidu; 3. məmlikət boyiqə hakimiyətni birlikkə kəltürük üçün hazırkı kızıl həkumət alahidə rayon demokratik həküməti kılıp əzgərtip təxkil kılınidu; 4. kızıl armiyə nami wə fənhaosi əzgərtilip, həlk inkilawiy armiyisi kılıp kayta tüzülüp, guominzhengfu hərbi weyyüənhuyining karimiqida bolidu wə Yapon baskunqılıriqa karxi uruxning aldinkı səp wəzipisini etəx üçün atlinixka buyruk kütidu."

Biz muxu 4 maddilik wədining həmmisini toluk əməlgə axurduk, Jiang Jieshi əpəndi wə hərkəndək guomindangqi muxu maddilardin biz əməlgə axurmay koyqan birsinimu kərsitip berəlməydu. Birinqidin, Shənxi-Gənsu-Ningxia qegra rayonida wə düxmən arkə sepidiki Yapon baskunqılıriqa karxi genjüdilərdə gongchəndang yoloqan koyqan siyasətlərning həmmisi Sun Zhongshənnin sənminzhuyilik siyasitigə uyğun kelidu, Sun Zhongshənnin sənminzhuyisiqa hilap kelidiqan zadi birmu siyasət yok. Ikkinqidin, guomindang milli düxmən'gə təslim bolmiqan, guomindang-gongchəndang həmkarlıqını buzmiqan, gongchəndangoqa karxi iqliki urux koz-

qimiqan xaraitta, zorluk siyasiti arkilik guomin-dang hakimiyitini aqdurup taxlimaslik wə pomixxik-larning yərlirini musadirə kılmaslik digən wədimizgə baxtin-ayak əməl kılımız. Ilgiri xundak kıldıuk, hazır xundak kiliwatımız, kəlgüsidi mu xundak kilmək-qımız. Bu, pəkət guomindang düxmən'gə təslim bolğan, həmkarlıqni buzğan, iqliki urux kozojiqan xaraiitta, ilajsızlıktın eż wədimizni dawamlik əməlgə axuralmay kəlimiz, pəkət muxundak xaraiitta, wədimizni dawamlik əməlgə axurux imkaniyitidin ayrılip kəlimiz, digənlik. Üqinqidin, sabık kizil hakimiyət Yapon baskunqılıriqa karxi uruxning birlinqi yolidila əzgərtip təxkil kiliqan idi, “üq üqtin bir tüzüm” asasidiki demokratik siyasimu allıkaqan əməlgə axurulğan idi, bırak guomindang Shənxi-Gənsu-Ningxia qegra rayonini etirap kiliç toqrisidiki wədisini bugün'giqə orunlimidi, uning üstigə, bizni tehi, “feodallik gejü” kiliwaldı, dəp tillawatidu. Jiang Jieshi əpəndi wə guomindang-qilar, bilixinglar kerəkki, Shənxi-Gənsu-Ningxia qegra rayonining wə Yapon baskunqılıriqa karxi genjüdilərning guomindang hökümiti təripidin etirap kiliñmiqan muxundak haliti yəni silər dəp kəlgən “gejü” biz halaydiqan əhwal əməs idi, bizni muxundak kiliçka tamamən əzəngər məjbur kildingər. Silər ləwzinglardın yeniweli, əslidə etirap kiliçka makul bolğan bu rayonni etirap kilməy, bu demokratik siyasını etirap kilməy, əksiqə, bizni, “gejü”

kiliwaldi, dəp tillawatisilər, eytinglarqu, bu kandak daoli? Biz silerning etirap kilixinglarnı hər künü tələp kiliwatımız, silər bolsanglar haman etirap kilmaywatisilər, bu jawapkarlikni zadi kim üstigə elixi kerək? Jiang Jieshi əpəndi guomindangning zongcəyi wə guomindang hökümitining məs'ul kixisi süpiti bilən əzining «Zhongguoning təkdir» digən kitawidimu “gejü” kiliwaldi dəp, ənə xundak aqziqə kəlginiqə tillidi, əzi azqina jawapkarliknimü üstigə almidi, buningda kandak daolisi bar? Biz hazır Jiang Jieshi əpəndi 11-omumyiqında bizdin wədimizni əməlgə axuruxni yənə tələp kilojan pursəttin paydilinip, Jiang Jieshi əpəndidin munu wədisini əməlgə axuruxni yəni həlk höküki məsligini allikaqan əməlgə axurojan Shənxi-Gənsu-Ningxia qegra rayonini xuningdək düxmən arkə sepidiki Yapon baskunqılırioqa karxi demokratik genjüdilərnı əmir-pərman yoli bilən etirap kilixni tələp kilimiz. Əgər silər yənilə etirap kılmaslık yolını tutidikənsilər, u qaoqda bizni, “gejü”ni dawamlaxturiweringlar, digən bolisilər, buning jawapkarlioqi, ilgirikigə ohxaxla, bizdə əməs, tamamən əzənglarda bolidu. Tətinqidin, “kızıl armiyining nami wə fənhaosi” allikaqan əzgərtildi, u allikaqan “həlk inkilawiy armiyisi kilip kayta tütüllüp” boldi, allikaqan “guominzhengfu hərbi weyyüənhuyining karimiqjida” boldi, bu wədə allikaqan əməlgə axuruldi. Pəkət həlk inkilawiy armiyisining yengidin tütülgən 4-armiyi-

sila hazir guominzhengfu hərbi weyyüənhuyining қarimiqida əməs, biwastə ǵongchəndang zhong-yangining karimiqida bolmakta, bu guominzhengfu hərbi weyyüənhuyining 1941-yil 1-ayning 17-küni Yapon baskunqilirioqa қarxi uruxka buzoqunqilik salidiqan, dələtkə həwp yətküzidiqan əksil'inkilawiy buyruk qikirip, bu armiyini "isyanqi armiyə" dəp elan kılıp "tarkitiwətkən"ligidin wə bu armiyini hər küni guomindang koxunlirining hujumiqa uqrıtıp turoqanlıqidin boldi. Lekin bu armiyə Huazhongda Yapon baskunqilirioqa қarxi izqıl urux kilipla kalmastın, bəlki 4 maddilik wədining 1-, 2-, 3-maddilirini izqıl əməlgə axurup kəlməktə, xuningdək kaytidin "guominzhengfu hərbi weyyüənhuyining қarimiqida" boluxni halaydu wə Jiang Jieshi əpəndidin tarkitiwetix buyruqını əməldin kaldurup, bu armiyining fənhaosini əsligə kəltürüp, uni wədining 4-maddisini əməlgə axurux imkaniyitigə igə kılıxni tələp kıldı.

Guomindang zhongyangi 11-omumyiqinining gongchəndang məsilisi toqrısidiki həjjətliridə yükurida bayan kiliñanlardın baxka yənə :“Baxka məsilihərgə kəlsək, yioqinimiz urux ahirlaxkandin keyin bir yıl iqidə guomindahuy qakirip, asasiy ənənələr düzüp elan kiliñni əməkdaşlığı kıldı, ularni ənənə xü guomin-dahuyda otturişa կoyup muhakimə kiliñka wə həl kiliñka bolidu” diyilgən. “Baxka məsililər” diyilgini guomindangning hakim mutlək siyasisini əməldin

қaldurux məsilisi, faxistik ixpiyonluk organlarını əməldin қaldurux məsilisi, pütün məmlikət dairisidə demokratik siyasını əməlgə қoyux məsilisi, həlk turmuxioqa dəhli yətküzidiojan iktisadiy həkümrlilikni wə eçir baj-seliklarnı əməldin қaldurux məsilisi, pütün məmlikət dairisidə ijarə wə əsümnini keməytixtin ibarət yər siyasitini həm ottura, kiqik sanaətkə yar-yələk bolux, ixqilarning turmuxini yahxilaxtin ibarət iktisadiy siyasətni əməlgə қoyux məsilisi idi. Min'guoning 26-yili 9-ayning 22-künidiki partiyimizning wətənni birlikə apəttin қutuldurux hitapnamisidə: "Həlk höküki siyasisini əməlgə axurup, guomindahuy qakirip, asasiy kanun tüzüp qikix həm wətənni kutkuzux fangzhenini bəlgiləx lazim. Zhongguo həlki üçün bəhtiyar wə hoxal-horam turmux bərpa kılıx, aldi bilən, apətkə uqrıqanlarnı kutkuzux, həlk turmuxini hatırjəm kılıx, delət mudapiə iktisadını rawajlandurux, həlkni azap-ökubəttin қutuldurux wə həlk turmuxini yahxilax lazim" diyilgən idi. Jiang Jieshi əpəndi bu hitapnamə elan kilinojan künning ətisi (9-ayning 23-küni) səhbət elan kılıp, bu hitapnamining pütün kismini etirap kılınan ikən, pəkət gongchəndangdinla bu hitapnamidiki 4 maddilik wədini əməlgə axuruxni tələp kılıp kalmay, Jiang Jieshi əpəndi əzidinmu, guomindangdinmu wə guomindang həkümitidinmu yukarıda bayan kilinojan maddilarnı əməlgə axuruxni tələp kılıxi lazim idi. Jiang Jie-

shi əpəndi hazır guomindangning zongcayı bolupla kalmay, guomindang həkümítining (Bu həkümət əzini "guominzhengfu" dəp atiwaloqan) zhuxisimu boldi, yukarıda bayan қilinoqan demokratiyə wə həlk turmuxi toqrisidiki maddilarnı. Jiang Jieshi əpəndi əzi biz kommunistlarqa wə pütün məmlikət həikiqə bərgən san-sanaqsız wədilərni əstayıdıl əməlgə axuruxi, wədisining heqkaysısını yənə yəttə kəwət asmanning nerisiqə qərüwətməsligi, hə dəp kattik besim ixlitiwərməsligi, digini bir hil, kilqını yənə bir hil boliwərməsligi lazım. Biz kommunistlar wə pütün məmlikət həlki pakitka karayımız, adəm aldaydiqan қuruk gəplərgə əmdi կulak salmaymız. Pakit bolsa, karxi alımız; pakit bolmisa, қuruk gəplər bilən kixilərni aldap ketiwərgili bolmayıdu. Yapon baskunqılıriqə karxi uruxni ahıroqıqə elip berix, təslim bolux həwpini tosux, həmkarlıknı dawamlaxturux, iqliki urux weyjisini tosux, qegra rayonning wə düxmən arkə sepidiki Yapon baskunqılıriqə karxi genjüdilərning demokratik siyasisini etirap kılıx, yengi 4-armiyini əsligə kəltürük, gongchəndangoqə karxi hərkətni tohtitix, Shənxi-Gənsu-Ningxia qogra rayonini muhasirə kılıp turqan 4-5 yüz ming kixilik қoxunni qekindürük, guomin cənzhenghuynı əmdi yənə guomindangning gongchəndangoqə karxi jamaət pikri tuqduridiqan қolqomak orgini kiliwalmaslik, səz, yiojin ətküzüx, təxkilatlarqa uyuxux ərkinliklirigə yol berix, guomindang-

ning bir partiyə diktaturisini bikar kilix, ijare wə əsümnı keməytix, ixqilarning təminatını yahxilax, ottura. kiqik sanaətkə yar-yələk bolux, ixpiyonluk organlarını əməldin kaldurux, ixpiyonluk təlim-tərbiyini əməldin kaldurux, demokratik təlim-tərbiyini yoloğa koyux bizning Jiang Jieshi əpəndigə wə guomindangoşa köyidiojan tələplirimiz. Bularning kəpqılıgi dəl silərning eż wədənglar. Əgər silər bu tələp həm wədilərni əməlgə axuralisanglar, biz silərgə eż wədilirimizni dawamlik əməlgə axuruxka kapalət berimiz. Jiang Jieshi əpəndi wə guomindang halisila, biz ikki partiyining tənpənini қaşanla bolsun əsligə kəltürüxni halaymiz.

Kıskısı, guomindangning kollinixi ehtimal bolğan üq yənülüx iqidə birinqisi yəni təslim bolux wə iqliki urux kilix yənülüxi—Jiang Jieshi əpəndi wə guomindang üqün elüm yoli. İkkinqisi yəni կuruk gəplər bilən aldamqılık kılıp wakitni arkıqa sərəx, yoxurun halda faxistik hakim mutləklikni daim esidin qıqarmaslık wə iqliki uruxka paal təyyarlinix yənülüximu Jiang Jieshi əpəndi wə guomindang üqün hayat yoli əməs. Pəkət üqinqi yənülüx—faxistik hakim mutləklik wə iqliki uruxtin ibarət hata yoldın pütünləy wazkeqip, demokratiyə wə həmkarlıktın ibarət toqra yolni əməlgə koyuxla Jiang Jieshi əpəndi wə guomindang üqün hayat yoli. Lekin bu yənülüxkə mengix toqrısida Jiang Jieshi əpəndi bilən guomindang bugün'giqə heqkandak əmiliy ipadə

kërsətmidi, tehi heq kixini ixəndürəlməydu, xuning üçün, pütün məmlikət həlki təslim bolux wə iqliki uruxning intayın eçir həwpidin awalkidəkla huxyar boluxi lazim.

Barlik wətənpərəwər guomindangqilar ittipaklıxip, guomindang dairilirining birlinqi yənülüxkə mengixiqa imkaniyət bərməsligi, ikkinqi yənülüxkə karap mengiwerixigə yol koymaslıqı, üqinqi yənülüxkə karap mengixini tələp kılıxi lazim.

Yapon baskunqılıriqa karxi barlik wətənpərəwər partiyə-guruqlar wə həlkələr ittipaklıxip, guomindang dairilirining birlinqi yənülüxkə mengixiqa imkaniyət bərməsligi, ikkinqi yənülüxkə karap mengiwerixigə yol koymaslıqı, üqinqi yənülüxkə karap mengixini tələp kılıxi lazim.

Dunyaning misli kərülmigən zor əzgirix wəziyyiti pat arida yetip kelidu, biz Jiang Jieshi əpendididin wə guomindangqılardın dəwrning muxundak uluk pəytidə obdan yol tutuxni ümit kılımız, barlik wətənpərəwər partiyə-guruqlardın həm wətənpərəwər həlkətin dəwrning muxundak uluk pəytidə obdan yol tutuxni ümit kılımız.

Izah

① Huangpu xitongidiki hərbilər Huangpu hərbi məktividə jiaoguən bolğan wə okuqan guomindang jianglingliri həm jün-guənlirini kərsitudu. Huangpu xitongi—guomindang köxunidiki Jiang Jieshining əz guruhi.

TƏXKILLİNƏYLİ*

(1943- yil 11- ayning 29- künü)

Bügün gongchəndang zhongyangi Shənxi-Gənsu-Ningxia qegra rayonining dihanlar ammisidin, zawutlardin, budüylərdin, idarə wə məktəplərdin saylanıqan ər-ayal əmgək kəhrimanlarını wə ixləpqikirixtiki hizmet nəmuniqilirini kütüwalmakta, mən zhongyangqa wakalitən birnəqqə eçiz səz kilmək-qimən. Diməkqi bolqinim, bir eçiz səz bilən yişinqaklıqanda, "Təxkillinəyli" digəndin ibarət. Qegra rayondiki dihanlar ammisi wə budüylər, idarilər, məktəplər, zawutlardıki amma Zhonggong zhongyang Xibeyjüsü bultur kixta qakiroqan yukuri dərijilik kadirlar yişininining kararioqa asasən, bu yil bir yil ixləpqikirix hərkiti elip bardi. Bu bir yillik ixləpqikirixta hər jəhəttin nahayiti qong utuklar kolqa kəltürüldi wə zor ilgiriləxlər boldi, qebra rayonning kiyapiti birdinla yengiləndi. Pakitlar yukuri dərijilik kadirlar yişininining fangzhenining toqriliqini toluk ispatlidi. Yukuri dərijilik kadirlar yişininining

* Bu—yoldax Mao Zedong Shənxi-Gənsu-Ningxia qebra rayonining əmgək kəhrimanlarını kütüwelik yişinida sezligən nutuk.

fangzhenining asasiy nuktisi ammini təxkilləx, barlik laobəyxınglarning küqini, barlik budüylər, idarilər wə məktəplərning küqini, ər-ayal, yax-kerilar iqidiki barlik pütün əmgək küqləri wə yerim əmgək küqlirini, imkaniyət yar bərsila, heqbirini kaldurmay səpər-wərlikkə kəltürüp, təxkilləp, qong əmgək köxuniqə aylanduruxtin ibarət. Bizdə urux kılıdiqan köxun bar, əmgək kılıdiqan köxunmu bar. Urux kılıdiqan köxunimiz 8-armiyə bilən yengi 4-armiyə; bu köxunmu ikki köxun ornida ixləydi: bir tərəptin, urux kılıdu, yənə bir tərəptin, ixləpqikirix bilən xuqullinidu. Biz muxu ikki köxunoqə igə ikənmiz, köxunlirimiz ənə xu ikki hil maharətkə igə ikən, buningə yənə bir ammiwi hizmət ixləx mahariti köxulsa, u halda, biz kiyinqılıklarnı yengip, Yapon jahan'girligini tarmar kılalaymiz. Əgər qegra rayonning etkən yilning ahiriqiqə bolqan ixləpqikirix hərkitining muwəppəkiyiti tehi anqə zor bolmioqan, tehi anqə kəzgə kərünərlik bolmioqan, tehi bu nuktini toluk ispatlaxka kupayə kilmioqan bolsa, əmdi bu yilki utuklar buni toluk ispatlap bərdi, buni həmməylən ez kezi bilən kərüp turuptu.

Qegra rayondiki köxunlardın yərgə igə bolqanlıri bu yil hər bir jəngqining ottura hesap bilən 18 modin yər terixini əməlgə axurdi, yəydiqan kəktat, gəx-yaqlırını, kiyidiqan pahtılık kiyim, yung kiyim, həy-paypaklırını, turidiqan gəmə, ey-jaylırını, yiçin etküzidiqan qong-kiqik zallırını, ixlitidiqan joza-

bənding, kəqəz-kələmlirini, kalaydiqan otun, yaqaq kəmür, taxkəmürlirini — həmmisini digüdək əzliri yasaydiqan, əzliri təyyarlaydiqan boldi. Biz əzimiz kol selip ixləx yoli bilən kiyim-keqək, ozuk-tülük mol bolux məksidigə yəttük. Hər bir jəngqining ixləpqikirix bilən xuqullinixi üçün bir yilda pəkət 3 ay wakit lazımlı, əldən 9 ayda təlim elix wə urux kiliç bilən xuqullinixi mümkün. Bizning koxunımız həm guomindang həkümətinin təminat berixigə muhtaj əməs, həm qegra rayon həkümətinin təminat berixigə muhtaj əməs, xundakla laobəyxınlarning təminat beriximu muhtaj əməs, tamamən əz əzini təminləydi; bu ijadiyət bizning milli azatlıq iximiz üçün nimə digən zor əhmiyətkə igə-hə! 6 yerim yıllık Yapon baskunqılıriqə karxi urux dawamida, Yapon baskunqılıriqə karxi genjüdilər düxmənning kəydürüp tügitix, kirip tügitix, bulap tügitixin ibarət “üq tügitix” siyasitining buzoqunqilioqə uqriddi, Shənxı-Gənsu-Ningxia qegra rayoni bolsa guomindangning katmu-kat əlamət kiliçlı uqriddi, xuning bilən maliyə wə iktisat jəhəttə pəwkul'addə kiyin haləttə əldən iduk, əgər koxunımız pəkət urux kiliçnilə bilidiqan bolsa, məsilini həl kiləqli bolmayıtti. Hazır, qebra rayondiki koxunlarımız ixləpqikirix bilən xuqullinixni üginiwaldı; aldinki səptiki koxunlarımızningmu bir kismi üginiwaldı, əldən əldən kismi üginixkə kirixiwatidu. Bizning kəhriman, urux kiliçka mahir pütün 8-armiyə bilən yengi 4-armiyimizdiki hər bir

kixi urux kiliixni wə ammiwi hizmət ixləxnila bilip kalmay, ixləpqikirix bilən xuqullinixnimu bilidiqan bolsa, biz heqkandak kiyinqiliktin korkmamız, Mengzi eytkandək: "Dunyada təngdixi yok"^① bolimiz. Bizning idarə wə məktəplirimizmu bu yil aloqa karap qong bir kədəm taxlidi, ularning həküməttin aloqan puli hirajitining azoqina bir kisminila təxkil kildi, əzliri ixləpqikirix arkılık həl kiloqini hirajitining mutlək kəp kismini təxkil kildi; bultur kektat bilən əzini 50 pirsəntla təminligen idi, bu yil bolsa yüzdə-yüz təminlidi; qoxka wə koy bekip, gəxni zor dərijidə kəpəyti; yənə nuroqun hünerwənlilik ixhani liri kurup, kündilik turmux buyumlirini ixləpqikardı. Budüylər, idarilər, məktəpler maddi jəhəttiki məsi-lilərning pütün kismini yaki kəp kismini əzliri həl kiloqan ikən, baj tərikisidə laobəyxinglardın elip təminlinidiqan kismi aziyidu, laobəyxinglarning ixləpqikarоqan məhsulatliridin əzliri bəhrimən bolidiqan kismi bolsa kəpiyidu. Koxunlar bilən həlk ixləpqikirixni rawajlandurup, həmməylən kiyim-ke-qək, ozuk-tülük mol boluxni əməlgə axurdi, həmməy-lən hursən boldi. Yənə zawutlirimizda ixləpqikirix rawajlanduruldi, ixpiyonlar təkxürüp tazilandı, ixləpqikirix ünümimu zor dərijidə əsti. Pütün qegra rayon boyiqə nuroqun yeza igilik əmgək kəhrimanlıri, sanaət əmgək kəhrimanlıri, idarə wə məktəp əmgək kəhrimanlıri barlıkkə kəldi, koxunlardınmu nuroqun əmgək kəhrimanlıri qikti, eytix mümkin ki, qebra

rayonning ixləpqikirixi yolqa qüxti. Muxularning həmmisi—ammining küqini təxkilligənlikning nətijisi.

Ammining küqini təxkilləx—bu, bir hil fangzhen. Yənə buning əksiqə fangzhen barmu? Bar. U bolsimu ammiwi nuktiinəzər yetərlik bolmaslik, ammiqa yələnməslik, ammini təxkilliməslik, yezilar, budüylər, idarilər, məktəplər wə zawutlardiki kəng ammini təxkilləxkə əhmiyət bərməstin, pəkət maliyə orunları, təminat orunları, soda orunlıridiki azəqina bir kisim kixilernila təxkilləxkə əhmiyət berix; igilik hizmitini kəng bir hərkət, kəng bir səp dəp karimastın, pəkət maliyidiki yetixsizlikni tolduruxning wakitlik bir wastisi dəp karaxtin ibarət. Bu—baxka bir hil fangzhen, bu—hata fangzhen. Shənxi-Gənsu-Ningxia qegra rayonida ilgiri bu hil fangzhen məwjut idi, birkənqə yıldın buyankı tüzitixlər arkısında bolup-mu bultur qakiriloğan yukarı dərijilik kadirlar yioqını wə bu yılı ammiwi hərkəttin keyin hazır yənə xundak hata oyda boluwatkanlar azayoğan bolsa kerək. Huabey, Huazhongdiki genjüdilərdə urux jiddi bolqanlıktın, xuningdək rəhbiriyy orunlar yetərlik əhmiyət bərmigənliktin, ammiwi ixləpqikirix hərkəti tehi kəng kanat yaymidi. Lekin zhongyangning bu yil 10-ayning 1-künidiki yolyoruqı^②din keyin hərkəysi jaylarmu kelər yillik ixləpqikirix hərkətinə қozqax üçün təyyarlık kərməktə. Aldinki səpning xaraiti Shənxi-Gənsu-Ningxia qegra rayonıqa karıqanda tehimu kiycin, u yərlərdə jiddi uruxla bolup

kalmay, bəzi jaylirida eçir apətlərmə bar. Lekin uruxka bərdaxlıq berix üçün, düxmənning “üq tügitix” siyasitigə jawap berix üçün, apətkə uqrıqlanılnı kutkuzux üçün pütün partiyə, həkumət, armiyə wə həlkni, bir tərəptin, düxmən’gə zərbə berixkə, yənə bir tərəptin, ixləpqikirixni yoloja koyuxka səpərwər kilmay bolmayıdu. Aldinkı səp ətkən birnəqqə yillik ixləpqikirix jəryanında bəzi təjribilərgə igə boldi, uning üstigə, bu yil kixtiki idiyiwi təyyarlık, təxkiliy təyyarlık wə maddi təyyarlık arkısında, kelər yil kəng hərkət wujutka kelixi mümkün wə kəng hərkət wujutka kəltürülüxi lazim. Aldinkı səp, urux xaraitida turuwatkanda, “kiyim-keqək, ozuk-tülük mol bolux”ka erixixi tehi mümkün əməs, lekin “ezi kol selip ixləp, kiyinqılıkni yengix”kə bolsa erixixi tamamən mümkün wə erixixi lazim.

Hazır igilik jəhəttə ammini təxkilliximizning əng möhim xəkli kopiratip. Budüylər, idarilər wə məktəplirimizdiki ammiwi ixləpqikirixka zormu-zor kopiratip namini berix hajət bolmisimu, lekin mərkəzləxkən rəhbərlik astida əzara yardımlixip, ortak əmgək kiliş usuli bilən hərkəysi tarmak, hərkəysi orun wə hər bir xəhsning maddi ehtiyajını həl kilidiqan bundak ammiwi ixləpqikirix paaliyiti kopiratip həraktirini aloğan bolidu. Bu—bir hil kopiratip.

Dihanlar ammisi birnəqqə ming yıldın buyan yəkkə igilik bilən xuqullinip kəlməktə, hər bir ailə bir ixləpqikirix birligi hesaplinidu, bundak tarkak,

yəkkə ixləpinqirix feodal həkümranlıqning iktisadiy asasi bolup, dihanlarning əzini mənggü namratlıq azawida qalduridu. Bundak əhwalni tügitixning birdin-bir qarisi pəydin-pəy kolliktiplix; kolliktiplixka yetixning birdin-bir yoli, Leninning eytkini boyiqə bolqanda, kopiratip kurux^③. Qegra rayonda hazır nuroqun dihanlar kopiratiplirini təxkil kilduk, lekin bular hazır tehi bir türlü baxlanıq xəkildiki kopiratip bolup, yənə birqanqə tərəkkiyat baskuqını besip ətüxi kerək, andin kəlgüsidiə Sovet ittipakida kolliniləqan xəkilgə – kolhoz dəp ataləqan kopiratipka tərəkkii kili. Bizning iktisadımız yengi demokratik iktisat, bizning kopiratiwimiz hazır tehi yəkkə igilik asasında (hususi mülük asasında) kuruləqan kollik tip əmgək təxkilatı. Buning yənə birnəqqə hil xəkli bar. Bir hili “biən’gongdüz” və “zhagongdüz”gə ohxax yeza igilik əmgigidə əzara həmkarlıq yoloq koyulidioqan təxkilatlar^④ bolup, bular burun Jiangxi kızıl rayonida əmgəktə həmkarlixix guruppsi yaki teriləqu düyi^⑤ dəp atılıtti, hazır aldinki səpning bəzi jaylirida həmkarlixix guruppsi dəpmu atılıdu. Bu təxkilatlar, məyli əndək nam bilən atalsun, məyli hər bir orunning kixi sani birnəqqə kixi, birnəqqə on kixi, birnəqqə yüz kixi bolsun, məyli pütün əmgək küqliridinla tərkip tapkan yaki yerim əmgək küqlirimü katnaxkən bolsun, məyli adəm küqi, at-ulak küqi, koral-sayman boyiqə həmkarlixidioqan yaki dihanqılık aldirax qaqlarda hətta kolliktip tamak

yəydiqan wə yetip kopidioqanmu bolsun, məyli wa-
kitlik haraktirda yaki daimlik haraktirda bolsun,
kiskisi, pəkət amma ihtiyariy katnaxkan (Hərgiz
məjbur kilqili bolmaydu) kolliktip həmkarlik təxki-
lati bolsila yahxi. Bundak kolliktip həmkarlixix
qarisini amma əzi kəxp kilqan. Biz ilgiri Jiangxida
ammining təjribilirini yəkünligən iduk, bu ketim
ximaliy Shənxidimu xundak təjribilərni yəkünliduk.
Bulturki yukuri dərijilik kadirlar yiqinining təxəb-
busi wə uning muxu bir yildin buyan əməlgə axu-
ruluxi arkısida, qegra rayonda əmgəktə həmkarlik
zor dərijidə tərtipkə qüxti wə tehimu rawajlandı. Bu
yıl qegra rayondiki nuroqun biən'gongdülər teriloq'u,
otaloq'u, oma ixlirida kolliktip ixləxni yoloqə koyup,
ətkən yıldikidin bir həssə artuk həsul aldi. Amma
bundak zor həkiki ünümni kərdi, kelər yil bu qarini
qokum tehimu nuroqun kixilər yoloqə koyidu. Biz
hazır kelərki bir yil iqidila pütkül qegra rayondiki
birnəqqə yüz ming pütün əmgək küqliri wə yerim
əmgək küqlirining həmmisini kopiratipka təxkilləp
boluxni ümit kilmaymız, lekin birnəqqə yil iqidə bu
məksətkə yetix mümkün. Ayallar ammisinimu toluk
səpərwər kilip, məlum dərijidiki ixləpqikirixka kat-
naxturux lazim. Barlık lükqəklərni əzgərtip, ixləp-
qikirixka katnaxturup, yahxi adəmgə aylandurux
lazim. Huabey, Huazhongdiki Yapon baskunqılıriqə
karxi genjüdilərdə bundak kolliktip həmkarlik yoloqə
koyulidiqan ixləpqikirix kopiratiplirini ammining ih-

tiyar kılıxi asasida kəng kələmdə təxkil kılıx lazım.

Kolliktip həmkarlıq yoloja koyulidioğan bundak yeza igilik ixləpqikirix kopiratipliridin baxka, yənə üq hil xəkildiki kopiratip bar, bular ixləpqikirix həmkarlıqı, istimal həmkarlıqı, tiransiport həmkarlıqı (tuz toxux) wə amanət-kərz həmkarlıqını əz iqigə aloğan Yən'ən Nənqü kopiratiwi xəklidiki omumi haraktırılk kopiratip, tiransiport kopiratiwi (tuz toxux düyi) wə kol sanaət kopiratiwidin ibarət.

Bizdə həlk ammisining mana xundak tət hil kopiratiwi wə budüylər, idarilər, məktəplərning kolliktip əmgək yoloja koyulidioğan kopiratipliri bar ikən, ammining küqini təxkilləp, zor bir əmgək koxunioğla aylanduralaymız. Bu—həlk ammisining azatlıknı kolqa kəltürüxining mukərrər yoli, namratlıktın bayaxatlıkkə ətüxining mukərrər yoli, xuningdək Yapon baskunqılırioğla karxi uruxta oqelibə kazinixininingmu mukərrər yoli. Hər bir gongchəndang əzasi ammini əmgəkkə təxkilləxni üginiwelixi lazım. Ziyalılardin kelip qıkqan partiyə əzalırımı üginiwelixi lazım; pəkət kət'i niyət bolsila, yerim yil, birər yilda üginiwelixi mümkün. Ular ammining ixləpqikirixni təxkillixigə, ammining təjribilərni yəkünlixigə yardım berələydyu. Yoldaxlırimiz ammini əmgəkkə təxkilləxni, dihanlarning ailə boyiqə ixləpqikirix pilani tüzüxicə yardım berixni, biən'gongdüy təxkil kılıxni, tuz toxux düyi təxkil kılıxni, omumi haraktırılk kopiratip təxkil kılıxni, koxunlarning ixləpqi-

kirixini təxkilləxni, idarə, məktəplərning ixləpqikirixini təxkilləxni, zawutlarning ixləpqikirixini təxkilləxni, ixləpqikirix musabikiliri uyuxturuxni, əmgək kəhrimanlarını mukapatlaxni, ixləpqikirix kərgəzmiliri uyuxturuxni, ammining ijadiy küqi wə aktipliqini kozqaxni üginiwalsa, uningəqə baxxa maharətlərni əksak, biz Yapon jahan'gırlığını qoqum koqlap qıqıralaymız, pütün məmlikət həlkə bilən birlikdə qoqum yengi bir dələt kuralaymız.

Biz gongchəndang əzalırı, məyli əndək məsilidə bolsun, amma bilən qoqum birlixip ketəleydiqan boluxımız kerək. Əgər bizning partiyə əzalırımız əmürwayət əydin qıkmayı olturuwalsa, boran-qapqunları bexidin kəqürmişə, dunyadın həwərdar bolmisa, bundak partiyə əzalırının Zhongguo həlkioğə zadi ənqılık paydısı bar? Kılqılıkmu paydısı yok, bundak partiyə əzalırının bizgə kerigi yok. Biz gongchəndang əzalırı boran-qapqunları beximizdin kəqürümiz, dunyadın həwərdar boluxımız lazımlı; bu boran-qapqun ammiwi kürəxning zor boran-qapquni, bu dünya ammiwi kürəxning kəng dunyasi. “Üq addi kənqi birləxsə, Zhuge Liang bolidu” digən səz, amma böyük ijadiy küqkə igə, digənlilik bolidu. Zhongguo həlkə arisida, həkikətən, minglioğan, on minglioğan “Zhuge Liang” bar, hər bir yezə-kəntning, hər bir bazar-zhenning əz “Zhuge Liang”liri bar. Biz amma arisioqa berip, ammidin üginip, ularning təjribilirini yəkünləp, tehimu yahxi,

tərtiplik daoli wə qarılərgə aylanduruximiz, andin bularni yənə ammiqə qüxəndürüp (təxwik kılıp) həmdə ammini bularni əməlgə axuruxka qakirip, ammining məsililirini həl kılıp, ammini azatlıkka wə bəht-saadətkə erixtürüximiz kerək. Əgər bizning yərlik hizmətlərni ixligüqi yoldaxlirimiz ammidin ayrılip kalsa, ammining kəypiyatini qüxənmisə, ammining ixləpqikirixni təxkillixigə wə turmuxni yahxiliqə yardəm berəlmisə, ulardin wətən kutkuzux parioqi elixnilə bilip, awal 90 pirsənt küq bilən ammining “həlk kutkuzux ozuqı” məsilisini həl kilixiqa yardəm bərgəndə, andin 10 pirsənt küq bilənla wətən kutkuzux parioqi məsilisini həl kilqılı bolidiqanlıqını bilmisə, u halda, bu guomindang istilini yukturuwalıqanlıq, guənliaozhuyi qang-tozingini konduruwalıqanlıq bolidu. Guomindang laobəyxinglardın nərsə elixnilə bilidu, lekin laobəyxinglarqa heqkandaq nərsə bərməydu. Əgər biz gongchəndang əzalirimu xundak kılıdiqan bolsak, u halda, undak partiyə əzalirining istili guomindang istili bolidu, undak partiyə əzalirining yüzini bir kəwət guənliaozhuyi qang-tozingi başkan bolidu, uni bir das issik su bilən obdan yuyup, pakız kılıp koyuxka toqra keli du. Mening hes kiliqimqə, Yapon baskunqılıriqa karxi genjüdilərning məyli kaysibirining yərlik hizmitidə bolsun, muxundak guənliaozhuyilik istil məwjud, bu jaylarda, ammiwi nuktiineziri kəm bolqanlıqı səwiwidin ammidin ayrılip kalqan bir kisim

yoldaxlar bar. Biz bundak istilni kət'i tügitiximiz kerək, xundak kiloqandila, amma bilən ziq birlixin ketələyimiz.

Buningdin baxka, bizning armiyə hizmitimizdimu bir hil jünfazhuyilik istil saklanmakta, bumu bir hil guomindang istili, qunki guomindang armiyisi ammidin ayrıloqan armiyə. Bizning armiyimiz armiyə bilən həlk munasiwitidə, armiyə bilən həkumət munasiwitidə, armiyə bilən partiyə munasiwitidə, jün-guənlər bilən əskərlər munasiwitidə, hərbi hizmet bilən siyasi hizmet munasiwitidə wə kadirlarning əzara munasiwitidə toqra pirinsipka əməl kılıxi lazıim, hərgiz jünfazhuyilik illetni sadir kılmaslıqı kerək. Jün'guənlər əskərlərgə keyünüxi kerək, ke-nçül bəlməslikkə, tən jazası berixkə bolmayıdu; armiyə həlkəkə keyünüxi kerək, həlk mənpəətigə ziyan yətküzükə bolmayıdu; armiyə həkumətni hərmətlixi, partiyini hərmətlixi kerək, mustəkillik dəwəsi kılıxka bolmayıdu. Bizning 8-armiyə bilən yengi 4-armiyimiz həlkning armiyisi, ular əzəldin yahxi, hazırlı yahxi, pütün məmlikətəki həmmə armiyilər iqidə əng yahxi armiyə. Lekin yekinki yillardın buyan, həkikətən, bir hil jünfazhuyilik illət əsüb kaldi, armiyə hizmitidiki bir kisim yoldaxlarda bir türlik təkəbburluk pəyda bolup kaldi, ular əskərlərgə, həlkəkə, həkumətkə, partiyigə kopallik-yolsızlık kılıdiqan, yərlik hizmətlərni ixləwatkan yoldaxlar-nıla əyipləp, əzlirini əyipliməydiqan, utuklırınıla

kərüp, kəmqılıklırını kərməydiqan, mahtap uqurux-nila yakturup, tənkitni yakturmaydiqan bolup kal-di. Məsilən, Shənxi-Gənsu-Ningxia qegra rayonida muxundak əhwal bar. Bu hahix bulturki yukuri dərijilik kadirlar yiojini wə hərbi-məmuri kadirlar yiojini arkılık xuningdək bu yil bahar bayrimida elip beriloğan həkümətni himayə kilix-həlkni səyüx hərkiti wə armiyini himayə kilix hərkiti arkılık tüptin tügitilgən bolsimu, yənə uning bəzi sakindiliri bar, ularni dawamlik tügitix kerək. Huabey, Huazhongdiki genjüdilərning həmmisidə muxundak illətlər bar, u yərlərdiki partiyə təxkilatları wə ko-xunlar bundak illətlərni tügitixkə əhmiyyət berixi lazim.

Yərlik hizmətlərdiki guənliaozhuyilik hahix yaki armiyə hizmitidiki jünfazhuyilik hahix bolsun, bu illətlərning haraktiri ohxax, u bolsimu ammidin aylılıx. Yoldaxlırimızning mutlək kəpqılığı yahxi yoldaxlar. Kəmqılığı bar kixilərgə karita tənkit ənənə-yaydurulup, hataliklar pax kılinsila, ular tüzitiwelli-xi mümkün. Lekin əzini tənkitni ənənə-yaydurup, hata hahixlarqa jiddi karap, ularni əstayidlil tüzitix zərür. Əgər yərlik hizmətlərdə guənliaozhuyilik hahix tənkit kılınmisa, armiyə hizmitidə jünfazhuyilik hahix tənkit kılınmisa, bu guomindang istilini saklap kelixni halıqanlık, əzining pakiz yüzidə guənliaozhuyi qang-tozingi wə jünfazhuyi qang-tozingini saklap kelixni halıqanlık bolidu, bundak kixi yahxi

partiyə əzasi əməs. Əgər biz yərlik hizmətlərdə guənliaozhuyilik hahixni yokatsak, armiyə hizmitidə jünfazhuyilik hahixni yokatsak, barlık hizmətlər onguxluk қanat yayıdu, ixləpqikirix hərkitimə əlwəttə xundak bolidu.

Qegra rayonimizning ixləpqikirixi, məyli dihanlar ammi tərəptə bolsun, idarə, məktəplər tərəptə bolsun, armiyə tərəptə bolsun, zawutlar tərəptə bolsun, nahayiti zor utuklarqa erixti, armiyə bilən həlkinin munasiwitidimu zor ilgiriləxlər boldi, qegra rayonimizning kiyapiti burunkiçə kəp əhximaydiqan bolup kaldı. Bularning həmmisi—yoldaxlirimizning ammiwi nuktiinəzirining küqəygənliginən wə amma bilən birlixixtə zor bir kədəm taxlıqanlıqinən ipadisi. Lekin əz əzimizdin kanaətlinip kalmışlıqımız, yənə dawamlik əz əzimizni tənkit kiliximiz, yənə dawamlik aloğa besiximiz kerək. Bizning ixləpqikiriximizmu dawamlik ilgiriliyi kerək. Yüzümüzə qang-tozang bolsa, hər kün yuyup turuximiz kerək, yerdə qang-tozang bolsa, hər kün süpürüp turuximiz kerək. Biz yərlik hizmətlərdiki guənliaozhuyilik hahixni, armiyə hizmitidiki jünfazhuyilik hahixni tüptin tüğətkən bolsakmu, lekin bu yaman hahixlar yənə əsüb kelixi mümkün. Biz Yapon jahan'gırlığı wə Zhongguo əksiyətqi küqlirinən katmu-kat muhasirisidə turmaktımız, biz qeqilangoğlu uxxak burzuaziyinən muhasirisidə turmaktımız, əng iplas guənliaozhuyi qang-tozingi wə jünfazhuyi qang-tozi-

ngi hər künı yüzimizgə kəpləp konup turidu. Xuning üqün, utuklarnı kərüpla əz əzimizdin қanaətlinip kalsak zadi bolmaydu. Əz əzimizdin қanaətlinip kəlixtin sakliniximiz, əz kəməqiliklirimizni hər wakit tənkit kılıp turuximiz lazımlı, huddi pakızlık üqün, qang-tozanglarnı yokitix üqün hər künı yüzimizni yuyup, hər künı yərni süpürüp turoqinimizdən ohxax.

Əmgək kəhrimanlırı wə ixləpqikirixtiki hizmət nəmuniqiliri, silər həlkning rəhbərliri, silərning hizmitlarda kəp utuklar bar, silərningmu əz əzənglardin қanaətlinip қalmaslıqınlarnı ümit kilişmən. Mən silərning Guənzhongdən, xərkiy Gənsuqan, Dingbiən. Ənbıən. Jingbiənlərgə, Suydeqan, Yən'ən təwəsidiki nahiyilərgə, idarilər, məktəpler, budüylər, zawutlarqa kaytip baroqandin keyin, həlkə rəhbərlik kılıp, ammiqə rəhbərlik kılıp, hizmətlərni tehimu yahxi ixlixinglarnı, əng awal, ihtiyariylik pirinsipi boyiqə ammini kopiratipka təxkillixinglarnı, tehimu kəp, tehimu yahxi təxkillixinglarnı ümit kilişmən. Silərning kaytip berip, buni əməlgə axuruxunglarnı, buni təxwik kilixinglarnı ümit kilişmən, kelər yil yənə əmgək kəhrimanlırı yioqını qakırıloqan qaçda, biz tehimu zor utuklarqa erixkən bolaylı.

Izahalar

① «Mengzi» 3-tom «Gongsun Chou 1-kismi»din elinoqan.

② Muxu tomidiki «Genjüdilərdə ijarə keməytix, ixləpqikirix wə

həkumətni həməyə əsil-həlkəni səyüx hərkətlərini ənat yayduraylı» digən əsərni kərsitidü.

③ Lenin. «Kopiratsiya həkkidə»gə karalsun.

④ “Biən’gongdūy”, “zhagongdūy”lər Shənxi-Gənsu-Ningxia qəgra rayonining yeza igilik ixləpqikirixida kolliktip həmkarlıq yoloq əyulqoş-əmgək təxkilatları. “Biən’gong” lapkutlixix digən bolup, dihanlarning əmgək küqlirini əzara təngxəx usuli, buningda adəm gungioqa adəm gungi, at-ulak gungioqa at-ulak gungi, adəm gungioqa at-ulak gungi əyulqoşluqda baxkilar. Biən’gongdūygə ətənaxşan dihanlar əzlinining əmgək küqi yaki at-ulak küqini qıkirip, əz döyüdiki aililörning yərlirini newat bilən və kolliktip halda teriydu, hesawat kılıqanda, bir gung bir gungoqa sundurulup, adəm gungi yaki at-ulak gungını kəp qıkarqanlar oqaz qıkarqanlar gung həkkini tələydi. “Zhagongdūy” adəttə yeri yetixməydiqan dihanlardan təxkil kılınıdu, zhagongdūygə ətənaxşan dihanlar əzara lapkutlixip həmkarlaşlaşdırılmış taxķırı, asasən, əmgək küqigə muhtaj kixilərgə kolliktip yallınıdu.

⑤ Muxu tallanma əsərlərning 1-tomidiki «Bizning iqtisadiy siyasetimiz»ning ② izahiqası karalsun.

ÜGINIX WƏ WƏZİYƏT*

(1944- yil 4- ayning 12- künü)

1

Bultur kixtin baxlap partiyimizning yukuri dərijilik kadirları partiyə tarihidiki ikki luxiən məsilisini ügəndi. Bu üginix kəng yukuri dərijilik kadirların siyasi səhiyyisini zor dərijidə əstürdi. Bu üginix dawamida yoldaxlar birmunqə məsililərni otturıqə koyoqan idi, zhongyang zhengzhijüsi bularning iqidiyi birkənqə mohim məsilə üstidə hulasə qıqardı.

-
- * Zhongguo gongchəndangining zhongyang rəhbərlik orgini wə yukuri dərijilik kadirlarının 1942- yıldın 1944- yılıqə bolqan arılıkta partiyə tarifi toqrisida bolupmu partiyining 1931- yilning bexidin 1934- yilning ahiriqiqə bolqan dəwrdiki tarifi toqrisida elip baroqan muhakimisi partiyə iqidiyi idiyining Marksizim-Leninizim asasında birlikkə kelixigə nahayiti zor yardım bərdi. Dangzhongyang 1935- yil 1- ayda Guyzhou əlkisining Zunyi xəhridə qakiroqan kengəytligən zhengzhijü yığınında, 1931- yilning bexidin 1934- yilning ahiriqiqə dawam kılqan "sol"qıl hata luxiən tüzütilip, dangzhongyang rəhbərlik orgininin tərkiwi əzgərtilip, yoldax Mao Zedong baxqilioqidiki rəhbərlik tiklinip, partiyining luxiəni Marksizim-Leninizimlik toqra izqa selinoqan bolsimu, lekin partiyining nurqun kadirları

Bu hulasılər munular:

1. Tarihiy təjribilərni tətkik kilixta əndak pozitsiyə tutux məsilisi toqrisida. Zhongyang: kadirlarnı partiyə iqidiki tarihiy məsililər toqrisida idiyə jəhəttin toluk qüxənqigə igə kiliç, xuning bilən bille, tarihta hatalaxkan yoldaxlar üstidin hulasə qikarəqanda, kəngqilik kiliç fangzhenini kollinix, xundak kiliç, bir tərəptin, kadirlarnı partiyimizning tarihiy təjribilirini toluk qüxinip, hatalıklärni təkrarlimaydiqan kiliç, yənə bir tərəptin, barlik yoldaxlar bilən ittipaklıxip, birlikdə ixləxkə imkaniyət yaritix lazımlı, dəp tonuydu. Partiyimiz tarihida Chen Duxiu hata luxiənigə wə Li Lisən hata luxiənigə karxi qong kürəxlər bolup ətti, bu kürəxlər pütünləy tegixlik idi. Əməma uning usulida kəməqiliklər boldi: bir tərəptin, kadirlar xu qaoqdiki

arisida etmüxtiki hata luxiənning haraktiri üstidə təltəküs hesap-kitap kiliñmişdi idi. Partiyə kadirlarının Marksizm-Leninizimlik idiyisini yənimə əstürük üçün dangzhongyang zhengzhijüsü 1942-yildın 1943-yılıqiqə bolğan məzgildə partiyə tarixi toqrisida birkangə newət muhakimə elip barğan idi; uningdin keyin yənə 1943-yildın 1944-yılıqiqə bolğan məzgildə pütün partiyidiki yukuri dərijilik kadirları qərəbərlik kiliç xundak muhakimini elip bardı. Bu muhakimilər partiyining 1945-yili qakırılmış məmlikətlik 7-kurultayı üçün möhim hazırlıqlı boldı həm bu kurultayını Zhongguo gongchəndangining tarihida misli kərülmigən idiyiwi wə siyasi birdəklilikə erixtirdi. «Üginix wə woziyət» yoldax Mao Zedongning Yənən yukuri dərijilik kadirlar yıqinida muxu muhakimilər toqrisida sözligən nutki.

hatalıklarning tuquluxidiki səwəplər, xaraitlar wə bundak hatalıklarnı tüzitixning təpsili qarılıri toqrisida idiyə jəhəttin toluk qüxənqigə igə kilinmidi, xuning bilən keyin yənə muxundak haraktirdiki hatalıklarning təkrarlinixiqa imkaniyət қalduruldi; yənə bir tərəptin, xəhsning jawapkarlıqi bək təkitlinip ketip, tehimu nuroqun kixilər bilən ittipaklixip birlikdə ixləxkə imkaniyət қaldurulmadi. Biz bu ikki kəməqiliktin ibret eliximiz lazımdır. Bu nəwət tarixiy məsililərni bir tərəp kilixta, bəzi ayrim yoldaxlar-ning jawapkarlıqiqa əməs, xu qəqdiki xaraitni təhlil kilişkə, xu qəqdiki hatalıklarning məzmuniyət, xu qəqdiki hatalıklarning ijtimai yiltizi, tarixiy yiltizi wə idiyiwi yiltiziqa kəprək dikkət kiliş, ətmüxtikidin sawak elip, keyinkigə ibret kiliş, kesəlni dawalap, adəmni kutkuzux fangzhenini kollinix, xuning bilən həm idiyini roxənləxtürük, həm yoldaxlar bilən ittipaklixixin ibarət ikki məksətkə yetix kerək. Kixilərning məsilisini bir tərəp kilixta, ehtiyatqan pozitsiyə tutux, həm pərvəsizlik bilən yüzə ətküzüwətməslik, həm yoldaxlarqa ziyan yətküzməslik partiyimizning güllep rawajlinixinin-alamətliridin biri.

2. Hərkəndək məsilidə təhlil kiliş pozitsiyisini tutux, həmməni inkar kiliwətməslik kerək. Məsilən, 4-omumyoqin^①din Zunyi yiçinioqiqə bolqan məzgildiki zhongyangning rəhbərlik luxiəni məsilisini ikki tərəptin təhlil kiliş kerək: bir tərəptin, xu məzgildə

zhongyang rəhbərlik orgini kollanqan siyasi celüe, hərbi celüe wə kadirlar siyasitining asasiy jəhətlinin həmmisi hata bolqanlıqını kərsitix kerək; yənə bir tərəptin, xu qaoqda hatalaxkan yoldaxlar bilən bizning otturimizda Jiang Jieshiqa ərəxi turux, yər inkilawini wə əziz armiyə kürrixini əwətləxtin ibarət asasiy məsililər üstidə talax-tartix bolmioqanlıqını kərsitix kerək. Celüe jəhəttimu təhlil yürgüzük kerək. Məsilən, yər məsilisidə xu qaoqdiki hatalık pomixxiklarqa yər bəlüp bərməslik, bay dihanlarqa naqar yərlərni bəlüp berixtək tolimu sol siyaset yürgütülgənligi idi, əmma ular pomixxiklarning yərlirini musadırə kilip, yeri yok wə yeri az dihanlarqa bəlüp berixtə bolsa biz bilən bir pikirdə idi. Lenin: konkirit əhwalni konkirit təhlil kilix "Marksizimning tüp mahiyiti wə uning jeni"^② digən idi. Bizning nuroqun yoldaxlirimiz təhliliy pikir yürgüzməydu, murəkkəp xəy'ilərni kaya-təkəyə qongkur təhlil wə tətkik kilixni halimaydu, bəlki mutlək müəyyənləxtüridiqan yaki mutlək inkar kilidiqan addi hulasılərni qikirixni yahxi kəridu. Bizning gezeitlirimizdə təhliliy makalilarning kəmliyi, partiyə iqidə təhlil kilix aditining tehi toluk yetixtürülməgənligi bu kəməqilikning məwju luqını kərsitudu. Buningdin keyin bundak əhwalni tüzitix kerək.

3. Partiyining məmlikətlik 6-kurultiyi həjjətliri üstidiki muhakimilər toqrisida. Xuni kərsitix kerək-

ki, məmlikətlik 6-kurultayning luxiəni asasən toqra, qünki u hazırkı wakittiki inkilapning burzua demokratik haraktirda ikənlərini müəyyənləxtürdi, xu wakittiki wəziyətning ikki inkilawiy dolğun arılı-qidiki wəziyət ikənlərini müəyyənləxtürdi, jihuy-zhuyi wə қaramlıknı pipən kıldı, 10 maddilik gangling^③ni jakalidi wə baxkilar, bularning həmmisi toqra. Məmlikətlik 6-kurultayda kəmçiliklərmü boldi, məsilən, Zhongguo inkilawining intayın uzak muddətlikligi wə yeza genjüdilirining Zhongguo inkilawida intayın möhimliqi kərsitilmidi, xuningdək baxka birkanqə kəmçilik yaki hatalikmu boldi. Lakin kandakla bolsun, məmlikətlik 6-kurultay partiyimizning tarikhida iloqar rol oynidi.

4. 1931-yıldiki Shanghəydiki wakitlik zhongyangning wə uningdin keyin xu wakitlik zhongyang qakiroğan 5-omumyiqin^④ning kanuniy ikənligi yaki kanuniy əməsligi məsilisi toqrisida. Zhongyang ularni kanuniy dəp hesaplaydu, lekin saylam rəsmiyətlirining mukəmməl bolmioğanlıqını kərsitip etüx wə uni tarixiy sawak kılıx kerək.

5. Partiyimiz tarikhida bolup etkən məzhəplər məsilisi toqrisida. Xuni kərsitix kerəkki, partiyimiz tarikhida bolup etkən wə naqar rol oyniąşan məzhəpler Zunyi yiğinidin buyankı birkanqə ketimlik əzgirixlər arkısında hazır kalmidi. Partiyə iqidə ikki luxiən üstidə elip beriləşən bu ketimki üginixtə bundak məzhəplərning tarıhta bolup etkənligi wə

naqar rol oyniąqanlıqını kərsitip etüx tamamən zərür. Lekin 1935-yil 1-aydiki Zunyi yiqini, 1938-yil 10-aydiki 6-nəwətlik zhongyang weyyüənhuyning 6-omumyiqini, 1941-yil 9-aydiki zhengzhijü kengəytılğın yiqini^⑤, 1942-yili pütün partiyə boylıq elip beriloğan istil tüzitix wə partiyimiz tarihində bolup etkən ikki luxiən kürixi toqrisida 1943-yili kixta baxlanğıan üginixkə ohxax nuroqun ketimlik partiyə iqidiki kürəxlər arkısında yüzberğən eżgirixlərdin keyinmu, ilgiriki hata siyasi ganglingoğa wə təxkiliy xəkilgə igə məzhəplər yənə məwjud, dəp karılıdiqan bolsa, natoqra bolatti. Ətmüxtiki məzhəplər hazır kalmidi. Hazır kəlip kalğıni pəkət jiaotiaozhuyi wə təjribiqilik idiyə xingtəyining sakindiliridinla ibarət, biz istil tüzitix üginixini dawamlıq qongkur elip barsakla, ularnı tütgitələyimiz. Hazır partiyimizdə eçir halda wə omumyuzluk digüdək məwjud bolup turoqini—kar-quluk haraktirini alqan shəntouzhuyi hahixi^⑥. Məsilən, kürəx tarihining ohxax bolmioqanlıqı, ixləwatkan yerining ohxax bolmioqanlıqı (bu genjüdi bilən u genjüdining ohxax bolmioqanlıqı, düxmən ixqalıiyitidiki rayonlar, guomindang həkümranlıqidiki rayonlar wə inkilawiy genjüdilərning bir birigə ohxax bolmioqanlıqı) wə ixləwatkan orunlirining ohxax bolmioqanlıqı (bu koxun bilən u koxunning ohxax bolmioqanlıqı, bu hizmət bilən u hizmətning ohxax bolmioqanlıqı) din hər bir kisim yoldaxlar

arisida kelip qikkan əzara qüxənməslik, hərmət kiliqmaslik, ittipaksızlıq hadisiliri adəttiki ixtək kərünsimu, əməldə partiyining birligigə wə partiyining jənggiwarlioqining əsüxicə eqir dəhli yətküz-məktə. Shəntouzhuyining ijtimai, tarihiy yiltizi Zhongguoda uxxak burzuaziyining pəwkul'addə kəng bolqanlıqi wə düxmənlərning yezillardiki gen-jüdilərni uzak muddət bir biridin bələwətkənligidin ibarət, partiyə iqidə tərbiyining yetərsiz bolqanlıqi bolsa uning zhuguən səwiwi. Bu səwəplərni kərsitip, yoldaxlarnı karəqulukni tügitixkə, anglikliqini əs-türükə kayıl kiliq, yoldaxlar ara pikir birligi hasil kiliq, yoldaxlar ara bir birini qüxinix wə bir birini hərmətləxni təxəbbus kiliq, xuning bilən pütün partiyining böyük ittipaklıqını əməlgə axurux bizning nəwəttiki möhim wəzipimiz.

Yukurida eytilqan məsililər toqrisida əgər pütün partiyə boyiqə enik qüxənqə hasil kilinidiqan bolsa, partiyə iqidə elip berilqan bu ketimki üginixningla qokum muwəppəkiyət kazinixini kapalətləndürgili bolup kalmay, bəlki Zhongguo inkilawiningmu qo-kum qəlibə kazinixini kapalətləndürgili bolidu.

2

Hazırkı wəziyətning ikki hususiyiti bar, birinqisi—faxizimoqa karxi səpning küqəygənligi wə faxizim sepining zəipləxkənligi; ikkinqisi—faxizimoqa

karxi səp iqidiki həlk küqlirining küqəygənligi wə həlkə kə karxi küqlərning zəipləxkənligi. Aldinkı hususiyət nahayiti roxən, kixilər uni asan kərüwalalaydu. Gitler uzakka əalmay məqlup bolidu, Yapon karakqılırimu gumran bolux jəryanida turmakta. Keyinki hususiyət tehi anqə roxən əməs, adəttiki kixilər uni tehi asan kərüwalalmaydu, lekin u Yawropada, Ən'gliyə wə Amerikida, Zhongguoda kündin-kün'gə oquk kərünməktə.

Zhongguoda həlk küqlirining küqəygənligini partiyimizni mərkəz kilip qüxəndürүx kerək.

Partiyimizning Yapon baskunqılıriqa karxi urux dəwridiki tərəkkiyatını üq baskuqka bələx mümkün. 1937-yildin 1940-yılqıqə birinqi baskuq. Bu baskuqning dəsləpki 2 yilda yəni 1937- wə 1938-yillarda, Yapon jümfaliri guomindangoqa jiddi karidi, gongchəndangoqa səl karidi, xuning üqün u guomindang sepigə əzining asasiy küqi bilən hujum kildi, uningoqa hərbi jəhəttin zərbə berixni asas kiliş, siyasi jəhəttin təslim boluxka kiziketuruxni қoxum-qə kiliş siyasitini kollandi, gongchəndang rəhbərligidiki Yapon baskunqılıriqa karxi genjüdilərgə bolsa, bu yərlərdə pəkət az sanlık kommunistlarla az-tola partizan uruxi kiliwatiduqu, dəp hesaplap səl karidi. Lekin Yapon jahan'gırlırı 1938-yıl 10-ayda Wuhənni besiwaloqandin keyin, bu siyasitini əzgərtixkə baxlap, gongchəndangoqa jiddi karaydiqan, guomindangoqa səl karaydiqan boldi; guomin-

dangoşa siyasi jəhəttin təslim boluxka kiziketuruxni asas kiliş, hərbi jəhəttin zərbə berixni koxumqə kiliş siyasiti bilən takabil turidioqan, gongchəndangoşa bolsa asasiy küqini pəydin-pəy yətkəp kelip takabil turidioqan boldi. Qünki bu wakitta Yapon jahan'gırliri, guomindang əmdi korkunqluk əməs, gongchəndang korkunqluk bolup қaldı, digən hes-siyatka kəlgən idi. Guomindang 1937- wə 1938-yilliri, Yapon baskunqılırioqa karxi uruxta bir kədər tirixkan idi, uning partiyimiz bilən bolqan munasiwitimu bir kədər yahxi bolqan idi, u həlkning Yapon baskunqılırioqa karxi hərkətigə nuroqun qək қoyqan bolsimu, lekin heli jik ərkinliklərgə yolmu қoyqan idi. Wuhən қoldın kətkəndin keyin, guomindang uruxta məqlup bolqanlıqı wə gongchəndangi ni eq kerüx kəypiyati küqəygənligi səwiwidin, pəydin-pəy əksiyətqilləxti, gongchəndangoşa karxi paaliyətliridə pəydin-pəy aktiplaxti, Yapon baskunqılırioqa karxi uruxta pəydin-pəy passiplaxti. Gongchəndang iqki urux məzgilidə onguxsızlıkka uqriqanlıktın, 1937-yili uning aran 40 mingqə təxkillik əzasi wə 30 nəqqə ming kixilik armiyisi қalqan, xunga Yapon jümfaliri təripidin səl karaloqan idi. Lekin 1940-yiloja kəlgəndə, partiyə əzasi kəpiyip 800 mingoşa yətti, armiyisi kengiyip 500 ming kixigə yekinlaxtı, genjüdilərning ahalisi bir tərəpkə parak wə baj tələydiqanlar bilən ikki tərəpkə parak wə baj tələydiqanlar қoxulup, təhminən

100 milyonıqqa yətti. Birnəqqə yil iqidə partiyimiz kəng dairilik azat rayon jəng məydanlırını aqtı, xuning bilən Yapon karakqılırining asasiy küqining guomindang jəng məydanlıriqa zhənlüelik hujum kılıxını 5 yerim yil tohititip, Yaponiyə armiyisining asasiy küqini əz ətrapiqqa jəlp kılıp, guomindang jəng məydanlırını weyjidin kutuldurup қalalidi wə Yapon baskunqılıriqa қarxi uzak muddətlik uruxka bərdaxlık berəldi. Lekin bu baskuqta partiyimizdiki bir kisim yoldaxlar bir hil hatalık ətküzdi, bu hatalık Yapon jahan'gırligigə səl karax (xung-laxka uruxning uzak muddətlikligi wə dəhxətlikligigə diqqət kilmay, qong bingtuənlər yündongzhənini asas kılıxni təxəbbus kılıx, partizan uruxıqə bolsa səl karax), guomindangoqa yəliniwelix, səgək bolmaslık wə mustəkil siyaset kollanmaslık (xu munasiwət bilən guomindangoqa nisbətən təslimqılık yolini tutux, ammini dadıl hərkətləndürüp, düxmən arka sepidə Yapon baskunqılıriqa қarxi demokratik genjüdilər қurux wə partiyimizning rəhbərligidiki armiyini kəpləp kengəytixkə ohxax siyasetlər üstidə arisalda bolux)tin ibarət. Xuning bilən bir wakitta, partiyimiz nuroqun sanda yengi əza kobul kıldı, ular tehi təjribisiz idi; düxmən arka sepidiki barlıq genjüdilərmə yengidin қurulqan bolup, tehi mustəhkəmlənmigən idi. Bu baskuqta, wəziyətning rawajlinixi, partiyə wə armiyining kengiyixi arkısida, partiyə iqidə bir hil təkəbburluk

yənə əsüb қaldi, nuroqun kixilər, biz қaltis bolup kəttuk, dəp hesaplidi. Bu baskuqta, biz partiye iqidiki ongqil eçixlarnı yəngduk, mustəkil siyaset ijra kildük, xuning bilən Yapon jahan'girligigə zərbə berix, genjüdilər kurux, 8-armiyə wə yengi 4-armiyini kengəytix bilənla əalmastın, bəlki guomindangning birinqi ketimlik gongchəndangoşa karxi dolkuninimu qekindürduk.

1941-wə 1942-yillar ikkinqi baskuq. Yapon jahan'girligi Ən'gliyə wə Amerikiçə karxi urux təyyar lax həm uni ixka axurux üçün, əzining Wuhənni besiwaloqandin keyin əzgərtkən fangzhenini yəni guomindangni asas kilixtin gongchəndangni asas kilihxə əzgərtkən fangzhenini tehimu təkitləp, əzining asasiy küqini gongchəndang rəhbərligidiki barlik genjüdilərning ətrapiçə tehimu kəp toplap, arkimu-arka "tazilax" uruxi elip berip, dəhxətlik "üq tügitix" siyasitini yürgüzüp, partiyimizgə alahidə zərbə bərdi, xuning bilən partiyimizni 1941-wə 1942-yilliri intayın kiyin əhwaloşa qüxürüp koydi. Bu baskuqta, partiyimizning genjüdiliri tariyip kətti, ularning ahalisi kemiyip 50 milyonqumu yətməydi-qan bolup қaldi, 8-armiyining kixi sanimu kemiyip 300 nəqqə mingoşa qüxüp қaldi, kadirlardın nuroqun qikim boldi, maliyə wə iktisatta intayın zor kiyin-qiliklar yüzbərdi. Xuning bilən billə, guomindang yənə əz kolini boxap kalqan hesapləp, partiyimizgə türlük qarilər bilən karxi turdi, ikkinqi ketim-

lik gongchəndangoşa karxi dolğun қозојап, Yapon jahan'gırligigə maslixip bizgə hujum kildi. Lekin bundak kiycin əhwal kommunistlarnı tərbiyilidi, buning bilən biz nuroqun nərsilərni üginiwalduk. Biz düxmənning "tazilax" uruxiqa, "pile kurutidək kemirix" siyasiti@gə, "amanlikni saklaxni küqəytix" hərkiti@gə, "üq tügitix" siyasitigə wə towa kildurux siyasitigə kandak karxi turux kerəkligini üginiwalduk; biz birliksəp hakimiyitining "üq üqtin bir tüzüm" siyasitini, yər siyasitini, üq istilni tüzitix, қoxunlarnı hil, məmuri orunlarnı ihqam kılıx, bir tutax rəhbərlik kılıx, həkumətni himayə kılıx-həlkni səyüx, ixləpqikirixni rawajlanduruxka ohxax hizmətlərni üginiwalduk, yaki üginiwelixka baxliduk, nuroqun kəməqiliklərni tükəttük həmdə birinqi baskuqta nuroqun kixilərdə kərulgən eziqə, kaltis bolup kəttuk, dəp hesaplaydiqan təkəbburluknimu tükəttuk. Bu baskuqta, biz gərqə nahayiti qong ziyanlar-oşa uqriqan bolsakmu, lekin ayak besip turaliduk, bir tərəptin, Yapon karakqılırinin hujumını qekindürduk, yənə bir tərəptin, guomindangning ikkinqi ketimlik gongchəndangoşa karxi dolğunimü qekindürduk. Guomindangning gongchəndangoşa karxi turqanlıqı wə guomindangning gongchəndangoşa karxi turux siyasitigə nisbətən bizning əzimizni koqdax kürixini elip berixka məjbur bolqanlıqımızdək əhwallar tüpəylidin partiyə iqidə bir türlük tolimu sol eçix yənə əsüb kaldi, məsilən, guomin-

dang-gongchəndang həmkarlıqı buzulidiqan boldi, dəp, pomixxiklarqa həddidin ziyadə zərbə berildi, partiyə sırtidiki zatlar bilən ittipaklıxixka əhmiyət berilmidi wahakazalar. Lekin biz bundak tolimu sol eqıxlarnimu tügəttük. Biz sürkilixlərgə қarxi kürəxtə yolluk, paydilik, qəklik bolux pirinsipini kərsəttük, birliksəptə həm ittipaklıxix, həm kürəx қılıx wə kürəx arkılık ittipaklıkkə erixixning zərərlüğini kərsəttük, məmlikət iqidə wə genjüdilərdə Yapon baskunqılıriqa қarxi milli birliksəpni saklap қalduk.

1943-yildin hazırlıqə üqinqi baskuq. Bizning türlük siyasətlirimiz tehimu yahxi ünüm bərdi, bolupmu üq istilni tüzitix wə ixləpqikirixni rawaj-landuruxtin ibarət ikki türlük hizmitimiz tüp haraktırılk ünüm bərdi, buning arkısida partiyimiz idiyiwi asas wə maddi asas jəhətliridə yengilməs orunoqa igə boldi. Buningdin taxkiri, biz yənə bul-tur kadirlarnı təkxürük wə ixpiyonlarqa қarxi turux siyasitini üginiwalduk, yaki üginiwelixka baxliduk. Bundak əhwalda, genjüdilirimizning kəlimi yənə kengəydi, genjüdilirimizning ahalisi yənə kəpiyip, bir tərəpkə selik tələydiqanlar bilən ikki tərəpkə selik tələydiqanları koxkanda, 80 milyon-din exip kətti, armiyimizning kixi sanimu 470 ming qə yətti, minbinglar 2 milyon 270 ming qə yətti, partiyə əzaliri kəpiyip 900 mingdin axtı.

1943-yili, Yapon jünsfalirining Zhongguoqa ka-

ratkan siyasetidə heqkandak əzgirix bolmidi, yənilə gongchəndangoğa zərbə berix asas kılindi. 1941-yildin hazırlıqə bolğan 3 yıldın kəprək wakittin buyan Yaponiyining Zhongguodiki armiyisining 60 pirsənttin kəprəgi partiyimiz rəhbərligidiki Yapon baskunqılırioğa karxi genjüdilərgə taxlandı. 3 yıldın kəprək wakittin buyan, Guomindangning düxmən arka sepidə kalduroğan birnəqqə yüz ming kixilik koxuni Yapon jahan'girligining zərbisigə bərdaxlıq berəlmidi, təhminən yerimi düxmən'gə təslim bolup kətti, təhminən yerimi düxmən təripidin yok kildi, qaldı-kattılırı wə elip qikip ketilgənlirinə sani nahayiti az. Guomindangning düxmən'gə təslim bolğan muxu koxunliri ərülüp kelip partiyimizgə hujum kıldı, partiyimizgə yənə korqak koxunlarning 90 pirsənttin artıqıja zərbə berixni əz üstigə elixka toqra kəldi. Guomindang Yaponiyə armiyisining pəkət 40 pirsəntkə yətməydioğan kismıqə wə korqak koxunlarning 10 pirsəntkə yətməydioğan kismıqila zərbə berixni üstigə aldi. 1938-yil 10-ayda Wuhən կoldin kətkəndin tartip, top-toqra 5 yerim yıl wakit iqidə, Yapon jünfalırı guomindang jəng məydanlıriqə zhənlüelik hujum kilmidi, pəkət birnəqqə ketim qongrak zhənyi hərkətliri (Zhejiang-Jiangxi, Changsha, qərbiy Hubey, jənubiy Henən wə Changde zhənyi hərkətliri)nilə elip bardı, bulardımu ətigini qikip ketip, ahximi kaytip kelip yürdi, əzininə asasiy dikkət-etiwarını bolsa partiyimiz rəhbərligi-

diki Yapon baskunqılıriqa karxi genjüdilərgə mərkəzləxtürdi. Bundak əhwalda, guomindang takka qikiwelix siyasiti wə uruxni tamaxa kiliç siyasitini kollandi, düxmən kelip kalsa, mudapiə kilip koydi, düxmən qekinsə, kol koxturup qəttə karap turdi. 1943-yili, guomindangning iqliki siyasiti tehimu əksiyətqilləxti, u üqinqi ketimlik gongchəndangqa karxi dolğun kozojidi, lekin biz bunimu qekindürduk.

1943-yildin ta bu yil ətiyazəliqə, Yapon karak-qılıri Teq okyan urux sepidə pəydin-pəy muwəppəkiyətsizlikkə uqrawatidu, Amerikining kayturma hujumi küqiyiwatidu, qərptə Gitler Sovet kızıl armiyisining eqir zərbisi astida lingxip ərülüp ketəy dəp kaldi. Yapon jahan'gırlığı əlümətin kutilux qərizidə Beyping-Hənkou, Guangdong-Hənkou təmüryollarını tutaxturmakçı boldi; xuningdək Chongqing guomindangini təslim boluxka kizikturux siyasiti tehi nətijə bərmigini üçün uningoşa yənə bir ketim zərbə berixni zərür taptı, xunga bu yil guomindangning urux sepigə kəng kələmlik hujum kiliçni pilanlıdi. Henən zhənyisi^⑩ boluwatkiniqa bir aydin axtı. Düxmən birnəqqə shituəndin axmaytti, guomindangning birnəqqə yüz ming kixilik koxuni urux kila-kilmayla tarmar boldi, pəkət hər hil namda atılıdiqan koxunlarla anqə-munqə urux kılalidi. Tang Enbo kisimliri jün'guənlər əskərlərdin, koxunlar həlkətin ayrılip kalqan nahayiti kəlaymikən əhwalda kelip, üqtin ikki kismidin kəprəgi

qikim boldi. Hu Zongnənning Henən'gə əwətkən birnəqqə shisimu bir uqrixixtila tarmar boldi. Bu əhwal, tamamən, guomindangning nəqqə yildin beri əksiyətqil siyasətni kattık yürgüzüp kəlgənligining nətijisi. Wuhən koldin kətkəndin buyanki 5 yerim yil iqidə gongchəndang rəhbərligidiki azat rayon jəng məydanlıri Yapon koxunliri wə korqak koxunlarning asasiy küqlirigə zərbə berixtək eçir məsuliyətni əz üstigə elip kəldi, buningda buningdin keyin bəzi əzgirixlər yüzberixi mümkün bolsimu, lekin bu əzgirixlərmə pəkət wakitlik bolidu, qunki guomindang 5 yerim yildin buyan Yapon baskunqılıriqa passip karxi turux, gongchəndangoja aktip karxi turuxtin ibarət əksiyətqil siyasət kollinip, intayın qırıq halət pəyda kıldı, buning səwiwidin guomindang buningdin keyin mukərrər eçir muwəppəkiyətsizliklərgə uqraydu, u qaqdə partiyimizning düxmən koxunliriqa wə korqak koxunlarqa zərbə berix wəzipisi yənimə eçirlixi. Guomindang 5 yerim yil kol koxturup qəttə karap turux arkısida jənggiwarlioqını yokitip koyux nətijisigə erixti. Gongchəndang 5 yerim yil japaqqa qidap kürəx kiliix arkısida jənggiwarlioqını axurux nətijisigə erixti. Bu əhwal Zhongguoning buningdin keyinki təkdirini bəlgileydi.

Yoldaxlar kərüp turuptu, 1937-yil 7-aydin həziroqa kədər etkən bu 7 yil iqidə partiyimiz rəhbərligidiki həlk demokratik küqliri ərləx, pəsiyix, yənə

ərləxtin ibarət üq hil əhwalni bexidin kəqürdi. Partiyimiz Yapon karakqılırining dəhxətlik hujumi-qə karxi turdi, kəng inkilawiy genjüdilərni kurdi, partiyə wə armiyini zor dərijidə kengəytti, guomin-dangning üq ətimlik gongchəndangoja karxi kəng kələmlik dolkunini qekindürdi, partiyə iqidə yüz-bərgən ongqıl wə "sol"qıl hata idiyilərni tüğətti, pütün partiyimiz nuroqun kimmətlik təjribilərgə igə boldi. Mana bular 7 yillik hizmitimizning yəkünü.

Həzirki wəzipə—burunkıqa əarioqanda tehimu zor məs'uliyətlərni etəxkə təyyar turux. Biz Yapon karakqılırını Zhongguodin hərkəndak əhwalda կօլ-լաپ qikirixka təyyar turuximiz kerək. Partiyimizni muxu məs'uliyətning həddisidin qikalaydiqan əlix üqün, partiyimizni, armiyimizni wə genjüdilirimizni tehimu kengəytiximiz wə tehimu mustəhkəmliximiz, qong xəhərlər wə mohim katnax yolları hizmətlili-rigə əhmiyət beriximiz, xəhərlər hizmitini genjüdilər hizmitigə ohxax mohim orunoqa kətiriximiz lazıim.

Genjüdilər hizmitigə kəlsək, genjüdilər birinqi baskuqta nahayiti kengəydi, lekin mustəhkəmlənmidi, xuning üqün ikkinqi baskuqta düxmənning eçir zərbisigə uqrax bilənla tariyip kətti. Ikkinqi baskuqta, partiyimiz rəhbərligidiki Yapon baskunqili-riqa karxi barlıq genjüdilər kattik qenikti, birinqi baskuqtikigə əarioqanda kəp yahxi bolup қaldı; kadirlar wə partiyə əzalırının idiyiwi səhiyisi

wə siyasət səhiyyisi zor dərijidə əsti, ular bilməydiqan nərsilərdin heli kəpini üginiwaldı. Lekin pikir birligi hasil kılıx wə siyasət üginix yənə wakit tələp kılıdu, biz tehi bilməydiqan nuroqun nərsilər bar. Partiyimizning küqi tehi digəndək zor əməs, partiyə iqliki jəhəttin tehi digəndək birlikkə kəlgən əməs, tehi digəndək mustəhkəm əməs, xunga u tehi həzirkiçə qarıqanda yənimə zor məs'uliyətning həddisidin qıkalmayıdu. Buningdin keyinkı məsilə Yapon baskunqılırioça karxi uruxni dawamlaxturux jəryanında partiyimizni, armiyimizni wə genjüdilirimizni tehimu kengəytix wə tehimu mustəhkəmləxtin ibarət, bu—kəlgüsidiə qayət zor hizmətlərning həddisidin qıqxıq üzün zərür bolğan birinqi idiyiwi təyyarlık wə maddi təyyarlık. Bundaq təyyarlık bolmiqanda, Yapon karakqılırını koqlap qikiralmaymız, pütün Zhongguoni azat kilalmaymız.

Qong xəhərlər wə mohim katnax yolları hizmətligə kəlsək, bizning bu hizmətlərni ixliximiz naħayiti yetərsiz bolup kəldi. Əgər biz hazırlı qong xəhərlərdə wə mohim katnax yollırıda Yapon jahangırlığı təripidin eziliwatkan milyonlıqan əmgəkqılər ammisi wə xəhər həlkə ammisini partiyimiz ətrapıçə uyuxturuxka tirixmisək, xuningdək ammiwi korallık kozqılang təyyarlimisək, bizning koxunlirimiz wə yeza genjüdilirimiz xəhərlərning maslixixiçə igə bolalmay, hilmu-hil kiyinqiliklərə yolukıdu. Biz

on nəqqə yıldın beri yezilarda turduk, yezilar bilən obdan tonuxux wə yeza genjüdiliri kuruxni təxəbbus kılıp kəldük, bu zərür idi. Xəhərlərdə kozqılang təyyarlax toqrisida partiyining məmlikətlik 6-kurultiyi bəlgiligən wəzipə muxu on nəqqə yil iqidə ijra kılınımı wə ijra kılıniximu mümkün əməs idi. Əmma hazır əhwal baxkiqə, məmlikətlik 6-kurultayning kararını məmlikətlik 7-kurultaydin keyin ijra kılıxka toqra kəldi. Partiyimizning məmlikətlik 7-kurultiyi pat arida eqilixi mümkün, bu kurultayda xəhər hizmətlərini küqəytiq wə məmlikət boyiqə qəlibini kolqa kəltürük məsililəri muhakimə kilinidü.

Muxu birnəqqə kündin buyan Shənxi-Gənsu-Ningxia qegra rayonida ətküzülüwatkan sanaət yiqini zor əhmiyətkə igə. Qegra rayondiki zawutlarda 1937-yili aran 700 ixqi bar idi, 1942-yili 7 mingəja yətti, hazır 12 ming kixi bar. Bu rəkəmlərni hərgiz səl qaoqliqili bolmayıdu. Biz qong xəhərlərdiki soda-sanaətni wə katnax organlarını kandak baxkuruxni genjüdilərdila üginiweliximiz lazim, undak kilmisak, wakti kəlgəndə təmtirəp əkalımız. Qong xəhərlərdə wə möhim katnax yollırıda korallıq kozqılang təyyarlax xuningdək soda-sanaətni baxkuruxni üginiwelix – bu, zərür bolğan ikkinçi idiyiwi təyyarlık wə maddi təyyarlık. Bundak təyyarlık bolmioqandimu, Yapon karakqılırını koqlap qikiralmaymız, pütün Zhongguoni azat kılalmaymız.

3

Yengi qəlibilərni ələqə kəltürüx üçün partiyə kadirlılıarı arısında bopini taxlaxni wə maxinini hərkət-kə kəltürüxni təxəbbus kılıx lazımlı. Bopini taxlax diginimiz əzimizning rohiy jəhəttiki birmunqə yük-lirimizni elip taxlax digənlik. Nuroqun nərsilər barkı, ular aldida karquluk halqa qüxüp əkalsak, anglik bolmisak, ular bizgə bopa bolup kəlix, yüksək bolup kəlix mümkin. Məsilən, hatalixix kixini, bəribir hatalaxtiməq, digən tuyquqə kəltürüp, rohsızlan-durup əkoyuxi mümkin; hatalaxmaslıkmu kixini, hatalaxmidiməq, digən tuyquqə kəltürüp, təkəbbur-laxturup əkoyuxi mümkin. Hizmətning utukluk bol-maslıq kixini ümitsizlikkə qüxürüp əkoyuxi mümkin; hizmətning utukluk boluximu kixinin dimiqini əstürüp əkoyuxi mümkin. Kürəx tarihi kışka bolqan-lar, kürəx tarihim kışka, dəp, məs'uliyətsizlik kılıxi mümkin; kürəx tarihi uzun bolqanlar, kürəx tarihim uzun, dəp, əziningkinila toqra hesaplıxi mümkin. Ixqi, dihanlardın qıkkənlər kelip qıqixininq xərap-likligi bilən ziyalilarqa hakawurluk kılıxi mümkin; ziyalilarmu əzining məlum bilimgə igə bolqanlıq bilən ixqi, dihanlardın qıkkənlərqa hakawurluk kılıxi mümkin. Hər hil kəspiy mutəhəssislik əzini qong tutuxning wə baxkilarnı mənsitməslikning kapitalıqə aylinip kəlix mümkin. Hətta yax kura-

mu təkəbburlukning koraliqa aylinip kelixi mümkün: yaxlar əzining zirəkligi wə kabillioji bilən yaxanojanlarnı kəzgə ilmaslıoji mümkün, yaxanojanlarmu əzining təjribigə bay boloqanlioji bilən yaxlarnı kəzgə ilmaslıoji mümkün. Ənə xundak nərsilərgə nisbətən əgər angliklik bolmisa, ular yük yaki bopa bolup əlidid. Bəzi yoldaxlarning əzini yukarı tutuxi, ammidin ayrılip kelixi wə təkrar hatalik etküzüixinin möhim bir səwiwi—muxundak bopini yüdüwaloqanlioji. Xuning üqün, yüdüwaloqan bopini təkxürüp, uni taxliwetip, rohiy jəhəttin azat bolux, həkikətən, amma bilən munasiwət baqlax wə hatalikni azay-tixning zərür aldinkı xərtliridin biri. Partiyimiz əz tarihida bolup etkən birnəqqə ketimlik zor təkəbburlukning həmmisidə ziyan tartkan idi. Birinqi ketimkisi 1927-yilning birinqi yerimida kərəldi. U qaoğda beyfa armiyisi Wuhən'gə yetip baroqan idi, bəzi yoldaxlar təkəbburlixip ketip, kaltis bolup kəttük, dəp, guomindangning bizgə tuyuksız hujum kılıdiqanlioqını esidin qıkırıp koydi. Nətijidə Chen Duxiu luxiəni hatalioqi yüzberip, xu nəwəttiki inkilapni məqlubiyətkə uqrattı. İkkinqi ketimkisi 1930-yili kərəldi. Kızıl armiyə Jiang Jieshi bilən Feng Yüxiang, Yən Xishənlər otturisidiki urux^② xaraitidin paydilinip, jənglərdə bəzibir qəlibilərni kazanıqan idi, buning bilən yənə bəzi yoldaxlar təkəbburlixip ketip, kaltis bolup kəttük, dəp bilixti. Nətijidə Li Lisən luxiəni hatalioqi yüzberdi, bumu inkilawiy

küqlərni bəzi ziyanlarqa uqratti. Üqinqi ketimkisi 1931-yili kərüldi. Kızıl armiyə üqinqi ketimlik "kor-xap yokitix"ni tarmar kəltürdi, uning arkisidin pütün məmlikət həlkə Yaponiyining hujumiqa jawabən Yapon baskunqilirioqa karxi daqduqılık hərkət koz-ojidi, buning bilən yənə bəzi yoldaxlar təkəbburlixip ketip, əltis bolup kəttuk, dəp bilixti. Nətijidə tehimu eqir luxiən hatalioqi yüzberip, japa-muxəkkət bilən toplıqan inkilawiy küqlirimizning 90 pirsənt-qisi qikim boldi. Tətinqi ketimkisi 1938-yili kərüldi. Yapon baskunqilirioqa karxi urux baxlandı, birliksəp kuruldu, buning bilən yənə bəzi yoldaxlar təkəbburlixip ketip, əltis bolup kəttuk, dəp bilixti, nətijidə Chen Duxiu luxiənigə bəzi jəhəttin ohxaprak ketidioqan hatalik yüzberdi. Bu ketimdimu muxu yoldaxlarning hata idiyilirining təsirigə əng kəp yolukkan jaylardiki inkilawiy hizmetlər nahayiti zor ziyanqa uqriddi. Pütün partiyidiki yoldaxlar muxu birnəqqə ketimlik təkəbburluk wə birnəqqə ketimlik hatalik-tin ibret elixi kerək. Yekinda Guo Moruoning Li Zicheng toqrisida yazoqan makalisi@ni besiximizmu yoldaxlarnı buningdin ibret aldurup, əqəlibə kazançanda təkəbburlixip ketix hatalıklarını təkrarlatmaslik üçün idi.

Maxinini hərkətkə kəltürüx diginimiz pikir kılıx əzasını ixka selixka mahir bolux digənlik. Bəzi kixilər bopa yüdüwalmıqan bolsimu, amma bilən munasiwət baqlax artukqilioqa igə bolsimu, lekin

pikir kiliçka mahir əməs, mengə ixlitip kəp oylinixni wə bax katuruxni halimaydu, nətijidə yənilə ixni bir baxka elip qikalmaydu. Yənə bəzi kixilər bopa yüdüwalqanlıqı üçün, mengə ixlitixni halimaydu, ularning əkli bopa astida besilip kalqan. Lenin, Stalinlar həmixə kixilərgə pikir kiliçka mahir boluxni təwsiyə əlidü, bizmu kixilərgə xuni təwsiyə əlimiz. Mengə digən bu maxinining wəzipisi məhsusla pikir kiliç. Mengzi: “Kəngülling burqi pikir kilmaktur”^⑯ digən. U menginинг wəzipisigə toqra təbir bərgən. Hərkəndək ixta mengə ixlitip, obdan oylinix kerək. “Koxumisini bir türüwidi, kəngligə əkil kəldi” digən makal bar. Bu, kəp oylisang, əkil tapışən, digənlilik. Partiyimiz iqidiki eojir karqulukni tügitix üçün, pikir yürgüzüxnı təxəbbus kiliç, xəyilərni təhlil kiliç usulini üginiwelix, təhlil kiliçka adətlinix kerək. Bundak adət partiyimizdə bəkmə yetərsiz. Əgər biz bopinimu taxlisak, maxinimə hərkətkə kəltürsək, həm yenik bolsak, həm pikir kiliçni bilsək, qəlibə kaznimiz.

Izahlar

⑯ 4-omumyiqin Zhongguo gongchəndangi 6-nəvətlik zhongyang weyyüənhuyining 1931-yıl 1-aydiki 4-omumyiqininini kərsitudu.

⑰ Leninning «Kommunizim» digən əsirigə karalsun. Muxu tallanma əsərlərning 1-tomidiki «Zhongguo inkilawiy uruxining zhənlüe məsilisi»ning ⑯ izahiqası karalsun.

⑱ Muxu tallanma əsərlərning 1-tomidiki «Yapon jahan'girli-

gigə karxi turuxning celüesi toqrisidaňning ② izahıqa karalsun.

④ 5-omumyiqin Zhongguo gongchəndangi 6-nəwətlik zhongyang weyyüənhuyining 1934-yil 1-aydiki 5-omumyiqinini kərsitudu.

⑤ Bu yığında partiyining əz tarihidiki bolupmu ikkinçi iqliki inkilawiy urux dəwridiki siyasi luxiən məsililili қaraloqan idi.

⑥ Shəntouzhuyi hahixi bir hil guruhwazlıq hahix bolup, asasən uzak muddətlik partizan uruxi dawamida, yeza inkilawiy genjüdiliri tarkək jaylaxkan wə əzara alakə kilixmay turqan xaraitta kelip qıkkən. Bu genjüdilərning tolisi dəsləp taqlıq rayonlarda қuruloqan bolup, hər bir guruh goya bir təq qokkisi-dək boluwaloqan idi, xuning üçün bu hata hahix shəntouzhuyi dəp ataloqan.

⑦ Bu yerdə eytiloqan bir tərəpkə parak wə baj tələydiqan rayonlar genjüdilərning mustəhkəmərək rayonlirini kərsitudu. Bu jaylardiki həlk Yapon baskunqılıriqa karxi demokratik həkümətkila parak wə baj tələytti; ikki tərəpkə parak wə baj tələydiqan rayonlar genjüdilərning qət-yaka rayonları wə partizan rayonlarını kərsitudu, bu rayonlarda düxmən daim parakəndiqilik tuqdurup turqanlıktın, həlk Yapon baskunqılıriqa karxi demokratik həkümətkə parak wə baj teligəndin taxkiri, düxmən-korqaklar hakimiyyitigimu az-tola parak wə baj tələp turuxka məjbur bolatti.

⑧ Bu-Yapon jahan'girligining Yapon baskunqılıriqa karxi genjüdilərgə kılqan kəng kələmlik hujumi məəqlup bolqandanın keyin kollanoqan bir hil usuli, bu usul qapsanlıq bilən "ləhəng-dək yutux"tin uzak muddət pəydin-pəy "pile kurutidək kemirix" usulioqa əzgərtildi. Yapon jahan'girligi puhta orunlixip puhta ilgilirəx, pəydin-pəy belüwetix tədbirini kollinip, Yapon baskunqılıriqa karxi genjüdilərni taraytixka, əz ixqaliiytidiki rayonlarnı kengəytixkə urunqan idi.

⑨ 1941-yil 3-ayda Huabeydiki Yapon karakqılıri həm wətən hainliri "amanlıknı saklavxi küqəytix hərkiti" digən xoarnı otturiqa koydi. "Amanlıknı saklavxi küqəytix" digini tintix, bao-jia tütümmini yolqa koyux, nopus təkxürüx, korqak koxun təxkil kiliş, xuning bilən Yapon baskunqılıriqa karxi küqlərni basturux.

⑩ 1944- yil 3-ayda Yapon karakqılıri Henən zhənyisini koz-qıdı, buningda 50-60 ming kixilik əskiriy küqini ixka saldı. Guomindang armiyisining Jiang Dingwen, Tang Enbo, Hu Zongnən kisimlidik 400 ming kixi Yapon karakqılırinin karisini kərüpla teri-perəng boldı, Zhengzhou, Luoyang qatarlıq 38 nahiyə arkimu-arşa koldın kətti, Tang Enbo kisimidin 200 ming kixi qıkım boldı.

⑪ Jiang Jieshi bilən Feng Yüxiang, Yən Xishənlər otturisidiki urux Long-Hay təmüryoli, Tiənjin-Pukou təmüryoli boylirida Jiang Jieshi bilən Feng Yüxiang, Yən Xishənlər otturisida bolqan kəng kələmlək jünfa uruxını kərsitidü. Bu urux 1930- yil 5-ayda baxlinip, 10-ayda ayaklaxtı, yerim yıl dawam kıldı, ikki tərəptin 300 ming kixi əldi wə yaridar boldı.

⑫ 1944- yili Guo Moruo Ming sulalisining ahırkı yillirida Li Zicheng rəhbərlik kilən dihanlar kozqilingi qəlibisining 300 yilliqini hatirilex munasiwiti bilən «Jiašen qəlibisining 300 yilliqini əsləx» digən mawzuda makala yazdı. Bu makalida Li Zichengning dihanlar kozqilangqi koxunlrı 1644- yili Beyjingçə kirgəndin keyin, birkənqə baxlıqının turmuxta qırıklıxip kət-kənligi, məzħəplər kürixinin yüzbərgənligi səwiwidin 1645- yili məqələp bolqanlıqı bayan kılınidü. Bu makala awal Chongqing (Xinhua ribao) gezitidə elan kılıqan, keyin Yən'əndə wə azat rayonlarda kitapqə kılıp besiloqan.

⑬ «Mengzi» 11- tom «Gaozi 1- kismi» din elinqan.

HƏLK ÜQÜN HİZMƏT KILAYLI*

(1944- yil 9- ayning 8- künü)

Bizning gongchəndangımız wə gongchəndang rəhbərligidik 8-armiyə, yengi 4-armiyə—inkilawiy қoxun. Bizning bu қoxunimiz tamamən həlkni azatlıkka qırırxıni kəzləydi, üzül-kesil həlk mənpəəti üqün ixləydi. Yoldax Zhang Side^① muxu қoxunimizdiki bir yoldax idi.

Kixi ahir əlidü, lekin əlümning əhmiyyiti ohxax bolmayıdu. Zhongguoda kədimki zamanda etkən Sima Qiən digən bir ədip mundak digən idi: "Kixi ahir əlidü, bəzilərning əlumi Təyshən teqidinmu kədirlik bolidü, bəzilərning əlumi һənggirt peyidinmu kədirsiz bolidü."^② Həlk mənpəəti üqün əlüx Təyshən teqidinmu kədirlik bolidü; faxistlar üqün qalqılık kılıp əlüx, həlkni ekispilatatsiyə kılıdiqan wə ezipdiqanlar üqün əlüx һənggirt peyidinmu kədirsiz bolidü. Yoldax Zhang Side həlk mənpəəti üqün əldi, uning əlumi Təyshən teqidinmu kədirlik.

Biz həlk üqün hizmət kılqıqlarımız, xunga, bizdə

* Bu—yoldax Mao Zedong Zhonggong zhongyangning biwastə karaxlıq idariliri yoldax Zhang Sideqa təziyə bildürüx üqün etküzgən matəm murasimida sözləgən nutuk.

əgər kəməqilik bolidikən, baxkılarning tənkit kilip kərsitip berixidin qorkmaymız. Qandak, kixi ikənligidin kət'i nəzər, kim kərsitip bərsə boliweridu. Sening eytkining toqra bolsila, biz tüzitimiz. Sən eytkan qarə həlkə paydilik bolsila, biz sening eytkiningqə ix kərimiz. "Koxunlarni hil, məmuri orunlarni ihqam kiliş" digən pikirni partiyə sirtidiki zatlardın Li Dingming əpəndi^③ otturioqa koy-qan idi; u yahxi koydi, bu həlkə paydilik idi, biz buni kobul kildük. Biz həlk mənpəəti üçün yahxini kət'i dawamlaxturidiqan, həlk mənpəəti üçün hatani tüzitudiqanla bolsaq, bizning bu koxunimiz qokum güllep yaxnaydu.

Biz hər yər-hər yərdin kelip, ortak inkilawiy nisan üçün toplanduk. Biz yənə pütün məmlikətəki zor kəpçilik həlk bilən billə muxu yolda mangımız. Biz bugünkü kündə 91 milyon ahaligə igə genjüdilər^④ gərəhbərlik kiliwatımız, lekin bu tehi yetərlik əməs, tehimu kengəytiximiz kerək, xundak kılqandila, pütün millətning azatlıqını koloqa kəltürələyimiz. Yoldaxlırimiz kiyinqilik wakitlirdə utuklarnı kərüxi kerək, yorukluknı kərüxi kerək, oqeyritini axuruxi kerək. Zhongguo həlkı azap qekiyatidu, bizning ularnı kutkuzuwelix məs'uliyitimiz bar, biz tirixip kürəx kilişimiz kerək. Kürəx əlidikənmiz, kurban berixlər bolidu, adəm əlux ixi daim bolup turidu. Lakin biz həlk mənpəətini oylioqinimizda, zor kəpçilik həlkning azap-əkubətlərini oylioqinimizda, həlk

üqün əlsək, orunluk əlgən bolimiz. Xundaktimu tegixlik bolmiqan kurban berixlərni imkaniyətning beriqə azaytiximiz kerək. Bizning kadirlirimiz hər bir jəngqigə qəmhorluk kılıxi lazim, inkilap koxunidiki barlıq kixilər bir birigə qəmhorluk kılıxi, bir birigə kəyünüxi, bir birigə yardım berixi lazim.

Buningdin keyin bizning koxunimizda məyli kim əlsun, məyli axpəz bolsun, jəngqi bolsun, u az-tola paydilik ix kiloqanla bolsa, biz uni uzitiximiz, matəm murasimi ətküzüximiz lazim. Bu bir tütüm bolup kalsun. Bu usulni laobəyxinglarojumu tonuxturux kerək. Yezilarda kixi əlsə, matəm murasimi ətkü-zülüxi kerək. Muxu usul bilən қayqumizni bildürüp, pütün həlkni ittipaklaxturuximiz kerək.

Izahlar

① Yoldax Zhang Side Zhonggong zhongyang muhəapidətlər tuənining jəngqisi, 1932-yili inkilapka katnaxkan, uzun səpərni besip etkən, yaridar bolqan, u həlk mənpəeti üqün sadakətlük bilən ixligən gongchəndang əzasi idi. 1944-yil 9-ayning 5-küni ximaliy Shənxining Ənsəy nahiyisidiki taqda komür kəydürüwat-kan waktida, humdan besiwelip kurban bolqan.

② Sima Qiən—miladidin 2 əsir ilgiri yaxıqan kixi, Zhongguoning ataklıq ədibi wə tarihqisi, u 130 baplıq «Tarihiy hatırı-lər»ni yazqan. Bu yerdə kəltürülən nəkil toqrisida u yazqan «Ren Shaoqingqa məktup»ka қaralsun.

③ Li Dingming — ximaliy Shənxilik kəyming shenshi, u Shənx-Gənsu-Ningxia qegra rayon həkumitining fuzhuxiliqıja saylanıqan.

④ Bu xu qaqdiki Shənx-Gənsu-Ningxia qegra rayoni wə Huabey, Huazhong, Huanəndiki azat rayonlar əhalisinin omumi sanini kərsitudu.

JIANG JIESHINING 10-OKTƏBİR BAYRIMIDA SÖZLIGƏN NUTKİÖIA BAHA*

(1944- yil 10- ayning 11- künü)

Kuruk gəp setix, həlk kəngül bəlidiqan məsili-lərning heqbırıgə jawap bərməslik Jiang Jieshining 10-əktəbirdə sözligən nutkining hususiyətliridin biri. Jiang Jieshi, kəng arkə səptə tehi kəng yərlər bar, düxməndin korkmaymız, didi. Guatoular diktaturisini yürgüzüwatkan guomindang rəhbərliridə siyasi-sini əzgərtip, düxmən'gə karxi turidiqan heqkandak niyət wə iqtidar barlıqı ta bugün'gə kədər kərülmidi, ularda düxmənni tosuxka pəkət "yər"din ibarət təyyar capitalla bar. Lekin həmmigə qüixinixlikki, pəkət muxu kapitalning boluxila kupayə kilmaydu, toqra siyasət wə kixilərning tirixqanlıqı bolmisa, Yapon jahan'gırlığı kalqan muxu bir parqə yərgə hər kuni təhlikə salidu. Jiang Jieshi düxmənning bu təhlikisini kattik səzgən bolsa kerək, uning həlkə, təhlikə yok, dəp təkrar-təkrar bayan ķılıxi

* Bu—yoldax Mao Zedong Xinhuaşhe üçün yezip bərgən pinglun.

hətta "Mən Huangpuda armiyə қuroqandin buyankı 20 yil iqidə inkilap wəziyiti heqkaqan hazırlıdek turaklık bolqan əməs" digini — uning muxu təhlikini səzgənliginin inkası. Uning yənə "əzimizgə bolqan ixənqimizni yokatmaslıqımız" kerək, dəp təkrar eytixi — guomindang qatarida, guomindang höküm-ranlıq kiliwatkan rayonlardiki jamaət ərbapliri iqidə nuroqunlıqan kixilərning əz ixənqini yoktitip koyoqanlıqining inkası. Jiang Jieshi bundak ixənqni kayta tikləx üçün usul izliməktə. Lekin u kayta tikləx usulini siyasi, hərbi, iqtisadiy ixlər wə mədiniyyət ixləri jəhəttiki hərkəndək bir siyaset yəki hizməttin izlimidi, uning tapkını məslihətni rət kılıp, hatalikni yepix usuli boldı. U "həlkəara küzətküqi" lərning həmmisi "sirni qüxənməydu", "qət'əl jamaət-qılıginin hərbi, siyasi ixlərimiz toqrlılık səz-qəqək" kilixi ularning "düxmən karakqlar həm wətən hə-inlirinin pitnə-pasatlırı" oja ixən'gənligidin boluwa-tidu, dəydu. Xunisi əjəplinərlikki, Rozveltkə ohxax qət'əlliklərmə, Song Qinglingdək guomindangqlar oqa, guomin cənzhenghuyning nuroqun cənzhengyünlirigə wə barlik wijdanlıq Zhongguoluklar oqa ohxaxla, Jiang Jieshi wə uning muhlislirinинг əzini aklap kiləqan qiraylıq səzlirigə ixənməy, "hərbi, siyasi ixlərimiz toqrlılık səz-qəqək" kiliwetiptu. Jiang Jieshi bundak əhwaldin bexi ketip, əziqə yolluk-asaslıq dəp hesaplıqan birər dəlil tapalmay kəlgən idi, uni bu yil 10-əktəbir bayrimidila taptı, baya ular

“düxmən karakqılar həm wətən hainlirining pitnə-pasatlırı” qə ixən’gən ikən. Xuning bilən Jiang Jieshi əz nutkida muxundak “düxmən karakqılar həm wətən hainlirining pitnə-pasatlırı” digən nimə üstidə uzaktın-uzak tohtılıp, uni kattik tillidi. Uningqə, u muxundak tillisila, barlıq Zhongguoluklarning wə qət’əlliklərning aqzi tuwaklinip kalidikən. Uning hərbi, siyasi ixliri toqrlılık kimki yənə “səz-qəqək” kılıdioğan bolsa, u “düxmən karakqılar həm wətən hainlirining pitnə-pasatlırı” qə ixən’gən bolidikən! Bizqə, Jiang Jieshining bundak əyipləxliri tolimu külkilik. Qünki guomindangning guatoular diktatürisini, Yapon baskunqılırioğan karxi uruxka küq qıqarmıqanlıqını, qırıklığını wə kabiliyətsizligini, guomindang həkümítining faxistik məmuri buyruqını wə məqlubiyətqılık hərbi buyruqını düxmən karakqılar həm wətən hainliri heqqaqan tənkit kilmidi, əksiqə, nahayiti alkixlap kəldi. Jiang Jieshi yazoğan, kixilərning birdək narazilioğunu kozojiğan «Zhongguoning təkdir» digən kitapni Yapon jahan'gırlığı qin yürügidin nuroqun ketim mahtidi. Guominzheng-funi wə uning tongshuəybusını əzgərtip təxkil kiliş ixi toqrisidimu düxmən karakqılar həm wətən hainlirining birər eçiz səz kilip bakkinini anglimidük, qünki hazırlıdək muxundak hər künü həlkni ezidioğan wə hər künü məqlubiyətlik urux kılıdioğan həkümət wə tongshuəybuni saklap kelix dəl düxmən karakqılar həm wətən hainlirining ümidi. Jiang Jieshi

wə uning guruhining uzaktin buyan Yapon jahan-girligining təslim boluxka kizikturux düyxiangi bolup kəlgənligi pakit əməsmu? Yapon jahan'girligi burun otturioqa koyqan "gongchəndangoqa karxi turux", "guomindangni yokitix" digən ikki xoardin "guomindangni yokitix" digən xoar allikaqan qərüp taxlinip, "gongchəndangoqa karxi turux" digən xoarla kalqanlıqı pakit əməsmu? Yapon jahan'girliri ta bugünkü kün'gə kəlgiqə, guomindang həkümítigə urux elan kiləjini yok, ular, Yaponiyə bilən guomindang həkümiti otturisida urux haliti məwjuṭ əməs, dəwatidu, tehi! Guomindangning mərtiwlilik kixilirining Shanghəy, Nənjing, Ningbo tərəplərdiki mal-mülükləri düxmən қarakqılar həm wətən hainliri təripidin ta hazırlıqə yahxi saklinip turuptu. Düxmən baxlıklırıdin Tiən Jünliu Fenghuaqa wəkil əwətip, Jiang Jieshining ata-bowisining kəwrıstanlıqida nəzir-qırak etküzdi. Jiang Jieshining muhlisləri yoxurun halda əlqi əwətip, Shanghəy wə baxka jaylarda Yapon қarakqılıri bilən bolqan alakisini həmixə digüdək üzməy saklap keliwatidu, məhpi tənpənlər etküzüwatidu. Bolupmu Yapon қarakqılırinin hujumi jiddiləxkən qaqlarda, bundak alakə wə tənpənlər tehimu kəp boldi. Bularning həmmisi pakit əməsmu? Muxuningdin karioqanda, Jiang Jieshi wə uning guruhining hərbi, siyasi ixliri toqrilik "sez-qeqək" pəyda kiləjən adəmlər zadi "sirni qüxənməptu"mu, yaki qüxiniptumu? Bu "sir"ning kelip

qikixi zadi "düxmən karakqlılar həm wətən hainlinining pitnə-pasatlırı" dinmu, yəki Jiang Jieshining ezi wə uning guruhidinmu?

Jiang Jieshining nutkida yənə bir bayanat bar, u bolsimu uning Zhongguoda iqliki urux bolidiqanlıqını inkar kiloqanlıqı. Lekin u yənə: "Əmdi həqkim, Wang Jingwey wə uningoja ohxaxlarning kiloqinidək, min'guoşa hiyanət kilişkə, Yapon baskunqılırioja karxi uruxni buzuxkə zadi jür'ət kilalmaydu" didi. Jiang Jieshi bu yerdə iqliki uruxka asas izlidi wə taptı. Hatırısı küqlük Zhongguoluklar untumayduki, 1941-yili dəl Zhongguodin qıkkən satkunlar yengi 4-armiyini tarkitiwətkənligini elan kiloqan, Zhongguo həlkı iqliki urux weyjisini tosuxkə közəqaloqan qaqda, Jiang Jieshining bir nutkida: kəlgüsidi "gongchəndangni yokitix" uruxi zadi bolmaydu, əgər bolidiqan bolsa, bu urux isyanqilaroja karxi jaza yürüx uruxi bolidu, diyilgən. «Zhongguoning təkdirini» ni okuqan adəmlərmü əsliyələyduki, Jiang Jieshi uningda: Zhongguo gongchəndangi 1927-yili Wuhən həkuməti məzgilidə Wang Jingwey bilən "til biriktürən" digən. Guomindang zhongyangining 1943-yildiki 11-omumyioğınınining kararida Zhongguo gongchəndangining üstigə yənə "Yapon baskunqılırioja karxi uruxni buzdi, delətkə həwp yətküzdi" digən əyip artıqan. Kixilər əmdi Jiang Jieshining bu nutkini okuqandın keyin, iqliki urux həwpi məwjud bolupla kalmastın, bəlkı əsüb barmakta,

digən hessiyatka kelidu. Zhongguo həlkı hazır xuni əstə qing tutuxi kerəkki, Jiang Jieshi künlərning biridə “isyançı” diyilgənlərgə karxi jaza yürüxi kılıx toqrlılık buyruk qüxüridu, u qəqədə koyidioğan jinayiti “Min’guoqa hiyanət kıldı”, “Yapon baskun-qılıriqa karxi uruxni buzdi”, “Wang Jingwey wə uningoşa ohxaxlarning kiloqınıdək kıldı” digənlərdin ibarət bolidu. Jiang Jieshi bundak kılıxka usta, u Pang Bingxün, Sun Liangcheng, Chen Xiaoqiang^① oqa ohxax kixilərni isyançı dəp elan kılıxka usta əməs, ularoqa karxi jaza yürüxi kılıxkemu usta əməs, əmma u Huazhongdiki yengi 4-armiyini wə Sənxi-diki pidakarlar düyi^②ni “isyançı” dəp elan kılıx-ka usta həm ularoqa karxi jaza yürüxi kılıxkemu nahayiti usta. Zhongguo həlkı hərgiz untumaslıqı kerəkki, Jiang Jieshi ezi iqliki urux kılmaslıknı jakalıqan wakitta, 775 ming kixilik koxunini əwətip bolqan idi, bu koxunlar hazır məhsusla 8-armiyə, yengi 4-armiyə wə Huanəndiki həlk partizan düy-lirini muhasirə kiliwatidu, yaki ularoqa hujum kiliwatidu.

Jiang Jieshining nutkida ijabi jəhəttin heqnərsə yok, uningdin Zhongguo həlkining Yapon baskunqıllıriqa karxi səptiki əhwalni yahxilax toqrisidiki kızqın ümidigə layik heqkandak jawap tapkili bol-maydu. Səlbi jəhəttin bolsa bu nutuk həwp-hətərlər bilən tolqan. Jiang Jieshining pozitsiyisi barqansırı baxkıqə bolmakta, u həlkning siyasını əzgərtix

teliwigə kət'i karxi turup, Zhongguo gongchendangioqa kattik əqmənlik kilip, gongchendangioqa karxi iqliki urux közəqas üçün təyyarlıçan banisini kərsitip koydi. Lekin Jiang Jieshining bu barlik kəsti əməlgə axmaydu. Əgər u tutkan yolını əzgərtixni halimaydikən, ez putioqa ezi palta qepiwalidu. Biz uningdin tutkan yolını əzgərtixni səmimi ümit kilişimiz, qunki uning hazırkı tutkan yoli mutlək akmaydu. U “səz ərkinligi mizanini kengəytix”^①ni elan kılqandin keyin, “səz-qəqək” kilişkən kixilərgə “düxmən karakqlılar həm wətən hainlirining pitnəpasatlırı”^② oqa ixəndi, digən bəhtanlar bilən təhlike salmaslıqı wə ularning aqzını tuwaklap koymaslıqı kerək idi. U “xünzheng dəwrini kiskartix”ni elan kılqandin keyin, kixilərning həkümətni wə tongshuəybuni əzgərtip təxkil kiliş təliwini rət kilməliqı kerək idi. U “gongchendang məsilisini siyasi yol bilən həl kiliş”ni elan kılqandin keyin, iqliki urux təyyarlax üçün yənə bana izliməsligi kerək idi.

Izaħlar

① Pang Bingxün, Sun Liangcheng, Chen Xiaoqianglar ilgir-ahir bolup Yapon karakqılıriqa axtara təslim bolğan guomindang jianglingliri.

② Sənqidiki pidakarlar düyi-Yapon baskunqılıriqa karxi uruxning dəsləpki məzgilidə gongchendangning rəhbərliyi həm təsiridə əskən Sənxi həlkining Yapon baskunqılıriqa karxi korrallik küqliri. Muxu tallanma əsərlərning 2-tomidiki «Barlık Yapon baskunqılıriqa karxi küqlər bilən ittipaklıxip, gongchend-

dəngəqə ərəxi jahillarqə ərəxi turaylı» digən əsərning ③ izahiqası
karalsun.

③ 1944-yildin buyan guomindangning hakim mutlək həküm-ranlıqıqa hatımə berix, demokratiyini əməlgə koyux wə sez ərkinligini təmin etixni tələp kiliç guomindang həkümranlıq kiliwatqan rayonlardiki həlkəning omumi awazı bolup kaldı. Guomindang həlkəning jiddi təliwigə ərəita madara kılıp koyux üqün, 1944-yıl 4-ayda "sez ərkinligi mizanını kengəytix" digən nimini elan kıldı; 5-ayda guomindang zhongyangi 12-omumyyiqini yənə "sez ərkinligini təmin etix"ni jakalidi. Lekin guomindangning məjburiyət astida bildürgən bu ipadiliri keyin bir azmu əməldə kərəlmidi, uning həlkəning sez ərkinligini bəsidiqan tədbirləri həlkəning demokratik hərkətlirinən ərlxiqə əgixip kəpiyiwərdi.

MƏDİNİYƏT HİZMITIDIKI BIRLIKSƏP*

(1944- yil 10-ayning 30-küni)

Bizning barlik hizmitimiz Yapon jahan'girligini yokitix üçün. Yapon jahan'girligi, Gitleroja ohxax, pat yekinda yokilidu. Lekin biz yənə dawamlik tirixiximiz kerək, xu qəqdila uni üzül-kesil yokitalaymiz. Bizning hizmitimiz həmmidin awal urux kılıx, uningdin keyin ixləpqikirix bilən xuqullinix, uningdin kalsa mədiniyət bilən xuqullinix. Mədiniyətsiz armiyə—nadan armiyə, nadan armiyə bolsa düxmənni yengəlməydu.

Azat rayonlar mədiniyitidə ilqar tərəp barlikka kəldi, əmma kalak tərəp yənə bar. Azat rayonlarda həlkning yengi mədiniyiti barlikka kəldi, əmma kəng tarkaloğan feodalizim қaldıkları yənə bar. 1 milyon 500 ming ahalisi bar Shənxi-Gənsu-Ningxia qegra rayonida tehi 1 milyondin oxukrak sawatsız, 2 ming dahan bar, hurapi idiyilər kəng ammiqə helimu

* Bu—yoldax Mao Zedong Shənxi-Gənsu-Ningxia qebra rayoni mədiniyət-maarip hadimliri yığınında sözligən nutuk.

təsir kərsətməktə. Bularning həmmisi ammining engioqa orunlaxkan düxmən. Ammining engioqa orunlaxkan düxmən'gə karxi turux, kəp wakitlarda, Yapon jahan'girligigə karxi turuxtinmu kiyinrak bolidu. Biz ammi oqa ezi közəjilip əzidiki sawatsızlıkkə karxi, hurapatlıkkə karxi wə tazılıkka riayə kılmaslik adətlirigə karxi kürəx kılıx lazımlıqını eytiximiz kerək. Bu kürəxni elip berix üçün kəng birliksəp bolmay mümkün əməs. Həlbuki, Shənxi-Gənsu-Ningxia qegra rayonidək ahalisi xalang, katnax ixliri ongaysız, əsli mədiniyət səhiyyisi nahayiti təwən bolğan jayda, uning üstigə, urux dəwridə bundak birliksəp bolupmu kəng boluxi lazim. Xunglaxka, maarip hizmiti jəhəttə, mərkəzləxkən, muntizim baxlanquq məktəplər wə ottura məktəplərlə bolup əkalmastın, bəlki tarkak, muntizimlaxlıqan kənt məktəpləri, gezit okux guruppiliri wə sawat qikirix guruppilrimu boluxi lazim. Yengiqə məktəplər boluxi kerək, xuning bilən billə, yezilardiki koniqə hususi məktəplərdin paydilinix wə ularni əzgərtix lazim. Sən'ət hizmiti jəhəttə, huajüla bolup əkalmastın, bəlki qinqiang^① wə yangger oyunlrimu boluxi lazim. Yengi qinqiang, yengi yangger boluxi kerək, xuning bilən billə, kona qangqılılərdin paydilinix, yangger düylirining omumi sanining 90 pirsəntini təxkil kılıdioqan kona yangger düyliridin paydilinix wə ularni pəydin-pəy əzgərtix lazim. Tibbi-dorigərlik jəhəttə tehimu xundak boluxi ke-

rək. Shənxi-Gənsu-Ningxia qegra rayonida, adəm wə qarwa mallarning əlüx nisbiti nahayiti yüksuri, nuroqun kixilər tehiqə dahalaroqa ixinidu. Bundak əhwalda, pəkət dohturlar oqa yəlinix bilənla məsilini həl kiləjili bolmayıdu. Dohturlar, əlwəttə, tiwiplar din üstün, lekin dohturlar həlkning dərdigə dərman bolmisa, həlk üqün dohtur yetixtürmisə, hazır qegra rayondiki mingdin artuk tiwip wə koniqə mal dohturları bilən birləxmişə həmdə ularning aloqa besixiqa yardəm bərmisə, əməldə dahalaroqa yardəm bərgən bolidu, əməldə adəm wə qarwa mallarning kəpləp əlüwatlılıqini kərüp turup eqinmioğan bolidu. Birlik-səptə təslimqilik hata, baxkilaroqa nisbətən qətkə kekix həm pəs körük pozitsiyisini tutidioğan məzəhp-qilikmu hata. Bizning wəzipimiz ixlitixkə bolidioğan barlıq kona ziyalilar, kona sən'ətqilər wə tiwiplar bilən birlixix, ularoqa yardəm berix, ularni təsirləndürük wə əzgərtixtin ibarət. Əzgərtix üqün aldı bilən ittipaklixix kerək. Biz bu ixni jayida ixlisəkla, ular bizning yardımımızni karxi alıdu.

Bizning mədiniyitimiz həlk mədiniyiti, mədini-yət hadimlirida həlk üqün hizmet kılıdioğan yüksək kizəqinlik boluxi kerək, ular amma bilən munasiwət baqlixi, ammidin ayrılip kalmaslıqi lazım. Amma bilən munasiwət baqlax üqün ammining ehtiyajı wə ihtiyari boyiqə ix kılıx kerək. Amma üqün elip

berilidiqan barlik hizmətlərdə, hərkənqə yahxi bolsimu, xəhsı arzuni asas kilmay, ammining ehtiyajini asas kiliç kerək. Kəp wakitlarda, amma keguən jəhəttə məlum islahatlarnı kiliçka ehtiyajlıq bolsimu, lekin ular zhuguən jəhəttə tehi bundak ang-sezimgə igə bolmioqan bolsa, tehi kət'i niyətkə kəlmigən bolsa, islahat elip berixni tehi halimiqan bolsa, səwrilik bilən kütüximiz lazim; taki bizning hizmitimiz arkilik ammining kəpqılıgi bundak ang-sezimgə igə bolqan, kət'i niyətkə kəlgən, islahat elip berixni halioqan qaqdila, andin bundak islahatni elip beriximiz kerək, undak kilmisak, ammidin ayrılip kalımız. Ammining katnixixi zərür bolqan hizmətlərdə, əgər ammining anglıklıqı wə ihtiyariyliqi bolmisa, bundak hizmətlər kuruk xəkilgə aylinip kelip məqlup bolidu. "Aldırıqan kalar"^② digən söz, aldirimaslıq kerək, digənlik əməs, қaramlıq kilma, digənlik bolidu, қaramlıq mukərrər halda məqlubiyətkə elip baridu. Barlıq hizmətlərdə xundak bolidu; ammining idiyisini eżgərtix üçün elip berilidiqan mədiniyyət-maarip hizmitidə tehimu xundak bolidu. Bu yerdə ikki pirinsip bar: biri bizning kallimizda oylap qikiriloqan ehtiyaj əməs, ammining əmiliyəttiki ehtiyacı; biri bizning amma üçün kət'i niyətkə kelip beriximiz əməs, ammining ihtiyariyliqi, ammining əzi kət'i niyətkə kelixi.

Izahlar

① Qinqiang Shənxi elkisining bir türlük kəniqə gejü oynı. Shənxi kədimki zamanda Qin bəgligining zimini bolqaqka, bu oyun qinqiang dəp ataloqan.

② "Aldırıqan қalar" Kongzining sezi, «Lunyü»ning «Zilu» bəbiqə karalsun.

IGILIK HIZMITINI IXLƏXNI ÜGINIWELIX KERƏK*

(1945- yil 1- ayning 10- kuni)

Əmgək kəhrimanliri, hizmət nəmuniqiliri!
 Silər yioqın ətküzüp, təjribilərni yəkünlidinlar,
 kəpqilik silərni karxi almakta, silərni hərmətlidə
 məktə. Silərning üq hil artukqılıqınlar bar, silər
 üq hil rol oynidinglar. Birinqisi baxlamqılık rol.
 Silər alahidə tirixtinglar, silərning nuroqun ijadiyit
 tinglar bar, silərning hizmitinglar adəttiki kixilər
 üqün nəmənə bolup qaldı, silər hizmət əlqimini
 yüksəri kətərdinglar, bu hal kəpqilikni silərdin ügi
 nixkə kozqıldı. İkkinqisi tayanqlik rol. Silərning
 zor kəpqılıqınlar hazır tehi kadir əməs, lekin silər
 ammining tayanqları wə ammining hexini bolup kal
 dinglar, silər bolqaqka, hizmətni ilgiri sürüx asan
 laxti. Keləqəktə silər kadir boluxunglar mümkün,
 silər hazır kadirlarning zapas koxuni. Üqinqisi
 kəwrüklük rol. Silər yüksəridiki rəhbiriyy hadimlar

* Bu—yoldax Mao Zedong Shənxi-Gənsu-Ningxia qegra rayoni
 əmgək kəhrimanliri wə hizmət nəmuniqiliri yiğinida söz
 ligən nutuk.

bilən təwəndiki kəng amma otturisidiki kəvrük, ammining pikri silər arkilik yukuriqə kelidu, yukurining pikri silər arkilik təwən'gə baridu.

Silərning nuroqun artukqılıqınlar bar, kərsətkən nahayiti qong hizmitinglar bar, lekin xuni esinglarda qing tutuxunglar lazimki, məqrurlinixkə bolmaydu. Silər kəpqılıkning hərmitigə igə boldunglar, buningqə həkliklər, lekin buningdin asanla məqrurlinixmu kelip qikidu. Əgər silər məqrurlansanglar, kəmtər bolmisanglar, yənə tirixmisanglar, baxkilarnı hərmətlimisənglar, kadirlarnı hərmətlimisənglar wə ammini hərmətlimisənglar, kəhriman wə nəmuniqi bolalmay kalisilər. Ətmüxtə xundak adəmlər bolğan idi, ularni dorimaslıqınlarnı ümit kılımən.

Silərning təjribənglarnı bu kətimki yığın hulasıldı. Bu hulasə həjjət yahxi yeziloğan, bu yərgila muwapik bolup kalmay, hərkəysi jaylarqımı muwapik kelidu, bu həktə səzləp olturmayımən. Mən igilik hizmətlirimiz üstidə bir az tohtılıp etməkqi.

Yekinki birnəqqə yıldın buyan, biz igilik hizmitini üginiwelixkə baxliduk, biz igilik hizmitidə nahayiti zor utuklarqə erixtuk, lekin bu tehi pəkətla bir baxlinix. Biz 2-3 yil iqidə Shənxi-Gənsu-Ningxia qegər rayonını wə düxmən arka sepidiki azat rayonlarnı axlıq wə sanaət buyumlırıqə bolğan ehtiyajının həmmisini yaki kəp kismını əzi təminləydiqən wə exinidiqən kiliximiz kerək. Biz yeza igiliyi, sanaət wə soda-setik jəhətliridə hazırlıdinmu zor

utuklarnı koloja kəltürüximiz lazımlı. Ənə xu qaqdila tehimu kəp ügən'gən, tehimu yahxi ügən'gən bolup hesaplinimiz. Əgər əkəsibir jayda armiyə wə həlk-ning turmuxi yahxilanmıqan bolsa, kayturma hujum üçün təyyarlanqan maddi asas tehi mustəhkəmlən-migən bolsa, yeza igiligi, sanaət wə soda-setik ixliri yildin-yiloja yukuri ərliməy, tohtap kalqan hətta təwənləwatkan bolsa, bu hal xu jaydiki partiye, həkumət wə armiyə hadimlirining tehiqə igilik hizmitini üginiwalımiqanlıqını ispatlaydu, bundak jaylar intayın zor kiyinqılıklarqa uqrayıdu.

Kepqılıkning dikkitini yənə bir ketim kozqax zərür bolqan bir məsilə bar, u bolsimu idiyimizni hazırlı əzimiz turojan xaraitka muwapıqlaxturux. Bizning hazırlı turojan xaraitimiz yeza xaraiti, buningda heq məsilə yoktək kəründü, bizning yezida turuwatkanlıqımız kim bilməydi? Əmiliyəttə undak əməs. Bizning nuroqun yoldaxlırimiz hər kuni yezida turuwatkan bolsimu, hətta, yezini qüxinimiz, dəp hesaplismu, lekin ular yezini qüxənməydi, heq bolmiqanda, qongkur qüxənməydi. Ular yəkkə igilik asasiqə kurulqan, düxmən təripidin bəlüwetilgən wə xu səwəptin partizan uruxi boluwatkan yeza xaraitidin ibarət muxu nuktiqə asaslanmadı, xunga ular siyasi məsililərdə, hərbi məsililərdə, iqtisadiy məsililərdə, mədiniyət məsili-liridə, partiye ixliri məsililiridə, ixqilar hərkiti. dihanlar hərkiti. yaxlar hərkiti. ayallar hərkitigə

ohxax məsililərdə, kəpinqə, muwapik ix kerməydu, yaki anqə muwapik ix kerməydu. Ular yeziqa xəhər nuktiinəziridə turup muamilə ķilidu, nuroqun namuwapiq pilanlarni zhuguən halda tüzüp qikip, zormuzor ijra ķilixka urunidu-də, həmixə tamoja üsuwalidu. Yekinki birnəqqə yildin buyan, istil tüzitix arkısida wə hizmətlərdə muwəppəkiyətsizlikkə uqrax arkısida yoldaxlirimiz heli kəp aloqa bastı. Lekin biz idiyimizni əzimiz turoqan xaraitka tamamən muwapiklaxturuxka yənə dikkət kilişimiz kerək, xuningdin keyinla, həmmə hizmitimizdə ünümə erixələymiz həmdə ünümə tez erixələymiz. Əgər biz əzimiz turoqan xaraitning yəkkə igilik asasiqa kurulqan, düxmən təripidin bəlüwetilgən wə xu səwəptin partizan uruxi boluwatkan yeza genjüdiliri xaraiti ikənlərini həkiki qüxinidiqan bolsak, əgər biz əzimiz ixləwatkan həmmə ixlarda muxu nuktiqa asaslinidiqan bolsak, қarimakka iximiz nahayiti asta ünüm beriwatkandək wə daqduqılık əməstək kərünsimu, lekin, əmiliyəttə, bu nuktiqa asaslanmay, baxka bir nuktiqa, eytaylı, xəhər nuktiinəzirigə asaslanqanqa kariqanda, uning nətijisi kandak bolup qikatti? U qəqda hərgiz nahayiti asta əməs, əksiqə, nahayiti tez bolqan bolatti. Qünki biz keyinki nuktiqa asaslinip, bugünkü əmiliy əhwaldin ayrılip ķalidiqan bolsak, u qəqda məsilə ünümning tez-astilioqı məsilisi əməs, bəlkı həmixə muwəppəkiyətsizlikkə uqrax, heqkandak nətijigə erixəlməslik məsilisi bolqan

bolatti.

Məsilən, biz təxəbbus kiloqan armiyə wə həlkning hazırkı xəkildiki ixləpqikirix hərkitining nahayiti zor nətiyə bərgənligi—buning roxən dəlili.

Biz Yapon tajawuzqılırioqa zərbə berimiz həmdə xəhərlərgə hujum kılıp kirməkqi, қoldın kətkən jaylarnı қayturuwalmakqi boluwatımız. Lekin biz yəkkə igilik asasıqə kuruloqan, düxmən təripidin bəlüwetilgən, partizan uruxi boluwatkan yeza xaraitida turqanda, қandak kılıp bu məksətkə yetələymiz? Biz guomindangni dorimaymız, u ezi kol selip ixliməy, pəkət qət'əlliklərgila tayiniwaldı, hətta pahta rəhtkə ohxax kündilik turmux buyumliridimu qət'əllərgə bekında bolup kaldı. Biz eż küqimizgə tayinip ix körüxnı қuwwətləymiz. Biz qətning yaridi mi boluxni ümit kılımiz, lekin biz uningoqa yəlini-walsak bolmaydu, biz əzimizning tirixqanlioqoqa tayinimiz, pütün armiyə wə pütün həlkning ijadiy küqigə tayinimiz. Undak bolsa, қandak qariler bar? Biz armiyidimu, həlk iqidimu bir wakitta kəng kələmlək ixləpqikirix hərkitini қozqaxtin ibarət qarını kollinimiz.

Yeza xaraiti bolqanlıktın, adəm küqi wə maddi küqlər tarkak bolqanlıktın, biz ixləpqikirix wə təminləxtə “bir tutax rəhbərlik kılıx, tarkak bax-ķurux” fangzhenini kollanduk.

Yeza xaraiti bolqanlıktın, dihanlarning həmmisi tarkak yəkkə ixləpqikarоqular bolup, қalak ixləp-

qikirix korallirini ixliwatkanlıktın, uning üstigə, yörning kəp kismi tehi pomixxiklarning kolida bolup, dihanlar feodallık yər ijarisi ekispilatatsiyisigə uqrawatkanlıktın, dihanlarning ixlepqikirix kizqinlioqını həm yeza igilik əmgək ünümdarlioqını axurux üçün biz ijarə wə esümni keməytix həm əmgəktə həmkarlixixni təxkilləxtin ibarət ikki fangzhenni kollanduk. Ijarə keməytix dihanlarning ixlepqikirix kizqinlioqını axurdi, əmgəktə həmkarlixix yeza igilik əmgək ünümdarlioqını axurdi. Mən Huabey, Huazhongning hərkaysı jaylidirin kəlgən matiriyallarnı aldım, bu matiriyallarning həmmisidə eytilixiqə, ijarə keməytilgəndin keyin, dihanlarning ixlepqikirix kizqinlioqı zor dərijidə exiptu, ular bizning bu yerdiki biən'gongdüylirimizgə ohxax əzara həmkarlık yoloqa koyulidiqan təxkilatlarnı uyuxturuxni halaptu, 3 kixininə əmgək ünumi 4 kixininə kigə teng boluptu. Əgər xundak bolidiqan bolsa, 90 milyon kixininə əmgək ünumi 120 milyon kixininə kigə teng kelidu. Hətta 2 kixininə əmgək ünumi 3 kixininə kigə teng kəlgən jaylarmu bar ikən. Əgər biz buyrukqılık wə aldirakşanlıq fangzhenini kollanmay, bəlki səwrilik bilən kayıl kiliş, ülgə kərsitix fangzhenini kollansak, u halda, bir-nəqqə yil iqidila dihanlarning zor kəpqiliginə yeza igilik ixlepqikirixi wə kol sanaət ixlepqikirixida həmkarlık yoloqa koyulidiqan təxkilatlar oja uyuxtaraymiz. Bundak ixlepqikirix təxkilatlıri oja uyuxux

adətkə aylanoğanda, ixləpqikirix miktari zor dərijidə exipla kalmastın, hər hil ijadiyətlərmə möydanıqə qikidu wə siyasi jəhəttimu ilgiriləx bolidu, mədiniyətmi yükuri kətirilidu, tazilikkimi əhəmiyyət berili-diçən bolidu, lükqəklərmə əzgiridu, ərp-adətlərmə əzgiridu; anqə uzakka kalmay, ixləpqikirix koral-lirimu yahxilinidu. U wakitka yətkəndə, bizning yeza jəmīyitimiz kədəmmu-kədəm yengi asas üstigə қurulidu.

Əgər bizning hadimlirimiz muxu hizmətni kəngül koyup tətkik kilsa, yeza həlkining ixləpqikirix hərkitini ənat yayduruxıqə əng zor küq bilən yar-dəm bərsə, birnəqqə yil iqidə yezilarda axlıq həm kündilik turmux buyumlari mol bolidu, u qaoğda, jəngni kət'i dawamlaxturux wə kəhətqilik yilliriqə bərdaxlıq berix mümkün bolupla kalmay, bəlki kəl-güsidi ixlitix üçün kep miktarda axlıq həm kündilik turmux buyumlirini qəmliwalqılı bolidu.

Dihanlarnıla ixləpqikirixka uyuxturup kalmay, bəlki xu əkatarda budüylər wə idarilərnimə ixləpqikirixka uyuxturux lazim.

Yeza xaraiti bolqanlıktın, həmixə düxmən təripi-din wəyran kılıniwatkan yeza xaraiti bolqanlıktın wə uzak muddətlik urux boluwatkan yeza xaraiti bolqanlıktın, budüylər wə idarilər ixləpqikirix bilən xuqullinixi lazim. Tarkak partizan uruxi boluwat-kanlıktın, budüylər wə idarilər ixləpqikirix bilən xuqullinix imkaniyitigimu igə. Uning üstigə, bizning

Shənxi-Gənsu-Ningxia qegra rayonimizda, budüylər wə idarilərning adəm sanini qegra rayon ahalisigə selixturoqanda, uning tutkan nisbiti nahayiti yukuri bolqanlıktın, əzimiz ixləpqikarmisak aq қalımız; həlkətin alidioqinimiz bək kəpiyip kətsə, həlkə kəti-rəlməy қalidu, həlkəmu aq қalidu. Xuning üqün, biz kəng kələmlik ixləpqikirix hərkitini қanat yayduruxni karar kıldıq. Shənxi-Gənsu-Ningxia qegra rayonidin eytsak, budüylər wə idarilərgə hər yili 260 ming dən (Bir dən—300 jing) aq axlik (sək) ketidu, buning iqidə həlkətin elinidioqini 160 ming dən, əzliri ixləpqikiridiqini 100 ming dən, əgər əzliri ixləpqikarmıqan bolsa, armiyə wə həlkətin ibarət ikki tərəpning biri jəzmən aq қaloqan bolatti. Ixləpqikirix hərkitini қanat yayduroqanlıqımız üzün, hazır aq қalmiduk, bəlki armiyimu, həlkəmu nahayiti obdan ozuklanmakta.

Bizning qegra rayonimizdiki idarilər, axlik wə kiyim-keqək, yotkan-kərpini hesapka almıqanda, baxka hirajətlərning nuroqun kismini əzi təyyarlimakta, bəzi orunlar bolsa həmmisini əzi təyyarlimakta. Yənə birmunqə orunlar əzini bir kisim axlik wə bir kisim kiyim-keqək, yotkan-kərpə bilənmə təminliməktə.

Qegra rayondiki budüylərning kərsətkən hizmiti tehimu qong. Nuroqun budüylər axlik, kiyim-keqək, yotkan-kərpə wə baxka barlık nərsilər boyiqə tamamən əz əzini təminliməktə, yəni həküməttin

heqnərsə almay, əz əzini yüzdə-yüz təminliməktə. Bu—əng yukuri əlqəm, bu—1-əlqəm, buningə bir-nəqqə yil iqidə pəydin-pəy erixilgən.

Aldinkı səptə urux bolidu, xunga bu əlqəmni kollinixkə bolmayıdu. Aldinkı səptə 2-, 3-əlqəmni kollinix mümkün. 2-əlqəm boyiqə bolqanda, axlik wə kiyim-keqək, yotkan-kərpini hökümət bərgəndin taxkiri, baxka nərsilər, məsilən, yaq (hər kixigə künigə bəx miskal), tuz (hər kixigə künigə bəx miskal), kektat (hər kixigə künigə bir jingdin bir yerim jingqiqə), gəx (hər kixigə eyiqa bir jingdin ikki jingqiqə), otun-kəmür hirajiti, ix hirajiti, parqə hirajət, maarip hirajiti, saklıknı saklax hirajiti, koral-yarak tazilax hirajiti, tamaka, həy, paypak, pələy, lənggə, qix qotkisi katarıklarning həmmisidə ixləpqikirix arkilik əz əzini təminləydu, bular pütün hirajətning təhminən 50 pirsəntini təxkil kılıdu, buningə 2-3 yil iqidə asta-asta erixkili bolidu. Hazır buningə erixkənlərmə bar. Bu əlqəmni müstəhkəmlən'gən rayonlarda yoloğa koysa bolidu.

3-əlqəm qət-yaka rayonlarda həm partizan rayonlırıda yoloğa koyulidu, ular əz əzini 50 pirsənt təminliyəlməydu, lekin 15 pirsənttin 25 pirsəntkiqə təminlixi mümkün. Muxundak kılalismu, nahayiti yahxi bolqını.

Kiskisi, pəwkul'addə əhwalni hesapka almışanda, barlık budüylər, idarilər jəng, hərbi təlim wə hizmət arilioqidiki box waktlarda birdək ixləpqiki-

rixka қatnixixi lazim. Budüylər wə idarilər jəng, hərbi təlim wə hizmət arilioqidiki box wakitlardin paydilinip, ixləpqikirixka kolliktip қatnaxkandan taxkiri, ixləpqikirix bilən məhsus xuqullinixka hadimlarnı təxkilləp, nongchang, kəktatlıq, muchang, hünərwənlilik ixhanılıri, kiqik zawutlar, tiransiport düyləri wə kopiratiplarnı қuruxi yaki dihanlar bilən ortaklixip axlik, kəktat terixi lazim. Hazırkı xaraitta, қiyinqılıkni yengix üçün hərkəndək idarə wə budüy eż igiliginə tiklixi kerək. Əz igiliginə tikləxni halimaydiqan təyyartaplıq—nomus. Süpitigə karap dərijigə ayrixtin ibarət bolqan xəhslərgə payda bəlüp berix tüzüminimu bəlgiləp, ixləpqikirix bilən biwastə xuqullinidiqan hadimlarnı paydiqa igə kiliş, xuning bilən ixləpqikirixning rawajlinixini ilgiri sürüx lazim. Xuningdək baxlıklar məs'ul boluxi, ezi կol selip ixlixi lazim, rəhbiriyy tayanqlar bilən kəng ammini birləxtürük, omumi qakırık bilən konkirit yetəkqılıkni birləxtürük qarılırını yoloqa կoyux kerək, xundak kılqandila, ixləpqikirix ixlirini ünümlük alqa sürgili bolidu.

Bəzilər, budüylər ixləpqikirix bilən xuqullansa, urux wə hərbi təlim elip baralmay қalidu; idarilər ixləpqikirix bilən xuqullansa, hizmət қılalmay қalidu, diyixidu. Bundak diyix toqra əməs. Yekinki birnəqqə yıldın beri, bizning qegra rayondiki budüllirimiz kəng kələmlik ixləpqikirix bilən xuqullinip, kiyim-keqək, ozuk-tülükni mol қıldı, xuning bilən

billə, həm hərbi təlim elip bardı, həm siyasi üginix wə mədiniyət üginixi elip bardı, bularning həmmisidə ilgirikigə kariqanda tehimu zor utukka erixti, armiyining iqki ittipaklıqi wə armiyə bilən həlk otturisidiki ittipaklık ilgirikigə kariqanda tehimu yahxi boldı. Aldinki səptə bultur bir yıl iqidə kəng kələmlik ixləpqikirix hərkiti elip berildi, xundaktimu urux kılıx jəhəttə nahayiti zor utuk koloqa kəldi, xuningdək hərbi təlim hərkiti omum-yüzlük baxlinip kətti. Idarilər ixləpqikirix bilən xuqullanqanlıktın, hadimlarning turmuxi yahxilan- di, ular hizməttə tehimu hatırjəm boldı, ularning hizmiti tehimu ünümlük boldı, qegra rayondimu, aldinki səptimu xundak boldı.

Buningdin kərgili boliduki, yeza partizan uruxi xaraitida turuwatkan idarə wə budüylər əgər ixləpqikirix arkilik əz əzini təminləx hərkitini elip barsa, ularning jəng kılıxi, hərbi təlimi wə hizmiti tehimu küqlük, tehimu janlik bolidu; ularning intizami, iqki ittipaklıqi wə sırtki ittipaklıqi tehimu yahxi bolidu. Bu—bizning Zhongguoning uzak muddətlik partizan uruxining məhsuli, bu—bizning xan-xəripimiz. Biz buni üginiwalsak, hərkandak maddi kiyinqılıktın korkmaymız. Biz yıldın-yiloqa tehimu rohlinip ketimiz, tehimu zor küq-kuwwetkə igə bolımız, urux-ķansiri küqiyip barımız, pəkət bizla düxmənni besip qüximiz. Düxmən bizni besip qüxərmikin, dəp əsla korkmaymız.

Bu yerdə aldinkı səptiki yoldaxlirimizning yənə dikkitini kozqaxka tegixlik bir nukta bar. Bizning bəzi rayonlirimizning қurulqinioqa anqə uzak bol-midi, u yərlər heli molqilik, lekin u yərlərdiki hadimlar muxundak molqılıkka tayiniwelip, iktisat қiliixni halimaywatidu, ixləpqikirix bilən xuqullinix-nimu halimaywatidu. Bundak қilix yahxi əməs, ular kəlgüsidiə qokum ziyan tartidu. Hərkəndək jay adəm küqi wə maddi küqni bəkmə asrixı lazim, hazırlanla kəzdə tutup, қalaymikan ixlitip israp kiliwetixkə hərgiz bolmaydu. Hərkəndək jay ix baxlıqan yıldın tartip, kəlgüsidiki nuroqun yillarnı hesapka elixi, uruxni uzak muddət kət'i elip berixni hesapka elixi, kayturma hujumoja ətüxni hesapka elixi, düxmənni қoqlap qikarəqandin keyinki қuruluxni hesapka elixi zərür. Bir tərəptin, hərgiz қalaymikan ixlitip israp kılmaslıqı, yənə bir tərəptin, ixləpqikirixni tirixip rawajlanduruxi lazim. Ətkəndə bəzi jaylarning uzakni kəzdə tutuxi yetərlik bol-midi, ular adəm küqi wə maddi küqni tejəxkimu əhmiyat bərməy, ixləpqikirixni rawajlanduruxkimu əhmiyat bərməy, qong ziyan tartti. Bu sawak boldi, əmdi dikkət қilix lazim.

Sanaət buyumlirioqa kəlsək, Shənxi-Gənsu-Ning-xia qegra rayoni 2 yil iqidə pahta, yip, rəht, təmür, kəqəz wə baxka nuroqun kerəklik nərsilər bilən əz əzini toluk təminliyələydiqan boluxni karar kıldı. Burun zadi bolmioqan yaki nahayıti az ixləp-

qikirilidioqan nərsilərning həmmisini əzimiz terip, əzimiz ixləp, əz əzimizni təminliximiz, zadila qətkə yelənməsligimiz lazımlı. Bu wəzipilərni omum igiliyi, hususilar igiliyi wə kopiratip igiligidin ibarət üq tərəp orunlaydu. Həmmə məhsulatlarning san jəhəttin kəp boluxila əməs, bəlki süpət jəhəttin yahxi, qidamlik, puhta boluximu tələp kilinidu. Qegra rayon həküməti, 8-armiyə birləxmə mudapiə siling-busi, dangzhongyang Xibeyjüsü bularni nahayiti qing tutmakta, bu nahayiti toqra. Aldinkı səptiki hərkaysı jaylarningmu muxundak kiliixini ümit kili-miz. Nuroqun jaylar xundak kiliwatidu, ularning muwəppəkiyətkə erixixini ümit kili-miz.

Bizning qogra rayonımız wə pütün azat rayon-lirimiz yənə 2 yıldın 3 yiloqeqə wakit sərp kilsa, pütün igilik hizmitini üginiwelixi mümkün. Biz axlik wə sanaət buyumlırı boyiqə pütün kismini yaki kəp kismini əzimiz terip, əzimiz ixləp, əz əzimizni təminləx xuningdək exinix dərijisigə yətkən kün biz yezılarda igilik hizmitini kandak ixləxni pütünləy üginiwalıqan kün bolidu. Kəlgüsidiə düxmənni xəhərlərdin koqlap qıkarəqanda, biz yengi igilik hiz-mətlirinimu ixliyələydiqan bolimiz. Zhongguoning kuruluxi bizgə baqlik, tirixip üginiximiz kerək.

PARTIZAN RAYONLIRIDIMU IXLƏPQIKIRIX ELİP BAROILI BOLIDU*

(1945- yil 1- ayning 31- kуни)

Bizning düxmən arka sepigə jaylaxkan azat rayonlardiki mustəhkəmrək genjüdilirimizdə armiyə wə həlkning ixləpqikirix hərkitini қozqaxning mümkünligi wə lazimliqi məsilisi burunla həl kılınip bolqan, buningda gəp yok. Lekin partizan rayonlırida, düxmən arka sepining arka sepidə muxundak kilixka bolidoqan yaki bolmaydiqanlıqı etkəndə nuroqun kixilərning idiyisidə həl bolmay kəlgən idi, buning səwiwi dəlillərning kəmliyi idi.

Lekin hazır dəlillər bar. Yoldax Zhang Pingkəyning 1- ayning 28- künü «Jiefang ribao» gezitigə besil-qan Sənxi-Chahar-Hebey qegra rayonidiki partizan düylirining ixləpqikirix hərkiti toqrisidiki həwirigə қarioqanda, Sənxi-Chahar-Hebey qegra rayonidiki nuroqun partizan rayonlırida 1944- yili kəng kələmlik ixləpqikirix elip beriloqan wə nahayiti obdan

* Bu—yoldax Mao Zedong Yən'ən «Jiefang ribao» geziti üqün yezip bərgən baxmakala.

utuklar kolqa kəltürülgən. Yoldax Zhang Pingkəy-ning həwiridə eytiloqan rayonlar wə budüylər ottura Hebeydiki 6-fenqü, 2-fenqüning 4-qüdüyi, 4-fenqüning 8-qüdüyi, Xüshuy-Dingxing zhidüyi, Baoding-Məncheng zhidüyi, Yünbiao zhidüyi, Sənxining Dəyxıən wə Guoxiən nahiyiliridiki budüylərdin ibarət. U rayonlarning xaraiti nahayiti naqar: “Düxmən koxuni wə қorqak koxunlarning jüdiən wə potəyliri hər kədəmdə uqrəp turidu, tam-həndəklər wə tax-yollar huddi torqa ohxax qirmixip kətkən, düxmən əzining hərbi jəhəttiki üstünlügidin wə əplik kat-nax xaraitidin paydilinip, daim bizgə uxtumtut hujum kilip turidu, bizni қorxiwalidu wə bizgə karxi ‘tazilax’ elip baridu; partizan düylərini bu xaraitka jawap berix üçün hər künü birnəqqə yərgə yətkilidu.” Xundak bolsimu, ular yənə jəng arılıqidiki box waktılardın paydilinip, ixləpqikirixni elip baralidi. Nətijidə “Kəpqlilikning təminati yah-xiləndi, hər bir kixinin künlük yeqi bəx miskal-oqa, tuzi bəx miskal-oqa, kəktatlırı bir jingoqa, aylık gəxi bir yerim jingoqa yətti. Uning üstigə, birnəqqə yildin buyan tepilməy kəlgən qix qotkisi, qix paraxogi həm sawat qikirix kollanmilirimə hazır tek boldi.” Karanglar, partizan rayonlırında ixləpqikirixni elip barqılı bolmamadıkən!

Nuroqun kixilər, ahalə ziq jaylaxkan jaylarda yər yok, diyixidu. Rastla yər yokmu? Sənxi-Chahar-Hebey qegra rayoniqa karap bekinqlar: “Aldı bilən

yeza igiliginin asas kılıx fangzheni boyiqə yər məsilisi həl əlində. Ular tokkuz türlüq qarə kollandi, bu qarılər: birinqi, əmal tam-həndəklirini tüzliwetix; ikkinqi, düxmənning paydilinixi mümkün bolğan maxina yollırını buzuwetip, ikki təripigə ziraət terix; üçinqi, parqə-purat boz yərlərdin paydilinix; tətinqi, minbinglarqa yardımlixip, koral bilən muhəpizət kılıp turup, ayding keqilərdə düxmən istihkamları tüwidiki yərlərni teriwelix; bəixinqi, əmgək küqi kəm dihanlar bilən ortakqılık kılıx; altinqi, jəngqilər baxkıqə yasinip, yerim axkara xəkil bilən düxmənning jüdiən wə potəyliri ətrapidiki yərlərni terix; yəttinqi, dərya boyliridin paydilinix, kax yasap etiz bina kılıx, kumni kəqürütətip yər eqix; səkkizinqi, dihanlarqa yardımlixip, binəm yərlərni əlkə yərlərgə aylandurux; tokkuzinqi, əzliri hərkətliniwatkan yeza-kəntlərdin paydilinip, həmmila yərdə dihanlarqa yər terixip berix.”

Yeza igilik ixləpqikirixi bilən xuqullinixku mümkün ikən, kol sanaət wə baxka ixləpqikirixlar bilən xuqullinix ehtimal mümkün əməstu? Rastla mümkün əməsmu? Sənxi-Chahar-Hebey qegər rayonıqa karap bekinqlar: “Həndəklər wə əmal leniyiliri sırtidiki budüylərning ixləpqikirixi yeza igiliyi bilən qəklinip kalmidi, bəlki ular mustəhkəmlən'gən rayonlarqa ohxaxla kol sanaət wə tiransıport ixlirinimu kanat yaydurdı. 4-qüdүy bir kigiz kalpak ixhanisi, bir youfang, bir mofang kurup, 7 ay iqidə yərlik pul-

qa 500 ming yüən payda aldi. Buning bilən əzining kiyinqiliklirinila həl kilip kalmastın, bəlkı partizan rayonliridiki ammining ehtiyajinimu həl kildi. Jəng-qilər yung kiyim, yung paypakka ohxax nərsilər bilən əz əzini toluk təminliyələydiqan boldi."

Partizan rayonlirida üsti-üstigə jəng boluwatsa, koxunlar ixləpqikirix bilən xuqullanoqanda jəng kilişkə təsir yetip kalarmikin? Rastla xundakmu? Sənxi-Chahar-Hebey qegra rayoniqa karap beking-lar: "Əmgək kiliç bilən jəng kiliçni birləxtürük pirinsipini əməlgə axurup, jəng kiliç wəzipisi bilən ixləpqikirix wəzipisigə ohxax etiwar bərdi." "2-fen-qüning 4-qüdүyini elip kərəyli. Ətiyazlıq teriloq baxlanoqan wakitta, düxmən'gə zərbə berix üçün məhsus budüy əwətti, xuningdək küqlük siyasi hujum elip bardı. Ənə xundak kiloqanlıqı üçün, hərbi paaliyətlirimu janlandı, budüyning jənggiwarlıqimu axtı. Bu kiqik budüy 2-aydin 9-ayning baxliriqiqə 71 ketim jəng kiliç, Zhudongshe, Shangzhuang, Yezhuang, Fengjiazhəy, Yatou қatarlık jüdiənlərni aldi, düxmən koxuni wə korqak koxunlardın 165 kixini əltürdi wə yaridar kildi, korqak koxundin 91 kixini əsir aldi, 3 danə yenik jiguənqiang, 101 danə hər hil miltik qənimət aldi." "Hərbi paaliyətlər bilən kəng ixləpqikirix hərkəti toqrısidiki tex-wikatni jipsilaxturup, 'kəng ixləpqikirix hərkitigə kimki buzqunqılık kılıdikən, uningoqa zərbə berilidü' digən məzmunda dərhal siyasi hujum elip bardı.

Dəyxıən, Guoxiən nahiye xəhərliridiki düxmənlər laobəyxinglardın: ‘Nimə üçün 8-armiyə yekindin buyan xunqə yaman bolup kətti?’ dəp soriqanda, laobəyxinglar: ‘Silərning qegra rayonning kəng ixləpqikirix hərkitigə buzqunqılık kılqanlıqlıqlar üçün’ digən. Kərqak қoxunlar iqidə: ‘Ular kəng ixləpqikirix hərkiti bilən xuqulliniwatidu, sırtka qık-kuqi bolmaylı’ digən gəp-səzlər kəpəygən.”

Partizan rayonliridiki həlk ammisinimu ixləpqikirix hərkitigə қozqıqılı bolamdu? U yərlərdə, ehtimal, tehi ijarə keməytildigən yaki təltəküs keməytildigən boluxi mümkün, bu halda dihanlar ixləpqikirixni axuruxka kizikamdu? Buningərim Sənxi-Chahar-Hebey qegra rayoni enik jawap bərdi: “Həndəklər wə kamal leniyiliri sırtidiki budüylərning ixləpqikirix hərkitini қanat yayduruxi xu yərdiki ammiqimu biwastə yardım bərdi. Ular, bir tərəptin, ammining ixləpqikirixini қorallik küq bilən қoqdidi; yənə bir tərəptin, ammiqə əmgək küqi bilən omumyüzlük yardım bərdi. Bəzi budüylər dihanqılıkning aldirax wakitlirida 50 pirsənt küqini ajritip, ammining ixləpqikirixiqa həksiz yardım berixni bəlgilidi. Buning bilən ammining ixləpqikirix kəypiyatı zor dərijidə əsti, armiyə bilən həlkning munasiwiti tehimu yekinlaxtı, amma ozuk-tülükkə igə boldi. Partizan rayonliridiki ammining gongchəndangoja, 8-armiyigə bolqan həyrihahlıçı həm ularni himayə kılıxi xuning bilən tehimu küqəydi.”

Partizan rayonliri armiyə wə həlkning kəng kələmlilik ixləpqikirix hərkitini elip berixi mümkün wə lazim, buningqə dair həmmə məsilə həl boldi. Biz azat rayonlardiki barlık partiyə, həkumət wə armiyə hadimliridin bolupmu partizan rayonliridiki hadimlardin bu nuktini idiyə jəhəttə toluk qüxini-welixni tələp kilişimiz, ənə xu "mümkün" wə "lazim"ni qüxiniwalqandila, ixni omumyüzlük yoloqa köyəli bolidu. Sənxi-Chahar-Hebey qegər rayonumu ixni dəl muxu yerdin baxlıqan: "Həndəklər wə əlam leniyiliri sirtidiki budüylərning ixləpqikirix hərkiti dawamida kadirlarning idiyisidə əzgirix bolup, ixləpqikirixka əhmiyət bərgənligi, əmgək kılıx bilən jəng kılıxni birləxtürükə əhmiyət bərgənligi, amma iqidə kəhrimanlar wə nəmuniqilərni yetixtürgənligi (Dəsləpki hulasidə 66 kəhriman wə nəmuniqi kərsitilgən) üçün, həndəklər wə əlam leniyiliri sirtidiki budüylirimiz pəkət 5 ay iqidə ixləpqikirix wəzipisi boyiqə pilanni əz waktida orunlapla kalmastın, bəlki həkikətni əmiliyəttin izləx asasida nuroqun yengi ijadiyətlərni alahidə barlikka kəltürdi."

1945-yili həmmə azat rayonlar armiyə wə həlkning ilgirikigə əkariqanda tehimu kəng kələmlilik ixləpqikirix hərkitini birdek yoloqa koyuxi lazim, əkix kirgəndə, biz hərkəysi rayonlarning utuklirini selixturup kərimiz.

Urux hərbi wə siyasi musabikila əməs, xuningdək iktisadiy musabikə. Biz Yapon tajawuzqilirini

yengix üçün, baxka həmmə ixta tirixkandin taxkıri, iginlik ixliridimu tirixiximiz zərür, bu sahəni 2-3 yil iqidə toluk üginiweliximiz lazımlı; bu yıl—1945-yilda bolsa ilgirikigə karioqanda tehimu zor utuklarnı köloqa kəltürüximiz kerək. Bu—Zhonggong zhongyangning həmmə azat rayonlardıki barlıq hadimlər wə omumhəlkətin qin kənglidin kütkən ümidi, biz bu pilanning orunlinixini ümit kiliyoruz.

ZHONGGUONING IKKI TƏKDİRİ*

(1945- yil 4- ayning 23- künü)

Yoldaxlar! Zhongguo gongchəndangining məmlikətlik 7-kräkçiliyi bugün eqildi.

Bizning bu kräkçiliyimiz kandak möhim əhmiyyətkə igə? Eytiximiz kerəkki, bizning bu kətimki kräkçiliyimiz pütün Zhongguodiki 450 milyon həlkəning təkdirigə munasiwətlik kurultay. Zhongguoning təkdiri ikki hil: bir hili toqrisida bir kixi allikaqan kitap yazdı^①; bizning bu kräkçiliyimiz Zhongguoning yənə bir hil təkdirigə wəkillik kılıdu, bu toqrida bizmu bir kitap yazımız^②. Bizning bu kräkçiliyimiz Yapon jahan'gırlığını yoktip, pütün Zhongguo həlkini azat kılıxni kezdə tutidu. Bu kurultay—Yapon tajawuzqılırını məəqlup kılıxni, yengi Zhongguo kuruxni kezdə tutkan kurultay, pütün Zhongguo həlki bilən ittipaklıxixni, pütün dunya həlki bilən ittipaklıxixni, əng ahirki oqəlibini kolqa kəltürükni kezdə tutkan kurultay.

Hazırkı pəyt nahayiti yahxi. Yawropada Gitler

* Bu—yoldax Mao Zedongning Zhongguo gongchəndangining məmlikətlik 7-kräkçiliyini eqix nutki.

pat yekinda yokitilidu. Faxizimqa karxi dunya uruxining asasiy bir kismi qərptə, u yerdiki urux pat yekinda qəlibə kazinidu, bu—Sovet kizil armiyisining tirixkanlıqining nətijisi. Həzir Berlinda kizil armiyining zəmbirək awazi anglandı, u pat yekinda elinixi mümkün. Xərkətə Yapon jahan'girligini yokitix uruximu qəlibə kazinix pəytigə yekinlaxmakta. Bizning kurultiyimiz faxizimoqa karxi uruxning əng ahırkı qəlibisining hərpisida ətküzüllüwatidu.

Zhongguo həlkı aldida ikki yol turuptu: nurluk yol wə zulmətlik yol. Zhongguoning təkdirimi ikki hil: Zhongguoning nurluk təkdirri wə Zhongguoning zulmətlik təkdirri. Həzir Yapon jahan'girligi tehi məqlup kilinmidi. Yapon jahan'girligi məqlup kilinmişən təkdirdimi, yənə xundak ikki istikbal bolidu: ya mustəkil, ərkin, demokratik, birlikkə kəlgən wə bay-küqlük Zhongguo yəni nurluk Zhongguo, Zhongguo həlkı azatlıkkə erixkən yengi Zhongguo bolidu; ya baxkiqə bir Zhongguo, yerim mustəmlilikə, yerim feodallik, parqılanmış wə kəmbəqələjiz Zhongguo yəni kona Zhongguo bolidu. Yengi Zhongguo yaki kona Zhongguodin ibarət ikki istikbal helimu Zhongguo həlkı aldida turuptu, Zhongguo gongchəndangi aldida turuptu, bizning muxu kurultiyimiz aldida turuptu.

Yaponiyə həzir tehi məqlup kilinmişən ikən, Yaponiyə məqlup kilinmişəndən keyinmu, ikki istikbal

yənə məwjut ikən, u halda, hizmətlirimizni կandak ixliximiz kerək? Bizning wəzipimiz nimidin ibarət? Bizning wəzipimiz baxka nərsə əməs, ammini dadıl hərkətləndürüp, həlk küqlirini ulqaytip, pütün məmlikətiki ittipaklıxixka bolidiçan barlık küqlər bilən ittipaklıxip, partiyimizning rəhbərligidə, Yapon tajawuzqılırını məqəlup kilip, nurluk yengi Zhongguo կurux üçün, mustəkil, ərkin, demokratik, birlikkə kəlgən wə bay-küqlük yengi Zhongguo կurux üçün kürəx kilixtin ibarət. Biz barlık küqimiz bilən nurluk istikbal wə nurluk təkdirni kolqa kəltürüximiz, zulmətlik istikbalqa wə zulmətlik təkdirgə karxi turuximiz kerək. Bizning wəzipimiz mana xula! Bu— կurultiyimizning wəzipisi, bu— pütün partiyimizning wəzipisi, bu— pütün Zhongguo həlkining wəzipisi.

Bizning ümidimiz əməlgə axamdu? Bizqə, əməlgə axidu. Bu imkaniyət məwjut, qunki biz hazır mundak birnəqqə xərtkə igimiz:

Birinqi, təjribigə bay wə 1 milyon 210 ming partiyə əzasını uyuxturoqan կudrətlik Zhongguo gongchəndangi bar;

Ikkinqi, կudrətlik azat rayon bar, bu azat rayon 95 milyon 500 ming ahalini, 910 ming kixilik armiyini wə 2 milyon 200 ming minbingni əz iqigə alidu;

Üqinqi, pütün məmlikətiki kəng həlkining yardımı bar;

Tətinqi, pütün dunyadiki hərkaysı məmlikət həlkining bolupmu Sovet ittipakining yardımçı bar.

Kudrətlik Zhongguo gongchəndangi, kudrətlik azat rayon, pütün məmlikət həlkining yardımı wə pütün dunya həlkining yardımının ibarət bu xərtlər astida bizning ümidimiz əməlgə axamdu? Bizqə, əməlgə axidu. Bundak xərtlər Zhongguoda heqkaqan bolup bakmioqan. Nuroqun yillardın beri bəzibir xərtlər bolqan bolsimu, lekin həzirkidək toluk bolmioqan idi. Zhongguo gongchəndangi heqkaqan həzirkidək kudrətlik bolmioqan, inkilawiy genjüdilər heqkaqan həzirkidək kəp ahaligə wə bundak zor armiyigə igə bolmioqan, Zhongguo gongchəndangi-nıng Yaponiyə wə guomindang həkümranlıqıdiki rayonlar həlki arisidiki inawitimı hazır ilgirikigə қarioqanda intayın yukuri, Sovet ittipakining wə hərkəysi məmlikət həlkining inkilawiy küqimu hazır ilgirikigə қarioqanda intayın zor. Bundak xərtlər astida, tajawuzqılarnı məqlup kiliş, yengi Zhongguo kurux tamamən mümkün, dəp eytiximiz kerək.

Bizgə toqra siyasət kerək. Bu siyasətning asası nuktisi ammini dadıl hərkətləndürüp, həlk küqlirini ulqayıtip, partiyimizning rəhbərligidə, tajawuzqılarnı məqlup kiliş wə yengi Zhongguo kuruxtin ibarət.

Zhongguo gongchəndangi 1921-yili dunyaqa kəlgəndin buyan, 24 yil etti, bu wakit iqidə u beyfa uruxi, yər inkilawi uruxi wə Yapon baskunqılırioqa karxi uruxtin ibarət kəhrimananan kürəx elip beriləqan muxundak üç tarixiy dəwrni bexidin kəqürüp, mol təjribə toplidi. Əmdilikdə, bizning partiyimiz

Zhongguo həlkining Yapon baskunqılırioja karxi turux-wətənni kutkuzuxining mərkizi bolup kaldı, Zhongguo həlk azatlıqining mərkizi bolup kaldı, tajawuzqilarını məqlup kiliş wə yengi Zhongguo қuruxining mərkizi bolup kaldı. Zhongguoning mərkizi baxka heqkandak tərəptə əməs, bəlki biz tərəptə.

Biz kəmtər, ehtiyatqan bolup, məqrurluk, aldi-raksanlıktın saklinip, Zhongguo həlkü üçün jan-dilimiz bilən himzət kilişimiz kerək, hazırkı wakitta pütün məmlikət həlkı bilən ittipaklıxip, Yapon tajawuzqılırını yengix üçün, kəlgüsidiə bolsa pütün məmlikət həlkı bilən ittipaklıxip, yengi demokratik dələt қurux üçün ixliximiz kerək. Muxundak kılıdi-qanla bolsak, toqra siyaset қollinidioqanla bolsak, birlikdə tirixidioqanla bolsak, bizning wəzipimiz qokum orunlinidu.

Yapon jahan'gırligini yokitayli!

Yaxisun Zhongguo həlkining azatlıqı!

Yaxisun Zhongguo gongchəndangı!

Yaxisun Zhongguo gongchəndangining məmlikətlik 7-kurultiyi!

Izaħlar

① Bu Jiang Jieshi 1943-yili elan kılğan «Zhongguoning təkdir» digən kitapni kərsitudu.

② Bu yoldax Mao Zedong muxu қurultayda kilmakçı bolğan «Birləşmə həkumət həkkidə» digən doklatni kərsitudu.

BIRLƏXMƏ HƏKÜMƏT HƏKKİDƏ*

(1945- yil 4- ayning 24- künü)

1. Zhongguo Həlkining Asasiy Tələpliri

Bizning kurultiyimiz mundak əhwalda eqiliwati: Zhongguo həlkı Yapon tajawuzqılıriqa karxi 8 yiloqa yekin kət'i, baturanə, egilməy-sunmay kürəx elip baroqan, sansız japa-muxəkkətlərni bexidin kə-qürgən wə қurbanlar bərgəndin keyin, mundak yengi wəziyyət pəyda boldi—pütün dunyada faxist tajawuzqilaroqa karxi elip beriloqan mukəddəs, adalətlik urux həl kılqıq əhmiyətkə igə qəlibigə erixti, Zhongguo həlkı ittipakdax dələtlərgə maslixip, Yapon tajawuzqılırını məqlup kilidiqan pəyt yekinlixip kaldi. Əmma Zhongguo hazır yənilə ittipak əməs, Zhongguoda eojir weyji yənilə məwjut. Bundak əhwalda қandak əkilihimiz kerək? Xək-xübhisizki, demokratik islahat yürgüzüp, hazırlıki weyjini tügitix, pütün Zhongguodiki Yapon baskunqılıriqa karxi küqlərni səpərwər kılıx wə birlikkə kəltürüx, itti-

* Bu—yoldax Mao Zedong Zhongguo gongchəndanginin məmlikətlik 7- kurultiyida kılqan siyasi doklat.

pakdax dələtlər bilən küqlük maslixip urux kılıp, Yapon tajawuzqılırını məqlup kılıx, xuning bilən Zhongguo həlkini Yapon tajawuzqılırinin qanggili-din azat kılıx üçün, Zhongguoda hərkəysi partiyə-guruhlarning wə partiyə-guruhsızlarning wəkillirini ittipaklaxturup, demokratik, wakitlik birləxmə həkümət kurux tolimu zərür. Uningdin keyin, kəng demokratiyə asasida guomin dəybıaodahuy qakirip, hərkəysi partiyə-guruhlarning wə partiyə-guruhsızlarning wəkillirini tehimu kəng dairidə əz iqigə aloğan, ohxaxla birləxmə haraktırlik, demokratik, rəsmi həkümət kurup, azatlıkkə erixkən pütün məmlikət həlkioğə rəhbərlik kılıp, Zhongguoni mustəkil, ərkin, demokratik, birlikkə kəlgən wə bay-küqlük yengi dələt kılıp kurup qikix zərür. Bir jümlə sez bilən eytkanda, ittipaklık wə demokratiyə luxiənidə mengip, tajawuzqılarnı məqlup kılıp, yengi Zhongguo kurux kerək.

Bizqə, xundak kılıxla Zhongguo həlkining asasiy tələplirini eks əttürgənlik bolidu. Xuning üçün, mening dokladimda asasən muxu tələpler muhakimə kılınidu. Zhongguoda demokratik birləxmə həkümət kurux kerəkligi yaki kerək əməsligi Zhongguo həlkı wə ittipakdax dələtlərdiki demokratik jamaətqılık intayın kəngül bəlüwatkan məsilə bolup kaldi. Xuning üçün, dokladimda bu məsilini alahidə qüxəndürüp etimən.

Zhongguo gongchəndangi 8 yillik Yapon baskun-

qılırioqa karxi urux dawamidiki hizmətliridə nahayiti kəp kiyinqılıklarnı yengip, oqayıt zor utuklaroqa erixti; lekin hazırkı wəziyəttə partiyimiz wə həlkimiz aldida yənə eqir kiyinqılıklar bar. Hazırkı wəziyət partiyimizdin jiddi wə tehimu əmiliy ixlar bilən yənimü ilgiriligən halda xuqullinip, kiyinqılıklarnı dawamlik yengip, Zhongguo həlkining asasiy tələplərini orunlax üçün kürəx kilixni tələp kilmakta.

2. Həlkara Wəziyət Wə Iqki Wəziyət

Zhongguo həlki biz yukarıda otturişa koyovan asasiy tələplerini əməlgə axuralamdu? Bu Zhongguo həlkining oyoqinix, ittipaklixix wə tirixix dərijisigə baqlıq. Lekin hazırkı həlkara wə iqki wəziyət Zhongguo həlkioqa intayın paydilik xərt-xaraitlarnı yaritip bərdi. Zhongguo həlki əgər bu xərt-xaraitlardin obdan paydilinip, aktiplik, kət'ilik wə tehimu qeyrət bilən aloqa karap kürəx kılıdiqan bolsa, uning tajawuzqılarnı yengidiqanlılığı wə yengi Zhongguo kuridiqanlıqida xək-xübhə yok. Zhongguo həlki həssiləp tirixip, əzining mukəddəs wəzipisini orunlax üçün kürəx kilixi lazim.

Hazırkı həlkara wəziyət qandak?

Hazırkı hərbi wəziyət xundakki, Sovet armiyisi Berlinə hujum kiliwatidu, Ən'gliyə-Amerika-Fransiya birləxmə armiyisimu uningoqa maslixip, Gitlerning kalduk koxunlirişa zərbə bərməktə, Italiyə

həlkimu kozqılang keterdi. Bularning həmmisi Gitlerni üzül-kesil yokitidu. Gitler yokitiloqandın keyin, Yapon tajawuzqılırinining məqlup kılınıxi uzakka kalmaydu. Zhongguo wə qət'əl əksiyətqılırinining pərizining əksiqə, faxist tajawuzqi küqlər qokum yokitilidu, həlk demokratik küqləri qokum qəlibə kildi. Dunya tərəkkiyatka karap mangidu, hərgiz əksiyətqılıkkə karap mangmaydu. Əlwəttə, toluk huxyarlıq bilən xuni hesapka elix kerəkki, tarihta bolidioğan, wakitlik hətta jiddi bəzibir əgritokaylıklar yənə yüzberip keliximu mümkün; nuroqun məmlikətlərdə əz həlkining wə qət'əl həlkilirinin ittipaklikka, tərəkkiyatka wə azatlikka erixixini kərüxni halimaydiqan əksiyətqi küqlər helimu küqlük. Kimki bularqa etiwarsız karaydikən, u siyasi jəhəttə hatalixidu. Lekin, tarihnin omumi yüzlinixi bəlgilinip bolqan, uni əzgərtkili bolmaydu. Bu əhwal faxistlar üqünla wə əmiliyəttə faxistlarqa yardımə beriwatkan hərkəysi əl əksiyətqılıri üqünla paydisiz, barlık əllər həlki wə ularning təxkillən'gən demokratik küqləri üçün bolsa hux həwər. Həlk, pəkət həlkələ dunya tarihini yaritidiqan hərkətləndürgüq küq. Sovet ittipakı həlki կudrətlik küq yaritip, faxistlarnı yokitidiqan asasiy küq boldi. Sovet ittipakı həlkining, uning üstigə faxizimoja karxi baxka ittipakdax dələtlər həlkining tirixixi arkısında faxizmni yokitix mümkün bolup qaldı. Urux həlkni təribiyildi, həlk uruxta yengip qikidu, teqlikka erixidu,

tərəkkiyatkimu erixidu.

Bu yengi wəziyət birinqi dunya uruxi dəwridiki wəziyəttin zor dərijidə pərklinidu. U qaqda, tehi Sovet ittipaki yok idi, nuroqun məmlikətlərdiki həlk-ning ang dərijsimu hazırlıdək əməs idi. İkki ətim-ki dunya uruxi bir birigə pütünləy ohximaydiqan ikki dəwr.

Faxist tajawuzqi dələtlər məqlup kiliqan, ikkin-qi dunya uruxi ayaklavşan wə həlkara teqlik əməlgə axkandin keyinmu, kürəx tūgidi, digili bolmaydu. Kəng tarkalqan faxist kalduk küqlər qokum yənə parakəndiqilik tuqduridu; faxistik, tajawuzqılık urux-ka karxi lagirda demokratiyigə karxi wə baxka millətlərni əzgüqi küqlər məwjut, ular hərkaysi əllər həlkini wə mustəmlikə, yerim mustəmliliklərni awal-kidəkla ezip idu. Xuning üqün, həlkara teqlik əməlgə axkandin keyinmu, faxizimoqa karxi həlk ammisibilən faxist kalduk küqlər otturisidiki kürəx, demokratiyə bilən demokratiyigə karxi turux otturisidiki kürəx, milli azatlıq bilən milli zulum otturisidiki kürəx dunyaning kəpqılık jaylirini kaplaydu. Pəkət uzak muddətlik tirixix arkılık faxist kalduk küqlərni, demokratiyigə karxi küqlərni wə barlık jahan'gir küqlərni yənggəndila, həlkning əng kəng kələmlik əqəlibisi barlıkka kelidu. Bu kün'gə hərgiz undak tez wə undak asan yetkili bolmaydu, əmma bu kün-gə qokum yətkili bolidu. Faxizimoqa karxi ikkinqi dunya uruxining əqəlibisi uruxtın keyinki muxu həlk

kürixinining qəlibə kazinixioqa yol ekip bərdi. Xuning-dək pəkət muxu keyinkı kürəx qəlibə kilqandila, mustəhkəm wə mənggülük teqlik kapalətkə erixidu.

Haşirki iqki wəziyət kandak?

Zhongguodiki uzak muddətlik urux Zhongguo həlkini nahayiti zor kurbanlar berixkə məjbur əldi wə yənə məjbur kiliđu; lekin xuning bilən billə, dəl muxu urux Zhongguo həlkini qenikturdi. Bu urux Zhongguo həlkining ang dərijisi wə ittipaklık dəri-jisini xundak aloqa sürdiki, Zhongguo həlkining yekinki 100 yıldın buyankı barlık uluk kürəxlirining heqkaysisi buningoqa təng keləlməydu. Zhongguo həlkı aldida küqlük milli düxmənla məwjud bolup əalmastın, bəlki əməldə milli düxmən'gə yardəm beriwatkan küqlük iqki əksiyətqi küqlərə mu məwjud, bu—bir tərəp. Əmma, yənə bir tərəptin, Zhongguo həlkı etkən hərkəndak qaojdikidinmu yukuri ang-sezimgila igə bolup əlməy, bəlki ədrətlik Zhongguo azat rayonliriqa igə boldi wə kündin-kün'gə ulqiyiwatkan məmlikət kələmlik demokratik hərkətlərni barlıkka kəltürdi. Bu—iqki jəhəttiki paydilik xərt-xaraitlar. Əgər, Zhongguoning yekinki 100 yıldın buyankı barlık həlk kürəxlirining məqlubiyətkə yaki onguxsizlikka uqriqanlıqı həlkara wə iqki jəhəttiki bəzi zərür xərt-xaraitlarning kəmligidin boldi, diyilsə, bu ketim əhwal baxkıqə, etkən ketimkilirioqa kariqanda, barlık zərür xərt-xaraitlar hazırlanı. Məqlubiyəttin saklinix wə qalibiyətni

kolqa kəltürüxning imkaniyiti toluk məwjut. Əgər biz pütün məmlikət həlkini ittipaklaxturidioqan, tiri-xip kürəx kılıdiqan wə bu kürəxkə muwapik yetək-qilik kılıdiqan bolsak, qəlibə kazinalaymız.

Zhongguo həlkining ittipaklıxip tajawuzqılarnı məqəlup kiliş wə yengi Zhongguo қurux ixənqi hazır intayın zor dərijidə küqəydi. Zhongguo həlkı barlık kiyinqılıklarnı yengip, əzining uluk tarixiy əhmiyyətkə igə asasiy tələplirini əməlgə axuridioqan pəyt yetip kəldi. Buningqə yənə guman barmu? Meningqə, guman yok.

Haşırkı həlkara wə iqki omumi wəziyət ənə xulardin ibarət.

3. Yapon Baskunqılırioqa Қarxi Uruxtiki Ikki Luxiən

Zhongguo Məsililirining Tügünü

Iqliki wəziyət üstidə tohtaloqanda, yənə Zhongguoning Yapon baskunqılırioqa karxi uruxini konkirit təhlil kılıxımız lazim.

Zhongguo dunya boyiqə faxizimoqa karxi uruxka katnixiwatkan əng qong 5 dələtning biri, Asiya қurukluqida Yapon tajawuzqılırioqa karxi turuwartkan asasiy dələt. Zhongguo həlkı Yapon baskunqılırioqa karxi uruxta intayın zor rol oynidi, bəlki uruxtin keyin dunya teqliqini köqdaxtimu intayın

zor rol oynaydu, xərk teqlioqını koqdaxta bolsa həl kiloqul rol oynaydu. Zhongguo 8 yillik Yapon baskunqilirioqa karxi urux dawamida, eż azatlioqı üçün, ittipakdax dələtlərgə yardım berix üçün uluk tirixqanlıq kərsətti. Bu tirixqanlıq asasən Zhongguo həlkioq mənsup. Zhongguo armiyisining kəng jünguən wə əskərliri aldinkı səptə kanlik jənglərni kıldı, Zhongguo ixqiliri, dihanları, ziyalılıri wə sanaətqiliri arkə səptə tirixip ixlidi, qət'əllərdiki Zhongguo muhajirliri uruxka maliyə jəhəttin yardım berip turdi, həlkə karxi unsurlardin baxka, Yapon baskunqilirioqa karxi partiyilərning həmmisi uruxka bir kədər küq qıkardı. Kiskisi, Zhongguo həlki ezi-ning kan-tərlirini akkuzup, Yapon tajawuzqilirioqa karxi 8 yil kəhrimanlarqə jəng kıldı. Əmma kəp yillardın buyan, Zhongguo əksiyətqiliri pitnə-pasat tuqdurup, jamaətqilikning kezini boyap, Zhongguo həlkining Yapon baskunqilirioqa karxi uruxta oyni-qan rolining həkiki əhwalini dunya əhligə bildür-məy kəldi. Xuning bilən billə, Zhongguoning 8 yillik Yapon baskunqilirioqa karxi uruxining təjribilirinimu heqkim omumyüzlük yəkünlimidi. Xuning üçün, bizning ərəblərimiz bu təjribilərni muwapik yəkün-ləp, xu arkılıq həlkni tərbiyilixi wə ularni partiyimizning siyasət bəlgilixinin asasi kili xi lazim.

Təjribilərni yəkünləxkə kəlsək, kəpqilik xuni na-hayitiroxən kərülwalalayduki, Zhongguoda bir birigə ohximaydiqan ikki yetəkqi luxiən bar, biri Yapon

tajawuzqilirini məqlup kilalaydiqan luxiən, yənə biri Yapon tajawuzqilirini məqlup kılalmaya kalmasın, bəlki məlum jəhətlərdin eytkanda, əmiliyəttə Yapon tajawuzqiliriqa yardım berip, Yapon baskunqiliriqa karxi uruxka ziyan yətküzidiqan luxiən.

Guomindang həkümətinin Yapon baskunqiliriqa karatkan passip urux kilix siyasiti wə məmlikət iqigə karatkan həlkni aktip türdə wəyran ķilixtin ibarət əksiyətqil siyasiti uruxning onguxsizliklarqa uqrixioqa, wətən ziminining kəp kismining koldin ketixigə, maliyə wə iktisadiy weyjining yüzberixigə, həlkning ezilixigə, həlkning turmuxta azap-okubəttə kelixioqa, milli ittipaklıqning buzuluxiqa zamin boldi. Bu əksiyətqil siyasətlər Zhongguo həlkining barlık Yapon baskunqiliriqa karxi küqli-rini səpərwər kılıp wə birlikkə kəltürüp ünümlük urux elip berixka toskunluk kildi, Zhongguo həlkining oyqinixi wə ittipaklixixiqa toskunluk kildi. Əmma, Zhongguo həlkining oyqinix wə ittipaklixix hərkəti tohtap қaloqını yok, bu hərkət Yapon tajawuzqiliri bilən guomindang həkümətinin koxlap ezixi arkısida əgri-tokay haldə rawajlanmakta. Ikki luxiən: guomindang həkümətinin Zhongguo həlkini ezix. Yapon baskunqiliriqa passip karxi turux luxiəni wə Zhongguo həlkining oyqinip, ittipaklixip, həlk uruxi elip berix luxiəni uzaktın buyan Zhongguoda roxən məwjut bolup turmakta. Barlik Zhongguo məsililirinining tüğünü ənə xu yerdə.

Əgri-tokay Yollar Bilən Ketiwatkan Tarih

Muxu ikki luxiən məsilisining nimixka barlik Zhongguo məsililirining tügünü ikənligini kəpqilikning enik qüxiniwelixi üçün Yapon baskunqilirioqa karxi uruximizning tarihini əsləp etüximiz lazim.

Zhongguo həlkining Yapon baskunqilirioqa karxi uruxi əgri-tokay yollar bilən rawajlanıan. Bu urux 1931-yılıla baxlanıan idi. Yapon tajawuzqılıri 1931-yıl 9-ayning 18-küni Shenyangni besiwaldi, keyin birnəqqə ay iqidila Dongbey 3 əlkini besiwaldi. Guomindang həküməti karxi turmaslik siyasetini қollandi. Lekin Dongbey 3 əlkininə həlkə, Dongbey 3 əlkininə bir kisim wətənpərəwər koxunliri Zhongguo gongchəndangining rəhbərliyi yaki yardımı arkısida, guomindang həkümətinə iradisigə hilaplıq kılıp, Dongbey 3 əlkininə Yapon baskunqilirioqa karxi pidailar koxunını wə Yapon baskunqilirioqa karxi birləxmə armiyisini təxkil kılıp, kəhrimananə partizan uruxini elip bardı. Bu kəhrimananə partizan uruxi nahayiti kəng kələmdə əwj alojan idi, arida nuroqun kiyinqilik wə onguxsizliklərə uqrıdi, lekin düxmən uni zadi yokitaldı. 1932-yili Yapon tajawuzqılıri Shanghəygə hujum kılqanda, guomindang iqidiki bir guruh wətənpərəwərlər guomindang həkümətinə iradisigə yənə bir ketim hilaplıq kılıp, 19-armiyini baxlap,

Yapon tajawuzqilirining hujumiqa karxi turdi. 1933-yili Yapon tajawuzqiliri Rehe wə Chaharoqa hujum kılqanda, guomindang iqidiki yənə bir guruh wətənpərvərlər guomindang həkümətinin iradisigə üqinqi ketim hilaplik kılıp wə gongchəndang bilən həmkarlixip, Yapon baskunqilirioqa karxi ittipak armiyisi təxkil kılıp, Yapon tajawuzqilirioqa karxi turdi. Lekin, Yapon baskunqilirioqa karxi bu uruxlarning həmmisigə Zhongguo həlkı, Zhongguo gongchəndangi, baxka demokratik guruhlar wə qət'əllərdiki wətənpərvər Zhongguo muhajirlirila yardım bərdi, guomindang həküməti bolsa əzining karxi turmaslik siyasitigə asasən, həqkandak yardım bərmidi. Əksiqə, Shanghəy wə Chaharda Yapon baskunqilirioqa karxi kətirilgən ikki ketimlik hərkət guomindang həküməti təripidin bərbat kilindi. 1933-yili 19-armiyə Fujiəndə kurojan həlk həkümətimu guomindang həküməti təripidin bərbat kilindi.

U qədə guomindang həküməti nimə üçün karxi turmaslik siyasitini kollandi? Buning asasiy səwiwi xu yərdiki, guomindang 1927-yili guomindang-gongchəndang həmkarlıqını buzdi wə Zhongguo həlkining ittipaklıqını buzdi.

1924-yili, Sun Zhongshən əpəndi Zhongguo gongchəndangining təkliwini kobul kılıp, guomindangning kommunistlar katnaxkan məmlikətlik 1-kurultiyini qakirip, Rosiyə bilən birlix, gongchəndang bilən birlix, dihan wə ixqilaroqa yar-yələk boluxtın

ibarət 3 qong siyasətni tüzdi, Huangpu hərbi məktiwini kurdi, guomindang bilən gongchəndang wə hər sahə həlkining milli birliksepini wujutka kəltürdi, xuning bilən 1924—1925-yilliri Guangdongdiki əksiyətqi küqlər süpürüp taxlandı, 1926—1927-yilliri, beyfa uruxi qəlibilik elip berilip, Changjiang wə Huanghe wadilirinən kəp kismi ixqal kılındı, Beyyang jünfalar həkuməti məqələp kılındı, Zhongguo tarikhida kərülüp bakmioğan kəng keləmlək həlk azatlıq kürixi ketirildi. Lekin, 1927-yili ətiyaz bilən yaz arilioqda, dəl beyfa uruxi aloqa karap rawajliniwatkan jiddi pəyttə, guomindang bilən gongchəndang wə hər sahə həlkining Zhongguo həlkining azatlıq ixlirioqa wəkillik kili-dioğan bu milli birliksepi həm uning barlik inkilawiy siyasətləri guomindang dairilirinən sat-ķunluk haraktırda bolqan wə həlkə karxi bolqan “partiyini tazilax” siyasəti wə kiroinqılık siyasəti təripidin buzup taxlandı. Tünügüñki ittipakqlar—Zhongguo gongchəndangi wə Zhongguo həlkı düxmən dəp karaldi, tünügüñki düxmənlər—jahan'gırlar wə feodallar ittipakqi dəp karaldi. Xundak kılıp, Zhongguo gongchəndangi oqa wə Zhongguo həlkioqə kara yüzlük bilən uxtumtut hujum kılındı; Zhongguoning jux urup turoqan uluk inkilawi dəpnə kılindi. Xuningdin keyin, ittipaklikning ornini iqliki urux aldi, demokratiyining ornini hakim mutləklik aldi, nurluk Zhongguoning ornini zulmətlik Zhongguo

aldi. Əmma, Zhongguo gongchəndangi wə Zhongguo həlkı korkup kətkini yok, boysunojini yok, kirilip tügigini yok. Ular yərdin əmiləp turup, bədənliridiki ənənlərni taziliwetip, həmralirining jəsətlərini kəmüp koyup, kürəxni dawamlaxturiwərdi. Ular inkilap-nı uluk tuqını igiz kətirip, korallıq karxılık kərsətti, Zhongguoning kəng rayonlırıda həlk həkümətləri təxkil kıldı, yər tüzümi islahatını elip bardi, həlk armiyisini—Zhongguo kızıl armiyisini wujutka kəltürdi, Zhongguo həlkining inkilawiy küqlirini saklap kaldi wə rawajlandurdi. Sun Zhongshən əpendining guomindang əksiyətqi unsurları təripidin qərup taxlanıqan inkilawiy sənminzhuyisiqa Zhongguo həlkı, Zhongguo gongchəndangi wə baxka demokratlar warislik kıldı.

Yapon tajawuzqılırı Dongbey 3 əlkigə besip kirgəndin keyin, Zhongguo gongchəndangi 1933-yılıla inkilawiy genjüdilərgə wə kızıl armiyigə hujum kiloqan barlıq guomindang əksiyətqi, hujum-nı tohtitix, həlkə ərkinlik hökükü berix wə həlkni korallanduruxtin ibarət 3 xərt astida urux tohtitix keliximi tütüp, birlikdə Yapon baskunqılırioqa karxi turaylı, digən təklipni koydi. Əmma guomindang dairiliri bu təklipni rət kıldı.

Xuningdin keyin, bir tərəptin, guomindang həkümətinin iqki urux siyaseti tehimu əxəddiləxti; yənə bir tərəptin, Zhongguo həlkining iqki uruxni tohtitip, Yapon baskunqılırioqa birlikdə karxi turuxni

tələp kiloqan awazi tehimu kūqəydi. Shanghəy wə baxka nuroqun jaylarda həlkning hər hil wətənpərvər təxkilatlari kuruldi. Kızıl armiyining Changjiangning jənubi wə ximalidiki hərkəysi jaylarda turoqan asasiy küqliri dangzhongyangimizning rəhbərligidə, 1934-yildin 1936-yil oqıqə, mingbir japa-muxəkkətlərni bexidin kəqürüp, Xibeyçə yətkəldi wə Xibeydiki kızıl armiyə bilən koxuldi. Muxu 2 yil iqidə, Zhongguo gongchəndangi yengi əhəwalə qə muwapiklixip, Yapon baskunqılırioqa karxi milli birliksəplik, yengi, mukəmməl siyasi luxiənni bəlgili wə ijra əldi, ittipaklıxip Yapon baskunqılırioqa karxi turux wə yengi demokratik jumhuriyət kuruşni kürəx nixani əldi. Beyping okuquqılıri partiymiz-ning rəhbərligidə, 1935-yil 12-ayning 9-küni kəhrimananə wətənpərvərlik hərkitini əzəmətli, Zhonghua milli azatlıq xiənfengdüyi^①ni kurdi wə bundak wətənpərvərlik hərkitini məmlikətninq həmmə qong xəhərlirigə kengəytti. Guomindang iqidə Yapon baskunqılırioqa karxi uruxni əzəmətli ikki guruh wətənpərvərlər—Dongbey armiyisi bilən 17-armiyə birlixip, guomindang dairilirining Yapon baskunqılırioqa karatkən murəssəlixix wə məmlikət iqidə karatkən kiroinqılıq yürgütüxtin ibarət əksiyətqil siyasətlirigə kəhrimanlarqə karxi turup, 1936-yil 12-ayning 12-küni məxhur Xi'ən wəkəsini əzəmətli. Əyni zamanda guomindang iqidiki baxka wətənpərvərlərə muamət etdirildi. Guomindang dairilirining xu wakittiki

siyasətliridin narazi boldi. Muxundak wəziyəttə, guomindang dairiliri ilajsızlıktın iqliki urux siyasitidin wazkəqtı wə həlkning tələplirini etirap kıldı. Xi'ən wəkəsining teq yol bilən həl kilinixi wəziyət əzgirixining tügünü boldi: yengi wəziyət astida iqliki həmkarlık xəkilləndi, məmlikət boyiqə Yapon baskunqılırioqa karxi urux kozqılıp kətti. Lugouqiao wəkəsining harpisida yəni 1937-yil 5-ayda partiyimiz tarihiy əhmiyətkə igə məmlikətlik wəkillər yiqinini qakirdi, bu yiqin dangzhongyangning 1935-yıldın buyanki yengi siyasi luxiənini təstiklidi.

1937-yil 7-ayning 7-künidiki Lugouqiao wəkəsindin 1938-yil 10-ayda Wuhən koldin kətkən'gə kədər bolqan muxu bir məzgil iqidə guomindang həkümiti Yapon baskunqılırioqa karxi urux kilixta bir kədər tirixti. Bu məzgildə, Yapon tajawuzqılırinin kəng kələmlik hujum kilixi wə pütün məmlikət həlkidə milli qəzəpning ərlixi guomindang həkümitini əz siyasitining möhim nuktişini Yapon tajawuzqılırioqa karxi turuxka əkaritixka məjbür kıldı, xundak kilip, pütün məmlikətiki armiyə wə həlkning Yapon baskunqılırioqa karxi urux dolkunu bir kədər ongxuluk xəkilləndi, bir məzgil kətirənggü yengi kəypiyat wujutka kəldi. Xu qəođda pütün məmlikət həlkə, kommunistlar wə baxka demokratik partiyə-guruşlar guomindang həkümitigə nahayiti zor ümit baqlıqan idi, yəni uningdin millət həwp astida əkalan, həlk hayajanıqə kəlgən muxundak bir pəyytə, kət'i

rəwixtə demokratik islahat elip berixni, Sun Zhongshən əpəndining inkilawiy sənminzhuyisini yoloqa köyuxni ümit kiləqan idi. Əmma, bu ümit yokka qıktı. Muxu 2 yilda, bir tərəptin, Yapon baskunqılırioja karxi bir kədər aktip urux elip berildi; yənə bir tərəptin, guomindang dairiliri kəng həlk ammisi köz-qitilip katnaxturulidioqan həlk uruxiqa awalkidəkla karxi turiwərdi, həlkning əzlügidin ittipaklıxip Yapon baskunqılırioja karxi paaliyətlər wə demokratik paaliyətlər elip berixini awalkidəkla qəkləwərdi. Bir tərəptin, guomindang həkümiti Zhongguo gong-chəndangiqa tutkan wə baxka Yapon baskunqılırioja karxi partiyə-guruuhlaroja tutkan pozitsiyisini burunkiqa kariqanda bir az ezbərtti; yənə bir tərəptin, hərkaysi partiyə-guruuhlaroja awalkidəkla təng höküklük orun bərmidi wə ularning paaliyətlirini hər tərəptin qəklidi. Kəpligən wətənpərvər siyasi məhbuslar azat kılınmadi. Əng mohimi, guomindang həkümiti əzinin 1927-yili iqliki urux köz-qıqandan buyanki guatular diktaturisi tüzümini awalkidəkla saklap kəldi, xuning bilən məmlikət boyiqə birlikkə kəlgən demokratik birləxmə həkümət kurux əməlgə axmidi.

Bu məzgil baxlinix bilənla biz kommunistlar Zhongguoning Yapon baskunqılırioja karxi uruxının mundak ikki luxiənini kərsitip etkən iduk: ya həlkning omumyüzlük uruxi—bu qalibiyətkə elip baridu; ya həlkni ezidiqan bir tərəplimə urux—bu

məqəlubiyətkə elip baridu. Biz yənə: urux uzak muddətlik bolidu, buningda nuroqun japa-muxəkkətlərgə duqkeliximiz qokum; əmma Zhongguo həlkiniň tirixixi arkisida əng ahirki əqəlibə qokum Zhongguo həlkining bolidu, dəp kərsətkən iduk.

Həlk Uruxı

Bu məzgildə, Zhongguo gongchəndangi rəhbərliigidiki Zhongguo kızıl armiyisining Xibeyə yətkilipli barqan asasiy küqliri Zhongguo həlk inkilawiy armiyisining 8-armiyisi kilip kayta tütüldi, Zhongguo kızıl armiyisining Changjiangning jənubi wə ximalidiki jaylarda kalduruloqan partizan budüyliri bolsa Zhongguo həlk inkilawiy armiyisining yengi 4-armiyisi kilip kayta tütüldi, ular arkimu-arka Huabey, Huazhonglarqa berip urux қıldı. Iqki urux dəwridiki Zhongguo kızıl armiyisi beyfa dəwridiki Huangpu hərbi məktiwining wə həlk inkilawiy armiyisining demokratik ən'ənilirini saklap wə rawajlandurup, birnəqqə yüz ming kixigə kəpəygən idi. Lakin guomindang hekümítinинг jənuptiki genjüdilərgə saloqan dəhxətlik wəyranqilioğı, 25 ming lilik uzun səpərdiki qıkımlar wə baxka səwəplər arkisida, Yapon baskunqılıriqa karxi urux baxlanqan-qa kədər, kızıl armiyining kixi sani aziyip birnəqqə on ming kixila қaldı. Xuning bilən bəzi kixilər bu armiyini kezgə ilmay, Yapon baskunqılıriqa karxi

uruxta asasən guomindangoqa tayinix kerək, dəp karidi. Əmma həlk əng yahxi bahalıqnuqi, həlk 8-armiyə wə yengi 4-armiyining xu wakitta san jəhəttin az bolsimu, süpət jəhəttin nahayiti yukuri ikənligini, pəkət xularningla həkiki həlk uruxi elip baralaydioqanlıqını, ular Yapon baskunqılıriqa karxi uruxning aldinki sepigə berip xu yərdiki kəng həlk bilən birləşkən haman, ularning istikbali qəksiz bolidioqanlıqını bilətti. Həlkning bahasi toqra bolup qıktı, mən bu yərdə doklat kiliwatkan qaoqla, bizning armiyimiz kəpiyip 910 ming kixigə yətti, yezilarda ixləpqikirixtin ayrılmayıqan minbinglar kəpiyip 2 milyon 200 ming kixidin axtı. Hazır bizning rəsmi armiyimiz guomindangning hazırlıq armiyisigə (Mərkəz xitongi wə yərlik xitongdikilərni əz iqigə alıdu) կariqanda san jəhəttin kəp az bolsimu, lekin u, əzi karxi turuwatkan Yaponiya armiyisi wə қorqak қoxunlarning sani jəhətidin həm əz üstigə aloğan urux məydanining kəngligi jəhətidin, əzinin jənggiwarlıqı jəhətidin, urux kilixta kəng həlkning maslixip berixigə igə ikənligi jəhətidin, siyasi süpiti wə iqliki birlilik-ittipakıqə ohxax əhwalliri jəhətidin eytkanda, Zhongguoning Yapon baskunqılıriqa karxi uruxining asasiy küqi bolοğan armiyigə aylandı.

Bu armiyə xuning üçün küqlükki, uningoqa katnaxkanlarning həmmisi anglik intizaməqə igə; ular az sanlıq kixilərning yaki tar dairilik guruhlarning

hususi mənpəəti üçün əməs, bəlkı kəng həlk ammisining mənpəəti üçün, pütün millətning mənpəəti üçün uyuxidu wə kürəx kılıdu. Zhongguo həlkə bilən ziq billə turux, Zhongguo həlkə üçün jan-dil bilən hizmət kılıx bu armiyining birdin-bir məksidi.

Muxu məksəttə, bu armiyə tohtimay aloğa besix rohiqə igə, u barlıq düxmənni besip qüxitiduki, hərgiz düxmən'gə tiz pükəydu. Hərkəndək kiycin wə japa-muxəkkətlik xaraitta bolsun, bir adimi қalojan ikən, bu adimi kürəxni dawamlaxturiweridu.

Muxu məksəttə, bu armiyə nahayiti yahxi iqki wə taxki ittipaklıkkə igə. Iqki jəhəttə—jün'guənlər bilən əskərlər otturisida, yukuri bilən təwən otturisida, hərbi hizmət, siyasi hizmət wə arkə səp təminat hizmətləri otturisida; taxki jəhəttə—armiyə bilən həlk otturisida, armiyə bilən həkümət otturisida, eż koxunlirimiz bilən dost koxunlar otturisida birlik-ittipaklık məwjud. Ittipaklıkkə ziyan yətküzdidiqan barlıq hadisini tügitix kerək.

Muxu məksəttə, bu armiyə düxmən armiyisining jün'guən wə əskərlərini қoloja kəltürüxtə həm əsil-lərni bir tərəp kılıxta toqra siyasətkə igə. U düxmən tərəptin biz tərəpkə etkən, həkikətkə kaytkan yaki қoralini taxlıqandan keyin ortak düxmən'gə karxi turuxni halıqanlarnı birdək karxi alıdu wə ularoşa muwapik tərbiyə beridu. Əsirlərni əltürükə, har-laxka wə həkarətləxkə yol koymaydu.

Muxu məksəttə, bu armiyə həlk uruxi üçün zərür

boloqan bir katar zhənlüe wə zhənshularni wujutka kəltürdi. U əzgiriwatkan konkirit xərt-xaraитka қarap hərkətqan wə janlıq partizan uruxi kiliхka mahir, yündongzhən kiliхkimu mahir.

Muxu məksəttə, bu armiyə həlk uruxi üçün zərür boloqan bir katar siyasi hizmətlərni wujutka kəltürdi, buning wəzipisi koxunimizni ittipaklaxturux, dost koxunlar bilən ittipaklixix, həlk bilən ittipaklixix, düxmən armiyisini parqilax wə jəngning qəlibə kazinixiçə kapalət berix üçün kürəx kiliхtin ibarət.

Muxu məksəttə, pütün armiyə partizan uruxi xaraitida, jəng wə hərbi təlim arılıklıridiki box wakitlardın paydilinip, axlik wə kündilik turmux buyumlarını ixləpqikirix bilən xuqullinip, əz əzini toluk təminləx, yerim təminləx yaki kismən təminləx məksidigə yetip, iktisadiy kiyinqılıklarnı yengəleydiqan, armiyining turmuxini yahxiliyalaydiqan wə həlk üstdikli selikni yeniklitələydiqan boldi wə xundak kildi. Hərkəysi hərbi genjüdilərdimu barlık imkaniyətlərin paydilinip, kiqik keləmlək nuroqun hərbi sanaətlərni kurdı.

Bu armiyə yənə xuning üçün küqlükki, həlk ziweyjünləri wə minbinglaroja ohxax kəng ammiwi korallıq təxkilatlar uningoja maslixip urux kildi. Zhongguo azat rayonlırda barlık ər-ayal yaxlar wə ottura yaxlıklar ihtiyariylik, demokratiyə wə ixləpqikirixtin ayrılmışlıq pirinsipi astida Yapon baskunqılırioja karxi həlk ziweyjünlirigə uyuxti.

Ziweyjündiki қawul kixilörning armiyigə wə partizan düylirigə katnaxkanlıridin baxkiliri minbinglar koxunioqa uyuxti. Bu ammiwi korallik küqlər maslaxmioqanda, düxmənni yengix mümkün əməs.

Bu armiyə yənə xuning üçün küqlükki, u əzini asasiy bingtuən wə yərlik bingtuəndin ibarət ikki kisiməqə bəldi, aldinkisi yər dairisi bilən qəklənmeydiqan urux kılıx wəzipisini hərkaqan ijra kiliweridu, keyinkisi bolsa minbinglar wə ziweyjünlər bilən birlikə jaylarnı koqdax wə xu jaydiki düxmənlərgə hujum kılıx wəzipisini etəxkə mukimlaxturulqan. Bundak bələx həlkəning həkiki himayisigə erixti. Əgər bundak toqra bəlünmigən bolsa, məsilən, əgər asasiy bingtuənning roliqila əhmiyət berilip, yərlik bingtuənning roliqə etiwarsız karaloqan bolsa, u hələda, Zhongguo azat rayonlirining xaraitida düxmənni yengix ohxaxla mümkün əməs idi. Yərlik bingtuən tərəp yahxi təlim aloqan, hərbi, siyasi hizmətlər wə ammiwi hizmətlər boyiqə eytkanda tehimu saqlamrak bolqan nuroqun korallik hizmət düylirini təxkil kıldı, ularni düxmən arka sepining arka sepigə iqkiriləp kirgüzüp, düxmən'gə zərbə berix, həlk ammisining Yapon baskunqılırioqa karxi kürixini kozojax arkilik azat rayonlarning asasiy səpliridiki jənglərgə maslixixta nahayiti zor muwəppəkisiyət kazandi.

Zhongguo azat rayonlirida, demokratik həkümətlərinə rəhbərligi astida, Yapon baskunqılırioqa

karxi həmmə həlk ixqilar, dihanlar, yaxlar, ayallar təxkilatliriqa, mədiniyət wə baxka kəsp həm hizmət təxkilatliriqa uyuxup, armiyigə yardım berix yolidiki hər hil hizmətlər bilən kızojin xuqullinixka qakirildi. Bu hizmətlər həlkni armiyigə katnixixka, armiyə üçün axlik toxuxka, Yapon baskunqılıriqa karxi turuwatkan hərbilərning ailə təwəlirigə etiwar berixkə, armiyining maddi kiyinqılıklarnı həl kiliwellixiqa yardım berixkə səpərwər kiliixni əz iqigə elipla kalmay, bəlki partizan düyliri, minbinglar wə ziweyjünlərni uxtumtut zərbə berix hərkəti wə partitix hərkətinin kanat yayduruxka, düxmən əhwalını qar laxka, jasuslarnı tazilaxka, yaridar əskərlərni toxux wə muhapizət kiliixka, armiyining urux kiliixiqa biwastə yardım berixkə səpərwər kiliixnimü əz iqigə alidu. Xuning bilən billə, pütün azat rayonlar həlkəsi siyasi, iktisadiy sahələr wə mədiniyət, saklıknı sakłax sahəlidiki kurulux ixliri bilən kızojin xuqullandi. Bu jəhəttə, əng möhimi omum-həlkni səpərwər kilip, axlik wə kündilik turmux buyumliri ixləpqikirixi bilən xuqllanduruxtin həmdə barlik idarə wə məktəplərni həlk wə armiyining ixləpqikirix arkilik əz əzini təminlixigə maslaxturup, uluk ixləpqikirix dolğunını wujutka kəltürük üqün ularning pəwkul'addə əhwalda bolqanlıridin baxkılırini hizmət yaki üginixtin boxiqan wakitlarda ixləpqikirix arkilik əz əzini təminləx bilən xuqllanduruxtin, xuning bilən uzak muddətlik Yapon

baskunqılırioqa karxi uruxka bərdaxlıq berixtin ibarət. Zhongguo azat rayonlırıda düxmənning buzoqunqılıkları adəttin taxkiri eçir boldı; su, kuroqakçılık wə ziyandax haxarətlər apətlirimə daim bolup turdi. Əməma, azat rayonlardıki demokratik həkumətlər omumhəlkə rəhbərlik kilip, hər hil kiyinqılıklarnı təxskillik haldə yəngdi wə yəngməktə, qekətkə yokitix, suni tizginləx, apətkə uqriqlanınları kutuldurux yolidiki uluk ammiwi hərkətlər tarihta misli kərəlmigən ünümğə erixti, bu hal bizni Yapon baskunqılırioqa karxi uruxni uzak muddət kət'i dawamlaxturux imkaniyitigə igə kıldı. Kiskisi, həmmiini aldinki səpkə karitix, həmmiini Yapon tajawuzqılırını yokitixka wə Zhongguo həlkini azat kilişka karitix—bu, Zhongguo azat rayonliridiki pütün armiyə wə həlkning omumi xoari, bax fangzheni.

Həkiki həlk uruxi ənə xundak bolidu. Ənə xundak həlk uruxi boloqandila, milli düxmənni yənggili bolidu. Guomindang xuning üçün məqlup boldiki, u həlk uruxioqa jenining beriqə karxi turdi.

Zhongguo azat rayonlar armiyisi yengi xəkildiki korallar bilən korallinix bilənla, tehimu küqiyidu, Yapon tajawuzqılırını üzül-kesil məqlup kılalaydu.

Ikki Urux Məydani

Zhongguoning Yapon baskunqılırioqa karxi uruxi

baxlinix bilənla ikki urux məydaniqə: guomindang urux məydani wə azat rayonlar urux məydaniqə belündi.

1938-yil 10-ayda Wuhən қoldin kətkəndin keyin, Yapon tajawuzqlılıri guomindang urux məydaniqə karatkan zhənlüelik hujumini tohtitip, əzining asasiy hərbi küqini pəydin-pəy azat rayonlar urux məydaniqə yətkidi; xuning bilən bir wakitta, u guomindang həkümətinin məqəlubiyətqilik kəypiyatıqə karap, uning bilən murəssə asasidiki sülhigə kelixkə razi ikənligini bildürdi həmdə wətən satkuq Wang Jingweyni Chongqingdin kizikturup elip qikip, Nənjingda korqak həkümət kuroquzup, milli aldamqılık siyasitini yürgüzdi. Xuningdin etiwarən, guomindang həküməti əz siyasitini əzgərtixkə baxlap, uning mohim nuktisini Yapon baskunqılıriqə karxi turuxtın pəydin-pəy gongchəndangoqa wə həlkə karxi turuxka yətkidi. Bu əng awal hərbi jəhəttə ipadi-ləndi. Guomindang həküməti Yapon baskunqılıriqə karita passip urux kilix siyasitini kollinip, əzining hərbi küqini saklap kaldi, uruxning eqir yükini bolsa azat rayonlar urux məydaniqə artip koyup, Yapon karakqılırinin azat rayonlarqə kəng kələm-də hujum kilixi qə yol koydi, əzi bolsa “taq üstidə olturup, yolwas talixixini tamaxa kilix” bilən boldi.

1939-yili guomindang həküməti “yat partiyilərning paaliyətlirini qəkləx qarisi” digən əksiyətqıl qarını kollinip, Yapon baskunqılıriqə karxi uruxning dəs-

ləpki məzgilidə həlkning wə Yapon baskunqılırioqa karxi partiyə-guruqların koloqa kəltürgən bəzi həküklerini tamamən əməldin қaldurdi. Xuningdin baxlap guomindang həkümranlıqidiki rayonlarda guomindang həküməti barlik demokratik partiyə-guruqlarnı, əng awal wə asasən Zhongguo gongchəndangını yər astı halitigə qüxürüp koydi. Guomindang həkümranlıq kiliwatkan rayonlardıki əlkilərning türmiliri wə jaza lagirliri kommunistlar, wətənpərvər yaxlar wə baxka demokratik jəngqilər bilən toldı. 1939-yildın 1943-yıl közginqə bolqan 5 yıl iqidə, guomindang həküməti 3 ketim kəng kələmlik “gongchəndangoqa karxi dolğun”^② kozəqap, məmlikətning iqki ittipakliqioqa bəlgünqilik saldı wə jiddi iqki urux həwpini tuqdurdi. Zhongguo wə qət'əllərni zilziligə kəltürgən wəkə—yengi 4-armiyini “tarkitiwetix” wə yengi 4-armiyining jənubiy Ənhuydiki budüyliridin 9 mingdin artuk kixini yokitiwetix wəkəsi ənə xu məzgildə tuquldı. Guomindang armiyisining azat rayonlar armiyisigə hujum kili x wəkəliri ta hazırlıqə tohtıtilmidi, bəlki tohititixning heqkandak alamiti kərəlmidi. Bundak əhwalda barlik bəhətan wə til-hakarətlər guomindang əksiyətqilirininq aqzidin qikip turdi. Gongchəndangni, 8-armiyini, yengi 4-armiyini wə azat rayonlarnı “hain partiyə”, “hain armiyə”, “hainlar rayoni”, “Yapon baskunqılırioqa karxi uruxni buzdi, dələtkə həwp yətküzdi” wahakaza dəp hakarətləydiqan bətnam wə iöwalar-

ning həmmisini muxu əksiyətqilər yasap qıkkən. 1939-yil 7-ayning 7-küni Zhongguo gongchəndangi zhongyang weyyüənhuyi hitapnamə qikirip, xu wakittiki weyjini nəzərdə tutkan halda: "Yapon baskunqılırioqa karxi uruxni kət'i dawamlaxturuxtəslimqilikkə karxi turux; ittipaklıknı kət'i dawamlaxturux-bəlünüxkə karxi turux; aloqa besixni kət'i dawamlaxturux-arkıoqa qekinixkə karxi turux" digən xoarlarnı otturioqa koydi. Partiyimiz əz pəytidə otturioqa koyulğan bu xoarlar oqa asasən, 5 yil iqidə əksiyətqil wə həlkə karxi 3 kətimlik "gongchəndangoqa karxi dolğun"ni küqlük zərbə bilən qekindürüp, xu wakittiki weyjini tüzətti.

Bu birnəqqə yil iqidə guomindang urux məydənida, əmiliyyəttə, jiddi urux bolmidi. Yapon tajawuz-qılırinin nəyzisi asasən azat rayonlar oqa karitildi. 1943-yıl oqa kəlgəndə, Zhongguo oqa tajawuz kılıp kirgən Yaponiyə armiyisining 64 pirsəntigə wə қorqak қoxunlarning 95 pirsəntigə zərbə berix azat rayonlar armiyisi wə həlkining zimmisigə qüxti; guomindang urux məydani aran Yaponiyə armiyisining 36 pirsənti wə қorqak қoxunlarning 5 pirsəntigila zərbə berixni üstigə aldi.

1944-yili Yapon tajawuzqılıri kurukluktiki kat-nax yollırını tutaxturux uruxi elip baroqanda, guomindang armiyisi təmtirəp qarisiz կalqanlioğunu wə қarxılık kərsitixkə tamamən қabiliyətsiz ikənlığını kərsətti. Birnəqqə ay iqidila Henən, Hunən, Guang-

xi, Guangdong əlkilirining kəng rayonlirini düxməngə tartturup koydi. Pəkət muxu wakittila ikki urux məydanining düxmən'gə karxi turuxta əz üstigə aloqan wəzipisining nisbitidə bəzi əzgirixlər boldi. Əmma mən bu doklatni қiliwatkan wakitta, Zhongguoqa tajawuz kilip kirgən Yaponiyə armiyisining (Manjuriyidikiliri buning iqidə əməs) 580 ming kixilik 40 shituənidin 320 ming kixilik 22 yerim shituənigə yəni 56 pirsəntigə azat rayonlar urux məydani zərbə beriwaitidu; 260 ming kixilik 17 yerim shituənigə yəni 44 pirsəntigila guomindang urux məydani zərbə beriwaitidu. Körqak қoxunlarqa zərbə berix əhwalida bolsa zadi əzgirix bolmidi.

Yənə xuni kərsitip ətüx lazimki, 800 mingdin oxuk kixilik körqak қoxunlarning (körqak muntizim қoxunlar wə körqak yərlik қorallıq küqlərni əz iqigə alıdu) zor kəpqılıgi guomindang jianglinglirinin baxqilioğida düxmən tərəpkə ətüp kətkən kisimlar, yaki guomindangning düxmən tərəpkə ətüp kətkən jün'guənliridin təxkillən'gən kisimlar. Guomin-dang əksiyətqiliri bu körqak қoxunlarni awal "wə-tənni əgri yollar bilən կutkuzux" digən hainanə səpsətilər bilən təminlidi, keyin yənə ularni rohiy wə təxkiliy jəhətlərdin kollap, Yapon tajawuzqili-riqa maslixip, Zhongguo həlkining azat rayonliriqa karxi turidioqan kıldı. Buningdin baxka, kəpligən қoxunlarni Shənxi-Gənsu-Ningxia qegra rayonini wə azat rayonlarni kamal kilişkə wə ularqa hujum

kilikça saldi, ularning sani 797 mingoşa yətti. Guomindang həkumitining ahbaratni kamal kilix siyasiti nətijisidə nuroqunlioğan Zhongguoluklar wə qət'əlliklər bundak eojir əhwalni bilixkə qarısız kalmakta.

Zhongguo Azat Rayonliri

Zhongguo gongchəndangi rəhbərligidiki Zhongguo azat rayonlirida hazır 95 milyon 500 ming ahalə bar. Bu rayonlar ximalda Iqki Mongoqlardin baxlinip, jenupta Həynəndao arilioğıqə baridu, düxmənning қədimi yətkən yərlerning kəpqılıgidə 8-armiyə, yengi 4-armiyə yaki baxka həlk koxunliri hərkət kilmakta. Bu kəng Zhongguo azat rayonliri 19 qong azat rayonni ez iqigə alidu, ularning dairisi Liaoning, Rehe, Chahar, Suyyüən, Shənxi, Gənsu, Ningxia, Sənxi, Hebey, Henən, Shəndong, Jiangsu, Zhejiang, Ənhuy, Jiangxi, Hubey, Hunən, Guangdong, Fujıən əlkilirining kəp kisim yaki az kisim yərlirini ez iqigə alidu. Yən'ən həmmə azat rayonlarning yetəkqi mərkizi. Bu kəng azat rayonlardın Huanghe dəryasining qərbidiki Shənxi-Gənsu-Ningxia qegər rayonida aran 1 milyon 500 mingla ahalə bar, u 19 azat rayonning biri; bəlki ahalə jəhəttin eytənda, xərkəy Zhejiang wə Həynəndao rayonlirini hesapka almiqanda, əng kiqik rayon. Bəzi kixilər bu əhwalni bilməstin, Zhongguo azat rayoni dəp

asasən Shənxi-Gənsu-Ningxia qəgra rayonini qüxinidu. Bu — guomindang həkümətinin kamal kılıx siyasitidin kelip qıkkən uküxulmaslik. Bu azat rayonlarning həmmisidə Yapon baskunqılırioqa karxi milli birliksəpning barlıq zərür siyasetləri əməlgə koyuldu, həlk təripidin saylanıqan, kommunistlar wə Yapon baskunqılırioqa karxi partiyə-guruhlarning həm partiyə-guruhsızlarning wəkilliri həmkarlixip ixleydiqan həkümətlər yəni yərlik birləxmə həkümətlər kuruldu, yaki kurulmakta. Azat rayonlarda omumhəlk küqləri səpərvərlikkə kəltürüldi. Bularning nətijisidə, Zhongguo azat rayonları küqlük düxmənning besimi astida, guomindang koxunları kamal kiliwatkan wə hujum kiliwatkan əhwalda, qəttin heqkandak yardım bolmuşqan əhwalda, təw-rənməy kəd kətip turalidi həmdə kündin-kün'gə rawajlinip, düxmən ixqalıyyitidiki rayonlarni taraytip, eż rayonlarını kengəytip, demokratik Zhongguoning ülgisi bolup kaldi, ittipakdax dəletlərgə maslixip urux kılıdiqan, Yapon tajawuzqılırinı koqlap qikiridiqan, Zhongguo həlkini azat kılıdiqan asasiy küq bolup kaldi. Zhongguo azat rayonları armiyisi — 8-armiyə, yengi 4-armiyə wə baxka həlk koxunları Yapon baskunqılırioqa karxi urux kilixtila baturlarqə nəmunilik rol oynap kalmay, Yapon baskunqılırioqa karxi milli birliksəpning hər hil demokratik siyasetlirini ijrə kilixtimu nəmunilik rol oynidi. Zhongguo gongchəndangi zhongyang weyyüənhuyi

1937-yl 9-ayning 22-küni hitapnamə elan kılıp: "Sun Zhongshen əpendining sənminzhuyisi bugünkü Zhongguo üçün zərür, partiyimiz uni təltəküs əməlgə axurux üçün kürex kılıxni halaydu" dəp etirap қıldı, bu hitapnamə Zhongguo azat rayonlırıda toluk əməlgə axuruldi.

Guomindang Həkümranlıq idiki Rayonlar

Guomindang iqidiki asasiy həkümran guruh həkim mutlək həkümranlıqida qattık turup, Yapon baskunqılırioqa passip karxi turux siyasitini wə həlkə karxi iqliki siyasetni yürgüzdi. Buning nəti-jisidə, uning armiyisining təngdin tolisi kemiyip kətti həmdə kəpqılığı jənggiwarlıqını yokitay dəp қaldı; uning ezi bilən kəng həlk otturisida qong-kur qak pəyda boldı, həlk turmuxi haraplaxkan, həlk narazilioqi kaynap taxkan, həlk əkozqılanglıri tərəp-tərəptin kətirilgən eqir weyji tuquldi; uning Yapon baskunqılırioqa karxi uruxtiki roli zor dərijidə aziyip ketipla kalmayı, bəlki u Zhongguo həlkining barlık Yapon baskunqılırioqa karxi küqlirini səpər-wər kılıx wə birlikkə kəltürükning tosalqusioqa aylinip қaldı.

Nimə üçün guomindangning asasiy həkümran guruhının rəhbərligidə muxundak eqir əhwal tuqulidu? Qünki bu guruh wəkillik kılqan mənpəət

Zhongguodiki qong pomixxiklar, qong banka igiliri wə qong məybənlər təbikisining mənpəəti. Bu intayin az sandiki kixilərdin xəkillən'gən əksiyətqi təbi-kə guomindang həkumiti қarimiqidiki barlik mohim hərbi, siyasi, iktisadiy organlar wə mədiniyət organlirini longduən kiliwaloqan. Ular ezlirining – az sanlık kixilərning mənpəətini aman-esən saklap қelixni birinqi orunqa, Yapon baskunqılırioqa karxi turuxni ikkinqi orunqa koyidu. Ularmu “millət əla” dəydu, əmma ularning hərkətləri bolsa millətning zor kəpqiliginə təxkil kılınan həlkəning təliwigə uyqun kəlməydu. Ularmu “dələt əla” dəydu, əmma ular dəwatkan dələt həlk ammisining demokratik dəliti əməs, bəlki qong pomixxiklar, qong banka igiliri, qong məybənlər təbikisining feodallik, fəxis-tik, hakim mutlək dəliti. Xuning üqün, ular həlkəning қozqılıxidin korkidu, demokratik hərkətlərdin korkidu, Yapon baskunqılırioqa karxi omumhəlk əsta-yidil səpərwər kılınqan uruxtin korkidu. Bu – ular-ning Yapon baskunqılırioqa karatkan passip urux kılıx siyasitining, məmlikət iqigə karatkan həlkə. demokratiyigə wə gongchəndangoqa karxi əksiyətqil siyasitining bax mənbəsi. Ular həmmə jəhəttə bun-dak ikki yüzləmə siyasət kollanmakta. Məsilən, bir tərəptin, Yapon baskunqılırioqa karxi tursimu, yənə bir tərəptin, passip urux kılıx siyasitini kollan-makta, uning üstigə, Yapon tajawuzqılıri təripidin həmixə təslim boluxka қızıkturuxning düxyiangı

kilinip kelmektə. Bir tərəptin, aqzida, Zhongguo iktisadini rawajlandurımız, dəp jar salsa, yənə bir tərəptin, əmiliyəttə guənliao kapitalni yəni qong pomixxiklar, qong banka igiliri, qong məybənlər kapitalini juqlap, Zhongguoning asasiy iktisadiy jan tomurini longduən kiliwelip, dihanlarnı, ixqlarnı, uxxak burzuaziyə wə ərkin burzuaziyini dəhxətlik halda əzməktə. Bir tərəptin, aqzida "demokratiyə"ni əməlgə köyimiz, "Hakimiyətni həlkə kayturımız" dəp jar salsa, yənə bir tərəptin, əmiliyəttə həlkəning demokratik hərkitini dəhxətlik halda boqup, heqkandaq demokratik islahat yürügüzxni halimaywatidu. Bir tərəptin, aqzida "Gongchəndang məsilisi siyasi məsilə, uni siyasi yol bilən həl kılıx lazımlı" dəp jar salsa, yənə bir tərəptin, Zhongguo gongchəndangını hərbi, siyasi, iktisadiy jəhətlərdin dəhxətlik halda boqmakta, gongchəndangni "birinqi düxmən" dəp karimakta, Yapon tajawuzqılırını bolsa "ikkinqi düxmən" dəp karimakta, uning üstigə, hər kuni digüdək paal türdə iqki urux təyyarlap, gongchəndangni yokitixka pütün əs-yadi bilən urunmakta. Bir tərəptin, aqzida "zamaniwi dələt" kurimiz, dəp jar salsa, yənə bir tərəptin, əmiliyəttə qong pomixxiklar, qong banka igiliri, qong məybənlərning feodallik, fəxisistik, hakim mutlək həkümranlıqını saklap kelixka jenining beriqə urunmakta. Bir tərəptin, kərünüxtə Sovet ittipakı bilən bolqan taxkı munasiwitini

saklısa, yənə bir tərəptin, əmiliyəttə Sovet ittipakını əq kərük pozitsiyisini tutmakta. Bir tərəptin, Amerika gulipəy guruhi bilən billə "awal Asiya, andin Yawropa" digən mukamni eytip, buning bilən faxistlar Germaniyisining yəni barlik faxistlarning əmrini uzartmakçı, əzining Zhongguo həlki üstdidiki faxistik həkümranlıqining əmrini uzartmakçı bolsa, yənə bir tərəptin, taxki ixlar jəhəttə pursetpərəslik kilip, əzini faxizimə qarxi kəhriman kilip kərsətməktə. Muxundak hilmu-hil, bir birigə zit ikki yüzləmə siyasətlərning kəyərdin kelip qıkkənləri sürüxtürülidiqan bolsa, ular qong pomixxiklar, qong banka igiliri, qong məybənlərin tərkip tapkan ijtimali təbikidin ibarət muxu bax mənbədin kelip qıkkən.

Lekin guomindang—murəkkəp bir partiyə. U qong pomixxiklar, qong banka igiliri, qong məybənlər təbikisigə wəkillik kılıdiqan muxu əksiyətqi guruhning həkümranlıqında wə rəhbərligidə bolsimu, əmma uni muxu əksiyətqi guruh bilən pütünləy bir digili bolmaydu. Uning bir kisim rəhbiri kixiliri bu guruhka mənsup əməs, bəlki muxu guruh təripidin zərbə yiməktə, qətkə kekilmakta, yaki eti-warsız karalmakta. Uning birmunqə kadirları, əzalırı wə sənminzhuyilik qingniəntuənning əzalırı ammisi bu guruhning rəhbərligidin narazı, hətta bəziliri uning rəhbərligigə qarxi. Bundak əhwal ənə xu əksiyətqi guruh ilkidiki guomindangning armiyisi,

guomindangning həkümət organliri, guomindangning iktisadiy organliri wə guomindangning mədiniyət organlirining həmmisidə məwjut. Bu armiyə wə organlarda birmunqə demokratlarmu bar. Bu əksiyətqi guruhning əzimu birnəqqə guruppiqə belün'gən bolup, əzara kürəx kılıdu, u hərgiz ziq birləşkən bir pütün gəwdə əməs. Guomindangni sapla əksiyətqilər guruhi dəp karax, xübhisizki, tolimu namuwapik.

Selixturma

Zhongguo həlkəi Zhongguo azat rayonliri bilən guomindang həkümranlıqidiki rayonlardın roxən selixturmiqə igə boldi.

Tehi roxən əməsmu? İkki luxiən—həlk uruxi luxiəni wə həlk uruxi qə Karxi turux. Yapon bas-kunqılıriqə passip Karxi turux luxiəni turuptu, ularning nətijisi xundak boliduki, biri Zhongguo azat rayonliriningkidək xaraiti nahayiti naqar wə həqkandak taxki yardəm yok orunda turoqandimu, əqəlibigə elip baridu; yənə biri guomindang həkümranlıqidiki rayonlarningkidək intayın pəydilik wə qət'əllərning yardımigə igə orunda turoqandimu, məqlubiyətkə elip baridu.

Guomindang həkümiti əz məqlubiyitini koral-yaraklırinin kəmligidin kəridü. Lekin sorap kərəyli: koral-yaraklıri kəm boluwatkini guomindang

armiyisimu, yaki azat rayonlar armiyisimu? Zhongguo azat rayonlar armiyisi Zhongguo armiyiliri iqidə koral-yarakliri əng kəm armiyə, ularqa koral-yaraklarnı pəkət düxmən қolidin tartiwelixkə wə əng naqar xaraitta ezliri yasaxkila toqra kelidu.

Guomindangning mərkəz xitongidiki armiyisining koral-yarakliri yərlik xitongdiki armiyiliriningkigə kariqanda kəp yahxi əməsmu? Lekin jənggiwarlıqını selixturqanda, mərkəz xitongidikilərning kəp-qılığı yərlik xitongdikilərdin naqar.

Guomindang kəng adəm küqi mənbəsigə igə, əmma uning hərbi hizmət ətəx jəhəttiki hata siyasi arkısida əz armiyisini adəm küqi bilən toluklixi intayın kiyin. Zhongguo azat rayonliri düxmən təripidin bəlüwetilgən, jənglər kəp bolup turidiqan xaraitta turuwatkan bolsimu, həlk ehtiyajıqə uyğun kelidiqan minbing wə ziweyjün tüzümini omum-yüzlük əməlgə koyonganlıktın, uning üstigə, adəm küqi mənbəsidin қalaymikan paydilinix wə uni israp kilixni toşkanlıktın, adəm küqlirini üzlüksiz səpərvar kılalaydu.

Guomindang axlıqı mol kəng rayonlar oqə igə, həlk uni hər yili 70 milyon dəndin 100 milyon dən'giqə axlik bilən təminləydi, əmma, bu axlikning kəp kismi baxkuroquqılarning haltisiqə qüxüp ketip, guomindang armiyisigə həmixə axlik yetixməy қalidu, əskərliri aqliktin qirayı saqırıp, jüdəp kətməktə. Zhongguo azat rayonlirining asasıy kismi

düxmən arka sepidə bolup, düxmənning keydürüp tügitix, kirip tügitix, bulap tügitixtin ibarət “üq tügitix” siyasetining wəyranqilioqıqa uqrəp kəldi, bu rayonlarning bəziliri ximaliy Shənxigə ohxax nahayiti ünūmsız rayonlar, xundak turuklukmu ular ezləri kol selip ixləx, yeza igilik ixləpqikirixini rawajlandurux usulini kollinip, axlik məsilisini nahayiti obdan həl kiliwaldı.

Guomindang rayonlirida iqtisadiy weyji intayın eçir, sanaətning kəp kismi wəyran bolqan, hətta pahta rəhtkə ohxax kündilik turmux buyumlırımı Amerikidin kəltürülüdü. Zhongguo azat rayonliri bolsa sanaətni rawajlandurux usulini kollinip, pahta rəht wə baxka kündilik turmux buyumlırıqə bolqan ehtiyajni əzi həl kilməkta.

Guomindang rayonlirida ixqilar, dihanlar, dukan hizmətqiliri, həkumət hadimliri, ziyalilar wə mədiyyət hadimlirining turmuxta qekiatkan azawi qekigə yətti. Zhongguo azat rayonlirida bolsa həmmə həlk yimək-iqmək, kiyim-keqək wə ix bilən təmin etilgən.

Yapon baskunqılırioqə karxi uruxtin paydilinip, wətən bexioqə qüvkən apət hesawioqə beyix, əməldarlar sodigərqlikkə kirixip ketix, hiyanətqılık əwj elix, paklik wə nomustin əsər əkəməslək guomindang rayonlirining hususiyətliridin biri. Japamuxəkkətkə qidap kürəx kilix, ixta ülgə bolux, hizmət kilixtin taxkiri ixləpqikirix bilənmə xuqullinix,

paklikka riqbətləndürүx, hiyanətqılıkni kattik qəkləx Zhongguo azat rayonlirining hususiyətliridin biri.

Guomindang rayonlirida həlkə həmmə ərkinliklərdin məhrum kılınoğan. Zhongguo azat rayonlirida bolsa həlkə toluq ərkinlik berilgən.

Guomindang həkümranlirining aldida muxundak əqeyri təbii əhwallar turuptu, buni kimdin kərük kerək? Baxkilardın kərük kerəkmu, yaki ularning əzliridin kərük kerəkmu? Qət'əllər yardımının kəm bolqanlıqidin kərük kerəkmu, yaki guomindang həkümmitining hakim mutlək həkümranlıqidin wə qırılgı, əkbiliyətsizligidin kərük kerəkmu? Bu tehi qüxinixlik əməsmu?

“Yapon Baskunqılırioğan Karxi Uruxni Buzoğan, Dələtkə Həwp Yətküzgən” Kim?

Zhongguo həlkining Yapon baskunqılırioğan karxi uruxini həkiki buzoğan wə Zhongguo həlkining dəlitigə həkiki həwp yətküzgən dəl guomindang həkümmitining ezi əməsmu? Bu həkümət pütün wujudi bilən top-toçra 10 yil iqliki urux elip berip, nəyzisi kərindaxlırioğan karatti, dələt mudapiə ixlirining heqkandıqı bilən kari bolmidi, uning üstigə, karxi turmaslık siyasitini kollinip, Dongbey 4 əlkini düxmən'gə sunglap bərdi. Yapon tajawuzqılıri guənneyoğan besip kirgəndə, tenəp-təmtirəp urux kilip,

Lugouqiaodin Guyzhou əlkisigə qekindi. Lekin guomindangqilar tehi: "Gongchəndang Yapon baskunqilirioqa karxi uruxni buzdi, dələtkə həwp yətküzdi" diyixmektdə. (1943-yıl 9-ayda etküzülgən guomindang zhongyangi 11-omumyiqinining karariqa қaralsun) Ularning birdin-bir dəlili gongchəndangning hər sahə həlkı bilən birlixip, Yapon baskunqilirioqa baturluk bilən karxi turuwatkan Zhongguo azat rayonlarını wujutka kəltürgənligi. Muxu guomindangqilarning logikisi Zhongguo həlkining logikisidin ənə xundak pərkliniduki, nuroqun məsililərdə kelixəlməslikning boluxi əjəplinərlik əməs.

Ikki soal:

Birinqi, guomindang həkümitining Heylongjiang-din Lugouqiaoqıqə wə Lugouqiaodin Guyzhou əlkisigə bolqan muxundak kəng wətən ziminini wə muxundak nuroqun həlkni taxliwetixigə zadi nimə səwəp boldi? Buningoqa guomindang həkümiti kollanıqan karxi turmaslik siyasiti, Yapon baskunqilirioqa passip karxi turux siyasiti wə həlkə karxi iqliki siyasət səwəp bolmidimu?

İkkinqi, Zhongguo azat rayonlirining düxmən қoxunları wə қorqak қoxunlarning uzak muddətlik, dəhəxətlik hujumlarını yengip, milli düxmən qanggilidin muxundak kəng wətən ziminini қayturuwalıqları wə muxundak nuroqun həlkni azat kiləqliqları zadi nimə səwəp boldi? Buningoqa həlk uruxidin ibarət toqra luxiən səwəp bolmidimu?

“Məmuri Buyruk Wə Hərbi Buyrukka Boysunmidi” Diyixlər

Guomindang həküməti həmixə Zhongguo gongchəndangini “məmuri buyruk wə hərbi buyrukka boysunmidi” dəpmu əyipləp kəlməktə. Əmma biz pəkət mundakla diyiximiz mümkün: bəhtkə yarixa, Zhongguo kommunistliri Zhongguo həlkı bilidioğan addi sawatni saklap kəlip, Zhongguo həlkı Yapon tajawuzqılırinining qanggilidin japa-muxəkkətlər bilən kayturuwalıqan Zhongguo azat rayonlarını əmiliyəttə Yapon tajawuzqılırioja kaytidin sunglap beriwtidiqan ənə xundak “məmuri buyruk wə hərbi buyruk” digən nimilərgə, məsilən, 1939-yildiki «Yat partiyilərning paaliyətlirini qəkləx qarisi», 1941-yildiki “yengi 4-armiyini tarkitiwetix” wə “Huanghening kona ekinining ximaliqiqliqə qekinix”, 1943-yildiki “Zhongguo gongchəndangini tarkitiwetix”, 1944-yildiki “10 shidin baxka barlıq koxunlarnı bəlgilən’gən muddət iqidə əməldin қaldurux” digən nimilərgə xuningdək yekinki tənpəndə otturiqa կoyulqan armiyə wə yərlik həkümətlərni guomindangoqa etküzüp berix, buning bədiligə birləxmə həkümət kuruşka yol koymay, pəkət birnəqqə gongchəndang əzasining guomindangning hakim mutlək həküməti iqidə əməldar boluxiqlila yol koyux digən nimigə həmdə bu qarını guomindang həkümətinining “yol կoyqanlıqi”

dəp ataxka wə xuningqoja ohxax nimilərgə boysun-midi. Bəhtkə yarixa, biz bu nimilərgə boysunmay, Zhongguo həlkı üçün bir parqə pak ziminni saklap қalduk, Yapon baskunqılıriqa baturluk bilən karxi turidioqan armiyini saklap қalduk. Zhongguo həlkı bu "boysunmaslık"ni təbrikləxkə tegixlik əməsmu? Guomindang həküməti əzining faxistik məmuri buyruqi wə məqlubiyətqilik hərbi buyruqi bilən Hey-longjiangdin Guyzhou əlkisigiqə bolqan arılıktiki kəng zimin wə həlkni Yapon tajawuzqılıriqa sunglap bərgənligini tehi az dəmdikən? Bu "məmuri buyruk wə hərbi buyruk"larnı Yapon tajawuzqılıri wə əksi-yətqilər karxi aloqandin baxka, karxi alidioqan yənə birər wətənpərwər, wijdanlıq Zhongguoluk barmu? Xəklən əməs, həkiki bolqan, faxistik, hakim mutlək əməs, demokratik bolqan birləxmə həkümət bolmisa, Zhongguo həlkı Zhongguo kommunistlirining azatlıkka erixkən Zhongguo azat rayonlarını wə Yapon baskunqılıriqa karxi kürəxtə hizmet kərsətkən həlk armiyisini məqlubiyətqi wə faxist guomindangning faxistik, hakim mutlək həkümətigə əzbeximqilik bilən tapxurup berixigə yol koyidu, dəp təsəwwur kilqili bolamdu? Əgər Zhongguo azat rayonları wə uning armiyisi bolmisa, Zhongguo həlkining Yapon baskunqılıriqa karxi turux ixi bugünkidek bolattimu? Millitimizning istikbalini təsəwwur kilqili bolattimu?

Iqki Urux Həwpi

Guomindang iqidiki asasiy həkümran guruh əzining hakim mutləklik wə iqki uruxtin ibarət əksiyətqil fangzhenida bugün'giqə qing turup kəlməktə. Nuroqun alamətlər ularning mundak bir hərkətkə yəni məlum bir ittipakdax dələt armiyisining Yapon tajawuzqılırını Zhongguo kurukluqidin koqlap qikirixi məlum dərijigə yətkən haman iqki urux kozəjaxka allikaqan təyyarlinip koyqanlıqını bolupmu hazır təyyarliniwatkanlıqını kərsətməktə. Ular yənə bəzi ittipakdax dələtlər jianglinglirining Ən'gliyilik Skobi jiangjün^③ Yunanda ijra kiloqan wəzipini Zhongguo ziminida ijra kılıxını ümit kilməkta. Ular Skobining wə Yunan əksiyətqi həkümitining kirqinqılıklarını alkixlimakta. Ular Zhongguoni 1927-yildin 1937-yiləqiqə bolğan iqki urux dengiziqa yengiwaxtin taxlaxka urunmakta. Guomindangning asasiy həkümran guruhi hazır "guomindahuy qakirix" wə "siyasi yol bilən həl kilih" digən tütek pərdə arkisida əzining iqki urux təyyarlıqını oqrılıkqə elip barmakta. Əgər wətəndaxlirimiz buningə dikkət kilmisa, bu guruhning sükəstlirini ekip taxlimisa, uning təyyarlıqını tosmisa, u halda, bir ətigəndə iqki uruxning zəmbirək awazini anglaydu.

Tənpən

Yapon tajawuzqilirini məqlup kiliş wə yengi Zhongguo kurux üçün, iqliki uruxning aldini elix üçün, Zhongguo gongchəndangi baxka demokratik guruhlarning razilioqini aloqandin keyin, 1944-yil 9-aydiki guomin cənzhenghuyda, dərhal guomindangning bir partiyə diktaturisini bikar kiliş, demokratik birləxmə həkümət kurux təliwini otturişa koydi. Xək-xübhisizki, bu tələp pəytkə muwapik idi, xunga birnəqqə ay iqidila kəng həlkning awaz қoxuxioqa erixti.

Kandak kiliş bir partiyə diktaturisini əməldin kəldurux, birləxmə həkümət kurux wə zərür demokratik islahatlarnı əməlgə koyuxka ohxax məsililər toqrisida biz bilən guomindang həkümiti otturisida nuroqun ketim tənpənlər bolup etti, əmma bizning barlik təkliplirimiz guomindang həkümiti təripidin rət kilindi. Guomindang bir partiyə diktaturisini əməldin kəlduruxni, birləxmə həkümət kuruxni halimayla kalmay, bəlki jiddi ehtiyajlıq boluwatkan demokratik islahatlarning hərkəndiqini, məsilən, ixpiyonluk organlarını əməldin kəldurux, həlk ərkinligini basturidioqan əksiyətqil əmir-pərmanları əməldin kəldurux, siyasi məhbəslərni azat kiliş, partiyə-guruhlarning ənənəni etirap kiliş, azat rayonlarnı etirap kiliş, azat rayonlarqa kamal

wə hujum yürgüzüwatkan köxunlarnı қayturup ketixkə ohxax ixlarning birərsini əməlgə axuruxnimu halimidi. Xundak kilip, Zhongguodiki siyasi munasıwtılerni intayın jiddi hələtkə qüxürüp köydi.

Ikki İstikbal

Pütün wəziyəttin қarioqanda, yukürida bayan kılınğan barlik həlkəra wə iqki əmiliy əhwallar toqrisidiki təhlildin қarioqanda, kəpqılıkning xuningqıa dikkət қilixini soraymənki, bizning barlik ixlirimiz onguxluk, kəngüldikidək bolidu, dəp karimaslik kerək. Yak, undak əməs, əmiliyəttə, yahxi wə yaman ikki ehtimal, yahxi wə yaman ikki istikbal məwjut. Faxistik, hakim mutlək həkümranlıqni dawamlaxturuş, demokratik islahatlarqa yol koymaslik; möhim nuktini Yapon tajawuzqılıriqa karxi turux təripigə koymay, həlkə karxi turux təripigə koyux; Yapon tajawuzqılıri məqlup kılınğan təkdirdimu, Zhongguoda yənilə iqki urux tuqulup əlip, Zhongguoni azap-ökubiti katmu-kat bolıqan wə mustəkil bolmıqan, ərkin bolmıqan, demokratik bolmıqan, birlikkə kəlmigən, bay-küqlük bolmıqan kona halitigə қayturux—bu, bir ehtimal, bu, bir istikbal. Bu ehtimal, bu istikbal helimu məwjut, həlkəra wəziyətning yahxilanıqanlıqı, məmlikət iqidə həlkning ang dərijisi ning əskənligi wə təxkillik həlk küqlirining rawajlanıqanlıqı səwiwidin, bu ehtimal wə bu istikbal yok

bolup kalmaydu, yaki təbii halda yokilip kətməydu. Zhongguoning bu ehtimalni, bu istikbalni əməlgə axuruxini ümit kılquqilar Zhongguoda guomindang iqidiki həlkə karxi guruh, qət'əllərdə bolsa jahangirlik idiyisidiki əksiyətqilər. Bu—bir tərəp, bu—dikkət kilişkə tegixlik bir tərəp.

Əmma, yənə bir tərəptin, ohxaxla pütün wəziyyəttin kariqanda, yuğurda bayan kiliqan barlik iqliki wə taxki əhwallar toqrisidiki təhlildin kariqanda, biz ikkinqi ehtimal, ikkinqi istikbal üçün tehimu ixənq wə tehimu əqeyrət bilən tirixiximiz kerək. Bu, barlik kiyinqiliklarnı yengip, pütün məmlikət həlkini ittipaklaxturup, guomindangning faxistik, hakim mutlək həkümranlıqını əməldin kəldurup, demokratik islahat yürgüzüp, Yapon baskunqılıriqa karxi küqlərni mustəhkəmləp wə kengəytip, Yapon tajawuzqılırını üzül-kesil məqlup kilip, Zhongguoni mustəkil, ərkin, demokratik, birlikkə kəlgən wə bay-küqlük yengi dələt kiliç kurup qikixtin ibarət. Zhongguoning bu ehtimalni, bu istikbalni əməlgə axuruxini ümit kılquqilar Zhongguoda kəng həlk, Zhongguo gongchəndangi wə baxqa demokratik guruhlar, qət'əllərdə bolsa bizni əzi bilən təng kəridiqan barlik millətlər, qət'əllərning tərəkkipərəwər kixiliri, qət'əllərning həlk ammisi.

Biz xuni enik qüxinimizki, bizning aldimizda wə Zhongguo həlkining alındıda tehi nahayıti zor

kiyinqiliklar bar, tehi nahayiti kəp tosaloqlar bar, tehi nahayiti kəp əgri-tokay yollarda mengixka toqra kelidu. Lekin biz xunimu qüxinimizki, biz pütün məmlikət həlkə bilən birlikdə hərkəndək kiyinqilik wə tosaloqlarını qokum yengip, Zhongguoning tarixiy wəzipisini orunliyalaymiz. Barlik küq bilən birinqi ehtimaloqa қarxi turup, ikkinqi ehtimalni қoloqa kəltürük, birinqi istikbaloqa қarxi turup, ikkinqi istikbalni қoloqa kəltürük bizning uluk wəzipimiz wə pütün məmlikət həlkining uluk wəzipisi. Həlkara wə iqliki wəziyətning asasiy təripi bizgə wə pütün məmlikət həlkioğə paydílik. Bu toqrida mən yurkura nahayiti enik sezləp ettüm. Biz guomindang dairiliridin dunya wəziyətini ekimini wə Zhongguoluklarning kəngül mayillişini nəzərdə tutup, əzining hazırlığı hata siyasetini kət'i əzgərtixni ümit kilimizki, Yapon baskunqılırioqa қarxi urux qəlibigə erixsun, Zhongguo həlkining azap-ökubətləri azaysun, yengi Zhongguo baldurrak dunyaqa kəlsun. Xuni bilix lazımkı, məyli kandak əgri-tokaylıklar bolsun, Zhongguo həlkining mustəkillik wə azatlıknı қoloqa kəltürük wəzipisi bəribir orunlinidu, bəlkı bundak pəyt yetip kəldi. 100 nəqqə yıldın beri sansız inkilawiy kurbanlar kütkən uluk arzu qokum biz muxu zamandaxlar təripidin əməlgə axurulidu, kimki buni tosmakçı bolidikən, bəribir tosalmaydu.

4. Zhongguo Gongchəndangining Siyasiti

Yukurida mən Zhongguoning Yapon baskunqilirioja karxi uruxidiki ikki luxiənni təhlil kılıp öttüm. Bundak təhlil tamamən zərür. Qünki kəng Zhongguoluklar arisida tehi nuroqun kixilər Zhongguoning Yapon baskunqilirioja karxi uruxidiki konkirit əhwalni hazırlıq qüxənməydu. Guomindang həkumi丁ning əməkdaşlıq kamal kılıx siyasiti səwiwidin guomindang həkümranlıq idiki rayonlarda wə qət'əllərdə nuroqun kixilərning kezi pərdilinip kaldı. 1944-yili Zhongguo wə qət'əl muhbirliri ekiskursiyə əmigi Zhongguo azat rayonlariqə kelixtin burun u yərlərdiki nuroqun kixilər azat rayonlar həkkidə heqnərsini bilməydu digüdək idi. Guomindang həkumi丁 azat rayonlardiki həkikici əhwalning kixilərgə məlum bolup kelixidin bək korkidu, xuning üçün 1944-yili muhbirlar əmigi kaytip kətkəndin keyin, dərhal dərwazini takiwelip, birmu muhbirning azat rayonlar oja yənə kelixigə ruhsət kilmidi. Guomindang həkumi丁 guomindang rayonlirining həkikici əhwalinimu ohxaxla əməkdaşlığı kıldı. Xuning üçün, meningqə, bizning üstimizdə “ikki rayon”ning həkikici əhwalini kixilərgə mümkün kədər enik bildürük məs’uliyiti bar. Zhongguoning pütün əhwalini enik bilgəndin keyin, andin Zhongguodiki əng qong ikki partiyining—Zhongguo gong-

chəndangi bilən Zhongguo guomindangining siyasetlirining nimə üqün bundak ohxax əməsligini, nimə üqün muxundak ikki luxiən kürixi boluwatqanlıqını qüxinix imkaniyiti tuqulidu. Muxundak bolqandila, andin kixilergə ikki partiyə otturisidiki talax-tartixlarning, bəzi kixilər eytkandək, hajətsiz, əhmiyətsiz yaki hətta tutruksız talax-tartixlar bolmastın, bəlki nəqqə yüz milyon həlkning hayat-mamat məsilisigə munasiwətlik pirinsiplik talax-tartixlar ikənligini qüxəndürgili bolidu.

Zhongguo wəziyyitining hazırkı eojir xaraitida, Zhongguo həlkı, Zhongguodiki barlık demokratik partiyə-guruşlar wə demokratlar, Zhongguo wəziyyitigə kəngül bəlidioğan barlık qət'əl həlkəliri Zhongguoning bəlünük halitidin kayta ittipaklıkkə yüzlinixini, Zhongguoning demokratik islahatni əməlgə axuruxini ümit kılıdu, Zhongguo gongchəndangining nəwəttiki birmunqə zor məsililərni həl kilixta tutkan siyasitidin həwərdar boluxni halaydu. Bizning partiyə əzalirimiz bularoja, əlwəttə, tehimu kəngül bəlidu.

Bizning Yapon baskunqılıriqa karxi milli birlik-səp siyasetlirimiz burundin enik idi, bu siyasetlər 8 yillik uruxta sinaldi. Kurultiyimiz bulardin hulasə qıkırıp, uni buningdin keyinkı kürəxning kiblinamisi kilixi lazim.

Əmdi mən partiyimizning Zhongguo məsililirini həl kiliç yolda hasil kiloqan, mohim siyasetlərgə

dair bolğan birkañqə enik hulasisini qüxəndürüp etimən.

Bizning Omumi Ganglingimiz

Zhongguo həlkining barlik Yapon baskunqilirioja karxi küqlirini səpərwər kılıp wə birlikkə kəltürüp, Yapon tajawuzqilirini üzül-kesil yokitix həm müstəkil, ərkin, demokratik, birlikkə kəlgən wə bayküqlük yengi Zhongguo kurux üçün, Zhongguo həlki, Zhongguo gongchəndangi wə barlik Yapon baskunqilirioja karxi demokratik partiyə-guruħlar əzara makul kərgən bir ortak ganglingoja intayın muhtaj.

Bundak ortak ganglingni omumi gangling wə konkirit gangling dəp ikki kisimqa bələx mümkün. Biz awal omumi gangling üstidə, andin konkirit gangling üstidə tohtilip etimiz.

Yapon tajawuzqilirini üzül-kesil yokitix wə yengi Zhongguo kuruxtin ibarət mohim aldinki xərt astida, Zhongguoning hazırlıqda biz kommunistlar mundak bir tüp nuktida Zhongguo ahalisinining əng zor kəpqligi bilən bir pikirdimiz. U bolsimu: Birinqidin, Zhongguoning dələt tüzümi qong pomix-xik - qong burzuaziyə diktaturiliqidiki, feodallik, faxistik wə həlkə karxi dələt tüzümi bolmaslıqı kerək, qunki guomindangning asasiy həkümran guruhi ning 18 yillik həkümranlıqı həlkə karxi

bundak tütümning pütünləy əbjioqi qıkkanlıqını ispatladı. İkkinqidin, Zhongguoda sap milli burzuaziyining koniqə demokratik diktaturilioğıdiki dələtni kuroqılımu bolmaydu, xuning üçün uni kuruxka urunmaslik lazımlı, qunki Zhongguoda, bir tərəptin, milli burzuaziyə iktisadiy jəhəttimu, siyasi jəhəttimu nəhayiti ajiz; yənə bir tərəptin, oyqanoğan, Zhongguoning siyasi səhnisidə küqlük əməkliyitini kərsətkən, kəng dihanlar sinipi. Xəhər uxxak burzuaziyisi, ziyalilar wə baxka demokratlarqa rəhbərlik kiliwat-kan Zhongguo puroletariyati wə uning rəhbiri—Zhongguo gongchəndangidin ibarət bundak yengi xərt allikaqan barlikka kəldi. Üqinqidin, Zhongguoning həzirki baskuqida, Zhongguo həlkining wəzipisi helimu milli zulumoğa, feodallık zulumoğa karxi turuxtin ibarət boluwatkan, Zhongguoning zərür ijtimali iktisat xərtliri tehi hazırlanmış wakitta, Zhongguo həlkining sotsiyalistik dəlet tütümünü əməlgə axuruximu mümkün əməs.

Undak bolsa, biz nimini təxəbbus kılımız? Biz Yapon tajawuzqılırını üzül-kesil məoqlup kiloqandın keyin, pütün məmlikət boyiqə mutlək kəpqilik həlkni asas kəlidioğan, ixqilar sinipi rəhbərligidə bolidioğan, birliksəplik demokratik ittipak asasıdiki dəlet tütümmini ornitixni təxəbbus kılımız, biz bundak dəlet tütümünü yengi demokratik dəlet tütümi dəp atayımız.

Bu—Zhongguo ahalisining əng zor kəpqılıgining təliwigə həkiki uyğun kəlidioğan dəlet tütümi, qunki,

birinqidin, u birqanqə milyon sanaət ixqiliri, birqanqə on milyon kol sanaət ixqiliri wə yallanma dihanlarning қollixiqa erixti wə erixixi mümkün; ikkinqidin, Zhongguo ahalisining 80 pirsəntini yəni 450 milyon ahalining 360 milyonini təxkil kiloqan dihanlar sinipiningmu қollixiqa erixti wə erixixi mümkün; üqinqidin, kəng xəhər uxak burzuaziyisi, milli burzuaziyə, kəyiming shenshilar wə baxka wətənpərvərlərningmu қollixiqa erixti wə erixixi mümkün.

Təbii, bu siniplar otturisida yənilə ziddiyətlər bar, məsilən, əmgək bilən kapital otturisidiki ziddiyət ularning kəzgə kərünərlik bir hili; xunga bu siniplarning hərkəysisida ohxax bolmiqan tələplər bar. Bundak ziddiyətlərni yokka qikirix, bundak ohxax bolmiqan tələplərni yokka qikirix sahtilik wə hata. Əmma, bundak ziddiyətlər, bundak ohxax bolmiqan tələplər pütün yengi demokratizim baskuqida ortak tələptin həlkip qüxüx dərijisigə yətməydu wə yətməsligi kerək. Bundak ziddiyətlər wə bundak ohxax bolmiqan tələplərni təngxigili bolidu. Muxundak təngxəx arkılık bu siniplar yengi demokratik dələtning siyasi, iqtisadiy wə mədiniyət kuruluxlirini birlikdə orunlaydu.

Biz təxəbbus kiliwatkan yengi demokratik siyasi qətning milli zulmini aqdurup taxlax, məmlikət iqidiki feodallik wə faxistik zulumlarnı yokitixtin ibarət, xuningdək biz bularni aqdurup taxlıqan

wə yokatqandin keyin, kona demokratik siyasi tütümni ornitixni əməs, bəlkı barlıq demokratik siniplarnı birləxtüridinqan birliksəplik siyasi tütümni ornitixni təxəbbus kilişimiz. Bizning bundak təxəbbusimiz Sun Zhongshən əpəndining inqilawiy təxəbbusi bilən pütünləy bir. Sun Zhongshən əpəndi ezi yazoqan «Zhongguo guomindangning məmlikətlik 1-kürultiyining hitapnamisi»də: "Yekinkı zaman dələtliridə həlk hökuki tütümi dəp atalqan tütüm, kepinqə, burzuaziyigə has bolup, addi həlkni ezix koralıqə aylinip kaldi. Guomindangning həlk hökuki məsligi bolsa omumi addi həlkə ortak bolup, azqılık adəmlər igiləp hususi kiliwalidiqan nərsə əməs" digən idi. Bu—Sun Zhongshən əpəndining uluk siyasi yolyoruqı. Zhongguo həlki, Zhongguo gongchəndangi wə baxqa barlıq demokratlar bu yolyorukni hərmətlixi wə kət'i ijra kilixi xuningdək bu yolyorukka hilaplik kılqan wə əkarxi qıqqan hərkəndək kixi wə hərkəndək guruh bilən kət'i kürəx kilixi, xundak kılıp, tamamən toqra bolqan bu yengi demokratik siyasi pirinsipni қoqdixi wə yüksəldürüxi lazımlı.

Yengi demokratik hakimiyət təxkilatlari demokratiyə-mərkəzləxtürük tütümini қollinixi, hər dərijilik həlk kurultayliri zor siyasi fəngzhenlarnı bəlgilixi, həkumətlərni saylixı kerək. Bu hakimiyət təxkilatlari həm demokratiyə, həm mərkəzləxtürük asasida bolıdu, yəni demokratiyə asasidiki mərkəzləxtürük,

mərkəzləxtürüx yetəkqılıgidiki demokratiyə asasida bolidu. Pəkət muxu tütümlə həm kəng demokratiyini ipadıləp, hər dərijilik həlk kurultaylirini yüksək hökükka igə kildi; həm dəlet ixlirini mərkəzləxtürüx asasida baxkurup, hər dərijilik həkümətlərni hər dərijilik həlk kurultayliri tapxuroqan barlik ixlarnı mərkəzləxtürüx asasida baxkurux imkaniyyitigə igə kildi, xuningdək həlkning barlık zərür demokratik paaliyətlirini kooqdaydu.

Armiyə wə baxka korallıq küqlər yengi demokratik dəlet hakimiyət organlirining möhim kismi, ular bolmisa, dələtni kooqdax mümkün əməs. Yengi demokratik dələtning barlik korallıq küqləri, huddi baxka hakimiyət organlıriqə ohxax, həlkə mənsup wə həlkni muhapizət kildi, ular azqılıq kixilərgə mənsup bolqan, həlkni ezidiqan kona armiyə, kona sakqi wahakazalaroq zadila ohximaydu.

Biz təxəbbus kiliwatkan yengi demokratik iktisatmu Sun Zhongshən əpəndining pirinsipliriqə uyğun. Yər məsilisidə Sun Zhongshən əpəndi "yər terioquqining yeri bolsun"ni təxəbbus kildi. Soda-sanaət məsilisidə Sun Zhongshən əpəndi yukarıda eytilqan hitapnamidə mundak digən idi: "Zhongguoluklarning wə qət'əlliklərning karhaniliridin yaki longduən haraktirdikiliri, yaki kəlimi bək kəng bolup hususılarning baxkuruxka küqi yətməydiqanlıri, məsilən, banka, təmüryol, hawa katnixi wə xuningqə ohxaxlar dəlet təripidin yoloqə koyulidu

wə idarə kilinidü; buning bilən hususi kapital tütümi həlk turmuxini əz qanggilioqa eliwalalmayıqan bolidü, kapitalni qəkləxning asasiy mənisi ənə xu." Hazırkı baskuqta iktisadiy məsililərdə biz Sun Zhongshən əpəndining bu təxəbbuslirioqa tama-mən koxulımız.

Bəzilər, Zhongguo kommunistliri xəhsilikni rawajlanduruxni yaklimaydu, hususi kapitalizimni rawajlanduruxni yaklimaydu, hususi mülükni mu-hapızət kiliixni yaklimaydu, dəp gumanlinidü, həkikəttə, bu toqra əməs. Milli zulum wə feodallıq zulum dəhxətlik türdə Zhongguo həlkining xəhsiliginin rawajlinixini boqup kəlməktə, hususi kapitalizimning rawajlinixini boqup kəlməktə wə kəng həlkning mal-mülkini wəyran kılıp kəlməktə. Biz təxəbbus kiliwatqan yengi demokratik tütümning wəzipisi bolsa dəl ənə xu boquxlarni yokitip wə ənə xu wəyran kilixlarni tohitip, kəng həlkning omumi turmuxtiki xəhsiliginin ərkin rawajlanduralixioqa, "həlk turmuxini qanggilioqa eliwalidiqan" əməs, bəlki həlk turmuxiqə paydilik bolqan hususi kapitalistik igilikni ərkin rawajlanduralixioqa kapa-lət berix, barlik halal hususi mülükərni қoqdaxtin ibarət.

Sun Zhongshən əpəndining pirinsiplirioqa wə Zhongguo inkilawining təjribilirigə asasən, hazırkı baskuqta Zhongguoning iktisadi dələt igiligi, husu-silar igiligi wə kopiratip igiligidin ibarət üq igilik-

tin tərkip tepixi lazımlı. Dələt igiligi digəndikidən dələt hərgiz “azqılık adəmlər igiləp hususi kiliwalidiqan” dələt bolmaslıqı kerək, qoşum puroletariyat rəhbərligidə “omumi addi həlkkə ortak bolqan” yengi demokratik dələt boluxi kerək.

Yengi demokratik mədiniyətmə ohxaxla “omumi addi həlkkə ortak bolqan” mədiniyət yəni milli, ilmiy, ammiwi mədiniyət boluxi kerək, hərgiz “azqılık adəmlər igiləp hususi kiliwalidiqan” mədiniyət bolmaslıqı kerək.

Yukurida bayan kiliňoqanlarning həmmisi biz kommunistlar hazırlıq baskuqta, pütün burzua demokratik inkilap baskuqida təxəbbus kiliwatkan omumi gangling yaki tüp gangling. Bizning sotsiyalizim wə kommunizim tüzümi toqrisidiki kəlgüsü ganglingimizə yaki əng yukuri ganglingimizə nisbətən eytkanda, bu—bizning əng təwən ganglingimiz. Bu ganglingni əməlgə koyqanda, Zhongguoni hazırlıq dələt əhwali wə jəmiyat əhwalidin bir kədəmə aloqa siljatkılı yəni mustəmlikə, yerim mustəmlikə wə yerim feodallik dələt wə jəmiyatın yengi demokratik dələt wə jəmiyatkə siljatkılı bolidu.

Bu ganglingda bəlgilən'gən puroletariyatning siyasi jəhəttiki rəhbərlik höküki wə puroletariyat rəhbərligidiki dələt igiligi bilən kopiratip igiligi sotsiyalistik amillar. Lekin bu ganglingning əməlgə axuruluxi bilən Zhongguo tehi sotsiyalistik jəmiyat bolup kətməydi.

Biz kommunistlar əzimizning siyasi təxəbbus-lirimizni hərgiz yoxurmaymız. Bizning kəlgüsü ganglingimiz yaki əng yukuri ganglingimiz Zhongguoni sotsiyalistik jəmiyat wə kommunistik jəmiyatkə elip baridu, bu enik wə xək-xübhisiz. Partiyimizning nami wə bizning Marksizimlik dunyakariximiz ənə xu kəlgüsü, qəksiz parlak, qəksiz güzəl ali qayini roxən kərsitip turuptu. Hər bir gongchəndang əzasi partiyigə kirgəndə, uning kəlbidə hazırkı yengi demokratik inkilap üçün kürəx kilix wə kəlgüsidi ki sotsiyalizim həm kommunizim üçün kürəx kilixtin ibarət ikki roxən nixan bolidu, u kommunizim düxmənlirining ahmaklık wə pəskəxlik bilən kilqan düxmənlilikliri, təhmətliri, til-hakarətliri yaki məshirilirigə pisənt kilmaydu; düxmənlərning bundak kilixiqa kət'i zərbə beriximiz lazıim. Guman da boluwatkan ak kəngül kixilərgə kəlsək, ularqa zərbə bərməstin, bəlki yahxi niyət bilən wə səwərilik bilən qüxənqə beriximiz kerək. Bularning həmmisi kılqə tutuk əməs, intayın oquq, intayın enik.

Lekin, barlıq Zhongguo kommunistliri, Zhongguodiki barlıq kommunizim həyrihahliri hazırkı bas-kuqtiki nixan üçün kürəx kilixi, milli zulum wə feodallik zulumoqa karxi turux üçün, Zhongguo həlkini mustəmliliklik, yerim mustəmliliklik, yerim feodallik pajiəlik təkdirdin kutuldurux wə purolətariyat rəhbərlik kılıdioqan, dihanlar azatlıqını asasiy məzmun kılıdioqan yengi demokratizim harak-

tiridiki yəni Sun Zhongshen əpəndining inkilawiy sənminzhuyisi haraktiridiki mustəkil, ərkin, demokratik, birlikkə kəlgən wə bay-küqlük Zhongguo kurux üçün kürəx kilixi lazım. Biz, dərwəkə, xundak kiliwatımız, biz kommunistlar kəng Zhongguo həlkə bilən birlikdə muxu nixan üçün baturluk bilən 24 yil kürəx kıldıq.

Hərkəndək bir communist wə kommunizim həyrihahı əgər muxu nixan üçün kürəx kilmisa, əgər muxu burzua demokratik inkilapni kəzgə ilmay, uningoşa səlla boxanglıq kilsa, səlla susluk kilsa, səlla sadakətsizlik kilsa, kizəqinlik bildürmişə, eziñning issik kenini təkəx wə hayatını kurban kilişkə təyyar turmisa, sotsiyalizim wə kommunizim toqrisida kuruk gəp satsa, u halda, u sotsiyalizim wə kommunizimoşa anglıq yaki angsız halda, azdurkəptur asılık kiloşan bolidu, anglıq wə sadık kommunizimqi hesaplanmaydu. Pəkət demokratizimni besip etkəndila, andin sotsiyalizimoşa yətkili bolidu, bu—Marksizmin əzgərməs kaidisi. Həlbuki, Zhongguoda demokratizim üçün boluwatkan kürəx tehi uzak dawam kildi. Yengi demokratik, birləşkən, birlikkə kəlgən dələt bolmay turup, yengi demokratik dələt igiliginin tərəkkiyati bolmay turup, hususi kapitalistik igilik wə kopiratip igiliginin tərəkkiyati bolmay turup, milli, ilmiy, ammiwi mədiniyətning yəni yengi demokratik mədiniyətning tərəkkiyati bolmay turup, birkañqə yüz milyon həlkəning xə-

siligining azatlılığı wə tərəkkiyati bolmay turup, bir eojiz söz bilən eytkanda, gongchəndang rəhbərligidiki, yengi xəkildiki, burzua haraktirdiki təltəküs demokratik inkilap bolmay turup, mustəmlilikə, yerim mustəmlilikə wə yerim feodallik harabilər üstigə sotsiyalistik jəmiyat kürməkçisi bolux — pütünləy ham hiyal, halas.

Bəzilər kommunistlarning nimə üqün kapitalizim-din korkmay, əksiqə, uning rawajlinixini məlum xərtlər astida təxəbbus kılıdiqanlıqını qüxənməydu. Bizning jawawimiz mana mundak addi: qət'əl jahangirlığının wə əz məmlikitimizdiki feodalizimning zulmi ornişa kapitalizimning məlum rawajlinixini koyux aləqa besixla əməs, bəlkı mukərrər bir jəryan. U burzuaziyigila paydilik bolup kalmastın, xuning bilən billə, puroletariyatımı paydilik, yaki puroletariyatka tehimu paydilik. Həzirki Zhongguoda qət'əl jahangirligi wə məmlikitimizning feodalizimi artukluk kiliwatidu, məmlikitimizning kapitalizimi bolsa artukluk kiliwatkini yok, əksiqə, bək azlik kiliwatidu. Xunisi ajayipki, Zhongguo burzuaziyisining bəzi jarqılırı kapitalizimni rawajlandurux təxəbbusunu toqridin-toqra otturişa կoyuxka jür'ət kilalmay, əgitip sezləydu. Yənə bəzilər bolsa hətta Zhongguoda kapitalizimning zərür rawajlinixişa yol կoyux lazımlıqını bıraklaş inkar kılıp, bir yolila sotsiyalistik jəmiyatka yətkili bolidu, sənminzhuyini wə sotsiyalizimni “birlə jəng bilən orunlax” kerək,

diyixidu. Nahayiti roxənki, bundak əhwallarning bəziliri Zhongguo milli burzuaziyisining ajizlioqını eks ettüridi, bəziliri bolsa qong pomixxik, qong burzuaziyining həlk ammisiqə karatkan aldamqılık wastisi. Biz kommunistlar Marksizimqə jəmiyat tərəkkiyati ənuniqə bolğan qüxənqilirimizgə asasən xuni enik bilimizki, Zhongguo xaraitida, yengi demokratik dələt tüzümidə dələtning əz igiligi, əmgəkqi həlkning yekkə igiligi wə kopiratip igiligidin taxkiri, hususi kapitalistik igilikning həlk turmuxini əz qanggiliqə eliwalalmaydiqan dairidə rawajlinixiqa jəzmən ongaylik tuqdurup berix kerək, xundak kılqandila, jəmiyatning aloqa rawajlinixiqa paydılık bolidu. Hərkəndək ərək gəp wə aldamqılıklar biz Zhongguo kommunistlirining səgək menjisini əkməktərək maydu.

Bəzilər, kommunistlarning “Sənminzhuyi bugünkü Zhongguo üçün zərür, partiyimiz uni təltəküs əməlgə axurux üçün kürəx kılıxni halaydu” dəp etirap kılqanlıqı səmimi bolmisa kerək, dəp gumanlinidu. Bu biz etirap kılqan, Sun Zhongshən əpəndi 1924-yili «Zhongguo guomindangining məmlikətlik 1-kurultiyining hitapnamisi»də qüxəndürüp etkən sənminzhuyining tüp pirinsipliri partiyimizning hazırlığı basquqtiki ganglingidiki yəni əng təwən ganglingidiki birkanqə tüp pirinsip bilən birdək ikənligini qüxənmigənliktin kelip qıkqan. Xuni kərsitix kərəkki, Sun Zhongshən əpəndining bu sənminzhuyisi

partiyimizning hazirki baskuqtiki ganglingi bilən həmmə jəhəttə əməs, pəkət birqanqə tüp pirinsip tila birdək. Partiyimizning yengi demokratik ganglingi Sun Zhongshən əpəndiningkidin, əlwəttə, kəp mukəmməl; bolupmu Sun Zhongshən əpəndi wapat bolqandin keyinki muxu 20 yil iqidə Zhongguo inkilawining tərəkkiyati partiyimizning yengi demokratizim nəziriysi, ganglingi wə əmiliyyitini nahayiti zor dərijidə rawajlandurdi, buningdin keyin tehimu zor dərijidə rawajlandurdu. Lekin, Sun Zhongshən əpəndining bu sənminzhuyisi, tüp haraktiridin eytkanda, buningdin burunkı kona sənminzhuyidin pərklinidiqan yengi demokratik gangling bolup, bu əlwəttə “Bügünkü Zhongguo üçün zərür”, əlwəttə “Partiyimiz uni təltəküs əməlgə axurux üçün kürəx kilihni halaydu”. Partiyimizning əng təwən ganglingi üçün kürəx kilih wə Sun Zhongshən əpəndining inkilawiy sənminzhuyisi yəni yengi sənminzhuyi üçün kürəx kilih Zhongguo kommunistliriqa nisbətən ikki ix əməs, asasən (həmmə jəhəttə əməs) bir ix. Xuning üçün, Zhongguo kommunistlirining inkilawiy sənminzhuyining əng sadık wə əng təltəküs əməlgə axuroquluların ikənligi burun ispatlanıqan wə hazır ispatliniwatkan bolupla kalmastın, bəlkı kəlgüsüdimu ispatlinidu.

Bəzilər, gongchəndang üstünlük kazanıqandan keyin, Rosiyini dorap, puroletariyat diktaturisini wə bir partiyə tüzümini ornitarmikin, dəp guman-

linidu. Bizning jawawimiz xuki, birnəqqə demokratik sinipning ittipakı asasidiki yengi demokratik dələt puroletariyat diktaturilioqidiki sotsiyalistik dələtkə pirinsip jəhəttə ohximaydu. Xək-xübhisizki, bizning bu yengi demokratik tüzümimiz puroletariyat rəhbərligidə, gongchəndang rəhbərligidə ornitilidu, lekin Zhongguoda pütün yengi demokratik tüzüm məzgilidə, bir sinip diktaturilik kılıdqan wə həkumət organlarını birlə partiyə longduən kiliwaldıqan tüzüm boluxi mümkün əməs wə xuning üqünmu bolmaslıqı kerək. Baxka hərkəndək partiyə, hərkəndək ijtimali guruh yaki xəhs gongchəndangoja nisbətən düxmənlilik pozitsiyisidə əməs, bəlkı həmkarlixix pozitsiyisidə bolidiqanla bolsa, bizning ular bilən həmkar laxmaslıqka asasımız yok. Rosiyə tarixi Rosiyə tüzümini wujutka kəltürdi, u yerdə kixini kixi ekispilatatsiyə kılıdqan ijtimali tüzüm bikar kılindi, əng yengi xəkildiki demokratik yəni sotsiyalistik siyasi, iqtisadiy tüzüm wə mədiniyət tüzümi əməlgə axuruldi, sotsiyalizimoja karxi barlıq partiyilər həlk təripidin iroqitip taxlandı, həlk pekət bolxewiklar partiyisinila himayə kıldı, xunga Rosiyə wəziyyiti barlıkka kəldi, bu ular üçün pütünləy zərür wə pütünləy muwapik. Lekin Rosiyining hakimiyyət organlarında bolxewiklar partiyisidin baxka partiyə bolinqan xaraittimu, ixqilar, dihanlar wə ziyalilar ittipakı yaki partiyiliklər bilən partiyisizlər ittipakı tüzümi əməlgə axuruldi,

hakimiyət organlarında ixləydiqanlar pəkət ixqilar sinipidikilər yəki bolxewiklər bilənla qəkliniq kalmidi. Zhongguoning hazırkı baskuqtiki tarixi Zhongguoning hazırkı baskuqtiki tüzümini wujutka kəltüridü, uzak wakit dawamida biz üçün pütünləy zərür wə pütünləy muwapiq bolqan, xuning bilən billə, Rosiyə tüzümidin pərklinidiqan alahidə bir xingtəy yəni birləşqə demokratik sinipning ittipakı asasidiki yengi demokratik dələt xingtəyi wə hakimiyət xingtəyi wujutka kelidü.

Bizning Konkirit Ganglingimiz

Yukurida bayan kilinən omumi ganglingə asasən, partiyimizning hərkəysi dəvrlərdə yənə konkirit ganglingi boluxi lazımdır. Pütün burzua demokratik inkilap baskuqida, birkənqə on yil dawamida bizning yengi demokratik omumi ganglingimiz əzgərməydi. Əmma bu qong baskuqning hərkəysi kiçik baskuqlırıda əhwal əzgərgən wə əzgiriwatkan ikən, bizning konkirit ganglingimizdəmə əzgirix bolmay kalmaydu, bu—təbii ix. Məsilən, beýfa uruxi dəwridə, yər inkilawi uruxi dəwridə wə Yapon baskunqlırıqa karxi urux dəwridə bizning yengi demokratik omumi ganglingimiz əzgərgini yok, əmma konkirit ganglingimiz muxu üq dəwrədə əzgirip turdi, bu düxmən koxun wə dost koxunlarda üq dəwrədə əzgirixlər bolqanlıq idin boldi.

Hzazir Zhongguo həlkı mundak əhwalda turmakta: 1) Yapon tajawuzqılıri tehi məqlup kılın-qını yok; 2) milli ittipaklıkni wujutka kəltürüp, barlik Yapon baskunqılırioqa karxi küqlərni tezdir səpərwər kılıp wə birlikkə kəltürüp, ittipakdax dələtlərgə maslixip, Yapon tajawuzqılırını məqlup kılıx üçün Zhongguo həlkı ittipaklıxixka wə demokratik islahat yürgüzüxkə intayın muhtaj; 3) guomindang həkümiti milli ittipaklıkka bəlgünqılık salmakta, bundak demokratik islahatka toşkunluk kilmakta. Bu əhwalda bizning konkirit ganglingimiz yəni Zhongguo həlkining hazırkı tələpliri nimə?

Biz təwəndiki tələplərni muwapik bəki əng təwən tələpler dəp karaymız.

Barlik küqlərni səpərwər kılıp, ittipakdax dələtlərgə maslixip, Yapon tajawuzqılırını üzül-kesil məqlup kılıx wə həlkara teqlik ornitix; guomindangning bir partiyə diktaturisini əməldin qaldurup, demokratik birləxmə həkümət wə birləxmə tongshuəybu қuruxni tələp kılıx; milli ittipaklıkka bəlgünqılık salqarıqi wə həlkə karxi turqarıqi Yaponpərəslər, faxist unsurlar wə məqlubiyətqilərni jazalap, milli ittipaklıkni wujutka kəltürüxnı tələp kılıx; iqliki urux weyjisini pəyda kılqarıqi əksiyətqilərni jazalap, iqliki teqlikni təminləxnı tələp kılıx; wətən hainlərini jazalaxni, düxmən'gə təslim bolqan jün'guənlərgə jaza yürüxi kılıxni wə Yapon jasuslərini jazalaxni tələp kılıx; həlkni basturidioqan

barlik eksiyətqil ixpiyonluk organirini wə ixpiyonluk hərkətlərini həm jaza lagirlirini əməldin kalduruxni tələp kilix; həlkning söz, mətbuat, yığın etküzüx, təxkilatlarqa uyuxux, idiyə, etikat həm tən ərkinliklirini boqıldıqan barlik eksiyətqil əmir-pərmanlarnı əməldin kaldurup, həlkni toluq ərkinlik həkukiqə igə kilişni tələp kiliş; barlik demokratik partiyə-guruhlarning ənunı etirap kilişni tələp kiliş; barlik wətənpərvər siyasi məhbəslərni azat kilişni tələp kiliş; Zhongguo azat rayonlarını qorxiwalıqan wə ularoqa hücum kiliwatkan barlik əoxunlarnı kayturup ketixni xuningdək bu əoxunlarnı Yapon baskunqılırioqa karxi uruxning aldinkı sepiqə apirip selixni tələp kiliş; Zhongguo azat rayonlirining Yapon baskunqılırioqa karxi barlik əoxunlirini wə həlk saylıqan barlik həkümətlirini etirap kilişni tələp kiliş; azat rayonlarnı wə ularning əoxunlirini mustəhkəmləx həm kengəytixni, koldin kətkən barlik yərlərni kayturuwelixni tələp kiliş; koldin kətkən rayonlardiki həlkning yər astı əoxun təxkil kilip, korallik kozqılang təyyarlixioqa yardəm berixni tələp kiliş; Zhongguo həlkining əzlügidin korallinip, yurtini həm wətinini koqdixioqa yol koyuxni tələp kiliş; guomindang tongshuəybüsining biwastə rəhbərligidə bolqan, uruxta daim məqlup bolup keliwatkan, həlkni daim əzip keliwatkan wə əzigə yatlarnı daim yəkləp keliwatkan əoxunlarnı siyasi wə hərbi jəhətlərdin əzgərtixni,

məqlubiyətkə jawapkar jianglinglarnı jazalaxni tələp kiliş; hərbi hismət ətəx tütümini yahxilaxni, jün'guən wə əskərlərning turmuxini yahxilaxni tələp kiliş; aldinkı səptiki jün'guən wə əskərlərning hatırjəm urux kilixi üçün Yapon baskunqılıriqa қarxi turuwatkan hərbilərning ailə təwəlirigə etiwar berixni tələp kiliş; wətən üçün kurban bolqan jəng-qılerning ailə təwəlirigə etiwar berix, meyip bolqan hərbilərgə etiwar berix, hərbi səptin kaytkanlar-nı turmux wə ixka orunlixix məsilisini həl kili-xiqa yardəm berixni tələp kiliş; uruxka ongaylik tuqdurux üçün hərbi sanaətni tərəkki kilduruxni tələp kiliş; ittipakdax dələtlərning koral-yarak wə maliyə jəhəttiki yardəmlirini Yapon baskunqılıriqa қarxi urux kiliwatkan қoxunlarqa adil təksim kiliş berixni tələp kiliş; hiyanətqi əməldarlarnı jazalap, pak siyasını əməlgə koyuxni tələp kiliş; ottura wə təwən dərijilik hekümət hadimlirining təminatını yahxilaxni tələp kiliş; Zhongguo həlkıqə demokratik hüquq berixni tələp kiliş; həlkni ezidiqan bao-jia tütümi^④ni əməldin kalduruxni tələp kiliş; haniwəy-ran bolqanlarqa wə apətkə uqriqanlarqa kutkuzux berixni tələp kiliş; kəp miktarda kutkuzux pondi təsis kiliş, wətən zimini kayturuwelinqandın keyin, koldin kətkən rayonlarda kiyinqılık tartkan həlkərgə kəng kələmdə kutkuzux berixni tələp kiliş; eçir baj-seliklarnı əməldin kaldurup, bir-likkə kəlgən, daramətkə karap exip baridiqan

bajni əməlgə koyuxni tələp kilix; yeza islahatini əməlgə koyuxni, ijarə wə əsümnə keməytixni, ijarigə aloqaların dawamlıq terix həkukişa muwapik kapalət berixni, namrat dihanlarqa təwən əsüm bilən kərz pul berip həm dihanlarnı təxkilləp, yeza igilik ixləpqikirixini rawajlanduruxka ongaylik tuqduruxni tələp kilix; guənliao kapitalni mən'i kilişni tələp kilix; hazır yürgütülüwatkan iktisadiy həkümrənlək siyasetini əməldin kəlduruxni tələp kilix; kəqəz pulning qəksiz pahallixip ketixi wə mal bahasining qəksiz ərləp ketixini tohtitixni tələp kilix; həlk iqidiki sanaətkə yar-yələk boluxni, həlk iqidiki sanaətning kapital kərz elixi, ham əxya setiwelixi wə məhsulatlarını setixi üçün ongaylik tuqdurup berixni tələp kilix; ixqiların turmuxini yahxilaxni, ixsız kalojan ixqilarqa kutkuzux berixni wə ixqiları təxkilləp, sanaət ixləpqikirixini rawajlanduruxka ongaylik tuqduruxni tələp kilix; guomindangning partiyiwilextürük maaripi^⑤ni əməldin kəldurup, milli, ilmiy, ammiwi mədiniyət wə maaripni rawajlanduruxni tələp kilix; okutkuqi-hizmətqılerning turmuxini wə ilmiy ixlar bilən xuqullinix ərkinligini kapalətləndürüxi tələp kilix; yaxlar, ayallar wə baliların mənpəətini köqdaxni, okuxsız kalojan yaxlarqa kutkuzux berixni xuningdək yaxlar wə ayalları təxkilləp, Yapon baskunqılırioşa karxi uruxkumu wə jəmiyatning aləqə besixiqimu paydılık hər hil hizmətlərgə barawərlik asasta

katnaxturuxni, neka ərkinligi, ər-ayallar barawərligini əməlgə axuruxni, yaxlar wə balilarnı paydilik bilim elix pursitigə igə kiliixni tələp kiliç; məmlikət iqidiki az sanlık millətlərgə bolğan muamilini yahxilax wə az sanlık milletlərdə milli aptonomiyə hokuki boluxioqa yol koyuxni tələp kiliç; Zhongguo muhajirlirining mənpəətinini koqdax wə wətən'gə kaytkan Zhongguo muhajirliriçə yar-yələk boluxni tələp kiliç; Yapon tajawuzqılırinining zulmidin keçip Zhongguoqa kəlgən qət'əlliklərni koqdax wə ularning Yapon tajawuzqılıriçə karxi kürixigə yar-yələk boluxni tələp kiliç; Zhongguo bilən Sovet ittipakining dələt munasiwitini yahxilaxni tələp kiliç wə baxkilar. Bularni orunlaxta, əng möhimi, guomindangning bir partiyə diktaturisini dərhal əməldin kaldurup, barlik Yapon baskunqılıriçə karxi partiyə-guruhlarning wə partiyə-guruhsızlarning wəkillirini əz iqigə aloğan, məmlikət boyiqə birlikkə kəlgən, demokratik, birləşmə, wakitlik mərkiziy həkumət kuruxni tələp kilixtin ibarət. Muxu aldinkı xərt bolmay turup, pütün məmlikət mikyasida, atap eytkanda, guomin-dang həkümrənləqidiki rayonlarda bir kədər həkiki bolğan islahatlarnı yüргüzüx mümkün əməs.

Bularning həmmisi—Zhongguodiki kəng həlk ammisining awazi, xundakla ittipakdax dələtlərdiki kəng demokratik jamaətqılıkning awazi.

Yapon baskunqılıriçə karxi demokratik partiyə-guruhlar əzara makul kərgən əng təwən konkirit

ganglingning boluxi pütünləy zərür, biz Yukurida eytiloqan ganglingni asas kılıp, ular bilən məslihət-ləxməkqimiz. Hərkəysi partiyilərdə ohxax bolmioqan tələpler boluxi mümkün, əmma hərkəysi partiyilər əzara ortak bir gangling üstidə kelixixi kerək.

Bundak gangling — guomindang həkümranlıq kılıp turoqan rayonlar üçün hazırlaq tehi tələp süpitidiki gangling; koldin kətkən rayonlar üçün, yər astı köxün təxkil kılıp korallik əzəmətli qozqıllang təyyar laxni hesapka almioqanda, bu rayonlar kayturuwelinoqandan keyin əməlgə axurulidioqan gangling; azat rayonlar üçün bolsa allikaqan əməlgə axuruloqan wə da-wamlik əməlgə axuruxka tegixlik bolοqan gangling.

Zhongguo həlkining Yukurida bayan kiliqan hazırlığı tələpləri yaki konkirit ganglingi urux waktidiki wə uruxtin keyinki birmunqə qong məsililərni əz iqigə alidu, bu məsililərni təwəndə qüxəndürüp etüxkə toqra kelidu. Bu məsililərni qüxəndürgəndə, guomindangning asasiy həkümran guruhining hata nuktiinəzərlirini tənkit kılımız, xuning bilən bir wakitta baxka kixilərning bəzi gumanlıriqimu jawap berimiz.

**Birinqi, Yapon Tajawuzqilirini Üzül-Kesil
Yökitix, Yerim Yolda Murəssəli-
xixkə Yol Koymaslık**

Kahire yiqini®, Yapon tajawuzqilirini xərtsiz

təslim kiliş kerək, dəp karar kıldı, bu toqra. Əmma, hazır Yapon tajawuzqılırı murəssə asasidiki sülhigə erixix qərizidə yoxurun hərkətlənməktə; guomindang həküməti iqidiki Yaponpərəslərmə Nənjing korqak həküməti arkilik Yaponiyining yoxurun əlqılırı bilən yəng iqidə alakə kilişmaka, ularning bu hərkətləri qəklən'gini yok. Xuning üqün, yerim yolda murəssəlixix həwpı toluk etüp kətkini yok. Kahirə yiqini yənə Dongbey 4 əlkini, Təywənni wə Penghu takım arallırını Zhongguoqa kayturup berixni karar kıldı, bu nahayiti yahxi. Əmma guomindang həkümətinin hazırları yürgüzüwatkan siyasitigə karioqanda, guomin-dang həkümətigə tayinip Yalujiang dəryasiqiqə urux kiliş berip, koldın kətkən barlıq yərlərni kayturuwelix mümkün əməs. Bundak əhwalda Zhongguo həlkə qandak kiliş kerək? Zhongguo həlkə guomin-dang həkümətidin Yapon tajawuzqılırını üzül-kesil yokitixni tələp kiliş, yerim yolda murəssəlixixkə yol koymasılıqı kerək. Murəssəlixix yolidiki barlıq süikəstlik hərkətlərni dərhal tosuxi lazim. Zhongguo həlkə guomindang həkümətidin hazırlıq kolliniwat-kan Yapon baskunqılırioqa passip karxi turux siyasitini əzgərtip, barlıq hərbi küqlirini Yapon baskunqılırioqa karxi aktip urux kilişka ixlitixni tələp kiliş kerək. Zhongguo həlkə əz armiyisi—8-armiyə, yengi 4-armiyə wə baxka həlk əxunlirini kengəytixi xuningdək düxmənning kədimi yətkən həmmə jayda Yapon baskunqılırioqa karxi korallik

küqlərni kəng kələmdə, əzlügidin rawajlanduruxi, ittipakdax dələtlərgə biwastə maslixip urux elip berip, koldin kətkən barlik yərlərni kayturuwelixka təyyarlinixi, hərgiz guomindangoqila yələnməsligi kerək. Yapon tajawuzqilirini məəqlup kilix Zhongguo həlkining mukəddəs hökuki. Əgər əksiyətqilər Zhongguo həlkini bu mukəddəs höküktin məhrum kilmakqi bolsa, Zhongguo həlkining Yapon baskunqiliriqa karxi paaliyətlirini basmakqi bolsa, Zhongguo həlkining Yapon baskunqiliriqa karxi küqlirini buzmakqi bolsa, u halda, Zhongguo həlkı ularqa nəsihət kılıp nətiyə qikiralmıqandin keyin, əzini köqdax məydanida turup, ularqa kət'i kayturma zərbə berixi kerək. Qünki Zhongguo əksiyətqilirinin milli mənpəətkə hainlik kilixtək əksiyətqil hərkətləri pütünləy Yapon tajawuzqiliriqa yardım bərgənlik bolidu.

Ikkinqi, Guomindangning Bir Partiyə Diktaturisini Əməldin Kaldurup, Demokratik Birləxmə Həkümət Kurux

Yapon tajawuzqilirini üzül-kesil yokitix üçün pütün məmlikət dairisidə demokratik islahat yürügüzüx lazim. Bundak kilix üçün, guomindangning bir partiyə diktaturisini əməldin kaldurup, demokratik birləxmə həkümət kurmay mümkün əməs.

Guomindangning bir partiyə diktaturisi—əmili-

yəttə guomindang iqidiki həlkə karxi guruhning diktaturisi, u—Zhongguoning milli ittipaklıqining buzoqunqisi, Yapon baskunqılıriqa karxi uruxning guomindang jəng məydanidiki məqlubiyitining jawapkari, Zhongguo həlkining Yapon baskunqılıriqa karxi küqlirini səpərwər kiliş wə birlikkə kəltürüxning asasiy tosaləqusi. Zhongguo həlki 8 yillik Yapon baskunqılıriqa karxi uruxning aqqık təjribiliridin bu diktaturining jinayətlirini qongkur qüxəndi, uni dərhal əməldin kalduruxni nahayiti təbii əhalda tələp kıldı. Həlkə karxi bu diktatura iqliki urux balayı-apitiningmu mənbəsi, əgər u dərhal əməldin kaldurulmisa, iqliki urux pajıəsi yənə tuqulidu.

Zhongguo həlkining həlkə karxi bu diktaturini əməldin kalduruxni tələp kiliş awazi xu kədər omumyüzlük wə jaranglıkı, guomindang dairilirinin əzimu “xünzhengoşa baldurraq hatimə berix”ni axkara etirap kilmay turalmidi, buningdin “xünzheng” yaki “bir partiyə diktaturisi” digən nimilərning ənqılık dərijidə kixilər nəziridin qüvkənligini, abroyi təkulgənligini kərgili bolidu. Zhongguoda hazırlı, “xünzheng” yaki “bir partiyə diktaturisi”ning birər paydisi bar, uni əməldin kalduruxka yaki uningoşa “hatimə berix”kə bolmayıdu, dəp eytixka jür’ət kılalaydiqan birmu kixi əalmidi, bu—hazırkı wəziyəttiki qong bir əzgirix.

“Hatimə berix”ning lazımlığı enik wə xübhisiz

bolup qaldı. Əməma қandaқ hatimə berixkə kəlgəndə pikir ihtilapliri tuquldi. Biri, dərhal hatimə berip, demokratik, wakitlik birləxmə həkümət kurux kerək, dəydu. Yənə biri, keyinqirək hatimə berix kerək, "guomindahuy" qakirip, "hakimiyətni həlkə kayturux" kerək, lekin hakimiyətni birləxmə həkümətkə ətküzüp bərgili bolmaydu, dəydu.

Buning mənisi nimə?

Bu—ikki hil ixləxning ipadisi, u bolsimu həkiki ixləx wə sahta ixləx.

Birinci hili həkiki ixləx. Bu huddi biz yuğurida otturiqə köyojan Zhongguo həlkining hazırlığı tələplirigə ohxax, guomindangning bir partiyə diktatürüsini əməldin kaldurup, guomindang, gongchəndang wə demokratiyə ittipakining həm partiyə-guruhsızlarning wəkilliridin tərkip tapkan wakitlik mərkiziy həkümət kuruxni dərhal elan kılıx, məmuri ixlarnı yoloja köyuxning demokratik ganglingini elan kılıx, xuning bilən milli ittipaklıknı əsligə kəltürük, Yapon tajawuzqılırını məq'lup kilixtin ibarət. Bu ixlarnı muhakimə kılıx üçün partiyə-guruhlar wə partiyə-guruhsızlar wəkillirining yumulak joza yiojinni qakirip, kelixinim hasil kilip ixka kirixix kerək. Bu—ittipaklık fangzheni, Zhongguo həlkə bu fangzhenni kət'i himayə kılıdu.

Ikkinçi hili sahta ixləx. Kəng həlkning wə barlıq demokratik partiyə-guruhlarning tələplirigə karimay, əzbeximqılık bilən guomindangning həlkə

karxi guruhining qanggilidiki “guomindahuy” digən nimini qakirix wə bu dahuya, əmiliyəttə hakim mutləklikni saklap қalidiqan, demokratiyigə karxi turidiojan “asasiy kanun” digən nimini қobul kilix, xundak kilip, pəkət birnəqqə on guomindangqi өz aldioja təyinliwalıqan, həlk iradisi zadila asas kılın-miqañ, həlkə tengilojan wə қanunsız bolqan guominzhengfu digən nimigə қanuniy digən tonni kiy-güzüp, yalqandin “hakimiyətni həlkə kayturoqan” bolup, əmiliyəttə yənə xu guomindangning həlkə karxi guruhıqə “hakimiyətni kayturux”. Kimki buningoja koxulmisa, uni “demokratiyə”ni buzdi, “birlik”ni buzdi, diyix wə buni uningoja karita jaza yürüxi buyruqını elan kiliç üçün “asas” kiliç. Bu—bəlgünqilik fangzheni, Zhongguo həlkı bu fangzheñoja kət'i karxi turidu.

Bizning həlkə karxi noqilirimizning muxundak bəlgünqilik fangzheniqa asasən kollanmakqi bolu-watkan tədbirliridə ularning əzini halakət yoliqə ittiriwetidiqan həwp bar. Ular əz boynıqə bir sırtmak salmakqi, salqandimu mənggü yexilməy-diqañ kilip salmakqi, bu sırtmak “guomindahuy” dəp atılıdu. Ularning əslı əqərizi xuki, “guomindahuy” digən nimini ənggüxtər kiliwelip, uni ixka selip, birinqidin, birləxmə həkümət kuruxni tosmak-qi; ikkinqidin, hakim mutlək həkümranlıqını saklap kalmakqi; üçinqidin, iqliki urux üçün bana təyyar-limakqi. Əmma, tarihning logikisi ularning əqərizi-

ning tətürigə mangidu, ular “əz putiqə ezi palta qapıdu”. Qünki hazır həmmigə ayanki, guomindang həkümranlıq kılıp turoğan rayonlarda həlkə ərkinlik yok, Yapon karakqılırı ixqalıiyitidiki rayonlarda həlk saylamoğa қatnixalmaydu, ərkinlikkə erixkən Zhongguo azat rayonlirini bolsa guomindang həkümiti etirap kilmaydu, bundak xaraitta nədiki guomindahuy wəkilliri bolsun? Nədiki “guomindahuy” bolsun? Hazır aqimiz dəp dawrang selixiwatkını yənə xu iqki urux dəwridə, buningdin 8 yil burun guomindangning hakim mutlək həkümiti ezi yasap qikkan guomindahuy digən nimidin ibarət. Əgər bu guomindahuy eqilib kalsa, pütün məmlikət həlkining қарxilioqını қozqıxi turoğan gəp, u qağıda bizning həlkə karxi noqilirimiz əzini kəyərgə koyar? Ahir berip, əgər yasalma guomindahuy eqilib kalsa, bu ularning əzini əhalikət yolioğa ittiridu, halas.

Biz kommunistlar guomindangning bir partiyə diktaturisiqa hatimə berixning ikki baskuqını ottu-riqa koyımız: birinqi baskuq—hazırkı məzgildə hərkaysi partiyə-guruqlar wə partiyə-guruhsızlar wəkillirining kelixixi arkilik wakitlik birləxmə həkümət kurux; ikkinqi baskuq kəlgüsü məzgildə ərkin wə qək қoyulmıqan saylam arkilik guomindahuy qakirip, rəsmi birləxmə həkümət kurux. Kiskisi, bularning ikkilisi birləxmə həkümət bolup, əhatnixiñi haliqan barlıq siniplar wə partiyilərning wəkillirini ittipaklaxturup, demokratik ortak

gangling asasida, hazırkı kündə Yapon baskunqılırioqa karxi turux wə kəlgüsidiə dələt kurux üçün kürəx kilidu.

Guomindangqilar ning yaki baxka partiyilər, guruhlar ning wə xəhslərning kandak təsəwwur kili xidi, halax yaki halimaslıq idin, anglik yaki aŋsiz boluxidin kət'i nəzər, Zhongguo pəkət muxu yoloqla mangidu. Bu — tarihning қanuniyiti, mükərrər wə saklanqılı bolmaydiqan yönülüx, buni heqkandak küq ezcərtəlməydu.

Bu məsilidə wə demokratik islahatka alakıdar baxka hərkəndək məsilidə biz kommunistlar xuni ukturimizki, guomindang dairilirining hazırlı əzinəning hata siyasetidə kanqılık kattık turuwatkanlı-qidin wə tənpəndin wakitni sozux. jamaətqılıkning kəzini boyax wastisi süpitidə kanqılık paydiliniwat-kanlıqidin kət'i nəzər, pəkət ular əzinəning hazırlı hata siyasetidin wazkeqixni halap, demokratik islahat yürgütükkə koxulidioqanla bolsa, biz ular bilən bolqan tənpənni əsligə kəltürüxnı halaymız. Əmma, tənpənning asası Yapon baskunqılıriqa karxi turux, ittipaklixix wə demokratiyidin ibarət bax fangzhen üstigə koyuluxi lazımlı, bu bax fangzhendin qətligən qarə, fang'ın digən nimilər yaki baxka kuruk gəplərning həmmisigə, ularning kanqılık qiraylık anglinixidin kət'i nəzər, biz koxulalmayımız.

Üqinqi, Həlk Ərkinligi

Hazırkı wakitta Zhongguo həlkining ərkinlikni kolqa kəltürüz kürixinining nixani aldi bilən wə asasən Yapon tajawuzqılıriqa қaritilidu. Əmma guomindang həkumeti həlkni ərkinliktin məhrum kılıp, həlkning put-kolini qüxəp, ularni Yapon tajawuzqılıriqa қarxi turalmaydioğan kılıp қoydu. Bu məsilini həl kilmay turup, barlıq Yapon baskunqılıriqa қarxi küqlərni pütün məmlikət mikyasıda səpərwər kılqılı wə birlikkə kəltürgili bolmayıdu. Biz eż ganglingimizda bir partiyə diktaturisini əməldin қaldurux, birləxmə həkumət kurux, ixpiyonlukni əməldin қaldurux, ərkinlikni boqıldıqan əmir-pərmanlarıni əməldin қaldurux, wətən hainliri, jasuslar, Yaponpərəs-lər, faxist unsurlar wə hiyanətqi əməldarlarıni jazalax, siyasi məhbuslarıni azat kiliç, demokratik partiyə-guruhlarning kanuniy ornını etirap kiliç, azat rayonlarıńı қorxiwalıqan wə ularoğa hujum kiliwat-kan koxunlarıńı kayturup ketix, azat rayonlarıńı etirap kiliç, bao-jia tütümini əməldin қaldurux tələplirini xuningdək iqtisat, mədiniyət wə ammiwi hərkətkə dair baxxa birmunqə tələplərni otturioğan қoyduk, buningdin məksət həlkning boynıqə selin-qan sırtmaknı yexip taxlap, həlkni Yapon baskunqılıriqa қarxi turux, ittipaklixix wə demokratiyini kolqa kəltürüz ərkinligigə igə kiliç idi.

Ərkinlikni həlk ezi kürəx bilən kolqa kəltüridü, uni heqkim iltipat kilip bərməydu. Zhongguo azat rayonlirining həlkə ərkinlikni kolqa kəltürdi, baxka yərlərdiki həlkələrmə xundak ərkinlikni kolqa kəltürüxi mümkün wə lazim. Zhongguo həlkə kolqa kəltürgən ərkinlik ənqə kəp bolsa, təxkillik demokratik küqlər ənqə zor bolsa, birlikkə kəlgən, wakitlik birləxmə həkümət kuruxka xunqə imkaniyət tuqulidu. Bundak birləxmə həkümət kuruluxi bilənla, u əz newitidə həlkə toluk ərkinlik berip, birləxmə həkümətning asasını mustəhkəmləydu. Ənə xu qaqdila, Yapon tajawuzqılıri yokitiloqandin keyin, pütün məmlikət ziminida ərkin wə qək koyulmuşan saylam etküzüx, demokratik guomindahuynı wujutka kəltürük, birlikkə kəlgən, rəsmi birləxmə həkümət kurux imkaniyiti tuqulidu. Həlkə ərkinlik bolmisa, həkikətən həlk saylıqan guomindahuy bolmayıdu, həkikətən həlk saylıqan həkümətmə bolmayıdu. Bu qüixinixlik əməsmu?

Həlkəning səz, mətbuat, yioqın etküzüx, təxkilatlarqa uyuxux, idiyə, etikət həm tən ərkinlikliri əng möhim ərkinliklər. Bu ərkinliklər Zhongguo ziminida pəkət azat rayonlardıla təlteküs əməlgə axtı.

Sun Zhongshən əpəndi 1925-yili wapat bolux al-dida kılqan wəsiyyitudə: "Mən həlk inkilawi üçün 40 yil tirixtim, buningdin məksət Zhongguoning ərkinligi wə barawərligini izləx idi. 40 yillik təjribəmdə, bu məksətkə yetix üçün, həlk ammisini oyqitip wə

dunyada bizni əzi bilən barawər kəridioqan millətlər bilən birlixinip, birlikdə kürəx kiliixning lazimlioqını qongkur qüxəndim” digən idi. Sun Zhongshən əpəndidin yüz ərigən yarimas əwlatlar həlk ammisini oyqatmadı, bəlkı həlk ammisini əzdi, həlk ammisini səz, mətbuat, yioqın etküzüx, təxkilatlar oqa uyuxux, idiyə, etikat həm tən ərkinlik hökükliridin pak-pakız məhrum қildi; həlk ammisini həkiki oyqatkan, həlk ammisining ərkinlik höküklirini həkiki muhapizət kiloqan gongchəndangni, 8-armiyini, yengi 4-armiyini wə azat rayonlarnı bolsa “hain partiyə”, “hain armiyə”, “hainlar rayoni” dəp ataxtı. Biz hək bilən nahək astin-üstün kiliwetilidioqan bundak dəwrning qapsanrak ətüp ketixini ümit қılımız. Əgər hək bilən nahək astin-üstün kiliwetilidioqan bundak wakit uzakka sozulidioqan bolsa, Zhongguo həlkı uningoqa takət kilip turalmaydu.

Tətinqi, Həlk Birliyi

Yapon tajawuzqılırını yokitix üçün, iqliki uruxni tosux üçün, yengi Zhongguo қurux üçün, bələn’gən Zhongguoni birlikkə kəlgən Zhongguooqa aylandurux lazim, bu—Zhongguo həlkining tarixiy wəzipisi.

Əmma kandaq birlikkə kəltürüx kerək? Həkim mutləklərning mustəbitlik yoli bilən birlikkə kəltürüx kerəkmu, yaki həlkning demokratiyə yoli bilən birlikkə kəltürüx kerəkmu? Yüən Shikəydin tartip

Beyyang jünfalarning həmmisi mustəbitlik yoli bilən birlikkə kəltürüxni təkitləp kəlgən idi. Lekin nətijə kandak boldi? Nətijə, jünfalarning arzusining əksiqə, birlikkə kelix əməs, bəlünük boldi, ahir ularning əzliri təhttin domilap qüxti. Guomindangning həlkə karxi guruhi Yüən Shikəyning kona yolioqa warislik kilip, mustəbitlik yoli bilən birlikkə kəltürüxni izləp, top-toqra 10 yil iqliki urux elip bardı, nətijidə Yapon tajawuzqılırinin besip kirixigə yol ekip bərdi, əzliri bolsa Emeysən teqip^⑦ qəna tikilixti. Ular hazırlı təqədə turup əzlirining mustəbitlik yoli bilən birlikkə kəltürüxi toqrisida jar selixiwatidu, buni kimgə anglatmakqi? Buningə kulak selixni halaydiqan birər wətənpərvər, wijdanlıq Zhongguoluk barmu? Beyyang jünfalarning 16 yillik həkümranlıqını, yənə guomindangning 18 yillik hakim mutlək həkümranlıqını baxtin kəqürgən həlk toluk təjribigə igə bolup kaldı, ularning kezi roxənləxti. Ular qəna hakim mutləklərning mustəbitlik yoli bilən birlikkə kəltürüxi əməs, həlk ammisining demokratiyə yoli bilən birlikkə kəltürüxi kerək. Biz kommunistlar 1935-yili-la Yapon baskunqılıriqa karxi milli biriksəp fang-zhenini otturiqə koyqan iduk, bu yoldiki kürəxni bir künmu tohtatmiduk. 1939-yili guomindang əzinin «Yat partiyilərning paaliyətlirini qəkləx qarisi» digən əksiyətqıl qarisini yürgüzüp, təslim bolux. bəlünük, arkıqə qekinix weyjisini tuqduroqan wə guomindangqlar əzlirining mustəbitlik yoli bilən

birlikkə kəltürüt digən nimisi toqrisida jar salqan qaoğda, biz yənə mundak digən idük: birlik təslim boluxni asas kiloqan birlik əməs, Yapon baskunqılıri-
qə karxi urux kiliixni asas kiloqan birlik, bəlünüxni
asas kiloqan birlik əməs, ittipaklixixni asas kiloqan
birlik, arkıqə qekinixni asas kiloqan birlik əməs,
aloqə besixni asas kiloqan birlik boluxi kerək; pəkət
muxu keyinki birliklərlə jing birlik, baxkılırinin
həmmisi ja birlik^⑧. Aridin 6 yil ətti, məsilə yənə
xu petiqə turuptu.

Həlkning ərkinligi bolmisa, həlkning demokratik siyasi bolmisa, birlikkə kəlgili bolamdu? Muxular bolqanda, dərhal birlikkə kəlgili bolidu. Zhongguo həlkining ərkinlik üçün, demokratiyə üçün, birləxmə həkumət üçün elip baroqan hərkəti, əyni zamanda, birlikkə kelix üçün elip beriloqan hərkət. Konkirit ganglingimizdə ərkinlikni wə demokratiyini kolqa kəltürüt toqrisida otturiqə koyoqan nuroqun tələpli-
rimiz, birləxmə həkumət toqrisida otturiqə koyoqan təliwimiz, əyni zamanda, ənə xu məksətni kəzdə tutidu. Guomindang iqidiki həlkə karxi guruhning diktaturisi əməldin qaldurulmisa, demokratik birləxmə həkumət kurulmisa, guomindang həkümranlı-
qidiki rayonlarda heqkandak demokratik islahat yürgüzungili, u yərlərdiki barlık armiyə wə həlkni Yapon tajawuzqılırını yokitixka səpərwər kiloqili bolmayla kalmastın, bəlki bundak əhwal rawajlinip iqliki urux pajıəsigə aylinidu, bu—nuroqun kixi-

lərgə qüxinixlik addi sawat. Nımə üçün xunqə kəp partiyə-guruhluk wə partiyə-guruhsız demokratlar jümlidin guomindang iqidiki nuroqun demokratlar birləxmə həkümət kuruxni bir eçizdin tələp kıldı? Qunki ular hazırkı wəziyəttiki weyjini oquk kərdi, birləxmə həkümət kurmay turup, bundak weyjini tügətkili bolmaydiqanlıqını, ittipaklixip düxmən'gə karxi turux wə ittipaklixip dələt kurux məksidigə yətkili bolmaydiqanlıqını oquk kərdi.

Bəxinqi, Həlk Armiyisi

Zhongguo həlkining ərkinlikkə, birlikkə, birləxmə həkümətkə erixixi, Yapon tajawuzqılırını üzül-kesil yokitixi wə yengi Zhongguo kuruxi üçün, həlk məydanida turidiqan armiyə bolmisa bolmayıdu. Üzül-kesil həlk məydanida turup keliwatkan armiyə hazırlı pəkət azat rayonlardıki anqə zor bolmioqan 8-armiyə wə yengi 4-armiyidinla ibarət, bular tehi yetixməydu. Əmma, guomindang iqidiki həlkə karxi guruh bolsa azat rayonlar armiyisini pütün əs-yadi bilən buzmakqi wə yokatmakqi bolup kəldi. 1944-yili guomindang həkümiti “təklipnamə” digən birnimini otturiqa koyup, gongchəndang azat rayonlar armiyisining 5 tin 4 kısmini “qəklən’gən muddəttə əməldin kaldursun” didi. 1945-yili yəni yekinkı bir tənpəndə u yənə, gongchəndang azat rayonlar armiyisining həmmisini tapxurup bərsun, xuningdin ke-

yinla gongchəndang oqa “kanuniy orun” beriliđu, didi.

Bu kixilər kommunistlar oqa: silər armiyənglarnı tapxursanglar, biz silərgə ərkinlik berimiz, də-watidu. Bu təlimatka asaslananqanda, armiyisi yok partiyə-guruhlarda ərkinlik boluxi lazim idi. Əmma 1924-yildin 1927-yiloqə Zhongguo gongchəndangi-da azəqinila armiyə bar idi, guomindang həkumi-tining “partiyini tazilax” siyasiti wə kiroyinqilik siyasiti yürgüzülüxi bilənla ərkinliktin əsermu қal-midi. Hazırkı Zhongguo demokratiyə ittipakida wə Zhongguo guomindangidiki demokratlarda armiyə yok, xuning bilən billə, ərkinlikmu yok. 18 yildin buyan, guomindang həkümiti həkümrənlilikdiki ixqi-lar, dihanlar, okuqıqlar xuningdək barlıq tərəkkii-pərvər mədiniyətqılər, maaripqıllar, sanaətqılərning heqkaysisida armiyə bolmidi, xuning bilən billə, heqkaysisida ərkinlikmu bolmidi. Yukurida eytiloqan demokratik partiyə-guruhlaroqa wə həlkə kandaktu armiyə təxkil kılqanlıq, kandaktu “feodallik gejü” ni yoloja koyqanlıq, kandaktu “hainlar rayoni” kuroqanlıq, kandaktu “məmuri buyruk wə hərbi buyruk”lar oqa hilaplik kılqanlıq üqünla ərkinlik berilmidimu? Hərgiz undak əməs. Dəl buning əksiqə, ular oqa muxundak kilmiqanlıq üqünla berilmidi.

“Armiyə dələtning bolidu.” Nəhayiti toqra, dun-yada dələtkə təəlluk bolmioqan birmu armiyə yok. Lekin bu kandak dələt? Qong pomixxiklar, qong banka igiliri, qong məybənlərning feodallik, faxis-

tik wə hakim mutlək dəlitimu, yaki həlk ammisining yengi demokratik dəlitimu? Zhongguoda pəkət yengi demokratik dələt kurux wə muxu asasta yengi demokratik birləxmə həkümət kurux kerək; həlkning ərkinligini kəqədax wə qət'əl tajawuzqılırioja ünüm-lük karxi turux üçün Zhongguoning barlık armiyisi muxu dələtning muxu həkümítigə təəlluk boluxi kerək. Қaғanki Zhongguoda yengi demokratik birləxmə həkümət məydanqa kelidikən, Zhongguo azat rayonlirining armiyisi dərhal uningoja tapxurup berilidu. Lekin guomindangning barlik armiyisimu xuning bilən bir wakitta uningoja tapxurup berilixi lazımlı.

1924-yili Sun Zhongshən əpəndi: "Buningdin keyin həlk inkilawining yengi dəwri baxlinidu. Birinqi kədəmdə korallik küqlər həlk bilən birləxtürülidu; ikkinqi kədəmdə korallik küqlər həlkning korallik küqlirigə aylandurulidu"^④ digən idi. 8-armiyə, yengi 4-armiyə dəl muxu fangzhenni əməlgə axurup, "həlkning korallik küqi" gə yəni həlk armiyisigə aylanıqanlıktın, qəlibilik urux kılalidi. Guomindang armiyisi beyfa uruxining aldinkı məzgilidə, Sun Zhongshən əpəndi eytkən "birinqi kədəm" ni orunlıqanlıktın, uruxta qəlibə kazanıqan idi. Beyfa uruxining keyinki məzgilidin tartip ta hazırlıqiqə "birinqi kədəm" nimu taxliwetip, həlkə karxi məydanda turup kəlgənliktin, kündin-kün'gə qırıqlıxip wə qüxkünlixip, "iqki urux kılıxka usta",

“taxki urux” kılıxka “nausta” bolup kaldı. Guomin-dang armiyisidiki barlıq wətənpərəwər, wıjdanlık jün-guənlər hərkətkə kelip, Sun Zhongshən əpəndinən rohini kayta tikləp, eż armiyisini əzgərtixi kerək.

Kona armiyini əzgərtix hizmitidə, tərbiyiləp kətkili bolidiqan jün'guənlərning həmmisigə muwapik tərbiyə berip, ularning toqra nuktiinəzərni üginip, kona nuktiinəzərni süpürüp taxlixiqə yardəm berip, ularni həlk armiyisi üçün dawamlik hizmət kılıdiqan kılıx lazıim.

Zhongguo həlkining armiyisini bərpa kılıx üçün kürəx kılıx pütün məmlikət həlkining məs'uliyiti. Həlkining armiyisi bolmisa, həlkining heqnərsisi bolmayıdu. Bu məsilə toqrisida hərgiz kuruk səpsətə setixka bolmayıdu.

Biz kommunistlar Zhongguo armiyisini əzgərtix-kə yardım berixni halaymız. 8-armiyə wə yengi 4-armiyə həlk bilən ittipaklilixir, Yapon tajawuz-qılıriqə karxi turuxni halaydiqan, Zhongguo azat rayonliriqə karxi turmaydiqan barlıq koxunlarnı əzигə dost koxunlar dəp bilip, ularqa muwapik yardım berixi lazıim.

Altinqı, Yər Məsilisi

Yapon tajawuzqılırını yokitix wə yengi Zhongguo kurux üçün, yər tüzümini islah kılıp, dihanlarnı azat kılıx lazıim. Sun Zhongshən əpəndinən “Yər

teriøquqining yeri bolsun” digən təxəbbusi hazırlı
burzuaziyə demokratizimi haraktiridiki inkilap dəw-
ri üçün toqra təxəbbus.

Nimə üçün hazırlı dəwrдiki inkilap “burzuaziyə demokratizimi haraktiridiki inkilap” diyildi? Xuning üçünki, bu inkilapning düyxiangi omumi burzuaziyə əməs, bəlki milli zulum wə feodallik zulum; bu inkilapning tədbiri hususi mülükni omumən bikar kılıx əməs, bəlki hususi mülükni omumən muhapizət kılıx; bu inkilapning nətijisidə, ixqilar sinipi küq toplap, Zhongguoni sotsiyalistik yönüllükə karap rawajlinixka baxlax imkaniytigə igə bolidu, əmma heli uzak bir məzgilgiqə kapitalizim yənə muwapik dərijidə tərəkkiyatka igə kilinidu. “Yər teriøquqining yeri bolsun” digənlik yərni feodal ekispilatatsiyiqilərning қolidin dihanlarning қolioqa ətküzüp, feodal pomixxiklarning hususi mülkini dihanlarning hususi mülkigə aylandurup, dihanlarnı feodallik yər munasiwətliridin azat kılıx, xundak kılıp, yeza igilik məmlikitini sanaət məmlikitigə aylandurux imkaniytini yaritix digənlik. Xuning üçün, “Yər teriøquqining yeri bolsun” digən təxəbbus puroletariyat sotsiyalizimi haraktiridiki təxəbbus əməs, burzuaziyə demokratizimi haraktiridiki təxəbbus, xuningdək yalçuz biz kommunistlarningla təxəbbusi əməs, barlıq inkilawiy demokratlarning təxəbbusi. Pərk xuningdiki, Zhongguo xaraitida pəkət biz communistlarla bu təxəbbuska alahidə

ihlas bilən kariduk, uni eozıda eytipla kalmay, bəlki əməldə ixliduk. Kandak kixilər inkilawiy demokratlar? Puroletariyat əng üzül-kesil inkilawiy demokratlar bolqandan taxkiri, dihanlar əng zor inkilawiy demokratlar. Dihanlarning mutlək kəpqi-ligining yəni feodallik kuyruqını sərəp yürgən bay dihanlardın baxkılırinin “yər terioquqining yeri bolsun”ni aktip tələp kilmədiqini yok. Xəhər uxxak burzuaziyisimu inkilawiy demokratlar, “Yər terioquqining yeri bolsun” digən təxəbbus yezə igiliq ixləpqikirix küqlirini rawajlinix imkaniyyitigə igəkilidu, bu ular üçün paydilik. Milli burzuaziyə-turaksız sinip, ularça bazar kerək, ularmu “Yər terioquqining yeri bolsun” digən təxəbbusni yaklaydu; ularning kəpqılığı yər bilən baqlanqanlıktın, ularning nuroqunu yənə “Yər terioquqining yeri bolsun” digən təxəbbustin korkidu. Sun Zhongshən Zhongguoda əng dəsləpki inkilawiy demokrat idi, u milli burzuaziyining inkilawiy guruhiqa, xəhər uxxak burzuaziyisigə wə yezilardiki dihanlarça wəkillik kilip, korallık inkilap kıldı, “yər hokukini təkxilex” wə “Yər terioquqining yeri bolsun” digən təxəbbuslarnı otturiqa koydi. Lekin əpsuski, u hakimiyətni igəlləp turqan qaoqlarda, yər tütümi islahatını zhudongluk bilən yürgüzmidi. Guomin-dangning həlkə karxi guruhi hakimiyətni igəlligəndin keyin, Sun Zhongshənning təxəbbusıqa tamamən asılık kıldı. Hazır “Yər terioquqining

yeri bolsun” digən təxəbbuska kət'i karxi turuwat-kanlar dəl həlkə karxi muxu guruh, qunki ular qong pomixxiklar, qong banka igiliri wə qong məybənlər təbikisigə wəkillik kili. Zhongguoda məhsus dihanlarqıla wəkillik kılıdiqan partiyə yok, milli burzuaziyə partiyilirining kət'i bir yər ganglingi yok, xuning üçün, kət'i yər ganglingini tüzüp qıkkən wə ijra kiloqan, dihanlar mənpəəti üçün əstayidil kürəx kiliwatkan, xuning bilən əng kəng dihanlar ammisini əzining uluk ittipakqi қoxuni kiloqan Zhongguo gongchəndangila dihanlar wə barlıq inkilawiy demokratlarning rəhbiri bolup kaldi.

1927-yildin 1936-yılqıqə, Zhongguo gongchəndangi yər tüzümini üzül-kesil islah kiliş qarısını əməlgə koyup, Sun Zhongshən əpəndining “Yər terioquqining yeri bolsun” digən təxəbbusunu ixka axurdi. Yirtkuqlarqə otturiqa qikip, 10 yıl həlkə karxi urux yəni “Yər terioquqining yeri bolsun” digən təxəbbuska karxi urux elip baroqanlar dəl Sun Zhongshənning barlıq yarimas əwlətlərini topliwal-oğan guruh — guomindang iqidiki həlkə karxi guruh.

Yapon baskunqiliriqa karxi urux dəwridə, Zhongguo gongchəndangi zor dərijidə yol koyup, “Yər terioquqining yeri bolsun” digən siyasətni ijarə wə əsümni keməytix siyasitigə əzgərtti. Bundak yol koyux toqra idi, bu guomindangning Yapon baskunqiliriqa karxi uruxka katnixixoja türkə boldi, xuningdək azat rayonlardıki pomixxiklarning dihan-

larnı Yapon baskunqılıriqa karxi uruxka közəqiximizə boğan toşkunluqını azayttı. Əgər alahidə toşkunluk bolmisa, bu siyasetni uruxtin keyinmü dawamlik yürgüzməkqimiz, əng awal pütün məmlikət dairisidə ijarə wə əsümnı keməytixni əməlgə axurımız, andın muwapik usullarnı kollinip, "Yər teriqliqining yeri bolsun" digən məksətkə pəydin-pəy yetimiz.

Əmma Sun Zhongshən əpəndigə asılık kılqıqlar "Yər teriqliqining yeri bolsun" digən təxəbbuskıla karxi turup kalmayı, hətta ijarə wə əsümnı keməytixkimi karxi turdi. Guomindang həküməti əzi qıkarqan "ijarini 25 pirsənt keməytix" kə ohxax əmir-pərmanları əzi ixka axurmidi, pəkət bizla azat rayonlarda ixka axurduk, xunga bumu bizning bir jinayitimiz boldı: "hainlar rayoni" dəp ataxtı.

Yapon baskunqılıriqa karxi urux dəwridə milli inkilap baskuqi, demokratiyə-həlk turmuxi inkilawi baskuqi digən ikki baskuq nəziriyisi otturiqa qıktı, bu hata.

Aldımızda qong düxmən turqanda, demokratik islahat wə həlk turmuxi islahati məsilisini otturiqa koymayı, Yaponlar kətkəndin keyin otturiqa koyux kerək. — Bu, guomindangning həlkə karxi guruhının səpsətisi, buningdin məksidi Yapon baskunqılıriqa karxi uruxni üzül-kesil əqəlibigə erixturməslik. Bəzilər buningə karisioqla koxulup, muxu səpsəting əgəxküqiliyi bolup kaldı.

Aldimizda qong düxmən turqanda, demokratiyə wə həlk turmuxi məsilisi həl kılınmaydikən, Yapon baskunqilirioqa karxi genjüdilər kurup Yaponiyining hujumioqa karxi turqili bolmayıdu.—Bu, Zhongguo gongchəndangning təxəbbusi, bu təxəbbus ixtiyaç axuruldi wə nahayiti yahxi ünüm bərdi.

Yapon baskunqilirioqa karxi urux dəwridə ijarə wə əsümnin keməytix həm baxka barlıq demokratik islahatlar Yapon baskunqilirioqa karxi turuxni məksət kılıdu. Pomixxiklarning Yapon baskunqilirioqa karxi uruxka bolğan toskunluklarını azaytix üçün, ijarə wə əsümnin keməytixla əməlgə axurulidu, pomixxiklarning yərgə igidarqılık kılıx hökuki əməldin qaldurulmayıdu, xuning bilən billə, pomixxiklar baylioqini sanaət tərəpkə kəqürükə riqbətləndürüllidu həmdə kəyming shenshilar baxka həlk wəkiləri bilən billə Yapon baskunqilirioqa karxi ijtimai hizmətlərgə wə həkumət hizmətlirigə katnaxturulidu. Bay dihanlar bolsa ixləpqikirixni rawajlanduruxka riqbətləndürüllidu. Bularning həmmisi yeza demokratik islahatini kət'i ijra kılıx luxiənigə kirgüzülgən, bular tamamən zərür.

Ikki luxiən turuptu: ya Zhongguo dihanirining demokratiyə wə həlk turmuxi məsilisini həl kilixiqə kət'i karxi turup, ezzini qırıq, əbiliyətsiz wə Yapon baskunqilirioqa karxi turalmayıqan halqa qüxürüp koyux; ya Zhongguo dihanirining demokratiyə wə həlk turmuxi məsilisini həl kilixi ni kət'i kollap,

əzini pütün ahalining 80 pirsəntini təxkil kılıdioğan əng uluk ittipakqi koxunoğa igə kilix, xuning bilən կudrətlik jənggiwar küq uyuxturux. Aldinkisi—guomindang həkümítining luxiəni, keyinkisi—Zhongguo azat rayonlirining luxiəni.

Ikki luxiən otturisida təwrinip, eçizda dihanlarnı kollax, lekin ijarə wə əsünni keməytixtə, dihanlarnı korallanduruxta wə yeza demokratik hakimiyyiti kuruxta kət'i bolmaslıq jihuyzhuiyiqlarning luxiəni.

Guomindangning həlkə karxi guruhi barlık küqini səpərwər kılıp, Zhongguo gongchəndangiqa axkara wə yoxurun, hərbi wə siyasi, kan təkidiqan wə kan təkməydiqan həmmə zəhərlik oklirini attı. Ikki partiyə otturisidiki talax-tartixlar, ijtimalı haraktiridin eytkanda, mahiyəttə yezilaroğa bolğan munasiwət məsilisidə kərülidu. Biz guomindangning həlkə karxi guruhining zadi kaysı ixta aqqıqını kəltürüp koyduk? Dəl muxu məsilə üstidə əməsmu? Guomindangning həlkə karxi guruhining Yapon tajawuzqılıri təripidin karxi elinixi wə riqbətləndürülüxi ularning dəl muxu məsilə üstidə Yapon tajawuzqılırioğa zor yardəm bərgənligidin əməsmu? “Gongchəndang Yapon baskunqılırioğa karxi uruxni buzdi, dələtkə həwp yətküzdi” diyixlər, “hain partiyə”, “hain armiyə” wə “hainlar rayoni” diyixlər, “Məmuri buyruk wə hərbi buyrukça boysunmidi” diyixlər Zhongguo gongchəndangining dəl muxu

məsilidə milli mənpəətkə həkiki uyqun kelidiqan toqra ixlarnı kılqanlıq idin kelip qıkkın əməsmu?

Dihanlar Zhongguo ixqilirining təkti. Kəlgüsidiə yənə birnəqqə on milyon dihan xəhərlərgə, zawutlarqa kiridu. Əgər Zhongguo kudratlık milli sanaət kurmakqi, nahayiti kəp zamanıwi qong xəhərlər kurmakqi ikən, u əldə, yeza ahalisini xəhər ahalisigə aylanduridiqan uzak bir jeryanni besip etüxi kerək.

Dihanlar Zhongguo sanaət bazirining asasiy gəwdisi. Pəkət xularla əng mol axlik wə ham əxya yətküzüp berələydu, xuningdək əng kəp sanaət buyumlırını kobul kılalaydu.

Dihanlar Zhongguo armiyisining mənbəsi. Əskərlər—hərbi kiyim kiygən dihanlar, ular Yapon tajawuzqilirining əxəddi düxmini.

Dihanlar hazırkı baskuqtiki Zhongguo demokratik siyasisining asasiy küqi. Zhongguo demokratılı əgər 360 milyon dihanlar ammisining yardımigə tayanmisa, həqkandakı ixni wujutka qıkıralmaydu.

Dihanlar hazırkı baskuqtiki Zhongguo mədiniyət hərkitining asasiy düyxiangi. Sawatsizlikni tügitix, maaripni omumlaxturux, ammiwi ədibiyat-sən'ət wə həlk saklıqını saklax digən ixlər 360 milyon dihandın ayrılip kalsa, ularning tolisi kuruk söz bolup қalmamdu?

Mening bundak diginim, əlwəttə, ahalining təhminən 90 milyonini təxkil kılidiqan baxka həlkələrning siyasi, iktisadiy wə mədiniyət jəhətlərdiki

mohimliqiqa etiwarsiz қarioqanlıq əməs, bolupmu siyasi jehəttə əng anglık bolqan wə xuning üqünmu pütün inkilawiy hərkətkə rəhbərlik kılıx layakitigə igə bolqan ixqilar sinipiqa etiwarsiz қarioqanlıq əməs, bu həktə hata qüxənqə tuqulmaslıqı lazımlı.

Bularning həmmisini qüxinix Zhongguo kommunistliri üqünla əməs, bəlkı barlıq demokratlar üqünmu tamamən zərür.

Yər tüzümi islah kılınoğan hətta dəsləpki kədəm-də islah kılınoqandin keyin, məsilən, ijarə wə əsüm keməytigəndin keyin, dihanlarning ixləpqikirix kizqınıqliqi axidu. Andin dihanlarning yeza igilik ixləpqikirix kopiratipliriqa wə baxka kopiratiplar oja ihtiyariylik pirinsipi astida pəydin-pəy uyuxuxiqa yardım berilsə, ixləpqikirix küqliri rawajlinidu. Bundak yeza igilik ixləpqikirix kopiratipları hazırlı wakitta tehi dihanlarning yəkkə igiliyi asasiqa (dihanlarning hususi mülki asasiqa) қuruloğan, əzara həmkarlık yoloqa қoyulidiqan kolliktip əmgək təxkilatlıridin, məsilən, biən'gongdüy, həmkarlık guruppisi, lapkutlixix bənigə ohxaxlar-dinla ibarət bolsimu, əmma ularda əmgək ünümdarlıqining əsüxi wə ixləpqikirix miktarining kepiyixi kixini həyran kaldurqudək dərijigə yətti. Bundak tüzüm Zhongguo azat rayonlırıda zor dərijidə rawajlandı, uni buningdin keyin küqning beriqə omumlxaturux lazımlı.

Bu yərdə xuni kərsitip ətüx kerəkki, biən'gong-

düygə ohxax həmkarlıq təxkilatlari dihanlar arisida burundinla bar idi, əmma u qoqda u dihanlar əzinin eqir turmuxioqa dalda kılıdiqan bir hil usul-dinla ibarət idi. Həzir Zhongguo azat rayonliridiki biən'gongdüler xəkil wə məzmun jəhəttin əzgirix yasidi; ular dihanlar ammisining əz ixləpqikirixini rawajlandurup, bayaxat turmuxka erixixinin bir hil usuli bolup kaldi.

Zhongguodiki barlik partiyilərning siyasiti wə əmiliyyitining Zhongguo həlkı arisida kərsətkən təsirining yahxi-yaman, qong-kiqik boluxi, ahirki hesapta, ularning Zhongguo həlkining ixləpqikirix küqlirini rawajlanduruxioqa yardım bərgən-bərmigənligigə wə bərgən yardımının qong-kiqikligigə, ixləpqikirix küqlirini boqup koyqanlioqı yaki azat kiloqanlioqıbaqlıq. Yapon tajawuzqlırını yokitix, yər islahatını əməlgə axurup, dihanlarnı azat kılıx, zamanıwi sanaətni rawajlandurux, mustəkil, ərkin, demokratik, birlikkə kəlgən wə bay-küqlük yengi Zhongguo kurux-pəkət muxularla Zhongguoning ijtimal ixləpqikirix küqlirini azat kılalaydu, Zhongguo həlkining alkixioqa erixidu.

Bu yerdə xunimu kərsitip ətüx kerəkki, xəhərlədin yezilaroq kelip ixləwatkan ziyalilar yezilar-ning hazırlı tarkak, kalak yəkkə igilikni asas kiliwatkanlioqidin ibarət hususiyitini, azat rayonlar-ning bolsa, yənə kelip, waktinqə düxmən təripidin bəlüwetilgən wə partizan uruxi boluwatkan xaraitta

turuwatkanlioğidin ibarət hususiyitini asanlıqqa qüxənməydu. Ular bu hususiyətlərni qüxənmigənliktin, kəpinqə, namuwapik halda əzlirining xəhər turmuxi yaki xəhər hizmiti nuktiinəziridə turup, yeza məsililirini küzitudu, yeza hizmətlirini bir tərəp kildi, nətijidə yezilarning əmiliy əhwalidin qətləp ketidu, dihanlar bilən iqlikoyun-taxkoyun bolup ketəlməydu. Bundak əhwalni tərbiyə berix usuli bilən tügitix lazim.

Zhongguoning kəng inkilawiy ziyaliliri əzlirining dihanlar bilən birlixixi zərürlüğini sezixi lazim. Dihanlar ularoğa muhtaj, ularning yardımını kütüwatidu. Ular kizəqinlik bilən yezilaroğa berixi, okuquqılık kiyimini seliwestip, mata kiyim kiyixi, hərkəndək kiçik ixni kilixtin bax tartmaslıqı, u yərlərdə dihanlarning tələplirini qüxinixi, dihanlarning oyojinixiqa wə təxkillinixigə yardımə berixi, Zhongguoning demokratik inkilawidiki intayin möhim bir hizmətni yəni yeza demokratik inkilawini orunlax üqün kürəx kilixi lazim.

Yapon tajawuzqilirli yokitiloğandan keyin, Yapon tajawuzqilirining wə asasiy wətən hainlirining yərlirini musadire kili xəmdə bu yərlərni yərsiz wə yeri az dihanlaroğa təkşim kılıp berix lazim.

Yəttinqi, Sənəət Məsilisi

Yapon tajawuzqilirini məqlup kili xə wə yengi

Zhongguo kurux üçün sanaətni rawajlandurux lazim. Əmma, guomindang həkümítining həkümranlıqı həmmidə qət'əllergə bekinidu, uning maliyə wə iqtisadiy siyasiti həlkning həmmə iqtisadiy turmu-xini wəyran kildi. Guomindang həkümranlıq idiki rayonlarda bolqan azqina uxxak sanaətningmu kəp kismi wəyran bolux halitigə qüxməy kalmaydu. Siyasini əzgərtmigəndə, barlık ixləpqikirix küqliri wəyran bolux təkdirigə uqrayıdu, yeza igiligidə xundak bolidu, sanaəttimu xundak bolidu.

Omumən eytkanda, mustəkil, ərkin, demokratik wə birlikkə kəlgən Zhongguo bolmay turup, sanaətni rawajlandurux mümkün əməs. Yapon tajawuz-qilirini yokitix mustəkillik üçün. Guomindangning bir partiyə diktaturisini əməldin қaldurup, demokratik, birlikkə kəlgən birləxmə həkümət kurux, pütün məmlükət tiki қoxunlarnı həlkning korallıq küqlirigə aylandurux, yər islahatını əməlgə axurup, dihanlarnı azat kiliş ərkinlik, demokratiyə wə birlik üçün. Mustəkillik, ərkinlik, demokratiyə wə birlik bolmay turup, həkiki kəng kələmlik sanaət kurux mümkün əməs. Sanaət bolmisa, mustəhkəm dələt mudapiəsi bolmaydu, həlk parawanlıqı bolmaydu, dələt bay-küqlük bolmaydu. 1840-yildiki əpyün uruxidin buyankı 105 yillik tarix bolupmu guomindang hakimiyyət bexiqə qıkkandin buyankı 18 yillik tarix Zhongguo həlkinqə bu möhim nuktini nahayitiroxən kərsitip bərdi. Zhongguoning kəmbə-

qəl-ajiz bolmay, bay-küqlük boluxi Zhongguoning mustəmlikə, yerim mustəmlikə bolmay, mustəkil boluxi bilən, yerim feudal bolmay, ərkin və demokratik boluxi bilən, parqilanoğan bolmay, birlikkə kəlgən boluxi bilən baqlanoğan. Yerim mustəmlikə, yerim feudal və parqilanoğan Zhongguoda sanaətni rawajlandurup, dəlet mudapiəsi kurux, həlkni parawanlıkkə erixtürüz, dəletni bay-küqlük kılıxni uzak yillardın buyan nuroqun kixilər hiyal kilip kəlgən idi, əmma bu hiyallarning həmmisi yokka qıktı. Birmunqə yahxi niyətlik maaripqilar, alimlar və okuquqilar əz hizmiti yaki okuxi bilənla bolup ketip, siyasi bilən kari bolmidi, əzliriqə, hasil ķıloğan bilimlimiz bilən dələtkə hizmət kılıxımız mümkün, dəp oylidi, nətijidə bu oylarmu ham hiyal bolup kelip, həmmisi yokka qıktı. Bu—bir hux həwər, gədəklərqə kiliñan bundak ham hiyalning yokka qikixi Zhongguoni bay-küqlük kılıxning dəl baxlinix nuktisi boldı. Zhongguo həlkı Yapon bas-kunqilirioqa қarxi uruxta nuroqun nərsilərni üginiwaldı, Yapon tajawuzqılırı məq'lup kiliñandın keyin, mustəkil, ərkin, demokratik, birlikkə kəlgən və bay-küqlük yengi demokratik Zhongguo kuruxning zərürlüğini bəlki bu xərtlərning əzara baqlanoğanlıqını, birsi kəm bolsa bolmaydiqanlıqını bildi. Əgər muxundak bolidikən, Zhongguodin ümit bar. Zhongguo həlkining ixləpqikirix küqlirini azat kilip, toluk rawajlinix imkaniyitigə igə kılıx yengi demokratik

siyasi xərtlərning pütün Zhongguo ziminida əməlgə exixioja baqlıq. Buni qüxən'güqilər kündin-kün'gə kəpiyiwatidu.

Zhongguo həlkı wə uning həkumiti yengi demokratik siyasi xərtlərgə erixkəndin keyin, əmiliy tədbirlər қollinip, birqanqə yil iqidə, kədəmmu-kədəm eçir wə yenik sanaətlərni kurup, Zhongguoni yeza igilik məmlikitudin sanaət məmlikitigə aylanduruxi lazim. Yengi demokratik dələt əgər əzizə mustəhkəm iktisatni asas kilmisa, əgər ilqar wə hazırlıdin kəp rawajlanqan yeza igiliginə asas kilmisa, əgər pütün məmlikət iktisadining salmioğida intayın zor üstünlükni igəlligən kəng kələmlik sanaətni həm buningə munasip katnax, soda, pul muamilisi ixlirini asas kilmisa mustəhkəmlinəlməydu.

Biz kommunistlar pütün məmlikətiki hərkəyssi demokratik partiyə-guruqlar bilən wə hərkəyssi tar-maklardiki sanaətqiler bilən birliktə yekurida eytil-qan nixan üçün kürəx kilişni halaymız. Zhongguo ixqilar sinipi bu wəzipini orunlaxta uluk rol oynaydu.

Zhongguo ixqilar sinipi birinqi dunya uruxidin tartipla anglık kiyapəttə Zhongguoning mustəkilliqliq wə azatlıqliq üçün kürəx kilişka kirixti. 1921-yili uning xiənfengdüyi—Zhongguo gongchəndangi dunyaqə kəldi, xuningdin tartip, Zhongguoning azatlık kürixi yengi baskuqka kirdi. Beyfa uruxi, yər inkilawi uruxi wə Yapon baskunqılırioqa karxi

uruxtin ibarət üq dəwrdə, Zhongguo ixqilar sinipi wə Zhongguo gongchəndangi Zhongguo həlkining azatlıq ixliri üçün intayın zor tirixqanlık kərsətti wə intayın kimmətlik təhpə koxti. Yapon tajawuzqlılırini üzül-kesil məqəlup kiliç kürixidə bolupmu qong xəhərlərni wə mohim katnax yollırını kayturuwellix kürəxliridə Zhongguo ixqilar sinipi intayın zor rol oynaydu. Aldin həküm kılqılı boliduki, Yapon baskunqılıriqa karxi urux ayak laxkandin keyin, Zhongguo ixqilar sinipining tirixqanlıqı wə təhpisi tehimu zor bolidu. Zhongguo ixqilar sinipining wəzipisi yengi demokratik dələt kurux üçünla kürəx kiliç bolup kalmay, bəlki Zhongguoning sənətlilik xili wə yeza igiligining zamaniwilixi üçünmu kürəx kiliç.

Yengi demokratik dələt tüzümidə əmgək bilən kapital otturisidiki payda-ziyan munasiwitini teng-xəx siyasiti қollinildi. Bir tərəptin, ixqilar ning mənpəəti muhapizət klinildi, əhwalqa karap 8 saatın 10 saatkiqə ixləx tüzümi wə ixsizlar oja muwapik kutkuzux berix həm muwapik ijtimal baoxiən yoloja koyulidu, ixqilar uyuxmilirining həkuki koqdilidu; yənə bir tərəptin, dələt karhaniliri, hususilar karhaniliri wə kopiratip karhanilirining muwapik baxkurux bilən alidiojan orunluq paydisi kapalətləndürülidu; xu arkilik dələt bilən hususilar din, əmgək bilən kapitaldin ibarət hər ikki tərəp sənəət ixləpqi kiriixini rawajlandurux üçün birlikdə

tirixidiqan kiliñidu.

Yapon tajawuzqiliri məqlup kiliñandin keyin, Yapon tajawuzqilirining wə asasiy wətən hainlirining karhaniliri həm mal-mülükliri musadırə kiliñip, həkümət təripidin bir tərəp kiliñixi lazımlı.

Səkkizinqi, Mədiniyət, Maarip Wə Ziyalilar Məsilisi

Milli zulum wə feodallik zulumning Zhongguo həlkinqə kəltürgən apətliri iqidə milli mədiniyət üstigə qüxkən apətlərə bar. Bolupmu ilqar əhmiyyətkə igə bolqan mədiniyət wə maarip ixliri, ilqar mədiniyət ərbaplari wə maaripqilar uqriqan apət tehimu eqir boldi. Milli zulum wə feodallik zulumni süpürüp taxlax üqün, yengi demokratik dəlet kurux üqün nuroqunlioqan həlk maaripqiliri wə okutkuqiliri, həlk alimliri, gongchengshiliri, tehnikliri, dohturlulari, ahbaratqiliri, yazoquqiliri, ədipliri, sən'ətkarliri wə adəttiki mədiniyət hadimliri kerək. Ular həlk üqün ixləx rohiqə igə boluxi, muxəkkətlik hizmətlər bilən xuqullinixi lazımlı. Barlıq ziyalilar həlk üqün ixləqə hizmətliridə kezgə kerünərlik utuk kazanoqanla bolsa, hermətlinixi, dəlet wə jəmiyatın kimmətlik baylıqı dəp əkarılıxi lazımlı. Zhongguo—milli zulum wə feodallik zulum səwiwidin mədiniyəttə arkıda kalqan bir məmlikət, Zhongguo—həlk azatlıq kürəxi ziyalilaroq intayın muhtaj,

xuning üqün ziyalilar məsilisi alahidə möhim. Ətkən yerim əsir dawamida elip berilqan həlk azatlik kürəxliridə bolupmu 4-may hərkitidin buyankı kürəxlərdə wə 8 yillik Yapon baskunqılırioqa ərəxi uruxta kəng inkilawiy ziyalilar ning Zhongguo həlk azatlik ixliri üqün oyniąqan roli nahayiti zor boldi. Buningdin keyinkı kürəxlərdə ular tehimu zor rol oynaydu. Xuning üqün, buningdin keyin, həlk həkümiti kəng həlk arisidin pilanlıq türdə hər hil ziyan kadirlarnı yetixtürüxi, xuningdək kolidin ix kelidiqan hazırkı ziyalilar ning həmmisi bilən ittipaklixka wə ularnı tərbiyiləxkə əhmiyyət berixi lazim.

80 pirsəntni təxkil kiloqan sawatsız ahalə arisida sawatsızlıknı tügitix yengi Zhongguoning möhim bir hizmiti.

Barlıq kulluk, feodallik, faxistik mədiniyət wə maaripni muwapik wə kət'i tədbir kollinip süpürüp taxlax lazim.

Həlk arisida kesəllikkərning aldını elixka wə ularnı dawalaxka aktip kirixip, həlk üqün bolqan tibbi dorigərlik wə saklıkını saklax ixlirini omumlaqturux lazim.

Kona mədiniyət hadimliri, kona maarip hadimliri wə kona dohturlarоja tutulidioqan pozitsiyə ularnı muwapik usullar bilən tərbiyiləp, yengi nuktiinəzər wə yengi usullarоja igə kilip, həlk üqün hizmət kilduruxtin ibarət.

Zhongguo həlk mədiniyəti wə həlk maaripining

yənülüxi yengi demokratizim boluxi lazim; ikkinqi türlük kılıp eytkanda, Zhongguo əzining milli, ilmiy wə həlk ammisioja mənsup bolqan yengi mədiniyiti wə yengi maaripini bərpa kılıxi kerək.

Qət'əl mədiniyitigə nisbətən pəywəyzhuyilik fangzhenini kollinix hata, qət'əllərning ilqar mədiniyitini imkaniyətning beriqə kobul kılıp, uni Zhongguoning yengi mədiniyitini rawajlandurux üçün əynək kılıx kerək; karqularqə keqürüp kollinix fangzhenimu hata, qət'əl mədiniyitini Zhongguo həlkining əmiliy ehtiyajını asas kılıp, pipənlik halda kobul kılıx kerək. Sovet ittipaki yaratkan yengi mədiniyət bizning həlk mədiniyitini bərpa kılıxımız üçün nəmunə boluxi kerək. Zhongguoning kədimki mədiniyitigə kəlsək, buni birakla qətkimu қakmas-tın, karqularqə keqürüpmu kollanmastın, bəlki pipənlik halda kobul kılıp, Zhongguoning yengi mədiniyitini aloqa sürüxkə payda yətküzüx lazim.

Toğuzinqi, Az Sanlık Millətlər Məsilisi

Guomindangning həlkə karxi guruhi Zhongguoda kəp millət barlıqını inkar kılıp, Hənzulardin baxka az sanlık millətlərni “nəsildax uruk”^⑩ dəp atımkta. Ular pütünləy Qing sulalisi hökümiti wə Beyyang jünfalar hökümitining əksiyətqil siyasətli-rigə warislik kılıp, az sanlık millətlərni ezix wə ekispilatatsiya kılıxta kilmiojini kalmidi. 1943-yili

Ikijaw aymiojidiki Mongoqul həlkinqə yürgüzülgən kiroqinqilik wəkəsi, 1944-yildin hazırlıq ədəbiyati - Xingjiangdiki az sanlıq millətlər üstdidin yürgüzülüp keliwatkan korallıq basturux wəkəlili wə yekinki birnəqqə yildin buyan Gənsu Huyzuları üstdidin yürgüzülgən kiroqinqilik wəkəlili - mana buning oquq dəlili. Bu - qong Hənzuqılıkka asaslanan hata milli idiyə wə hata milli siyasət.

1924-yili Sun Zhongshən əpəndi ezi yazoqan «Zhongguo guomindangining məmlikətlik 1-kurultiyining hitapnamisi»də mundak digən idi: "Guomindangning milli məsligi ikki mənigə igə: birinqisi Zhongguo milliti əz azatlıqını koloq kəltürük; ikkinqisi Zhongguo ziminidiki millətlər hökukta barawər bolux." "Guomindang təntənə bilən jakalayduki, Zhongguodiki millətlərning əz təkdirini ezi bəlgiləx hökuki etirap kılınıdu, jahan'gırlarqa wə jünfalarqa karxi inkilap qəlibə kazanıqandan keyin, ərkin, birlikkə kəlgən (millətlər ərkin birləşkən) Zhonghua min'guo təxkil kılınıdu."

Zhongguo gongchəndangi Sun Zhongshən əpəndining yekunida eytilənən milli siyasitigə pütünləy koxulıdu. Kommunistlar az sanlıq millətlər kəng həlk ammisining bu siyasətni əməlgə axurux üçün kürəx kiliçlıq paal yardəm berixi lazımlı; az sanlıq millətlərning kəng həlk ammisığa jümlidin amma bilən munasiwət baqlıqan barlıq rəhbərlirigə ularning siyasi, iktisadiy, mədiniyyət jəhətlərdə azatlıq wə

tərəkkiyatka erixixigə xuningdək az sanlıq millətlərning ammiwi mənpəətini koçdaydiqan əz koxunlirini kuruxioqa yardım berixi lazim. Ularning tili, yeziqi, yosunu, aditi wə diniy etikədi hərmətlinixi kerək.

Kəp yillardın buyan, Shənxi-Gənsu-Ningxia qegra rayoni wə Huabeydiki azat rayonlarning Mongolul, Huyzu millətlirigə tutkan pozitsiyisi toqra boldı, ularning hizmətləri utukluk boldı.

Oninqi, Taxçı Ixlər Məsilisi

Zhongguo gongchəndangi Atlantik xiənzhangioqa wə Moskva, Kəhərə, Tehran, Kırım həlkara yiqinliri@ning kararlarioqa koxulidu, qunki bu həlkara yiqinlarning kararlari faxist tajawuzqılarnı məqəlup kılıxka wə dunya teqlinqini saklaxka paydilik.

Zhongguo gongchəndangining diplomatik siyasitining tüp pirinsipi Yapon tajawuzqılını üzül-kesil yokitix, dunya teqlinqini saklax, dələtlərning mustəkillioqi wə barawərlik ornını əzara hərmətləx, dələtlər wə həlkələrning mənpəətləri wə dostluqını əzara aloğa sürüx asasida, hərkəysi dələtlər bilən dələt munasiwiti ornitix wə uni mustəhkəmləxtin, əzara munasiwətlik barlıq məsililərni, məsilən, maslıxip urux kılıx, teqlik yiqinliri, soda alakılıri, məbləq selix wə baxkılarnı həl kilixtin ibarət.

Uruxtin keyinki həlkara teqlik wə həwpsizlikni təmin etidiqan organ kurux həkkidə, Zhongguo

gongchəndangi Dumbarton-Oks yığınında koyulqan təklipkə wə Kırım yığınıning bu məsilə üstidə qıkarojan kararioqa pütünləy koxulidu. Zhongguo gongchəndangi birləxkən dələtlərning San-Fransisko yığınıni alkixlaydu. Zhongguo gongchəndangi Zhongguo həlkining iradisini bildürük üqün, əz wəkilini Zhongguo wəkillər əmigining tərkiwigə kirgüzüp, San-Fransisko yığınıqa əwətti®.

Biz, guomindang həkumiti Sovet ittipakioqa karat-kan əqmənligini tehtitip, Zhongguo bilən Sovet ittipakining dələt munasiwitini tezdir yahxilixi lazim, dəp karaymız. Sovet ittipaki birinqi bolup təng hokuksız xərtnamılərni bikar kılqan wə Zhongguo bilən təng hokukluk yengi xərtnamə tüzgən dələt. 1924-yili Sun Zhongshən əpəndi qakirojan guomin-dangning məmlikətlik 1-kurultiyi məzgilidə wə uningdin keyin beyfa uruxi elip berilojan məzgildə, Sovet ittipaki Zhongguoning azatlıq uruxioqa yardım kılqan birdin-bir dələt boldi. 1937-yili Yapon bas-qunqılırioqa karxi urux baxlanqandin keyin, Sovet ittipaki yənə Zhongguoning Yapon tajawuzqılırioqa karxi turuxioqa birinqi bolup yardım kılqan dələt boldi. Zhongguo həlki Sovet ittipaki həkumiti wə Sovet ittipaki həlkining bu yardımırıgə təxəkkur bildüridu. Biz, Teq okyan məsilisini Sovet ittipakı katnaxmay turup, üzül-kesil, toluk həl kiliç mümkin əməs, dəp karaymız.

Biz ittipakdax dələtlər həkumətliridin, aldi bilən,

Amerika wə Ən'gliyə həkumətliridin Zhongguodiki əng kəng həlkning awazioqa jiddi dikkət kilixni, əzlinining diplomatik siyasitini Zhongguo həlkining iradisigə karxi koyup, Zhongguo həlkı bilən bolqan dostlukka ziyan yətküzüp koymaslikni tələp kilimiz. Bizqə, hərkəndək qət'əl həküməti əgər Zhongguo əksiyətqilirigə yardım berip, Zhongguo həlkining demokratik ixliriqa karxi turidiqan bolsa, u qəqda intayın zor hatalık ətküzidu.

Zhongguo həlkı birmunqə qət'əl həkumətlirinинг Zhongguo bilən bolqan təng höküksiz xərtnamilərnı əməldin kalduruxni jakalıqanlıqını wə Zhongguo bilən təng höküklük yengi xərtnamilərnı tüzüx yoldiki tədbirlirini karxi alidu. Əmma, bizqə, təng höküklük xərtnamilərning tüzülüxi Zhongguoning əmiliyəttə həkiki barawərlik orunoqa igə bolqanlıqını kərsətməydu. Bundak əmiliyəttiki həkiki barawərlik orunni hərgiz qət'əl həkumətlirin mərhəmət kilixiqila tayinip kolqa kəltürgili bolmaydu, uni asasən Zhongguo həlkining ez tirixqanlıqıqa tayinip kolqa kəltürüt kerək, tirixixning yoli Zhongguoni siyasi, iktisadiy wə mədiniyət jəhətlərdə yengi demokratik dələt kılıp kuruxtin ibarət, undak kilmiqanda, mustəkillik wə barawərlik pəkət xəkildila bolidu, əmiliyəttə bolmaydu. Dimək, guomindang həkümətinining hazırkı siyasiti boyiqə Zhongguoni hərgiz həkiki mustəkillik wə barawərlikkə erixtürgili bolmaydu.

Biz, Yapon tajawuzqiliri məəqlup kilinoğan wə xərtsiz təslim bolqandan keyin, Yapon faxizimini, jün'guozhuyisini wə bularni pəyda kiloğan siyasi, iktisadiy, ijtimai səwəplərni üzül-kesil yokitix üçün Yaponiyə həlkining barlıq demokratik küqlirining Yaponiyə həlkining demokratik tüzümini ornitixiqa yardıməm berix lazim, dəp karaymız. Yaponiyə həlkidə demokratik tüzüm bolmisa, Yapon faxizimini wə jün'guozhuyisini üzül-kesil yokatkılı bolmaydu, Teq okyan teqliqiqa kapalət bərgili bolmaydu.

Biz, Kahırə yioqinining Chaoxiənning mustəkililiqi toqrisidiki kararı toqra, dəp karaymız, Zhongguo həlki Chaoxiən həlkining azatlıkka erixixigə yardıməm berixi kerək.

Biz Hindistanning mustəkil boluxini ümit kiliyoruz. Qünki mustəkil, demokratik Hindistan Hindistan həlki üqünla zərür bolup kalmastın, dunya teqliqi üqünmu zərür.

Xərkiy jənubiy Asiya məmlikətləri—Birma, Məlaya, Hindoneziyə, Vietnam, Filippinlarqa kəlsək, biz bu əllər həlkining Yapon tajawuzqiliri məəqlup kilinoğandan keyin mustəkil, demokratik dəlet tüzümi kurux hüquqiqa erixixini ümit kiliyoruz. Taylandni bolsa Yawropadiki faxistlarqa bekında dəletlərgə kolliniləqan usul boyiqə bir tərəp kilix kerək.

* * *

Konkirit gangling toqrisida beridioğan qüxəndü-rüxlirimning möhümləri ənə xulardin ibarət.

Təkrar eytimənki, əgər məmlikət boyiqə birlikkə kəlgən, demokratik birləxmə həkumət bolmisa, bu konkirit ganglinglarnı pütün Zhongguo boyiqə onguxluk əməlgə axurux mümkün əməs.

Zhongguo gongchəndangi Zhongguo həlkining azatlıq ixliri üçün kürəx kiləşən 24 yil dawamida xundak orunni yarattıki, hərkəndək partiyə yaxşı ijtimai guruh bolsun, xuningdək Zhongguoluk yaxşı qət'əllik bolsun, Zhongguoqa munasiwətlik məsili-lərdə əgər Zhongguo gongchəndangining pikrigə hərmət kilməydiqən pozitsiyidə bolidi qənəbə, u qəqəda intayın eçir hatalık ətküzidü, bəlki mü-kərrər məqlələp bolidü. Bizning pikrimizgə hərmət kilməy, əzining pikrinila akkuzuxka urunidioqən kixilər ətmüxtimu bolqən, hazırlıq bar, əmma nəti-jidə ularning heqkəndək pikri akəmədi. Buning səwiwi nimə? Buning səwiwi baxka nərsə əməs, bizning pikrimizning əng kəng Zhongguo həlkining mənpəətigə uyğun bolqanlıqı. Zhongguo gongchəndangi—Zhongguo həlkining əng sadik wəkili, kimki Zhongguo gongchəndangiqa hərmət kilməydiqən, əmiliyyəttə u əng kəng Zhongguo həlkioqə hərmət kilməqən bolidü, u qoqum məqlələp bolidü.

Zhongguoning Guomindang Həkümranlık Kiliwatlı Rayonliridiki Wəzipilər

Partiyimizning omumi ganglingi wə konkirit

ganglingi toqrisida yukarıda toluk qüxəndürүүx berip ettüm. Xübhisizki, bu ganglinglar pütün Zhongguoda əməlgə axurulidu; pütün həlkara wə iqliki wəziyət Zhongguo həlkinqə muxundak ümit beqixli-di. Əmma, hazırkı wakitta guomindang həkumranlıq kiliwatkan rayonlardiki, қoldın kətkən rayonlardiki wə azat rayonlardiki bir birigə ohximaydiqan əhwal bizni bu üç hil rayonda ganglingni ijra kilixta pərklik ix kərükxə məjbur kilmakta. Ohxax bolmiqan əhwalda ohxax bolmiqan wəzipə tuqulidu. Bu wəzipilərning bəzilirini yukarıda səzləp ettüm, bəzilirini təwəndə yənə toluklap etüxkə toqra kelidu.

Guomindang həkumranlıqidiki rayonlarda həlk wətənpərvərlik paaliyətlərini elip berix ərkinligigə igə əməs, demokratik hərkətlər ənənəvi qazanmaqda hilap hesaplinidu, əmma bu rayonlarda birmunqə təbikilər, birmunqə demokratik partiyə-guruqlar wə demokratlar katnaxkan ijabi paaliyətlər əwj almakta. Zhongguo demokratiyə ittipaki bu yil birinci ayda guomindangning bir partiyə diktaturisiqa hatimə berix wə birləxmə həkumət kuruşni tələp kilip hitapnamə elan kıldı. Jəmiyatning hərkəysi sahəlidə muxundak haraktirdiki hitapnamılərni elan kılqıqlarmu kəp. Guomindang iqidimu nuroqun kixilər əz rəhbiri organlirining siyasitidin barqansiri gumanlanmakta wə narazi bolmakta, əz partiyisining kəng həlk arisida yitim kəlix həwpini

baroqansiri hes kilip, zamanqa layik bir demokratik islahatning boluxini tələp kilmakta. Chongqing katarlik jaylarda ixqilar, dihanlar, mədiniyətqilər, okuquqlar, maaripqilar, ayallar, soda-sanaətqilər, həkumət hadimlirining hətta bir kisim hərbilərning demokratik hərkətləri əwj almakta. Bularning həmmisi barlik ezilgüqi təbikilərning demokratik hərkətlirining pəydin-pəy bir nixanoqa қarap birlixiwatkanlıqidin derək bərməktə. Həzirki hərkətning ajizlik nuktisi xu yerdiki, buningqa jəmiyyətning asasiy katlam kixiliri tehi kəng kələmdə katnixip kətmidi, tutkan orni intayın möhim əmma turmuxi intayın eçir bolğan dihanlar, ixqilar, əskərlər wə təwən katlam həkumət hadimliri həm maaripqilar tehi təxkillənmidi. Həzirki hərkətning yənə bir ajizlik nuktisi xuki, bu hərkətkə katnaxşan demokratlardın yənə nuroqun kixilər demokratik pirinsipka asasən kürəx қozqax arkılık wəziyətni əzgərtixtin ibarət tüp fangzhen toqrisida tehi enik wə qət'i rohka igə bolğını yok. Əmma keguən wəziyət barlik ezilgüqi təbikilər, partiyilər wə ijtimal guruhları pəydin-pəy oyqinixka wə ittipaklixixka məjbur kilmakta. Guomindang həkümiti hərkanqə basturoqini bilənmə, bu hərkətning rawajlinixini tosalmaydu.

Guomindang həkümrənləqliyidiki rayonlarda eziliwatkan barlik təbikilər, partiyilər wə guruhlar demokratik hərkətlərni kəng kələmdə rawajlandurup

wə tarkak küqlərni pəydin-pəy birləxtürüp, milli ittipaklikni əməlgə axurux, birləxmə həkumət kurux, Yapon tajawuzqilirini məəqlup kiliş wə yengi Zhongguo kurux üçün kürəx kilişti lazim. Zhongguo gongchəndangi wə azat rayonlar həlkə ularoja mümkün bolğan barlıq yardəmlərni berixi lazim.

Guomindang həkümranlıq idiki rayonlarda kommunistlar Yapon baskunqılırioqa karxi kəng milli birliksəp siyasitini dawamlik ijra kilişti lazim. Ən-dək adəm boluxidin kət'i nəzər, u tünüğün bizgə karxi turqan bolsimu, bugün bizgə karxi turmisila, uning bilən həmkarlixip, ortak nixan üçün kürəx kilişimiz lazim.

Zhongguoning Koldin Kətkən Rayonliridiki Wəzipilər

Koldin kətkən rayonlarda kommunistlar Yapon baskunqılırioqa karxi həmmə həlkəni Fransiyə wə Italiyə həlkidin ülgə elip, hər hil təxkilatlar oqa uyuxuxka, yər asti koxun uyuxturup, korallik kozqılang təyyarlaxka, pəyt yetilgən haman, sirttin hujum kiliwatqan koxunlar oqa maslixip, Yapon tajawuzqilirini iqki wə taxki jəhəttin birləşkən halda yokitixka qakirixi lazim. Yapon tajawuzqiliri wə ularning sadık əjalqılırinin koldin kətkən rayonlardıki aka-uka wə aqa-singillirimizni dəpsəndə kiloqanlıq, bulang-talang kiloqanlıq, nomusioqa

təkkənligi wə hakarətligənligi barlıq Zhongguoluk-larning kattik əqəziwini kozqıdi, intikam elip nomusni aklax pəyti yetip keley dəp kaldi. Koldin kətkən rayonlardiki həlk Yawropa urux məydanining əqəlibisi wə 8-armiyə, yengi 4-armiyining əqəlibisidin ilhamlinip, əzlirining Yapon baskunqılırioqa karxi turux kəypiyatını intayın zor dərijidə əstürdi. Mümkün kədər tez azatlıkka erixix üçün ular təxkillinxkə intayın muhtaj. Xunga, biz koldin kətkən rayonlardiki hizmetlərni azat rayonlardiki hizmetlərgə ohxax mohim orunoqa köyuximiz lazım. Kəpligən hadimlar koldin kətkən rayonlar oqa berip hizmət kili xi kerək. Koldin kətkən rayonlardiki həlk arisidin kəpligən aktiplarnı tərbiyiləp wə əstürüp, xu yərdiki hizmetlərgə ətnaxturuximiz lazım. Koldin kətkən rayonlar iqidə Dongbey 4 əlkining koldin kətkinigə əng uzak boldı, uning üstigə bu yərlər Yapon tajawuzqılırinin sənət mərkizi wə əskər turqızıdiqan mohim jayı, biz u yərlərdiki yər astı hizmətni küqəytiximiz lazım. Guənnəyəqə sərgərdan bolup kəlgən Dongbey həlkə bilən ittipaklıknı küqəytip, koldin kətkən yərlərni kayturuwelikka təyyarlık kərükimiz lazım.

Koldin kətkən barlıq rayonlarda kommunistlar Yapon baskunqılırioqa karxi əng kəng milli birlik-səp siyasitini ijra kili xi lazım. Kandak adəm bolu-xidin kət'i nəzər, Yapon tajawuzqılırioqa wə uning sadık əqalqılırioqa karxi turidiqanla bolsa, uning

bilən birlixip, ortak düxmənni yokitix üçün kürəx kilixi lazim.

Düxmən'gə yardım berip, əz kerindaxliriqa karxi turuwatkan barlık korqak koxunlar, korqak sakqilar wə baxka hadimlarnı agahlandurux lazimki, ular əzlirining jinayı hərkətlirini tezdir tonup, ketiwatkan yolidin waktida kaytip, kerindaxlirining düxmən'gə karxi turuxiqa yardım berixi, buning bilən əz jinayətlirini yuyuxi lazim. Undak kilmaydiqan bolsa, düxmən tarmar kiliqan küni milli intizam ularqa kəngqilik kilmaydu.

Kommunistlar amma ətnaxkan barlık korqak təxkilatlarqa nisbətən koloqa kəltürük wə kayil kılıx ixlirini elip berip, aldanqan ammini milli düxmən'gə karxi səpkə ətküzüxi lazim. Xuning bilən billə, wətən zimini kayturuwelinoğandan keyin ənənə boyiqə jazalax üçün, jinayiti qekidin axkan wə towa kiliqni halimoğan wətən hainliri üstidə təkxürük elip berixi lazim.

Wətən hainlirini uyuxturup, Zhongguo həlkioğlu, Zhongguo gongchəndangioğlu, 8-armiyigə, yengi 4-armiyigə wə baxka həlk koxunliriqa karxi turqan, millətkə asılık kiliqan guomindangqi əksiyətqilərgə agahlandurux berip, ularni baldurraq əz jinayətli rigə towa kiliqka ündəx lazim. Towa kilmisa, wətən zimini kayturuwelinoğandan keyin, ular jəzmən wətən hainliri bilən bir katarda jazaqə tartılıdu, hərgiz kəngqilik klinmaydu.

Zhongguoning Azat Rayonliridiki Wəzipilər

Partiyimizning pütün yengi demokratik ganglingi azat rayonlarda əməlgə axuruldi wə kezgə kerünlərlik muwəppəkisiyətlər koloqa kəltürüldi, Yapon baskunqılırioqa karxi nahayiti zor küq toplandi, buningdin keyin bu küqni həmmə tərəptin rawajlan-durux wə mustəhkəmləx kerək.

Həzirki xaraitta, azat rayonlar armiyisi düxmən wə қorqak koxunlar təripidin besiwelinojan əmma kayturuwelix mümkün bolğan barlık jaylaroqa kəng keləmlək hujum қozqixi, xuning bilən azat rayonlarnı kengəytixi, koldin kətkən rayonlarnı taraytixi lazim.

Əmma xuningqimu dikkət kılıx lazimki, düxmənning hazırlıku küqi bar, u azat rayonlar oqa yənə hujum kılıxi mümkün. Azat rayonlardiki armiyə wə həlk düxmənnin hujumini tarmar kılıxka daim təyyar turuxi wə azat rayonlarnı mustəhkəmləx ixlirioqa əhmiyyət berixi lazim.

Azat rayonlar armiyisini, partizan düylirini, minbing, ziweyjünlərini kengəytip wə tərtipkə selix-təlim berixni küqəytip, ularning jənggiwarlıqını axurup, tajawuzqılarnı üzül-kesil məqlup kılıx üçün toluk küq təyyarlax kerək.

Azat rayonlarda, bir tərəptin, armiyə həkumətni himayə kılıx-həlkni səyüx hizmitini elip berixi, yənə bir tərəptin, demokratik həkumət həlkning armiyini

himayə kilix-Yapon baskunqılıriqa қarxi turuwatkan hərbilərning ailə təwəlirigə etiwar berix hizmitini elip berixioqa rəhbərlik kiliyi, xundak kilip armiyə bilən həlkning munasiwitini tehimu zor dərijidə yahxilixi lazim.

Kommunistlar yerlik haraktirdiki birləxmə həkümətlərning hizmətləridə, ijtimali hizmətlərdə barlik Yapon baskunqılıriqa қarxi demokratlar bilən yengi demokratik gangling asasida dawamlik obdan həmkarlixixi kerək.

Xundakla hərbi hizmətlərdə, kommunistlar biz bilən həmkarlixixni halaydiqan barlik Yapon baskunqılıriqa қarxi demokratlar bilən, azat rayonlardiki koxunlarning məyli iqidə, məyli texida bolsun, obdan həmkarlixixi lazim.

Ixqi-dihan əmgəkqilər ammisining Yapon baskunqılıriqa қarxi turux wə ixlepqikirixtiki aktipliqini estürüx üçün, ijarə wə əsümnə keməytix, ixqilar wə hizmətqilərning təminatını yahxilax siyasitini toluk ijra kiliş kerək. Azat rayonlarning hadimliri igilik hizmətlərini ixləxni tirixip üginiwelixi lazim. Mümkin bolğan barlik küqlərni səpərwər kiliş, azat rayonlarning yeza igilik, sanaət wə soda-setik ixlini kəng kələmdə rawajlandurup, armiyə wə həlkning turmuxini yahxilax lazim. Bu məksət üçün, əmgək musabikisini yoloqa koyup, əmgək kəhrimanlıri wə hizmət nəmuniqilirini mukapatlax kerək. Xəhərlərdin Yapon tajawuzqılıri koqlap qikiriloğan-

din keyin, bizning hadimlirimiz xəhərlərning igilik hizmitini ixləxni tez üginiwelixi lazim.

Azat rayonlardiki həlk ammisining, əng awal, kəng ixqilar, dihanlar wə əskərlər ammisining ang səwiyisini əstürük wə kəpləp kadir yetixtürük üçün azat rayonlarning mədiniyət, maarip ixlirini rawajlandurux lazim. Azat rayonlarning mədiniyət hadimliri wə maarip hadimliri eż hizmətlirini aloqa sürüxtə yezilarning hazırlı hususiyətlirigə asasən, yeza həlkining ehtiyajlıqə həm ihtar kılıx pirinsipiqlə asasən muwapik məzmun wə xəkillərni kollinixi kerək.

Azat rayonlarning hər hil hizmətlirini aloqa sürüxtə, hərkəndək jay uzakni kezləp, eż yerining adəm küqi wə maddi küqlirigə obdan kəyünüxi, əhalimikən ixlitix wə israp kilixtin saklinixi lazim. Bundak kılıx Yapon tajawuzqılırını məq'lup kılıx üçünla əməs, bəlki yengi Zhongguo kurux üçünmu zərür.

Azat rayonlarning hər hil hizmətlirini aloqa sürüxtə, yərlik ixlarnı yərlik kixilərning baxkurusuqla yardım berixkə toluk əhmiyət berix, yərlik həlk arisidiki munəvvər kixilərdin yərlik kadirlarını kəpləp yetixtürükə toluk əhmiyət berix lazim. Qəttin kəlgən barlıq kixilər əgər yərlik kixilər bilən iqqə-yun-taxköyun bolup kətmisə, əgər yərlik kadirlarqa tolup taxşan kizəqinlik, səmimiyyətlik bilən wə əhwal-qə yarixa yardım bərmisə, ularoqa huddi əzinin

aka-ukiliri wə aqa-singilliriqə keyün'gəndək keyün-misə, u qoqda yeza demokratik inkilawidin ibarət bu uluk wəzipini orunliyalmaydu.

8-armiyə, yengi 4-armiyə wə baxka həlk қoxun-liri baroqanla yeridə, dərhal xu yerdiki həlkə yar-dəmlixip, yərlik həlk kadirları rəhbərlik kılıdiqan minbing wə ziweyjünlərnila təxkil kilip kalmay, bəlki yərlik həlk kadirları rəhbərlik kılıdiqan yərlik budüylər wə yərlik bingtuənlərnimu təxkil kilixi lazim. Xuningdin keyinla yərlik kixilər rəhbərligidiki asasiy budüylər wə asasiy bingtuənlər barlıkka keli-du. Bu—intayın möhim bir wəzipə. Əgər bu wəzipə orunlanmisa, Yapon baskunqiliriqə karxi mustəhkəm genjüdilərni kuroqili bolmaydu, həlk armiyisini ke-ngəytkilimə bolmaydu.

Əlwəttə, barlik yərlik kixilər qəttin kəlgən inki-lawiy hadimlar wə həlk қoxunlarını kizəqin karxi elixi wə ularoqə yardəm berixi lazim.

Yoxurunoqan milli buzqunqilaroqə qandak muamile kiliç məsilisi toqrisida kəpqilikning diqqitini қozqax lazim. Qunki axkara düxmənlərni, axkara milli buz-qunqilarni tonuwelix asan, bir tərəp kiliçmu asan; yoxurunoqan düxmənlərni, yoxurunoqan milli buzqun-qilarni bolsa tonuwelix asan əməs, bir tərəp kiliçmu asan əməs. Xuning üçün, keyinki hildikilərgə kəskin pozitsiyə tutux lazim, bir tərəp kiliçta bolsa ehti-yatqan pozitsiyə tutux kerək.

Diniy etikət ərkinligi pirinsipiqa asasən, Zhong-

guo azat rayonlirida hər hil dinlarning məwjut bolup turuxioqa yol koyulidu. Məyli hristiyan dini, katolik dini, islam dini, budda dini wə baxxa dinlar bolsun, ularqa etikat kiloqular həlk həkümítining kanunliriqa riayə kılıdiqanla bolsa, həlk həkümítini ularni koğdaydu. Dinoqa etikat kiliç, etikat kılmaslıq hərkimning əz ərki, ularni zorlax yaki kəmsitixkə yol koyulmaydu.

Azat rayonlarning hərkətlirini birlikkə kəltürüx, azat rayonlarning Yapon baskunqilirioqa əxarı turux hizmetlirini küqəytix, guomindang həkümranlıq kiliwatkan rayonlardiki həlkning Yapon baskunqilirioqa əxarı demokratik hərkətlirigə yardım berix, koldin kətkən rayonlardiki həlkning yər astı əoxun hərkətigə yardım berix, pütün məmlikət həlkining ittipaklıqını wə birləxmə həkümətning kuruluxini aloqa sürüxni muhakimə kiliç üqün bizning kurultiyimiz azat rayonlar həlkioqə Yen'əndə Zhongguo azat rayonliri həlk wəkilliri yioqini^⑧ni mümkün kədər tez qakirix toqrisida təklip berixi kerək. Zhongguo azat rayonliri hazır pütün məmlikəttiki kəng həlkning Yapon baskunqilirioqa əxarı turux-wətənni kutkuzuxining mərkizi bolup kaldi, pütün məmlikəttiki kəng həlk ammisi ümidi bizgə baqlımağta, bizning ularni ümitsizləndürüp koymaslıq məs'uliyitimiz bar. Zhongguo azat rayonliri həlk wəkilliri yioqininin qakirilixi Zhongguo həlkining milli azatlık ixlirida oqayət zor türtkilik rol oyniąqası.

5. Pütün Partiyə Ittipaklıxip, Partiyining Wəzipilirini Orunlax Üqün Kürəx Kilayli

Yoldaxlar, biz əzimizning wəzipilirimizni wə bu wəzipilərni orunlaxta kollinidioğan siyasətlirimizni qüxiniwalduk, əmdi bu siyasətlərni ijra kılıxta wə bu wəzipilərni orunlaxta қandak hizmət pozitsiyisidə boluxımız kerək?

Hazırkı həlkəra wə iqliki wəziyət bizning aldımızda wə Zhongguo həlkəi aldida nurluk istikbalı oquk kərsətti, misli kərəlmigən paydılık xaraitni hazırlap bərdi, bu roxən wə xək-xübhisiz. Əmma, xuning bilən billə, eçir dərijidiki kiyin xarait həlimu məwjud. Kimki yoruk tərəpnila kərüp, kiyinqilik tərəpnı kərmisə, u partiyining wəzipilirini orunlax üqün obdan kürəx kilalmaydu.

Partiyimiz Zhongguo həlkəi bilən billə turup, məyli əzinin pütün 24 yillik tarihida bolsun, məyli 8 yillik Yapon baskunqılırioğan karxi uruxta bolsun, Zhongguo həlkəi üqün qayət zor küq-kuwwət yarattı, bizning hizmettiki utuklirimiz nahayiti roxən wə xək-xübhisiz. Əmma, xuning bilən billə, hizmetlirimizdə həlimu kəmqiliklər məwjud. Kimki utuk tərəpnila kərüp, kəmqilik tərəpnı kərmisə, umu partiyining wəzipilirini orunlax üqün obdan kürəx kilalmaydu.

Zhongguo gongchəndangi 1921-yili dunyaçqa kəlgəndin buyan, əzining 24 yillik tarihida üq ketimlik uluk kürəxni bexidin kəqürdi, u bolsimu beyfa uruxi, yər inkilawi uruxi wə hazir tehi dawam kiliwatkan Yapon baskunqılırioqa karxi urux. Partiyimiz baxtinla Marksizim-Leninizim nəziriyisini asas kiloqan partiyə bolup kəldi, buning səwiwi—Marksizim-Leninizimning pütün dunya puroletariyatining əng toqra, əng inkilawiy bolqan ilmiy idiyisining jəwhiri bolqanlıqi. Marksizim-Leninizim omumi həkikəti Zhongguo inkilawining konkirit əmiliyiti bilən birləxtürulgən haman, Zhongguo inkilawining kiyapiti birdinla yengilnip, yengi demokratik pütün tarihiy baskuq barlıkka kəldi. Marksizim-Leninizim nəziriyisi wə idiyisi bilən korallanıqan Zhongguo gongchəndangi Zhongguo həlkə arisida yengi hizmət istilini barlıkka kəltürdi, bu, asasən, nəziriyə bilən əmiliyətni birləxtürük istili, həlk ammisi bilən ziq munasiwət baqlax istili wə əzini tənkit kılıx istili.

Pütün dunya puroletariyatining əmiliy kürixini eks əttürgən Marksizim-Leninizim omumi həkikəti Zhongguo puroletariyatining wə kəng həlk ammisi ning inkilawiy kürəxlirining konkirit əmiliyiti bilən birləxtürulgəndə, Zhongguo həlkining yengilməs koralioqa aylnidu. Zhongguo gongchəndangi dəl xundak kıldı. Partiyimizning tərəkkiyati wə aloqa besixi muxu həkikətkə hilap bolqan həmmə jiaotiaozhu-

yioqa wə təjribiqilikkə karxi kət'i kürəx kilix jər-yanida məydanqə kəlgən tərəkkiyat wə aloqa besix. Jiaotiaozhuyi konkirit əmiliyəttin qətləydu, təjribiqilik kismən təjribini omumi həkikət dəp hata qüxinidu, bu ikki hil jihuyzhuyilik idiyining ikkilisi Marksizimə hilap. Partiyimiz əzining 24 yillik kürixi dawamida, bu hata idiyilərni tüzətti wə tügətiwatiqidu, nətijidə partiyimiz idiyə jəhəttin intayin zor dərijidə mustəhkəmləndi. Partiyimizning hazır 1 milyon 210 ming əzasi bar. Bularning mutlək kəpqılıgi Yapon baskunqılırioqa karxi urux dəwridə partiyigə kirgən, ularning arisida hər hil sap bol-miçan idiyilər məwjut. Yapon baskunqılırioqa karxi urux baxlinixtin ilgiri partiyigə kirgən əzalar arisidimə xundak əhwallar bar. Birnəqqə yıldın buyankı istil tüzitix hizmiti nahayiti zor muwəppəkiyət-lərgə erixti, nətijidə bundak sap bolmiçan idiyilər kəp tüzitildi. Buningdin keyin bu hiszmətni dawamlaxturup, “ətmüxtikidin sawak elip, keyinkigə ibrət kilix, kesəlni dawalap, adəmni kutkuzux” rohi boyiqə partiyə iqidiki idiyiwi tərbiyini tehimu zor dərijidə kanat yaydurux kerək. Partiyining hər dərijilik rəhbəriy tayanqlirioqa xuni qüxəndürük lazimki, nəziriyə bilən əmiliyətni bundak ziq bir-ləxtürük gongchəndangni baxka hərkəndak partiyidin pərkləndüridiçən roxən bəlgilərning biri. Xuning üqün, idiyiwi tərbiyini qing tutux pütün partiyini ittipaklaxturup, uluk siyasi kürəx elip

berixning mərkiziy halkisi. Əgər bu wəzipə həl kilinmisa, partiyining barlik siyasi wəzipilirini orunlıqlı bolmayıdu.

Gongchəndangni baxka hərkandak partiyidin pərkləndüridiqan yənə bir roxən bəlgə—əng kəng həlk ammisi bilən əng ziq munasiwət baqlax. Jan-dil bilən həlk üçün hizmət kiliş, ammidin bir minutmu ayrılmışlıq; həmmə ixta xəhsning yaki kiqik guruhning mənpəətini əməs, bəlki həlk mənpəətini kəzə tutux; həlk aldida jawapkar bolux bilən partiyining rəhbərlik orgini aldida jawapkar boluxning birdəkligi—bular bizning qikix nuktimiz. Kommunistlar həkikəttə qing turuxqa daim təyyar turuxi lazim, qunki hərkandak həkikət həlk mənpəətigə uyğun; kommunistlar hatalıknı tütütxikə daim təyyar turuxi lazim, qunki hərkandak hatalık həlk mənpəətigə uyğun əməs. 24 yillik təjribilər bizgə xuni kəsət-tiki, toqra bolqanlıki wəzipə, siyaset wə hizmet istili—həmmisi xu wakit wə xu jayda ammining təliwigə muwapik kəlgən bolidu, həmmisi amma bilən baqlanıqan bolidu; hata bolqanlıki wəzipə, siyaset wə hizmet istili—həmmisi xu wakit wə xu jayda ammining təliwigə muwapik kəlmigən bolidu, həmmisi ammidin ayrıloqan bolidu. Jiaotiaozhuyi, təjribiqilik, buyrukqılık, kuyrukqılık, məzhəpqılık, guənliaozhuyi, təkəbburluk hizmət pozitsiyisi wə xuningçə oħxax illetlər xuning üçün jəzmən naqar, jəzmən yarimaski wə xuning üçün kim muxundak

illətlərgə giriptar bolup қalqan bolsa, jəzmən tüzitixi lazimki, bu illətlər ammidin ayrılip kelixkə elip baridu. Bizning қurultiyimiz pütün partiyini huxyar bolup, hər bir hizmət һalkisidiki hər bir yoldaxning ammidin ayrılip қalmaslıqıja dikkət kilişkə qakirixi lazım. Hər bir yoldaxkə xundak tərbiyə berix kerəkki, u həlk ammisini kizəqin səyidiqan, ammining awaziqə ihlas bilən կulak salidiqan bolsun; baroqanla yeridə xu jaydiki amma bilən iqkoyuntaxkoyun bolsun, əzini ammidin yukuri koymastın, bəlki amma arisiqə qongkur qəkidiqan bolsun; ammining ang səwiyyisigə asasən, ularning engini oyqitidiqan wə estüridiqan, amma qin kənglidin ihtiyar kiliş pirinsipi astida ammining pəydin-pəy təxkillinixigə wə xu wakit. xu jayning iqki-taxkı xaraiti yar bərgən həmmə zərür kürəxlərni pəydin-pəy kanat yayduruxıqə yardım beridiqan bolsun. Barlıq hizmətlərdə buyrukqılık hata, qunki u—ammining ang səwiyyisidin exip kətkənlik, amma ihtiyar kiliş pirinsipi qə hilaplik қiloqanlık, aldirangoquluk kesiligə giriptar bolqanlık. Bizning yoldaxlırimiz, biz qüxən'gən nərsini kəng ammimu bizgə ohxax qüxinidu, dəp қarimaslıqı lazım. Ammining qüxən-gən-qüxənmigənligini wə əmiliy hərkətkə kelixni halaydiqan-halimaydiqanlıqını amma arisiqə berip təkxürgəndila bilgili bolidu. Əgər biz muxundak kilsək, buyrukqılıkta saklinalaymız. Barlıq hizmətlərdə կuyrukqılıkmu hata, qunki u—ammining ang

səwiyisidin arkıda kalqanlık, ammining yənimu aloqa besixioqa rəhbərlik kiliç pirinsipiçə hilaplik kılqanlık, sərəmlilik kesiligə giriptar bolqanlık. Bizning yoldaxlırimiz, biz tehi qüxənmigən nərsini ammi mu zadi qüxənməydu, dəp karimaslıqı lazim. Kəp wakıtlarda kəng amma bizning aldimizoqa ətüp ketip, yənimu aloqa besixni jiddi tələp kilqanda, bizning yoldaxlırimiz kəng ammining rəhbəri bolalmay, bir kisim қalaklarning pikrini eks əttürüp həmdə mu-xundak қalaklarning pikrini hata halda kəng ammining pikri dəp bilip, қalaklarning қuyruqı bolup қalidu. Kiskisi, hər bir yoldaxka xuni qüxəndürük kerəkki, kommunistlarning barlıq söz-hərkətliri əng kəng həlk ammisining əng zor mənpəətigə uyğun kelixni, əng kəng həlk ammisining himayisigə erixixni əng ali əlqəm kiliçi lazim. Hər bir yoldaxka xuni qüxəndürük kerəkki, biz pəkət həlkə taysak, həlk ammisining ijadiy küqining pütməs-tügiməs ikənligigə kət'i ixənsək, xuning bilən həlkə ixənq baqlap, həlk bilən iqlikoyun-taxköyun bolup kətsəkla, hərkəndək kiyinqilikni yengələymiz, hərkəndək düxmən bizni besip qüxəlməydu, bəlki biz uni besip qüxicimiz.

Əz əzini əstayidil tənkít kiliçning bolux-bolmaslı-qımı partiylimiz bilən baxka partiyilərni bir biridin pərkəndüradiojan roxən bəlgilərning yənə bri. Biz, əyni daim süpürüp turux lazim, süpürmigəndə, qang-tozang besip ketidu; yüzni daim yuyup turux

lazim, yumioqanda, kirlixip ketidu, dəp eytip etkən iduk. Yoldaxlirimizning idiyisi wə partiyimizning hizmitigimu qang-tozang konup əkalidu, unimu süpürüp wə yuyup turux lazim. "Ekin su sesimaydu, ixik ülgüjigi qiriməydu" digən səz ularning tohtimay hərkətlinip turux jəryanida mikruplar yaki baxka janlik məwjudatlarning qiritixigə karxi turidioqlıqini kersitidu. Biz üçün eytkanda, hizmətlərni daim təkxürüp turux, təkxürüxtə demokratik istilni kengəytix, tənkit wə eż eżini tənkittin korkmaslik, Zhongguo həlkining "bilgənni eytməy koymaslik, eytkandimu kəldurməy eytix", "Səzligüqidə əyip yok, anglıquqi ibrət alsun", "bar bolsa tüzitix, yok bolsa saklinix" digən paydılık bolqan hikmətlik səzlirigə əməl kiliş hər hil siyasi qang-tozanglar wə siyasi mikruplarning yoldaxlirimizning idiyisigə wə partiyimizning tenigə ziyan yətküzüxicə karxi turuxning birdin-bir ünümlük usuli. "Ətmüxtikidin sawak elip, keyinkigə ibrət kiliş, kesəlni dawalap, adəmni kutkuzux"ni məksət kiloqan istil tüzitix hərkəti xuning üqün nahayiti zor ünüm bərdiki, bu hərkət dawamida biz burmilanoqan əməs, bəlki toqra bolqan, yüzəki əməs, bəlki əstayıdıl bolqan tənkit wə eż eżini tənkitni kanat yaydurduk. Zhongguodiki əng kəng həlk ammisining əng zor mənpəətini qikix nuktisi kiloqan Zhongguo komunistliri eż ixining tamamən hək ikənlilikgə ixinip, eżining həmmə nərsisini kurban kilixtin ayanmay,

bizning iximiz üçün əz jenini pida kilişkə hərkaqan təyyar turqan yerdə, həlk ehtiyajıqə muwapik kəlməydiqan idiyə, nuktiinəzər, pikir wə qarilerni taxliwetixkə kiymasnu? Biz hərkəndak siyasi qang-tozang wə siyasi mikrupning pakız yüzimizgə daq təkküzüxini wə bejirim bədinimizni zedə kilişini karxi alımızmu? San-sanaksız inkilawiy kurbanlar həlk mənpəeti üçün əz hayatı kurban kıldı, hayatı yaxawatkan hər bir kixi ularni əsliginimizdə kəng-limiz buzulidu, bizdə kurban kilqılı bolmaydiqan yənə kandak xəhsı mənpəət bar, wazkəqkili bolmaydiqan yənə kandak hatalık bar?

Yoldaxlar, kurultiyimiz yepiloqandin keyin, jəng məydanlıriqə barımız, kurultayning kararioqə asasən, Yapon tajawuzqilirini üzül-kesil məqlup kiliş wə yengi Zhongguo kurux üçün kürəx kilişimiz. Bu məksətkə yetix üçün pütün məmlikət həlki bilən ittipaklilixirimiz lazim. Təkrar eytimənki, məyli kandakla sinip, kandakla partiyə, kandakla ijtimali guruh yaki xəhs bolsun, Yapon tajawuzqilirini məqlup kiliş wə yengi Zhongguo kuruxni yaklaydiqanla bolsa, biz ular bilən birlixiximiz lazim. Bu məksətkə yetix üçün partiyimizning barlik küqini demokratiyə-mərkəzləxtürük tüzümining təxkiliy wə intizam pirinsipliri asasida mustəhkəm ittipaklaxturuiximiz lazim. Məyli kandakla yoldax bolsun, partiyə ganglingi, partiyə nizamnamisi wə partiyə kararlariqə boysunuxni halaydiqanla bolsa, uning

bilən ittipaklixiximiz lazim. Partiyimizning əzaliri beyfa uruxi dəwridə 60 mingdin axmaytti, keyin ularning kəpqılıgi xu wakittiki düxmən zərbisi arkısida tarkilip kətti; yər inkilawi uruxi dəwridə 300 mingdin axmaytti, keyin bularningmu kəpqılıgi xu wakittiki düxmən zərbisi arkısida tarkilip kətti. Əzəsi bar, bu ketim қandakla bolsun, ular düxmən zərbisi arkısida tarkilip kətməsligi kerək. Biz üq dəwrning təjribilirini kobul kılıp, kəmtər pozitsiyidə bolup, təkəbburluk pozitsiyisidin saklinidioqan, partiyə iqidə barlıq yoldaxlar bilən tehimu yahxi ittipaklixidiqan, partiyə sirtida pütün məmlikət həlki bilən tehimu yahxi ittipaklixidiqanla bolsak, xuningqa kapalet bərgili boliduki, düxmənning zərbə berip bizni tarkitiwetixi u yakta tursun, əksiqə, biz qokum Yapon tajawuzqilirini wə ularning sadik əyalqlarını kət'i, təltəküs, pak-pakiz wə toluk yokitimiz, xuningdək ularni yokatqandin keyin, yengi demokratik Zhongguoni kurup qikimiz.

Üq ketimlik inkilapning təjribiliri bolupmu Yapon baskunqilirioqa karxi uruxning təjribiliri bizgə wə Zhongguo həlkioqə mundak bir ixənq beqixlidi: Zhongguo gongchəndangining tirixqanlıqi bolmisa, Zhongguo kommunistliri Zhongguo həlkining mustəhkəm tüwrügi bolup turmisa, Zhongguoning mustəkil wə azat boluxi mümkün əməs, Zhongguoning sanaətlixixi wə yeza igiligining zamaniwilixiximu

mümkin əməs.

Yoldaxlar, üq ketimlik inkilapning təjribilirigə igə bolqan Zhongguo gongchəndangi bolqanlıktın, mən kət'i ixinimənki, biz əzimizning uluk siyasi wəzipilirimizni orunliyalaymız.

Mingliqan, on mingliqan inkilawiy kurbanlar həlk mənpəəti üçün bizning aldimizda baturlarqə kurban boldı, biz ularning bayriqini igiz kətirip, ularning kan izlirini besip aloqa qamdaylı!

Yengi demokratik Zhongguo tezdin dunyaqa kəlidü, biz bu uluk künni kütüwalaylı!

Izaħlar

① Zhonghua milli azatlıq xiənfengdüyü—9-dikabir hərkitigə katnaxkan iloqar yaxlar Zhongguo gongchəndangining rəhbərligidə 1936-yıl 9-ayda təxkil kılqan inkilawiy yaxlar təxkilati. Yapon baskunqılıriqa karxi urux partlıqandan keyin, uning nurqun əzalırı uruxka wə düxmənning arkə sepiə genjüdi kurux hizmetlirigə katnaxtı. Uning guomindang hökümranlıqidiki rayonlarda kurulqan təxkilatlari 1938-yili Jiang Jieshi hökümüti təripidin zorluk bilən tarkitiwetildi. Uning azat rayonlardiki təxkilatlari keyin kelimi tehimu kəng bolqan yaxlar təxkilati—Yaxlarning wətən kutkuşuz jəmiyyitigə қoxulup kətti.

② Muxu tomidiki «Guomindang zhongyangining 11-omumyiqi-niqa wə 3-nəwətlik guomin cənzhenghuyning 2-yiqliniqa baha» digən əsərdə Jiang Jieshining gongchəndangqa karxi kozojiqan üq ketimlik dolķuni toqrisida kərsitilgən pakitlarqa karalsun.

③ Skobi Ən'gliyə jahən'girliginin Yunanda turuxka əwət-kən tajawuzqi қoxunining silingi. 1944-yıl 10-ayda Germaniya karakqılıri Yawropa қurukluqida məq'lup bolup қaqqandin keyin, Skobi Ən'gliyə қoxunini baxlap, Yunanning Londonqa keqip

baroqan əksiyətqi həkumitini elip, Yunanoqa kirgən. U Yunan əksiyətqi həkumitining Germaniya əkarakqılıriqa uzak muddət baturanə karxi turqan Yunan həlk jiefangjünigə hujum kilixiqə, Yunanning wətənpərvər həlkini kırıp, Yunanni terorluk kan dengiziqa taxlixiqə yol kərsətkən wə yardəmləxkən.

④ Bao-jia tütümi—guomindang əksiyətqilirining faxistik həkumranlıqni yürgüzidiqan asasiy katlam siyasi tütümi. 1932-yıl 8-ayning 1-küni Jiang Jieshi Henən, Hubey, Ənhuy əlkiliridə «Nahiyilərdə bao-jia təxkilləx wə nopus təkxürük tiaoisi»ni elan kıldı, uningda: “Bao-jia təxkil kilixta ailə birlik kilinidü, ailidə ailə baxlıoji bolidü, 10 ailə bir jia bolup, jiada jiazhang bolidü, 10 jia bir bao bolup, baoda baozhang bolidü” dəp bəlgilinip, aililər bir birigə nazarət kılıdiqan wə bir birini qekixturiqidən əzara jawapkarlık kanuni xuningdək əksil'inkilawiy bolqan məjburi əmgək kildurux qarılıri yürgüzüldi. 1934-yıl 11-ayning 7-küni guomindang həkumiti ez həkumranlıqidiki əlkə wə xəhərlərning həmmisidə muxundak faxistik həkumranlıq tütümi yürgüzüldiqliqini rəsmi jakalidi.

⑤ Bu guomindang həkumiti yürgüzgən feodallik, məybənlilik, faxistik maaripni kərsitudu.

⑥ Kahire yioqini 1943-yıl 11-ayda Zhongguo, Amerika, Əngliyə dəletliri Misirning paytəhti Kahiridə ətküzgən həlkara yioqin. Bu yioqında Zhongguo, Amerika, Əngliyə dəletlirininə Kahirə hitapnamisi elan kılındı. Bu hitapnamidə Təywən wə baxka yərlərning Zhongguoqa kayturulidiqliqi enik bəlgiləndi. 1950-yıl 6-ayda Amerika həkumiti Zhongguoni Təywən'gə bolqan zimin igilik hökükidin məhrum kiliç kəstidə, bu keliximə oquqtin-oquq hiyanət kılıp, dengiz armiyisini əwətip, Təywənni ez qanggiliqə eliwaldı.

⑦ Emeysən teqsi Sichuan əlkisining qərbiy jenubidiki məx-hur taq. Yoldax Mao Zedong bu yerdə Jiang Jieshi həkumran guruhi Yapon baskunqılıriqa karxi urux dawamida əng ahirkı uwa kılqan Sichuan taqlıqini kərsitudu.

⑧ Muxu tallanma əsərlərning 2-tomidiki «Əksiyətqilərnin jazalax kerək», «Barlıq Yapon baskunqılıriqa karxi küqlər bilən

ittipaklıxip, gongchəndangoşa қарxi jahillarоqa қарxi turaylı», «Guomindangqa on tələp» digən əsərlərgə karalsun.

⑨ Bu Sun Zhongshənnin 1924-yil 11-ayning 10-küni elan kılqan «Ximaloqa berix hitapnamisi»dən elinqan.

⑩ Bu Jiang Jieshining «Zhongguoning təkdir» digən əksilinkilawiy kitapqisidiki jöylüxlirini kərsitudu.

⑪ Atlantik xiənzhangi 1941-yil 8-ayda Amerika-Ən'gliyə Atlantik yiçini ayaqlaxkanda, birlikdə elan kılqan həjjət. Moskva yiçini 1943-yil 10-ayda Sovet ittipakı, Amerika, Ən'gliyə taxkı ixlar buzhangliri Moskvada etküzgən yiçin. Tehrən yiçini 1943-yil 11-aydin 12-ayçıqə Sovet ittipakı, Amerika, Ən'gliyə dəletləri İranning paytəhti Tehranda etküzgən yiçin. Kırım yiçini 1945-yil 2-ayda Sovet ittipakı, Amerika, Ən'gliyə dəletləri Sovet ittipakının jənubiy kismidəki Kırım yerim arılıqa jaylaxkan Yaltida etküzgən yiçin. Xu qaqdiki bu həlkəara yiçinlar faxist Germaniyə wə Yaponiyini birləşkən küq bilən məəqlup kılıxni xuningdək uruxtin keyin tajawuzqi küqlərning wə faxizim əldəklərinin yengiwaxtin bax kətirixini tosuxni, dunya teqliqini saklaxni, hərkəysi əllər həlkəning mustəkkilik wə demokratiyə yolidiki arzulurini kollap կuwwətləxni қarar kılqan idi. Əmma uruxtin keyin, Amerika wə Ən'gliyə həkumətləri bu həlkəara keliximlərgə hiyanət kıldı wə ularni buzdi.

⑫ 1944-yil 8-aydin 10-ayçıqə Sovet ittipakı, Amerika, Ən'gliyə wə Zhongguo wəkilləri Moskva yiçininin wə Tehran yiçininin қararları boyiqə, Amerikining Dumbarton-Oks digən yeridə yiçin etküzülp, birləşkən dəletlər orginining təxkiliy layihisini tüzüp qıktı. 1945-yil 4-aydin 6-ayçıqə Amerikining San-Fransisko xəhridə 50 dəlet wəkili katnaxkan birləşkən dəletlər yiçini etküzüldi, xu qaqda Zhongguo azat rayonlirimu bu yiçinə qatnixix üçün yoldax Dong Biwuni wəkil kılıp əwətkən idi.

⑬ Zhongguo gongchəndangining məmlikətlik 7-kurultiyidin keyin, Yən'əndə «Zhongguo azat rayonliri həlk wəkilləri yiçinə qətəyyarlıq kərük weyyüənhuyi» kurulqan wə azat rayonlar wəkilləri birlikdə təyyarlıq kərük weyyüənhuyining kurulux yiçinini etküzgən idi. Yaponiyə təslim bolğandan keyin, wəziyət ezbərgənlilikin, Zhongguo azat rayonliri həlk wəkilləri yiçini qəkirilmidi.

YÜGONGNING TAOINI YƏTKIXİ*

(1945- yil 6- ayning 11- künü)

Bizning kurultiyimiz nahayiti obdan kurultay boldi. Biz üç ix kilduk: Birinqi, partiyining luxiənini bəlgiliduk, bu luxiən ammini dadil hərkətləndürüp, həlkə küqlirini uloqaytip, partiyimizning rəhbərligidə Yapon tajawuzqilirini məqlup kilip, pütün məmlikət həlkini azat kilip, yengi demokratik Zhongguo kuruxtin ibarət. İkkinqi, yengi partiyə *nizamnamisini* makulliduk. Üçinqi, partiyining rəhbərlik orginini — zhongyang weyyüənhuynı saylap qıktuk. Buningdin keyinki wəzipə pütün partiyigə rəhbərlik kılıp, partiyining luxiənini əməlgə axuruxtin ibarət. Bizning kurultiyimiz qalibiyət kurultiyi, ittipaklık kurultiyi boldi. Wəkillər üç doklatka karita nahayiti obdan pikirlərni bərdi. Nuroqun yoldaxlar əz əzini tənkit kıldı, ittipaklık nixanini nəzərdə tutup, əz əzini tənkit arkilik ittipaklıkkə erixti. Bu ketimki kurultay ittipaklığınə nəmunisi, əz əzini tənkitning nəmunisi, xuningdək partiyə iqidiki demokratiyining nəmunisi boldi.

* Bu—yoldax Mao Zedongning Zhongguo gəngchəndangininin məmlikətlik 7- kurultiyini yepix nutki.

Kurultay yepiloqandin keyin, nuroqun yoldaxlar əzlirining hizmət orunlirioqa kaytidu, hərkəysi jəng məydanlirioqa baridu. Yoldaxlar jaylaroqa barəqanda, kurultay luxiənini təxvik kilixi həmdə pütün partiyidiki yoldaxlar arkilik həlkə kəng türdə qüxəndürüxi kerək.

Bizning kurultay luxiənini təxvik kililixirimiz pütün partiye wə pütün məmlikət həlkidə, inkilap qokum qəlibə kiliđu, digən ixənqni tikləx üçün. Aldı bilən xiənfengdüyni oyqitip, kət'i niyətkə kelip, kurban boluxtin korkmay, hər hil kiyinqiliklarnı yengip, qəlibini kolqa kəltüridiqan kiliç lazim. Lekin bu tehi kupayə kilmaydu, yənə pütün məmlikəttiki kəng həlk ammisini oyqitip, biz bilən billə kürəx kiliçni qin kənglidin halap, qəlibini kolqa kəltüridiqan kiliç lazim. Pütün məmlikət həlkini, Zhongguo əksiyətqılərning Zhongguosi əməs, Zhongguo həlkining Zhongguosi, digən ixənqkə igə kiliç lazim. Zhongguoda kədimki zamandin қalqan "Yügongning taqni yətkixi" digən bir məsəl bar. Uningda mundak diyiliđu: Kədimki zamanda Huabeyda ximaliy taqlıq Yügong digən bir boway etkən ikən. Uning ixigining jənup təripidə ikki qong taq bolup, uning yolunu tosup turidikən, biri Təyhangshən, yənə biri Wangwushən dəp atılıdikən. Yügong oqullirini baxlap qikip, bu ikki qong taqni jotu bilən qepip eliwtixə bəl baqlaptu. Zhisou digən yənə bir boway bu əhwalni kərüp, külüp ketip: Silərning bundak

kilixinglar tolimu ahmaklik boluptu, silər ata-bala birnəqqə kixinining bundak qong ikki taqni eliwetixinglar zadi mümkün əməs, dəptu. Yügong uningoşa: Mən əlsəm, oqullirim əlidü, oqullirim əlsə, nəwrilirim əlidü, uruk-əvladim tükiməydu; bu ikki taq nahayiti igiz bolsimu, lekin əmdi igizliməydu, qapqansıri pəsləydu, uni nimixka tüzliwətkili bolmaydikən? dəp jawap beriptu. Yügong Zhisouning hata pikrini rət kiloqandin keyin, heqbir ikkilənməstin, hər kuni taqni qepiweriptu. Bu ix hudani təsirləndürüptu, huda yər yüzigə ikki pərixtə əwətip, bu ikki taqni aldurup ketiptu^①. Hazır Zhongguo həlkinimu ikki qong taq besip turuwatidu, uning biri jahan'girlik, yənə biri feodalizim dəp atılıdu. Zhongguo gongchəndangi bu ikki taqni eliwetixkə allikəqan bəl baqlıqan. Biz buningda qokum qing turimiz, qokum üzlüksiz ixləwerimiz, bizmu hudani təsirləndürələymiz. Bu huda baxka birsi əməs, pütün Zhongguodiki həlk ammisi. Pütün məmlikətiki həlk ammisi birdək kozəqilip, biz bilən billə bu ikki taqni qapsa, uni nimixka tüzliwətkili bolmaydikən?

Tünüğün ikki Amerikilik Amerikiqa kaytmakçı bolqan ikən, mən ularoğa eyttim, Amerika hökümiti bizgə buzəunqılık kilməkçi boluwatidu, buningə yol koymaymız. Biz Amerika hökümitining Jiang Jieshini yələx-gongchəndangoşa karxi turux siyasi təqə karxi turimiz. Lekin biz, birinqidin, Amerika həlkə bilən ularning hökümitini bir biridin pərk

etimiz, ikkinqidin, Amerika həkumitidiki siyaset bəlgiləydiqan kixilər bilən təwəndiki addi hadimlarnı bir biridin pərk etimiz. Mən bu ikki Amerikilikka mundak didim: Həkumitinglardiki siyaset bəlgiləydiqan kixilərgə eytip koyunqlar, bizning azat rayonımız silərning bu yərgə kelixinglarnı mən'i kılıdu, qunki silərning siyasitinglar Jiang Jieshini yeləx, gongchəndangoğa karxi turux, biz hatırjəm bolalmaymız. Mubada silər azat rayonlaroqa Yapon baskunqılıriqə karxi urux kılıx məksidi də kəlsənglər, bu mümkün, lekin xərtnamə tüzük kerək. Əgər silər həmmila yerdə oqrılıkqə katrap yürməkqi bolidikənsilər, buningoja yol koymaymız. Herli Zhongguo gongchəndangi bilən həmkar laxmaydiqanlıqını oquqtın-oquq jakalidi^②, xundak bolup turukluk, nimə üqün yənə azat rayonlirimizə qədəm, katrap yürməkqi bolisilər?

Amerika həkumitining Jiang Jieshini yeləx-gongchəndangoğa karxi turux siyasiti Amerika əksi-yətqilirining qaljirlaxkanlıqını kərsitudu. Lekin barlik Zhongguo wə qət'əl əksiyətqilirining Zhongguo həlkining qəlibə kazinixiqa toşkunluk kılıx kəstliri qokum məqəlup bolidu. Həzirki dunya ekimida demokratiyə—asasiy ekim, demokratiyigə karxi əksi-yətqilik bolsa pəkət bir tətür ekim. Həzir əksiyətqil tətür ekim milli mustəkillik wə həlk demokratiyisi-din ibarət asasiy ekimni besip ketixkə urunuwatidu, lekin əksiyətqil tətür ekim bəribir asasiy ekiməqədəm.

aylinalmaydu. Hazirmu, Stalin burunla eytip etkendək, kona dunyada üq qong ziddiyət bar: birinqisi jahan'gir məmlikətlərdiki puroletariyat bilən burzuaziyə otturisədiki ziddiyət, ikkinqisi jahan'gir dəletlər otturisidiki ziddiyət, üqinqisi mustəmlilikə wə yerim mustəmlilikə məmlikətlər bilən jahan'gir zongzhugular otturisidiki ziddiyət^②. Bu üq türük ziddiyət helimu məwjut bolupla kalmay, bəlki rawajlinip tehimu kəskinləxti, tehimu kengəydi. Sovet ittipakı-qə karxi, kommunizimoqa karxi, demokratiyigə karxi tətür ekim məwjut bolsimu, lekin yuquridiki ziddiyətlərning məwjut bolup turuxi wə rawajlinixi səwiwidin bundak eksiyyətqil tətür ekim ahir bir kün yengildi.

Hazir Zhongguoda ikki kurultay etküzülüwatidu, biri — guomindangning 6-kurultiyi, yənə biri — gongchəndangning 7-kurultiyi. Ikki kurultayning məksidi bir birigə pəkət ohximaydu: biri gongchəndangni wə Zhongguoning demokratik küqlirini yokitip, Zhongguoni karangoqulukka baxlimaq; biri Yapon jahan'girligini wə uning Zhongguodiki yalakqisi bolqan feodal küqlərni yokitip, yengi demokratik Zhongguo kurup, Zhongguoni yoruklukka baxlimaq. Bu ikki luxiən əzara kürəx kiliwatidu. Biz kət'i ixinimizki, Zhongguo həlki Zhongguo gongchəndangining rəhbərligidə, Zhongguo gongchəndangi 7-kurultiyi luxiəninə rəhbərligidə toluk qəlibə kazinidu, guomindangning eksil'inkilawiy luxiəni

bolsa mukərrər məqələup bolidu.

Izahlar

① Yugongning taqni yətkixi digən qəqək toqrisida «Liezi» namlıq kitapning «Tangwen» bəbiçə qaralsun. Uningda mundak bayan kılınidu: «Təyhangshən, Wangwushən digən ikki taq bar ikən, bular tət etrapı 700 li kelidiqan asman pələk taqlar ikən. Bu taqlar Jizhouning jənubiçə, Heyangning ximaliçə jaylaxkan ikən. Ixigi muxu taqlarqa karap turidiqan bir eydə yexi 90 qa berip kalıqan ximaliy taqlıq Yugong digən kixi turidikən. Uning yolini taq tosup turqanlıktın, bir yərgə berix-kelixtə taqni aylinip etüxkə toqra kelidikən, u eyidikilirini yiçip, ularqa: Biz barlıq küqimiz bilən taqni tüzliwetip, Yuzhouning jənubidin etüp, udul Hən dəryasining boyičə baridiqan yol aqsak կandak? dəp məslihət saptu. Buningça həmmisi koxuluptu, əmma uning hotuni gumanlinip, Kuyfu dənglügini tüzliwetix kolunglardın kəlmigən idi, əmdi Təyhangshən, Wangwushən taqlırını tüzliwetix կandakmu kolunglardın kelər? Uning üstigə, tax-topisini nəgə apirisilər? dəptu. Kalqanlar: Bohəy dengizining ayoçı—Yintuning ximaliçə apirip tekimiz, dəptu. Andin Yugong əzining oğul wə nəwriliridin ixka yarayıqan üçini baxlap berip, taqni qepixka wə uning tax-topisini sewət bilən Bohəy dengizining ayoçıqa toxuxkə kirixiptu. Hoxnisi Jing Chengdin tul kalıqan ayalning əmdila 7 yaxka kirgən oqlı bar ikən, umu yardımlixix üçün hoxalliojidin kın-kiniçə patmay yüksürüp ketipstu. Ular bir ketim topa teküp käytip kəlgiqə yaz etüp, kix kəptu. Heqülük Zhisou ularni məş'hirə kılıp, ixidin yaltaytmakqi boluptu-də: Həy, tolimu ahmək ikənsən, sening bəx künlik əmrüng kəldi, sən bu taqning bir tal giyasınımu təwritəlmigən iding, uning tax-topisini կandak kılısən? dəptu. Ximaliy taqlıq Yugong uluk-kıqık tinip: Sən xunqə dət ikənsənki, muxu tul hotunning balisiqilikmu əkling yok ikən; mən elsəm, balilirim kəlidu, balilirimdin nəwrilər tuqulidu, nəwrilərim balilik bolidu, ularning balilirim balilik

bolidu; xundak kılıp, uruk-əwladim tūgiməydu, taq bolsa igizliməydu, nimixka uni tüzliwətkili bolmaydikən? dəp jawap beriptu. Heqülük Zhisou buningqa jawap berəlməptu. Buningdin həwər tapkan taq muəkkili Yugongning bu ixtin yaltaymaydiqanlıqidin korkup, hudaqa məlum kiptu. Yugongning qəyritidin təsirlən'gən huda Kua Ening ikki oqlunu bu taqlarnı yətkiwetixə əwətiptu, ular taqning birini Shuzhouning xərkicə, yənə birini Yongzhouning jənubiqa apirip koyuptu, xu wakittin baxlap, Jizhouning jənubidin Hən dəryasining boyioğıqə bolqan arılıkni tosup turidiqan taqlar kalmaptu."

② Herli Amerika jumhuriyətqilər partiyisining əksiyətqi siyasətwazliridin biri. U 1944- yilning ahirida Amerikining Zhongguoda turuxluk bax əlqisi bolqan, u Jiang Jieshining gongchəndangoqa karxi turux siyasetini kollap kuwwətligənligi üçün, Zhongguo həlkining kəttik karxılıqıqa uqrab, 1945- yil 11-ayda ixtin boxanqanlıqını elan kılıxka möjbur boldi. Herli Zhongguo gongchəndangi bilən həmkar laxmaydiqanlıqını oquktin - oquk jakalidi, digən səz uning 1945- yil 4-ayning 2-küni Waxin'gtonda guowuyüən təripidin etküzülgən muhbirlarnı kütüwelix yiçinida kılqan səhbitini körsitudu. Bu həktə muxu tomdiki «Herli bilən Jiang Jieshining shuanghuang oyuni bərbət boldı» digən əsərgə karalsun.

③ Stalinning «Leninizim asasliri toqrisida» digən əsirinin 1- kismi «Leninizimning tarixiy yiltizliri»qa karalsun.

**ARMIYINING IXLƏPQIKIRIX
ARKILIĞ ӨZ ӨZINI TƏMINLIXI
TOOİRISIDA HƏM İSTİL TÜZITIX
WƏ IXLƏPQIKIRIXTİN İBARƏT
IKKI QONG HƏRKƏTNİNG
MOHİMLİÖÜ TOOİRISIDA***

(1945- yil 4- ayning 27- künü)

Bizning armiyimiz intayın eojır maddi kiyinqilik-larqa uqrawatkan wə tarkilip urux kiliwatkan həzirki əhwalda, maddi təminat jəhəttiki həmmə məs'uliyətni yukarı rəhbiriyy organlarning əz üstüngə eliwelixiqa hərgiz bolmaydu, undak kilidiqan bolsa, həm təwəndiki kəng hadimlarning put-kolini qüxəp koyidu, həm təwəndikilərning tələplirini kanduralmaydu. Yoldaxlar, həmmimiz kol selip ixlep, kiyinqiliklarnı yengəli, diyix kerək. Pəkət yuku-ridikilər wəzipini mahirlik bilən otturiqə koyup, təwəndikilərning əz küqigə tayinip ix kərüxicə dadıl yol koysila, məsilini həl kiloqli bolidu, bəlki tehimu

* Bu—yoldax Mao Zedong Yən’ən «Jiefang ribao» geziti үqün yezip bərgən baxmakala.

obdan həl kilqili bolidu. Əgər yukuridikilər bundak kilmay, əmiliyətə ezi kətirəlməydiqan yükning həmmisini haman ez üstigə artiwelip, təwəndikilərning ixlixigə dadil yol köyuxka jür'ət kilmaydikən, kəng ammining ez küqigə tayinip ix kərük aktipliqini kozqımaydikən, yukuridikilər hərkənqə küq qıkarоan bilənmu, nətijidə yukuridikilərmü, təwəndikilərmü kiyinqilikta kelip, hazırkı xaraitta məsilini zadi həl kilqili bolmayıdu. Birnəqqə yıldın buyankı təjribilər buni toluk ispatlıdı. "Bir tutax rəhbərlik kılıx, tarkak baxkurux" pirinsipi azat rayonlirimizning hazırkı xaraitta barlıq iqtisadiy turmuxni uyuxturuxining toqra pirinsipi ikənligi ispatlandı.

Azat rayonlarning armiyisi 900 ming kixidin exip kətti. Yapon tajawuzqılırını məoqlup kılıx üçün, armiyini yənə kengəytip, birnəqqə 900 ming kixigə yətküzük kerək. Lekin biz tehiqə taxki yardıməgə igə əməsmiz. Kəlgüsidiə taxki yardıməgə igə bolğan təkdirdimu, turmux wastılıri jəhəttə, bəribir, ezmizni ezmiz təminləxkə toqra kelidu, buningda kılqimu zhuguənzhuyılık kılıxka bolmayıdu. Yekin kəlgüsidiə, bizning zərür bolğan bingtuañlərni toplichimizə toqra keliduki, bu bingtuañlər hazır tarkılıp urux kiliwatkan rayonlardın yətkilip, bəlgilik hujum nixanlıriqə berip jəng kılıdu. Toplinip hərkət kiliqan bundak qong bingtuañlər ixlepqi-kirix arkılık ez ezzini təminliyəlməyla kalmayı, bəlkı

arka səpning maddi jəhəttin kəpləp təminlixigə muhtaj bolidu; pəkət kaldurulqan yərlik budüylər wə yərlik bingtuənlərlə (Ularning sani yənilə kəp bolidu) yənə burunkidək bir tərəptin urux kılıp, bir tərəptin ixləpqikirix bilən xuqullinixi mümkün. Buningdin əarioqanda, pütün armiyimizning hazırlığı pəytni qənimət bilip, urux kılıxka wə hərbi təlimgə dəhli yətküzməslik xərti astida, ixləpqikirix arkilik əz əzini kismən təminləx wəzipisini orunlaxni birdək üginiwelixi lazımlıqida yənə xək-xübə barmu?

Armiyining ixləpqikirix arkilik əz əzini təminlixi, bizning xaraitimizda, xəkil jəhəttə kalaklıq wə arkiqə qekin'gənlik bolsimu, mahiyəttə ilqarlıq bolup, zor tarihiy əhəmiyyətkə igə. Xəkil jəhəttə biz ix təksimati pirinsipiqa hilaplıq kıldıq. Lekin, bizning xaraitimizda—məmlikət kəmbəqəl bolqan wə belün'gən (Bular guomindangning asasiy həküm-ran guruhi pəyda kilən jinayı akiwət) xuningdək tarkak, uzak muddətlik həlk partizan uruxi boluwatkan xaraitta bizning bundak kiləqanlıqımız ilqarlıq. Karanglar, guomindang əskərlirining awaklıqını, azat rayonlar jəngqilirining timənligini. Karanglar, biz ixləpqikirix arkilik əz əzimizni təminləxkə kirixmigən qəoqla, nəkədər kiyinqılıkta əaloğan iduk, ixləpqikirix arkilik əz əzimizni təminləxkə kirixkəndin keyin, nəkədər rahətlinip əalduk. Əmdi, aldımızda 2 budüy, məsilən, 2 liən turidu, dəyli, ular munu ikki hil qarining birini talliwalsun:

ya turmux wastiliri bilən pütünləy yukuridin təminlənsun; ya təminlənməy, yaki azrak təminlinip, uning həmmisini yaki kəprəgini, yerimini yaki azraqını ezi ixləpqikirip eż əzini təminlisun. Kaysisining nətijisi yahxıraq bolidu? Ular kaysisini kobul kılıxni halaydu? Ixləpqikirix arkilik eż əzini təminləxni bir yıl əstayıdıl sinap kərgəndin keyin, qokum, keyinkı qarining nətijisi yahxıraq ikən, dəp tonuydu wə uni kobul kılıxni halaydu; qokum, aldinkı qarining nətijisi naqarrak ikən, dəp tonuydu wə uni kobul kılıxni halimaydu. Buning səwiwi xuki, keyinkisi budüylirimizdiki həmmə kixinin turmuxini yahxiliyalaydu; aldinkisi bolsa həzirki maddi kiyinqılık xaraitida, yükuridin məyli kanqılık təminlisun, bəribir, ularning təliwini kanduralmaydu. Biz muxundak kərünüxtə “kalak”, “arkioja qekin’gən” qarini kollanqanlıqımız üçün, armiyimizi turmux wastiliri jəhəttiki kiyinqılıklarnı yengix, turmuxni yahxilap, həmmini timən kılıx imkaniyyitigə igə kildük, xundak kılıp, biz bilən billə kiyinqılık tartıwatkan həlkning üstidiki bajselikni yeniklitip, həlkning himayisigə erixtuk, uzak muddətlik uruxka bərdaxlık bərdük wə armiyini kengəyttük, xuning bilən azat rayonlarnı kengəytix, koldın kətkən rayonlarnı taraytix imkaniyyiti wə tajawuzqılarnı üzül-kesil yokitix, pütün Zhongguoni azat kılıx məksidigə yetix imkaniyyitigimu erixtuk. Buning tarixiy əhmiyyiti uluk əməsmu?

Armiyining ixləpqikirix arkılık əz əzini təminlixi turmuxni yahxilap, həlk üstdidiki yükni yeniklitip, buning bilən armiyini kengəytixkə imkaniyət beripla kalmay, bəlki dərhal birmunqə қoxumqə nətijilər-nimu elip kəldi. Bu қoxumqə nətijilər munular: (1) Jün'guənlər bilən əskərlər munasiwiti yahxilandı. Jün'guənlər bilən əskərlər birlikdə ixləpqikirix əmgi-gigə katnixix arkılık aka-ukidək yekinlixip kətti. (2) Əmgək kəzkarixi küqəydi. Həzir yürgüzüwatKİ-nimiz koniqə əskər yallax tüzümimə əməs, xuning-dək əskərlikkə qakirix tüzümimə əməs, bəlki hərbi hizmət ətəxning üqinqi hil tüzümi—səpərwərlik tüzümi. Bu tüzüm əskər yallax tüzümigə қarioqanda yahxirak, xunqə kəp bikar tələplərni pəyda kilmaydu; lekin əskərlikkə qakirix tüzümigə қarioqanda naqarrak. Bizning hazırkı xaraitimiz səpərwərlik tüzümini kolliniximizqila yar beridu, əskərlikkə qakirix tüzümini kolliniximizqə tehi imkaniyət bərməydu. Səpərwər kılıx arkılık elinəqan əskərlər uzak muddət armiyə turmuxini kəqürüxkə toqra kəlgənliktin, ularning əmgək kəzkarixi ajizlixidu, xuning bilən bikar tələplər pəyda bolidu wə jünflar қoxunining bəzi yaman adətliri yukup қalidu. Ixləpqikirix arkılık əz əzini təminləx yoloq қoyul-qandın beri, əmgək kəzkarixi küqəydi, bikar tələplik aditi əzgərtildi. (3) Intizamqanlıq küqəydi. Ixləpqikirix dawamida əmgək intizamining ijra қilinxi jəng intizamini wə hərbi turmux intizamini ajizlax-

turux u yakta tursun, əksiqə, küqeytti. (4) Armiyə bilən həlk munasiwiti yahxilandı. Budüylərning əz igiliyi bolqanlıktın, laobəyxınlarning mal-mülkigə tegix ixliri azaydi, yaki tamamən tügidi. Ixləpqikirix dawamida armiyə bilən həlk lapkutlixix yoli bilən əzara həmkarlaxtı, ularning dostanə munasiwiti tehimu küqeydi. (5) Armiyining həkümmətin aqrinix ixlirimu azaydi, armiyə bilən həkümmət munasiwitimu yahxilandı. (6) Həlkning kəng kələmlik ixləpqikirix hərkiti aloğa sürüldi. Armiyə ixləpqikirix bilən xuqullanəqandin keyin, idarilərning ixləpqikirix bilən xuqullinixinin zərürlüyü tehimu oquk kəründi, qəyriti tehimu axti; pütün həlkning omumyüzlük ixləpqikirixni axurux hərkiting zərürlüyü, əlwəttə, tehimu oquk kəründi, qəyriti tehimu axti.

1942-wə 1943-yilliri ilgir-ahir baxlanoğan omumi haraktırılıq istil tüzitix hərkiti wə ixləpqikirix hərkiti məniwi turmux wə maddi turmux jəhətliridə, ayrim-ayrim türdə həl kiloquq rol oynidi wə oynamakta. Əgər bu ikki halkini muwapik pəyttə tutuwalalmışak, pütün inkilap zənjirini tutuwelixta amalsız əlimiz, küriximiznimu dawamlik aloğa basturalmaymız.

Həmmigə məlumki, 1937-yildin ilgiri partiyigə kirgən partiyə əzalırımızdin birnəqqə on ming kixila kaldi, hazır bolsa partiyə əzalırımız 1 milyon 200 mingdin axidu, bularning zor kəpqligini dihan-

lar wə baxka uxxak burzuaziyidin kelip qıkkınlar təxkil kılıdu, ular nahayiti kədirləxkə ərziydiqan inkilawiy aktiplikka igə həm Marksizimlik tərbiyə elixni halaydu; lekin, ular əzlirining Marksizimoqa uyğun kəlməydiqan yaki anqə uyğun kəlməydiqan burunki idiyilirini partiyigə əzliri bilən billə elip kirgən. Bundak əhwal 1937-yildin ilgiri partiyigə kirgən partiya əzaliri arisidimu məwjut. Bu—intayın jiddi ziddiyət wə intayın zor kiyinqilik. Bundak əhwalda, əgər biz omumyüzlük Marksizimlik tərbiyə hərkitini yəni istil tüzütit hərkitini elip barmıqan bolsak, onguxluk aloqa besiximiz mümkünidi? Roxənki, mümkün əməs idi. Lekin, biz kəpligən kadirlar arisida bu ziddiyətni—partiya iqidə puroletariyat idiyisi bilən puroletariyatka yat idiyə (uxxak burzuaziyining, burzuaziyining hətta pomix-xiklar sinipining idiyisi, asasən, uxxak burzuaziyə idiyisi) otturisidiki ziddiyətni yəni Marksizimlik idiyə bilən Marksizimoqa yat idiyə otturisidiki ziddiyətni həl kildük wə həl kiliwatımız, bizning partiyimiz idiyiwi, siyasi wə təxkiliy jəhətlərdə misli kərülmigən birlik bilən (tehi toluk birlik bilən əməs), zor kədəmlər bilən, lekin xundakla, salmak kədəmlər bilən aloqa basalaydiqan bolup kaldi. Partiyimiz buningdin keyin tehimu zor dərijidə rawajlinidu wə rawajlinixi kerək, əmdilikdə biz kəlgüsü tərəkkiyatni Marksizimlik idiyiwi pirinsip asasida tehimu yahxi igəlliyləydiqan bolup kaldı.

Yənə bir halka ixləpqikirix hərkəti. Yapon baskunqılıriqa karxi uruxka 8 yil boldı, dəsləptə bizdə tehi ozuk-tülüük, kiyim-keqək bar idi. Keyin baroqan-siri kiyinqilikta hətta zor kiyinqilikta kalduk: axlik yetixmidi, yaq wə tuz yetixmidi, kiyim-keqək, yot-kan-kərpə yetixmidi, hirajət yetixmidi. Bu 1940-yıl-din 1943-yiloqıqə düxmənning kəng kələmdə hujum kiloqanlıqı wə guomindang həkümətinin həlkə karxi üq ketim kəng kələmdə kürəx ("gongchəndangoja karxi dolğun") əzizləşdirilən arkısında kelip qıkkən intayın zor kiyinqilik, intayın zor ziddiyət idi. Əgər biz bu kiyinqilikni həl kilmioqan bolsak, bu ziddiyətni həl kilmioqan bolsak, bu halkını qing tutmiqan bolsak, Yapon baskunqılıriqa karxi kürimizni aloqa basturuxımız mümkün müdəttəfidi? Roxənki, mümkün əməs idi. Lekin biz ixləpqikirix bilən xu-qullinxni üginiwalduk wə üginiwatımız, xundak kılıp, biz yənə janlanduk, yənə rohlanduk. Yənə birnəqqə yıldın keyin, biz heqkandak düxməndin korkmaydiqan bolup ketimiz, həmmə düxmənni besip qüsimiz.

Buningdin karioqanda, istil tüzitix wə ixləpqikirixtin ibarət ikki qong hərkətning nəkədər tarixiy möhimlikkə igə ikənligi enik wə xübhisiz.

Bu ikki qong hərkətni baxka həmmə jənggiwar wəzipilərning asası süpitidə yənimü ilgiriligən halda omumyüzlük kengəytəyli. Xundak kılalisak, Zhongguo həlkining təltəküs azatlıqı ixənqkə igə

bolidu.

Hažir dəl etiyazlik terilqo məwsümi, azat rayonlardiki barlıq rəhbiriyy yoldaxlarning, hizmətqilərning, həlk ammisining pursətni կoldin bərməy, ixləpqikirix halkisini qing tutup, bulturkividinmu zor utuk қazinixini ümit kılımız. Bolupmu ixləpqikirix bilən xuqullinixni tehi üginiwalmıqan rayonlar bu yil tehimu zor küq qikirixi lazim.

HERLI BILƏN JIANG JIESHINING SHUANGHUANG OYUNI BƏRBAT BOLDI*

(1945- yil 7- ayning 10- künü)

Jiang Jieshining hakim mutlək həkümranlıqını pədəzləx məksididə qakirilən 4-nəwətlik guomin cənzhenghuyning 1-yılını 7-ayning 7-küni Chongqingda eqildi. Bu yıldın qatnaxkanlar xunqılık azki, bundak əhwal ilgiriki cənzhenghuy yığınlının heqkaysisida kərulgən əməs. Yalnız Zhongguo gongchəndangi tərəptin kixi qatnaxmayla kalmastı, baxka tərəplərdinmu nuroqun kixilər qatnaxmıldı. 290 cənzhengyüəndin aran 180 cənzhengyüən qatnaxtı. Jiang Jieshi, yıldın eqilən qəoşda, bir talay gəplərni kıldı. Jiang Jieshi: "Həkumət guomindahuy qakirixka dair məsililər toqrisida heqkandak konkrit fang'ən koymakqi əməs, hər birlirining toluk muhakimə kilixliriqa imkaniyət beridu. Həkumət hər birlirining bu məsililər toqrisidiki pikirlirini əng səmimi wə əng ak kəngül pozitsiyə bilən angli-

* Bu—yoldax Mao Zedong Xinhuaşə üqün yezip bərgən pinglun.

makqi" didi. Bu yil 11-ayning 12-küni guomindahuy qakirix toqrisidiki oqoja, bəlkim, xuning bilən ayaklaxsa kerək. Bu oqoja jahan'gir Herli bilənmü munasiwətlik. Əslidə bu jahan'gir Jiang Jieshini muxundak hile-nəyrəng ixlitixkə küqining beriqə kutratkan ikən, xunga Jiang Jieshi bu yilki yengi yil nutki^①da bir az ketiwaldi, 3-ayning 1-künidiki nutki^②da bolsa tehimu ketiwelip, qokum 11-ayning 12-küni "Həkimiyət həlkə կayturulidu" didi. Jiang Jieshi 3-ayning 1-künidiki nutkida, Zhongguo gongchəndangining Zhongguo həlkining omumi pikrigə wakalitən otturiqə koyovan partiyə-guruqlar yiqini qakirix wə birləxmə həkümət կurux toqrisidiki təxəbbusini altə taoqning arkisiqə qərüwətti. Amerikilik katnaxkan 3 kixilik weyyüənhuy digən birnimini təxkil kilip, Zhongguo gongchəndangining կoxunlirini "əzgərtip təxkilləx" toqrisida bolsa po etip əzini yokitip koydi. Jiang Jieshi hətta, Zhongguo gongchəndangi aldi bilən əz armiyisini məngə ətküzüp bərsun, andin mən Zhongguo gongchəndangiqa "kanuniy orun" in'am kilimən, dəp eytikim u petinalidi. Bularning həmmisidə Herli loyining yəlixə həl kiloq qərol oynidi. Herli 4-ayning 2-küni Waxin'gtonda bayanat elan kilip, Zhongguo gongchəndangining ornini yokka qikirix, Zhongguo gongchəndangining paaliyətlirini karilax, Zhongguo gongchəndangi bilən həmkarlaxmaydiqanlıqini bildürükə ohxax jahan'girlik səpsətilirini satkan-

din taxkiri, Jiang Jieshining "guomindahuy" oqa ohxax sesik mallirinimu küqining beriqə mah-tap uqurdi. Xundak kilip, Amerikilik Herli bilən Zhongguoluk Jiang Jieshining Zhongguo həlkini kurban kilixtin ibarət ortak nixan astida bir birigə jor bolup oynawatkan oyuni taza kizip kətkən idi. Xuningdin keyin yeli qikip ketix təkdirigə karap yüztutti. Buningoqa karxi turoquqlar, məyli Zhongguoluklar wə qət'əlliliklər arisida bolsun, guomin-dangning iqidə wə guomindangning texida bolsun, partiyə-guruhluk zatlar wə partiyə-guruhsız zatlar arisida bolsun, həmmila yerdə bar, sanap tügətkili bolmaydu. Buning pəkət birlə səwiwi bar, u bolsimu, Herli bilən Jiang Jieshi bu nimisini məyli ənqə qamlaxturup kəkkə kətərsün, bəribir, Zhongguo həlkining mənpəətinini kurban kilməkqi, Zhongguo həlkining ittipaklıqını tehimə buzmakqi, Zhongguoqa kəng kələmlik iqki urux dileyi kəmməkqi, xundak kilip, Amerika həlkining wə baxka ittipakdax dəletlər həlkirining faxizimə karxi urux wə uruxtin keyin teqlikta billə turuxtın ibarət ortak mənpəətinimu buzmakqi bozqanlıqı. Bügünkü kündə Herlining nimi-gə palaklap yürgənligini bilgili bolmaydu, kiskisi, waktinqə yoxurunuwalojandək turidu, buning üçün Jiang Jieshi cənzhenghuyda birmunqə igiz-pəs gəplərni kıldı. 3-ayning 1-küni Jiang Jieshi: "Məmlikitimizning əhwali baxka məmlikətlərningkigə ohximaydu, guomindahuy eqilixtin ilgiri bizdə həlkə wəkil-

lik қılalaydiqan, həkümətkə həlk pikri üstidə məslihət berip turidiqan birər məs'ul təxkilat yok" idi. Xundak ikən, bizning weyyüənzhangimizning nimə üqün yənə cənzhenghuuning "pikir"lirini "anglimaqqi" bolup қaloqanlıqını bilgili bolmayıdu. Weyyüənzhangning eytixiqə, Zhongguo ziminida heqkandak "həlk pikri üstidə məslihət berip turidiqan məs'ul təxkilat" yok ikən, cənzhenghuy pəkət kosak baki-diqan bir "təxkilat" ikən, dimək, bugünkü kündə uning pikrini "anglax"ka heqkandak kanuniy asas yok. Lekin, məyli kandakla bolsun, cənzhenghuy heliki sahta "guomin"dahuyning eqilixini tohtitix toqrisida bir eçiz söz kılıdiqanla bolsa, 3-ayning 1-künidiki mukəddəs yarlıkkə hilaplik kıldı, han kanununu buzdi, diyilsimu, obdan bir ix kiloqan, sawap tapkan bolatti. Əlwəttə, cənzhenghuyoqa bugünla baha berix tehi baldurluk kildi, qunki cənzhenghuuning weyyüənzhangoqa zadi kandak nərsilərni "anglitixi"ni kərüx üqün yənə birnəqqə kün təhir kilişkə toqra kelidu. Birak xunisi enikki, Zhongguo həlkı top-topı bilən karxi qıkkandin keyin, "hanlık asasiy kanun"oqa kizikidiqan adəmlərmə bizning hanımız üçün ənsirəp, uningoqa setılma guohuy dəp ataloqan sirtmakni əz boynioqa seliwalmaslikni, Yüən Shikəy uqriqan akiwətkə duqar bolup əlixətin ehtiyat kilişni təwsiyə kilməktə. Buning bilən, bizning hanimizning əz pəylidin kaytip əliximə ehtimal. Lekin bizning hanımız həm uning

ətrapidikilər əzlirining bir tal moyioqa ziyan yetidi-
oqan bolsa, həlkning zərriqə hokukka asanla igə
boluxioqa əsla yol koymaydu. Buning kəz aldımız-
diki dəlili xuki, bu janabi han həlkning muwapik
tənkitilirini "bixəmlik bilən kilinən hujum" dəp
atidi. Bu han mundak didi: "Urux xaraitida, əldin
kətkən rayonlarda heqkandak omumi saylamni
ətküzüx əsla mümkün əməs. Xunga, buningdin 2 yil
ilgiri, guomindang zhongyangining omumyioqını urux
ayaklixip bir yil iqidə guomindahuy qakırıp, xiən-
zhengni əməlgə koyuxni karar kılqan idi. Bəzi
tərəplər xu wakitta bixəmlik bilən hujum kildi."
Ular, keqiktürüwətti, dəp hesaplaptimix. Xuningdək
bizning hanımız "uruxning toluk ayaklixixinin heli
uzakka sozuluxi ehtimallıqını, urux ayaklaxkan tək-
dirdimu jaylarning tərtiwini kışka wakit iqidə əsligə
kəltürüxnin təsligini nəzərdə tutup, urux wəziyiti
pəsəygən qaoqdila guomindahuy qakirixni kuwwət-
ligən" də, kütülmigən halda həlki adəmlər yənə
"bixəmlik bilən hujum kılqan" imix. Xundak kılıp,
bizning hanımız nahayiti kiyin əhwalıq qüxüp kap-
tu. Lekin Zhongguo həlki Jiang Jieshoqa wə uning
guruhiqə xuni agahlandurup koyuxi zərürki, silər-
ning nimilərni digininglar wə nimilərni kılqininglar-
din kət'i nəzər, həlk iradisigə hilap bolqan hərkən-
dak aldamqılıkkə əsla yol koyulmaydu. Zhongguo
həlkiqə kerək boluwatkini dərhal demokratik isla-
hat yürgüzüx, məsilən, siyasi möhbuslarıni azat

kilix, ixpiyonlukni əməldin kalldurux, həlkə ərkinlik berix, hərkəysi partiya-guruqlarqa kanuniy orun berix wə baxkilar. Silər bularning heqbirini ixliməy, “guomindahuy” qakirix digən nimining wakit məsilisi üstidə hilə-nəyrəng ixlitiwatisilər, bu 3 yaxlık balinimu aldiyalmaydu. Həkiki wə əng təwən demokratik islahat bolmılqanda, hərkəndək guomindahuy-pomindahuylarmu tərəthaniqə taxlinidu, halas. “Bixəmlilik bilən kılınoğan hujum” dəp atisimu atawərsun, bundak aldamqılıklarning hərkəndiqini hujum bilən kət'i, təltəküs, pak-pakiz wə toluk yokitix kerək, uning zərriqə bolsimu saklinip kelixioğan hərgiz yol կoyulmaydu. Buning səwiwi baxka nərsə əməs, uning aldamqılık bolqanlıqı. Guomindahuyning bolux-bolmaslıqı bir ix, əng təwən demokratik islahatning bolux-bolmaslıqı yənə bir ix. Aldinkisi hazırlanmış bolmuşu bolidu, keyinkisi dərhal əməlgə axurulmisa bolmaydu. Jiang Jieshi wə uning guruhi “baldurrak” “hakimiyyətni həlkə kayturux”ni halaydikən, nimə üçün bəzibir əng təwən demokratik islahatlarnı “baldurrak” əməlgə axuruxni haliməydi? Guomindangçı janaplar, mən muxu ahirkı birnəqqə kurni yeziwatkinimda, silər xuni etirap kiliwxinglar kerəkki, Zhongguo kommunistliri hərgiz silərgə “bixəmlilik bilən hujum” kiliwatkini yok, pəkət birlə soal կoyidu, bundak kilix tegixlik əməsmə? Silərning buningə jawap bərməy turuwelixinglar mümkün mü?

Silər munu soaloqa jawap berixinglar kerək: silər "hakimiyətni həlkkə қayturux"ni halaysiləru, nimə üqün demokratik islahat yürgüzüxnı halimaysilər?

Izahəlar

① Bu Jiang Jieshining 1945- yil 1-ayning 1- künidiki rədiyo nutkini kərsitudu. U əz nutkida, ətkən bir yil iqidə Yapon karakqılırinin hujumi aldida guomindang armiyisining xərməndilərqə tərmər bolqanlıqı toqrisida bir eçizmə söz kilmay, əksiqə, həlkəni aqzıqə kəlginiqə karılıdi, pütün məmlikət həlkə wə Yapon baskunqılırioqa karxi partiyə-guruḥlar himayə kılqan təxəbbuska yəni guomindangning bir partiyə diktaturisini əməldin қaldurux həmdə birləxmə həkumət wə birləxmə tongshuəybu kurux toqrisidiki təxəbbuska karxi turup, guomindangning bir partiyə diktaturisida qing turdi həm pütün məmlikət həlkə qərup taxlıqan wə guomindangning kolqomiqi bolqan "guomindahuy" digən nimini qakırmakçı bolqanlıqını həlkkə karxi turuxning қalğını kilmək-qı boldi.

② Bu Jiang Jieshining 1945- yil 3-ayning 1- künü Chongqing xiənzhengning əməlgə koyuluxini aloqa sürüx jəmiyyitidə sezligən nutkini kərsitudu. Bu nutukta Jiang Jieshi "yengi yil nutki" diki əksiyətqil təxəbbusida qing turqandin taxkiri, yənə Amerika wəkili katnaxkan 3 kixilik weyyüənhuy kurup, 8- armiya wə yengi 4- armiyini "əzgərtip təxkilləx" ni otturiqə koydi, Amerika jahan'girligining Zhongguoning iqliki ixliriqə arilixixini oquktin-oquk tələp kıldı.

HERLI SIYASITINING HƏWPI TOORISIDA*

(1945- yil 7- ayning 12- künü)

Amerikining Zhongguoqa қaratкан, Amerikining Zhongguoda turuxluk bax əlgisi Herli wəkillik kılqan siyasiti Zhongguoning iqki urux weyjisini barqansiri oquq tuqduruwatmakta. Əksiyətqil siyasəttə qing turoqan guomindang həkumiti buningdin 18 yil ilgiri kurulqan künidin tartipla iqki urux bilən kün kəqürüp kəlgən idi; pəkət 1936- yili Xi'an wəkəsi yüzbərgən wə 1937- yili Yaponiyə Zhongguoning iqki kismiqa besip kirgən qaqdila, pütün məmlikət kələmlik iqki uruxtin waktingə wazkeqixkə məjbur boldı. Lekin 1939- yıldın baxlap, kismən iqki uruxni yənə kəzəqidi, zadi tohtatmidi. Guomindang həkumiti “gongchəndangoqa karxi turux birinqi” digənni əzinin iqki səpərwərlik xoari kıldı, Yapon baskunqılırioqa karxi turuxni ikkinqi orunoqa koydi. Hazır, guomindang həkumitining həmmə hərbi orunlaxturuxlirining eçirlik mərkizi Yapon

* Bu—yoldax Mao Zedong Xinhuaşhe üqün yezip bərgən pinglun.

tajawuzqılıriqa karxi turux təripigə karitiloğan əməs, bəlki Zhongguo azat rayonliridin "koldin kətkən yərlerni kayturuwelix" wə Zhongguo gongchəndangini yokitix təripigə karitiloğan. Məyli Yapon baskunqılıriqa karxi uruxning qəlibisi üçün bolsun, yaki uruxtin keyinki teq kurulux üçün bolsun, bundak əhwalni jiddi hesapka elix zərür. Rozvelt zongtong hayat waktida buni hesapka aloğan idi, u Amerikining mənpəətini kezdə tutup, guomindangning Zhongguo gongchəndangiqa korallık küq bilən hujum kilixiqa yardım berix siyasitini kollanmioğan idi. Herli 1944-yil 11-ayda Rozveltning xəhsisi wəkili süpitidə Yən'ən'gə kəlgən waktida, Zhongguo gongchəndangi tərəp otturiqa koyojan guomindangning bir partiye diktaturisini bikar kılıx wə demokratik birləxmə həkümət kurux pilanını makul kərgən idi. Lekin Herli keyin əzgiriwaldı, əzining Yən'əndə eytkan səzигə hilaplik kıldı. Herlining bundak əzgi-riwelixi uning 4-ayning 2-küni Waxin'gtonda elan kiloğan bayanatida nahayiti oquk ipadıləndi, xu wakitta, yənə xu Herlining aqızida, Jiang Jieshi wəkilligidiki guomindang həküməti pərizatka aylandı, Zhongguo gongchəndangi bolsa alwastiqa aylandı; yənə kelip u toqrıdin-toqra: Amerika pəkət Jiang Jieshi bilənla həmkarlıxidu, Zhongguo gongchəndangi bilən həmkar laxmaydu, didi. Əlwəttə, bu Herliningla xəhsisi pikri əməs, Amerika həkümətidiki bir guruh kixilərning pikri, lekin bu—hata

bəlki həwplik pikir. Dəl muxu wakitta, Rozvelt wapat boldi, Herli hoxallioqidin əzini yokitip koyqan halda Amerikining Chongqingdiki bax əlqihanisiqa kaytip kəldi. Amerikining Zhongguoqa karatkan, Herli wəkillik kiloqan bu siyasitining həwplikligi xu yerdiki, bu siyasət guomindang həkümítining əksiyətqiliginə əstürdi, Zhongguoning iqki urux weyjisini küqəyti. Əgər Herli siyasiti dawamlixikeridiqan bolsa, Amerika həkümítü Zhongguo əksiyətqilirining həm sesik, həm qongkur nijasət orisioqa petip kalidu-də, uningdin putini tartiwalalmaydu, oyoqanoqan wə dawamlik oyoqiniwatkan birnəqqə yüz milyon Zhongguo həlkə bilən düxmənlixix təripigə etüp əkalidu, hazır Yapon baskunqılıriqa karxi uruxka toskunluk kili, kəlgüsidiə dunya teqlioqioqa toskunluk kili. Bundak mukərrər yüzlinixni oquk kərüwaləqli bolmamdu? Zhongguoning istikbali məsilisidə, Zhongguo həlkining mustəkillik, ərkinlik wə birlikni tələp kiliwatkan, toskili bolmaydioqan küqliri mukərrər yosunda milli zulum wə feodallik zulumning ornini elip, bax kətirip qikidiqanlıqını oquk kərəligən bir kisim Amerika jamaətqiligi Zhongguoqa karitiloqan Herliqə həwplik siyasəttin təxwixlənməktə wə bu siyasətni əzgərtixni tələp kilmakta. Lekin Amerikining siyasiti zadi əzgirəmdü wə қaşaq əzgiridü, biz hazır tehi birnimə diyəlməyiz. Xuni enik eytixka boliduki, Zhongguoda həlkə karxi küqlərni kollaydioqan wə muxundak kəng

Zhongguo həlkioqə düxmənlik kilidioqan bu Herliqə siyasət əgər əzgərməy ketiweridiqan bolsa, Amerika həkümítigə, Amerika həlkioqə nahayiti eçir yük bolup kalidu wə qəksiz apət kəltüridu, buni Amerika həlkioqə enik tonutup koyux kerək.

YOLDAX FOSTEROJA ƏWƏTILGƏN DİƏNBÄO

(1945-yil 7-ayning 29-küni)

Yoldax Fosteroja wə Amerika gongchəndangi zhongyang weyyüənhuyioqa:

Amerika kommunistik siyasi jəmiyiti pəwkul'ad-də yiojinining Browderning xiuzhengzhuyilik yəni təslimqılık luxiəni^①ni irəqitip taxlap, Marksizimlik rəhbərlikni käyta tikləxni karar kiloqanlıqidin, xundakla, Amerika gongchəndangini əsligə kəltürgənligidin hoxallık bilən wakip bolduk. Biz Amerika ixqilar sinipining wə Marksizim hərkitining bu uluk qəlibisini kizəqin təbrikləymiz. Browderning pütün xiuzhengzhuyilik—təslimqılık luxiəni (Bu luxiən Browder yazoqan «Tehran» digən kitapta toluk ipadılən'gən), mahiyəttə, Amerika əksiyətqi kapital guruhının Amerika ixqilar hərkitidiki təsirini eksəttürdi. Bu əksiyətqi kapital guruhı hazır Zhongguodimu əz təsirini kengəytixkə küqining beriqə urunup, Zhongguo guomindangi iqidiki əksiyətqi guruhning millətkə karxi, həlkə karxi hata siyasetini kollap, Zhongguo həlkini jiddi iqliki urux wey-jisiqə uqratmakta, Zhongguo, Amerika ikki qong

məmlikət həlkining mənpəetigə ziyan yətküzməktə. Amerika ixqilar sinipining wə uning xiənfengdüzü—Amerika gongchəndangining Browder xiuzhengzhuysi—təslimqılıgı karxi qəlibisi Zhongguo, Amerika ikki məmlikət həlkining hazır elip beriwatkan Yapon baskunqılırioqa karxi urux wə bu uruxtin keyin teq, demokratik dunya қuruxtin ibarət uluk ixiqa, xübhisizki, zor təhpə koxidu.

Izah

① Browder 1930-yildın 1944-yılqıqə Amerika gongchəndangi ning zongshujisi bolğan. İkkinqi dunya uruxi dawamida Amerika gongchəndangi iqidə Browder wəkillik kılqan ongqıl idiyə Marksızımqa karxi xiuzhengzhuyılık—təslimqılık luxiəni bolup xəkillən'gən idi. Browder 1943-yil 12-aydin tartip nuroqun nutuk wə makalilirida bundak xiuzhengzhuyılık—təslimqılık təxəbbusini təroqip kıldı; xuningdək 1944-yil 4-ayda əzining ongqıl jihuyzhuyılık ganglingi bolğan «Tehran» digən kitawini nəxr kıldı. Browder Leninizminin jahən'girlikning longduən, qırıqən wə əlüwatkan kapitalizim ikənligi toqrisidiki tüp nəziriyyisigə “tüzütit” kirdə, Amerika kapitaliziminin jahən'girlik haraktirini inkar kıldı, Amerika kapitalizimi tehi “yax kapitalizim tütümüning bəzibir hususiyətlərini saklimakta” dəp karidi, Amerika puroletariyati bilən qong burzuaziyə otturisida “ortak mənpəət” bar, dəp karidi, trist tütümini koğdaxni kuwwətlidi, “sinipi murəssə” arkılık Amerika kapitalizimini kutuldurqılı bolmayıdi-qan weyjidin kutuldurux ham hiyalida boldı. Browder Amerika kapitalizimiqa bərgən bimənə bahasiqa asaslinip, longduən kapitalqa karita sinipi həmkarlık yürgüzidiqan təslimqılık luxiənigə asaslinip, 1944-yil 5-ayda Amerika puroletariyatının partiyisi—Amerika gongchəndangını tarkitiwetixkə baxqılık kıldı

wə partiyə haraktirida bolmişan Amerika kommunistik siyasi jəmiyatını təxkil kıldı. Browderning bu hata luxiəni baxtila yoldax Foster baxqılıqidiki nuroqunlıqan Amerika gongchəndangi əzalırining karxiliqiqa uqridi. 1945-yil 6-ayda Amerika kommunistik siyasi jəmiyiti yoldax Fosterning rəhbərligidə Browder luxiənini pipən kılıx қararını makullidi. Xu yil 7-ayda yənə Amerika kommunistik siyasi jəmiyatining məmlikətlik pəwəkulladdə wəkillər yığını etküzülüp, Browder luxiənini üzül-kesil tütütit, Amerika gongchəndangını kayta kurux қarar kılındı. Browder keyin yənə əzinin puroletariyatka hainlik kılıx təxəbbusida qıng turup, Trumen hökümitining jahan'girlik siyasi tini oquktin-oquk himaya kıldı wə partiyigə қarxi guruhwazlık hərkətlərini elip bardı, xuning üçün 1946-yil 2-ayda partiyidin köçlap qıkırıldı.

YAPON ҚАРАҚQILIRIOA ҚARXI ƏNG AHIRKİ JƏNG

(1945- yil 8- ayning 9- künü)

Sovet ittipaki hökümiti 8-ayning 8-küni Yaponiyigə karxi urux elan kıldı, Zhongguo həlki buni kizəqin alkixlaydu. Sovet ittipakining bu hərkiti nətijisidə Yaponiyigə karxi uruxning wakti keş kiskiridu. Yaponiyigə karxi urux əng ahirki bas-kuqta turmakta, Yapon tajawuzqılıri wə ularning barlik əjalqlılarını üzül-kesil yengix wakti yetip kəldi. Bundak əhwalda, Zhongguo həlkining Yapon baskunqılırioqa karxi barlik küqliri pütün məmlikət mikyasida kayturma hujumqa etüp, Sovet ittipaki wə baxka ittipakdax dələtlər bilən ziq wə ünümlük halda maslixip jəng kilixi lazim. 8-armiyə, yengi 4-armiyə wə baxka həlk koxunliri barlik mümkün bolğan xərt-xaraitta, təslim boluxni halimiqan barlik tajawuzqilar wə ularning əjalqlıridoqa kəng kələmdə hujum yüksüzüp, düxmənlərning bu küqli-rini yokitixi, ularning koral-yarak wə mal-mülük-lini tartiwelixi, xiddətlik türdə azat rayonlarni kengəytixi, koldin kətkən rayonlarni taraytixi lazim. Korallik hizmət düylini dadıl uyuxturux

lazim, bu korallik hizmət düyliri düxmən arka sepining arka sepigə yüzləp wə minglap iqtiriləp kirip, həlkni təxkilləp, düxmənning katnax yollirini buzup taxlixi, muntizim armiyigə maslixip urux kiliyi kerək. Koldin kətkən rayonlardiki milyonlıqan ammini dadıl hərkətləndürüp, dərhal yər astı köxun uyuxturup, korallik əzəmətli təyyarlap, sırttin hujum kiliwatkan köxunlarqa maslixip düxmənni yokitix lazim. Azat rayonlarnı mustəhkəmləx hizmitigə həlimu əhmiyət berix kerək. Bu yil kix wə kelər yil ətiyazda, hazırkı 100 milyon həlk arisida wə barlık yengi azat rayonlardiki həlk arisida ijarə wə əsümnə keməyti xni omumyüzlük yürgütüx, ixləpqikirixni rawajlandurux, həlk hakimiyyəti wə həlk korallik küqlərini təxkil kili, minbing hizmitini küqəytix, armiya intizamini küqəytix, hər sahə həlkərinin birliksepini kət'i dawamlaxturux, adəm küqi wə maddi küqlərni israp kilixtin saklinix kerək. Bularning həmmisi armiyimizning düxmən'gə karxi hujumini küqəytix üqündür. Pütün məmlikət həlkə iqtikai urux həwpini tosuxka dikkət kili, demokratik birləşmə həkümət kuruxni tirixip aloqa sürüxi lazim. Zhongguo milli azatlıq uruxining yengi baskuqi yetip kəldi, pütün məmlikət həlkə ittipaklıklı kiliqəytip, əng ahirki qəlibini kolqa kəltürüx üçün kürəx kiliyi kerək.

本书根据人民出版社1969年5月第一版北京第十次印刷版本出版。译文是根据我社1968年第二版北京第三次印刷出版的维吾尔文版转写成维吾尔文新文字排印的，排印时对译文作了校订。

Bu kitap Həlk nəxriyati təripidin nəxr kilinən 1969-yıl 5-ay 1-nəxri Beyjing 10-basmisoja asasən nəxr kılındı. Tərjimisi nəxriyatımız təripidin nəxr kilinən 1968-yıl Uyqurqə 2-nəxri Beyjing 3-basmisidin yengi yezikka eżgərtip elindi, eżgərtip elix waktida tərjimisigə tüzütx kirgüzüldi.

MAO ZEDONG TALLANMA ƏSƏRLIRI

3-tom

Millətlər nəxriyati təripidin tərjimə wə
nəxr kılındı

Xinhua kitaphanisi təripidin tarkitilidu

1971-yıl 7-ayda 1-ketim nəxr kılındı
1971-yıl 7-ayda Beyjingda 1-ketim besildi

0.64 yüdən

毛 泽 东 选 集
第 三 卷
(维吾尔文)

民族出版社翻译出版
民族印刷厂印刷

1971年7月第一版
1971年7月北京第一次印刷
书号M1049(4)155 每册0.64元

